

Azərbaycan FOLKLORU ANTOLOGİYASI

XI

ŞIRVAN
FOLKLORU



443

A99

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
FOLKLOR İNSTITUTU

AZƏRBAYCAN FOLKLORU ANTOLOGİYASI

239584.

XI kitab

ŞIRVAN FOLKLORU

M.F.Azandəv adına
Azerbaycan Milli
Kitabxanası

BAKİ – 2005

Azərbaycan Milli Elmlər Akademiyası
Folklor İnstitutu Elmi Şurasının
qərarı ilə çap olunur.

TOPLAYANI: f.e.d. Seyfaddin QƏNİYEV

TƏRTİB EDƏNLƏR: H.İSMAYILOV, S.QƏNİYEV

REDAKTORU: f.e.d., Hüseyin İSMAYILOV

RƏ'YÇİLƏR: f.e.n. Oruc ƏLİYEV
Ağaverdi XƏLİL

NƏŞRİNƏ MƏS'UL: f.e.n. Əziz ƏLƏKBƏRLİ

Azərbaycan folkloru antologiyası, XI kitab, (Şirvan folkloru),
Bakı, "Səda" nəşriyyatı, 2005.

Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun nəşr
etdirdiyi "Azərbaycan folkloru antologiyası" seriyasından çap olunan bu
defəki cildde Azərbaycanın ən qədim torpaqlarından olan Şirvan
mahalının zəngin və təkrarsız folklor inciləri toplanmışdır.

ISBN-586874-138-2

©"Səda" nəşriyyatı, 2005

ÇOXCİLDİLİ "AZƏRBAYCAN FOLKLORU ANTOLOGİYASI" NİN (AFA) NƏŞR OLUNMUŞ KİTABLARI

1. AFA, I. Naxçıvan folkloru, tərtib edənlər: Təhmasib Fərzəliyev, Məhərrəm Qasımlı, elmi redaktor və "Ön söz"ün müəllifi İsfaf Abbasov, rəyçilər: Vəli Əliyev, Bəhlul Abdulla, Bakı, "Sabah" nəşriyyatı, 1994.

2. AFA, II. İraq-Türkman folkloru, tərtibçilər: filologiya elmləri doktor, professor Qəzənfər Paşayev, doktor Əbdüllətif Bəndəroğlu, redaktor filologiya elmləri doktor, professor Yaşar Qarayev, rəyçilər: filologiya elmləri doktor, professor Azad Nəbiyev, filologiya elmləri doktor, professor İsfaf Abbaslı, Bakı, "Ağrıdağ" nəşriyyatı, 1999.

3. AFA, III. Göyçə folkloru, toplayıcı tərtib edəni, Hüseyin İsmayılov, redaktor filologiya elmləri doktor, professor Yaşar Qarayev, rəyçilər: filologiya elmləri doktor, professor Qara Namazov, filologiya elmləri namizədi Oruc Əliyev, Bakı, "Səda" nəşriyyatı, 2000.

4. AFA, IV. Şəki folkloru, tərtib edənlər: filologiya elmləri namizədi Oruc Əliyev, Hikmet Əbdülhəlimov, Ramazan Qafarov, Vaqif Aslan elmi redaktor və "Ön söz"ün müəllifi filologiya elmləri doktor, professor Yaşar Qarayev, rəyçilər: filologiya elmləri namizədi Hüseyin İsmayılov, sənətsünnəsləq namizədi Faiq Çələbi, Bakı, "Səda" nəşriyyatı, 2000.

5. AFA, V. Qaraağ folkloru, toplayanlar: İsfaf Abbaslı, Təhmasib Fərzəliyev, Nacəf Nazim (Quliyev), tərtib edəni və "Ön söz"ün müəllifi filologiya elmləri doktor, professor İsfaf Abbaslı, redaktorları: filologiya elmləri doktor, professor Yaşar Qarayev, filologiya elmləri namizədi, dosent Hüseyin İsmayılov, rəyçilər: filologiya elmləri doktor Bəhlul Abdulla, filologiya elmləri namizədi Oruc Əliyev, "Bakı", "Səda" nəşriyyatı, 2001.

6. AFA, VI. Şəki folkloru, tərtib edəni: Hikmet Əbdülhəlimov, elmi redaktor filologiya elmləri doktor, professor Yaşar Qarayev, "Ön söz"ün müəllifi sənətsünnəsləq namizədi Faiq Çələbi, rəyçi filologiya elmləri namizədi Hüseyin İsmayılov, Bakı, "Səda" nəşriyyatı, 2002.

7. AFA, VII. Qaraqoyunu folkloru, tərtib edənlər: filologiya elmləri namizədi Hüseyin İsmayılov, Qurban Süleymanov, elmi re-

daktoru filologiya elmleri doktoru, professor Qara Namazov, rəyçilər, filologiya elmleri doktoru İsrafil Abbaslı, filologiya elmleri namizədi Oruc Əliyev, Bakı, "Səda" nəşriyyatı, 2002.

8. AFA, VIII. Ağbabə folkloru, toplayıb tərtib edənlər: filologiya elmleri namizədi Hüseyn İsmayılov, Tacir Qurbanov, redaktoru filologiya elmleri doktoru, professor İsrafil Abbaslı, rəyçi filologiya elmleri namizədi Əziz Ələkbərli, Bakı, "Səda" nəşriyyatı, 2003.

9. AFA, IX. Gəncəbasar folkloru, tərtib edənlər: filologiya elmleri namizədi Hüseyn İsmayılov, Raziyə Quliyeva, redaktoru filologiya elmleri doktoru, professor İsrafil Abbaslı, rəyçilər filologiya elmleri namizədi Sərxan Xavəri, Ağaverdi Xəlil, Bakı, "Səda" nəşriyyatı, 2004.

10. AFA, X. İrəvan folkloru, toplayıb tərtib edənlər: filologiya elmleri namizədi Hüseyn İsmayılov, filologiya elmleri namizədi Əziz Ələkbərli, redaktoru prof. İsrafil Abbasov, rəyçilər: AMEA-nın müxbir üzvü Teymur Bünyadov, prof. Qara Namazov.

ŞIRVAN FOLKLORU

"Azərbaycan folklor antologiyası"" çoxcildliyinin ölkənin çeşidli bölgələrinin zəngin xalq yaradıcılığı örnəklərini əks etdirən ardıcıl nəşrinə qeyri-elmi münasibət bildirən bəzi opponentlərimizin nəzərinə çatdırırıq ki, folklor mətnlərinin bu şəkildə çap olunması çağdaş folklorşunaslığı elmprinsiplərinə tamamilə uyğundur və hətta onun kifayat qədər aktual və zəruri bir səviyyəsini təşkil edir. Bu məsələyə – bizim gördüyüümüz işin dəyərinə elmi ictiyatiyyətə yanlış təqdim etmək istəyən qeyri-obyektiv münasibətə cavab olaraq folklor mətnlərinin və geniş anlamda xalq yaradıcılığı faktının öyrənilməsi üçün mümkün səviyyələri bir daha diqqətə çatdırmağı zəruri sayırıq.

1. Məhəlli (lokal) səviyyə.

Buraya kənd, qəsəbə, şəhər, rayon və s. bu tipli məhdud coğrafi məkanı əhatə edən folklor mühiti aiddir. Bu zaman folklorun yerli mədəni şəraitdə uyğun məhəlli səciyyəsi aşkarlanır. Söyləyici problemini də, janr intensivliyinin lokal xarakterini də bu səviyyədə öyrənmək daha məqsədə uyğundur. Mərasim folklorunun təbii-coğrafi və tarixi-mədəni özəlliyini əks etdirən səciyyəvi cəhətlər, arxaik elementlər və lokal motivlər də bu zaman daha çox və daha asan aşkarlanıa bilir.

2. Regional səviyyə.

Tarixi-mədəni və bəzi folklor mühitləri üçün həm də iqtisadi-siyasi şəraitin çeşidli dönmələrdə müxtəlifliyi eyni bir xalqın həyatını folklor gerçəkliliyində rəngarəng şəkildə əks etdirmişdir. Bu rəngarənglik bölgəvi xarakter daşıyır və sosial-mədəni əsasları vardır. Bundan irəli gələn məsələlərin sistemli şəkildə öyrənilməsi folklor mətnlərinin regional faktlarının qeydə alınmasından və nəşrindən kənardə baş vermir.

3. Milli və yaxud ümummilli" səviyyə.

Əslində bu terminlər arasında bir fərq yoxdur. Bunlardan ikincisi sovet dönməндə və sovet ideologiyası tərəfindən milliliyi məhv etmək üçün uydurulmuş və sosial-mədəni əsası olmayan yanlış bir anlayışdır. Müllərin lüğətində "национальный" və "общенациональный" sözlərinin hər ikisi ingiliscədə "на-

tional" (milli) şəklində verilmişdir. "Milli folklor" ifadəsinə irad tutanların bu terminlər və kateqoriyalar haqqında düşünməsinə ehtiyac vardır. Biz bir müllətik. Ölkməzin və dövlətimizin adı Azərbaycandır. Millətimizin adı Azərbaycan türkü və ya sadəcə olaraq, türkdür. Türkük bizim milli varlığımızdır. Amma türklük çağdaş anlamda içində fərqli etnik qruplar - milliyyətlərin olmasını istisna etmir. Bu anlamda, daha çox tarixi-mədəni, sosial-mənəvi gerçəkliliyi ifadə edən həyat və talenin toplumsal birliliyi olan millətə, etnik mənsubiyəti bildirən milliyyət bir-biri ilə qarışdırılmamalı və bir-birinə qarşı qoyulmamalıdır. Mənfur ermənilər bizim üstüümüzə gələndə bizim hansımızın hansı etnik mənsubiyətli olmağımızı, şübhəsiz ki, heç düşünməmişdir. Biz düşmənin də gözündə bir millətik, öz gözümüzdə bir olmağımıza nə mane olur?! Milliyyət kimi birimiz oğuzdur, birimiz qıpçaqdır, tatdır, ləzgidir, lahicidir, dağlıdır və s. Amma millət kimi hamımız bir yerdə türk ola bilirik və bununla da eyni əxlaq, din, davranış, məişət və yaşayışın ümumi, hamımız üçün ortaq olan bir nöqtəsində birləşirik. Gü birlikdədir və birlilik haradadırsa, dirilik də ordadır. Öks halda, bizi hissələrə parçalayıb məhv etmək üçün indidən qıçırdılmış dişlərin geniş ponoramını müasir dünya düzəninin qətiyyən sadə və vəd olunduğu kimi humanist olmayan para-doksallığı içərisindən çox aydın şəkildə müşahidə etmək mümkündür.

Məsələnin folklor kontekstində gəlinəcə qeyd etməliyik ki, folklorumuz – xalqımızın yaratdığı fikir və sənət vahid bir təmdir, bütövdür, hissələr, qəlpələr, laylar, qatlar şəklində realizə olunur, sabit, dəyişməyən strukturun dəyişə bilən məlumatları şəklində kanonik qəlibləri pozmadan variantlaşır, variasiyalasır, millinin bölgəsi və məhəlli formaları yaranır. Bu tipli üzvlənənin səbəbləri çoxdur və geniş tədqiqatlar tələb edir. Bu, məsələnin bir tərəfidir. Digər tərəfdən, bölgələrdə, xüsusiilə konservativ kənd mühitlərində qorunan arxaik folklor elementləri mövcuddur. Bu da ayri-ayrı folklor janrlarının genezisi və tipologiyası problemlərini öyrənməyə, mətnlərin əski kültür aspektlərini müəyyənləşdirməyə imkan verir. Amma bu heç də folklorun milli xarakterinin kolğədə buraxılması və ya

bəzi primitiv ədəbiyyatşunaslarının elmi auditoriyanın ətrafında səsləndirdikləri kimi folklorun bölünməsi, parçalanması demək deyildir. Məsələn, Goyçədə "Şair Kazım və Nazlı xanım" dastanının bu bölgənin söyləyiciləri də, dinləyiciləri də bilir. Anma Şirvan üçün populyar olan "Canbaxış" dastanı "ni bu bölgədən kənarda, bəlkə də, heç kim eştitməmişdir. Folklorun digər janrlarında da belə özəlliklərə six-six təsadüf edilməkdədir. Amma bu örnəklərin heç biri orijinal, yeni bir folklor hadisəsi və ya mətni deyildir. Məsələn, türk dastan qəlibi vardır: daşıdığı məlumatlardan, obrazlardan və motivlərdən asılı olmayıaraq, bütün dastanlar həmin kanonların içində gerçəkləşir. Bu folklorun başqa janrlarına da aiddir. Məsələn, lətifələrin lokal qəhrəmanları olduğu bəlli bir hadisədir. Amma Molla Nəsrəddin və ya Bəhlül Danəndə kimi lətifə qəhrəmanları milli kontekstdən də genişdir, ümumtürk və hətta şərq kontekstində və arealına çıxır. Bu mənada, folklorun etnik-coğrafi və kültür arealları üzrə öyrənilməsi onu başqa bir çevrədə də tədqiqə cəlb etməyi tələb edir.

4. Qlobal səviyyə.

Konkret olaraq Azərbaycan folklorundan çıxış olunsa, bizim milli-mənəvi varlığımızı əks etdirən mətnlərin Azərbayan folklor arealından daha geniş kültür çevrəsinə daxil olduğunu müşahidə edə bilərik. Bu kontekstdə bizim folklorumuzun 4 mümkün öyrənilmə aspekti vardır.

1) Azərbaycan-türk aspekti: Bunu ümməzərbaycan aspekti də adlandırmaq olar. Burada söhbət daha çox tarixi Azərbaycandan, onun bir xalq kimi formalasılmış tarixi taleyindən gedir. Buraya İran (Güney Azərbaycan), İraq (Türkman), Türkiyə (Şərqi Anadolu), Rusiya (Dərbənd), Qazaxistan (sürgün olunmuş azərbaycanlılar), Əfqanistan, Gürçüstan (Borçalı) və s. ölkələrdə yaşayan Azərbaycan türklərinin folkloru aiddir.

2) Türk və ya ortaq türk aspekti. Elmdə qohum xalqların digər kültür özəllikləri ilə yanaşı, folklor ortaqlığının da mövcudluğu bəlli hadisədir. Təbii ki, burada ortaqlığın da müəyyən dərəcələri vardır. Məsələn, oğuz xalqlarının törənləri bizimlə bir genetik xəttin daşıyıcıları olduğundan bir çox folklor mirasımız da tamamilə ortaqdır. Qıpçaqlar da Azərbaycan xalqının

etnogenezində aktiv şəkildə iştirak etdiyindən onlarla da qohumluq bağlarıımız güclüdür. Bulqarlar və Karluqlar əksi çağlarda bizimlə qovuşurlar, amma sonraki dönləmlər üçün tariximədəni gerçəklilikin diqtəsi ilə kültür üzvlənməsində xeyli diferensial özəlliklər qazanılmışdır. Amma bütün hallarda folklorda ortaq nöqtələr qorunub qalır: obrad, motivdə, süjetdə, xalqın qəhrəman yaratma imkanlarında, dünya modelində, fikirdə və sənətdə, xalq müdrikiyinin və xalq gülüşünün türkə xas xüsusiyyətlərində.

3) Şərq aspekti. Məlumdur ki, Azərbaycan xalqı tarixən türk olmayan digər şərq xalqları ilə yaxın etnik-mədəni əlaqlarda olmuşdur. Bu münasibətlər öz izlərini folklorda saxlamışdır. Bu mənada, bizim folklorla ərab, fars, hind, çin və s. kimi xalqların folkloru ilə oxşarlıqlar mövcuddur. Şərqdə məşhur olan əfsanə, rəvayət və nağıllar hər ölkədə, hər xalqın dilində və düşüncəsində özünəməxsus ifadə formasını tapmış, milli folklor faktına çevrilmişdir. Bununla yanaşı, bu tipli mətnlər genetik strukturunu və arxetiplərini saxlamışdır. Əski inamlar və dinlər (Tanrıçılıq, Xristianlıq, İsləm) folklorla dərin izlər buraxmışdır. Bu bizim də kültürcə daxil olduğumuz şərq xalqlarının ortaq mənəvi irlə kimi araşdırıla bilər. Təsəvvüf epoxasının zəngin folklor-irlə də bu kontekstdə geniş tədqiqat materialı verir.

4) Qlobal aspekt. Bu aspekt Azərbaycan folklorunun dünya folkloru ilə müqayisəli və struktur-tipoloji xüsusiyyətlərinin tədqiqini nəzərdə tutur.

Azərbaycan folklorunun regional baxımdan öyrənilməsi, toplanması ilk təcrübədir. Doğrudur, indiyə qədər də bəzi bölgələrdən ərnəklər toplanıb nəşr olunmuşdur. Amma bu, bizim hazırladığımız çoxcildlik kimi sistemli və fundamental xarakter daşılmamışdır. Bu nəşr Azərbaycan və Azərbaycandan da böyük olan Azərbaycan folklor areahını əhatə edəcəkdir. Indiyə qədər görülmüş işlərin bir hissəsi müvafiq nəşrlər şəklində gerçəkləşmişdir: Naxçıvan, İraq-Türkman, Göyçə, Şəki, Qaraağ, Qaraqoyunu, İrəvan, Ağbaba və b. folklor mühitlərinin xalq yaradıcılığı ərnəkləri nəşr olunmuşdur. Bu nəşrlərdə həmin mühitlərin regional və lokal folklor səciyyəsini əks

etdirən mətn tipləri, janr rəngarəngliyi öz əksini tapmışdır. Bu iş davam etməkdədir. Arxivimizdə toplanan zəngin çoxcildiliyin sonraki cildlərinin nəşrinə geniş imkan verir.

Azərbaycan folklor antologiyasının təqdim etdiyimiz növbəti cildi Azərbaycanın tarixi-mədəni və sosial-siyasi anlamında ən böyük mərkəzlərindən birini təşkil edən Şirvan bölgəsinin folklor ərnəklərini əhatə edir. Şirvan bölgəsinin digər bölgələrdən fərqli tarixi-mədəni səciyyəsi həm də onunla sırtlanır ki, bu ərazidə min ilə yaxın eyniadlı dövlət olmuş, insanların dövlətçilik düşüncəsi və siyasi dünyagörüşü daha çox millət kateqoriyasına uyğunlaşmışdır. Dövlətçilik ənənəsinin və milli şurun yaşamásında, ən ağır sosial-siyasi proseslərdən keçə bilməsində bunun çox böyük rolü olmuşdur. Şirvanda əski türk davranışı üçün xarakterik olan tayfa düşüncəsi unudulmuş, degradasiya olunmuş, hələ erkən çağlarda, milli və siyasi təssübkeşlik düşüncəsi formalanmışdır. Bu mərkəzi hakimiyətin və hakimiyətin mərkəzinin coğrafi lokalizasiyası və tariximədəni gəlisməsinin real təzahür forması kimi gerçəkləşmişdir. Konservativizm daha çox ölkənin periferiyalarında, simirlər və sərhədlərdə saxlanılmışdır. Şirvan bütövlükdə çeşidli mədəniyyətlərin çülgəşdiyi və integrasiya olunduğu bir ərazidir.

Şirvanın coğrafiyası zəngin təbii landşaftı özündə ehtiva edir. Coğrafiya kitabındaki coğrafi təsvirlərdən fərqli olaraq, Şirvan mətn kimi folklorada ana südünən halallığı ilə yerinə yetirdiyi təbii ekstrat minimumunun dirilik çəçeyinin bitdiyi oğuz oğlunu ağuşuna alan Qazlıq dağlı, alp ərənlerin at oynatdığı aran cölləri, dağları və düzəlli, nağıl qəhrəməqlərinin az gedib-üz getdiyi, dərələr və təpələr aşan, üzərində gül bitirən, qaza bənzər qız-qəlini ilə insan gözəlliyini təbiətin ən saf, təmiz və ilkin gözəlliyinə qovuşdurən əski oğuz yurdunun ecazkar mənzərəsidir. Bu, əski türkün, oğuzun təbiət zövqünə uyğun bir məkan gerçəklidiyidir. Oğuz xanın və oğuz övladlarının yer, yurd yadigarı, məkan mirası kimi qalıb Şirvan. Bir tərəfi dəli, coşqun anlamını verən Kür çayı, bir tərəfi əsrərlərin sınığından dəst kimi sinanıb çıxmış Gürcüstan sınırları, bir tərəfi hərtərəflili xalis və xas ərlərin adlarını daşıyan Xəzərin mavι suları, içərisində dağlar, düzələr, çaylar, göllər, bulaqlar, əsrərlərden

əsən yellərə yənməyən qururlu qayalar, meşələr, yam-yaşıl ormanlar və Tanrıının hökmü ilə təbiətin vurduğu təbii bəzəklər, tərəvətini zamanın yanında və insanın yaddaşında itirməyən əsrarəngiz gözəlliklər, bir də bu gözəlliklərə tumar verib xumarlandıran Oğuz oğlunun, türk toplumunun söz inciləri... Şirvanın folklorunda yaşayan coğrafiyası belədir.

Şirvanın siyasi gerçəkliliyi eyni adlı bölgənin coğrafiyasından da geniş ərazini əhatə etmiş və Azərbaycan dövlətçilik tarixinin, siyasi-mədəniyyət salnaməsinin iftixar və şərəfle xatırlanan min ilə qədər mövcud olmuş Şirvanşahlar dövləti ilə ifadə olunur. Bu dövlət böyük Türk imperatorluqları ilə yanaşı, müstəqil və ya yarım müstəqil şəkildə yaşmış, Qorb və Şərq, İslam və Xristian mədəniyyətlərini özündə birləşdirmiş əski dünyanın irəlidə gedən mədəni mərkəzlərindən əskik olmayan bir möhtəşəm mədəni miras qoyub getmişdir.

Şirvan əski İpək Yolunun üzərində strateji bir mövqədə yerləşdiyindən və heç şübhəsiz ki, zəngin təbii və sosial-mədəni resurslara sahib olduğundan burada şəhər mədəniyyəti surətlə iştirak etmiş, bölgənin və ölkənin inkişafına mühüm təkan vermişdir. Büyük Azərbaycanı mərkəzdən, sözün gerçək anlamında, maddi və mədəni enerji ilə təmin edən bölgə Şirvandır. İlk mükəmməl elm və mədəniyyət ocaqları, təhsil və sənət təsiyatları Şirvan şəhərlərində – Şamaxıda və Bakıda yaranıb formalaşmışdır.

Şirvan şəhər və kənd mədəniyyətlərinin, çoxukladlı təsərrüfat və çox kodlu mədəniyyət sistemlərinin sintez olunduğu bir mədəni arealıdır. Burada bir tərəfdən dövrün, dövranın və konkret tarixi dönenin gerçəkliliyi ilə səsləşən, onunla bütün mümkün səviyyələrdə integrasiya olunan global xarakterli dəyərlər – davranış, məişət, elm, din, mədəniyyət və sənət təməyü yaranmış və bu əsasda inkişafını davam etdirmiş, digər tərəfdən isə mədəni mərkəzlərin ətrafindakı tərəkəmə-elat mühitlərindən etnik-mədəni dəyərlərin fasiləsiz axını ilə təchiz olunaraq özündə, içində və nüvəsində milli ruhu tam dolğunluğu, saflığı və təmizliyi, təbiilikdən ayrılmayan ilkinliyi mühafizə edən xalis milli mentala xas inkişaf xəttini qoruyub saxlamışdır. Bu mədəniyyətin səciyyəsi milli ilə globalın kəsişməsi

və birincinin ziyanına olmayan nikbin qovuşmasıdır. Belə qovuşmada həm Azərbaycan özü üçün öz gözəllik və möhtəşəmliyini daha parlaq biruza vera bilir, həm də dünya üçün ortaq dəyərlər prizmasından kültürdə ortaqlaşmağa, doğmalaşmağa, ruhların çulğuşmasına aparan ulusların arasındaki qohumluğla uluslararası bir önmən qazandırır.

Şirvan adında çağdaş anlamda milli qıruru, məğrurluğu, gűcü və qüdrəti ifadə edən, əski Türk alplarının adında tez-tez rast gəlinən Aslanın bir başqa deyilmiş, bir sinonimi yaşıyır. Başqa tərəfdən də bu ad bu yurda yad olmayan şerlə, şairlə oxşar səs kompleksinə, fonetik uyarlığın isti yuvasına siğınır; Xaqqani, Nəsimi, Seyid Əzim, Sabir kimi sənət korifeylərini təkcə Azərbaycana deyil, Şərqə və dünyaya, onun mənəvi xəzinəsinə bəxş edir. Bu böyük sənətkarların yaradıcılığında gerçəkləşən müdrikiyyin və sənətin təməlləri xalq yaradıcılığı üzərində qurulur; kökləri və rişləri onun saf və təmiz şirələrindən qidalanır. Və əslində, bu sənətin böyükülüyü, gözəlliyi və doğmalığı da onun içindəki, mahiyyətində və mayasındaki xalqdan gələn yaradıcılıq inciləri ilə, ruhu özündə daşıyan ünsürlərə təmin olunur. Xalın canından, qanından, duyğularının dual sistemindən – sevincindən və ələmindən əldə olunan bilgилər böyük şairlərin ilhamı ilə qətblərdən və qələmlərdən keçib keyfiyyətə yeni sənət keyfiyyəti yaratса da, özündəki xalqdan gələn ruhu və təbiiliyi qoruyub saxlamışdır. Sənətin keyfiyyəti təmin edən ən başlıca göstərici də budur.

Şirvan folkloru öncə qeyd etdiyimiz kültür xüsusiyyətlərini özündə əks etdirir. Burada Azərbaycan folkloru bütün janrları ilə ifadə olunur.

Lirik folklor janrlarında səciyyəvi xüsusiyyətlər daha çox yerli məişətlə bağlı motivlərin işlənməsində özünü göstərir. Bölgənin folklor gerçəkliliyində epikləşmə meyli güclüdür. Əfsəna, rəvayət, lətifə kimi janrlar çox intensivdir və nitqdə də geniş işlənməkdədir.

Şirvan bölgəsi nağılla, dastanla, bayatiyla, ata sözü ilə, məsallarla, lətifələrlə çox zəngindir. Azərbaycan aşiq sənətinin Şirvan qolu sənətin ümumi xüsusiyyətlərini saxlamaqla yanaşı bəzi məhəlli özəlliklərə də malikdir. Şirvan aşıqlığında orta

çağ təsəvvüf müsiqisinin və şerinin bir sıra elementləri qorunub qalmışdır. Sufi rəqslerin qahiqları da Şirvan aşığının səhnə davranışında saxlanmaqdadır. Şirvan aşığılığı böyük və zəngin bir məktəbdür. Bu məktəbin əsasında xalq yaradılığının əskilərdən gələn zəngin ehtiyatları dayanır. XV-XVI yüzillərdən başlayaraq xalq müsiqisi və söz sənəti sufı praktikanın aktiv dövriyyəsinə daxil olur və Azərbaycan sufizmini forma baxımından fərqləndirən əsas göstəricilərdən birinə çevrilir. Təsəvvüf ruh fəlsəfəsidir, ruhla davranış üçün konkret etnik arealın ruhuna uyğun vasitələr istifadə olunmamışdır. Türk ruhu Türk müsiqisinin və Türk şerinin ritminə, melodiyasına, tempinə və tembrinə kökləndiyindən ruhun yüksəlməsi vasitəsilə Tanrıya yaxınlaşmağa, mənəvi kamilliyyə və savlığa yetişməyə ruhun daşındığı xalq yaradılığının ehtiyatları ilə nail olmaq olur. Əslində, Azərbaycan aşığı təsəvvüfə folklorun qovşağında, təmas nöqtəsində yaranır və orta çağ mədəniyyətinin keyfiyyətcə yeni bir vahidini təşkil edir.

Şirvanda sufi poeziyasının, o cümlədən sufi ocaqların zənginliyi bu folklor mühitinə böyük təsir göstərmışdır. Onların arasında biri digərini zənginləşdirən coxşaxəli əlaqələr və qarşılıqlı təsirlər mövcud olmuşdur. Böyük hürufi şair Nəsimi Şirvanın mərkəzindən çıxmış və bütün Şərqdə tanınmış və sevilmişdir. Şübhəsiz belə böyük fikir və sənət korifeyləri yetişdirən mühit sonralar da sənət estafetində seçilməliydi. Şirvanda yüzlərlə aşiq indi də böyük ustadların – Dostu Şirvaninin, Aşıq Mirzə Bilalın, Aşıq Şakirin, Aşıq Əhmədin və başqalarının yolu davam etdirir.

Şirvan aşığıının ən ümumi səciyyəvi cəhəti onun muğam sənəti ilə optimal sintezidir. Xanəndə sənətindəki tar, kaman, qaval üçlüyü saz, balaban, nağara üçlüyü şəklində özünü oxşar strukturda göstərir. Sonuncu aşiq ansamblının minimum tərkibidir. Bir qədər müasirləşmiş ansambillarda aşiqdan, balabandıdan və nağaraçından başqa ayrıca olaraq xanəndə, zurnaçı və s. sənətçilər də bura daxil olur. Bu da öncə qeyd etdiyimiz kimi, dinleyici sisfəri və kültür kəsişmələrinin, bəlkə də, kontominiasiya olunmasının əlamətləridir. Şirvan aşığı toy məclisini "peşrov"la başlayıb "diringi" ilə tamamlayır. Bu da başqa mühit-

lərdən fərqli xüsusiyyətdir. Amma aşığın söz repertuarı, şer və dastan fəndi ortaqdır. Şirvan aşığlarının dastan janrına münasibətində də fərqli cəhətlər özünü göstərir. Əskilərdən gələn, orta çağda sufı məzmun və forma qazanan klassik dastan tipindən başqa, Şirvanda həmin əsasda, ya da heç onunla birbaşa əlaqəsi olmayan dastanlar da yaradılır. Şirvanın ustad sənətkarlarının yaratdığı bu dastanlar mühitdə sürətlə yayılır və məclislərdə söylənir. Mühitin bu yöndəki digər özəlliyi kültürün modernlaşması ilə bağlıdır. XX yüzildə yazı mədəniyyətinin kütləviləşməsi sənətə də öz təsirlərini göstərmişlər. Müasir aşıqlar öz yaradılıq örnəklərini, şer və dastanlarını özləri yazıya alırlar və bu yazılar, dəftərlər aşıqların birindən digərinə keçərək yayılır. Ona görə də bu tipli məntələr daha çox statik olur. Təbii ki, həmin mətnlər canlı ifadan yazıya alınsa, aşığın ifaçılıq məharəti və fərdi folklor ehtiyatı aşkarlanır bilər. Amma əksər hallarda toplayıcılar, sadəcə olaraq, yazılı "dəftərləri" toplayıb nəşr etdirmişlər.

Şirvan bölgəsinin folklor örnəklərinə hələ XIX yüzildə nəşr olunmuş SMOMPK məcmuasında rast gəlmək olur. Orada Şamaxıdan toplanmış xeyli atalar sözü çap olunmuşdur. XX əsrin əvvəllərində və bütövlükdə sovet dönməmində bu bölgədən folklor örnəkləri toplansa da o bölgənin həm tam coğrafiyasını, həm də folklor ehtiyatını əhatə edə bilməmişdir. Bu səbəbdən də Şirvan bölgəsi indiki müstəqillik dövrünün imkanları ilə yenidən və daha ətraflı öyrənilməli, folklor ırsı qorunmalıdır.

Şirvan ərazisi coğrafi baxımdan qədim Qəbələ şəhəri, şərqi-dən mavi gözlü Xəzər dənizinə, qərbdən Yevlax ərazisinə, cənubdan isə Kür çayına qədər baş alıb gedən cənnət misallı bir diyarı əhatə edir. Kür-Araz ovalağının, Kür çayının sol tərəfində, Mingçevir su anbarı ilə Xəzər dənizi ortasında olan ərazini əhatə edən bu bölgə özünəməxsus təbii sərvətləri, flora-faunası ilə, zəngin, tarixi abidələri ilə məşhur olan bərəkətlə bir diyarıdır. Paytaxtı, əsasən, Şamaxı olmuş Şirvanşahlar dövləti isə də ha geniş ərazini əhatə etmişdir. Bu barədə mənbələrdə oxuyuruq: "Şirvan bütün dövrlərdə mühüm iqtisadi, siyasi, hərbi, strateji və mədəni əhəmiyyətə malik olmuşdur. Oturaq yerli

əhalı, əsasən, suvarmaya əsaslanan əkinçilik (üzümçülük, baliqçılıq, pambıqçılıq və s), maldarlıq (əsasən, qoyunçuluq), sənətkarlıqla (ipək toxuma, metal işləmə, xalçaçılıq və s) məşğul olmuşdular. Şirvan ölkəsi beynəlxalq əhəmiyyətə malik idi. Şirvan "Sumax", "Şirvan" və s. xalça növləri ilə məşhur idi. Şirvanda, əsasən, ...duz, xam ipək, pambıq, mis qablar, zəfəran, silah və xalçalar, üzüm məhsulları, yun, gön, təbii boyalar, baliq, dərman bitkiləri, müxtəlif parçalar ixrac olunurdu... Şirvan ərazisində çoxlu qayaüstü rəsmlər təsvir edilmişdir (Qobustan qaya rəsmləri). E.ə. IV əsrədə Şirvan ərazisində paytaxtı Qobələ olan Alban dövləti təşəkkür tapmışdır. E.ə. I əsrədə Roma qoşunları Xəzər sahilinəndək irəliləmiş, bunu Böyük daş dağının canubisərində qaya üzərindəki latin kitabəsi sübut edir¹

Qeyd etdiyimiz kimi, paytaxtı uzun illər qədim Şamaxı olmuş bu qədim diyarada min ilə yaxın möhtəhəm Şirvanşahlar dövləti ömür sürmüştür.

Təkcə Azərbaycanda deyil, dünyadan bir çox ərazilərində – Orta Asiyada (Türkmənistan), Cənubi Azərbaycanda, Türkiyədə də Şirvan adında toponimlər mövcuddur. Şirvan sözünün leksik yozumu barədə şorqşunas, dilçi, arxeoloq və coğrafiyaşunas alımlar müxtəlif fikirlər söyləmişlər. Azərbaycan alımlarından A.Axundov, A.Qurbanov, N.Nəbiyev, N.Məmmədov və eləcə də gürcü alımı İ.A.Cavaxaşvili, türkman alımı S.Ataniyazov və başqaları bu toponimi tayfa (şir, şirvan) adından olduğunu və ya "şirə bənzər", "müxtəlif meyva suları və "Şir kimi döyüşənlər məkanı" mənasını ifadə etdiyi qənaatini gölmüşlər.

Professor A.Axundov isə Şirvan sözünün mənasını belə izah edir: "Şirvan yer adını qədim toponim kimi sanskrit dilindəki "śravana" sözü ilə bağlamaq doğru olar. Bize, Şirvan düzü coğrafi adı "qoçaq, məğrur, döyüşkən xalqın məskəni" mənasını daşıyır.

X əsrədə yaşamış Ərəb səyyahı və coğrafiyaşunası Əl-Məsudi özünün "Qızıl yuyulan yer və cəvahirat mədənləri" adlı əsərində həm Şirvan, həm də Ənuşirvanın tikidirdiyi əl-Bab və əl-Əvvab adı ilə tanınan bu (Dərbənd – S.Q) şəhər, sədd, eləcə də Şirvan və onun hökmdarlarının bir neçəsi haqqında məlumat verməklə ya-

1. N.Vəlixanlı IX-XII əsr ərəb coğrafiyaşunası səyyahları Azərbaycan haqqında. Bakı, 1974. s.52.

naşı, Şirvan sözünə də münasibətini bildirmişdir: "...Ənuşiravanın Bərdə ölkəsində, islam torpaqları ilə həmsərhəd olan bu yerlərə təyin etdiyi hökmardardan biri Şirvan adlanırdı. Onun məmləkətinə isə adına uyğun olaraq Şirvanşah deyildirdi"

XII əsrədə Şirvani Şərvan adlandırmışlar. Xaqani isə öz zamanında ölkənin Xeyirvan bir diyar adlandırmışdı:

*Şah dövründə padşahlar parlayan gözəl, Şərvan,
Öz adını dayışorək, adlandırdı Xeyiryan.²*

Şərəfli tarixi, bərəkəti torpağı olan Şirvan, azi, min illərlə bir qitədən o birinə, bir ölkədən başqasına yol alan karvanların görüldüyü, çarpan daşıdığı bir ərazi olmuşdur. Çin səddindən yola düşən karvanlar, Böyük sohradan keçib əvvəl Bakıya, oradan Şamaxiya, Şamaxıdan Gəncəyə, sonra Tiflisə və Avropa ölkələrinə səmt alardı. Və ya Bağdaddan cərgələnən karvan Tiflisdən keçib, Kür sularından adlıyb Şamaxıda dayanardı. Şamaxının on beşə yaxın qapalı Bəzzaz bazar, Misgəbzar, Dərzibazar, Başmaqçıbazar, Xarratbazar, Gürcübazar, İpəkbazar, Xalçabazar, Dəvəbzar, Gülqəbzar, Mascidbazar və s. bazarlarda ticarət edər, alıcıların alar, satıcıların satar və rəvan olardılar yollarına.

Bu məcüzələr diyarından tüccarlar dəvə karvanları ilə uzaq-uzaq ölkələrə təkcə çeşid-çəşid mallar deyil, həm də söz apardı, söz gatırıldı.

Dünyada sırlı-sehrlı bir diyar kimi ad çıxaran Şərq aləminə görə mədən-bilmədən heyran kəsilənlər bu füsünkar torpağı ziyrət etmək üçün ayaqlarına dəmir çarlıq geyib, əllərinə dəmir osa alıb yollara rəvan olurdular. Yolların da çoxusu Şirvandan keçirdi o ölkələrə. Odur ki, orta əsrlərdən üzü bu yana yaşamış bir çox məşhur səyyah, şorqşunas alımlar Şirvanşahlar dövlətində olmuş – Şamaxını gəzib-dolanmış, bu diyar haqqında ürək sözlərini söyləmişlər. Bu yol qeydləri, xatirələrdən təkcə Şamaxının mədəni həyatı haqqında deyil, onun musiqisi, pocziyasi, adət-ənənələri ilə bağlı çox məlumatlar əyrənmək olur.

İbi Hövgəl (X əsr), ərəb səyyahı və coğrafiyaşunası Əl-Yəqubi (IX əsr), Əl-Məsudi (X əsr), Rubrun Vülhəm (1220-1270), italyan

1. N.Vəlixanlı IX-XII əsr ərəb coğrafiyaşunası səyyahları Azərbaycan haqqında. Bakı, 1974. s.52.

2. Xaqani. Seçilmiş əsərləri. 1956.s.93.

Marko Polo (XIII əsr), ispaniyalı *Qonsales de Klovixo* (XIV-XV əsr), alman *Hens Siptherner* (XIV-XV əsr), Rusiyalı *Afanasi Nikitin* (XV əsr), ingilis *Antoni Cekinson* (XVI əsr), türk *Evlıya Çələbi* (1611-1682), alman *Adam Oleari* (XVI-XVII əsr), fransız *Aleksandr Duma* (1802-1870), rus şairi *M.Y. Lermantov* və başqaları *Şamaxı-Sirvanın təbiəti, mədəni hayatı, elmi, müsiqisi, övliaları*, orada keçirilən tədbirlər, bayramlar, bişirilən xörəklər, şirniyatlardan barədə günümüz üçün böyük əhəmiyyət kənd edən dəyərlili fikirlər söyləmiş, məlumatlar vermişlər: "Bizim qabağımızda at üstündə dörd müsiqici gedirdi: Onlar növbə ilə zahiri görünüşə tövəyə bənzəyən, uzunluğu dörd qulaca yaxın, üç tərəfi isə enli mis alətdə çalırdılar. Bu alət qaranay adlanır. Onu çalanda ucunu göyə tuturlar. Bundan başqa sadə tütükçilər də vardır".¹

A.Olearnin *Şamaxı* haqqında qeydləri arasında 1637-ci il martında *Şamaxıda keçirilən novruz bayramı* gözü ilə gördüklləri barədə verdiyi məlumat ulu mərasimimizin XVII əsrindəki icrasından soraq verir bizlər: "Camaat Yeni il bayramını (*Novruz*-ram - S.Q) böyük şəkildə davam etdirildilər. Atəşfəsanlıq hər tərəfdə göründü, hamı bir-birini təbrik edirdi. Bu münasibətlə bizim də bəzillərimiz xalqın, kələntərin və başqa canabların yanına gedib xoşbəxtlik arzuladıq. Astroloq tez-tez insanların arasında durub, öz aləti ilə Günsətin hündürlüyünü müşahidə edirdi. Elə ki, arzu olunan an çatdı, o bərkdən elan etdi: Yeni ildir! Dərhal toplardan atəş açıldı. Şəhərin qala divarları və bürclərinin hər yerində turba çalındı, təb illər döyüldü və beləliklə, bayram böyük şənliklə başlıdı".²

Böyük türk səyyahı *Evlıya Çələbi* səyahəti zamanı Azərbaycanın bir çox bölgələri kimi *Sirvan* ərazisini də gəzib-dolanmış, xalqın adət-ənənəsi, həyat tərzini müşahidə etmiş, eləcə də bu qədim ərazidə olan bir çox ziyarətgahlarda olmuş, onlar haqqında həm elmi məlumat vermiş, həm də yerli sakinlərdən eşitdiyi rəvayətəfsanələrdən bəhs etmişdir. Məsələn, səyyah "Xıdır-Zində" haqqında yazar: "Xıdır-zində adlı ziyarətgaha gəldik. Bu şəxs də yüksək qübbə içərisində dəfn edilmişdir. Onun mürqəddəs gövdəsi (çürüməmiş) təptəzədir. Özədmərzədo Osman Paşa bu suala eti-

qad edib, ova çıxarkən onu ziyarətə gəlib, oranı abadlaşdırılmışdır. Hal-hazırda şirvanlıların ziyarətgahıdır".

İngilis səyyahi *Antoni Cekinsonun "Şirvan Kralı"* Abdulla xan haqqında dedikləri o zaman (1562-ci il 20 avqust) xalqımızın adət-ənənələrinin, mətbəximizin, xörəklərimizin nə qədər zəngin və rəngarəng olduğunu öyrənmək üçün fakt kimi çox qiymətlidir.

"...Kralın adı Abdulla xan idi. Bu zaman onun iqamətgahı Şamaxıda bərk istilər olduğu üçün, şəhərdən 20 mil aralıqda uca dağlarında idi. Avqustun 20-də mən onun yanına çatdım. O, məni güllərüzlə qarşıladı. Əlini öpdüm. O, məni nahara dəvət edib, özü də yaxında oturmağı əmr etdi. Kral ipək və zərli sapla bəzək vurulmuş zəngin əlaçılıqda oturmuşdu... Nahar vaxtı çatanda yero süfrələr açıldı və müxtəlif cür xörəklər verildi, xörəklər növlərinə görə cərgə ilə düzülmüşdül; mənim hesabımı görə, süfrədə 140 cür xörək vardı. Bu xörəklər yeyildikdən sonra qabları süfrə ilə birlilikdə yiğidirib, təzə süfrələr salırdılar. Ortaya 150 növdə meyvə və başqa ziyaflət yeməkləri göstərildi. Belə ki, iki dəfədə 290 cür yemək varıldı".

Şirvanda olmuş başqa səyyahlar kimi fransız yazıçısı A.Dümann *Şamaxı* şəhəri haqqında yazdığı da maraqlıdır. Bu materialların dəyəri bir də ona görə qiymətləndirilir ki, səyyah burada 1858-ci ildə, 1859-cu ildə dəhşətli zəlzələ isə baş vermiş, Şamaxının paytaxtı, mərkəz kimi fəaliyyət göstərdiyi zaman olmuşdur. Deyilənlərdən bəlli odur ki, *Şamaxı* ziyanı və varlılarından biri, xeyriyyəçi-mesenat Mahmud Ağa Əhməd Ağa oğlu (1826-1901) onu evinə qonaq dəvət edir. A.Dumannın həmin vaxt gör-dükləri, müşahidə etdikləri o zamankı *Şirvan* müsiqi-əşiq sənətinini öyrənmək bacımından çox maraqlıdır. "Bir azdan xanəndələr məhərətlərini göstərməyə başlıdır. Onlar milli musiqi alətlərində çalırlar. Dəmirayaqlar üzərində yerləşdirilmiş, nəhəng yumurtaların yarısına bənzər təbil, bizim fleytanı andiran qədim şəkilli nəfəsləri musiqi aləti - tütök, üstündə mis simlər olan və mizrablara çalınan, bizim mandalinaya oxşar tar, nəhayət, qonçuraya bənzər dəmir dayaqlı, bir növ musiqi aləti - kamança. Bu musiqi alətinin sol tərəfində bir dəstək vardır. Simlər bu dəstəyə dolanmışdır. Onu kaman yayı ilə çalırlar..."³

1. A.Olearni Oписание путешествия в Москве через Московию в Персию и обратно, Тер. А.М.Лоягина. С.Т. 1906, стр. 525.

2. Yenə orada, səh. 548-549.

Bərəkətli torpağı, zəngin var-dövləti, hər cəhətli şəraiti olduğu üçün xanlar-xaqqanlar, işgalçi dövlətlər bineyi-qədimdən bu cannət misali diyara göz dikmişdir.

Həmin işgalçılar Qney-Pompey-romanlar, Topal Teymur, Şah Abbas, Nadir Şah, ruslar, ingilislər, daha kimlər, kimlər... "Şirvan xarababazara dönmüş, əhali qırılmış, torpaq qana boyanmışdır. Amma xalqın iradəsini qıra bilməmişlər o işgalçılar. Həmin hökmədarlar kor-peşman geri dönmüşlər Şirvandan. Amma Şirvanda hər bir yağı öz əməlinə görə yadda qalmış, adlarına isə "eyhamı şirvan"lılar – şəbədələr düzülmüş, qanınaqlıtan olan igidlərimizin şərafını əfsanə, rəvayətlər bağlanmış, bayatular çəkilmiş, yeni-yeni toponimlər peydə olmuşdur. Gavur qalası, Gavur alınan, Ulu düzü, Şah yurdu, Tatarlar məhəlləsi, Ərəb kəndləri, Qanlı qaya, Daş oğlan, Deşikan daş, Şəhid yeri, Şəhid daşları, Yeddi məzar, On iki məzar, Keçmədin, Qılınc kəsən, Qanlı bulaq və s."

Şirvanın aşağı var,
Sazi var, aşağı var,
Belə qara günlərin
Həlbət bir işığı var.

Şirvandı – xan yeridi,
Fit dağ, can yeridi,
Sağima bir ox döydi
Solumdan qan yeridi.

Vaxt o zaman oldu ki, öz ağı, düşüncəsi, montiqi ilə Teymur-ləngdən Şirvanı qansız-qarasız, ölümsüz-itimsiz xilas edən Şirvanşah İbrahim ölkəni daha da abadlaşdırıldı. Odur ki, Şirvana burulan yolların sayı çoxaldığı kimi, bu diyardan da başqa məmləkətlərə yeni yollar şaxələndi, dəvə karyanları uzandı, yena də Şirvanın çalçağırlı günləri başlandı...

Bu yol Şirvan yoludu,
Piyalələr dolodu,
Səfər uzaq olsa da,
Məqsərimiz uludur.

Şirvanın yolu həşəm,
Ağlamaq olub peşəm,
Hardadı mənim yarım?
Üç aydır görməmisiəm.

Tirmə-şal, əntiq əşyalarla yüklenmiş karvanlar Şamaxıdakı 24 karvansarada cəm olmuş, bazarlarda satdıqlarını satmış, aldiqlarını almış və Şamaxıdan – Bakı-Dərbənd yolu ilə Şimala və ya Bəkidan "qara nöyüt" çatılmış nər dəvə karvanı ilə Şamaxıdan keçib, Gəncə yolu ilə Naxçıvana, oradan da Türkiyəyə üz tutmuşdur...

Elə qədim Şirvan-Şamaxını dünyamın bir çox ölkələri ilə birləşdirən keçmiş "Dəvə yolları", "Qəflə-qatur yolları", qədim "İpək yolu" üzərində uzaq əsrlərdə tikilmiş karvansaralar, xana-gahlar, gözətçi qalaları, çaparxana, məscid, ovdanların qalıqları, xarabalıqları günümüzə çox söz deyir: "Pir Hüseyn xanagahı", "Dəvə yolu", "Pir Mərdəkan körpüsü", "Uçuq körpü", "Qaranlıq mağara", Məşədi Oruc ocağı, "Hacı Mürşəd karvansarası", "Göylər karvansarası", "Hacı Mövsüm uşaqları karvansarası" Şirvan bölgəsində yeri-yurdı bəlli olan tarixin daş yaddaşlarından. Nə qədər nəğmələr düzülmüş golib-gedən karvanların adına...

Karvan allı karvandı,
İpək-şallı karvandı,
Hər birində yüz dəvə,
Yükü mallı karvandı.

Bu şərəfli tarixi olan diyar həm də nə az, nə də çox, düppədüz min il şahlar-şahzadalar, xanlar-xaqqanlar, vezirlər-vokillər yurdunuvası olmuşdur. Şirvan ərazisində qurub-yaradan, ömür süren bu hökmədarların, şah-xaqqanların çoxusunun adı, əməli unudulub kitablara düşmədiyi kimi, dəfn olmuş yeri – son evi-goru da bəlli deyildir. Min illər ərzində Şirvanşahlar dövlətinə az və ya çox illər sahib olan hökmədarların sayı yüzə yaxın olmuşdur. Hər dadır onların mozarı? Bilən kimdir? Forziyələr isə çoxdur: Bakıda – Şirvanşahlarda... Dərbənd yaxınlığında və ya "Qırxlar" qəbiristanlığında... Şamaxıda – "Şah Xəndan", ya da ki, "Yeddi gümbəzdə"... "Kələkada türbələrində". Doğrusunu isə Allah bilir...

Şirvan diyarında Şirvanşahlar dövləti bərqərar olduqdan sonra bir çox bölgələr də Şirvana qatıldı. Şirvanşah İbrahimin dövründə ölkənin əsas paytaxtı 3000 ildən artıq yaşı olan Şamaxı ti-

1. A.Düma, Qafqaz səfəri, Bakı, 19 85, sah. 87-88

carət, elm-sənət, din mərkəzi, poeziya beşliyi kimi şöhrətə çatdı.
Sirvan yollar ayrıdır, yollar başlangıçıdır. Xaqani Şirvani, Zülfüqar Şirvani, Nəsimi, Bədr Şirvani, Qiyasoddin Şirvani, Aşıq Dostu, Əbdülməcid Şirvani, Seyid Yəhya Bakuvi, Əhdı Şirvani, Məhəmməd ibn Həsən Şirvani, Bahar Şirvani, Hacı Zeynalabdin Şirvani, Aşıq Xəlil, S.Ə.Şirvani, Qənnadı Şirvani, Sədrəddin Şirvani, M.Ə.Sabir, Abbas Səhhət, Aşıq Bilal, Kalvalı balabançı Əli və başqları Şirvandan başlanan bu yolla dolanmışlar dönyanın bir çox məməkətlərini. Əfsuslar olsun ki, həmin Şirvanlıların bir çoxu ya qismətdən, ya da biganəlikdən qayıtmamışlar Şirvana. Qürbətdə əbədiyyətə qovuşmuşlar...

* * *

Sirvanın baş şəhəri uzun illər Şamaxı olmuşdur. Mənbələrin qeyd etdiyi kimi, Şamaxının şəhər kimi əz 3000 il yaşı vardır. Şamaxı şəhəri haqqında qədim mənbələrdə istonifən qədər məlumatlar vardır. "Şəhərin adı ilk dəfə yunan alimi Klavdi Ptolemyin (II əsr) "Coğrafi təlimnamə" əsərində Samexeya və ya Kemaxeya formasında çəkilib.

Şamaxı adının mənəsi haqqında müxtəlif fikirlər mövcuddur. Bəzi tədqiqatçular toponimin antik mənbələrdə (Plini) kamak, qaraqlapkarda şamak, qazaxlarda şamakey, türkmənlərdə şamak, qırğızlarda şameke və başqa tayfa adları göstərilir ki, kamek və ijemax yerli şamake toponiminin qədim dillərin fonetikasına tabe edilmiş və müəyyən qədər təhrif olunmuş formasıdır".¹

Sirvanın baş şəhəri uzun illər həm də Şirvanşahlar dövlətinin paytaxtı olmuşdur. Şəhər forması, arxitektur quruluşu, möhtəşəmliliyi, tarixi-memarlıq abidələri baxımından bənzərsizliyi ilə həmişə qonaqların heyrətinə səbəb olmuşdur. Əfsuslar olsun ki, dağlıcı mühərabə və zolzolalar (Şamaxı şəhərində 11 dağlıcı zəlzələ olmuşdur) bu şəhəri vaxtaşırı haldan salmışdır...

Bu connot misallı diyarın təbii-sorvətlərinə göz dikən yaşılar onun istedadlı övladlarını da vətəndən sürgün etmiş və ya yad məməkətlərə, saraylara, elm ocaqlarına köçürümüşlər. Connott misallı vətəndən ayrı düşən bu insanların başı hansı bələləri çəkməmişdir? Təsəlli ondadır ki, heç olmasa, Ərəbistan, Hindistan,

İraq, Misir, İran, Türkiyə, Orta Asiyada Azərbaycan-Şirvan-Şamaxı hörsəti ilə dünyasını dəyişən yüzlərlə Şirvanlıların məzarlarının yeri məlumdur... İllərlə doğmalarının, istedadlı balalarının ardına uzanan yollara baxan insanların gözləri qaralandan sonra təkcə bayatılar gümanında qaldılar:

*Şamaxı vətənimiz,
Durmadi yatanımız,
Əl-əla verib getdi
Dili söz tutanımız.*

Sirvan həm də Azərbaycanın ən qadim və kamil poeziya besiyindən biridir. Poeziya diyarı olan Şirvanda XII əsrən günümüza kimi yazış-yaratmış, haqqında məlumat əldə etdiyimiz şair, aşıq, sinədəftərin sayı altı yüz nəfərə yaxındır.¹ Cox əfsuslar ki, indiyə kimi belə bir istedadları olan Şirvan ədəbi mühiti geniş və sistemli şəkildə tədqiqata colb edilməmişdir. İyirmi nəfərə yaxın şair-yazıcılarının yaradıcılığı istisna edilərsə, demək olar ki, yerdə qalan aşıq, şair, el şairi haqqında heç bir tədqiqat aparılmamışdır.

* * *

Bütün Şərqi dünyasında poeziya, elm-mədəniyyət beşiy kimi tanınan sırkı-sehirlə Şirvan Azərbaycanın ən böyük folklor mühiti kimi də zongindir. İlk əvvəl onu qeyd edək ki, bu folklor mühitindəki örnəklər də tədqiqatdan kənardə qalmışdır.

Sirvan folklor mühiti inciləri də ilk dəfə 1881-ci ildən Tiflisdə nəşr olunmağa başlayan "Qafqaz əraziləri və xalqlarının təsvirinə dair materiallar toplusunda" (QƏXTMT – SMOMPK) ilk dəfə işıq üzü görmüşdür. Bir qədər də dəqiq desək, o zamanlar başqa bölgələrdə olduğu kimi Şirvan ərazisində yaşayan ziyalıların bir qrupu həqiqi vətəndaş kimi bu sahədə böyük işlər görmüşlər. Regionun folklor nümunələrinin toplanılıb çap olunmasında M.Mahmudbəyov, A.İsmayılov, S.M.Əfəndiyev, Məhəmməd Həsən, eləcə də Göyçay ikillik məktəbinin müəllimi Nikolay Kalaşev və başqlarının əvəzsiz xidmətləri olmuşdur. İşin günümüz üçün ən önəmlü tərafı odur ki, topluda işıq üzü görən nümunələrin bir çoxusu rus dilinə tərcümə edilmiş və bu dil vasitəsi ilə geniş oxucu kütləsi qazanmışdır.

1. Şirvanın 350 şairi (top. və tərtib edən Ə.Cəfərzadə, Ə.Qəniyev), Bakı, 1999.

1. Azərbaycan toponimləri. Bakı, 1989, soh. 561-562

Topluda regiondan toplanmış kiçik janrla yanaşı, iri həcmli janr nümunələri – əfsanə, nağıl və dastanlar da vaxtaşırı çap olunmuşdur.

XVIII əsrdə Şirvan aşiq mühitində yaradıcı sənətkarlardan biri də şirvanlı Aşiq Oruc olmuşdur. Böyük maarifçi M.Mahmudbəyov onun ifasında bir çox örnəklərlə yanaşı, Azərbaycan dastanlarının Şirvan variantlarını da qələmə almışdır.

M.Mahmudbəyov aşığın ifasından qələmə aldığı "Aşiq Qərib" nağılını (dastanını) məcmuənin 1892-ci il XIII buraxılışında, "Molla Qasım" dastanını isə 1894-cü il XIX buraxılışında çap etdirmişdir. "Aşiq Qərib" dastanındaki nəğmələr Azərbaycan dilində, "Molla Qasım" nağılındaki (dastan – S.Q.) nəğmələr isə rus dilində verilmişdir.

SMOMPK-də Şirvan regionundan toplanib işiq üzü görən folklor örnəklerinin bir qismi ermənilərə şamil edilmişdir. Daha konkret desək, o zaman Göycəy ikisindən məktəbin müəllimi N.Kalaşev fərginə varmadan çap etdirdiyi bir neçə Azərbaycan nağılı – "Şah İsmayıld", "Əli xan", "Novruz", "Məlik Məmməd", "Qulu xan"ı ermənilərə şamil etmişdir.

Kalaşevin belə kobud nöqsanlarına baxmayaraq, yüz iyirmi il əvvəl Şirvan folkloru üçün gördüyü xeyirxah işin əvəzi yoxdur.

XX əsrin birinci rübündən başlayaraq folklor nümunələri, aşiq şerləri bir çox toplu, məcmuə və kitablarda işiq üzü görməyə başladı. Bu sahədə elmi araştırmalar, analoji təhlil və tədqiqlər aparıldı.

Təbib ki, 1920-1935-ci illərdə çap edilən məcmuələrə Şirvan regionundan əldə edilən örnəklərdən müəyyən nümunələr daxil edilmişdir.¹

1950-1990-ci illərdə tərtib edilib, çap olunan "Azərbaycan – dastanları" (5 cild), "Azərbaycan nağılları" (beş cild), "Aşıqlar", "Azərbaycan əfsanələri", "Azərbaycan folkloru antologiyası" (I-II kitab), "Azərbaycan aşiq və el şairləri" (I-II c) və s. kimi AMEA -nın Nizami adına Ədəbiyyat İnstitutunun hazırlayıb, çap etdirdiyi dəyərli toplulara Şirvan regionundan daxil edilən örnəkləri barmaqla saymaq olar.

1. S.Mümtazın toplayıb tərtib etdiyi "El şairləri"no Şirvandan bir neçə sənəkar daxil edilmişdir.

Bir sözlö, Azərbaycanın ictimai-siyasi, elmi-mədəni hayatında xüsusi və ayrıca çəkisi, şərəflə yeri olan Şirvan regionunun zəngin, qədəri-qəsəmi bilinməyən folklor örnəkləri indiyədək sistemli olaraq toplanmadığı kimi, geniş şəkildə də təhlil süzgəcindən keçirilməmişdir. Folklorunun alim H.İsmayılovun Göycə folklor mühiti barədə söylədiyi aşağıdakı dəyərli fikir, müdrik kəlam demək olar ki, Şirvan bölgəsinin boyuna biçilmişdir: "İndiyə qədər xalqımızın ən qədim yaşayış məskənlərindən biri olan Göycənin şərəflə tarixi, zəngin folkloru ilə, demək olar ki, məşğul olmayışq. Unutmuşuq ki, bu torpağın hər qarışında, hər qaya və daşında, hər bir qələmində bulaq və çayında böyük bir tarix yaşayır. Əfsanələrə çevrilmiş nə qədər həqiqət öz sərrini xalqın bəddi yaddaşı ilə goldikə tariximiz, ulularımızın mənəvi dünyası bütün əzəmətlərə görələrən hələ eləyir".¹

Uzun illər ərzində Şirvan regionunu gözib-dolaşmış, yüzlərlə kəndə, qəsəbə və şəhərlərdə, toxumınən, on min nəfərə yaxın ağsaqqal, ağbirçək, aşiq, xanəndə, balabançı, şair, yazıçı, jurnalist, müəllim, molla müxtəlif sənət adamları (sazbənd, dəmirçi, xalça-palaz ustaları, rəssam, bənnə, çoban, boyaqçı, nalbənd, dülər və s.) ilə görüşmüş, onların xalq ədəbiyyatına aid bildiklərini qələmə almışq. Nəticədə Şirvan folklor mühitini ilə bağlı üç min çap vərəqindən artıq material, elcə də müxtəlif sənəd, şəkil və əlyazmalar əldə etmişik. Topladığımız folklor materiallarının bir qismi çap olunmuşdur. Əldə olunan folklor örnəklərinin qalan hissəsini iki kitabda cəmləşdirməyi məsləhət bildik. "Şirvan folklor antologiyası" toplusunun birinci kitabına arxaik janrlara aid nümunələrlə yanaşı, dastan, bir çox Şirvan aşıqları, el şairləri, sinədəftər qadınlar haqqında məlumat və əsərlərinən seqmələri də daxil etmişik.

Şirvan folklorunun zəngin coğrafiyasında mövsüm və mərasim nəğmələrinin xüsusi çökisi vardır. Əldə edilmiş örnəklərin nəzərdən keçirilməsi həmin nümunələrdə özünü göstərən regional özünəməxsusluğunu görməyə imkan verir.

Bəlliidir ki, qədim insanlar günəşin çıxması, yağışın kəsməsi, dumanın çəkilməsi ilə bağlı müxtəlif törənlər icra etmişlər. Bu

1. H.İsmayılov. Uzaq etnik mənşəyin, yaxın milli gələcəyin indi qırbot votəni – Göycə. – Azərbaycan folkloru antologiyası, III kitab, 2000, səh 41.

mərasimlərdə rəngarəng nəğmələr oxunmuşdur. Bu kimi mərasim və ayınların ənənəvi davamına Şirvanın bir çox bölgələrində (*Qobustan, Hacıqabul, Ağsu, Kürdəmir*) indinin özündə də tosadüf edilməkdədir. Elə ki günəşin üzü tutuldu el içində əməlisəh sayılan adamlar hündür bir yero çıxıb üç dəstəyə ayrılır (dəstədəki adamların sayı tək olmalıdır - 3,5,7 və s.) və dairə vurub özləri ilə götirdikləri qabları döyə-döyə ucadan oxuyurlar:

Açıl, günüm, açıl,
Saçıl, günüm, saçıl.
Elin zindana düşüb,
Aşın qazanda bişib.
Oban yolunu çasıb,
Qorxu həddini aşib.
Açıl, günüm, açıl,
Saçıl, günüm, saçıl.¹

Göründüyü kimi, qadım tarixə malik bu mərasim bu gün də özünü transformativ yaşantı kimi göstərməkdədir. Günəsi çağırma mərasimi nəinki Şirvan, həmcinin əksor türk xalqlarının folkloruna xasdır. Təbii ki, mərasimin mahiyət və funksiyasında regional özünəməxsusluqdan səhbət gedə bilməz. Ancaq mərasimin ifa tərzində, müsiki-nəğmə xüsusiyyətlərinə baxış bu nümunənin Şirvan folkloruna xas cizgilərini ümumi boyalar şəklində olsa da görməyə imkan verir. Mərasimin icra üslubunda yerli kalorit, ifa tərzi bədii boyalarla duyulmaqdadır.

Şirvan folkloruna xas mərasim nəğmələri içərisində kəmiyyət baxımından toy nəğmələrinin böyük çəkisi vardır. Azərbaycanın bütün bölgələri kimi, Şirvanda da toy mərasimi bir çox ardıcıl mərhələlərdən kecir: Qız sevmək, arvad elçiliyi, kişi elçiliyi, kiçik nişan, böyük nişan, nişanlı üçün bayramlıq aparılması, paltar-kəsdi, kəhin-kəsmə, xinayaxdı, qız toyu, oğlan toyu və s. Bəlliidir ki, Azərbaycanın hər yerində toyun mərhələləri eyni ardıcılıqla davam edir. Şirvan toylarının regional özünəməxsusluğu bəzən toyun mərhələlərinin ad forqlarında, bəzən isə icra tərzində özünü göstərir. *Məsələn, Kürdəmir, Əli-Bayramlı, Hacıqabul bölgələrinin bəzi kəndlərində belə bir adot var. Qız köçməmişdən bir gün*

1. Söyləyon; Muradov Musa – 70 yaş, Ağsu bölgəsi, Ləngəbəz kəndi, 1990 (V.Voliyev. Azərbaycan folkloru, Bakı, 1985, soh.101.)

əvvəl axşam anası qızı üçün aş bisirir; axırıncı dəfə ata-ana ocağında bir süfrə başında əyləşirlər. Buna ana aşı deyilir.¹

Şirvan toy mərasimlərində oxunan nəğmələrin özünəməxsus cizgilərə malik olması bu örnəklərdən da görünməkdədir:

Ana: Mən golinin anasiyam,
Axar sular sonasiyam.
Süd pulunu kəm eyləsəz,
Od tutuban yanasiyam.

Ata: Mən golinin atasiyam,
Qızılgülün butasiyam,
İpək köynək götirməsəz

Xala: Sizi itə atasiyam.
Mən golinin xalasiyam,
Bu dağların lałasiyam,
"Hacimənəbəx" götirməsəz,
Sizi qana salasiyam.

Əmi: Mən əmiyəm, yeyəm gərək,
Öz sözümüz deyəm gərək,
Toy zamanı siz götirən
Arxalıq geyəm gərək.

Bibi: Mən bibiyəm, can eylərəm,
Can sizo qurban eylərəm,
"İynəbatmaz" götirməsəz,
Toy zamanı qan eylərəm.

Yumorlu, xoş ovqatlı bu deyişmədə bir neçə cəhət diqqəti cəlb edir. Burada hər şeydən öncə, milli toy etnoqrafiyasının ruhu özünü saxlayıb; poetik dillə ciddi mətləblər ifadə olunur. Əslində, bu mətləblərin "ciddiliyi" indiki şerdən "görünmür". Müasir dinləyici bunu şən, şux notlarla qəbul edir.

* * *

I. Söylyicilər: Şəfiqə Mənsim qızı – 60 yaş, Kürdəmir; Babayeva Firongiz – 65 yaş, Məmmədəova Şəfiqə – 60 yaş, Ağsu; Sura Abdullayeva – 80 yaş, Əli-Bayramlı, çöl təcrübəsi. 1995.

*Sirvan torpağı həm də başdan-başa bayatı soraqlı bir diyardır.
Bayatlılar elin tarixinə, onun mənəviyyatına, aq gününə, qara
günüñə tutulan aynadır. Bayatılardan doğma Vətənin hər bir
guşəsini öz adı ilə, ünvani ilə görmək mümkündür:*

*Şamaxı bazarımış,
Mırzələr yazarımiş,
Şəhər yandı kül oldu
Göy yerdən bezarmış.*

Bayatılarda Şamaxının şad, azad yaşıdagı günlərdən sonra bu şadlığın - dükan-bazarın, əmin-amalılığın, sırvanlığın, od-ocağın məhv olmasından danışılır. Bayatının ilk iki misrasında tarixi-etnoqrafik gerçəkliyin dolğun mənzərəsi əks olunub. "Şamaxı bazarımış" ifadəsi bir tərəfdən Şamaxının dünya tacirlərinin gəldiyi məşhur bazardan xəbər verirsa, başqa tərəfdən "bazar" obrazı altında Şamaxı şəhəri, onun hay-külyü hayatı, paytaxt dünyası nəzərdə tutulur. İkinci misradakı "Mırzələr yazarımiş" ifadəsi də məzmunu etibarilə əvvəlki misradakı ifadənin məzmun konteksti daxilindədir. Özgə sözü, "mırzələrin yazması" da Şamaxının mədəni hayatı dünyasından soraq verir. Ancaq yağı əli ilə şəhər yanın kül olur. Bayatı müəllifi bunu başəri-fəlsəfi, dini-mənəvi qatdan dəyərləndirir: "...Göy yerdən bezarmış". Göy fələkdir, Allahdır, yer isə insanlardır. İnsanlar "haqqə-kitab" sığmayan o qədər zahmiliq ediblər ki, Allah da onlardan "bezar" olub; onun əhu-naləsinə biganədir. Əlbəttə, bayatının son misrasındaki fikri müstəqim mənasında qəbul etmək olmaz. Allah dünyasının və insanların yaradıcısıdır. O öz yaratdığılarının taleyiň heç vaxt bigano qalmayacaq qüdrətdədir. Bu baxımdan, bayatının axırıncı misrasındaki fikir insanların özlərinin öz əməllərinə "haqq" mövqeyində verdikləri fəlsəfi-poetik qiymətdir.

Sirvan bayatularında haqqın inam, ümidi itirməmək motivləri də inadlı, dolğun, süroklı boyaya kimə öz işini tapmışdır:

*Sirvanın aşıçı var,
Sazi var, aşıçı var,
Belo qara günlərin
Həlbət bir işığı var.*

1. Sirvan folklor antologiyası, Bakı - 1994, səh.-35,36.

Bu bayatda bir ümid obrazı işarir. Maraqlıdır ki, bu obraz Sirvanın mənəviyyat dünyasına güzgü tutan obrazların (aşiq-sənətkar, saz, aşiq-alət) düzümündə maddiləşir, köürüntü biçimə düşür. Bayati qara günlərdən işqli günlərə çıxmağın həsrəti, inamı ilə deyilib və bu həsrət, bu inam Sirvan dünyası üçün doğma olan saz-aşiq dünyası ilə bədii poetik birləşmədən təzahür edir. Bayatıdakı "həlbət" sözü - "əlbəttə" sözünün Sirvan ağızı ilə deyilişi formasında məhəlli kələrət verir və bu kələrət mətn misahında Sirvan folklor mühitinin regional özünəməxsusluq cizgisini rolunu oynayır.

Apardığımız axtarışlar nəticəsində müyyənləşdirmişik ki, Sirvanda "mahni" termini daha işləkdir. Bölgədə bu janrıñ çoxlu nümunəsi vardır. Mahnılarda Sirvan eli öz hiss və duyğularını, arzu və istəklərini, sevinc və kədərini bədii boyalarla ifadə etmişdir:

*Sirvanın yolları həşəm,
Gözləməkdə mənim peşəm,
Bir ay olar görməmişəm.*

*Nəqarət:
Harda qaldı mənim yarım,
Ala gözlü vəfadaram.*

*Sirvanın yolları daşdı,
Mənim yarım qələm qaşdı,
Niyə məndən uzaqlaşdı?*

*Nəqarət:
Harda qaldı mənim yarım,
Ala gözlü vəfadaram.*

*Sular gedir axa-axa,
Mən qalmışam baxa-baxa,
İndi birdən gəlib çıxa.*

*Nəqarət:
Ala gözlü gözəl yarım,
Düz ilqarlı vəfadaram.*

Sirvan folklor mühitinin regional janrı coğrafiyasına inamlar-sinamalar da daxildir. Regiondan topladığımız müxtəlif çeşidli

1. Azərbaycan xalq mahni və tasnifləri. Bakı - 1985, səh.76.

nümunələr bunu bir daha əyanılışdırır. Folklorşunaslıqda "inam", "sinama", "yozum", "inanc" adları altında qeyd olunan bu janr Şirvan bölgəsində, əsasən, "inam" adlanır.

İnamlarda təbiət məhəlli kalorit, insanın hayatı etnografik əzəllikləri ilə mənalı işarələrə çevirilirdi. Bəlli dir ki, Şirvanda heyvandarlıqla çox qədimdən möşğül olmuşlar. Bu baxımdan, Şirvan inamları içerisinde heyvanlarla bağlı inamlar xüsusi yer tutur:

"Qoyunun döлü düşəndə tərəkəmə üzünü qırxdırmaz, yoxsa quzu öлər", "Duz günü və bazar ertəsi qoyun qırxmazlar. Deyirlər ki, qoyun o ili subay qalar", "Heyvan gələn vaxtı çörək yeməzlər. Deyirlər ki, onda adamın ruzisi azalar", "Dəvəni söyməzlər. Ona görə ki, onu müqəddəs heyvan kimi qəbul etmişlər". Burada məhəlli əlamət, regional səciyyəvillikdən qabaq diqqəti mifoloji bilgi daha çox colb edir. İlk iki inamda bu bilgi saç-tük-yun semantik sırası ilə bağlıdır. Bu sıradı yan-yanı duran üç element (saç, tük, yun) cynigüclü olub, cyni bir mifoloji informasiyaya - heyvan, ya-xud insan tükünün müqəddəslişdərildirməsi, işarələr sisteminə çevriləməsi bilgisinə aiddir. Başqa yandan hər iki sinamada bu informasiya zaman təsnifatına malikdir ("qoyunun döлü düşəndə", "duz günü və bazar ertəsi"). Döл məhsul, bərəkət vaxtı deməkdir. Döл vaxtı tərəkəmə üzünü qırxdırsa, quzu (döл-bərəkət-məhsul) məhv olur. Bu anlamda, tərəkəmənin üzündəki tük adı vaxtda yox, məhz döл vaxtı bərəkətin işarəsinə çevirilir. Yenə də bu mənada qoyunun yunu duz və bazar günləri mifoloji dəyərləri, işarəvi semantikah olur. Üçüncü və dördüncü sinamalarda mifoloji bilgi asan qavranılır; dəvə - müqəddəsdir, heyvan göləndə ruzi gəlir, bu ruzini qarşılamaq lazımdır. Heyvanlarla bağlı belə sinamalara çoxlu örnək vermək olar. Bu sinamalarda regional özünəməxsusluq kimi Şirvanın tərəkəmə həyatı öz əksini tapmışdır. Topluda verilən örnəklər dediklərimizi bir daha təsdiqləyir.

Şirvanın ayri-ayri bölgələrində (Qobustan, Şamaxı, Hacıqabul, Ağsu, Kürdəmir) ekspedisiyalar zamanı tapmaca səciyyəvi, açılış, düşünmək tələb edən folklor nümunələri də əldə etmişdik. El arasında bunlar çasdırma, aldatma, başqılcollardırma adları ilə səciyələndirilir. Bunların mözmununu qohumluq münasibətləri təşkil edir.

- 1) Babam atanın kürəkəni olarsa, bəs mən sənin nəyin olaram?
- 2) Atamın qardaş oğlunun əmisi oğlunun yoldaşı mənim nə-

yimdir?

3) Bibim qızının anasının atası mənim nəyimdir?

4) Baldızımın baldızı oğlunun nənəsi mənim nəyimdir?

5) Bacım qızının dayısının yoldaşının atası mənim nəyimdir?

6) Kürəkənimin qaynatışının gəlininin yoldaşı mənim nəyimdir?

7) Xalam qızının qaynatışının gəlini ananın nəyi olur?!

"Bu nümunələrdə öncə onların əyləncəvi xarakteri diqqəti cəlb edir. Bunklardan vaxtıla uzun qış gecələrində bir yerə toplaşdır vaxt keçirən insanlar istifadə edilmişlər. Bunkların açılmasında qadınlar, kişişər, hötətə uşaqlar da iştirak edilmiş və "tapmaca"nın cavabını tapanlar "bəxşeyiş" alırmışlar.²

Şirvan folklor mühitində geniş yayılmış rəngarəng örnəklərlə təmsil olunan epik janrlardan biri nağıllardır. Bu janrinin regional folklor mühitindəki yerini folklorşunas O.Əliyevin qedi daha dəqiq səciyyələndirir.

O yazar: "Onu da deyək ki, bu ərazidəki folklor örnəklərinə nisbətən epik folklor örnəkləri üstünlük təşkil edir. Xüsusən, nağıllar Şirvan folklor xəritəsində mühüm yer tutur. Bu ərazidə nağılılıq ənənəsi güclüdür. Bəzən aşıqlara dastan danışarkən "aşıq, bir nağlı danış" deyə müraciət edirlər. Bunkların da nağılılıq ənənəsi ilə bağlı olduğunu söyləmək olar".³

Qeyd edək ki, folklorşunasın bu fikri heç də təsadüfi olmayıb. Şirvan folklor xəritəsində nağılların geniş yer tutması ilə bağlıdır. Bu nağıllar məzmunca rəngarəng, formaca əlavandır. Azərbaycan nağlı janrinin ən tipik və səciyyəvi nümunələrinə Şirvan nağılları içerisinde rast gəlmək mümkündür. Şirvan nağlı dünyası zongin bir aləmdir. Bu zənginlik onları yaranan, yaddaşlarında daşıyan, ömür-günlərinə yoldaş edən insanların - Şirvan elinin zəngin mənəvi irsindən gəlir. Bu mənada, Şirvan nağılları həm də bu elin ab-havasını özündə gəzdirən, suyuyla, torpağıyla yoğrulmuş örnəklərdir. Onlara Şirvan elinin nağlı düzgüsü, nağlı tarixi kimi də baxmaq olar.

Bu qədim diyarın müxtəlif ərazilərindən topladığımız nağılla-

1. Nümunələri ADPÜ-nun Şamaxı filialının tələbləri folklor praktikası zamanı toplamışlar.

2. Aşıq Xanımusa, 70 yaş, Qobustan, 1995.

3. O.Əliyevin Şirvan folklor xəritəsində nağlı janrinin yeri. Azərbaycan folkloru, səh.78.

rin sayı iki yüzdən çoxdur. Topluya daxil etdiklərimiz isə top-ladığımızın az bir qismidir. Regiondan əldə etdiklərimizi toplu hə Linda nəşr etdirməyi nəzərdə tutmuşuq.

Şirvan Azərbaycanının qədim tarixə malik, söhrətli keçmiş olan regionlarındandır. Bura sayı məlum olmayan tarixi şəxsiyyətləri, şair və filosofları, övliyaları olan bir diyarıdır. Şirvan ərazisi ocaqlar, tarixi abidələr, mütqəddəş yerləri ilə tanınır. Bunların hamısı Şirvanın el yaddaşında əfsanələr və rəvayətlərə dönbüd indi də yaşamaqdə davam edir. Bu anlamda, Şirvan folklor mühitində əfsanə və rəvayət janrlarının özünəməxsus yeri var.

Şirvan əfsanələri içərisində regional boyalı Şirvan ruhunu bir-başa təcəssüm etdirən, Şirvan folklor-əfsanə dünyasının ən səciyyəvi cəhətlərini özündə daşıyan ərnəklər çoxdur. Bu baxımdan, Şirvan regionundakı toponimlərlə bağlı əldə etdiyimiz, indiyə kimi işq üzü görməyən yüzlərlə əfsanələr, həmçinin rəvayətlər var. Bir cəhəti də qeyd etməliyik ki, toplanılmış mətnlərin hamısı surə əfsanə səciyyəli deyildir. Bu mətnlərin bəzi lərində əfsanə janrinə xas bədii təsvir və ifadə vasitələri çox zəifləmiş, mətnin əsas əfsanə göstəricilərindən olan "əfsanəvlik" (mifoloji obraz, inam, etiqadlar, fantastik-səhrli motivlər və s.) get-gedo arxa plana keçmiş və ən başheçisi, bu mətnlər tarixi şəxslər, abidələr və s. ilə bağlanaraq rəvayətləşmişlər. Məqsədimiz əfsanələrin rəvayətlərə əvvəl mənim əsərini araşdırmaq olmadığı üçün, sadəcə olaraq, bunu qeyd etməkə kifayətlənməli olurraq.

Antologiyaya daxil etdiyimiz nümunələr uzun illər ərzində topladıqlarımızdan az bir nümunədir.

Şirvan atalar sözləri mövzu baxımından çox rəngarəngdir. Onlarda Şirvan həyatının sosial "təsərrüati", təsərrüfat "incəlikləri", o cümlədən el-zümərə həyatı bədii inikasını tapmışdır. Bu baxımdan, Şirvan regionundan əldə etdiyimiz nümunələr içərisində heyvandarlıqla, tərəkəmə həyatı, məişəti, adət-ənənəsi, mənəviyyat dünyası ilə bağlı olanlar ayrıca qrup təşkil edir. Onlarmın öyrənilməsi təkcə Şirvan atalar sözlərinin yox, elcə də bütövlük-də Azərbaycan atalar sözlərinin tədqiqinən bir çox cəhətlərinin üstünə işq salır. Məsolon, tərəkəmə həyatı ilə bağlı atalar sözlərində onların məkan, zaman, dünya, məişət, etnik özünü və özgülərini dəyərləndirmə və s. təsəvvürləri boy verməkdədir. Bunların sistemli öyrənilməsi bütöv bir el təbaqəsi – zümrəsi haqq-

qında ümumişmiş bilgilər vermiş olur. Bu anlamda, "Tərəkəmənin dovğası, tatın lovğası" və "Tat olanı deyər, tərəkəmə yalanı" kimi atalar sözlərində Şirvan elinin etnik-daxili rəngarəngliyi özünəməxsus şəkildə öz ifadəsinə təpib. Birinci nümunədə tərəkəmənin dovğasının məziiyyətləri ilə tatın lovğasının xarakter məziiyyətləri bir sırada dəyərləndirlər. İkinci nümunədə etnik dəyərləndirmə öz ifadəsinə təpib. Tərəkəmə həyatının özünəməxsus cəhətləri, onların tərəkəmə olmayanlara qarşı əcəşkən, cülgə münasibətləri bu atalar sözündə poetik şəkildə "daşlaşış".

Onu da qeyd edək ki, hələ XIX əsrin son rübündə bu bölgənin folklor ərnəkləri, eləcə də atalar sözləri ilk dəfə böyük pedaqoqlar – M.Mahmudbəyov və N.Kalaşev tərəfindən toplanıb, SMOMPK məcmuusu və "Kaspı" qəzetində işq üzü görəsə də, nəzəri baxımdan təhlil olunmamışdır.

Şirvan folklor mühitinin regional özünəməxsusluğunu inikas etdirən janrlardan biri də tapmacalardır. Düzdür, burlardakı regionallıq atalar sözlərində, yaxud məsəllərde olduğu qədər üzər deyil. Ancaq bununla borabər, bölgədən əldə edilmiş tapmacalar içərisində yerli təbiət, həyat şəraiti, məhəlli təsərrüfat formaları və s. ilə bağlı ərnəklər vardır ki, burlarda Şirvan elinin özünəməxsusluğunu janrıñ özünəməxsusluğunun cizgiləri kimi əksini təpib.

Şirvanda əkinçilik və həyvandarlıqla bağlı tapmacalar çoxluq təşkil edir. Bunlar yerli təsərrüfat şəraiti ilə bağlıdır:

Körpü altında dörd güyüm (Inəyin əmcəkləi).

Söküz-söküz sədəcəm (İtin əmcəkləri).

İki xurma, dörd mərcan (Qoyun və inək əmcəkləri).

Üzü qırılmış qarı

Böyləri atdan salır (Qaymaq).

Ağ atı atda gördüm,

Çulun suvatda gördüm.

İyirmi dörd ulduzu

Bir ayın altında gördüm (Nal-mix).

Qaya içinde ağ atlı oğlan atını çapar (Nehrə).

Min taxta, min bir taxta

Bir mismara bənd olub (Dəyirmən çarxi).

Su üzündə qaynq gedər (Vəl).¹

Azərbaycan aşiq mühitləri arasında öz yol-yolacağı, çalğrı-ifası ilə seçilən Şirvan aşiq mühitinin tarixi çox qodimdir. Hələlik haqqında məlumat, şerlərindən bəzi nümunələri biza golub çatmış Aşıq Dostu Şirvani ilə hesablaşsaq, Şirvan aşiq məktəbinin sorağı XVI əsrin ikinci yarısı, XVII əsrin əvvəllərinə gedib çıxır. 400 ildən artıq yaşı olan Şirvan aşiq mühitinin iki yüz nəfərə qədər istedadlı nümayəndələri bərədə məlumat və əsərlərindən nümunələr əldə etmişik. Bir məsələni də açıq etiraf etmək lazımdır ki, min ilə yaxın ömür sürmüş Şirvanşahlar dövləti, saray həyatı bu mühitin formalşması və inkişafında böyük rol oynamışdır. Bu dövlətin paytaxtı Şamaxı həm elmi, ədəbi, mədəni mərkəz, həm də aşiq mühiti kimi məşhur olmuşdur.

Şirvanşahlar sarayında XI-XIV əslərlərdə yazılı ədəbiyyatın Şirvan məktəbinin bəlli nümayəndələri fəaliyyət göstərmmiş və öz yaradıcılıqları ilə nəinki yazılı ədəbiyyatın bədii-estetik, ədəbi-məzmun inkişafına yol vermiş, eləcə də, dolayısı yolla olsa da, şifahi xalq ədəbiyyatın bu və ya başqa baxımdan təsir etmişdir. Saray cənizi zamanda rəqqaslıq, xanəndəlik, şairlik, xəttatlıq və başqa sonət sahələrinin də inkişaf etdiyi mərkəz olmuşdur. Bu baxımdan, saz, söz, rəqs, ifa və s. sonət sahələrini özündə sinkretikləşdirən (çarpazlaşdırın) aşiq sənəti zaman keçdikcə saraydakı bu mədəni həyatın təsirindən, dolayısı yolla olsa da, qiraqda ola bilməzdi.²

Ciddi şəkildə öyrənilməsə də, son on beş-iyirmi il ərzində yəqin etmişik ki, XVII-XVIII əslərlərdə Şirvan aşiq mühitində dəst-xətfəri olan Aşıq Baba Şirvani, Aşıq Saləh, Aşıq Rüstəm, Aşıq Soltan kimi ustadların sonət ənənələrini XIX əsrədə Aşıq Hüseyn, Aşıq İbad, Aşıq Fərəc, Aşıq Mürsəl, Aşıq İbrahim, Aşıq Oruc kimi sonət fədailəri yaşatmış, inkişaf etdirmiş və XIX əsrin sonunda Aşıq Camal, Aşıq Xəlil, Aşıq Sədrəddin, Aşıq Bilal, Aşıq Xeyrulla, Aşıq Nuruddin, Aşıq Qənimət kimi bacarıqlı şagirdlərinə əmianət etmişlər.

XX əsrin 40-ci illərindən sonra təkcə Şirvanda deyil, bütün Azərbaycanda, eləcə də keçmiş Sovetlər Birliyinin Orta Asiya, Dağıstan, İrəvan, Gürcüstan bölgələrində də böyük ad-sən, söhrat sahibi olan Aşıq Abbas, Aşıq Ağalar, Aşıq Şamil, Aşıq Qurbanxan, Aşıq Pənah,

Aşıq Əhməd, Aşıq Barat, Aşıq Şakir, Aşıq Məmmədağa kimi istedadlar aşiq sənətinin sirlərini həmin ustadlardan öyrənmişlər. Bir sözə, beş yüz ildən artıq yaşı olan Şirvan aşiq mühitinin, ocağının alovu bu gün də səngiməmiş, azalmamışdır. Aşıq Xanmusa, Aşıq Xanış, Aşıq Yanvar, Aşıq Əvəz, Aşıq Məhəmməd, Aşıq Əhliman, Aşıq Ağamurad Şirvan aşiq mühitinin keşiyində öz sözələrini sözləri ilə duymuşlar.

Şirvan bölgəsi el şairləri, sinədəftər qadınları ilə də məşhur olmuşdur. Aparlığıımız araşdırımlar nəticəsində bu regionda XVII əsrənən üzü bəri yaşayıb-yaradın əlli nəfərdən artıq el şairi haqqında məlumat və əsərlərindən nümunələr əldə edə bilmişik.

Kargər Əhməd, Padar Surxay, Padar Ağabala, Çürük İsləm, Kolani Mustafa, Üdülu İmam, Baridday Soltan, Şamil Cabbar, Şirvanlı Molla Pəri, Minəbəyim, Molla Tubu, Molla Narinc, Püstə Şikar qızı, Ağca Gulağa qızı, Zeynəb Zərbəli qızı, Pərinaz Azay qızı və başqalarının şerlərindən numunələr əldə edə bilmişik. Onu da qeyd edək ki, əsasən, xalq şəri üslubunda şerlər yazan bu sənətkarların bir çoxusu klassik üslubda əsərlər yaratmışlar. Onlardanancaq bir qismini kitabda daxil edə bildik.

Şirvan dastanlarının toplanması, tədqiqi və nəşri sahəsində vəziyyət heç də ürəkəcan deyildir. Halbuki Şirvan aşiq mühitində Azərbaycan dastanlarının çox maraqlı variantları və orijinal Şirvan dastanlarının çox nümunələri vardır. Şirvan aşiq mühiti özünəməxsus xüsusiyyətləri ilə fərqlənir. Maraqlıdır ki, janr göstəricisi baxımdan dastanlar Şirvanda "nağıl" adlanmışdır. Adətən aşığa, "aşıq, bir nağıl de", – deyə müraciət edirlər. Bu xüsusda M.H.Təhmasib yazar: "Dastan qoşan və məclislərdə dastan ifa edən aşıqlarımızın özləri, eləcə də onlara qulaq asan əhalisi isə çox zaman dastana sadəcə "nağıl" demiş, bir sıra rayonlarında hələ indi də deyiləməkdədir".³

Biz Şirvan aşıqlarının dastan repertuarı üzərində uzun müddət müşahidələr aparmışq.

Aşıqların şəxsi arxivləri və yaddaşlarında olan dastanları toplayan sonra belə nəticəyə gəlmışik ki, bu dastanları üç qrupda cəmləşdirmək, təhlil süzgəcindən keçirmək daha münasibdir.

1. Şirvan folkloru antologiyası, səh.38-47.

2. Qəniyev S. Şirvan folklor mühiti, Bakı, 1997, səh.100.

3. M.Təhmasib. Azərbaycan xalq dastanları (orta əsrlər), Bakı, 1972, s.50

1. Azərbaycan dastanlarının Şirvan variantları: "Qurbani", "Abbas və Gülgöz", "Aşıq Qərib", "Alixan-Pəri" (Şirvanda "Vanlı Ali xan"), "Valeh və Zərnigar", "Əslı və Kərəm", "Əmrəh", "Leyli və Məcnun", "Nigar və Mahmud", "Novruz", "Seydi və Pəri", "Tahir və Zöhrə", "Koroğlu", "Şah İsmayıld", "Şahzadə Əbülfəz" və s.

2. Ancaq Şirvan regionunda məşhur olan dastanlar: "Ordubadi Kərim", "Küçə Rza", "Şirvanlı Qəhrəman şah", "Baridday Soltan", "Şirvanlı Cahan şah", "Koroğlunun Şirvan səfəri", "Adagözəl və Aslan şah", "Zəncanlı Qurban", "Kərəmin Beşdəş səfəri", "Mustafa və Sənəm xanım", "Aşıq Ağaməmməd və Məryəm", "Aşıq Bilal və Badam xanım".

3. Müəllifi məlum dastanlar. Bu qrupa daxil olan dastanların müəllifi məlum olduğu kimi, həmin əsərlərin müəllifləri – aşıqlar, əsasən, XX əsrin 50-ci illərindən sonra yazüb-yaratmışlar. Bu cəhətdən həmin dastanlar kürdəmirli Aşıq Əhmədin, Aşıq Xanmusanın, Aşıq Xanış, Aşıq Mahmud və başqa qüdrətli sənətkarların yaratdıqları dastanlardır. Müəllifi bollı olan Şirvan dastanlarının bir qrupunu artıq çapa hazırlamışı.

Dediklorimizdən bir daha aydın olur ki, antaloyigaya daxil etdiyimiz, elcə də yaddaşlardan topladığımız, hələlik işıq üzü görməyən iyirmidən artıq Şirvan dastanlarının nəşri və tədqiqi folklorşunaslarımızın yolunu gözləyir.

Oxuculara təqdim olunan "Şirvan folklor antologiyası" (I kitab) qədim tarixi keçmişə malik olan ulu Şirvanın şorəfli tarixi, xalqın adət-onənəsi, milli dəyərlə, həyat-tərzini özündə yaşıdan və həcmi əlli çap həcmindən artıq olan folklor örnəklərinin yalnız bir hissəsidir. Toplumun sonrakı cildlərində regional məxsus olan əldə etdiyimiz bütün örnəkləri oxuculara təqdim etməyə çalışacaqıq.

**Hüseyin İSMAYILOV
Seyfəddin QƏNİYEV**

1. Şirvan aşıqlarının arxivindən və yaddaşlarından əldə etdiyimiz bu dastanların çoxusu şəxsi arxivimizdedir.

I. İNAMLAR, SINAMALAR

Qoyunun dölü düşəndə tərəkəmə üzünü qırxdırmaz, yoxsa quzu olur...

Duz günü, bazar ertəsi qoyun qırxılmaz. Deyirlər ki, qoyun subay qalar...

Atın yalına söyən, xeyir tapmaz.

Dəvənin tükündən uşağına yaxasına tiksələr, ona göz dəyməz.

Xalça-palaz toxunanda hənənin başına soğan asarlar ki, göz dəyməsin. Soğanın acası elə gözleri yaşardar.

Üzərliyi muncuq kimi sapa düzüb uşağın boynundan assan, göz dəyməz.

Başı ağrayana üzərliyi yandırıb tüstüsünü burnuna verərlər. Ancaq bu şərətə ki, üzərlik gərək xoruz səsi eşitməmiş olsun.

Üzərliyi dəstə bağlayıb evin kandarından asarlar ki, ev-eşiye bəd nəzerlər toxumasın.

Səhər tezden səfərə çıxanda boş sənəkli qadınla rastlaşan, geri qayıtmalısan.

Qonşunun pay gönderdiyi ağartını boşaldandan sonra qabını qaytaranda yumazlar.

Axşam başqasına evdən ağarti verəndə onun yanına kəsəv qoyerlar.

Həyətdə heç vaxt qoyunu saymazlar. Deyirlər ki, evin bərəketi qaçar.

Boğaz heyvan olan həyətdə kəsəv oynatmazlar.

Şər qarışan vaxtı evdə biçaq itiləməzler.

Heyvan gələn vaxtı çörək yeməzler. Deyərlər ki, onda adamın ruzusu azalar.

Körpə heyva ağacını göy vaxtı kəsməzler. Deyərlər ki, qarğışa düşərsən.

Gəlin köçən qızın ardınca su atmazlar.

Gəlini mal-qara gələn vaxtı getirərlər ki, ayağı ruzulu olsun.

Qırxi çıxmayan uşaq olan eva ət getirməzler.

Yad adam qırxlı uşaq olan evə gələndə, əvvəlcə uşağı çölə çıxararlar.

Qırxlı uşaqın yatanda başının altına çörək, qayçı və ya biçaq qoyerlar.

Qırxlı uşaqla evdən çıxarkən onun başına (papagına) üzərlik, pişik tükü və göz muncuğu tikərlər.

Həyətə yaxın olan yerdə şam ağacı əkməzler. Bu, sonsuzluq

əlamətidir. Hansı həyətdə göztikanı öz-özünə bitirə, o həyətdən dər-dəla uzaq olar deyiblər.

Şər qarışan vaxt əvin qapısını açar, işığını yandırırlar. Deyiblər ki, bu vaxt ruzi paylanır.

Axşam bulağa və ya çaya gedəndə həmin adam yaxasına sancaq yada iynə taxmalıdır.

Axşam çığı adam əli qoynunda durmaz. Bu vəziyyət bəd xəbərə səbəb olə bilər.

Kim Səfər ayı qurtaran gün tezden məscidə gedib ucadan desə: "Allah, gözlərin aydın, Səfər ayı çıxdı" Allah həmin adamin niyyətini hayata keçirir.

Dəvəni söymək olmaz. Ona görə ki, onu müqəddəslər heykəl kimi qəbul etmişlər.

Sonsuz qadın sübh tezden dəvənin altından keçəsə uşağı olar.

Axşamçağı və ya sübh tezden bulağa geləndə və ya yanından ötəndə üç dəfə "Bismillah" deməlisən.

Heyva ağacına nəzir bağlayan, yağış yağmaz.

Heyva qotur olanda shit yağı ocaq külünə qarışdırıb sürtəndə, qotur bir həftəyə sağırlı.

İnək və ya başqa heyvanın buynuzu dibdən sınsa qoyun quyuğunu, ardıc ağacının külü ilə qaynadıb həmin yere sürtmək faydalıdır.

Heyvana göz dəyməsin deyə onun boynuna və ya buynuzuna heyva, ardıc ağacı bağlamaq xeyirlidir.

İnək dilindən dabaq olanda soyüd ağacının yarpağını əzib suyu çıxana kimi döyündən sonra alınan məhlul inəyə yedizdirmək, dilinin üstüne yaxmaq dabağın qarşısın alır.

Heyvan ayağından dabaq olsa, quyuq yağını (və ya kərə yağı) əridib, onun ayağına tökməklə dabaq sağırlı.

Atın ayağı nalmaxa düşəndə, onu da quyuq yağı ilə sağıldırlar.

Yuxuda at görmək - bələ deyirlər ki, yaxşı əlamətdir. Yeni mürəddir. Muradına çatacaqsan.

Yuxuda pul görmək - hansısa bir xəbər eşitmək, səda almaqdır.

Yuxuda ilan görmək - yaxşı əlamətdir. Aydın bir yolla getməkdir.

Yuxuda yumurta görmək - yaxşı deyil, puşluq əlamətidir.

Yuxuda ayı görmək - çox yaxşı əlamətdir.

Yuxuda ayaqqabı görmək - pis əlamətdir. Darlıqdır, sixintili həyatdır.

Yuxuda dişinin laxllaması və düşməsi pis əlamətdir.

Yuxuda ağlamaq - gülmək əlamətidir.

Yuxuda toy görmək, toyda oynamaq pis əlamətdir.

Yuxuda su görmək - aydınlıq əlamətidir.

Yuxuda et görmək - həmin gün qəm-qüssəyə, eziyyətə düçər olmağa işaretdir.

Yuxuda yumurta satmayı görmək - həmin gün narahatlıqlarla qarşılaşmağa işaretdir.

Evdə səfərə çıxan adamin arxasında su atmaq - salamatlıq əlamətidir.

Səfərə çıxanın arxasında evi süpürmək - pis əlamətdir.

Şər vaxtı evi, həyəti süpürməzlər - bərəketimiz çəkilər, deyiblər. Saçını darayarkən, tükü ocağı atıb yandırma - bəxtini yandırırsan, deyilib.

Evə boş güyümle girmə - həmin evdə kasıbılıq olar.

Xamır yoğurarkən xamırın qabdan sıçraması - bişmiş çörəyə qonaq gələcəkdir, -deyiblər.

Süfrədə duzun dağılması - dava, dalaş əlamətidir.

Evdə çıxarkən qabağından qara pişik keçibəsə, uğursuzluq əlamətidir.

Başını darayarkən saçını tutlamaq - pis əlamətdir.

Qurbağa ayağına dolaşsa caduya düşərsən.

Süpürgənin sənə toxunması - sənə böhtən atacaqlar, -deyiblər.

Soyunarkən ayaqqabının üst-üstü düşməsi - qeybatını edirlər, deyilib.

Ay-günün tutulması, bəla gələsi elamətidir. Bu zaman namaz qılınar.

Yaşıl və həm də körpə ağacın kəsilməsi məğbul deyil. Bu zaman ah, naləyə düşərsən, deyiblər.

Evin girəcəyindən at nalinin asılması, evə bərəket gətirəcək əlaməti deməkdir.

Həyətdə qara toyuğun saxlanması yaxşı əlamətdir. Deyər ki, iyiyəmin qara günü mənim olsun.

Süpürgəni başı yuxarı qoymaq pis əlamətdir. Düşmənə aman verməkdir, deyərlər.

Cümə günü - hamamlanmaq - ömrün uzun olar, deyərlər.

Qaynar suyu yere atmazlar, məlakələrin balaları yanar, deyiblər.

Şər qarışan vaxt astanada oturmazlar - cinlər, əcinnələr sənə toxuna bilər.

Astanadan uşağın alınmasına toz-torpaq vursan, bəd-nəzərdən qorunur.

Mis camin evdə saxlanması və körpə uşağın nənnisinin altına qoymulması yaxşı əlamətdir - bədnəzərin qaćırılması.

II. MÖVSÜM-MƏRASİM NƏĞMƏLƏRİ

1. Gelin üçün toyqabağı pal-paltar aldıranda qızın adamları belə məsləhət edərdilər:

Gelin üç köynək isteyir,
Bu mahalda tek isteyir,
Gelin beş tuman isteyir,
Şaldan, kimxadan isteyir.
Gelin bir irpək isteyir,
Tek güllü, xoşreq isteyir.
Gelin bir başmaq isteyir,
Tirmədən yaşmaq isteyir.
Gelin arxalıq isteyir,
Bir güllü yaylıq isteyir.
Nə versəz öz adınıza,
Gətinin baxaq dadınıza.

2. Toy vaxtı vədələşəndə qız adımı deyərdi:

Ana

Mən gelinin anasıyam,
Axbər sular sonasıyam.
Süd pulunu kəm eylesəz,
Od tutuban yanasiyam.

Ata

Mən gelinin atasıyam,
Qızıl gülün putasıyam.
İpek köynək getirməsəz,
Sizi itə atasıyam.

Xala

Mən gelinin xalasıyam
Bu dağların lalasıyam.
“Hacimənəbax” getirməsəz,
Sizi qana salasıyam.

Əmi

Mən əmiyəm, yeyəm gərək,
Sir sözümüz dəyəm gərək.

Evdən öz çırğını qonşuya vermək, pis əlamətdir.

Şər vaxtı evden heç bir nemət verilməz, evin bərəkəti azalar, - deyiblər.

Taxıl çuvalının əvvəlinindən (işlətməyə başlarkən) başqasına borc vermek – süfrənin bərəkəti kasad edər, -deyiblər.

Çörayı borc alıb, qaytar mamaq pis əlamətdir – Allah onu bağışlamaz, -deyərlər.

Toyuğun banlaması pis əlamət sayılır – o dəqiqliə başını kəsərlər.

Xoruzun üzünü evin qapısına çevirib banlaması pis əlamət sayılır. Düşmən üstümüze ayaqlanar, - deyərlər.

Qatığı tox adam çalanda yaxşı gəler.

Düyüni tapdamaq günahdır.

Toy zamanı siz gətiən,
Arxalığı geyəm gərek.

Bibi

Mən bibiyem can eylərəm,
Can siza qurban eylərəm.
"İyəbatmaz" gətirməsəz,
Toy zamanı qan eylərəm.

3. Oğlan adamı gələni aparanda deyərdilər:

Çöreyimiz qılıqlıdır,
Qapımız palçıqlıdır.
Verin aparaq gəlinimizi,
Aparmayın zəhləmizi.
Xəmirimiz əllərdədir,
Söv-sovumuz dillərdədir.
Verin bizim gəlinimizi,
Aparmayın zəhləmizi.

4. Toy zamanı qız adımı oxuyardı:

Ay qız alan, evin abadan olsun,
Üstü dəmir, yanları daşdan olsun.
Düzilübdür qız evində qonaqlar,
Oğlan evində yiğilib xonçalar,
Qız anası yükleri alçaq eylər,
Ay qız anası, əli qoynundadır,
Oğlan anası dəvə boynundadır.

5.Gəlin qapıdan çıxanda oğlan adımı oxuyardı:

Gəlin çıxdı hasardan, Allah-Allah,
Qurtardıq intizardan, Allah-Allah.
Gəlin mindi yəhərə, Allah-Allah,
Xəbər getsin şəhərə, Allah-Allah,
Gəlin gəldi öyüne, Allah-Allah,
Başlayın toy-düyüne, Allah-Allah.

6.Toy günü bəyin üz-başını qırxanda adətən bəyin tay-tuşları
bərbərin ehtiyatını gizlədərdilər və bərbər açıqla deyərdi: (Sonda
ləvazimatını götürənə də xələt verərdi)

Çağırın gəlsin Qasımı,
Götürsün gəlsin tasımı.
Çağırın gəlsin Abını,
Götürsün gəlsin sabıcı.
Çağırın gəlsin ləzgini,
Götürsün gəlsin güzgünü.
Çağırın gəlsin o leci,
Götürsün gəlsin ülgücü.

7.Qurban bayramında oxuyardılar:

Qurban kəsdik qızunu,
Çox elədik duzunu.
Qurban kəsdik qoyunu,
Mənə düşdü boyunu.
Qurban kəsdik keçini,
Pişik yedi içini.
Qurban kəsdik öküzü,
Aləm qınada bizi.
Budun qazı apardı,
Qolun koxa apardı,
Seyid aldı döşünü,
Molla aldı başını.
Qabırğanı bəy yedi,
Bizə qaldı dəriSİ.
Quyruğuya gerisi.

8.Novruz bayramında oxuyardılar:

Səməni, saxla məni,
İldə göyərdərəm səni.
Səməni, can səməni,
Sənə qurban, səməni,
Atıl-batıl, səməni,
Vedra-satıl, səməni,
Tamam cadi-pitilər,
Olsun batıl, səməni.
Əhvalımız çağ olsun,
Yədiyimiz yağı olsun,
Azar-bezar çəmənlər,

Şəfa tapsın, sağ olsun.
Yerdən təndir çapılsın,
Yırpmə yuxa yapılsın.
İtan şeylər tapılsın,
Qovuşsun ayıranlar,
Hesrətdən qovrulanlar,
Səməni, can səməni,
Sənə qurban, səməni.

Toy mahnisı

Bacım, toyun mübarek,
Bəstə boyun mübarek,
Gülürsen, xeyir olsun,
Ayım, günüm mübarek.

Əzizinəm, Bəstəyəm,
Bağım, toyun mübarek.
Əlində gül dəstəyəm,
Bacım, toyun mübarek:

Xəbər alsam halımı,
Bacım, toyun mübarek.
Mən səninçün xəstəyəm,
Bacım, toyun mübarek,
Gedirsən xeyir olsun,
Ayın, günün, mübarek.

Bacım, qoy qarşında,
Ayna tek həyatın olsun.
Sağ-solundakı şam tek.
Həyatın nurlu olsun.
Ayın, günün mübarek
Ay qız, toyun mübarek,
Bacım, toyun mübarek.

Nənəmin səkil, qoyunu,
Su iç, çəkil qoyunu.
Çobanı do vurubdur,
Yatağa çəkil qoyunu.

Nənəm-qarala qoyun,
Oxşar marala qoyun.
Çoban yununu qırxbıb,
Yığar xarala, qoyun.

Nənəm, ay əbraş qoyun,
Dağlara dırmaş, qoyun.
Aran ören olubdur,
Yaylağa dırmaş, qoyun.

Nənəm, qoynun kəlini,
Ovşara gəlməz yelini.
Səni sağan galinin,
Qucam ince belini.

Nənəm, qarala qoyun,
Gedirsən hara, qoyun?
Patava yox, çuxa yox,
Səndədir çara, qoyun.

Nənəm, qoyunun ağı,
Dolanıb gəzir dağı,
Çobana çarıq bağı,
Gəlinlərə ip ağı.

Qoyunun üçü gəldi,
Dolandı köçü gəldi,
Sürünүn qabağında,
Bir yekə keçi gəldi.

Qoyunun beşi gəldi,
Dolandı keşi gəldi,
Çobanın bizlər ilə,
Var idi işi, gəldi.

Qoyuna bax, qoyuna,
Saldı məni oyuna.
Oğlum haçan böyüyər,
Kəsəm onun toyuna.

Nənəm, ay gəlin qoyun,
Bəzəkli gəlin qoyun.
Cəhd elə, ekiz olsun,
Qızarıb yelin, qoyun.

Nənəm, ay qızıl qoyun,
Gel yola düzül, qoyun.
Sənin kimi heyvani
Saxlaram yüz il, qoyun.

Nənəm, ay sarı qoyun,
Ağamın vari qoyun.
Sən bir tükənməz şəysən,
Yaradıb tarı, qoyun.

Nənəm, ay qoçaq qoyun,
Sürübən qaçaq qoyun.
Sənə gözü dəyənin,
Gözünə bıçaq, qoyun.

Nənəm, ay nazdi qoyun,
Boynu qotazdi qoyun.
Qişın fikrin eləmə,
Ağillar sazdı, qoyun.

Nənəm, ay çəmli qoyun,
Boynu mərcəmli qoyun.
Sendən hacı olubdur,
Arab, Cəmçəmli,¹ qoyun.

Nənəm, ay mağıl qoyun,
Düzlərə dağılı qoyun.
Südünün tayı olmaz,
Həmişə sağlam, qoyun.

Nənəm, ay nazdı qoyun,
Şirin avazdı qoyun.
Döl də doğ, dıbara da,
Quzumuz azdı, qoyun.

Nənəmin çal qoyunu,
Məməsi bal qoyunu.
Qadan-balın olmasın,
Artıb, çıxal, qoyun.

Nənəm, ay qəşəng qoyun,
Yunu bir döşək qoyun.
Dağdan eva döñəndə,
Gətirir köşək qoyun.

Nənəm, ay nazlı qoyun,
Ay maral gözlü, qoyun,
Pişdağı baldan artıq,
Qatığı üzlü, qoyun.

Nənəm, ay ağıbaş qoyun,
Dağlar dırmaş qoyun,
Yağından döyməcə olar,
Quyruğundan aş, qoyun.

Sürünün gözü qoyun,
Dolan gəl düzü, qoyun,

1. Qobustan rayonunda kənddir

Ekiz doğ, üçəmə doğ,
Sevindir bizi, qoyun.

Nənəm, qoyunun ağı,
Dolanıb gelir dağı,
Açı olurdırnağı,
Şirin olur qaymağı.

Nənəm, ay əbrəs qoyun,
Dağlara dırmaş qoyun.
Çovğunlu gecələrdə,
Çobana yoldaş qoyun.

Nənəm qurban, çal qoyun,
Yağı, südü bal qoyun,
Yaylaqda çox kef çəkdiñ,
Gel aranda qal, qoyun.

Nənəmin boz qoyunu,
Ayağı toz qoyunu,
Balını yaxşı saxla,
Açılib yaz, qoyunu.

Nənəm, ay dəli qoyun,
Dolanıb gəli qoyun,
Gelinlər güzəmindən,
Toxuyar xəli, qoyun.

Ağ qoyun aya oxşar,
Qurumuş yaya oxşar,
Qoyunsuz evlər gördüm,
Qurumuş çaya oxşar.

Ağ qoyun gələr gedər,
Dağları dələr gedər,
Sürünün tərxam qoçu,
Daliyican mələr gedər.

Nənəmin, tərxan qoynu,
Qurdan qorxan qoyunu,
Səhər otlığa gedər,
Qayıdar axşam qoynu.

Yeri dağdır çobanın,
Kefi çağdır çobanın,
Qoyunları tərxandır,
Üzü ağdır çobanın.

Nənəm, bozala qoyun,
Cumar kazala qoyun.
Yeyen sənin ucundan,
Gedə qız ala, qoyun.

Nənəm, ay xallı qoyun,
Məməsi ballı qoyun,
Çobanı kamıl olsa
Gəlir ifallı qoyun.

Nənəm, ay nazdı qoyun,
Qırqovul gözdü qoyun,
Çilənin fikrin çekmə,
Qabağı yazdı, qoyun.

Nənəm, qoyunun qarası,
Qırxılığı ay parası,
Yaz günü dələməsi,
Qiş günü bulaması.

Nənəmin, döл quzusu,
Quruyub göл, quzusu,
Yağış yağıdı, ot bitdi,
Göyerdi çöl, quzusu.

Nənəm, ay əmlık quzu,
Gəl, yeme yemlik, quzu,
Kökəlsən olacaqsan,
Qonağa yemlik, quzu.

Nənəm, dıbara quzu,
Qalxar divara, quzu,
Çoban sənin ucundan,
Qalib, avara, quzu.

Nənəm, qarbasan quzu,
Olmusan pasan, quzu,
Belə qışdan sağ çıxməq,
Deyildir asan, quzu.

Nənəm, xırda çəpişlər,
Ana emcəyin dişlər,
Yayı yaylaqda oynar
Qiş aranda qışlar.

Nənəm, bozala qoyun,
Yolda sozala qoyun,
Çoban sənin sayəndə
Bəlkə qız ala, qoyun.

Qoyun gələr, toz olar,
Ağac altda qoz olar.
Qoyuna kəm baxanın
İki gözü boz olar.

Nənəmin, yay quzusu,
Quruyub çay, quzusu,
Payiza çox qalıbdır,
Günlərin say, quzusu.

Nənəmin, qış quzusu,
Küzdə qalmış quzusu,
Gözün aydın, yaz geldi,
Qurtardı qış, quzusu.

Nənəmin əl quzusu,
Alnı təpəl quzusu,
Qiş çıxdı, Novruz geldi,
Otla, kökəl, quzusu.

Nenəmin yaz quzusu,
Elema, naz quzusu,
Hər guldən bir gül iylə,
Elə pərvaz, quzusu.

Nənəm, ay ala keçi,
Çıxıbsan yala, keçi,
Qoyun-quzu azalıb,
Doğ iki bala, keçi.

Nənəm, ay qara keçi,
Gedirsən hara, keçi?
Çoban sənin əlindən,
Gelibdir zara, keçi.

Nənəm, ay xallı keçi,
Məməsi ballı keçi,
Şiş qayalar üstündə,
Gedirsən yallı, keçi.

Qara təkə tək durar,
Buynuzları şək durar,
Sürünün qabağında,
Hamidan göyçək durar.

Ay mənim güzdək, quzum,
Kənd içində tək quzum,
Dağlarda ot bitmədi,
Bəs biz neynəyək, quzum.

Qabistanın¹ qoyunu,
Çoban edir toyunu,
Çobanlarda qaydadır
Çıxardar hər oyunu.

Qabistanda taya yox,
Pərdisi var, paya yox,
Qabistan çobanında
Zərrə abır-haya yox.

Qabistanın təresi,
Boz kekliyin fəresi.
Boz südlü, yunlu olar
Ağ qoyunun kəresi.

Qabistanın çobanı,
Çatdaq olar dabanı,
Çobana söz deməyin
Söyər eli-obanı.

Qabistanın baharı,
Çoban elər naharı,
Sürülərdə tək olar
Qoyunların çaharı.

Qabistanın lalası,
Düzənlüyü, alası,
Güzdək doğan qoyunun
Tez böyüyər balası.

Qabistanın alağı,
Çoban gətir yalağı.
Ayrani doldur ora
Küpəyə yiğ qaymağı.

Qoyun girdi qəmişə,
Çoban getdi yemişə.
Gelin yerdən durmamış
Qoyun geldi əmişə.

Qabistanın çobanı,
Gəzər eli-obanı.
Çoban dava eləse
Qapar kürek, yabanı.

Çoban tapdı yumağı,
Çölə atdı sumağı,
Çoban dava eləse
Qopar şoplu çomağı.

Saya gəlir qayadan,
Yovşan yiğib qayadan,
Çölde yeyib dələmə
İncik olub mayadan.

Daşlıqlarda dolandı,
Ala keçi loğmandı,
Kabac keçinin südü
Körpələrə dərmandı.

De bir-bir, eşit bir-bir,
Məqamında qıl tədbir,
Qoyunu gümrah saxla
Gör ki, dələmə nədir?

Evə gələr cəm qoyun,
Olmaز nurdan kəm qoyun.
Sürüyə yaraşıqdır
Bir qoşa mərcan qoyun.

Südü, eti görk, qoyun,
Yunu mübərək qoyun,
Yerə düşən piş də
Çobana gərək, qoyun.

Ala keçi, boz keçi,
Gəl eləmə naz, keçi,
Məmən ovşarlananda
Çapalama döz, keçi.

Səfa yurda düşmüsən,
Qaim olsun yurdunuz.
Yoxsa bizdən küsmüsən
Ulamasın qurdunuz.

Yurdun daşdı, qayadır,
Tox olsun çobanınız.
Palazınız sayadır
Kor olsun düşməniniz.

1. Qabistan - Qobustan sözünün dialekt deyimi.

III. ANDLAR, ALQIŞLAR, YALVARİŞLAR, HƏDƏ-QORXULAR

ANDLAR, ALQIŞLAR

Abdal Baba haqqı.
Abil Baba işini avad eləsin.
Ağ Abdul Baba sənə kömək olsun.
Ağ Abdul Baba yoluna işiq salsın.
Ağ künbəz haqqı.
Ağ künbəz sahibi köməyin olsun.
Abdulhüseyn Baba dada çatsın.
Abdulhüseyn Baba dərgahına and olsun.
Abdul Baba köməyin olsun.
Abıl Baba haqqı.
Başı qarlı Həzrət Baba haqqı.
Başı qarlı Həzrət Baba muradını versin.
Baba Səfər piri dadına çatsın.
Baba Qənber muradını versin.
Baba Səfər haqqı.
Baba Hacı özü köməyin olsun.
Bilal Əfəndi Baba haqqı.
Bilal Əfəndi Baba işini asanda salsın.
Babadili Baba kəraməti köməyinə çatsın.
Babadili Baba haqqı.
Bənövşə piriñə and olsun.
Cidaltı piri muradını versin.
Ceyran piri mal-qarana bərəkət versin.
Cabbar baba sənə yar olsun.
Cabbar baba haqqı.
Dədə Gənəş baba haqqı.
Dədə Gənəş baba muradını versin.
Dədə Gənəş baba özü kömək olsun.
Diri Baba işinə uğur versin.
Diri Baba dadına çatsın.
Diri Baba haqqı.
Deşikli daşdan rahat keçəsən.
Deşikli daş özü yol versin.

Dolbat Baba haqqı.
Dolbat Baba malına bərəkət versin.
Eyyub Baba muradını versin.
Ətağa haqqı.
Əziz Baba köməyinə çatsın.
Əziz Baba haqqı.
Əli çaparı haqqı.
Əfəndi Baba haqqı.
Əfəndi Baba sənə uğur versin.
Əhməd baba yolunu açıq eləsin.
Güllü Babanın qəbrinə and olsun.
Güllü Baba bəxtini açın.
Gündöndü Baba yoluna işiq saçın.
Göydaş Baba haqqı.
Göydaş Baba sənə özü kömək olsun.
Göyərən Anan sahibi arzunu göyərtsin.
Hacı Hüseyn babanın dərgahı haqqı.
Hacı Xəlil baba muradını versin.
Hacı Baba sənə kömək olsun.
Hacı Babaya and olsun.
Hacı Xəlil baba sənə yar olsun.
Hacı Gülləti baba özü işini avand eləsin.
Hacı Güləti baba ocağı haqqı.
Hacı Qaraxan baba haqqı.
Hacı Qaraxan baba malına bərəkət versin.
Həzrət Babaya and olsun.
Həzrət Baba köməyin olsun.
Haciman Qulu babaya and olsun.
Hacı Əfruz nənə ocağı haqqı.
Hacimanqulu Baba haqqı.
Hacı Şirin Baba ocağı haqqı.
Hacı Şirin Babaya and olsun.
Hökümə xanım işini baş yetirsin.
Xosrov Baba özü sənə yar olsun.
Xanlar Çelebiyə and olsun.
Xosrov Baba haqqı.
Xanlar Çeləbi müşkülünü asand eləsin.
Xələfə Seyid Əhməd baba haqqı.

Xələfə Xeyri nənə bəxtini açın.
Xələfə Xeyri nənənin qəbri haqqı.
İsgəndər Babanın dərgahı haqqı.
İbad Baba ocağı özü mətləb versin.
İmamzada haqqı.
İmamzade özü köməyin olsun.
Kekə piri köməyin olsun.
Keçdiməz Baba düyüünü açın.
Keçdiməz Baba haqqı.
Qayıqlar Saba arzuna çatdırın.
Qəribərələr köməyin olsun.
Qırmızı günbəz haqqı.
Qırmızı günbəz sahibi köməyin olsun.
Qaroğlan piri özü sənə murad versin.
Qaraca Baba səni sevindirsin.
Qaçay piri haqqı.
Qaçay Baba dadına çatsın.
Qara Sofu özü sənə kömək olsun.
Qara Sofu Baba haqqı.
Qədir Əsfəndi Baba köməyin olsun.
Qərbi piri muradını versin.
Qırıxlar Baba düyüünü açın.
Qoca Övliye haqqı.
Qoç Baba haqqı.
Qoç Baba özü kömək olsun.
Qürbet nənə ocağı haqqı.
Mir Mövsüm Ağanın cəddi dadına çatsın.
Mir Sadıq Baba köməyin olsun.
Mir Səftər Ağa cəddi dadına çatsın.
Mir Səftər Ağanın oxuduğu "Quran" haqqı.
Mir Səftər Ağanın cəddi haqqı.
Mir Mehdi Ağanın qəbrinə and olsun.
Mir Mehdi Ağa sənə kömək olsun.
Mir Yusif Babanın cəddi haqqı.
Mir Yusif Baba muradını versin.
Mir Nəsir Ağanın cəddi haqqı.
Mir Haşım Ağa haqqı.
Mir Haşım Ağanın cəddi dadına çatsın.

Molla Xəlil ocağı haqqı.
Nəzər Baba köməyin olsun.
Nəzər Baba dadına çatsın.
Narrı piri səni ruziyə çatdırın.
Oruc Baba sənə kömək olsun.
Oruc Babaya and olsun.
Ömər Soltan Baba özü yol versin.
Pir Vəlican Babaya and olsun.
Pir Hüseyin Baba özü köməyinə çatsın.
Pir Nəzər Baba köməyin olsun.
Pir Abdulla haqqı.
Pir Abdulla sənə kömək olsun.
Pir Veli özü kömək olsun.
Pir Seydulla Baba sənə yar olsun.
Pirsaat Baba haqqı.
Pirsaat Baba muradını versin.
Pir Xəlil Baba haqqı.
Pir Xəlil Baba sənə kömək olsun.
Pirbağdad haqqı.
Pirbağdad yoluna işq saçın.
Pirə Əhməd Baba işini avand etsin.
Pir Abdulkerim Baba haqqı.
Pir Abdulkerim Baba dadına çatsın.
Pir Mərdəkan köməyin olsun.
Pir Mərdəkan haqqı.
Pir Mərdəkan Türbəsi haqqı.
Pir Xəlil Baba işini avand etsin.
Pir Çarhan özü yol versin.
Pir Bəxtiyar Babanın cəddinə and olsun.
Pir Bəxtiyar Türbəsi haqqı.
Pir Celal Baba dadına çatsın.
Sofu Kərim Babanın ocağı haqqı.
Sofu Kərim sənə kömək olsun.
Sofu Xanməmməd ocağı haqqı.
Sofu Bəşir dadına çatsın.
Sofu Bəxtiyar işini avand etsin.
Sofu Bəxtiyar haqqı.

Sofu Əziz Babaya and olsun.
Sofu Əziz Baba sənə murad versin.
Sofu Güləsən ocağı haqqı.
Seyid Həsən Baba ocağına and olsun.
Səməd Əfəndi Babaya and olsun.
Səməd Əfəndi kömeyin olsun.
Seyid Əli baba ocağı haqqı.
Seyid Əli baba sənə yar olsun.
Soltan Baba haqqı.
Soltan Baba kömeyinə çatsın.
Sofu Əziz Baba dadına çatsın.
Sofu Əziz Baba kömək etsin.
Sofu Xanməmməd haqqı.
Sofu Xanməmməd özü sənə kömək olsun.
Sığır piri ruzunu versin.
Sofu Novruz Babanın qəbri haqqı.
Sofu Novruz Baba muradını versin.
Sofu Baxış Baba dadına çatsın.
Sofu Həmid Baba haqqı.
Sofu Həmid Baba özü yol versin.
Sofu Həsən Baba dadına çatsın.
Sofu Həmid Baba balanın işini avand eləsin.
Sofu Göyçək nənə balanı xoşbəxt etsin.
Soltan Baba haqqı.
Sotan Babə sənə kömək olsun.
Soltan Dədə Günəş haqqı.
Soltan Dədə Günəş kömeyinə çatsın.
Soltan Seyid Ağə kömeyin olsun.
Seyid Məsim Ağanın cəddi haqqı.
Seyid Məsim Ağə sənə kömək olsun.
Seyib Kövsər nənənin cəddi kömeyin olsun.
Seyid Şah Mərdan Baba haqqı.
Seyid Şah Qubada and olsun.
Sayıblar balanın işini avand etsin.
Sayıblar haqqı.
Şeyx Eyyub Baba haqqı.
Şeyx Eyyub Baba kömeyin olsun.
Şeyx Dursun Baba türbəsinə and olsun.

Şeyx Dursun köməyiniz olsun.
Şeyx Həsən Baba özü kömək olsun.
Şeyx Yusif baba işini avand eləsin.
Şeyx Yusif Baba haqqı.
Şeyx Əzizəddin sənə darda qoymasıń.
Şix Qubad Babaya and olsun.
Şıxlardar Baba haqqı.
Şıxlardar Baba sənə yar olsun.
Şirin Babaya and olsun.
Şirin Baba balanı xoşbəxt etsin.
Şix Şumu Baba haqqı.
Şeyx Əmir Əhməd türbəsi haqqı.
Şeyx Novruzəli Baba kömeyin olsun.
Şeyx Bəsrə sənə kömək olsun.
Şeyx Həsən Bəsrə haqqı.
Şeyx Ənvər baba kömeyin olsun.
Şeyx Səyyad baba dadına çatsın.
Tapdıq Baba haqqı.
Tapdıq Baba işinə rəvac versin.
Tağı Əfəndi özü müşkül işini asand etsin.
Təm-ətdarı Baba kömeyin olsun.
Tifan qutusu ruzini bol eləsin.
Tək ocaq piri muradını versin.
Tək ocaq sahibinə and olsun.
Uçuq pir sahibi işini avand eləsin.
Uçuq pir sahibi haqqı.
Uzun Ağə kömeyin olsun.
Veyis Baba haqqı.
Veyis Baba işini avand eləsin.
Veyis Baba kömeyin olsun.
“Yeddi qardaş” kömeyinə çatsın.
Yunis Baba dadına çatsın.
Yunis Baba haqqı.
Zörət Baba haqqı.

YALVARIŞLAR

Ağzına qurban olum?
Ayağının altında ölüm!
Atam-anam sənə qurban!
Azarın mənə
Başına dönmə
Boyuna qurban!
Canuvu yeyim!
Canuva dönmə!
Dədəm sənə qurban!
Gözünü yeyim!
Gözüne dönmə!
Gözünü yeyim!
Qurban olum!
Qadovu alım!
Nənəm sənə qurban!
Sənə canım qurban olsun!
Yerişinə-duruşuna qurban!



HƏDƏ-QORXULAR

Atanı yandıracam!
Adam kişi olar!
Açıl başımdan!
Baxarsan işinə!
Başına oyun açacam!
Bir özündən deyəndə, beş də bizdən de!
Canımı alacam!
Dana kimi böyürdəcəm səni!
Ele et ki, eşşək kimi anqırmayasan!
Gözünü deşəcəm!
Gözünü çıxardaram!
Get tulan, bala!
İtil başımdan!
Yadında saxla, mənə Dəmir oğlu Baba deyərlər!
Kişisən gedek, danışaq!
Kişi bir qaşiq qandan çəkinməz
Qoy qabağına papağını yaxşı düşün!
Sən sən ol, mən də mən!
Səni toyuğa yük edəcəm!
Ulmuğunu üzərəm!
Ya sənə verən Allah, ya da mənə!

IV. ƏFSANƏLƏR

Nuh Peyğəmbərlə bağlı əfsanə

Bələ söyləyirler ki, bir gün Nuh peyğəmbərə xəber gəlir ki, yer üzünü su basacaq. Nuh peyğəmbər götür-qoy edir. Axırda nəticəyə gəlir. O, bir gəmi düzəldir. Bu gəmi ilə o, sudan xilas olacaqına arxayın olur. Bir qarı ondan xahiş edir ki, onu da özü ilə götürsün. Nuh peyğəmbər qariya söz verir. Amma yer üzünü su basanda o, qarını gəmisi götürməyi unudur. Hər yeri su basır. Nuh peyğəmbər gəmisi ilə xilas ola bilir. Yer üzünü su alır, çekilir. Nuh peyğəmbər yenidən yere qayıdır. O qayıdanda qarı yadına düşür, çox peşman olur və deyir gedim bir görüm qarı haradadır. O, görür ki, qarının evinə heç nə olmayıb. Yavaş-yavaş evə yaxınlaşır və baxır ki, evdən nəsə tappilti səsi gəlir və içəri girir baxır ki, qarı oturub cəhrə hərləyir, ip əyirməklə maşğuldur. Soruşur:

— Qarı nənə, nə təhər oldu ki, hamı məhv oldu, amma sən sağ qaldın?

Qarı deyir:

— Axi nə olub ki?

Nuh peyğəmbər deyir:

— Bəs yer üzünü su almamışdı?

Qarı:

— Mən ancaq onu bildim ki, piltəm bir az nəmləndi. Mən ondan bildim ki, yer üzünü su alıb. Nuh peyğəmbər fikirləşir ki, bu adı qarı yox, bu elə qoca dünya özdür. Onu özü ilə aparmadığı üçün çox peşman olur və özünü qoca dünyaya yalan satmış kimi hesab edir.

Şamaxı

Deyilənə görə, qədimdə Şam adlı olduqca ağılli, igid, vətənpərvər bir oğlan varmış. Bütün kənd ona arxalanarmış. Hamiya el tutar, ekin-biçinə kömək edərdi. Gənc olmasına baxmayaraq, obada hamının hörmətini qazanıbmış. Lakin onun düşmənləri də az deyilmiş. Onlar Şama paxılıq edərmışlər. Bunlardan biri də Çuğul adlı biri idi.

Bir gün Şam Düz Yamacda yer şumlayırmış. Atını da otlamaq üçün yamacı buraxıbmış. O, kəlləri sulamaq üçün çaya tərəf enir. Bu vaxt o, atının kişnərtisini eşidir. Baxıb görür ki, Çuğul öz adamları ilə onun

atını baltalayırlar. Şam tez özünü ora yetirir. Çuğulun adamlarının həmisini öldürür. Çuğul isə qaçıb gizlənir. Şam atının başını qucaqlayıb ağlayır.

Bu vaxt Çuğul qəfildən onun başına güclü zərba ilə ağaçla vurur. Şamın başı yarılır. O, var-qüvvəsini toplayıb Çuğulun üzərinə atılır və onu boğur. Çuğul ölü, Şam da yere yixılır. Xəber obaya çatır. Şamın anası da camaatla özünü hadisə yerinə çatdırır. Onun Şamdan savayı heç kəsi yox idi. Gəlib görür ki, oğlu Şam can verir. Ana fəryad edir və qışqırır: "Şam - ax - oy", "Şam - ax - uy". O, hər gün gəlib başını oğlunun qəbrinin üstünə qoyar və "Şam - ax - uy" deyərək ağlayarmış. Ana ele Şamın qəbri üstündə də ölürlər. Onu Şamın yanında basdırırlar. Beləcə, həmin yataqdə 2 qəbir ucalır. Qəbirlerin birindən tez-tez "Şam - ax - oy" səsi eşidərlərmiş. Elə o vaxtdan də həmin yatağın adı Şamaxı qalır.

Diri Baba

Bela rəvayət edirlər ki, böyük kəramət sahibi olan Diri Babanın möcüzələrindən biri də o olub ki, o, hər cümə günü Məkkəyə gedir, namaz qalır və geri qayıda bilerdi.

Nəqəl edirlər ki, bir dəfə Şamaxıdan həcc ziyyarətinə gedənlər arasında üç nəfər də Çarhan kəndindən olur. Zəvvvarlar mənzil başına çatırlar. Qayıdانا yaxın həmin Çarhanlı zəvvvarların biri - Hesən kişi xəstələnir. Yoldaşları çəresiz qalıb xəsta həmyerlilərin orada məscidiñ axunduna tapşırıb geri dönürər. Bir ay keçməmiş xəsta adam sağılır, geri dönmək haqqında fikirləşir. Çare tapa bilmir. Mascidin axundu bu şəxsin gününə ahu-zar içinde keçdiyini görür, bir dəfə onu yanına çağırıb deyir:

— Sənə bir sırr açacam. Sizin məməkətdən cümə günləri bura yaşıb abalı bir nurani kişi gelir. Namaz qılıb qayıdır. Sən onun etayından əlini üzmə.

Bir cümə günü axund aralıdan yedəyində at gələn nurani kişini göstərib deyir:

— O, nurani kişi dediyim adamdır. Nurani kişi əsasını quma sancıb, atın yedəyini ora keçirir. Məscidə çatnda başmaqlarını soyunub içəri keçir. Bir vaxtdan sonra nurani kişi məsciddən çıxır. Başmaqlarını tapmir. Ayaqyalın getmək istəyənde çarhanlı böyürdən çıxıb başmaqları kişinin ayaqlarının altında cütłayır. Sonra onun əbasının etayından

tutub:

- Ağa, başına dönüm, - əlimi eteyindən üzmə, mənə kömək elə, ya da əlimi kəs.
- Bala, ayığa dur. Görüm məndən nə istəyirsən?
- Çarhanlı Hacı Həsən başına galənləri Ağaya nəql edir. Yenə də kişinin əbasından yapışır.
- Bala, bir az buradan uzaqlaşaq. İcazə ver, mən azca uyuyum, sonra sənə bir söz deyərəm.

Onlar şəhərdən kənarə çıxırlar. Kişi atın yüyünni çarhanlıya verib, bir qədər kənarə çəkilir. Sonra yerə uzanıb, gözlərini yumur. Həç yarım saat keçməmiş yuxudan ayrılr. Sonra oğlanın yanına gəlir.

- Bala, yuxuda mənə hər şey əyan oldu. Mən səni vətənə aparam. Amma sən mənim əcəlimsən. İmkən daxilində çalış bu sırrı heç kimə açma. Sırr açılsa ikimiz də, sırrı sənə açmağa məcbur edən də olacaq. Çarhanlı söz verir ki, sırrı açmayıacaq. Hər ikisi ata minəndən sonra Şeyx deyir:

- Gözlerimi yum, ta mən deyənə qədər açma.
Bir az vaxt keçəndən sonra Diri Baba yavaşca dillənir:
 - Açı gözlerini.
- Çarhanlı gözünü açanda görür ki, Şamaxının ayağındadır.
- Bala, mən Dəmdəməki şəhərindənəm - Şeyx Məhəmmədən. Çalış sırrımızı gizlin saxla. Çətinliyin olanda gel mənim yanımı.

Kişi payı-piyada Çarhan kəndinə gelir. Camaat onu görəndə təəcübənlər. Çünkü zəvvvarların gəlməsinə həle on-on iki gün qalırdı.

Bu kişinin arvadı, qohumları ne qədər soruştururla, kişi heç kimə heç nə demir. Kim ne soruşsa deyir ki, mən həccə getdim, Allah-təalanın köməyi ilə yoldaşlarımızdan tez qayıtdım.

Ən nəhayət, xəber gelir ki, zəvvvarlar bu gün Şamaxiya gələcək. Başqları ilə yanaşı bu kişinin de qardaşları ata minib Şamaxiya yollanırlar. Çarhanlıları da qarşılıqlağa kənddən çox adam gəlmİŞdi. Çarhanlı hacılar hamı ilə görüşdülər. Xəstə yoldaşlarının qardaşları ilə görüşəndə yavaşcadan dillənlər:

- Qardaş, sizin qardaşınız Məkkədə xəstələndi. Biz qayıdana kimi yaxşı olmadı. Mescidin axunduna tapşırdıq. Darixmayın. Allah qoysa sağalar ve qayıdar. Hamı bu səhbətə təəccüb etdi. Sonra biri dilləndi:

- Sizin xəstə dediyiniz adam on-on iki gündür ki, gelib çıxb. Heç kəs də o yazığın dediyinə inanmır. Bu xəbəri eşidən hacılar yerlərində donub qalırlar.

Bu görünməz möcüzə vilayətin hər yerinə yayılır. Hamı Həsən kişiyə ziyarətə gelir. Hacı Həsən soruşanlara təkcə bu kəlməni deyir:

- Allah-təala kömək etdi, tez gəlib çatdım. Arvadı isə kişidən el çəkmir. Kişi heçlik arvada heç bir söz demir, birtəhər dözür. Günlər galib keçidkə qohum-qonşu, arvadı hacinin gününü qara əskiyyə dönderirler.

Bir gün Hacı Dəmdəməkiya Diri Babanın yanına gəlir. Məscidə girən kimi:

- Hacı, bilirəm, daha səni dinc qoymurlar, yazıya pozu yoxdur. Yəqin ki, əcəlimiz çatıb.

- Yox, Ağa, mən razi olmaram, sən ölüsan. Gəlmisəm ki, səninə sonuncu dəfə görüşüm. Mən evdən həmisişlik gedirem.

- Yox, Hacı, mən buna yol vermərəm, sən evə qayıt, sənə tək idənələrə sırrı aç, görsünər ki, dünyanın sahibi var. Hacı Həsən oradan geri döñür.

Diri Baba biləndə ki, sabah əcəli tamam olacaq, bazara gəlir. Bazarın tindinə illərlə qıcı işləcək olmuş, yeriya bilməyən dilənciyə deyir:

- Oğul, dur qac, car çək ki, Şeyx Məhəmməd özür, camaat məscidə toplansın.

- Şeyx, başına dönüm, sən bilirsən ki, mən yeriya bilmirəm.

- Dur deyirəm sənə, - deyib dilənciyə bərk bir şilla vurur. Silledən diksinən dilənci yerindən dik qalxır. Başlayır qışqıra-qışqıra car çəkməyə.

Camaati heyrat bürüyür. Diri Baba məscidə çatır. Başlayır namaz qılmağa. Şikəst diləncinin ayağının açıldığına görən camaat bilmir nə etsin. Fikirləşirlər ki, o yalan danışır. Amma dilənci ağlaya-ağlaya qışqırır:

- İnanın mənə, mənim ayağımı da Şeyx açdı. Tez olun, o nur parçasının son dəqiçəsidir. Tez olun, ay camaat.

Bir çox aqil insanlar başlıdalar məscidə tərəf qəçməgə. Gəlib gördülər ki, Diri Baba səcdədədir. Hamı dayanıb gözlədi. Gözlədilər. Bir saat keçdi, Diri Baba səcdədən qalxmadı. Möminlərdən biri Diri Babaya yaxınlaşıb, dizi üstə yera çöküb ağlamağa başladı:

- Diri Baba dünyasını dəyişib. Camaat bilmədi ki, nə etsin.

Sən demə, Hacı Həsən günorta bütün qohum-əqrabani başına yiğib deyir:

- Ay camaat, mən sırrı sizə açacam. Amma onu deyim ki, bu sırr açılında Şeyx Məhəmmədə, mən və bu işi mənə vadar edən arvadım olacaq. Odur ki, hamınızdan halallıq istəyirəm. Özünüz də bilin ki, bu dünyanın öz iyiyəsi, öz sahibi var.

Bütün kainatın sahibi büyük yaradandır, Allah-tealadır. Şükürler olsun onun böyüklüğünə. Məni Məkkədən vətənimə bir günde getirib çıxaran Allah-tealanın kəramət verdiyi Şeyx Məhəmməd olmuşdur. Camaat daşılıb getdi. İnanan inandı, inanmayan inanmadı.

Amma səhəri gün məlum oldu ki, hacı öz arvadı ilə yadıgi yerde durnalarını deyişiblər. Dünənki səhbətə inanlar, bu möcüzəyə ağladılar, inanmayanlara peşmancılıq keçirib Allahın böyüklüğünə şükrülər etdilər.

Düz altı yüz ildən artıqdır ki, Mərəzə (keçmiş Dəmdəmək) şəhərində Diri Babanın, Çarhan kəndində isə Hacı Həsənin qəbri insanlar tərəfindən ziyarət olunur.

Dolan kəfkirim, dolan!

Qovurmaçı dükanı açıb ocağı qalayır, eti və soğanı doğrayır tökür tavaya və qoyur sacın üstüna, başlayır qarışdırı-qarışdırı təkrar etməyə, "Dolan, kəfkirim, dolan, bu dünyani dolandiran var..."

Müşterilər galib yeyir, pulunu verib gedirlər. Şah teğyir-libas kükçədən keçəndə qovurmaçının dediyini eşidəndə acıçı tutur və fikirləşir ki, yəni bu dünyani bər məndən başqa dolandiran var?

Qalxır dükana, oturur, bir pay qovurma istəyir. Qovurmaçı xörək çəkib qoyur onun qabağına. Tavada xörəyi qarışdırı-qarışdırı yenə təkrar edir: "Dolan, kəfkirim, dolan, bu dünyani dolandiran var..."

Şah xörəyi yeyib qurtarır, - o cibinə, bu cibinə el atır, yaxınlaşır deyir: "Pul yadımdan çıxıb, qalib evde, - barmağındakı brilyant üzüyü çıxarıb uzadı qovurmaçıya: - bu qalsın girov, sabah pulu getirib verərəm, əmanətimi qaytararsan".

Qovurmaçı yan tərəfə işarə eyləyir: "Oradakı daxılı aç, qoy ora, sabah pulu getirərsən, üzüyünü götürüb apararsın, - deyir".

Şah sağ əli ilə üzüyü qoyur daxila, sol əli götürüb gedir. Körpündən keçəndə üzüyü tullayıր çaya və istehzayla düşünür: "-Qovurmaçı sabah başa düşər ki, dünyani mən dolandırıram. Anasını elə ağladıb, vayına oturduraram ki, dadı damağından getməsin".

Qovurmaçı çıraqlar yanında dükani qifillayıb yollanır eve, görür ki, bir oğlan uşağı qışqıra-qışqıra baliq satır: "Ay baliq alın, ay baliq alın!" Balağı alıb götürür eve, arvad balağı təmizləyəndə qarından bir üzük çıxır. Təəccüble qışqırır: "Ay kişi, balığın qarından bir üzük çıxdı".

1. Süleymanov M. Azərbaycan diyarı, Lahic, s.199-200

Qovurmaçı "yu, ver bəri" -deyir. Arvad üzüyü getirib verir ərinə, o da taxır barmağına, "Şəhər dükana geləndə atır daxila. Adəti üzrə işleyə-işləyə təkrar edir: - "Dolan, kəfkirim, dolan, bu dünyani dolandiran var..."

Bir azdan şah teğyir-libasda dükana gelir. Qovurmaçının sözünü ağızında qoyur: "Al pulu, üzüyüm ver". Qovurmaçı pulu alıb deyir: "Üzüyü dünən hara qoymusun, elə oradan da götür".

Sahbiqaltı gülümseyir, daxılıt açıb üzüyü yerində görəndə məettəl qalır, gözlərinə inanmir. Qovurmaçı isə bərkden deyir:

Dolan, kəfkirim, dolan,
Bu dünyani dolandiran var.
Özündən böyükün gözle yolunu,
Əmanət istəsə ver dünya malını.

Tikə ovsanaya düşür

Ovçu Məhəmməd varlı-karlı bir şəxs idi. Hem də quş dili bilirdi. Gündərin bir günü yuxuda atasını görür. Atası deyir:

-Oğul, mənə ehsan ver. Tikən ovsanaya düşər.

Ovçu Məhəmməd yuxudan ayılır. Sonra qoyunları olan otlagá gedir. Ağac atır, sürü yarı bölünür. Çobanlar deyir ki, sağ tərəfə ayrılan qoyunları o dağa aparin. Onları heyvanlar üçün ehsan kəsəcəyəm. Qoy Qoyunları kəsib dağın üstüne qoyur. Bütün vəhşi heyvanlar gəlib həmin ətdən yeyirlər. Bu vaxt iki quzğun gəlib ətdən yeyir. Sonra deyirlər:

-Allah qəbul eləsin. Görəsən heç belə ehsan verən olubmu?

-Bizim yüzdən artıq yaşımız var, görməmişik. Görəsən, babamız belə ehsan görüb mü?

Ovçu Məhəmməd quzğunlara deyir:

-Sizdən xahiş edirəm, gedib babanızı getirin ehsandan yesin. Sonra sizin sualınızın cavabını ondan öyrənək. Quzğunlar gedib babalarını getirirlər. Baba quzğun ehsandan yeyib doyur. Deyir:

-Allah ovsanaya salınsın. Belə bir ehsanı mən cavan olarkən yemişəm.

Ovçu Məhəmməd soruşur:

-Baba quzğun, o nə vaxt və necə olub?

-Babamla ova çıxmışdıq. Gördük ki, dəvə karvanı gelir. Bu vaxt hava dəyişdi, çovğun başladı. Dolu yağdı. Dolunun biri yumurta boy-

da. Bir bir təhər gizləndik. Bir müddətdən sonra hava açıldı. Gördük ki, həmin karvanda olan adamlar yolu azıb, stildirmdən uçublar, hamisi da məhv olub. Bütün heyvanlar bir neçə ay həmin dəvələri yedilər. Sən demə dəvələrin yükü qızıl-gümüş, ləl-cavahır imiş. Həmin var-dövlət indi o uçurumdadır. Sən bir müddətlək azuqəni götür, məni izleyə-izleyə gedək. Oranı sənə göstərim. Ovçu Məhəmməd bir neçə at götürüb, quzğunu izleyə-izleyə gedir. Ən nəhayət, həmin yerə çatırlar. Ovçu Məhəmməd həmin var-dövləti götürüb gelir. Bir hissəsinin yoxsullara paylayır. Qalanını özündə saxlayır. Deməli, haqqı, bir tike ovsanaya düşə bilər.

Ay-Gün əfsanəsi

Öz gözəlliyi ilə öyünen Günəş çox məğrur qız idi. Lakin bu məğrur qız yolunu gözleyənlərini çox olduğunu gördükde daha da məğrurlaşır. Ulduzlar bunu görəndə yanib kül-olurlar. Günəş çıxanda onlar da utanıb yox olurdular. Ancaq onlar ölmürdülər, yenidən dirilirdilər. Güñi isə ulduzlardan çox Ay maraqlandırırdı.

Bir gün Ay Günün görüşüne gedir. Günəş Ayın gözəlliyini görəndə ona həsəd aparır. Oğlanın gözəlliyini görüb deyir:

-Əgər məni ürkəndən sevirsənse, üzündəki qara xalı qoparıb mənə ver. Onu öz ovcumun içinde görmək istəyirəm. Ay xalını qoparır və onun üzü qanla dolur. Bunu görən Günəş deyir:

-Sənin gözəlliyin xalında id. O da ki, daha yoxdur. İndi dünyada ən gözəl mənəm. Ay bunu eşidəndə təəccüblenir. Ay bundan sonra Günəşi görmək istəmir. Elə buna görə də Günəş çıxarken üzünü pər-dələyir. Çünkü Ay heç vaxt arzulamır ki, Günəş onun üzündəki ləkəni görməsin.

Şirvan-Muğan əfsanəsi

Ovçu Musa oba-elatda sərrast atıcılığı ilə maşhur idi. Onun əvvəl-lər övladı olmur. Sonra əzik oğlu olur. Birinin adını Şirvan, o birinin adını Muğan qoyur. Uşaqlar böyükürlər. Ata-anası onlarla fəxr edir. Ataları kimi mahalda mahir ovçu olurlar. Atalarına deyirlər ki, sən dəha ova çıxmə. Ovçu Musa söz verir ki, bu ovu axırıncı olacaq. O, Novruz bayramına üç gün qalmış qarşılıq meşəyə ova gedir. Bir daha geri qayıtmır, itkin düşür. Aylar, illər ötür. Qardaşlar artıq evlənmə yaşı-

rına gəlib çatırlar. Anaları onlara evlənməyi məsləhət eləsə de, onlar hələ razılıq vermirlər. Gündərin birində qardaşlar ovda bir ceyrana rast gəlirlər. Ceyrani qovub tuta bilmirlər. Bu zaman ceyran misli-bərabəri olmayan qızə çevirilir. Bəlli olur ki, bu bir mələyin yer üzüne düşmüş qızıdır. Adı yoxdur. Qardaş onu Mil Xatun adlandırırlar. Qardaşlar qızı analarının yanına götürirlər. Bir müddət qız burada qalır. Qardaşların hər ikisi Mil Xatuna aşiq olurlar. Nəhayət, qardaşlar arasına ədavət düşür. İş o yerə çatır ki, qardaşlar bir-birilə vuruşmalı olurlar. Qardaşlar Mil Xatuna bildirirler ki, sabah onlar Top meşədəki ormana gedəcəklər və vuruşacaqlar. Qalib gələn Mil Xatuna sahib olacaq. Mil Xatun bu işdən ananı agah edir. Ana ormana çatanda oğlanlarını al-qan içində görür. Çarəsiz ana Haqqın dərgahına əl qaldırır ki, onu coşqun gur selə döndərsin, oğlanları arasında bənd olsun. Büyük Tanrı ananı gur selə dönderir. Qardaşlar hərəsi gur selin bir tərəfinə düşür. Mil Xatun da oradan uzaqlaşır.

Sonralar gur sel Kür çayı adlanır.

Şah dağı

Deyilənlərə görə, qədim əyyamda, uzaq keçmişlərde hökümlü, hünerli, bir az da zəhmli bir şah gəlib bu yerlərə çatır. Başqa bir aləmə düşdüyüne görə heyrət gəlir. Dağın zəmetinə baxır, qürur keçirir. Bu ki, mən özünməm, - deyib adını Şah dağı qoyur. Dağın ətəyində uyuyan düzə baxıb herən olur, lap özümə oxşayır, bu da mənəm kimi saf iştirəlli, geniş qəlblidir. Qoy bura da Şah düzü olsun. Şahın arvadı dözmür:

-A kişi, şah olanda nə olar, bilirik şahsan, külli-ixtiyar sahibisən, elə gərek hamısı sənin olsun, bəs biza nə qalır? Şah xoşhal olur, güllümsəyərək, bax, bu da sənin olsun deyib, axan çaya Şahnabatı adı verir, razi qaldın deyir?!

Nabat xanım gülə-gülə:

Bu nə oldu, yene də şah sən oldun, nabatı mən. Başda sən, axırda mən.

Şah cavabında, bəli, ay arvad, şah həmisi başda olar, ona görə də şahı mənəm, Nabatı sənsən. Yoxsa bunu da şah eylərem. Guya həmin vaxtdan da dağ düz və çay onların adını daşıyırlar!'

I.T.Bünyadov - Zirvə - qala. Bakı, 1988, s.83

Xıdır-Zinda

Rəvayət edirlər ki, uzaq zamanlarda Xıdır Zində, Xıdır İlyas, Xıdır Nəbi öz adamları ilə Beşbarmaq dağında yaşayırlarmış. Böyük qardaş Xıdır Zindənin dediyi hamı üçün qanun idi. Yağlılar heç zaman o ərazilərə yaxın dura bilmirdilər. Bir dəfə düşmənər həmin ərazini əle keçirməyə çalışırlar. Qanlı vuruşma olur. Bu vuruşmada düşmən məğlub olur. Böyük qardaş Xıdır Zində yaralanır. Yarasına əlac olmur. Bir gün o, kiçik qardaşı Xıdır Nəbini yanına çağırıvə deyir:

– Mənim dərdimə çərə odur ki, gedib Xəzər dənizindən bu xəlbirlə su getirəsən. Kiçik qardaş heç bir söz demədən dənizə tərəf qaçır. Xəlbirlə su götürür, xəlbiri yuxarı qaldıran kimi su töküür. Xıdır Nəbi nə qədər çalışırsa, bu işə çərə edə bilmir. Xıdır Zində kiçik qardaşının gəlmədiyini görüb, ortancıl qardaşını - Xıdır İlyasi onun dalınca gəndərir. Ortancıl qardaş dənizə çatanda kiçik qardaşının qan-tər içində olduğunu görür. Kiçik qardaş deyir:

– Qardaşımız bilib ki, dərdinə əlac olsa, dənizin suyu xəlbirlə də olsa mənzişə gəlib çıxaracaq. Demək, onun dərdinə əlac yoxdur. Ortancıl qardaş da nə qədər edirsə, xəlbirdə su dayanır.

Xıdır Zində qardaşlarının gəlib çıxmadığını gördükde qışqırıv:

– Baş məni çox sevirdinizsə, harada qaldınız? Görüm sizi daşa dənəsiniz. Bu sözdən sonra qardaşlar Xəzərin içində daşa dönürlər. Xıdır Zindəni də dağın başında dəfn edirlər ki, qardaşlarını görsün.

Sağalmazsan, inşallah

Şirvandakı övliyalardan biri də "Şeyx Eyyub baba" ziyaratgahıdır. Şeyx Eyyub babaya Allah tərefindən vergi verilmişdir. Onun adına gələnlər şəfa tapardılar. Feyzulla adlı bir şəxs Şeyxin kəramətinə şəkk gətirir. Bir gün gözünü yumub onun yanına gelir:

– Şeyx mənəm bir gözüm kor, o biri də pis görür. Mənə bir əlac. Şeyx Eyyub babaya hər şey əyan olur. Odur ki, ona qəzəblə deyir:

Lailaha-illəllah,
Sənin adın Feyzulla,
Əcəb korsan maşallah,
Sağalmazsan, inşallah.

Həmin gündən Feyzullanın gözləri həmişəlik tutulur.

Dəli dağ

Mirzəli bəyin oğlu Səfər 3-4 il idi ki, uzaq səfərə gedib qayıtmamışdı. Nə ölüüsü melum ididi, nə qaldısı. Bəyə xəbər verdilər ki, guya Səfərin arvadı Gülşərəfi mehtər Abbasla bir yerdə gören olub.

Mirzəli bəy coşdu, kükrədi, amma içində çəkdi, el içində biabır ol-mamaq üçün səsini çıxartmadı. Arvadı ona çox yalvardı ki, ay kişi, yalan sözdür, galina böhtan deyirilər, kişi qulaq asmadı.

Arvad dedi:

– Ay kişi, təki oğlumuz salamat qayıtsın, tapılmayan qız olsun. İndi ki, böhtana inanmışan, onda qana batma. Qov getsin, mehtəri istəyir mehtərlə, bir qeyrisini istəyir onunla yaşasın, əlini qana bulama.

Kişi söz verdi ki, əlini qana bulamayacaq.

Elə həmin gecə nökerlər bəyin əmrilə Gülşərəfi və Abbası tutub dağlara apardılar. Orada quyu qazib hər ikisini quyuya qoydular və üstünə torpaqladılar.

Şəhər dağ oyandı, səs-küy qopdu, dağdan tüstü çıxdı, alov qopdu, qaynar palçıq, yanar daşlar töküldü. Gülşərəflə Abbasın torpağı gömüldüyü yerde iri bir quyu açıldı, oradan dumdur, göz yaşı kimi şor su axmağa başladı.

Dağ hər ayda, ildə bir dəfə beləcə inildəyir, guruldayır, sonra isə göz yaşı axırdı. Camaat əhvalatı biləndən sonra dedi:

– Dağ da belə Allahsızlığı götürməyib dəli olub. O vaxtdan həmin dağda "Dəli dağ"ı dedilər.

Məhəbbətin gücü

Qaziya xəbər verdilər ki, onun gözünün ağı-qarası yeganə qızı Osman Əfəndinin oğlu ilə sevişir. O, qəzəbindən nə edacəyini bilməyib bağırıv:

– Necə, mən övladı-peyğəmbər, Əli şəisi, min-min camaatin ruhani atası öz qızımı sünniyyə, Əlinin düşməninə verim? Qızımı öldürərəm, ancaq buna razı olmaram!

Qazının qızı Zeynəb atasının bu sözlərini eşidən kimi sevgilisi Ömər xəbər göndərdi ki, gəlsin. Ömer gecə ilə görüşə gəldi. Zeynəb əhvalatı ona danışdı, atasının heç vəchlə öz fikrindən dönməyəcəyini

I. Hacıqabul, Qurbanlı kəndi.

bildirib bu şəhərdən qaçmağı teklif etdi. Ömer sevincək razılaşdı. Gece ilə tövlədən at çıxardılar, atlınib şəhərdən çıxdılar.

Qazı sübh namazına duranda qızın qaçırdığını başa düşüb Osman Əfəndinin evinə adam göndərdi. Lakin nə oğlan, nə də qız orada yox idi. Qazının adamları şəhərin bütün evlərini bir-bir gezdilər. Lakin qaçanlar tapılmadı. Onda qazı ətraf kəndləri, umud gələn yaxın və uzaq tanişları əhvalatdan xəbərdar etdi, amma "gördüm" deyən olmadı.

Aradan 7 ay keçdi, qazı gecə-gündüz axtarırırdı. Nəhayət, axtardığına tapdı. Ömerlə Zeynəb dağlar arasındaki xirdəcə bir gölün qirağında özlerinə koma tikib yaşayırırdılar. Qazı özü ilə iki nefer inanılmış adam götürüb həmin yerə getdi; qəflətən gecə ikən komaya basqın edib Ömerlə Zeynəbi tutdular. Zeynəb atasına çox yalvardı, özü könlü ilə qaçıdığını, indi hamile olduğunu dedi. Qazı daha da qəzəbləndi. Ömeri əl-ayağını bağlayıb gölə atırdılar. Zeynəb ağladı, yalvardı ki, qoyun 3-4 gün burada qalıb, meyid suyun üzünə çıxanda defn edim, sonra gəlib məni apararsınız. Qazının adamları onuna razılaşdırırdılar.

Zeynəb üç gün gölün qirağında gazib ağladı, dördüncü gün meyid qirağ çıxdı. Zeynəb onu quçağına alb öpüb oxşadı, sonra isə meyidi iplə özüne bağladı, ağlaya-ağlaya dedi:

- İndi bizi kim ayıra bilər, sevgilim? Dünyada məhəbbətdən güclü ne ola bilər?

Bunu deyib Zeynəb suya girdi, su boğaza çıxıncaya qədər irəlilədi, orada sonuncu dəfə sevgilisinin dodaqlarından öpüb onunla birlikdə suya yuxıldı. Məhəbbət qalib gəldi.

Maral gölü

İsmayıllı bəyin oğlu Tapdıq bəy çoxdan idı ki, bağban Qasımın qızı Zəhraya göz verib işiq vermirdi. Lakin qız çox əxlaqlı və namuslu olduğu üçün onun teklifinə razi olmurdur.

Bir gün Tapdıq bəy iki yoldaşını da götürüb yaraqlı-əsbablı gecə vaxtı Qasım kişinin evinə gəldi. O zorla qızı evdən çıxarıb aparmaq istədi. Səsa Qasım kişi, arvadı və balaca oğlu da oyandılar. Əvvəl Tapdıq bəyə çox yalvardılar, o qulaq asmadı. Onda istədilər, qızı aparmağa qoymasınlar. Tapdıq və yoldaşları onların üçün də doğrayıb öldürdülər, Zəhranın ağzını bağlayıb həyətə çıxardılar. Ata mindirib dağlara tərəf çapıldılar.

Onlar sabahda qədər yol gedəndən sonra dağlar qoynundakı bir gö-

lün yanında düşdülər. Qızın da əl-ayağını və ağızını açıdlar. Zehra gölün qirağına gəlib üzünü suya tutdu və dedi:

- İlahi, özün məni bu zalimlərin əlindən xilas elə.

Qız bunu deyən kimi, dənəbə maral oldu, gölə girdi və üzə-üzə o biri taya keçib getdi.

O vaxtdan həmin gölə "Maral gölü" deyilir.

Yengə yanarı

Çoban Ağaların keyfi kök idi, borc-xərcə də olsa, toy edirdi, axşam sevgilisi Pəriyə qovuşacaqdı.

Pəri, həqiqətən də, pəri kimi incə, gözəl, mehriban bir qız idi. O, hətta ucuz çit paltarda da mələk kimi görünürdü. Axşama az qalırdı, bir azdan oğlan evinin adımı gəlib onu sevgilisinin evinə aparacaqdı.

Evda ondan başqa bir yengə qalmışdı. Hami aşığın nağılına qulaq asmağa getmişdi. Bu dəmdə qapıdan kişi səsi geldi. Yengə qapiya getdi. Çağırın Xudaverdi ağanın oğlu Nizam idi. O, yengəyə dedi:

- Nənə, pəridən ötrü divanəyəm, dərdimi heç kimə deyə bilmərəm, qızın da məramı yoxdur. Al bu yüz qızılı, qızı ver qaçırdım, dağlara aparandan sonra əlaci kəsilib mənə arvad olacaq.

Nizam çox yalvardı, axırı pulu yengəyə verib onu razi saldı, özü içəri girdi. Pəriyə dedi:

- Hə, başına dönüm, dalınca gəliblər. Gəl səni gərdəyə büküm, qapıdan çıxanda görən olmasın.

Bunu deyib duvağı qızın üzünə saldı, pərdəni də 3-4 qat eləyib başna atdı ki, gözü ayağının altını görməsin. Sonra qızın əlindən tutub qapıya çıxardı, "Xoşbəxt olasınız" deyib Nizamın tərkina mindirdi.

Nizam xəlvətcə obadan çıxan kimi atı tərpətdi, sürətlə dağa tərəf çapmağa başladı. Pəri şübhələndisə də, utandırdan səsini çıxardı bilmədi. Nəhayət, onlar bir kahin yanına gəldilər. Nizam özü düşüb Pəriyi də düşürtdü, lakin quçğından yere qoymayıb sinəsinə sıxdı. Qız hilyəni başa düşdü, qışkırdı, yalvardı, ağladı, əli heç yerə yetmədi. Axırda dedi:

- İlahi, yandım yengəni yandırasan. Elə o anda kənddən alov çıxdı. Yengə yana-yana çölə qaçı, lakin obadan aralansa da suya yetişmədi, yanıb kül oldu.

O yerə indi də "Yengə yandı" deyirlər.

Hüseyin daşı

Köçeri obaya gelmiş iki mollanın şöhrəti tezliklə etraf obalara yıldı, mollalar şirin söhbət edir, gözal səslə oxuyur, din-şəriət məsələlərini yaxşı aydınlaşdırırlar. Hami dəstə-dəstə bu mollaların görüşüne gedir və çox razı qayıdır.

Qonşu obadan Hüseyin adlı bir nəfər cavan da camaata qoşulub mollalar görməyə geldi. Bu gün mollalar Allahın yeri yaratmasından danışındılar. Onlar deyirdi:

– Allah-teala yeri bərk cisimlərdən yaradıb, yeri bir qızıl öküz öz buyunu üzündə saxlayır. Öküz herdəm yorulanda, yeri bu buynuzdan o biri buynuzu atır. Bax, ele onda zəlzələ olur.

Hüseyin hər şeyi yerli-yerində öyrənmək isteyən adam idi. Ona görə də təccübələ soruşdu.

– Molla əmi, elə dünya yaranandan bəri o öküz bu yeri buynuzunda saxlayır?

Mollanın biri ona ters-ters baxıb deyir:

– Bəli, məhz dünya yarandığı gündən bəri.

Hüseyin yene soruşdu:

– Molla əmi, bəs o öküz heç bir şey yeyib-icmir?

Bu dəfə o biri molla dilləndi.

– Xeyir, o öküz Allah-tealanın zəhmətilə dolanır.

– Bəs o öküz heç göbəlek götürmür? – deyə Hüseyin soruşdu. Mollaların hər ikisi qıp-qırmızı qızardı, bir-birile nəsə piçildəşməgə başladı. Hüseyin isə sual-sual dalınca verirdi.

– Bəs o öküz artıb-törəmir. Bəs o öküz ölmür? Öküz də bu qədər yatarmı? O öküz nə boydadır? Bu boyda yərə öküzün necə gücü çatır?

Mollanın qəzebli səsi Hüseyini də, camaati da susdurdu:

– Eyyühənnas, bu kafirdir, şəriətə görə qətlə vacibdir. Mən bu gecə cəddim Məhəmməd əl Müstəfanı yuxuda görmüşdüm. O, mənə bunun gələcəyini irəlicidən xəbər vermiş və qətlini də vacib hesab etmişdi. Peyğəmber salavatullanın əmrini yerinə yetirmək her bir müsəlməna vacibdir.

Peyğəmberin adından söylənən əmr camaati cuşa getirdi. O biri molla da işe qarışdı. Ərəb dilində nəsə sözər dedi, camaat ağlamağa başladı, yaxşı Hüseyin də karixib durmuşdu. Birdən mollalar səs-səsə verdi:

Eyyühənnas, bu kafiri tutun!

Hüseyini tutdular.

– Eyyühənnas, bəri çekin.

Hüseyini irəli getirdilər. Mollanın biri onun gözünə baxıb dedi:

– Özüdür, gecə peyğəmberin xəbər verdiyi mələndür və qətlə vacibdir.

Mollaların təkidilə Hüseyini yastı bir daşın üstündə diri-dirə odlayıb yandırdılar.

O yərə indi də "Hüseyin daşı" deyirlər.

Yaxşı qonşu qardaşdan irəlidir

Şəki şəhərində bir nəfər tacir yaşıyordı. Bir gün bu böyük ziyanı düşdü. Çok fikirleşdi. Əl altıycan vəzndə yüngül, qiymətdə ağır şeylərini satıb ziyanlığa verdi.

Hesablayıb gördü ki, yox, ödəmir. Utandığından da bir kəsa dərdini demədi. Bir qərarə geldi ki, ev-eşiyimi atım, borcumu verim, özüm isə ailəmə götürüb başqa şəhərə köçüm. O bu qərar ilə xəlvəti alici tapdı. Alici gəlib baxdı, evi, həyatı, bağ-bağçanı çox bəyəndi. Qiymətləşdilər; alıcı pulu verəndə tacir dedi:

– Qardaş, bu verdiyin evin qiymətidir. Amma mən sənə canlara dəyən qonşu da satıram. Bəs ona nə verirsən?

Alici güldü:

– A kişi, dəli olmamışan ki, qonşunu da satırlar?

Tacir dedi:

– Qardaş, vallah, bu bir qonşudur ki, misli-bərabəri yoxdur. Sən gəl elə qonşu üçün də 5-6 qızıl əlavə elə.

Alici hırslandı, dəllal çağrırdı. Söz uzandı, səs-küy qalxdı, səsə tacirin qonşusu gəldi. Dedi:

– Ay qonşu, nə olub, niyə səs-küy salırsınız?

Alici dedi:

– Ay kişi, bu tacir evini satır, düzəlmişmiş, indi qonşusu üçün da pul istəyir, heç belə iş olar?

Qonşu tacirdən soruşdu:

– Sən niyə evini satırsan? Bəs niyə dinməmişən?

Tacir utana-utana başa saldı ki, bəs işim əyilib, ziyana düşmüşəm, satıb borcumu verəcəyəm.

Qonşu dedi:

– Evi satma, mən bu saat sənin borcunu ödəyərəm. Bunu deyib evə getdi və tez də qayıdı. Əlində bir xeyli pul və arvadının qızıl şəyərli

vardı. Onları tacirə verib dedi:

– Al, apar, borcuna ver, evi satma!

Tacir qonşusunu öpüb alıcıya dedi:

– Bax, qardaş, mən sənə belə bir qonşu satırdım.

Bəs bilmirsən ki, yaxşı qonşu qardaşdan irəlidir?!

İldirim qayası

Bir kişinin uzun müddət övladı olmurdı. O bir gün niyet eləyib yadı. Yuxuda gördü ki, bir nuranı şəxs ona deyir:

– Oğul, mən Allah-tealanın qismət yazan məlakiyəm. Sənin bir cüt ekiz uşağı olacaq. Amma hər ikisi toy günü öləcək.

Kişi yuxudan ayılan kimi bu yuxusunu arvadına danışdı. Arvad dedi:

– Teki övladımız olsun, sonsuzluq adı üstümüzdən götürülsün. Sonra ölsələr də eybi yoxdur. Bu yuxudan 9 ay sonra arvad ekiz uşaq doğdu: biri oğlan, biri qız idi.

Uşaqlar 4 yaşına çatanda anaları ile birlikdə meşəyə getmişdilər. Məsədə oğlan uşağı itdi. Arvad ses-küy saldı. Bütün kənd camaati töküüb gəldi. Axtarmamış yer qoymadılar, lakin oğlan tapılmadı. Kimi dedi "yəqin qurd - qus yedi". Beziləri dedi "Qul tacirleri oğurlayıb". Xülasa 1-2 ay keçəndən sonra hər yerdən əlləri üzüldü.

Aradan 15-16 il keçdi. Qocaların qızı böyüyüb gözəl və ağıllı bir qız olmuşdu. Onu çox yerdən istəyən var idi. Lakin qız heç kimə getməyə razılıq-vərmirdi.

Bu zaman kəndə bir yad oğlan gəlib çıxdı. O çox gözəl və ağıllı idi. Bir gün qocaların qızı bulaqda ikən oğlanla rastlaşdı. Hər ikisi bir-birinə aşiq-məşəq oldular. İki gündən sonra oğlan qız evinə elçi göndərdi. Atası qızın məramını soruşdu, qız razılığını bildirdi. Elçilərə "hə" cavabı verildi. Oğlanın xeyli pulu var imiş. O kendin lap qırığında sərt qayanın üstündə bir ev tikdirdi və tezliklə toy edib sevgilisini evinə apardı. Qızın ata anası oğlanla qızı bir yerde görəndə çox təecübülənlər: elə bil bir alma idı iki yere bölünmüdü. Onlar şübhələnib oğlanın kimliyini, haralı olmasını soruştular. Oğlan dedi ki, mən atanamın haralı olduğunu bilmirəm, 4-5 yaşında ikən məni qaraçılardıq. Kasıb ilə arvad həyətə qaçdlar, oradan evlərinə yüyüdürlər ki, gedib qohum-aqrəbəyə desinlər: bu bizim itən oğlumuzdur, gəlin oğlanı və

qızı başa salın. Elə bunlar evdən çıxan kimi oğlan qızı yaxın gəlməşdi ki, ildirim şaxıdı, oğlanı, qızı və evi yandırıb kül elədi. O vaxtdan bəri o qayalığa "İldirim qayası"¹ deyilir.

Atlar

Bir dövlətləti kişi var idi. Bunun sürü-sürü malı, qoyunu, atı, dəvə gəllahı var idi. Amma özü elə xəsis idi ki, barmağının arasından dari sızmazdı.

Bu dövlətinin bir kasib qonşusu var idi. Böyük ailəsi var idisə də, cəmi bir atı vardi, onunla cüt əkər, mala çəkər, darz daşıyar, xırman döyer, taxıl daşıyar, hər yerə onu minərdi.

Günlərin bir günü bu kasibin atı öldü. Kişi çəş-baş olub mat qaldı. Cüt əkməyin şirin vaxtı idi, əgər isdi vaxtı ötürsəydi, sonra heç nə bitməz, qışda balaları ac qalardı. O, qonşusunun xəsisliyini bilsə də, elaci kəsildiyindən durub onun yanına gəldi. Atının ölməyini danışib 2-3 günlüyə cütə qoşmağa bir at istədi. Qonşu dedi:

– Nə olar, ay qonşu, at sənə qurbəndir, get İlənlə dağa, ilxim orada otlayır. Bir at tut gətir.

Kasib razılıq eləyib getdi. Gecəni yatmayıb İlənlə dağa gəldi. Çox çatınlıklı bir erkək tutdu. Minib obaya gəldi. Elə qapıda xamutlayırdı ki, xəsis qonşu hasarın başından dedi:

– Amandır, qonşu, el saxla, bu atı qoşma. Onun sancısı var. Tərləsə, sancı tutub öləcək. Bunu burax, get, bir ayrısını gətir.

Kasib razılıq edib atı buraxdı, yenə piyada dağa gəldi və ikinci günü bir madyan at tutub getirdi. Elə qapıya çatmışdı ki, qonşu onu söslədi:

– Başına dönüm, qardaş, bu madyan ilkina boğazdır. Qoşarsan, baladan çıxar, daha heç vaxt doğmaz. Bunu burax, get bir ayrısını gətir.

Kasib üçüncü gün gedib bir başqa at getirdi. Bu dəfə qonşu dedi:

– Ay rəhmətliyin oğlu, bu boyda ilxida at tapmadın, bu ki, min ilin qoşasıdır, qoşan kimi öləcək, hər ikimiz xəcaletli olacaqıq.

Kasib dördüncü gün gedib bir cavan day getirdi. Bunu görən xəsis dedi:

– Kişi, vallah sən iş görən deyilsən. Əshi, bu ki, körpədir, xamut görməyib, qoşan kimi partlayıb öləcək, ikimiz də xəcalet qalacağıq.

1.Hacıqabul ərazisi.

Ələcsiz qalan kasib beşinci gün gedib bir kürən at gətirdi. Qonşu buna "arağış boğaz" deyə qoşmağa qoymadı. Altinci gün gelən at "ürkəyen", yeddinci gün gelən "yatağan", birisi "vurağan", o biri "qoşqu bilməz", bir başqası "terleyən" oldu. Axırı ki, bu minval ilə bir ay tamam kasib gündə dağda gedib bir at tutub gətirdi ve gündə də xəsis qonşu onları bir bəhanə ilə buraxdırıldı. Beləliklə, cüt əkmək vaxtı sovuşdu. Kasib tamam ac qaldı.

Aradan iki gün keçmiş xəsis qonşu "İlanlı dağ" a ilxiya baş çəkməyə getdi. Gördü ki, ilxidəki atlarnın hamısı dönüb daş olub.

Onlara indi də "Atlar" deyirler.

Qarı körpüsü

Zübeydənin gözəllikdə tayı-bərabəri yrı idi. Özü də çox ağıllı, namuslu-ismətli bir qız idi. Onun istəklili də özü kimi gözəl, ağıllı və namuslu bir iigid idi. Bir gün Zübeyda bulaqdən su getirərkən Səlim ağa bunu görüb xoşladı. Axşam qızın atasına xəber göndərdi ki, bəs qızı mənə verməlisən. Yaziq kişi gelən adamlara "yox" deyə bilmədi. Dəsəydi də, mənəsi yox idi. Ağa qızı zorla aparacaqdı. Zübeyda bunu eşidən kimi gecə öz sevgilisini tapdı, əhvalatı orta danişdi, baş götürüb obadan qaçırlar. Elə gecə ikən çuğulcu Səlim ağaya xəber verdi. Bunnarın dəlinca at salındı. Zübeydə ilə sevgilisini gecənin qaranlığında özlərini hara gəldi vurur, dağ-dasdə gizlənməyə, bu vilayətdən uzaqlaşmağa çalışırdılar. Onlar aradan çıxa bildilər. 3 gün-3 gecə yol gedib axırdı gəlib bir dərənin qırığına çatıdlar. Nə illah elədirəsə, dərəni keçməyə mümkün tapa bilmədilər. Ələcsiz qalıb dərənin qırığında gecələdilər. Elə həmin gecə Səlim ağanın adamları gəlib onlara yetişdilər. Bunları tutdular. Zübeydənin əl-ayağını bağlayıb ata sarıdlar, sevgilisini ise uçurumdan dərənin dibinə atıb öldürdülər. Onlar Zübeydəni getirib Səlim ağaya verdilər. Səlim ağa toy toy elədi. Toy gecəsi Zübeydə qacıb dağala gətdi, köçərilərə qoşuldu, eldən-obadan uzaqlaşdı. Sonra bir dövlətliyə qulluqçu durdu, illər uzunu qazandığı qəpiyi qəpik üstünə qoydu, saxladı. Aylar, illər ötdü. Zübeydə qocaldı. Yiğidiği pulları götürüb sevgilisinin qayadan atılan yere gəldi. Usta gətirdi, həmin yerdən bir gözəl körpü saldılar.

Dedi:

1. Quba, Xaltan ərazisi.

- Mən bu dərəni keçə bilsəydim, xoşbəxt olacaqdım. Barı qoy məndən sonra zülm əlindən qaçanlar rahat keçsindər.

O vaxtdan bəri həmin körpüyə "Qarı körpüsü"¹ deyilir.

Axundlar

İki tullab Ərəbistanda ruhani təhsil alıqdən sonra vətənə qayıdır. Hər ikisinin keyfi kök idi, sevinirdilər ki, hərəsi öz vilayətində axund olacaq, ömrünün axırına kimi naz-nemət içinde yaşayacaqlar. Onlar gelib-gelib Talışın six meşəli dağlarına yetişdilər. Bir soyuq su lu bulağın başında özləri üçün çadır qurdular, bir neçə gün orada istirahət etdilər.

Bir gün hava qaralan vaxtı gördüler ki, onlara tərəf bir qaraltı gelir. Xaxınlaşanda gördüler ki, bir gözel gelindir. Gəlin bunlara yetişcək dedi:

- Ay axund qardaşlar, aman gündür, mənə kömək eləyin.

Axundlar soruşdular:

- Ay bacı, sənə nə olub? Hardan gelib hara gedənsən? Bu vaxtı çöldə nə gəzirsin?

Gəlin dedi:

- Ay qardaşlar, mən 7-8 aydır ki, bir yetim oğlana əre getmişəm. Yüzbaşı ərim kəndxudaynan savaşlığı üçün tutub dama salıb. İndi biçin vaxtidir. Əlacım kəsilib arpanı özüm bicirəm, əkinimiz də kənddən çox aralıdır. İndicə taxılı bicirdim, kəndxudanın oğlu yanımı gəldi, mənə el atmaq istədi, güclə əlindən çıxıb qaçmışam. Məni sabaha kimi yanınızda saxlayın, sabah açıldanda gün işığını bu vilayətdən baş götürüb gedəcəyəm. Bir yerdə qulluqçu duraram, ərim qurtarib gələnəcən.

Axundlar bir gəlinə baxdılar, bir də gecənin qaranlığının. Fikir elədilər ki, belə gözəli əldən buraxsaq, bizə axmaq deyərlər. Odur ki, gəlinə əl atmaq istədilər. Gəlin gördü ki, yağışdan çıxıb yağmura düşüb. Əlacı kəsildi, dedi:

- Qoyun, barı bulaqdən bir az su içim, özümə gəlim, əl-üzümü yuyum, sonra mən burda, siz burda.

Gəlin bir fəndlə bulağa tərəf endi, suya yaxınlaşıb dedi:

- İlahi, özün bilirsən ki, mən namus ucundan qaçmışam, bu axundları daş elə, mənə namussuz eləmə.

1. Hacıqabul, Qubali kəndi.

Gelin bunu deyən kimi axundlar dönüb daş oldular. O daşlara indi de "Axundlar" deyirlər.

Qanlı daş

Bele rəvayət edirlər ki, yoxsul bir ailədən olan Musa adlı bir oğlan kəndin hampalarından birinin qızını sevir. Gözəl də öz könlünü həmişəlik vermişdi Musaya. Musa həmin hampanın qoyununu otarırdı.

Gözel səsi, təbi olan Musa sevgilisinin adına bayatılar düzür. Yeri gəldikcə həmin bayatıları yanğınlı səsələr də oxuyardı...

Musayam dərdim nədir?
Dərmanım, dərdim nədi?
Bir dəfə səni görsem
Demərəm dərdim nədi?

Görüş yerləri də hər axşam keçmişlərdən soraq verən qarağacın altı idı... Bir gün belə qərara gəldilər ki, Musa qoca anasını - Mələyi elçi göndərsin. Elə də oldu. Gözelin anası daş atıb başını tutdu. Məlek arvad kor-peşman geri qayıtdı.

- Ay bala, sənə demədimmi ki, hər kəsənin tayı-tuşu var? Onlar varlı-karlı, biz isə kasib bir adam...

Gözelin anası qızını çağırıb təməh elədi. Məsələni ərinə bildirdi. Əri də da əsib coşdu...

O gündən Muşanı çobanlıqlıdan da kənar etdilər. Musanın yanığı bayatılarına hopdu.

Musanın gözəl dərdi,
Gözelin gözəl dərdi,
Dünyada nə çox dərd var
Mənimki Gözel dərdi.

Bir gecə gəncər görüşdülər. Belə qərara gəldilər ki, bir-birinə qoşulub bu məmləkətlən uzaqlaşınlar. Görüş yerlərini yarlıqlı bulağın yanına təyin etdilər.

Murad gəldi. Gözlədi, gözlədi sevgilisindən xəbər olmadı. Artıq gecə yarını keçmişdi. Murad Gözəlgiliin evinə yaxınlaşdı. Bir təhər pəncərəyə yol tapdı. Baxıb gördü ki, Gözəl başını boğcasının üstünə qoyub yatıb. Ən nəhayət, bir təhər Gözəli oyada bildi. Gözəl pəncərəni açdı. Gəncərlər dağə tarəf üz qoydular. Xoruzun birinci bani idi.

Yolda aydın oldu ki, Gözəli yuxu aparıbmış. Onlar özlərini meşəyə saldılar. Artıq hava açılırdı. Gəncərlər belə qərara geldilər ki, meşədə gizlənsinlər...

Səhər xəbər çıxdı ki, Musa Gözəli qaçırdıb. Ata od tutub yandı. Əmr etdi ki, onların ya ölüüsü, ya dirisini getirənə 50 qoyun peşəkər verəcək. Hər tərəfə adam saldılar. Meşəyə isə öz inanıldığı adamları göndərdi. Başçıları çəp Fərəc idi. Ov iləri tez bir zamanda onların izinə düşdü. Gəncərlər bunu hiss edib meşənin qurtaracağına sildirim qayanın başına çatdırılar. Bir azdan adamlar onları əhatə etdi. Fərəc əmr etdi ki, teslim olsunlar. Musa ilə Gözəl əl-ələ verib sildirimin lap qırğına çatdırılar. Gözəl sözə başladı:

-Gedin atama deyin ki, bizi bir-birimizdən heç kim ayıra bilməz. Fərəc əmr etdi ki, onları tutsunlar. Musa bunu görüb Gözəli ağusuna aldı.

-Əlvida ey ulusum, obam, əbədi məhəbbətim, - deyib özlərini qayanın atıldılar. Daşa dəyib parça-parça oldular. İndi o, iri daşa "Qanlı daş"¹ deyirlər.

Qız bulağı

Məhəmməd adlı kasib bir oğlan Murtuz ağanın çobanı idi. Məhəmməd öz ağasının qızını sevirdi. Qız da könlünü ona vermişdi. Bir müddət sonra başqa bir varlı ağanın qızına elçi gəlir. Murtuzun arvadı Məhəmmədin onların qızını sevdiyini ərinə bildirdi. Murtuz ağa hirslenir və arvadını danlıyır. Elçilər öz razılığını verdi.

Səhər gün Məhəmməd baş götürüb kənddən çıxdı. Bir neçə gün kəndin kənarında ahü-zar edib ağlamağa başladı. Xəbər qızı da çatdı. O, ata-anasından gizli Məhəmmədin olduğu yera gəldi. Onunla görüşdü. Bu vaxt Murtuz ağanın adamları oradan keçirdi. Adamlar gəncərləri bir yerdə gördülər. Onlar nə edəcəklərini bilmədilər. Bu vaxt qız Allaha yalvarıb:

-Allahım, məni atam öldürəcək, yalvarıram ki, məni axar bulaq elə. Qız o dəqiqə bulağa dönür.

Məhəmməd də Allaha yalvarır ki, onu bulaq başında daşa döndərsin.

Məhəmməd o saat bulaq başında daşa dönür.

Murtuz ağanın adamları gəlib həmin yerdə bulaqdan başqa heç nə görmürlər.

1.Şamaxı, Göylər kəndi ərazisi

El arasında həmin bulaq "Qız bulağı"¹ adlanır.

Mələk bulağı

Mələk çox gözəl-göyçək bir qız idi. Özü də yetim idi. O, kənddə Nəsib adlı bir oğlunu sevirdi. Yaxın vaxtlarda toyları olacaqdı. Nəsib güc-bəla ilə pul toplayıb toy elədi. Qonşu kəndin sahibi Mürsəl bəy də toya gəlməmişdi.

Gəlin gələn vaxtı atdan düşürdüləndə nə təhər oldusa, Mürsəl bəy onu gördü və ona aşiq oldu. Öz yanındakı yoldaşlarına dedi ki, gerek mən o qızı sahib olam. Yoldaşları çox dedi, bu az eşitdi.

Axşam oldu, Nəsibi terif etmək üçün toyxanaya getirdilər. Aşiq elə birinci kəlməni demişdi ki, bəy yerindən qalxıb gülə ilə Nəsibi vurub öldürdü. Qarışılıqlı düşdü. Bəy aradan çıxdı və fürsətdən istifadə edib qızı da çəkib evinə apardı. Mələk çox ağladı-yalvardısa da nəticəsi olmadı. İki-üç gündən sonra yığıncaq elədi. Çalan-çağıran gəldi. Mələki geyindirib pərdə dalında oturdular.

Mələk bir bəhane ilə yengə arvadla evin dalına çıxdı. Orada arvad dan soruşdu:

— Ay nənə, Nəsib neçə oldu?

Arvad cavab verdi ki, bəs Nəsibi yumamış, kəfənə tutmamış, pallı-paltalarla basdırıldılar, bəy yuyulmağa qoymadı.

Mələk ağlaya-ağlaya dedi:

— Allah, axar bulaq olaydım, axıb Nəsibin qəbrinə töküleydim.

Qız bunu deyən kimi dönüb bulaq oldu. O vaxtdan İsmayıllıda həmin bulağa "Mələk bulağı" deyirlər.

Qızlar quşu

Üç gözəl-göyçək, namuslu-ismətli qız gediş-geliş yolundan uzaq bir yerdəcə dağ gölündə çımirdi. Birdən üç nəfər cavan oğlan gəlib gölün sahilinə çıxdı. Onlar qızların göldə çımdıyını görüb paltalarını götürdüler. Qızlar gölün lap ortasına kimi aralanıb dedilərlər:

— Amandır, qardaşlar, siz Allah, paltalarımızı yera qoyn, özünüz də çəkilin gedin, qoyn çıxıb geyinək, evimizə gedək.

Oğlanlar cavab verdi ki, elə o qaydada qıraqa çıxın. Onsuz da sizi

1.Şamaxı, Götür kəndi ərazisi

buraxası deyilik. Gəlin qıraqa, bir qədər vaxt keçirək, sonra geyinib gedərsiniz.

Qızlar çox yalvardı, oğlanlar qulaq asmadı. Qızların əlacı kəsildi, Allaha yalvardılar:

— Xudaya, bizi quş ele, bu daşa dönmüşlərin əlindən qurtar.

O saat qızlar quş olub uçdu, oğlanlar da daş olub suyun qıraqında qaldı.

O vaxtdan həmin quşlara "Qızlar quşu" deyilir.

Qanlı göl

Qədirin övladı olmurdu. Gözəl, cavan arvadı Mina ilə razılaşış Saray adlı bir gelinlə evləndi. Bunlar çox mehribən dolanırdılar. Ay keçdi, il dolandı, Sarayın bir oğlu oldu, adını Murad qoydular. Mina da, Saray da Muradı göz-bəbəyi kimi qoruyardı. İlər ötdü. Uşaq böyüyüb 7 yaşına çatdı. Bir gün Mina gölə paltar yumağı getdi. Murad da ondan el çəkməyib getdi. Orada Minanın başı paltara qarışdı, bir vaxt sərvəxt olub gördü, uşaq yoxdur. Çox çağrırdı, hər yani axtardı, uşaq yoxa çıxmışdı. Onda Mina başa düşdü ki, uşaq göldə batıb, hər-ray-həşir saldı. Səsi ərsə yetişdi. Uşaqın batmağını eşidən Qədir Minanın üstüne atılıb onu boğmağa başladı:

— Namərdin qızı, deməli axırı, günlüğünü bildirdin, balamı öldürdün!

Mina nə illah elədisə de, kişinin əlindən çıxa bilmədi. Qədir onu boğa-boğa gölün yanına çıkdı və itələyib suya saldı. Mina suda boğulub öldü. Bu vaxt haraya Saray yetişdi. O, Minanın suda batan görüb özünü gölə atdı, lakin üzə bilmədiyi üçün o da suda boğuldı.

O vaxtdan beri bir gündə üç qan eləyen o gölə "Qanlı göl"¹ deyirlər.

Hacıbaba bulağı

Hacıbaba adlı yetim, kasib oğlan qonşu obanının sahibi Murtuz ağanın çobanı idi. Hacıbaba öz ağasının qızı Mirvarını, qızı da onu sevirdi. Lakin bu sırrı açmağın menası yox idi — ağa öz qızını nökərinə əra vermezdi. Bu zaman bir dövlətli yerden Mirvariyyə elçi gəldi. Murtuz ağanın arvadı əhvalatdan xəbərdar olduğu üçün qızı ilə Hacıbabanın bir-birini sevməsini ərinə danışdı:

1. Şamaxı, Götür kəndi.

- Nə olar, ay kişi, iki könülü qırmaq Allahda da xoş getməz. Gədənin də heç kəsi yoxdur, o da olar səninin oğlun.

Murtuz ağa qəzəbləndi, arvada açıqlandı, qızını evə salıb qapını bağladı və gecə ikan Hacıbabanı obadan qovdurdur.

Hacıbabanın daha gedəsi yeri olmadığı üçün dağlara çekildi. Orada ah-zar edib ağlamağa başladı. 3-4 gündən sonra Mirvari bir bəhanə ilə evdən çıxıb Hacıbaba oturan dağa gəldi. İki sevgili bir-birinə qıslıb ağladılar. Elə bu vaxt gördülər ki, Murtuz ağanın adamları atla bunların üstüne gəlir.

Hacıbaba dedi:

- Allah, gəlib Mirvarini mənim yanımında görməsinlər, onun adına ləke düşməsin. Məni bir axar bulaq elə, qoy qızı bulaq başında görsünlər.

Hacıbaba o dəqiqli soyuq sulu bir bulaq oldu. Mirvari bunu görüb derin bir ah çəkdi.

- Allah, sənə and verirəm öz kəramətinə, məni sevgilimdən ayırmaya, daş elə bulağa sal.

Mirvari də o saat xırda daş olub bulağa töküldü, hər ikisi bir-birinə qovuşdu.

O bulağa indi də "Hacıbaba bulağı"¹ deyirlər.

Qara göl

Dağlarda çox göllər var, amma bu göl başı bələli, üzü danlaqlıdır. Hami ona "Qara-göl" deyir, suyundan içən, içində çimən yoxdur.

Bir zamanlar bu gölün sahilində bir kiçik köçəri oba düşmüdü. Bu obada Kərim kişi adlı bir naxırçı vardi. Onun Züleyxa adlı cavan və gözəl arvadı vardi. Molla Səməndərin çıxdandır ki, Züleyxa gözü düşmüşdü, amma nə fənd işlədirdi də, gelini yola getirmək mümkün olmurdu. Əlacsız qalan molla gelini rüsvay etmək qərarına gəldi. O, obanın iki qarısını yanına çağırıldı, xəlvətə onlara dedi ki, bəs Züleyxani bu gecə gölün qırğındında bir nefərlər görmüşəm. Mənim adım olmasın, əri-ne bildirin, qoynu boşasın, onsuz da namussuz arvad kəbindən boşdur.

Qarılara da elə bu lazımlı idi; bir saatdan sonra bu söz min cür bəzəklə obaya yayıldı, axşama Kərimin də qulağına çatdı. Sözü elə yerli-yataqlı danışdır ki, Kərim inandı və arvadını gecə elə evdən qovdu. Züleyxa qucağındakı qondağı sinəsinə sıxıb obadan çıxdı və

qaranlıqda gölün qırğına gəldi, bir kolun dibinə qıslıb ağlamağa başladı. Sən demə, molla Səməndər bunu güdürmüş. Əl-ayaq yığışandan sonra o, Züleyxaya yaxınlaşıb dedi ki, bəs mən səni qəbul eləyərəm, razısanşa, səni evimə aparıb.

Züleyxa başa düsdü ki, onu el içində rüsvay eləyen molladır. Ona görə onun təklifini rədd etdi. Molla gəlindən əl çəkmədi, zorla məqsədinə nail olmağa çalışdı, amma gücü çatmadı, ələcsiz qalıb qondağı yerden götürdü və qayanın başına çıxıb dedi:

- Əgər razı olmasan, uşağı gölə atacağam!

Züleyxa uşağı xılas etmək üçün yalandan "raziyam" dedi, molla uşağı ona verəndə Züleyxa itələyib molları gölə saldı. Molla göldə boğuldı. Səhər molların meyidi göldən tapıldı. Dedilər, molla sübh namazı üçün dəstəməz alırmış, bu vaxt Züleyxa onu açığından itələyib suya salıb. Ağsaqqallar yığışib belə qərar gəldilər ki, Züleyxanı suya atıb ölürsünlər. Züleyxa dedi:

- İlahi, özün bilirsən ki, məndə günah yoxdur. Əgər mən təqsirkar dəyişəmə, qoy bu gölün suyu məndən sonra qara olsun.

Züleyxa bunu deyib özünü gölə atdı. Elə o dəqiq gölün suyu rəngini dəyişib qara oldu. Camaat başa düsdü ki, gəlin günahsızdır.

O vaxtdan o gölə "Qara göl" deyirlər.

Keçmədin dərəsi

İran şahı qoşun çəkib Şirvana gelir, şəhəri alır, camaat qaçıb Şamaxıdan yuxarıda yerleşən Qəleybügür qalasına toplasır. Onlar burada davaya hazırlırlar. İran şahı bunu bılıb qoşunu ora yeridir. Neçə gün necə güca qanlı vuruşmalar olur. Şahın qoşunu gəlib qalanın yaxınlığındaki bir uçuruma yetişir. Əyər uçurumu ötüb onun o üzündəki dərəni keçə bilsəydilər, qala alınacaqmış. Sabah açılana kimi şirvanlılar yatırı, dərəyə ucu yuxarı nizə, qılinc, xəncər, ucu şış daş tökürlər, neçə-neçə zəherli ilan buraxırlar, özləri isə yanlarına iri daş, nefis bulaşdırılmış eski, təzək və s. yiğirlər.

Səhər açılana bir az qalmış İran qoşunu özünü dərəyə çatdırır, dərəyə enən-enən nizə, qılincə, xəncərə, ucu şış daşla ilisir, yaralanır, ölü, əzilir, bir qismını ilan vurur. Elə bu zaman qaladakı şirvanlılar yuxarıdan bunların üstüne daş, yanar piltə, təzək və s. tökürlər. Şirvan atlıları irəli atılıb şahın qoşununu qırıb-çatır, düşmən dəradən keçə bilmir. O vaxtdan həmin dərəyə "Keçmədin" dərəsi deyilir.

1. Qobustan arazisi.

Novruzgülü

Novruzgülü yuxuda Bənövşəyə aşiq olur. Həsrətdən gecələr yata bilmir. Ona yuxuda eşq badəsi verənlər məsləhət görmüşdülər ki, heç olmasa, yaxın sonlarına yaxın Bənövşəyə qovuşmaq üçün yola çıxınsın. Novruzgülü isə tələsir. Dünyaya gelir. Nə qədər axtarırsa, tapa bilmir. Bir müddət qarın içinde boylana-boylana qalır. Bənövşə görünmür ki, görünümr. Yanıqlı bir ah çəkir. Onun ahindan qarlar əriyir, çaylar aşib-dasıdır. Novruzgülü da həsrətlə dünyasını dəyişir. Ən nəhayət, deyilən vaxt Bənövşə gelir. Bütün yol-yamacları gəzib dolanır. Novruzgülüni tapa bilmir. Dərd onu götürür. Bilmir ki, nə etsin. Ən nəhayət, otlar-çiçəklər xəber verirlər ki, Novruzgülü sənin həsrətinə dəzə bil-mayıb dünyasını dəyişdi...

Bənövşə gedib bir kolun dibinə siğınır. O gündən həsrətdən Bənövşənin boynu bükülür. Al-qırmızı olan çiçəkləri bədrəngləşir. Bənövşəsevən neçə loğman gəlirsə onun dərdinə, boynuna əlac edə bilmir... Bir vaxtdan sonra o da Novruzgülüniñ həsrəti ilə dünyasını dəyişir. Özü de boynubükü...

Qırx otaq

Deyirlər, keçmişdə zəlim bir xan varmış. Onun da bir-birindən gözlə qırx hərəmi varmış. Xan onları aya da, günə de qışqanarmış. Ona görə da, hərəmlərini əlçatmaz, ünyetməz bir qalada saxlayırdı. Bu hərəmlərin içərisində saçları gecə kimi qara, üzü yenice bədirlənmiş ay kimi ağ, su kimi temiz bir qız vardı. Günel adlı bu gözəl dağlar qızını buraya bir-neçə gün qabaq zorla qaçırb getirmişdi. Xan onu ovdan qaydan zaman, bulaqla görmüş və qaçırb qalaya getirmişdi. Günelin bu dünyada yeganə pənahı onu dərin məhəbbətlə sevən igid Aslan idi.

Aslan el arasında ığidliyi, mərdliyi, ağılı və cəsareti ilə ad çıxarımdı. Kəndin adamları böyükdən-kiçiyə hamısı ona dərin hörmət bəslayırdılar.

Aslan sevgilisinin qaçırlılığını eşidir, dünya onun gözlərində qaralır. Lakin əlindən nə golirdi. Düşməni güclü, o isə təkdi! Buna görə də o, başqa yolla qızı qurtarmağa çalışır. Ona görə də qızın saxlandığı qalaya yol tapıb, qızı oradan qaçırmayı qərara alır.

Bundan qorxan xan qaladan daha möhkəm bir yer düzütmək isteyir

ki, oğlan qızı oradan qaçıra bilməsin. Bu məqsədlə o, bir usta çağırır və qarşısındaki dağın içərisində qırx dənə otaq düzəltməyi əmr edir. Lakin xaq bilmirdi ki, bu usta Aslanın dostudur.

Usta 2 il möhəlet alıb dağın etyində işə başlayır. Bir ildən sonra işini qurtarır, otaqları düzəldir. Lakin, otaqların birinə gizli bir qapı düzəldir. Sonra xanın yanına gəlib, otaqları düzəltdiyini bildirir. Xan hərəmилərini o otaqlara köçürür. Gizli qapısı olan otaq təsadüfən həmin qızı düşür.

Həmin usta Aslanın yanına gelib qızı qaçırtmayı məsləhət görür. Gecə yarısı oğlan gizli qapıdan girir və qızla bərabər yiğisib qaçırlar. Lakin xanın adamları xəbər tutub onları təqib edirlər. Əla keçəcəklərinin başa düşən sevgililər qarşılara çıxan yarğandan özlərini atırlar. Xanın adamları onun yanına qaydib əhvalatı olduğu kimi xəber verirlər. Camaat silaha sarılır. Xan da, adamları da qəzəblənmiş elin intiqamından qorxub qaçırlar. Camaat xanın qalasını dağıdırırlar. Hərəmili də öz ata-analarına qaytarırlar. Xanın tıkdiridiyi "Qırx otaq" isə onun zülmünün canlı şahidi kimi indi də həmin dağda qalmaqdadır.

Fit dağı

Birinci əfsanə: Şirvan gözəli, məhərətlü tütek çalan çobanı səmimi qətblə sevir. Çoban da qızın məhəbbətinə laqeyd qalmır. Onlar atasın eşqələ bir-birlərini sevirlər. Həyatlari boyu bir-birinə sadıq qalacaqlarına and içirlər...

Lakin iki gəncin arzu və istəyi ilə hesablaşmayan yadelli hökmədar Şirvan gözəli ilə özü evdənmək isteyir. Bu haqda fikrini qızı bildirdikdən rədd cavabı alır. Tehqir olunmuş qəddar hökmədar özündən çıxır, qızı həbs edib Fit dağında qalaya salmağı əmri edir.

Günlər keçir, ay dolanır, il ötür. Çoban sevgilisini hey axtarır, gördüm deyən olmur... Şirvan gözəlinin Fit dağında qəfəsə salındığı məlum olanda çoban nəyin bahasına olursa-olsun qızla görüşməyi qət edir. Axşamçağı o, dağa qalxır. Qalanın barlıklarına yaxınlaşır tütek çalmaqla sevgilisini görüşə çəğirir. Şirvan gözəli bu fitdən diksənir, qu-laqlarına inanır. Tez ibasını geyinib çobanın yanına qaçıır. Lakin sayiq qala keşikçiləri onları görür və təqib edirlər. Əlbəyaxa vuruşma başlayır. Bu mübarizədə çoban tüteyini itirir, özü isə məhv olur. Sehrlı

1. İsmayıllı, Sulut kəndi ərazisi.

tütükə olçatmaz qayalarda ilişerek fit calmağa başlayır. Sanki sahibinin facieli ölümünü adamlara xəbər verir.

İkinci əfsanə: Qızının Şəmsi adında çobana vurulduğunu, onunla tez-tez görüşdüğünü eşidən şah qəzəblənir. Yüksək adını lekələmek-dən, şah ailəsinə rüsvayçılıqdan qorumaq məqsədi ilə qızı Şahsənəmi Fit dağındaki qalada saxlayır. Lakin bununla o, çobanın eşqini Şahsənəmin qəlbindən silə bilmir. Qız sevgilisini unuda bilmir, onu daha derin bir məhəbbətə sevir.

Şəmsi bu ayrılhə tab getirmir. Tütəyini de götürüb Fit dağına yollanır. Qalaya çatanda tütək çalır, Şahsənəmi görüşə çağırır. Qəlbə iztirabla çarpanan şah qızı qalanın qapılárına doğru qaçıır. Lakin arxadan vurulan xəncər zərbəsi onu yərə sərir. Şəmsi də ölümdən yaxasını qurtara bilmir...

Bu qanlı sehnənin şahidi olan dağ o vaxtdan indiyə kimi iki gəncin qanlı faciəsini fit çalaraq nəsildən-nəsillərə danışır....

Üçüncü əfsanə: Makedoniyalı İsgəndər Midiyaya gələrək Şirvana düşərgə salır. Döyüş və müharibələr yorğunluq süvarı dəstələri istirahətə buraxıllırlar... Kəndlərdə şərab içməkdən başları açılmayan əsgərlər təyin olunmuş vaxtda düşərgəyə qayıtmırlar. Narahat qalan hökmədar şeypurçalanları dağa göndərir və tapşırı ki, güclü fit çalsınlar... Buradan ətrafa aramsız fit səsi yayıldığına görə yerli əhalisi bu dağa "Fit dağı" adı vermişdir.

Dördüncü əfsanə: Cox qədim zamanlarda - Qoq və Moq tayfaları vaxtında, ilanlar qüvvə və hakimiyyətə malik idilər. İlanların hökməndəri Fit-Şahmar qızıl köynəkli gürzə ilan destəsinə rehbərlik edirdi. O, bir sırə ölkələri fəth etdikdən sonra Fit dağındaki qalanı da fəth etmek fikrinə düşür. Çünkü qızıl köynəkli ilanların düşməni qara köynəkli ilanlar burada yurd salmışdır. Bu ilanlar və 40 ayüzlü gözəl qız varlı Xanım-Xatun adlı qadına tabe idilər. Xanım-Xatun və 40 qız Qız qalasında, qara köynəkli ilanlar işe onları ətrafinda olurdular.

Fit-Şahmar Şirvan üzərinə hücuma keçir... Qız qalası uğrunda uzun müddət qanlı vuruşma gedir. Tərəflərin heç bir üstünlük qazana bilmir. Fit-Şahmarın əmri ilə hündür dağda qışlamaq üçün düşərgə salınır.

Bir gün Fit-Şahmar Şirvan qızlarının bulaq başına getdiklərini görür. Onların arasında olan Şirvan gözəli Fit-Şahmarın iti gözlərin-

dən yayınmr. O, her şeyi: tacı və hakimiyyəti unudub qızların ardından aşağı enir. Qızlar Fit-Şahmarı görüb geri, saraya qaçırlar. İlə onları təqib edərək, qalaya girir və Şirvan gözəlinin otağının qapısında dayanır. Saray adamları Fit-Şahmarın qorxusundan yaxına gələ bilmirlər. Şirvan gözəlini bətəhlükədən azad etməyə heç kimin cəsarəti catmır.

Bu xəbər bütün ölkəyə yayılır.

Şirvan gözəlini xilas etmək üçün hər yerden dünyagörmüş qocalar, ovsunçular və falabaxanlar Qız qalasına toplaşırlar. Gələnlər çox çalışırlar, hərə öz biliyinin, məsləhətinin üstünlüyünü sübut etməyə səy göstərirler. Lakin bütün tədbirlər nəticəsiz qalır. Nəhayət, ölkənin ən təcrübəli ovsunçusu Şirvan gözəlinə təklif edir ki, südlü plov bişirsin. Xöreyi bu sözləri deyə-deyə ilana versin: "Ye, əzizim və qane ol. Bu, mənim sənə məhəbbətimin əlamətidir. Südlü plovu ye və düşərgənə qayıt..."

Şirvan gözəli südlü plovu hazırlayana kimi ovsunçu Fit-Şahmarı ovsunlayır. İlə şübhəli-şübhəli gah etrafına, gah da ona verilən xörəyə baxır. Südlü plovu ağlaya-ağlaya yeməyə başlayır. Nəhayət, Şirvan gözəlinə hasratla baxa-baxa, yavaş-yavaş Qız qalasını tərk edir.

...Fit Şahmar öz düşərgəsinə çatanda baş sərkərdə onu sevincə qarşılayır, lakin xəbər verir ki, Qız qalası bir azdan dağidlacaqdır. Hökmədar-ilanı heç nə maraqlandırırmır, əksinə, bu xəbər onu daha da kədərləndirir, ağrıdır. O, sürətlə dağın zirvəsinə qalxır. Üzünü Qız qalasına tutub elə bir fit çalır ki, yer titrəyir, zəlzələ baş verir, dağ parçalanıb iki yərə ayrılır. Müharibə dayandırılır. Qız qalası təhlükədən xilas olur.

Deyirlər ki, Şahmar ilanın eşq nələsi Fit dağını indi də dolanır.

Beşinci əfsanə: Dünya görmüş kənd adamları danışırlar ki, ilanın qızı vurulması həyatda olan hadisədir... Varlı bir şəxsin nişanlısı olan Şirvan gözəli toy ərefəsində səhər oyanarkən otağında qayıruq üstə dik durmuş bir ilan görür. Qız dəshətə galib qışqırır. Səsə gələnlər ilanın qorxusundan cəsarət edib qızı yaxınlaşa bilmirlər.

İlana yalnız ovsunçunun sehirləri sözləri təsir edir... İlə yaxınlıqlikdağı qayıdır... O gündən bu dağa gedib gül-çiçək yığmağa heç kəs cəsarət etmir. Çünkü ora yaxınlaşanda ilanlar dəhşətli səs çıxarır, fit çalırlar. Odur ki, bu dağa "Fit çalan dağ" və yaxud "Fit dağı" deyirdilər.

Altıncı əfsanə: Makedoniyalı İsgəndər bu dağı özünün istirahəti üçün münasib yer seçir. Şeypur çalanlar onun əmri ilə dağın zirvəsinə

qalxıb şeypurlarını çalırlar. Yerli əhalı İsgəndərə qədər bu dağdan uzaq gəzərdilər. Elə bir təsəvvür yaradılmışdı ki, dağda yaşayanlar sehirli məxluqlardır. Oraya gedənlər bir daha geri qayitmırlar. Bu yolda gedər-gəlməz yoludur.

Buradan makedoniyalı İsgəndər şeypurçular vasitəsilə bütün ölkəyə məlumat verir ki, o, dünya hökmədirir və həmi ona itaat etməlidir.

Guya hökmədar dağın en görkəmli yerində mədiyalıların köməyi ilə qala tikdimiş, sonra herbi düşərgə etmişdir. Dağ düşərgəsində tez-tez fit çalındığına görə buranı "Fit dağı" adlandırmışlar.

Yedinci afsanə: Deyirlər ki, bu dağın ətəyində yerləşən bütün kəndlər bir zəlim xana məxsus olmuş. Bu xan zalimliqda, qəddarlıqda ad çıxarmışdı. Onun gözəllikdə tayı-bərabəri olmayan bir qızı ve olduqca ağıllı, igid və mərd olan bir çoban vardı. Onlar lap uşaqlıqdan bir-birinə qarşı çox mehriban olmuş, artıq gənclikdə isə bu hiss məhabətə چəvrilmişdir. Bir-birini derin və sonsuz bir məhabətə sevən bu iki gənc xanın onların sevgisindən xəber tutacağından və onlara mane olacağından qorxurdular. Lakin sər çox qalmır, üstü açılır, xan bu işdən xəber tutur. Çobanı öldürmək qərarına gəlir. Ancaq, xanın çox hiyləger, həm də ağıllı olan vəzir vardi. O, çobanın öldürüləcəsi razı olmır. Onun məsləhəti ilə xan çobanı çağırıb belə deyir:

— Qızımı sənə yalnız bir şərtlə verirəm. Əger şərtimi yerinə yetirən, sözüm yoxdur, qız sənindir! Yox əgər, yetirmədin, onda bəxtindən küs!

Çıqlan isə cavabında:

— Şərtini de, xan! Ölərəm, amma onu yerinə yetirərəm.

Xan deyir:

— Sən bilirsən ki, mənim sürüm də, naxırmı da, hamısı o görünən dağın başındadır. Onların südü kəndə çox çətinliklə getirilir. Ona görə də mən, istayıram ki, sən dağın başından ta kəndə qədər bir süd arxi çəkəsən. Bunun üçün sənə bir il möhəlet verirəm.

Çoban xana baş əyib çıxır. Eva gəlib külüng, bel və s. lazımları alətləri götürüb dağa qalxır. Bir il gecə-gündüz dincəlməden çalışır. Nehayət, arxi çəkib qurtarır. Xanın yanına gəlib deyir:

— Xan! Mən sənin şərtini yerinə yetirdim. Sən də öz vədinə əməl et. İstəklimi mənə ver.

Xan isə öz qızını adı bir çobana vermək istəmirdi. Qızının göz yaxına və yalvarışına baxmayaraq, çobanı tutumağı və öldürməyi adam-

larına əmr edir. Sevgilisini tutmuş gəren qız huşunu itirib yera yixır. Çoban isə xanın adamlarının əlindən çıxıb qaçıb və dağlarda gizli yaşamağa başlayır. Xanın qızı çobanın ayrılığına dözə bilməyib ölürlər. Xeyli vaxtdan sonra çoban qayıdır və qızın öldüyüünü eşidir. Dərin kədər içərisində dağa qalxır, son dəfə yaniqli-yaniqli tütek çalır. Qızla görüşdüyü anları bir-bir xəyalından keçirən çoban qızın ona olan məhabətinin böyükünü yenidən dərk edir və ondan sonra yaşaya bilməyəcəyi düşünün özünü dağdan atır. Beləliklə, çoban da öz sevgisine sadıq qalır və özünü məhabətinə qurban verir.

İndi küləkli günlərdə həmin dağdan yaniqli bir səs eşidilir. Həzin bir tütek səsinə oxşayan bu səs, qocaların dediyinə görə, həmin nə kam çobanın son dəfə çaldığı tüteyin səsidir. Çobanın çəkdiyi süd arxi da, hal-hazırda o dağda qalmaqdır.

Gəlin qayası

Yağı düşmən ölkədə at oynadırdı. Heç bir kənd, oba yerində tarım erməni. Ölərik, öz ocağımızda ölərik. Bir addım da geri atan deyilik. Artıq obada başı papaqlı qalmamışdır. Maral ömür-gün yoldasını itirdiyi gündən başlıolmuş gəzirdi. Düşməndən intiqam almağa fırsat tapmırı. Beş nəfer onun alaçığına girdi. Əmr etdilər ki, onlara yemək versin. Maral evdə nə var idisə hamisini onların qabağına tökdü. Cinarlıyataqların hiyləsini avvəldən başa düşmüşdü.

İntiqam almaq qəsdi hər şəxə üstün gəlirdi. Belə ki, Maral onlara mülayim davranırdı. Onları şübhələndirmirdi. Fursat tapıb cibindəki zəhəri xörəyə töka bildi. Arxayınladı. Onlara xörək çəkdi. Aęgözlük-lə yeməyə başladılar. Maral çölə çıxdı. Qapını möhkəm bağladı. Alacıqə od vurdu. İçəridə bağırı-çığırı aləmi başladı. Alovu görə o biri alaçığındakı üç yağı Maralın ardınca at sürdürlər. Maral bildi ki, tutulsası olməsi bir yana, namusu təhqir olunacaq. Qayanın yanında dayanır. Allaha yalvarır ki, onu xilas etsin. Düşmənlər həmin yera çatanda, qadının yerində sal bir qaya görünür. Həmin vaxtdan, o qaya "Gəlin qayası" adlanır.

Gavur yaran

Ərəblər Azərbaycana hücum edəndə bu yerin əhalisi dağlara, el-çatmaz yerlərə çekilir və uca yerdən qala kimi istifadə edərək oradan

düşmənin üstüne iri qaya parçaları və ox atır, beləliklə, özlərini ələ vermir. Ərəblər onları Allah gücünə ala bilməyəcəyini görüb dağı mühasirəyə alır, qaćqınları acliq və susuzluqla möğlub etməyə nail olmaq istayırlar. Həftələr keçir, aylar örür, lakin qaćqınlar tabe olmur. Deməli, onlar nə vasitə iləsə qayadan 3-4 yüz metr aşağıda olan çaydan su götürmişlər. Hansı bir yol iləsə kənara çıxa bilirmişlər.

Aradan 3-4 ay keçir, bir şəhər ərebler təzədən dağa hūcum edəndə görürler ki, heç bir müqavimət edən yoxdur. Qoşun dağa dırmaşır. Baxıb görürək ki, çaya enib su götürmək üçün sert qayada 50 metr uzuunu, 1,25 m. eni olan bir yol və sonra 260 m. uzunluqda yeralıtgım açmışlar. Sən demə bu yol ilə çaydan su götürmişlər. Özü də bütün işləri gecələr ediblər. Onların qayada çapıldığı yola o vaxtdan "Gavur yaran"¹¹ deyirlər.

Məryəm noxudu

Məryəm arvadın əri ölmüş, yeddi yetimi ilə ac-yalavac qalmışdı. İki gün idi ki, uşaqlar heç nə yemmişdir. İndi də acıdan ağlaşır, onun böyrünə qısilıb yemək istayırdılar. Ələcsiz qalmış Məryəm qazanı qoltuğuna vurub uşaqları da yanına salıb dağa çıxdı. Dağda ocaq qaladı, bulağın suyundan qazanı doldurub ocağa qoydu, Uşaqlara dedi:

- Siz gedin, yemlikdən-zaddan yeyin. Siz gələnəcən xörək bişirəcəym.

Uşaqların hərəsi bir yana dağılmışdı.

Məryəm fikir içinde oturmuşdu. Öz-özüne düşünürdü ki, indi uşaqlar gələndə mən onlara nə cavab verəcəyəm. Aradan bir qədər keçdi. Uşaqlar qayıdib gəldilər. Dedilər:

- Ana, acmışq, tez ol, xörayi ver, yeyək.

Yaziq Məryəm ələcsiz qalıb qazanı yerə qoydu. Ağzını açanda heyətdən donub qaldı. Qazan ağzına kimi vəhşi noxud ilə dolu idi. Uşaqlar onu hevəslə yedilər. Məryəm baxıb gördü ki, bu köldən hər tərəfdə bitib. Bir müddət uşaqlarını onunla saxladı.

O bitkiyə indi də "Məryəm noxudu" deyilir.

Şix oğlu Şah İsmayıll

Çaparlar xəber getirdilər ki, Şix oğlu Şah İsmayılin qoşunu Kür

1.Hacıqabul, Yanıq Quba: ərazisi.

çayını keçib Şamaxıya doğru irəlileyir. Şirvanşah Fərrux Yasar tədbir görməyə başladı.

Sərkərdə Mərdan neçə vaxt idi ki, hökmədarın qızı Xurşud Banunu sevirdi. Xurşud Banu da keçirilən güləş, döyüş yarışlarına tamaşa edəndən sevmişdi hünərli Mərdanı. Bir dəfə hökmədar Buğurt qalasında yay düşrəgəsi salanda Mərdan fürsət tapıb Xurşud Banu ilə görüşüb, qəlbini ona açmışdır. O, gündən gənclər əhd-peman kəsmişdilər.

Neçə vaxt idi ki, bu sevgi xəberi saraya da yayılmışdır. Vəzir Süleyman şahla özü qohum olmaq üçün Xurşud Banunu oğlu Vəli bəyə almaq üçün bu barədə hökmərdə xəber çatdırılmışdı.

- O, Boyatlı gədəsinin (Mərdan Boyat kendindən id) hüzuruma gətirin, - deye emr vermişdi.

Vəzir "baş üstə" deyib, Mərdanın dalınca adam göndərdi. Bir azdan Mərdan gelib çıxdı. Hökmədara təzim etdi. Hökmədar:

- Eşitmışəm sevdəyə düşmüsən. Səni orduya götürdüm, vezirə verdim. İndi de şahla qohum olmaq fikrindəsən?

Mərdan bir az dayandı. Vəzirin bic-bic qımışmasını görüb dilləndi:

- Hökmədar sağ olsun, man sizin qızınızı seviriəm, sevəcəm de.

- Atın zindana, - deye hökmədar qışqırıldı. Xəber tez bir vaxtda bütün saraya yayıldı. Xurşud Banuya bu xəber çatanda ayaq üstə öldü.

Şix oğlunun qoşunları Pirsaat boyunca artıq Hacıqabul ərazisində çatmışdı. Şix oğlunun elçiləri iki dəfə Fərrux Yasara təslim olmaq xəberi ile gəlmişdilərse de, rədd cavabı ilə qayıtmışdır. Xurşud Banu bir gecə qız rəfiqələri ilə Mərdanın görünüşünə gəldilər. Keşikçiləri bir təhər aldadaraq Mərdanı içəridən çıxarmağa nail olmuşdular. Gecə ikən gənclər ata süvari olaraq şəhərdən qaçdırılar. Səhər açılana yaxın Pirsaat çayının sahilindəki Qarayaman dağının etəyində olan İlənlə bəylərinin, içərisində bir ordu gizlənə bilən bağında dayanırlar. Atları bağlayıb, özləri də dincəlməli olurlar.

Merdangıl səs-küye ayılır. Görürək ki, başlarının üstünü əlisilahlı əsgerler kəsdirib. Çəş qalırlar. Əvvəl zənn edirlər ki, bunlar Fərrux Yasarıñ adamlarıdır. Mərdan qılıncı əl atmaq istəyəndə qılıncı görmür. Aydın olur ki, bunlar Şix oğlunun əsgerləridir. Gənclər hər şeyi olduğu kimi danışırlar. Əsgerlər gəncləri götürüb, bağdan bir az kənarda qurulmuş zerzibali çadırın qapısının yanına götürürler. Hökmədara xəber verildi ki, Fərrux Yasarıñ qızı istəklisi ilə esir düşüb. Şix oğlu yerindən dik atıldı. Çünkü onun babası Cüneydin, atası Heydərin düşməni olmuş Şirvanşahın qızının esir olması ona göydəndüşmə oldu.

Yazın iliq səhərində çadırdan çıxan cavan Şix oğlu qarşısında iki gəncin qolu bağlı olduğunu gördü. Gənc qız ürkək ceyran kimi isteklisinə siğinmişdi.

Mərdan cavan, cüssəli Şix oğlunun iti baxışında bir hiddətlə yanaşı, heyret de sezdi. Yaşca onlardan uşaq olan Şix oğlu yaqın etdi ki, gənclər bir-birini sevirlər. Odur ki, Fərrux Yassarla düşmən olsa da, günahsız qızdan qisas almaq fikrindən vaz keçdi. Amma Mərdanın sərkərdə olmasını biləndən sonra belə qərara gəldi ki, necə olsa ondan istifadə etsin. Fərrux Yassarıñ müdafia yerlərinin yollarını öyrənsin. Odur ki, fikrindən keçənləri gənclərə bildirdi. Razi olmasalar hər ikisinin boynunu vurduracaqlarını söylədi.

Mərdan bir az fikirləşəndən sonra dedi:

– Şah sağ olsun, mən bu şərtlə o vədə razı olaram ki, icazə verin Xurşud Banunu aparım evlərinə qoyum. Özüm isə sərkərdə sözü verirəm ki, qayidacam.

Avan Şix oğlu bir az fikirləşib dedi:

– İgid, mən sənə inanıram. Amma sən sevgilinin örpeyinin birini burada qoyacaqsan. İstərsən, qayidarsan, istəməzsən yox. Bu şərtlə mən sənin şərtini qəbul edirəm. Örpeyi də hələlik bir bacı örpeyi kimi saxlayacağam.

Mərdan bir az fikrə getdi. Sonra sevgilisinin balaca bir örpeyini Şix oğluna təqdim etdi. Xurşud Banunu da götürüb Şamaxı terəfə üz qoydu. Yolda hər şeyi sevgilisinə anlatdı:

– Mənim uchbatımdan sən Şix ogluna qurban gede bilməzsən. Atanla Şix oğlu düşmənciliyini özü həll edər. Mən örpeyi də qılınc gücünə geri alacam. Vatəna da xəyanət etmeyeceyəm. Hər şeyi atana özün anlat. Sağ qalsam, mənim olacaqsan.

Onlar günorta vaxtı Şamaxiya çatdırılar. Səhərə hücum olacağını bilən əhali hər bir yolla qaçıb canını qurtarmışdı. Şirvanşah da, Gülüstan qalasına siğinmişdi. Dağa yaxınlaşanda onlar görüşüb ayrıldılar. Xurşud Banu dedi:

– Mərdan, ölenəcən səni gözləyəcəyəm.

– Daxıixa, qayidacam, Banu!

Keşikçilər Banunu qalaya apardılar. Mərdan geri yol aldı. Axşamçığı, Şix oğlunun çadırına yaxınlaşdı. Şaha xəbər çatdı. O, çadırda çıxdı.

– Düşmən olmasaydın, səninlə qardaş olardım, - igid, -dedi.

Atın yedəyini əlində tutmuş Mərdan da təzim edib yavaşaça dilləndi:

– Mən də!

Şah əmr etdi ki, örpeyi Mərdana versinlər. Örpeyi elinə alan Mərdan onu öpüdü, ürəyinin üstündəki cibinə qoyub yenidən şaha təzim edib, dedi:

– Şah sağ olsun, yaqın ki, mənim yaşım sizdən çıxdur. İyirmi yedidin içindəyəm. Sizin mərd bir insan olduğunuzu da bilirom. Men heç bir qalanın yolunu size göstərməyəcəyəm. İgid yalan da danışmaz. Men yalanı Banunun xətrinə danışdım. Özüm də istəyirəm ki, mərdi-mərdanə ölüm. Kim mənimlə güləşə bilər, - deyib- atına sıçradı. Keşikçilər ona cumanda şah qoymadı:

– İgid, sənin bu şərtinə də əməl ediləcək. Şahın göstərişi ilə meydandır quruldu.

İlk əvvəl meydana Əlvənd bey Şamulu çıxdı.

Pəhlivanlar bir-birinə sarılmışdı. Gah bu üstün gəlir, gah da o biri. Bu arada Mərdan çox bənzərsiz bir fənd işlədi, rəqibinin kürəyini yere vurdu. Yavaş-yavaşaya qaya düşdü. Əlvənd bey Şamulu utandığından yerindən qalxmırıldı. Şix oğlu başını qaldırıb Mərdana:

– Yaxın gəl, dedi.

Hami təccüb içinde qalmışdı.

– Fərrux Yasar düşmənim olsa da, sənin igidiyyinə, əsl pəhlivanlığınə bağışladım. Bu sözdən sonra ilk əvvəl Mərdan yerində tərpənə bilmədi. Daha doğrusu qulaqlarına inanmadı. Gecdən-gec Şaha təzim edib yerindən tərpəndi.

Mərdan birbaşa Gülüstan qalasına gəldi. Keşikçilər onu şahın hüzuruna apardılar. Şix oğlunun sabah Cabanı düzündə döyüş keçirməsi şahı pis viziyyətə salmışdı. Mərdanı qəbul etməsinin səbəbi o idi ki, Şix oğlu haqqında malumat öyrənsin. Mərdan bütün yanına gələnlərə əhvalatı olduğu kimi danışdı. Axırda şahdan qorxmadan, çəkinmədən dedi:

– Cox ədalətli, atanın qisasını baladın almayan bir sərkərdədir. Söz Fərrux Yassarı tutdu.

– Səni elə bir zindana atacam ki, Şix oğlu da azad edə bilməyəcək.

Səhəri gün Cabanı düzündə böyük savaş oldu. Fərrux Yassar mağlub oldu. Özü əsir düşdü. Hökmədar onun başını kəsdi. Vardövlətinə əle keçirdi. Bütün yaxınlarını əsir götürdü. Əsirlər arasında Banunu tanıdı. Onu yanına çağırıldı:

– Sen Banusunm?

– Bəli.

– Bəs, Mərdan hardadır, gəlib səni tapmadı?

– O saraya gələn kimi, atam həbs elədi, indi bilmirəm hardadır.
Şix oğlunun əmri ilə zindanda olanlar hüzuruna gətirdi. Mərdan lap aralıdan Şix oğlunu tanıdı. Dustaqlar şahın qarşısından bir-bir keçməyə başladı. Mərdan yanına çatanda tanıdı:

– Bu pəhlivani saxlayın, qalan dustaqları da azad edin.

Şix oğlunun göstərişi ilə Mərdan ve Banu üçün üç gün, üç gecə toy edildi. Gençler isteyinə çatdırılar. Şix oğlu Şamaxını tərk edib Bakı-Quba tərəfə yürüş edəndə Şamaxiya təyin etdiyi valini yanına çağırıb tapşırıdı:

– Bu gənclər vətənə lazımı övladlardır. Mərdanı özünə köməkçi götür. Onun gücünə və qılıncına arxayın ola bilərsən...

Bütün insanlar qardaşdır

Bir gün dörd nəfər dindar yol ilə gedirdi. Gecəni çöldə qalası oldular. Bunların birisi Xaçpərəst, ikisi müsəlman, biri yəhudi idi. Gecə hərəsi bir səmtə çəkilib yatdı. Səhər bir şəhərə gəlib çıxdılar. Burada yaşayanlar yəhudi idi. Güntərə namazının vaxtı yetişdi. Yəhudi dedi:

– Gedək bizim kilsəyə, orada ibadət edək.

Xaçpərəst ve müsəlmanlar dedilər:

– Biz başqa dindən ola-ola yəhudi kilsəsinə gedib özümüzü murdarlaya bilmərik.

Yəhudi ne qədər dedisə, buna qulaq asmadılar. Gün gəlib axşam oldu. Bunları heç kim qonaq saxlamadı. Gecə bərk yağış yağdı, sonra külək qopdu. Bu kişilər soyuqdan əsə-əsə Allaha ibadət etdilər və bir-birinə qışılıb yatırlar.

Sabah açılında gördülər ki, dördü də bir yorğan döşəkdə yatıb, özləri də yahudi kilsəsinin içindədirler.

Bunlar təəccüb etsələr də, dimdənilər, durub ibadətə başladılar. Dördü də üzünü Allaha tutub sual etdi ki, ey Xudavəndi-kərim, bizi bu sırrdən agah et!

O saat göy guruldadi, hər tərəf nura qərq oldu. Göydən nida gəldi:

– Ey mənim bəndələrim, sizin hamınızı mən yaratmışam, mənim nəzərimdə hamınız birsiniz. Mənim yaratığım bütün insanlar bir-birinə qardaşdır.

Dost dostun gözündə yaşayır...

Əlibala adlı bir nəfər uzun müddət Nuru adlı birisi ilə dostluq etdi. Sonra belə oldu ki, Nuru köcüb başqa şəhərə getdi. Onlar uzaqdan-uzaga olsa da, bir-birini əvvəlki kimi sevir, dostluq edirdilər.

Bir gün Əlibala evdə oturmuşdu, həyətdən qonşusu onun səslədi:

– Ay Əlibala, gel birlikdə çay içək.

Əlibala:

– Gelirəm, -deyə ayağa durdu ki, dostu Nuru yadına düşdü. Ayaq üstə dayanıb xəyalən Nuru ile danışmağa başladı. Əvvəl ürəyində, sonra isə bərkdən danişirdi. Sən demə, qonşu gözləməkdən yorulub qapiya gəlibmiş. Əlibalanın öz-özüna danişdığını görüb dayanıb qulaq asırmış. Axır qonşu dözə bilməyib dedi:

– Əlibala, kiminən danışırsan?

Əlibala elə bil yuxudan ayıldı. Fikri dağıldı, dedi:

– Dostum Nuru ilə.

– Məgər sən Nurunu görürdün? - deyə qonşu təəccübəndi.

– Bəli, hətta səni gördiyündən aydın gördüm, -deyə Əlibala cavab verdi.

– Əlibala, adam da uzaqda yaşayan adamı görə bilərmi? -deyə qonşu soruşdu.

Əlibala ah çəkib dedi:

– Qonşu, dost dostun gözünün içində yaşayır. Gözünü açdimı onun görürsen.

Həqiqi məhəbbət

Dərbənd valisi İslam Züleyxa adlı bir gözəle aşiq olub onu zorla alıb öz evinə gətirmişdi. Züleyxanın isə İslamdən zəhləsi ə gedirdi. O, valinin nəzərindən düşmək və onu özündən kənar etmək üçün acsusuz qalıb arıqladı, el-üzünü yumadi ki, çirkin görünsün, cırıq paltar geyindi ki, dilənciyə oxşasın, saçının daramayıb özünü divaneyə bənzətdi, sarımsaq yedi, üstünə pis qoxulu şeylər sürdü ki, İslam ondan uzaq dursun.

Hamı Züleyxadan üz döndərdi, amma İslam onu daha artıq sevməyə başladı.

İş belə olduqda Züleyxanın anası dedi:

– Sən özünü bu pis kökə salmaqla ancaq başqlarının nəzərəndən

düşürsen. İslâm ise səni sevdiyi üçün nə şəkile düşsən də, səndən üz döndərmeyəcək, çünkü onun eşqi həqiqidir. Sənin zahirini deyil, batının sevir.

Çanaqlı bağa

Bir gelin evdə teştin içinde çırmış. Birdən görür ki, qayınatısı içəri girdi. Gelin həyasından nə şəsimi çıxarda bılır, nə də ayaga dura bilir. Yanındakı başqa bir teşti üstüne çekir, yavaşça deyir:

– İlahi, sən özün meni bu rüsvayılıqdan xilas elə!

Hemin dəqiqə gelin dönüb bağa, teştlər isə qın olur. Teştlər qın kimi gelinin üstünü örtür və gelin çanaqlı bağaya çevirilir.

Namussuz oğuldansa...

Ağası xanın keyfi kök, damağı çağ idı; rəqibinin qoşunu basılmış, bir neçə igid sərkərdesi öldürülmüşdü. Onun adamları rəqib torpaqlarına keçmiş, şəhər və kəndləri qarət edib çoxlu mal-dövlət və əsir getirmişdilər. Deməli, indi o, əhdine vəfa edib böyük oğluna toy etməli idi. Xanın amrılı həyatda hündür bir yerde taxt quruldu, carçılardan xəbər verdilər ki, xan qəlebə münasibətində onları öz yanına çağırır, kimin nə diləyi, xahişi, şikayəti varsa galib desin...

Az sonra həyat adamlı doldu, xan qızımı geyinib taxta çıxdı. Xahişlər, dileyklər başlandı. Xan hamını razı saldıq üçün hər tərəfdən "əhsən" sədaları asımına bülənd olurdu. Bu zaman qoca bir kişi ayaga durub xana tərəf irəlilədi:

– Xan, başına dönüm, Allah sənin ömrünü uzun, qılıncını kəsərlı, düşmənini möglüb eləsin. Mənim şikayətim var...

Ağası xan dedi:

– Mənim ölkəmdə pis iş tutan kimdir? Sən kimdən şikayət edirsən?

Kişi bir az tutulan kimi oldu:

– Xan sağ olsun, şikayətim sənin oğlundandır.

Xan təəccübə soruşdu:

– Mənim oğlumdan?

– Bəli, xan, sənə fədə olum, sənin oğlundan.

– Şikayətin nədir, kiş?

– Sənin oğlun bu gecə mənim evime basqın elədi...

Xan səbirsizliklə soruşdu:

– Sonra?

Kişi bir qəder də tutuldu... demək istəmədi. Xan ucadan:

– Hə, bəs sonra nə oldu? -deyə soruşdu.

Kişi ağlaya-ağlaya dedi:

– Sonrası nə olacaq, ay başına dönüm, qızımın namusuna toxundu.

Ağası xan qəzəbli səslə bağlıdı:

– Necə? Qız hanı?

Kişi elilə yanında oturmuş bir qadını göstərdi.

Xan fərraşlara emr etdi:

– Tez onu buraya getirin.

Xanın oğlunu meydana çəkdilər. Xan ona tərəf baxmadan soruşdu.

– Bu kişi deyən doğrudurmu?

Oğlan dimədi başına aşağı salıb. Onun əvəzinə şəhərin qazısı dilləndi:

Xan sağ olsun, cavandır, günahından keç.

Adamlar arasından "bağısla" səsləri ucaldı.

Xan amiranə səslə emr etdi:

– Cəllad! Bunun boynunu elə buradaca vur, öz milletinin namusuna toxunan adamin cezası ölümdür. Mənə isə namussuz oğuldansa, namuslu düşmən yaxşıdır.

Xan heç kimin minnat və xahişini dinləmədi, cəllad öz işini görüb qurtaran kimi tələsək addimlarla evə keçdi.

Namussuz oğuldansa...

Sumqayıt

Karvan Abşeron səhərasi ilə irəliliyir... Hər gün olduğu kimi 7-ci gündə günəş amansız surətdə yandırmağa başlayır. Ətrafda bir damcı su bele yoxdur. Karvanı tələf olmaq təhlükəsi gözləyir.

Ağsaqqal karvanbaşçısı kişiləri başına toplayır. Uzaqdan uca dağları göstərək deyir:

– Bizi, ailəmizi ve karvanımızı xilas edə biləcək həyat suyu o dağın arxasındadır. Dağ isə suyun yolunu kəsmiştir. Onu yarmaq, parçalamaq lazımdır...

Susuzluq ve yorğunluqdan əldən düşmüş adamlar başlarını aşağı salırlar. Bunu görən Sum adlı enlikürək bir gənc irəli çıxır, su üçün gedəcəyini bildirir...

Sum karvandan uzaqlaşır... Qupquru düzənlilikə tezliklə su gelir. Qəhreman Sum isə, qayıtmır. Sumun sevgilisi Ceyran əllərini suya terəf uzadıb, nişanlısını çağırmağa başlayır:

! – Sum, qayıt. Sum, qayıt.

Sumdan xəbər gelmir. Ceyranın ümidi kesilir. Sevgilisinin felakətə düşdüyüünü, bir daha qayıtmayacağını bütün varlığı ilə hiss edir. Artıq onszu yaşamığın mənasız olduğunu düşünür. Beləliklə, o, özünü Sumun gönderdiyi sudan yaranmış gölə atır. Ceyran batır.

Karvan dincin alıb aram-aram yoluna davam edir. Dağın yanından keçəndə adamlar qəribə bir mənzərə görüb mat qalırlar, dağ beş barmaq formasındadır, hər şey onlara aydın olur. Sumun əli, deyirlər ki, Sum dağ parçaldayıb iri-iri qayları qaldıranda torpağı batmış, xatira olaraq açılmış əlini qoyub getmişdir.

O vaxtdan bəri Sumun karvandan ayrıldığı yeri - "Sumqayıt", gölü - "Ceyranbatan", dağı isə "Beşbarmaq" adlandırırlar.

Cəngi meşası

Bakı Şamaxı yoluñun 57 km-liyində hündür bir dağ vardır. Dağın zirvəsində köhnə bir qalanın izleri qalmışdır. Xalq arasında buraya "Cəngi dağı", "Cəngi qalası" deyilir. Rəvayətlərə görə Cəngi qalanında yalnız cengavər qadınlar yaşayırıdlar. Bu qadınlar, kişi əsgərlər kimi hərbi libas geyər, saçlarını qısa saxlayar, toppuz atar, əmud qaldırıv ve mahərətlə qılınc oynadardırlar. Cəngi qalasını əhatə edən dağların zirvələrində müsahidə qübbələri yerləşirdi. Düşmən bu yerdə görünəndə kəşfiyyat qübbələrindən, gündüz tüstü, gecə isə məşəl vasitəsilə qalaya xəbər verilərdi. Cengavər qadınlar yaraqlanaraq hərbi cəng müsiqisi altında yadelli işğalçırlara gözlənilməyen yerdən hücuma keçər və ağır zərbə vurardılar. Adətən bu vuruşmalarda cengavər qadınlar zəfər çalardırlar.

Deyilənlərə görə, qadim vətənimizin cengavər qadınları qələbdən sonra adətən təntənəli məclis qurar, ələb-oynayırımlıslar. Belə məclislər cəngi qalasında yox, ondan xeyli aralı - Şamaxı dağlarının etyindəki məşələrdə qurularmış.

Cəngi müsiqisinin sədaları uzun müddət burada səsələndiyinə görə meşənin adı "Cəngi" qalmışdır.

Qızbatan

Qızbatan adlanan yer Kürdəmir rayonunun Pirili kəndinin ərazisində yerləşir. Belə rəvayət edirlər ki, bu kənddə yaşayan bir qızla, qonşu kənddən bir oğlan bir-birlərini sevirmişlər. Lakin oğlan kasib olduğunu görə atası qızı ona vermir, başqa bir varlı və həm də yaşılı kişiye məcburi əre verir. Bundan xəbəri olmayan gənc oğlan qızı yena də əvvəl görüşdükləri bulağın başında gözləyirmiş. Bulağın ayağında bir göl vardi, bulağın suyu axıb ora töküldü. Nişanlanmış qız cıynında güyüm bulağa görüb və oğlani bu işlərdən hali edir. Hər iki həsrətlər bir-birinə baxıb, zülüm-zülüm ağlayır. Oğlan fikrini dağıtmak üçün bulağdan 10-15 m aralı olan qovaq ağacının kölgəsində uzanır. Bu dərədə dözməyən və sevgilisinin üzüne baxa bilməyən qız bu bələdan canını birdəfələk qurtarmaq üçün güyümü özüne bağlayır və özünü gölə atır. Qişqırıq səsinə oğlan dik atılır. Oğlan qızı xilas edə bilmir. Fəryad edərək camaatı köməyə çağırır, lakin artıq iş-işdən keçib, qız batmışdır. Bütün el qızın atasını qınayır, ata tutduğu işdən peşmançılıq çəkir. Sevgilisinin ölümüne dözə bilməyərək oğlan özünü öldürür. Həmin yer indi Qızbatan adlanır. Əvvəller gur çağlayan, suyu olan bu bulağın suyu da get-gedə quruyur.

Surxay qalası

Belə deyirlər ki, Surxay adlı bir zülmkar şah var imiş. O, sarayının ətrafına böyük qala çəkdirmişdi. Əhalisi onun əlindən zara gəlmışdı. O, xalqı dilənçi vəziyyətdə saxlayır, özbaşınalıq edir. Bu yerdə kasib bir kişinin Gülgəz adlı gözəl bir qızı olur. Onun gözəlliyyi aləmə səs salır. Elçilər gelir. Gülgəz isə öz könlünü Dəyanət adlı bir el ogluna vermiş, əhd-peyman bağlamışdır.

Gülgəzin gözəlliyyinin sorağı gedib Surxay xana da çatır. Xan qızın atasına elçi göndərir. Qız etiraz edir. Bunu bilən Surxay xan Gülgəzi zorla almağı qət edir.

Gənclər bilmirlər nə etsinlər. Axırdı gənclər belə qərara gəlirlər ki, Gülgəz xandan xahiş etsin ki, toyun müddəti uzadılsın. Surxay xan Gülgəzin xahişinə əməl edib, toyun vaxtını qırx gün uzadır. Bu müddət ərzində Dəyanət xananın tövüsində özüne iş tapır. Onun atlarına baxır. Ona xəbər verirlər ki, xanın atına yaxşı bax. Üç gün sonra ova çıxacaq. Dəyanət atı üç gün yedirdir, amma su vermır. Elə ki, Surxay

xan öz adamları ile Kür boyuna ova çıxırlar. At Kür çayını aralıdan gören kimi, götürür. Surxay xan nə qədər edirse, atın cilovunu yıga bilmir. At özünü Kürə yetirir və şahə qalxır. Surxay xan kəllə-mayallaq suyun dərin yerinə düşür.

Yoldaşları çatana qədər artıq Surxay xan çoxdan ölmüşdü.

Xəbər saraya çatır. Bir azdan onun cəsədini saraya götüririb dəfn edirlər. Saray əhli nə qədər kədərlənirse, əhali Surxay xanın zülmündən qurtardığı üçün bir o qədər sevinirlər.

Bir gecə Deyanət Surxay xanın sarayına od vurur. Həç kəsin bu işdən xəbəri olmır.

İki genc Gülgəz və Deyanət də öz isteklərinə qovuşurlar. O gündən xaraba qalmış saray qalıqları Surxay qalası adlanır.¹

Mican kəndi²

Deyilenlərə görə, ilk sakinlər bu yerin abi-havası, təbiətini görüb burada məskunlaşırlar. Ərazidə olan gül-çiçək, ot və giləmeyvəldən mələhəm düzəldir, türkəçarədən geniş istifadə edirlər. Odur ki, məskunlaşdıqları ərazini min cana dərman olan yer mənasında - Mican adlandırırlar.

Pir Abdulkərim

Rəvayətə görə, Qobustan ərazisinin və onun kənarında yaşayıb şixliğina baş əyib, itəet edənlerin aid yeri olan Şix Eyib babanın müridi Xəlifa İsmayıll (O, rəhmətlik Acıdərədə Şix Eyibin yanında dəfn edilmişdir). Naburun Xile sahəsində gəzərkən görür ki, Xile qəbirstanlığından qalxan araba od aldı, yana-yana göye ucaldı, yavaş-yavaş gəlib indiki pir Abdulkərim dəfn olunan yere düşdü, torpaq yarıldı, o yere batdı. Xəlifa İsmayıll yüyüra-yüyürə gəlib, həmin yere bir çubuq basdırıb, papağını da çubuğun bişan qoyub camaati xəbər edir. Şeyix Eyib baba xalqı yığıb həmin qəbrin üstüne daş saldırır, sonra isə künbəz tikdirir. Hal-hazırda həmin məzarda uyuyan rəhmətlik Pir Abdulkərimdir ki, ona hər yerdən ziyarətə gelirlər.

1. Ağdaş bölgüsü.

2. İsmayılli regionu.

Yaziya pozu yoxdur

Belə rəvayət edirlər ki, bir gün Məhəmməd peyğəmbər dərvish lıbasında gəzə-gəzə gəlir, gecə bir evdə qonaq qalmalı olur. Sən demə, ev sahibinin arvadı hamile olur. Bari-rəhimə yerə qoymaq məqamı gələndə qadın utanıb çöle çıxməq istəyir. Peyğəmbər işi bilib çöle çıxır. Qadın bu zaman bari-rəhimini yerə qoyur, göbəyini kəsir, bələyə büküb yerinə qoyur. Məhəmməd peyğəmbər görür ki, bir kişi gəldi, usağı götürdü alına yazdı ki, "Sən böyüküb boy-a-başa çatacaqsan, sənə yaraşıqlı toy məclisi qurulacaq, gəlin gələn məqamda səni sel aparaçaq, vəsle yetmək sənə qismət olmayacaq". Bunu görən peyğəmbər kişinin etəyindən yapışır ki, mən bu evdə qalmağımın xətrinə o yazını elə yazma, dəyişdir, qoy o cavan kamına yetsin. Həmin şəxs peyğəmbərə deyir ki, sən bil ki, man belə işi etmiş olsam, qiyamət qopar, "Yaziya pozu yoxdur". Gələn qeyb olur. Peyğəmbər də çıxıb gedir.

Məqam o yerə gəlir ki, oğlan böyükür, toy qurulur. Peyğəmbər özün toyu yetirir. Görür bir yanda şadlıq-büsət, bir yanda da bu iki cavanla yeyib içib kef edirlər. Peyğəmbər yaxınlaşır oğlanlara deyir ki, bərk yağış yağıcaq. Sel gələcək, tez burdan gedin ki, belkə xilas oldunuz. Cavanlar bu sözə məhəl qoymurlar. Bir az keçir, elə bir yağış yağır ki, "tut ucundan çıx göye".

Oğlanlar istəyirler ki, evə tərəf getsinler. Oğlanın ikisi keçir. Bay keçəndə dərədən elə bir sel gelir ki, dəvə boyu. Peyğəmbər görür ki, oğlanı sel bükdü, tez yapışib yaxasından vurur qoltuğuna. Minir "Düldüle" özünü selə vurur ki, oğlanı o taya keçirsin. Oğlan bir balığa döñüb selə düşür. Sel onu aparrı. Peyğəmbər deyir ki, bəli, Allah-tealanın yazdığını pozu yoxdur.

Ensin gözüne qara su...

Belə deyirlər ki, Ağ Hüseyin Zülalı bir şairlə dost idi. Dostunun məsləhəti ilə ecazkar şərq dünyasına beləd olmaq, müqəddəs ziyyət-gahları - Məkkə, Mədina, Nəcəf, Karbələni görmək üçün səyahətə gedir. Düz on il. Geri dönəmlə olur. Doğma Şamaxiya getmək üçün tələşir. İrana çatanda, sarvanbaşı neqj edir ki, Nadir orduzu Azərbaycan'a, eləcə də Şamaxiya yürüş edib. Şairin üreyindən qara qanlar keçir. Yolda nə yuxu yatır, nə rahat ola bilir. Kür çayını keçəndə məsələ bir daha da dəqiqləşir. Nadir orduzu qədim Şamaxıda daşı-daş üzə qoyma-

mayıb, onu başdan-başa yandırıb. Bu azmiş kimi Şamaxı əhlini-mecburən Ağsu kəndinə köçürmüştür. Dünya Vətən həsrətli şairin başına dar olur. Gücü bir göz yaşına, bir də qələməne çatır:

Ey dust, bu cəfalar sənə bilmən nədən oldu.
Sındırı fələk qəlbim əsiri -mühən oldu.

Ahin odu yandırıd məni, ey gülü rəna,
Bir ölmədim, ancaq mənə el tənəzən oldu.

Qurbətdə deyirdim ki, Zülalı, vətənim var,
Ensin gözünə qara su, Ağ su vətən oldu.

Seyid Əzim haqqında

Bir gün Mahmudağgilə gedən S.Ə.Şirvani onların həyat qapısından girəndə görür ki, Mahmud ağannı oğlu Cavadbəy geyinib harasa gedir. Seyidlə həyətdə qarşılaşan Cavad bəy deyir:

- Seyid, çto sluçilsya?

Cavad bayın rus dilində müraciəti Seyidi pərt edir və o, dərhal zarasata keçir:

İşto, mişo gəlmışik,
Lap xoroso gəlmışik.
Səni vstreçat etməyə,
Əldə qaşo gəlmışik.

Həbibə haqqında

"Sultan Yaqub Uzun Həsən oğlu bir gün ova çıxdığı zaman, çöldə quzu otaran bir uşaq görür. Öz mülazimlərindən birini göndərib quzuların kimə aid olduğunu öyrənmək istəyir. Mülazim uşağıın yanına gəlib quzuların kimin olduğunu soruşur, uşaq dinnmir. Mülazim təkrar sual verir. Uşaq dinnmir. Mülazim təkrar sual verir. Uşaqla mülazim arasında aşağıdakı söhbət gedir:

- Bu quzalar kimindir?
- Qoyunlarım.
- Kəndinizin böyükleri kimdir?
- Öküzlər hamidan böyükdür.
- Onu demirəm, kəndə gelənləri kim qarşılıyır?

- Sənin kimi əziz adamlar gələndə onu qarşılamağa itlər yürüür.
Mülazim qəzəblənib türkə deyir:
- Ay nə çapardım səni.
Uşaq cavab verir:
- Atını çap, gör ki, yoldaşların getdi...

M.Ə.Sabir haqqında

...Bir gün Hacı Seyid Əzimin yaxın dostlarından biri səfərdən gəlmişdi. Seyid Əzim onun görüşünə getdikdə yolda Sabire rast gelərək, onu da özü ilə bərabər apardı. Ev sahibi onları çox hörmətlə qəbul edib, öz çamadanından, üç lumu çıxardı, ikisini Seyid Əzimə, birini isə Sabirə bağışladı.

- Sənin də şair olmağın baredə eşitmışəm. Şair olmasaydın Ağaya qoşulmadın. Mən isə sənin hələ bir kələməni görməmişəm. İndi sənədən bu məclisimizə münasib bir şer istəyirəm.

Sabir özünün imtahana çəkildiyini görünçə heç də sixilmədi. Qarşısındaki çay stekanının qəndini qarışdırarkən düşünürdü.

Hacı Seyid Əzim kimi böyük bir şair ustادının hüzurunda şer söylemək əski məasərət üslubuna görə adəbsizlik idi. Burası Hacı Seyid Əzim də bilirdi. Elə buna görə o, Sabiri cəsarətləndirərek:

- Mən sənə icazə verirəm, -dedi.

Sabir ev sahibinin bağışladığı lumulara işarə ilə bədahətən bu beysi söylədi:

Xümsi-şərəbi Seyidə saqı verib dedi:
Sabir fəqirdir, yetər ancaq zəkat ona.

Sabirin bu beysi çox müvəffəqiyyətli idi, çünkü müsəlmanlar, xüsusilə, şələr hər il öz qazanclarından "xüms", "zəkat" adı ilə iki qismi şəri vergi verməli idilər. Xüms qazancın beşdən bir hissəsidir ki, yalnız Mehəmməd peyğəmbərin nəslindən olan seyidlərə verilir. Zəkat isə onda bir hissəsidir ki, yoxsul və fəqirlərə verilə bilər.

El şairi Püstə Şikar qızı

Bir səhər Püstə inəyi sağmaq üçün tövleyə gedir. Görür ki, buzov açılıb inəyi tər-təmiz əmib. Arvad boş səmnicən evə qayıdır. Əri Süleyman kişi başlayır Püstəni məzəmmət etməyə. Adam buzovu gərək

möhkəm bağlaşın ki, o da açılıb anasını emməsin. İndi bir sənəc süd verildi buzova. Püstə ərinin bu məzəmmətinə eşidib bayatı ilə cavab verir:

Mətləb vurdun sime di,
Bu eyhamın kimədi?
Mən əppək bişirənəm,
Dana nə eynimədi.

Süleyman kişi səsini ucaldıb: - buzovu, dananı bağlamaq arvad işidir, kişi işi deyil, öz günahını heç vaxt boynuna almırısan.

Püstə deyir:

Çağırın gəlsin obanı,
Görsün evdə xananı.
Mənim işim bax budur,
Neyləyirəm dananı.

DÜŞMƏNİ OLAN YATMAZ

Qədim zamanlarda Şamaxının Şamlı kəndində Rza xan Düşməl adlı varlı-karlı həm də səxavətli bir kişi var idi. Səxavətli olduğu üçün bir çox bəylərin, tacirlərin onu gözləri götürmürdü. Səxavətinə görə Allah-teala onun dövlətini günü-gündən artırırdı. Onun qoyun sürüleri, gəllahları, naxırı, ilxilərindən olan dövlətinin sayı bilinmirdi.

Bir gün el yaylığa köçəndə Rza xan Düşməlin çobanları şəhəre gedir. Onlar özləri üçün pal-paltar almmalı olurlar. Bunları tanıyan tacirlər onları araya qoyub, lağ edirlər.

- Sizə, ağanız nə pul verir ki, bazara gəlmisiniz.

Söz Rza xan Düşmələ çatır. O, çobanlara pul verib deyir:

- Gedərsiniz bazara, həmin tacirlərin mağazalarına istədiyiniz bəhələ parçaları alıb dolaq kimi dolayın ayağınız. Bir qismini də gözlərinin qabağında cırıb atın və deyin:

- Ayıb deyilmə, belə pis parçalar satırsınız. Sonra həmin parçaların pulunu da verin.

Çobanlar elə də edirlər və axırda tacirlərə deyirlər:

- Biz hələ Rza xan Düşməlin çoban çoluguyuq.

Bu hadisə bütün şəhəre yayılır. Rza xan Düşməllə arası olmayanlar da daha da qəzəblənlərlər.

Odur ki, giriəv axtarırlar ki, ondan heyif alsınlar. Yay keçir, payız-

da el yaylaqdan qayıdır. Qış təzə girəndə Rza xan Düşməlin bir uşaqlaşası olan oğlu vəfat edir. Raqibləri fikirləşirlər ki, ondan qisas ala bilərlər.

Rza xan Düşməl çox ağılli bir adam idи. Bilir ki, namərdələr Rza xana başsağlığı verməyə geləcəklər. Qabaqcadan çox böyük hazırlıqları göndürür. Qırx nəfər atlı yola sala biləcək şərait düzəltəldir.

Oğlunun yeddiyi günün ona xəbər gelir ki, şəhərdən qırx atlı gelir. Atlılar həyətə daxıl olanda Rza xan Düşməl oğlan nevəsini qucağına alıb onları qarşılıyır. İlk görüşdən bu, həmkarlarına böyük zərba olur.

Rza xan onları böyük təmtəraq və hörmətlə qarşılıyır. Özünü elə göstərir ki, elə bil heç oğlu olməyib. Qonaqlar özləri də pərt olurlar.

Axşam düşür. Onlar olan evlərde sobalarda odun əvəzinə qoz yanırıllar. Yatanda da hamısı üçün tül yorğan-döşəkdə yer salırlar. Ham-palar bilmirlər ki, Rza xanı necə pərt etsinler. Rza xan bütün əyalinə tapşırıb ki, hər öz işində ayıq-sayıq dursun.

Gecə onlardan biri çəkməsinə yaq sürtüb bayırda atır ki, çəkməni it aparsın. Səhər çəkmə tapılmasın və Rza xan pərt olsun. Həyətə eva girmek isteyən Rza xan Düşməl bunu görüb arvadı Zülfiyəyə itininqamın çəkməni aparacağına belə işarə edir:

Könlümü qəm apardı,
Şad geldi, qəm apardı.
Haray Zülfü, kəməndi-
Qoyma ki, Qam apardı.

Zülfü arif qadın idi. Evdən çıxdı gördü ki, doğrudan da, it çəkməni aparmaq isteyir. Alıb yerinə qoyur.

Qonaqlar tezden dururlar, görürler ki, hər şey öz yerindədir. Pərt olurlar. Səhər yeməyindən sonra qırx nəfər nökər yedəklərində qonaqların atları hazır olurlar. Qonaqları pərt görən Rza xan Düşməl deyir:

- Belkə məndən narazı gedirsiniz. Mən istərdim ki, qalasınız. Sizə əməlli-başlı xidmət edim.

İşlə belə goran qonaqları ağsaqqalı deyir:

- Rza xan, bizi bağışla. Doğrudan da, sen Allah adamısan. Bu yar da, dövlət də, ağıl da sənə halaldır. Bu gündən sizinlə dost oluruq. Bize bir sözünüz varmı?

Rza xan Düşməl dedi:

- Üç atalar sözünü unutmayın. «Bir adamın səndən bir saman çöpü

qədər varı ağırsa, onunla təreziyə girmə», ikincisi «düşməni olan yatmaz», üçüncüsi «igidin igiddən nəyi artıqdır? – Ehtiyat!».

Qonaqlar yenidən ondan üzr isteyib ayrırlılar.

Daş dəvə

Sulut kəndində bir daş dəvə var. Deyilənə görə, bir sarvan dəvəsi ni qayadan keçirərkən baxıb görür dəvə çayı keçə bilməyəcək. Üzüñü göyə tutub deyir:

– Ey Allah, səli kəs, sənə bir dəvə qurbanı kəsərəm.

Sarvan ele bunu demişdi ki, çay aramla axmağa başladı.

Sarvan dəvəsinə çayın o biri tayına keçirib bir qoyun kəsir. Üzünü yenə Allaha tutub deyir:

– Bu qurbanımı qəbul et.

Söz sarvanın ağızından çıxan kimi dəvəsi daşa dönür.

Qanlı daş

Yenə Şirvanın qanlı-qadali günləri başlamışdır. Yağı ölkəyə hücum keçmişdi. Onlar yavaş-yavaş Şamaxiya yaxınlaşdırılar...

Kolantı obasının ərənləri bir yerə toplaşdır. Dəmirdağı özlərinə igidbaşı təyin etdilər. Ərənlər dağlara çəkildilər. Düşmən Kolantı obasından bir qədər aralıda düşərge salmışdı. Qoşun neçə vaxt idi ki, yol galıldı, tamam əldən düşmüşdü. Düşmən sərkərdəsi bilirdi ki, Şamaxı qalasını almaq asan olmayıcaq. Mütəqəy yorgun qoşuna üç-dörd gün istirahət vermek lazımdı.

Dəmirdağın igidləri axşamdan bir az keçən kimi qəfildən düşmən çadırlarına hücum edir, onları dincəlməyə qoymur, az da olsa yağıya tələfat verirdilər...

Dəmirdağ el arasında tekce gücü ilə deyil, düzdüyü bayatıları ilə də ad çıxarmışdır...

Kolantı elim mənim,
Arxamda selim mənim.
Diriykən qibləgahım
Ölərsem, gorum mənim.

Dəmirdağla Sona əhd-peyman bağlamışdır. Yazın sonu, yayın əvvəlində isteklərinə qovuşacaqdırlar. Görüş yerləri də Cüyülü me-

şənin tən ortasında, sildirim qayanın ətəyindəki Çapıq daşın yanındı. İlk əhd-peymanların şahidi bir Çapıq daş, bir də lalələr olmuşdu.

Bir axşam Dəmirdağın igidləri yena düşmən düşərgəsinə qəfildən hücum etdilər. Düşmənin iki seçmə pəhləvanını da özləri ilə apara bildilər. Bundan xəber tutan düşmən sərkərdəsi hirsində zəncir gəmiridi. Seypur çalındı. Qoşun ayağa qalxdı. Əmr verildi:

– Bütün Kolantı obasının qocasını, uşağıını, qız-gəlinini meydana cəm edin!...

Camaat meydana toplaşandan sonra sərkərdə dedi:

– Əgər Dəmirdağ və onun yoldaşlarının yerini göstərməsiniz, hamınızi qılıncdan keçirəcəyəm.

Hami başını aşağı saldı. Sükutu Sona pozdu.

– Izin verin, mən qoşunu Dəmirdağıl olan yerə aparım. Hamını heyrat bürüdü.

Sona qoşunun qabağına düşdü. Qoşunu meşənin derinliyinə apardı. Sona meşəyə, sildirim qayalarla belə olmayan yağını güncətən keçən qələr orada-meşənin içərisində dolandırdı. Dəmirdağın igidləri isə düşmən qoşununu qarabaqara izləyirdilər. Sona düşmən qoşununu meşənin qurtaracağındakı sildirim qayanın başına götürdü. Sildirimin ayağındaki Çapıq daşı göstərib dedi:

– Bax, Dəmirdağın yerin o daşdan sorusun, - deyib özünü qayadan atdı. Yağı çəşbaş qaldı. Elə bu vaxt Dəmirdağın igidləri düşmən qoşununa hər tərəfdən zərbələr endirdilər. Dağa, meşəyə nabələd olan yağı təslim oldu. Dəmirdağ Sonanı gəzdi... tapa bilmədi. Nəhayət, Çapıq daşın yanında qanına qəltən olan Sonanı tapdı... O, Sonanı lalələrin arasından qaldırdı. Artıq gec idi. Sona birçə dəfə kipriklərini qaldırıb gülməsədi. Dəmirdağın fəryadından dağlarda səda qopdu, lalələr titrəşdi... Sonanın qanına boyanan Çapıq daş silkələndi. Bir azdan onun fəryadı bayatılara hopdu, Sona həsrətlə bayatılara...

Mən aşiqəm qanlı daş,
Qanlı qaya, qanlı daş.
Düşmən yağı düşməndi
Niyə oldun qanlı, daş?!

Mən aşiq lalə qanlı,
Dağlarda lalə qanlı.
Sevgimin şahidləri,
Daş qanlı, lalə qanlı.

O gündən Çapiq daş xalq arasında nakam məhəbbətin şahidi kimi Qanlı daş adlanmağa başladı...

Həzrət Baba

Bir gün Həzrət Baba¹ dağda maralları kotana qoşub daş kəsəyi o üz-bu üzə çevirirmiş. Cəbrayıl nazil olub ondan soruşdu:

- Baba nə edirsən?
- Həzrət baba dedi:

Həzrət:

- Burada əkin əkmək isteyirəm.

Cəbrayıl dedi:

- Heç bu daş-kəsəkdə əkin olar? Özüne əziyyət verme!

Həzrət baba:

- Əger Allah-təalanın könlü olsa, daş-kəsək arasında da ruzi olar. Cəbrayıl göye qalxıb getdi. Həzrət baba daş-kəsəyin içinde bugda əkdi. Səhəri vaxt golib çatdı. Həzrət Baba golib gördü ki, bugda əvəzinə qur-qur (balqabaq) əmələ golib. Bir qur-qur götürüb kəndi. Qurun içindən sari bugda töküldü. Həzrət baba qaldı məəttəl, nə etsin. Bu vaxt yena Cəbrayıl nazil olub dedi:

Həzrət baba, iki daşı götür, buğdanı daşların arasında üydüb un ele! Cəbrayıl bunu deyib yena göye qalxdı. Həzrət baba iki daşı götürüb buğdanı un eledi. İndi bilmədi unu nə eləsin. Bir də gördü Musa peyğəmbər onum yanında dayanıb.

Musa-peyğəmbər əlindəki asanı yere vurdur. O saat həmin yerdən su çıxdı. Həzrət baba una su qatıb xəmir elədi. Ocaq qalayıb çörək bişirdi.

Çobançatdadan dağı

Cəngi aşırımində² bir dağ var. El arasında bu dağ «Çobançatdadan dağı» adıyla tanınıb. Deyilənə görə, bir sərkərin çox gözəl bir qızı varmış. Bütün çobanlar bu qızı vurulubmuş. Qız şərt kəsir ki, kim mən dediyim toğlunu qoltuğuna vurub bir nəfəsə dağın başına qalxsa, ona gedəcəm.

Çobanların hərəsi növle ilə toğlunu qoltuğuna vurub birnəfəsə dağa qalxmağa başlayır. Amma yarı yolda qalır, təkcə birindən başqa. Həmin

1. İsmayıllı rayonu

2.Qobustan rayonu ərazisi.

çoban sərkər qızını ürekden istayırıb. O, dağın başına çatır. Bunu görən qız da çox sevinir. Amma hərdən düşmüş çobanın ürəyi partlayıb oradaca ölüb. O vaxtdan həmin dağa «Çobançatdadan dağı» deyirlər.

Mərd deməz görüdüyüni

Bir qızla bir oğlan bir-birlərini sevirlər. Onlar nəqədər edirlərsə, görüşə bilmirlər. Ən nəhayət, bir gün fürsət tapırlar. Bir arxın kənarındakı bağda görüşürler. Onların yanında bir kötük də olur. İstaklılar elə tezəcə hal-əhval tutmuşdular ki, aralıdan bir aşığın gəldiğini görürler. Aşiq da cavanları görmüşdü. Onlar bilmirlər ki, nə etsinlər. Qorxurlar ki, aşiq onların görüşlərini kənddə yayar. Qız tez kötüyün üstündə oturur. Oğlana deyir ki, tez gır balağının altına. Oğlan elə də edir. Qız elə bilir ki, aşiq oğlani görməyib. Aşiq qorxu və həyəcanından pörtmüş, oturuşu laş topasını xatırladan qızı yaxınlaşanda belə bir bayati deyir:

Mən aşiqəm nergizlər,
Top-top bitir nərgizlər.
Əsrərim maya gördüm,
Qoltuğunda nər gizlər.

Qız başa düşdü ki, aşiq işdən halid. Odur ki, ona belə bir bayati ilə cavab verir:

Mən aşiq gör düyüñü,
Sinəmdə gör düyüñü.
Namərdə söz əylənməz,
Mərd deməz görüdüñü.

Aşiq qızın qanacaq, qabiliyət, pak istəyinin şahidi olub, «xoşbəxt olun», - deyə yoluna davam edir.

Adsız qəhrəman

Nadir şahin qoşunları Şamaxı əhalisini zorla Ağsuya -Yeni Şamaxıya köçürürdü. Bu işə Ənvar xan adlı bir sərkərdə başçılıq edirdi. O, əhalini tez köçməyə vadar etmək üçün evləri uçurtdurur, həyatlara od vurdururdu. Lakin bütün bu tədbirlərə baxmayaq, əhali ağır tərpənirdi. Belə bir şəraitde Ənvar xan xörəkdən zəherlenib öldü.

Nadir şah qazəbləndi. Bütün şəhər əhalisini uşaqtan-böyüye kimi

meydanına yığırdı. Kişiler dağlara çökildiyi ve ya döyüslerde olduğu için şehrde yalnız qoca kişi, kadın ve usaqlar qalmıştı.

Nadir şah bir-bir hamını dindirdi. Heç kim nə boynuna götürür, nə de xörəyə zəhər qatanın adını deyirdi. Nadirin əmrilə hamını bir-bir çubuqları keçirdiler – nəticəsi olmadı. Dirnəqlarına iynə batırıldılar – təsisiz qaldı. Onda şah qəzəbli səsle bağrıdı:

– Tez böyük bir tonqal qalayın!

Anı olaraq büyük bir tonqal qalandı. Şah dedi:

– Bütün usaqlı qadınlar öz körpələrini götürir tonqala atsınlar!

Hamı bu amansız əmrənən donub qaldı. Heç kim cincirini çıxartmadı. Birdən camaatın arasından qara geyimli, qoca bir qarı ireli çıxdı:

– Camaatda taxsır yoxdur. Ənvər xanı mən zəhərləmişəm, - dedi.

Nadir şahın əmri ile əsgərlər həmin qarını tike-tikə doğrayıb yanın tonqala atıldılar.

Aradan bir müddət keçdi, yerli əhali Nadir şahın qoşunlarını Şirvan torpağından qovub çıxardı. Şamaxı əhalisi yenidən şəhərə qayıtdı. Bu hadisə amını heyvətə saldırdı üçün hər yerde ondan danişirdilər. Bu zaman dağlardan yenice qayıtmış qoca bir şəhərli dedi:

– Cox təccübüllü işdir! Ənvər xanın xörəyinə zəhəri Xiniştili İbrahiminən mən qatmışdım. O, hele xörəyi yeməyiş şəhərdən çıxbı. Qəbristanlığında nəticəsini gözlödük. Ölüm xəberini eşidilən kimi daha dayanmayıb dağlara qaçıdıq. Bəs görəsən o arvad niyə günahı öz üstüne götürüb? O arvad kimmiş?

Körpə usaqların tonqalda yandırılması üçün canını qurban vermiş o naməlum qadının kimliyini indi də heç kəs bilmir.

Yeddi məzar

Nadir şah Şirvana hücum edəndə camaat qaçıb dağlar qoynundakı bir qalada gizlənmişdi. Şahın qoşunu qaççıları izləyə-izləyə gelib six cəngəllik meşəyə rast düşdü və burada azdi. Qışın soyuqu bir yandan, acliq bir yandan qoşunu əldən saldı, əsgərlər dəstə-dəstə qırılırdı. Elə bu vaxt onlar meşənin içində bir komaya rast geldilər. Qoşun böyükleri komaya girəndə orada yeddi nefər adam gördülər. Bunlar iki qoca kişi, dörd qadın və bir oğlan usaqlından ibarət idi. Qoşun böyükleri qoca kişilərdən qaççıların hansı səmtə getdiyini və meşəden çıxmək üçün olan yolu soruştular. Qocalar heç bir söz demədilər. Düşmənlər onları doğradılar. Sonra qadınlardan soruştular.

– Ay bacılar, heç olmasa, deyin görək, bu meşədən bir yana nə təhər çıxməq olar?

Onlara çoxlu pul, qızıl təklif etdilər, nəticəsi olmadı. Qadınlar da «bilmirik»dən başqa bir söz demədilər. Qoşun başçıları onları da doğradı. Axırda növbə balaca oğlana çatdı. Ona at, qılınc, qızıl və s. verdilər, lakin o da «yox» «bilmirəm» dedi.

Qoşun başçıları onu da tike-tikə etdilər. Yeddi meyid yerde qaldısa da düşmən qoşunu da meşədə soyuqdan-acıdan qırıldı.

Sonra camaat gəlib o yeddi meyidi yan-yanaya basdırıldı. İllər ötdü. İndi də həmin yeddi məzar mürqəddəs yer hesab edilir.

Nağaraxana

Şamaxıya ipək parça satmağa gəlmış iki qardaş-Multanlı tacirinin biri xəstələnib öldü. O, meyiti Hindistana apara bilməzdı, öz adət-ləri üzrə yandırıb aparmalı idi. Lakin adətə görə, qardaşının meyiti ilə birlikdə ona o dünyada xidmət etmək üçün bir qadın da yandırılmalı, yandırılma mərasimi bütürəst qaydasınca keçirilməli idi.

Tacir çəş-baş olub qalmışdı: müsəlman ölkəsində özünü yandırma-ğı razı olan bir qadını necə tapmalı və bu mərasimin keçirilməsinə icazəni nə yolla almalı?

Nəhayət, iri məbləğ pul öz işini gördü: yandırmaq üçün bir xəçpərəst qadın tapıldı və mərasimin şəhərdən 10-12 km aralıda, dağda keçirilməsinə icazə alındı. Tacir 50 nağaraçalan tapdırıldı, irəlicədən tonqal hazırladı. Sabahı nağaraçları, meyiti və tonqal yandırılanları götürüb yola düdü. Yandırılmış qadın hələ gecə ikən aparılmışdı.

Dağda, geniş hamar bir yerde quru şax budaqlarından iri bir tonqal düzəldilmişdir. Tacir, qardaşının meyitini tonqalın lap üzündə, qadını isə onun ayaq tərəfində yerləşdirdi. Qadın öz razılığı ilə gelsə də, üç yerdən zəncirlərə bağlanmışdı. Üzü örtülü olduğu üçün yaşı və kimliyi bilinmirdi.

Əlli nağaraçı tonqalı dövrəyə alıb işi gözləməyə başladı. Tonqal yandırılanlar dörd yerdən vurdular. Tacir işara verdi, nağaraçilar nağaraları çılmaya başladı. Onlar çox ucadan çalırdılar, səs-küy hər yəni bürümüşdü. Lakin buna baxmayaraq, yenə də yandırılan qadının tükürpədici səsi eşidilirdi. Tacirin işarəsi ilə nağaralar daha bərkdən gur-

1. Multan Hindistanda oyaladı.

ladi. Qadının səsi isə eşidilirdi. Nəhayət, nə tonqal yandırınlar, nə də nağaraçalanlar bu mənzərəni görə, bu səsi eşidə bilməyib tonqalın yanından çekilib getdilər.

O vaxtdan bəri bu vilayetlərdə çox zülmkar adama «moltanı» deyirlər. Bu mərasimin keçirildiyi yere və sonralar orada düşmüş kəndi Nağaraxana adlandırdılar.

Dayırmançı bulağı

Oturaq kəndlərdən uzaq olan köçəri obada camaat dəyirmən sarıdan çox korluq çəkirmiş. Onlar un üütmək üçün qışın soyوغunda, yaxın istisində bir-iki gün yol getməli olurmuş. O vaxt orada İbad adlı bir biləcəkli kişi varmış. İbad deyib ki, mən orada dəyirmən tıkəcəym. Deyirler ki, axı bəs bizim yerdə bir dəyirmənləq su yoxdur, susuz da dəyirmən işləməz.

O, belə nə edir, günlərlərə dağı-daşı gəzir. Axırdı bir dəyirmənləq suyu olan bulaq tapır. Camaati dile çəkib razılışdırır. Hami el-ələ verib dağdan kəndə arx çekir. Üç ay qan-ter içinde işləyirlər. Axırdı arxi qazib başa çatdırırlar. Sabah su kəndə geləsi imiş. İbad kişisinin yuxusu tutmur. Obaşdan dan durub dağa-bulağın yanına gelir, görür ki, bulaq büsbütün quruyub, bir damcı da suyu yoxdur. Kişini fikir götürür, bilmir nə eləsin. Axırdı üzünü qibleyə tutub allaha yalvarı:

— Xudavəndə, sən özün məni bu xəcalətdən qurtar, mən elin üzünə baxa bilmərəm. Ya manı öldür, ya suyu burax.

Bunu deyib hönkürüb ağlamğa başlayır. Gözlərindən yaş axan kimi kişi daşa dönür. Amma gözlərindən bir dəyirmənləq su axır.

İndi də həmin daş bulağı «dəyirmənçi bulağı» deyirlər.

Deşikli daş

Mustafa xanın nökəri ilə qaravaşı bir-birini sevirdilər, bir an da bir-birilərindən aralı dura bilmirdilər.

Tezliklə bu xəbər xana da çatdı. O, çox qəzəbləndi və dedi:

— Belə şey ola bilməz! Onlar nə karadır ki, məndən icazəsiz bir-birini görüb, görüşüb və sevişiblər.

Ağsaqqal şair Allahı xanı başa saldı ki, onlar bir-birini çox sevirlər, onları ayırmak günahdır. Bunlara bədə verilib.

Xan gülüb dedi:

— Onları zindana, yanaşı gözlərə salın, əyər bədə verilibsə, haqq aşığıdırılsara, divarın bu üzündən o üzünü bir-birini görər, hərəətlərini hiss edərlər.

Xanın emri ilə oğlanı zindanın bir gözüna, qızı o biri gözüne salırlar. Onların arasında sal qaya daşından bir divar var idi. Qız bir tərəfdə, oğlan isə o biri tərəfdə ahu-zar edirdi. Onların ahu-zarından, göz yaşı və yalvarışından, sinələrinin atəşindən divar deşildi. Oğlan deşikdən qızın yanına keçdi.

Zindanbanı bunu xana xəbər verdi. Mustafa xan tez zindan galib gördü ki, həqiqətən də divara el vurulmayıb. Yonulmuş, hamarlanmış kimi bir adam keçən deşik açılıb. O, rəhmə gelib cavanları azad edib evlənmələrinə razılıq verdi.

O daşı zindandan çıxarıb şəhərə gətirdilər. O vaxtdan bəri həsət çəkənlər, ayrıldığı adama qovuşmaq istəyənlər o deşikli daşdan keçir.

Dost

Bir xanın Firuz adlı bir sərkərdəsi var idi. Xan onunla bərk dost idi. Bir gün bu xanın torpaqlarına basqın oldu. Vuruşma zamanı Firuz öldürüldü, xeyli ərazi əldən getdi. Xan çox fikir eləyirdi. Vəzir onu sıkırlı görüb soruşdu:

Ey xan, de görüm nəyin fikrini eləyirsən. Əldə getmiş torpaqların, yoxsa Firuzun?

Xan dedi:

— Əldən getmiş torpaqları geri qaytarmaq mümkündür, əldən getmiş dostu yox. Firuz mənim dostum idi. Dost isə oxuyub öyrəndiyin vaxt-müəllim, dərdini demək istəyəndə-ürək, arzularını yerinə yetirmək üçün-lələ, təhlükəli vaxtlarda-etiabarlı qalacıq, xəstələnib yatağa düşəndə-hekim, dar gündə-köməkçi, əlin aşağı olanda xəzinə, göz yaşı axanda dəsmaldır. Firuz mənim bəla bir dostum idi. Bunun müqabilində əldən getmiş torpaqlar üçün dərəcədə çəkməyə dəyərmə?

Diri Baba

Şair Hüseynli Şirvani güzel alim və nəcib insan idi. Kasıblara el tutar, xəstələri müalicə edər, müşkül dərdlilərə əlac tapardı. Amma həmişə əldən -obadan uzaq bir yerdə, sərt bir qayanın çapmasında yaşı, dərvish həyatı keçirərdi. Onun yanına gələnlər şairi həmişə şer

yazan göründüler. Şair çaraq yandırmadı, ancak geceler onun oturduğu yerden etrafa işiq saçılırdı.

Bir gün qoca şair xəstəlendi, şagirdlerinden birini yanına çağırıp hər bir dərdir dərmanını ona öyrətdi:

Məndən sonra eli-obanı dava-dərmənsiz qoyma, -dedi. Sonra başqa bir şagirdinə bir vərəq kağız verib dedi:

Nə vaxt el-obamız çətinliyə düşə, ehtiyacı olsa, bu kağızda işarə olunan yerlərdən birini qaz, oradan xeyli-var dövlət götür, ehtiyacı olanlara payla. Bu, mənim el-obama yadigarımıdır.

Nəhayət, üçüncü şagirdinə bir xeyli yazılı kağız verib dedi:

- Bunlar mənim yazdığınış şərlərdir. El-obanı gəzib bunları xalqımız üçün oxu. Qoy mənim səsim her zaman eldə səslənsin.

Qoca şair oldu, onu elə oradaca, qayalıqda dəfn etdilər.

El-oba ayağını oradan çekmedi, əksinə, gəlib-gedənin sayı get-ge-de artdı, dərdi olanlar dərmana, ehtiyacı olanlar pula, şərə hörməti olanlar şərə gəldilər.

Camaat arasında belə bir fikir oyandı ki, şair ölməyib-diridir. Analar öz balalarını Diri Babadan öyrənməyə dəvət etdilər, camaat o gündən Diri Babanın ziyarətinə gedirlər.

O, vaxtdan şairin məzəri «Diri Baba» adını aldı.

Yazılı daş

Şirvanın bəylərbəyisi Osman paşa xəber verdilər ki, şair Lətifə dindən dönüb. «Quran»ı şərh eləyir, deyir ki, kainatda bizim yer kürəsi kimi yerler çıxdır.

Bəylərbəyi qəzəbləndi, Lətifəni çağırıldı. Divan quruldu. Deyilənlərin hamısı sübut oldu: doğrudan da, Lətifə yerin küre şəkilli və günsən yerdən çox böyük olmasını deyir, günsən mələklərin çekməyini rədd edir, zəlzələ və yağışlı kafir kimi izah edirdi.

Bəylərbəyi əmr etdi ki, Lətifəni ömürlük olaraq zindana salınsınlar. Şair dedi:

- Paşa sağ olsun, xahiş edirəm, tapşır ki, mənə kağız, mürəkkəb və qələm versinlər.

Ruhanıllər etiraz etdilər. Onda Lətifə dedi:

Onda, mümkünsə, məni zindanın divarları sal daşdan olan bir gözüne salın. Özüme də bir tişə və biçaq verin.

Paşa etiraz etmədi.

Lətifəni aparıb zindana salırlar. İller ötdü, paşalar dəyişildi, lakin şair heç birinin yadına düşmədi. Şair isə korun-korun yanan şamın ışığına divarlarla nəsa qazırıldı. Bütün divarları qazib qurtarmış, lakin toz və qarənlıqdan gözü də kor olmuşdu.

Lətifə zindana salındıqdan 21 il sonra Əsgər bəy taxta çıxdı və zindanı gəzərkən Lətifənin saxlandığı gözədiki divarlar qazılan işarə və yuzaları gördü. O, qoca və kor şairi azad etdi. Şair dedi:

- Xahiş edirəm, icaza ver, o divarlardakı daşları söküb mənə versinlər.

Əsgər bəy soruşdu:

- Bu yazdığınış yazılar nədir?

Letifi dedi:

- Mən bunların ucbatından 21 ildir ki, burada čürüyürəm. Bu daşları mənim qəbrimin üstünə qoysunlar. Mən səma haqqında bildiyimi bu daşlara yazmışam.

Əsgər bəy əmr etdi, daşları söküb Lətifənin dediyi yero apardılar. Şair ölündə vəsiyyətinə görə daşları da qəbrinə döşədilər.

O daşların bir neçəsi indi də qalır. Onlara «Yazılı daş»¹ deyirlər.

Tərlan yuvası²

Bir gün belə soraq yayılır ki, Harami dağında bir cin peydə olub... Sonradan məlum olur ki, qonşu kəndin içidən oğlu Tərləndir. O, kənddə Kəhrəbanu adlı qızı sevirmiş, qız da oğlanı. Tərlan toy elədiyi gün kənd hamşası Misirxanın adamları gözəl Kəhrəbanunu onun olşılindən almaq isteyiblər. Oğlan cəld həmin adamların bir neçəsinin öldürüb, sevgilisini de götürüb dağlara çəkilib. Misirxanın adamları nə qədər gəzirlərə də onu tapa bilmirlər. Belə hesab edirlər ki, Tərlan qorxusundan başqa vilayətə çıxıb gedib.

Tərlan isə sevgilisi Kəhrəbanu ilə Harami dağına gelir. Orada-dərin ən hündür hissəsindəki mağaranı özünə məskən edir. Belə qərara gelir ki, bütün yoxsullara zülm edən Misirxandan elin intiqamın almaq lazımdır. Odur ki, Tərlan yoxsullarla əlaqə yaratdır. Özüne tərəfdar toplayır. Yeri galəndə çöldə Misirxanın sürüsündən bir topa qoynu bölüb aparır. Misirxan nəslə necə olursa, Tərlanı mahv etməyi qərarlaşdırır.

1. Şamaxı regionu.

2. Qobustan regionu.

Tərlanın bir oğlu olur. Adını Aslan qoyur. Uşağı qarağat kollarından düzəltdiyi bəsiyə qoyub qayanın başından sallayır. Uşaq da qorxu hiss etmədən beləcə böyüməyə başlayır.

Artıq Tərlan öz tərəfdarları ilə açıqca kəndə girir, camaata zülm edən hampaların var-dövlətini elində alıb kasıblara paylayır.

Misirxan hampa böyük bir dəstə düzəldir. Tərlanın başı üçün mükafat ayırrı. Onlar Tərlangilin qaldığı mağaranı mühəsirəyə alırlar. Qabaqcadan bu hücumdan xəbər tutan Tərlan öz dəstəsini dağın zirvəsindən çox aralı bir yerde saxlayır. Misirxan hampanın adamları dağın zirvəsinə çıxır. Mağaraya düşməye yol axtarırlar. Bu vaxt Tərlanın dəstəsi onları arxadan mühəsirəyə alır. Bir çoxları məcbur olub özlerini qayadan atır, bir qrupu qırılır, bir qrupu canını güclə qurtarır. Vuruşmada Misirxan da öldürürlür.

Bundan sonra hampalar belə qərara gelir ki, Tərlanı xəyanətlə qatlı yetirsinlər. Hampalar Misirxanın oğlunu, Sultan bəyi özlərinə başçı seçirlər. Kənddə bir nəşər yoxsulu ələ keçirirlər. Onu razi salırlar ki, Tərlanın dəstəsinə qoşulsun və fursət düşən kimi onu öldürsün. Beləliklə, hampalar həmin adamı zülm etməyə başlayırlar. Bir gün həmin adam Tərlanın yanına gəlib deyir:

— Züldən qaçıb yanına gəlmişəm, qardaş. Daha mən obaya qayıda bilmərəm. Razi olsan, senin dəstənə qoşulum. Mən də hampalar dan elin intiqamını alım.

Tərlan razi olur. Həmin adam ələ edir ki, Tərlan onu özünə ən yaxın hesab edir. Bir gün Tərlan dəstənin ən yaxın adamları ilə Sultan bəygile hücum etmək planını hazırlayırlar.

Hampaların göndərdiyi o xain hücumun planını, vaxtını Sultan bəyə çatdırır. Tərlangil bir gecə obaya-Sultan bəygile hücum edəndə pusquya düberlər. Nə qədər edirlərsə, pusqudan çıxa bilmirlər. Aslan beşaltı yoldaşı ilə canını qurtara bilir. Tərlanın yaralandığını görünen xain onun başını kəsir. Şəhər açılır. Tərlanın və əqidə yoldaşlarının cəsədlərini obanın yanına getirirlər. Camaat matəmə bürünür. Yoxsullar Sultan bəyden Tərlan və yoldaşlarının cəsədini isteyirlər. Sultan bəy əvəzində var-dövlət isteyir. El ağısaqqalları bir qədər mal-heyvan toplayıb Sultan bəyə verirlər. Şəhid insanları el qaydasınca dəfn edir...

Aslanın, anasının, dostlarının gecəsi-gündüzü yox idi. Nəcə var Tərlanın intiqamı alınmalıdır. Aslan yoldaşlarına bildirir ki, o, özü tək alacaq atasının qanını. Dostları razılıq vermir. Aslan deyir:

— Mən atamın qırxına qədər intiqamımızı alacam. Anamı götürüb bu məmlekədən gedəcəm. Gəlin hallalaşaq. Hələlik hampaların gücü də, vari da bizdən çıxdu. Sağlıq olsun, vaxt gələr, yenidən görüşərik...

Tərlanın vəfatının otuz doqquzuncu günü Aslan gecə yarı əvvəl qəbristanlığı gelir. Anasını qəbristanlıqdan kənardə bir ağacın yanında qoyur. Atını minib obaya gedir. Atını kəndin kənarında saxlaysı. Nəcə vaxt idi ki, Soltan bəyin otağına daxil olmuşun planını çizmişdi. Pəncəradan içəri baxır. Otuzluq lampa lap qorxaq yanır. İçəri girir. Sultan bəyi yerindəcə boğazlayır. Sən demə bəyin arvadı da yanında imiş, səsə hər ikisi ayılır. Aslan beşəçilən tətviyini çoxdur. O biri əli ilə xəncəri onun boğazına dirəyir. Arvadə səs çıxmamasını tapşırır. Arvad qorxusundan yerindən durmur. Bəy yalvarmağa başlayır. O, bəyin əl-qolunu, ağızını bağlayıb döşəməyə yixir. Bu ara erinin başının kəsiləcəyini görən arvad cəld Aslanın ayaqlarına düşür. Aslanın əli soyuyur. Qadına geyinməyi emr edir. Sonra qadının da əl-qolunu və ağızını bağlayır. Qadın sanki gözləri ilə Aslana yalvarır. Çarəsiz qalan Aslan bilmir nə etsin. Xəncərlə bir qırpmışa Sultanın üç barmağını kəsir. Ağzı bağlı olduğu üçün Sultan bəyin səsi çıxmır. O, bəyin qanlı barmaqlarını qadının baş yaylığında büküb qaçır. Atına minib anasının yanına gəlir. Anasını götürüb qəbristanlığa gelir. Örpəkdə olan qanlı barmaqları atasının mezarının ayaqları altına alır. Qəbirə vidalaşır gedirlər.

Sultan bəyin yadıgi otaq qan içinde idi. O, huşunu itirmişdi. Arvadı bir təhər sürünə-sürünə qapıya gələ bilir. Başı ilə qapını vurmağa başlayır. Hami şirin yuxuda idi. Ən nəhayət, səsə əvvəlcə nökərlər ayılır. Gəlib bəy və gəlinin əli-ayağı, ağızlarının bağlı olduqlarını görüb tez bütün ailəni oyadırlar. Həkim çağırıldırlar. Sultan bəy özünü gəldi. Onlar əhvalatı ailə üzvlərinə danişdilar. Sultan bəyin qardaşları:

— Gedib harada olsa, təbib intiqamımızı alacaq, - dedikdə Sultan bəy dilliendi:

— Lazım deyil. Aslan biza rəhm elədi. Həm də diri-dirilər öldürdü.

Səhər kənd mollası, ağısaqqallar Tərlanın qırxi olduğu üçün qəbir üstüne gəldilər. Qəbrin ayaq tərəfində yera atılmış, qanlı yaylığı, yaylığın bir ucuna yarımcıq bağlanmış barmaqları görəndə heç nə başa düşmədilər. «Yasin» oxuyub obaya qayıdırular. Əhvalat bir anın içində obaya yayıldı.

Bir müddət keçəndən sonra Sultan bəyin sarıqli əli, macəranı faş etdiyi kimi, nökər-nayıblar da gördüklerini artıq çıxdan car etmişdilər.

Eyhamin, şəbedinin anası olan şirvanlılar elə həmin vaxtdan Sultan

bəyə ad da qoydular: Yeddi barmaq. Həmin vaxtdan Aslanın qorxusundan hampalar bir az el-obanın dedikləri ilə razılışmağa başladılar... Artıq o sədə yayılmışdı ki, Aslan atasının-Tərlanın yuvasındadır. Ancaq gecələr ova çıxır... Heç kəs uzun illər Haramı tərəfdəki Tərlan yuvasına baxmağa cürət etmirdi...

İlan sədaqəti-İlan xəyanəti

İman kişi neçə illər idi ki, arıcılıqla məşğul olurdu. Özü də xeyir-xah bir insan idi. Arısının balından, südündən, mumundan lazım olduğuda həmyerilərinə el tutardı. Övladı olmurdu. Ömür-gün yoldaşı Zəhra ilə məhriban yaşayırırdı. Ən nəhayət, gecdən-gec Allah-teala onlara bi övlad qiyır. Uşağın adını Tariverdi qoyurlar. Kişi bu qismətə çatdığını görə bali kəsəndə daha çox pay verirdi. Tariverdi on yaşında olanda anası vəfat edir. Ata oğlunun tərbiyəsi ilə məşğul olur. Tariverdi pəhlivan cüssəli bir cavan olur. O, qorxmaz, güclü olduğu qədər də avam idid. Yalançılıq, firıldaq nə olduğunu bilməzdi. Çox sadələvh bir uşaq idi.

Toylarda at yarışında iştirak edərdi. Həmişə də, nəmərə sahib olurdı. Kəndin koxası Nəzəralının qızı Xalıqoşa ilə bir-birini sevirdilər. Ata bu sorğu eşidənən çox parişan olmuşdur. Ona görə ki, koxla yalançı olduğu qədər bic, firıldaq və çox tamahkar bir insan idi. Nəfsinin qədəri-qəsemi yox idi. Var-dövlətdən gözü doymazdı. Camaatla rəfətarı da o qədər yaxşı deyildi.

İl pis gəldiyi üçün İman kişisinin arıları da açıldan korluq çəkirdi. Kişi belə qərara gəlir ki, şəkerlə bir təhər arıları yaza çıxarsın. Bəlkə yazın sonu yaxşı olar.

O, gündə şərbət düzəldir və camda arı pətəklərinin qabağına qoyrudur. Bir gün şərbət camının birinin içində qızıl onluq gördü. Təccüb etdi. Evə gəldi. Oğluna heç bir söz demədi. Üç gün ötəndən sonra iş yenidən təkrar oldu. Kişi bu işə məttəl qalmışdı. Odur ki, şərbəti arı pətəklərinin qabağına qoyandan sonra güdməyə başladı. Üçüncü günü gürntə macalı gördü ki, bir böyük sarı ilan gəlib camın birindəki şərbəti içdi və bir qızıl onluq qoyub getdi. Ən nəhayət, İman kişi müəyyən etdi ki, üç gün bitib, dördüncü güna keçəndə həmin ilan gəlib şərbəti içir və qızıl onluq qoyub gedir. Bu münvanla kişi xeyli qızıl onluq yiğir. İl yaxşı gəlir. Arılara şərbət lazımlı olmur. Kişi isə hər üç gündən bir həmin yərə bir camda şərbət qoyur və gün ayıländə gedib

qızılı götürür.

Artıq payız gəlməşdi. İman kişi xəstələnir. O, hiss edir ki, vəziyyəti yaxşı deyil. Bir axşam Tariverdini yanına çağırıb əhvalatı olduğu kimi danışır. Uşağı təccüb götürür. Səhəri gün ilanın geldiyi gün idi. O, tezden oğlu ilə şərbət düzəltdi. Aparıb üçüncü arı pətəyinin qabağına qoyurlar. Gün döndənə Tarverdi atası ilə Sarı ilanın, şərbətin içib qızıl onluğu qoyub getməsinin müşahidəçisi olur.

Ata xəstə olduğu müddətdə bu işi oğlan görür. Bir gün ata oğluna deyir:

- Bala, vəsiyyət yüngüllükdür. Mən öləndə çox xərc çəkmə. Arıcılığı da atma. Sənə çörayı o, verib. Bir də çalış koxanın ocağından uzaq ol. Səhəri gün İman kişi dünyasını dəyişir. Bütün oba bu xeyir-xah insanın dəfnində yaxından iştirak edir. Ata ölümü sadələvh Tariverdinin qəlbini daha da yuxaldır. O, qızıldan istifadə edib atası üçün təmtəraqlı süfrə açır. Belə bir süfrədən heç bəyzadələr də aça bilməzdil. Camaat bu işə təccüb edir. Yəqin İman kişinin qızılı var imiş-deyirler.

Yoxsa, Tariverdi belə süfrə aça bilməzdi. Kənddə dedi-qodu artır. İman kişisinin qırxında da oğlu yenə belə bir süfrə düzəltdirir. Yenə də kəndin imkanları bu işə mat qalırdılar. Koxanı isə dərəd götürmüştü. Gərəsən Tarverdinin bu imkanı hardandır? – deyə hey düşündürdü.

- Mən, kolxa ola-ola elə bir süfrə düzəldə bilməram. Bəs ağızından süd iyi gələn bu uşağı vari hardandır. Atası da kim idi. Üç-dörd arı pətəyi olan İman kişi...

Tarverdi, fikirləşirdi ki, koxanın qızını alsın, xoşbəxt yaşasın. Bir dəfə bulaq yolunda fürsət təpib Xalıqoşa ilə görüşür. Fikrini ona, bir dəha bildirir. Xalıqoşa deyir:

- İnanmiram ki, atam bu işə razi olsun. Gəl, məni götür qaç. Gedib uzaq məmlekətdə yaşayarıq.

- Yox, mən mütləq atanla danışacam. Özü də özüm danışacam... Günlər ötdükən Tariverdi bilmir ki, Nəzəralı ilə harada, necə görüşsün. Hətta fikirləşirdi ki, bütün qızıllarını koxaya versin. Təki Xalıqoşa yaxşı qovuşsun.

Günlerin bir günündə çay qırığında şəhərdən qayıdan kəndxuda ilə qarşılışır. Ürəyində deyir ki, ürəyimdekini Nəzəralıya açacağam ki, kəndxuda Tarverdini aralıda görəndə fikriləşir ki, bu hardansə var dövlət əldə edib. Görüm bir şey öyrənə biləremmi?

Onlar temənləşəndə Tariverdi ucadan:

- Salam, Nəzəralı emi.
- Əleykum salam, ay Tariverdi. Yorulmuşam atın üzengisini tut, Bir az düşüm, dincəlim. Tariverdi işi belə gedisinə sevindi. Tez koxanı atdan düşürdü.

- Bala, Allah atana rehmet eləsin. Sənin atan, İman kişi yaxşı adam idi. Xoşum gəldi onu yerdən yaxşı götürdün. Sağ ol. Deyəsen, rehmətlük bir az var-dövlət də yiğibmiş.

Tariverdi heç nə gözləmədən:

- He, Nəzəralı emi, bir az qızıl yiğibmiş. Mənə də qalib. Son kələməni deyəndə Tariverdi diksinən kimi oldu. Amma artıq gec idı.

- Qızıl adını eşidən koxa:

- Bala, xalis qızıldı?

Tariverdi əvvəl dinnədi. Bir az fikirləşdi. Fürsətin düşdүүнүн görüb, əlini cibinə atıb iki qızıl onluq göstərib dedi:

- Nəzəralı emi, bax bunlardan. Qızılı elinə alan cir gözü Nəzəralının gözləri bərəlib alma boyda oldu. Qızılları az qala gözünə təpmeyə çalışan koxa.

- A, bala bu xalis qızıldı. Atan çoxmu qoyub bunlardan?

- Bəli, Nəzəralı emi.

- Yüz dənə olarmı?

- Bəli olar.

Nəzəralı koxa daha danışmadı. Fikre getdi. Xəyal onu gah dağa, gah arana apardı. Dağı əlek-velək elədi, sonra çayın qırığına bənd çəkdi... Necə edim ki, qızılları, bu gədənin əlindən alım. Sonra köçərəm şəhərə. Şamaxıda əvvəl özüme imarət alaram, sonra iş də taparam. Tariverdi də öz işində idı. Açıcam. Açıb deyəcəm ki, qızını istəyirməm. Verməz heç vermesin. Bir də belə fürset əla düşmez.

Koxa yavaş-yayaş dilləndi.

- A, bala bu qədər pulun var niyə bir iş görmürsən. Düzdür, uşaq-san, sənin tanışın yoxdu. Mənim tacir dostlarım var. İstəyirsən, səni onlarla şərīk edim.

Tariverdi dedi:

- Nəzəralı emi, mənim fikrim başqadı. İstəyirəm evlənim. Sonra ev tikim. Mal-qara alım, çoban tutum. Var-dövlət qazanım.

Evlənim kelmesinə diksinən koxa dedi:

- Tariverdi, ağılli iş edirsən. Heç olmasa, bir gözaltın varmı?

Tariverdi dodağının altında yavaşça mızıldadı:

- Var, ey. Bilmirəm mənə verərlər ya yox?

Bu sözdən sonra Tariverdi qıpçırmızı qızardı. Koxa yarım şübhəli şökildə soruşdu:

- Bala, burada heç kim yoxdu. De, görüm kimin qızıdır?

Tarverdi dən səs çıxmadi. O, yavaş-yayaş koxadan çaya tərəf uzaqlaşmağa başladı. Koxa bilmədi nə etsin.

- A bala, mən də kəndin yiyesiyəm. Sən qorxma. De görüm kimin qızıdır. Özüm elçiliyə gedərəm. Verməsə, mənə koxa Nəzəralı deyərlər. Məcburi alaram. Bir bəri gayit.

Tariverdi ayağını saxladı. Üzünü arxaya çevirib titrək səsle:

- Nəzəralı emi mən sənilən qohum olmaq istəyirəm.

- Necə?... Kəlma koxanın düz qırtağında ilisib qaldı. Nə udquna, nə də danışa bildi. Tariverdi indi də boyunu arxaya bükük qalmışdı.

Nəhayət, koxa ürəyində nəsə fikirləşib qəzəbini, içində çekerək yarı mülayim dilləndi.

- A bala burada nə var. Qız ağacı, qoz ağacı. Qızı istəyərlər. Qisməti kima yazılıb, ona da gedəcək. Yaxına gel.

Tariverdi Koxanın yanına qayıtdı. Başını yuxarı qaldıra bilmirdi.

Koxa ise şirin dilini işe salmış, qara niyyətinə cavab isteyirdi.

- Tariverdi, bilirsən ki, mən böyük adamam, mənimlə qohum olan gərək varlı-karlı bir şəxs olsun. İndi söz açılıb. Sənin ne qədər qızıl var? Düzünü də, əgər məni qane etsə, sənilən qohum olmağı fikirləşərem. Evdə Xalıqşaya, anasına da sərr açaram.

Bayaqdan başını yuxarı qaldırmayan Tariverdi, sevincək dilləndi:

- Mənim, hələlik yüz iyirmi qızılım var. Koxa hələlik sözündən karixdi.

- Nə dedin, a bala. Hələlik yüz iyirmi. Sonra çoxalacaq?

- Bəli. Nəzəralı emi, çoxalacaq. Koxa başını tam itirmişdi. Bilmədi nə desin. Tariverdinin başını tumarlamaga başladı. Bala, deyəsen bizimki tutacaq. Yerin də qulağı var. Gedək kəndə. Oturub sizdə emallı-başlı səhbət edək.

Tariverdi sevindiyindən bilmədi, nə etsin. Onlar Tariverdinin bacala evinin yanına çatıdlar. Koxa özünü daha da şirin salmaq üçün:

- Bala, yaxşı, dedim-şəhərə getmek lazım deyil. Söhbətimiz baş tutsa sənin üçün, bu komanın yerində bir saray tikdiririk. Eynən mənim evim kimi, sən ürəyini mənə aç. Sabah özüm gəlib səni evime aparacağam. Fərtux xanım da sənin öz anan, üçümüz yenə məsləhət edərik. Tariverdi tam yumşaldı. Əhvalatı olduğu kimi koxaya söyledi.

Deyilənlərə məettəl qalan koxa belə qərara geldi ki, bu işin doğ-

ruluğunu bir daha yeqin etsin.

- Yaxşı, Tariverdi mən sənə, inandım. Sabah yox, biri gün ilan qızıl getirən gündür. Özüm yoxlayacam. Dediklərin düzsə, qızılları göster. İpek kimi yumşalmış Tariverdi evin camaxudanı açdı. Üç-dörd milili yera tökdü. Lap altdan balaca bir bağlama çıxardı. Bağlamanı koxanın qabağında açdı. İşim-işim işidayan qızıl onluqlar koxanın gözünü qamaşdırıldı.

- Nəzəralı əmi, burada əlli dənədir. Qalanını bağda qazib basdırımişam.

Koxanın bir müddət dili tutuldu. Haçandan-haçana.

- Qızı verdim sənə. Bunlardan mən bir az götürüb arvada göstərim. İnanmazlar mənə. Gəlib ilanın görəndən sonra, gedib bizdə səhbət edərik.

On gündən sonra xəber yayıldı ki, koxa Nəzəralının qızını Tariverdi isteyir. Piç-piçlər artmağa başladı. Kəndə yayıldı ki, atasından Tariverdiyə bir kün qızıl qalıb. Koxa bilən kimi, isteyib ki, onunla qum hum olsun.

Bir günləri bulaq başında Tariverdi koxanın qızı Xalıqoşayla görüşdü. Sən demə bu iş onun da ürəyince imiş. Ona görə ki, boy-buxunda, at çapmağda, güləşmədə, Tariverdi cavanları arasında bir dənə idi. Görüşəndə Tariverdi ürəyini qızı açır. Atasının dediklərinə inanmırı. Odur ki, hər şeyi Tarverdidən öyrənmək istədi. Tariverdi hər şeyi olduğu kimi ona danışır. Axırda Xalıqoşa deyir:

- Mənə sənin qızılın lazımlı deyil. Mən səni ürəkdən sevirm. Mənə qarşı həqiqi məhəbbətin varsa, qızılısız da sənə getməyə raziyam.

Deyilənlər, bir ayın içinde doğru çıxdı. Tariverdi Xalıqoşayla evləndi. Bağların böyründə yaxşı bir ev tikdilər. Xoşbəxt yaşamağa başladılar. İlən üçün şərbət düzəltmək işini koxa edirdi. Hər üç gündən bir ilan ona bir qızıl onluq getirirdi. Koxa artıq bir sənic pul yiğmişdi. Günü-gündən nəfsi onun gözünü tutmağa başladı. Bir gün ürəyindən keçənləri Tariverdi və qızına açdı:

- Yəqin ki, bu ilanın xəzinəsi var. Neçə vaxtdır ki, qızıl daşıyır, qurtarmır. Gələn dəfə onun dalınca düşəcəm. Gedib xəzinəni tapacam. Tariverdi etiraz elədi. Koxa baxmadı.

Bir gün ilan şərbəti içib qızılı qoyanda koxa onun dalınca düşdü. Kolların arasında gedəndə koxa ilanın izini itirdi. Əhvalatı Tariverdigilə danışdı. Tariverdi dedi:

- Nəzəralı əmi, sən bu işdən daşın. O, ilan neçə müddətdi ki,

əhdinə vəfa edir. Hər dəfə şərbətin əvəzinə bir qızıl onluq gətirir.

Xalıqoşa da Tariverdiyə qoşuldı:

- Dede, bir anam, bir qardaşım, bir də sənsən. Bizə qızıl lazım deyil. Fikrindən el çæk. Daha ilana şərbət də vermə. Bəsdir.

Koxa qəzəblənib dedi:

- Siz nə bilirsınız ki, var-dövlət nə olan şeydir. Mən xəzinənin yərini öyrənməsəm, heç koxa Nəzəralı deyiləm. O, ilan olsun, mən də Nəzəralı.

Növbəti dəfə ilan şərbət içib, cama bir qızıl qoyub, uzaqlaşır. Gizləndiyi yerdə çıxan koxa ilana bir ağac vurur. İlən yaralı halda qaçmağa başlayır. Nəzəralı da ardınca. İlən həmin kolluqdan bir az aralı koğuşa girir. Nəzəralı sevinir. Tez evə gəlir. Əhvalatı danışır. Hami onu danlıyur. O, heç kimə əhəmiyyət vermır. Bel, külüngünə götürüb həmin koğuşu qazmağa gedir. Az keçməmiş Nəzəralının bağrtısı ərəsə qalxır. Tariverdigil gelib görürler ki, koxanı ilan vurub. İsteyirlər ki, koxaya yaxınlaşınlar. Hər tərəfdən ilanlar baş qaldırır. Camaat yiğilir. İlənlərin bir neçəsinə öldürürlər. Amma koğusdan başqları peydə olur. Camaat bilmir ki, nə etsinlər. Sabah açılında bütün evlərin həyəti ilanla dolur. İlənlər onlara əl qaldırmayanlara dəymir. İləni öldürmək istəyəndə ilanlar onları sancır. Səhəri gün ilanlarının sayı daha da artır.

Dünyagörəməs bir aqıl camaati bir yerə yiğib deyir:

- Ay camaat, bizim kəndin altında ilanlar məmləkəti var. Yəqin ki, koxa Nəzəralının yaraladığı ilan həmin məmləkətin padşahı iləndir. Padşahları öldüyü üçün ilanlar bizi buradan köçürməmiş əl çəkməyəcəklər. Odur ki, yurdumuzu tərk etməliyik ki, salamat qalaq.

Qocanın məsləhəti hamının beyninə batır. Əhali koxaya lenət oxuya-oxuya dədə-baba ocaqlarını tərk edirlər. Bir elin ocağına su çilediyinə görə koxanın qohumları el-oba ilə gedə bilmədilər. Belə ki, Tarverdi öz ailəsini, qayınanasını götürürək şəhəre köçür. Heç kəs qorxusundan köhnə yurda qıydı bilmir. Orada görünənənləri isə ilanlar qovurlar...

İlanlı dağ

Söyləyirlər ki, Nuru kişi ömrünü çöllərdə keçirmiş çoban olmuşdur. Onun övladı olmur. Amma arvadı Gözel xanımla can deyib, can eşidirlər. Taleylərinə şükr edirlər. Büyük yaradana belə qail olduqlarına görə xudavəndi aləm onlara bir oğul qiyır. Oğlan böyükür. Həddi bülüğə çatanda varlı ailədən olan bir qızı könül verir. Çoban arvadı ilə

ne qədər edirse, oğlunu bu fikirdən döndərə bilmir. Oğlan fürsət tapan kimi Laləli dağının əteyindəki «Xan bulğanın» üstündə - əhd-peyman kəsdiyi Gülüstan xanımı götürüb qaçırlar. Onlar Laləli dağda sıçıncaq tapırlar. Qızın atası bu xəberdən tutulur. Adamlarına əmr edir ki, tez qız və oğlunu tapıb götərsinlər. Adamlar Laləli dağda onların yerini müyyən edirlər. Bu zaman Gülüstan çəmənlilikdə uyyurdu. Xanın adamlarının, onların tuta biləcəyini yəqin edən çoban oğlu əllərini haqqın dərgahına əl qaldırıb xilas olmaq diləyir. Allah-teala oğlanın duasını eşidir. Gülüstan yatdığı yerde gül-çiçəklə bir vadidə, oğlan isə ilana dönür. Əlli silahlılar, talaya yaxınlaşanda ilan onlara hücum edir. Ətrafdakı ilanlar da, öz «qardaşının» köməyinə gelirlər. Hüküm edənlər birtəhər qaçıb canlarını qurtarırlar. Qızın atası oraya nə qədər adam göndərsə də, nəticəsi olmur. El-oba qızın atasını qınsa da, artıq gec idi. O, gündən sonra heç kəs qorxusundan həmin dağa gedə bilmir. El-oba isə bu faciəli hadisədən sonra Laləli dağının adını «İlanlı-dağ» qoyurlar.

Mahmarzabatan əfsanəsi

Gözel bir yaz səhəri idi. Gül-gülü, bülbülbül-bülbülü çağırıldı. Yaşıl otlar xalı kimi çəməni bəzəyirdi. Qırmızı rəngli lalələr də bəzəkli gelin kimi çəməndə cilvələnirdi. Çəmənin ortasında şəffaf bir göl, yanlılıqda isə uca bir qaya yerləşirdi. Mahmarza adında yetim bir oğlan yanlılıqda kotan süründü. Günorta vaxtı oğlan öküzləri otlığa buraxıb çörək yemək üçün gələn qıraqına gəldi. Oğlan bir qədər dincəlib, gölə tamaşa etmeye başladı.

Elə bu vaxt gələn üzərində güzel bir su pərisi peydə oldu. O, Mahmarzaya baxıb şirin-şirin gülümşünürdü. Mahmarza bir könüldən-min könülə su pərisinə aşiq oldu. O, gələn içinə girmek istəyəndə tez su pərisi qışqırı:

- Mahmarza, eger mənə yaxınlaşsan qeyb olacam, bir daha məni görməyəcəksən. Mahmarza tez yerində oturub su pərisinə tamaşa etməyə başlayır. Bir azdan su pərisi göldə qeyb olur. Mahmarza isə işinə getdi. Bu əhvalat hər gün günorta vaxtı davam edirdi. Günlərin birində su pərisi gələn üzərində cilvelənir. Mahmarza isə böyük məhabətə ona tamaşa edir. Elə bu vaxt göldən nəhəng bir ejdaha çıxıb su pərisini udur. Bunu görən Mahmarza su pərisinə kömək etmək üçün gölə atılır. Əjdaha onu da udur. Gecə olur. Amma Mahmarza gə-

lib çıxmır. Səhər tezden ana bir az çörək götürüb oğlu kotan sürdüyü yerə gəlir. Oğlunu orada görməyən ana qayadan sual edir:

- Mahmarzanı gördünmü?

Qaya dile gəlib deyir:

- Yaziq ana, senin Mahmarzan bir su pərisin yolunda dəryada qərq oldu. O, bir daha geri qayıtmaz. Ana fəryad qoparıb ağlamağa başladı. O gündən hər səhər ana gələn qıraqına gəlib, fəryad edib ağlayır. Ananın bu halına qaya dözə bilmedi:

- Ana bir daha sən burası gelme. Sənin əvəzində mən ağlayaram. Bunu deyib qaya göz yaşı tökməyə başladı. Həmin vaxtdan qayaya «Ağlayan qaya», gölə isə «Mahmarzabatan» adı verildi. Sündi kəndində yerləşən bu qaya o vaxtdan hamının maraşına səbəb olub.

Sofu Əziz Baba

Deyilənlərdən bəlli olur ki, Sofu Əziz çox bilikli bir dindar olmuşdur. Söylədikleri həmişə cin olurdu. Bir gecə o, yuxu görür, səhər tezden yuxudan oyanan kimi qardaşı Hacı Cəbrayıla deyir:

- Hacı, süründən bir qoç saxla. Yuxuda görmüsəm, çox hörmətli bir qonağımızı olacaq. Əti doğradıb qazana tökdür. Özü də çömcə əvəzinə eli ilə qazanı qarışdırır, görənlər təccüb edirlər.

Bu arada Şeyx Eyyub baba, Həzəret Babaya ziyarətə gedmiş. Sofu Əzimin bu işi ona əyan olur. Yanındakılara deyir:

- Atları bu tərəfdən sürün. Sofu Əziz bizi qonaq dəvət edir. Onlar kəndə çatanda artıq xörək hazır idi. Sofu Əziz qonaqları hörmətlə qəbul edir. Onları axşam da saxlamalı olur. Gecə Sofu Əziz yuxudan ayılır. Gedib Həzəret Babanı ziyarət edib qayıdır. Yadından çıxıb papağı namaz qıldıqı yerdə qalır. Səhər Şeyx Eyyub baba həyətə çıxanda Sofu Əziz babanın başlığında qar görür. Hər şey ona aydın olur. Sofu Əzizlə görüşüb ayrılanda:

- Sofu ziyarətin qabol olsun. Sen bizdən qabağa düşdün.

Sofu Əziz gülümşəyib deyir:

- Çox sağ ol, Şeyx. Zəhmət olmasa, galəndə mənim də papağımı getirin.

Sofu Əziz türbəsini bu gün də Qobustanın Ərabşalbaş kəndində ziyarət edilir.

1. Qobustan regionu.

...1928-ci ildə Seyid Abdulrzanın bir oğlu dünyaya gelir. Uşağın adını Qəddal qoyurlar. Uşağın anası Gülistan Mustafa qızı dünyasını tez dəyişir. Uşağın nənəsi Güllü arvad baxır ona. Qəddal 6-7 yaşında olanda nənəsi bir işe məettəl qalır. Bəzən uşaq gecə yerindən qalxır, bir neçə saatdan sonra qayıdır. Yay olmasına baxmayaq nənə uşağın ayaqqabısında qar görür. Çox fikirlesir, bir şey başa düşmür. Bir dəfə uşağı güdürlər. Görür ki, Qəddal yerindən qalxıb evdən çıxır, nənə də onun ardınca. Uşaq kənddən çıxandan sonra gözəgörünmez olur. Nənə bu işə ləp məettəl qalıb, geri qayıdır. Bir neçə saatdan sonra Seyid Qəddalin qayıtdığını görür. Güllü arvad başa düşür ki, uşağının haqq vergisi dır. Nəvəsinin qeyb olmasından qorxan nənə nəvəsini murdarlayır. Bir neçə gündən sonra Qəddal isteyir ki, Həzrət Babaya ziyarete getsin, özündə əvvəlki güc və qüvvəni hiss etmir. İşi başa düşür. Uşaq həmin gündən sonra xıffət çekir. Nənəsi ondan soruşur:

— Bala, sənə nə oldu?

— Heç nə, nənə, -səni görüm lal olasan, ölümünə üç gün qalmış dilin açılsın. Elə həmin vaxtdan Güllü arvadın dili tutulur. Bir müddət contra arvadın dili açılır. O, hər seyi caməata danışır. Üç gün sonra arvad ölüür. Ondan sonra hamı Seyid Qəddal ocağına ziyarətə gəlir. Seyid Qəddal dünyasını dəyişəndən sonra məzarı ziyarətgah olur.

Çoban daşı

Aydinkend kəndində "Çoban daşı" deyilən bir daş var. Belə rəyə yet edirlər ki, keçmiş zamanlarda bir halal, iman əhli bəyin qoyunlarını otarırmış. Ömrü düzlərdə keçərdi bu kişiñin. Daha doğrusu, yay olanda yaylaqla, qış olanda qışlaqla yaşayardı. Bir dəfə yazın əvvəllerində çoban sürüñü həmin dağın döşündə otarırmış. Birdən göy guruldayır, ildirim çaxır. Güclü yağış başlayır. Bir anın içərisində yergöy suya qarışır. Çoban baxıb görür ki, sel-su qoyun sürüsünün çoxusunu aparıb. Cəmi beş-on qoyun qalıb. Bilmir ki, nə etsin. Əlini haqqının dərgahına qaldırıb deyir:

— Ya rəbbim, hər şey özünə əyandi. Mən bəyə heç nə deyə bilmərəm. Təmənna edirəm ki, məni buradaca daşa döndərəsn. Allah-teala çobanın arzusunu eşidir. O, yanındakı qoyun və iti ilə birgə daşa dönür. El arasında həmin daş "Çoban daşı" adlanır.

Belə deyirlər ki, İranda olan Kəyaniler sülausının ikinci padşahı Keykavusun nəvəsi Keyxorov böyük münaqişədən sonra hakimiyyəti əla alır. Özü də ədalətlı bir hökmər olur. Buna baxmayaraq, müddət davam edən İran və Tūrān müharibəsi zamanı tökülen qanlar, xarabazaçılık kənd və şəhərlər, əhalinin başına gətirilən müsibətlər şahı bezdirir. Oğlu olmadığı üçün hakimiyyəti öz razılığı ilə qardaşı oğluna verir. Elə yere getməyi qərara alır ki, həm səfəli, mənzərəli, həm də İran ərazisindən uzaq olsun. Yaxın adamları gəzə-gəzə gəlib indi ki, Lahic ərazisini tapırlar, bəzənlərlər. Sonra Keyxorovun yanına gedib, ona məlumat verirler. O, hökmardan - qardaşı oğlundan izin alıb yaxın adamları ilə həmin yere gəlib məskunlaşırlar. Öz doğma Lahican eyalətinin şəresinə məskunlaşdıqları ərazilini Lahic adlandırırlar. Lahic böyüyüb qalebə olur. Keyxorov vəfat edir. Onu həmin kənddə dəfn edirlər. İndi qəbristanlıqda qədim bir məzar var. Baş və sinə daşında Keyxorovun adı durur.

Şair Allahi və Mustafa xan

Şair Allahi çox hazırlıq, bilikli, mehrİban, lakin sözü şax üzə deyən bir şəxs idi. O, Mustafa xanın en yaxın həmsəhbəti və məsləhətçisi idi. Xanın dostları ona həssad aparır və bunların arasını vurmağa çalışırı. İş elə getirdi ki, Mustafa xanın gözləri ağrımağa başladı.

Bir gün Allahi bağda söhbət edərkən belə bir bayatı dedi:

Aşıq səfa yaxşıdır,
Əhdə vəfa yaxşıdır,
Şahlar, xanlar içində
Tək Mustafa yaxşıdır.

Şairi istəməyənlər gedib Mustafa xana dedilər ki, bəs Allahi sənin gözünün ağrımasına çox sevinib, dua eləyir ki, kor olasan. Özü də bu gün bağda neçə adamın yanında belə bir bayatı dedi:

Açıq səfa yaxşıdır,
Əhdə vəfa yaxşıdır,
Gözlü Mustafa xandan,
Kor Mustafa yaxşıdır.

Xan neçə adamdan soruşdu, hamı sözü bir yere qoymağın üçün yalandan and içib onu inandırdı. Xan qəzəblənib əmr etdi ki, Allahını zindana salsınlar.

Fərraşlar heç şeydən xəbəri olmayan Allahını tutub zindana saldılar. Zindanda bir qoca kişi də var idi. O, bütün günü ah-zar edirdi. Şair onun dərdini soruştara dedi:

- Ay qardaş, senin dərdin mənimkinin yanında heç nədir. Mənim dərdim uzundur. Mən çobanam. Ağamırzə ağanım qoyununa gedirdim. Bir gün bikeflayib evdə qalmışdım. Sabahı gün qoyuna geləndə gördüm ki, qonşu çobanlar xamımı basdırıb, eşşeyimi minib, itimi də öldürüb. Cin vurdub beynime. Onlardan düz üç nəfərini öldürdüm. İndi fikir eləyiram ki, görəsan mənsiz o qoyunlar necə otlayır, quzuları kim tanırı, xamı basdırır olurmu?

Allahi çobanın belə avam olduğunu görüb bir qədər də artıq kədərləndi ki, gör mən kime yoldaş olmuşam. Günü-gündən artıq qəm-qüssə çəkməye başladı. Bir gün orucluq bayramının axşamı idi. Mustafa xan zindanı gəzməyə çıxmışdı.

Allahidən soruştı ki, keyfin necədir? Şair dedi:

Mən aşiqəm bu daşa,
Bu torpağa, bu daşa,
Dərdimi necə deyim
Etibarsız qardaşa?

Mustafa xan dedi:

- Ay zalim oğlu, bayatı deməkdən qorxmursan?

Allahi soruştı:

- Niyə qorxum, ay xan?

Xan bütün olub keçənləri danışdı. Allahi də na cür demişdə, yena dedi. Mustafa xan dedi:

- Sən bir az burda dur, bu saat həmin böhtançıları bura göndərəm, səni isə azad elərəm.

Allahi yalvarıb dedi:

- Səni and verirəm dostluğumuza, onları buraya göndərənə kimi məni burada qoyma. Dünyada ən böyük cəza nadan, cahil adamlı yoldaş olmaqdır.

Xan gülüb onu özü ilə berabər apardı.

İsgəndərin Şirvana galməsi

İsgəndər Zülqərneyin bir çox ölkələri alandan sonra Şirvana tərəf yeri. Onun qoşunu o qədər igid, siyaseti o qədər çox idi ki, heç bir qoşun qabağında davam getirə bilmirdi. O, Şirvanı da bircə güne ala-cağına arxayıb idi. Lakin belə olmadı.

Şirvan şəhərinin qalın və uca daş hasarı var idi. Qapıları da çox möhkəm idi. Bu qapılardan sonra daha heç düşmən şəhəre gire bilmezdi. Şəhərin içinde qoşunun ve şəhər əhlinin 7 illik azuqəsi, döyüş sursatı, habelə çoxlu bulaqlar var idi. Şirvanlılar qalanın üstündən İsgəndərin qoşunun başına ox, nizə, daş, yanar mayeler və s. tökürdülər.

İsgəndər gördü ki, bu şəhəri dava ilə almaq mümkün olmayıacaq. Ona görə qabağa elçi göndərdi. Elçilər gelib Şirvanın şahına dedilər:

- İsgəndər deyir ki, mən peyğəmbərəm. Hər yeri davasız-savaşsız alıram, bu şəhəri dağıtmağa hayifim gelir. Nə özünü, nə də məni incitməsin.

Şah bunlara qulaq asıb dedi:

- Gedin, İsgəndərə deyin ki, eger peyğəmbərdisə, desin görək mən ne fikirləşirəm.

Elçilər gelib şahın sözünü İsgəndərə dedilər. İsgəndər Ərəstunu yanına çağırıb şahın sözünü ona dedi. Ərəstun bir qədər fikirləşəndən sonra belə dedi:

- Bu saat o şah düşünür ki, görəsən İsgəndər Şirvanı almaq üçün nə ölçü götürüb, özü də Şirvanı alandan sonra məni sağ qoysaqmı?

İsgəndər bu sözləri elçiye deyib onu şahın yanına göndərdi. Şah elçinin sözünü eşidən kimi təccübələ dedi:

- Bir şəxs ki, mənim fikirləşdiyimi bilə, onun üzüne qapı bağlamaq olmaz.

Bunu deyib, qalanın qapılarını açdırıb təslim olur.

İsgəndər Zülqərneyin və Şirvan şahı

İsgəndər Zülqərneyin ölkələr ala-alə gəlib Şirvana yetişdi. Şirvan şahına xəbər göndərdi ki, bəs mən dünyanın hər yerindən xərac alıram, quşlar da, heyvanlar da mənə xərac verir. Sən gəl qan tökülməyinə razı olma. 7 ilin bac-xəracını ver.

Bu xəbər Şirvan şahına yetişəndə o çox fikrə getdi. Vəzir-vəkilini yiğib məsləhətləşdi, hərə bir söz dedi. Axırda bir qoca vəzir var idi, o

dedi:

– Şah sağ olsun, xəzinədə bir boyda, bir çəkide üç qızıl uşaq heykəli var. Amma hərəsinin qiyməti ayrı-ayrıdır. Gəl onları İsləndərə göndərək. Əger onların qiymətini dürüst müəyyənəşdirəsələr - bacarıacı verək, yox, eləyə bilməsələr, onda sovuşub keçib-getsinlər.

Şah belə də etdi. Üç qızıl heykəli İsləndərə göndərdi.

İsləndər öz adamlarını yiğib əmr etdi ki, diqqətlə yoxlayın, görün bu heykəllerin fərqi nadədir. Vəzir-vəkil çox əlləşib vuruşdu, heykəllərin üçünü də müqayisə edib dedi:

– Bunların üçü də xalis qızıldır. Nə çəkisində, nə də ölçüsündə, nə də zahiri görkəmində heç bir fərq yoxdur, üçü də eynidir.

O vaxt İsləndər Ərəstunu çağırdı və məsələni ona bildirdi. Ərəstun heykəlləri qabağına qoyub çox diqqətlə onları ovur-çövür eləyəndə gördü ki, üçün də qulağında güclə görünən xirdəca deşik var. Onda Ərəstun bir nazik məstil götürüb, heykəlin birinin qulağına soxdu, məstil heykəlin ağızından çıxdı. Həmin məstili ikinci heykəlin qulağına soxanda onun o biri qulağından çıxdı. Ərəstun məstili üçüncü heykəlin qulağına soxdu, lakin məstil heç yana çıxmayıb orda qaldı.

Ərəstun dedi:

– İsləndər sağ olsun! Bu heykəller insanların eynidir. Bax, bu birinci heykəl bir söz eşidən kimi tez bütün aləmə yayan adama oxşayır. Belə adamlara etibar etmək olmaz və qızıldan da olsa, qiyməti çox deyil. İkinci heykəl deyilən söz bu qulağından girib o birindən çıxan adama oxşayır. Belə adamlar verilən nəsihətə qulaq asmaz, eşitdiyi sözün dalmıca getməz. Ona görə də bunun da qiyməti çox yüksək ola bilməz. Üçüncü heykəl isə eşitdiyi sırrı qarnında saxlayan adama oxşayır. Belə adamlar ciddi və etibarlı olur. Buna görə də bu heykəlin qiyməti çox böyükdür.

İsləndər Ərəstunun dediyi kimi də elədi: heykəllerin hər birinin üstünə qiymətini yazıb şaha göndərdi.

Sabahı gün şah yeddi ilin xəracını İsləndərə yolladı.

Ara Qılınc topası

Bir qoca kişi iki oğlu ilə yaylığa köçmüdü. Böyük oğlu evli, kiçik oğlu subay idi. Kişi kiçik oğlunu göndərdi ki, gedib arandan anasını və qardaşının arvadını götərsin. Oğlan arana gəldi, gördü ki, kənddə hüzur düşüb. Anası dedi ki, gəlini apar, çay-çörəyinizi hazırlasın. 5-10

gündən sonra gəlib məni də aparsın.

Sabahı gün oğlan, qardaşı arvadını götürüb yola düşdü. Bir qədər gedəndən sonra dağa qalxdılar. Gəlin özünü xəstəliyə vurdu, davədən düşüb dayanası oldular. O qədər dayandılar ki, qaranlıq düdü. Orada gecələyəsi oldular. Oğlan çuxasını yerə salıb uzandı. Təzəcə gözü yummuşdu ki, gördü gəlin deyir:

– Üşüyürəm, manı titrətmə tutub, çuxanı üstüme ört.

Oğlan tez çuxanı gəlinin üstünə örtdü. Lakin tezliklə gəlin yena dedi:

– Üşüyürəm, gəl bir yerdə uzanaq, bəlkə mənə soyuq olmaya.

Oğlan eləcəz qalıb gəlinin yanında bir az aralı uzandı. Gördü ki, yox, gəlinin fikri ayırdı, ona görə qılincını çıxarıb aralığa qoydu. Lakin gəlin qılınca baxmayıb oglana tərəf aşmağa cəhd edirdi.

Oğlan dedi:

– İlahi, sən bu ara qılınca elə hündür və kəsərlə et ki, gəlin bəri aşa bilməsin.

Oğlan bu sözü deyən kimi qılinc dönüb uca bir tırə dağ oldu: oğlan bir üzündə, gəlin o biri üzündə qaldı.

O vaxtdan həmin tırəye “Ara qılinc” deyilir.

Allahu-Əkbər dağı

Bizə nəhaq yerə “qılinc müsəlman” demirlər. Doğrudan da, keçmişdə babalarımızı qılinc gücünə müsəlman ediblər. Qədim vaxtlarda bu yerin camaaati aya-güne sitayış edirmiş. Bir gün ərəblər qoşun çəkib bura gelir. Camaaat qaçıb dağda-daşda gizlənir. Ərəblər bunları tutub dağın bir hamar yerində saxlayırlar. Bunların üstünün böyüyü deyir:

– Hər kim “Allahu-əkbər” desə, müsəlman olsa, ona dəyməyəcəm. Amma, “Allahu-əkbər” deməyəni diri-dirisi torpağa basdıracağım. Adamları bir-bir, iki-iki, beş-beş araya çəkirlər. Nə qədər eleyirlərse də, heç kim Allahu-əkbər deməyən neçə min adamı torpağa basdırırlar, nəticədə də bu dağ əməla gelir.

Ona görə də, Şamaxı rayonu Kolanı ərazisində olan o dağa “Allahu-əkbər” dağı deyirlər.

Mis qazan

Bir kasıbin evinə qonaq gəlməşdi. Xörək bişirməyə qazanı yox idi. Qonşuya gedib əmanət bir qazan istədi. Qonşu çox səxavəli idi.

Qazanı verib dedi:

– Ay qardaş, qazanı sənə bağışlayıram, daha qaytarma. Bu bir toyuğu da apar kəs, bişir, qonağı yola sal.

Kasib razılıq eləyib eve geldi. Qonağı üçün xörək bisirib yola saldı. O gündən işi avand oldu: Hara getdi - pul, qızıl tapdı, əkdiyi bira-beş məhsul verdi, aldiğimi ucuz, satdığını baha sata bildi. Var-dövlət üstüste töküldü. 5-6 ilə böyük dövlət sahibi oldu.

Səxavəli qonşu isə qazanı kasiba bağışladığı gündən kasıbladı, işi əydi, məhsulu azaldı, əkdiyi bitmədi, mal-qarası qırıldı, axırdı baş götürüb eldən-obadan çıxdı ki, qoy menim əlim aşağı olmağımı heç kəs bilməsin. Lakin başqa yerlərdə vəziyyəti lap pisledi, iş o yera geldi ki, qapı-qapı gəzib pay yüksəməli oldu. Bu kişi dilənci veziyətində ələndə oğluna vesiyət elədi ki, bas bizim əslimiz filan yerdədir, get ora, nə təber olsa, qurd öz örüşündə ac qalmaz.

Oğlan bir neçə ildən sonra çox üzgün vəziyyətdə gəlib atasının obasına çıxdı, qapı-qapı gəzib vaxtılıq atasının qazan bağışladığı adamın evinə geldi.

Bu şəxs indi çox varlı və səxavəli idi. Nökəri xəbər verdi ki, bəs, ağa, bir kasib, xəstə cavan pay istəyir. Ev sahibi dedi:

– Çağrı gəlsin içəri.

Oğlan içəri gəldi. Ev sahibi ona çay-çörək yedirdi. Sonra kimliyini soruşdu. Oğlan dedi ki, bas mənim atam bu obadandır, adı da filan-kəsdür, işi əydiyi üçün buradən köçüb qurbanətə öldü.

Ev sahibi onun ruhuna bir "fatiha" surəsi oxuyandan sonra ayağa durub o biri otağa keçdi. Vaxtılıq qonşusunun ona bağışladığı qazanı qızılılla doldurub, gotirib oğlana verdi. Oğlan təcəccübələ soruşdu:

– Ay əmi, bu qədər də səxavət, qiyim olarım?

Ev sahibi dedi:

Əzizim, mis qiyana,
Qurbanam Misqiyana,
Qızıl-gümüş qiyaram,
Vaxtılıq mis qiyana.

Qız daşı

Müslüm bəyin qızı Soltan xanım əmisi oğluna göbəkkəsmə idi. Lakin qız onu deyil, rəncəber Xəlili sevirdi. Bu xəbər bəyin qulağına

1. topominidir.

çatıldı da, ona qulaq vermedi, ağsaqqalları yiğib qızı üçün nişan götürdü. Qızını qardaşı oğluna nişanladı. Qardaşı ölüyü üçün, toyu da özü elemək fikrində olduğunu bildirdi. Bəy, toyun tədarükünə başladı.

Soltan xanım çox ağlayıb-sitqadı, atılıb-düşdü, yalvardı ona qulaq asan olmadı. Nəhayət, toy günü yaxınlaşdı. Soltan xanım sevgilisi Xəlili çağırtdırdı dedi:

– Atam məni zorla əmim oğluna verir. Sabah toydur, əgər bu gecə məni qaçırmasan, sonra daha mümkün olmayacaq.

Xəlil razılışdı. Gecə ikən at minib oradan çıxdılar. Bunların getməyini bilən olmadı. Səhər qonaqlar gəldi, toy başlandı. Bəyin arvadı qızın qaçmasını ərina xəbər verəndə kişi dedi:

Heç səs-küy salma, qoy toyu yola verək, lap yera də girsə, tapıb gətirəcəyəm.

Toy sovuşdu. Qulluqcu qızlardan birini geyindirib üzü örtülü pərdənin dalında oturtdular.

Səhər Müslüm bəy öz yaxın adamları ilə Xəlil ilə Soltanxanımı gəzməyə gətdilər. Onlar düz 12 gün gəzib-dəlaşandan sonra axırı ki, qızla oğlunu dağda tapdırılar. Xəlili elə oradaca doğradılar. Qızı isə kəndə gətirdilər. Bəy öz qızını zəncirləyib qapıya bağladı. Bir başqa bəyin qızını alıb qardaşı oğluna gəlin gətirdi.

Toyun sabahı günü Soltanxanım kəndin qırığına çıxardılar. Orada onu daşa qalaq elətdirdi. Əvvəlinci daşı özü atdı, sonra da nökəri-nayıb. Daş üst-üstə qalanıb iri bir təpə oldu.

O təpəyə indi də "Qız daşı" deyirlər.

Molla yeri

Bir qadın köçdən aralı düşüb qalmışdı. Ona görə piyada gedib özünü köçə çatdırmaq istəyirdi. Lakin hava qaraldoğlu üçün qorxurdu ki, yolu itirər, qurda-quşa və ya qaçaq-quldura rast düşər, birdən o gördü ki, dalda bir atlı gəlir. Qadın gördü ki, bu şəxs görkəmindən molladır, özü də yaşılı adamdır. Ona görə də daha ehtiyat etmədi və atlıya yaxınlaşıb dedi:

– Ay əmi, köçdən dala qalmışam, Allah xatirinə, mənə pasiban ol, köçə yetir. Qaranlıq düşüb, qorxuram yolu itirəm.

Molla baxıb gördü ki, bu bir cavan, gözəl gəlindir, dedi:

– Gəl min atın tərkinə, səni aparım köçə çatdırıım. Gelin arxayınlıqla gəlib atın tərkinə mindi. Bir qədər yol gedəndən sonra hava

tamam qaraldı. Gəlin gördü ki, deyəsən bunlar yoldan tamam aralı gedirlər. Amma utandığından bir söz demədi. Bir qədər gedəndən sonra molla dedi:

– At çox yorulub, düşək ona bir az dinclik verək sonra minib tez gedib çatarıq. Gəlin ələcsiz qaldı, hər ikisi atdan düşdülər. Yerə düşən kimi molla geline toxunmaq istədi. Gəlin çox yalvardı, and verdi, lakin molla fırıldan dönmədi. Onda gəlin ələcsiz qalıb dedi:

– Allıh, sən özün meni rüsvay ełəmə.

Elə o saat yer ayrıldı və molla torpağı batdı. Torpaq üstünü örtdü. Gəlin molların atını minib köçə çatdı. O vaxtdan bəri, Tava kəndi yaxınlığında olan o yere "Molla yeri" deyilir.

Şəhid qəbri

Avar xanım atlaları kəndi talan elayıb gecə ikən geri qayıdırıldılar ki, azman dərələrin, şış qayaların, keçilməz meşələrin içinde azib-qaldılar. Üç gün o yan bu yana gəzəndən sonra özləri də, atları da üzüllüb əldən düşdülər, yeməyə də bir şeyleri qalmadı. Onlar belə vəziyyətdə ikən yanlarına bir qız gelib çıxdı. Atlaların başçısı soruşdu:

– Ay qız kimisən, nəcisinən, hardan gelib, hara gedirsən?

Qız dedi:

– Mən burdan bir az aralıda, bax o dağın dalında oluram, özüm də ata-anamla birlikdə meşədəki evimizdə oluruq, mən dağın başına çıxmışdım, gördüm siz ele üç gündür ki, bu həndəvərdəsiniz, başa düşdüm ki, azmınız. Dədəmə dedim, o dedi ki, qızım mən qocalmışam, bir elə yolu gedə bilmərəm. Sən cavansan, get yolu onlara göstər. Odur ki, mən də gəldim.

Atlalar çox sevindilər. Yüklü atlardan birinin yükünü o biri atlara paylaştırdılar. Atı yəherləyib qızı verdilər. Qız atı mindi və dəstənin başında getdi. Bir qədərdən sonra qız atı tərpətdi, irəli çıxdı, atlalar da yeyinlədilər. Bərk çapa-çap düşdü, elə bildilər qız atı götürüb qaçır, atlalar cilovunu buraxdılaraq.

Qız elə bil bunu gözləyirmiş, ata elə bir gəliş gəldi ki, o quş kimi götürüldü, hamı atı onun dalınca çapdı.

Birdən qarşıya sərt bir uçurum çıxdı, qız da, dalınca çapanlarda hamısı uçuruma tökülb oldu. Sən demə, qız quldurları məhv etmək üçün bunu irəlicədən düşünübümüz. Özü məhv olsa da, düşmənleri də məhv etdi.

Qızın meyidini tapıp dağın başında dəfn etdilər. Ona indi də "Şəhid qəbri" deyir və ziyarətə gelirlər.

Pir Hüseyn

X əsrin məşhur şairi Pir Hüseyn Şirvani çox məşhur həkim, müneccim və nəqqas idi; dünyada hər dərdin dərmanını elər, hər köməksizin dadına çatardı.

Bir gün, öz evində oturmusdu. Birdən qapiya bir ferraş gelib dedi:

– Şahim hərəmlərindən biri bərk xəstələnib, şah əmr etdi ki, saraya gələsən.

Pir Hüseyn yerindən qalxırdı ki, ayaq yalın bir uşaq təngənəfəs özünü həyətə saldı:

– Həkim baba, -dedi, -naxırçı Məmmədin anası Gülsüm qarımı ilan vurub, səni çağırırlar.

Pir Hüseyn şahın çağırışına deyil, naxırçının evinə getdi. Şah bundan xəber tutub şairi Şamaxıdan insan yaşamayan bir vadidə - Pirsaat çayının ilan məleyən bir düzənliliyinə sürgün elədi.

Şair burada bir xanagah tikdirdi, xəstələri müalicə etdi, əlsiz-ayaqsızlara yer verdi, yetim-yesir saxlayıb dərs öyrətdi. Çayın sıldırıım qayalarındaki sal daşlara şahbeytlər qoydu. İller keçdi, şairin xanagahının sorağı Şamaxiya yetişdi. Şah qəzəbləndi:

– Deməli, mən şah olduğum vilayətdə bir şairin adı məndən artıq çəkilsin? Hara gedirəməsə Pir Hüseynəndən danışırılar. Heç mənim adımda düşmür. Mən buna yol vera bilmərəm.

Vəzir-vəkil onu güclə sakit elədilər.

Aradan bir müddət keçdi. Bərk acliq oldu. Pir Hüseyn Şamaxiya karvan-karvan taxıl göndərib əlsiz-ayaqsızlara paylatdırdı. Yetim-yesir öz xanagahında dolandırdı.

Şah qəzəbindən alışb yanındı. "Bu ölkənin şahı mən deyiləm, Pir Hüseyndir. Gör iş nə yera çıxıb ki, camaat iki günlük mənzilə onun ziyarətinə gedir. Bunu belə qoymaq olmaz", - deyə düşünüb bir nəfər yaxın adamını çağırırdı, pul verdi dedi:

– Get o şairi öldür, gal. Səni böyük vezifəyə qoysaqlar.

Qatil gecə ikən gelib xanagaha girdi. Qoca şair Şam işığında oturub şer yazırı. Onun sadiq müridlərindən biri də qapının ağızında mürküleyirdi. Qatil əvvəl müridi, sonra da Pir Hüseyni öldürüb aradan çıxırdı ki, hücredəkilər oyandı. Qatili tutub tika-tika doğradılar.

Pir Hüseyinlə müridini elə oradaca, Xanəgahda, hücrələrin birində dəfn etdilər. Şirvan əhli şairin qəbrini ziyarət etməyə getdi. Ora indi də "Pir Hüseyin" ziyyarətgahı adlanur.¹

İki ana

Veysəlqara pirinə ziyarətə gelmiş yüzlərlə qadın, uşaq və kişi vardı. Elə oldu ki, burada iki qadın öz qundaq uşağıni hücrənin birinə yan-yanı qoyub ibadətə getdi. Qayıdır gələndə gördülər ki, burada cəmi bir qundaq var. Hər ikisi dedi:

– Bu uşaq məməmkindir.

Həqiqətən də uşağın ikisi də oğlan idi və qırmızı yorğançaya bükülmüşdü, ona görə də camaat bilmədi ki, bunların hənsi haqlı, hənsi haqsızdır. Səs-küy qopdu. Qadınların ikisi də qundağı almaq isteyir, ağlayıb çığırıldırılar.

Səsə pirin mücöviri şair Məlali geldi.

O, hadisəni öyrənen kimi dedi:

– Nə olar, indi ki, belədir, onda bu qalan uşağı ortasından bölüb yarısını birinize, yarısını da o birinize verəcəyəm.

O, bunu deyib qundağı qucağına götürdü, cibindən biçağı çıxardı və bəleyin ipini kəsməyə başlayanda qadının biri dedi:

– Amandır, baba, uşağı kəsmə, ver ona aparsın, mən istəmərim!

Şair gülümsündü və hamının təəccübünə baxmayıb uşağı ona verdi:

Camaat dedi:

– Ay pir baba, axı bu arvad uşağı istəmədi, niyə ona verirsən?

– Uşağın anası budur, çünki uşağın öldürülməyinə dözmədi. O biri qadın isə anası deyil. Ona görə də mən bəleyi kesəndə ürayı sancmadı. Əsl ana budur ki, uşağın kəsilməyindənə yad qadına verilməsini xahiş etdi.

Qanlı qala

Davud xanın qızı Dürdana kasib kəndli Niyazı sevirdi. Atasının onu heç vaxt Niyaza verməyəcəyini bildiyi üçün bir gün o, Niyaza xəbər göndərdi ki, gel məni apar. Niyaz da öz dostu ilə gəldi. Xanın

1. Hacıqabul regionu.

ilxisindən üç at tutdular, minib Dağıştana getdilər. Bundan yalnız qızın bir bacılığı xəbər tutmuşdu. Amma, sən demə, bir çugulcu da bunları güdürmüş.

Xan ovda idti. Eve qayidian kimi əhvalatı bildi. Çuğulcu hamisini yerbayer danışdı. Xan onları axtarmağa bir dəste atlı gönderdi. Aradan bir həftə keçməmiş qaçqınları tutub getirdilər. Xan əmr etdi onları zindana salsınlar. Özü isə şəhərin kənarında kiçik bir qala tikdirməyə başladı. Qalanın divarları yerden 2-3 daş qalxandan sonra xan əmr etdi:

– Qızımı da, Niyazı da, onun yol yoldaşını da getirib divara vurun!

Xanın qohum-eqrəbəsi, ağsaqqallar çox yalvarıb-minnət etdilər, o, dediyindən dönmədi, gençleri divara vurdular. Sabahı gün xanın əmri lə Dürdanənin qaçmağını biliib ona xəbər verməyən qızı da getirib divara hördülər. Bu qızı divara hörendə o, ağlaya-ağlaya bir bayati dedi:

Bu qala qanlı qala,

Divarı canlı qala.

Allah buna yol verməz,

Mən ölüm, qanlı qala.

Allah tealanın keraməti ilə o gəncələr qalanın höküksünlə ağlayan daşa döndülər. İndinin özündə həmin daşlarda su damcıları görünür. O vaxtdan bəri həmin qalaya "Qanlı qala" deyirlər.

Cavanşir

Cavanşir öz qoşunu ilə Şamaxiya gəldi. Qoşun Küdrü düzünü keçib dağa qablandırılar. Birdən elə bir nəhəng dərəyə düşdülər ki, heç yana çıxa bilmədilər. Hər terəf sildirilmiş qayalıq idi; nəinki atlı, heç piyada da dırmana bilmirdi. İki gün burda qaldılar. Cavanşir baxıb gördü ki, vəziyyət ağırdır, əger tezliklə tədbir görülməsə qoşun mahv olacaq. Çox fikir elədi, axırı bu qərara gəldi ki, qayanı yarıb qoşunun çıxməsi üçün yol açılsın, lakin qoşun əhlində külüng, tişə və qeyri aletlər yox idi. Çarə bir qılınca qalrıdı.

Cavanşirin qılınıcı ildırım daşından düzəldilmişdi. Onu gözbehəyi kimi qoruyurdu. Lakin indi başqa çarə yox idi. Gecə qoşun əhli yatan zaman Cavanşir öz vəziri ilə birlikdə qayalığın ayağına gəldi. Bir qədər ölçüb-biçidkən sonra işe girdi. O, hər dəfə qılınıcı qayaya vuranda elə bir ildırım şaxıydı; qaya parça-parça olub töküldü. Cavanşir bu qayda ilə səhər açılanda yənə qoşunun içinə qayıdı. Gündüz

bir təhər əsgərlərin başını qarışdırıldı. Gecə yenə qayanı çapmağa başladı. Bu minval ilə üç gecə yatmadı, yataq bilmədən qayanı çapdı, nəhayət, dərədən çıxmaga bir yol açdı.

Səhər qosun əqli gördü ki, Cavanşir qayanı çapib yol açıb. Həç kim inanı bilmədi ki, üç gecəyə qılınca qayaları çapib yol açmaq olar.

Cavanşir dedi:

– Əgər qolunuzda el qüvvəli, ürəyinizdə el məhəbbəti olsa, dağdaş sizin önnünüzde dayana bilmez.

O vaxtdan həmin qayaya "Cavanşir"¹ deyirlər.

HƏSƏNXAN BAĞI

Bakı-İsmayıllı şose yolunun Basqal kəndinə haçalanın yolun ətrafında yerləşir. Həsenxan bağı. Belə rəvayət edirlər ki, Şamaxı xanı Mustafa xanın zamanında həmin bağın yaxınlığında yaylana galən tərələmə eləni iki gəncin toyunu çaldırırmış. Həmin vaxtlar toyda üç gün-üç gecə keçirilərdi. Adəmə görə, toy üçün xan seçərdilər. Xanında ki, özünün "vəzir-vəlli", "fərraş-cəlladı" olardı. Toyun xanı Həsən adlı baməzə, sözün-soyun yerini bilən bir nəfər idi.

Bu zaman Şamaxı xanı Mustafa xanın da dimağının çağ vaxtı idi. Fit qalasında yaylayırdı.

Toyun itkinci günü toyun xanı Həsən "vəzir kekile" fərman verir.

– Fit dağında dincələn Mustafa xanı məclisə dəvət etmək lazımdır. Camaat onu qınayır. Həsən xan dediyindən daimi "Vəzir-vəkil" Fit dağına - xanın yanına 2-3 nəfər adam göndərir.

"Qasıdlər" Fit dağına gəlirlər. Keşiqciler xanı görmək içtəyirik - deyirlər. Ən nəhayət, Mustafa xan elçiləri qəbul edir. Elçilər dillənir:

– Bizim toyun - məclisin xanı sizni toya dəvət edir. Adətlərə bələd olduğu üçün xan edənə kimi gülür.

– Yaxşı gələrəm.

Elçilər geri qayıdırular. mustafa xanın əzir-vəkilə deyir:

– Hazırlanan, gedən "xanın" hüzuruna, saray əqli yola düşür. Xan yolda öz adamlarına deyir:

– Əgər o adam bizi xan kimi qəbul etse, özünü xan kimi aparsa, ona hörmət edəcəm, dost olacam. Yox. əger, məni görən kimi çəşbaş olsa, qorxuya düşsə. boynunu oradaca vurduracam.

1. Qobustan rayonu Nabur kəndi.

Günortadan keçmiş xan öz adamları ilə toy yerinə çatır. Toyun xanına xəber verirler ki, Mustafa xan teşrif buyurub. O, yanındakı qançaya deyir:

– Mustafa xana deyin ki, bir az gözləsin. Yanında başqa adamlar var. Onlarla işimi qurtaran kimi qəbul edəcək. Bu cavabı eşidən Mustafa xan yenə qəşs edənə kimi güldü. Bir azdan keşikçi Mustafa xanın yanına gelib dedi:

– Xan, buyurun içəri, Həsən "xan" sizi gözləyir. Mustafa xan içəri keçir.

Həsən "xan" deyir:

– Xan, məclisinizə xoş gəlib. Gelişinizi hamımız sevinirik. Xan, buyurub keçin yuxarı başa, tapşırışam Size yaxşı qulluq edəcəklər. Xan yenə gözleri yaşaranı kimi gülür. Sonra üzünü məclisə tutub yolda kəsdii şərti söyləyir. Mən gördüm ki, Həsən özünü əsl xan kimi apardı. Odur ki, belə gözəl toy edəminiz, onun belə bacarıqlı "xan" olduğu üçün mən bu gündən Həsənlə dost oluram. Bu ərazidəki bağbağanı da ona bağışlayıram. Adını da qoyuram "Həsenxan" bağı. O vaxtdan bu günə kimi həmin bağ Həsenxan bağı adlanır.

**HAQQINDA ƏFSANƏ, RƏVAYƏT VƏ XALQ
YÖZÜMLARI ƏLDƏ ETDİYİMİZ ŞIRVAN TOPONİMLƏRİ**

Toponimin adı

Yerləşdiyi ərazi

Avaxıl kəndi	Şamaxı regionu
Axtaçı kəndi	Kürdəmir rayonu
Adnali kəndi	Şamaxı regionu
Alxasova kəndi	Göyçay regionu
Alpout kəndi	Ucar regionu
Ata-Şopqur	Abşeron regionu
Ağsu çayı	Ağsu regionu
Alrı kəndi	Ucar regionu
Allahuəkber dağı	Şamaxı regionu
Axtaçı kəndi	Ağsu regionu
Ağ çay	Dəvəçi-Xaçmaz regionu
Ata çay	Dəvəçi-Xaçmaz regionu
Bayat kəndi	Şamaxı ərazisi
Baba dağı	İsmayıllı ərazisi
Basqal kəndi	İsmayıllı ərazisi
"Burxana" mağarası	Quba, Afurca kəndi
Beşbarmaq dağı	Dəvəçi ərazisi
Bəydövül kəndi	Göyçay regionu
Bıçaqqı kəndi	Zərdab regionu
Bicov kəndi	Ağsu regionu
Bala Şöñqur	Abşeron regionu
Bugurt qalası	Şamaxı regionu
Boəmi kəndi	İsmayıllı regionu
Bibi Heybat	Baki şəhəri
Borodval kəndi	İsmayıllı regionu
Buynuz kəndi	İsmayıllı regionu
Bərgüşad kəndi	Ucar rayonu
Verna kəndi	İsmayıllı regionu
Qaracallı kəndi	Ucar regionu
Qurdar məhelləsi	Göyçay şəhəri
Qulaqkasılıq yer	İsmayıllı regionu
Qanlı daş	İsmayıllı regionu
Qara qaya	Şamaxı regionu

Qanlı göl	Hacıqabul regionu
Qanlı qaya	Şamaxı-Qobustan
Qozlu çay	Şamaxı regionu
Qalacıq kəndi	İsmayıllı regionu
Qalacıq yeri	Qobustan
Qarabaqqal kəndi	Göyçay regionu
Qalaxudat kəndi	Quba regionu
Qeriblər kəndi	Ağdaş rayonu
Qara təpə	Ucar regionu
Qəşəd kəndi	Ağsu regionu
Qarayman dağı	Qobustan regionu
Qanlı qaya	İsmayıllı, Fit dağı
Qaraqobu	Qobustan regionu
Qaraqoyunlu kəndi	Ağsu kəndi
Qaracızlı kəndi	Qobustan regionu
Qıztepə	Ucar regionu
Qarabel qışlağı	Şamaxı-Qobustan
Qacano dərəsi	Şamaxı regionu
Qara çay	Dəvəçi-Xaçmaz regionu
Daxar kəndi	İsmayıllı ərazisi
Dədəgünəş kəndi	Şamaxı regionu
Daşlı bulaq	Şamaxı regionu
Daşlı bulaq	İsmayıllı regionu
Dolbat qışlağı	Ağsu regionu
Damci bulaq	Ağsu regionu
Diri Baba türbəsi	Qobustan regionu
Dübra dağı	Şamaxı-Qobustan regionu
Dovşan bulağı	Qobustan regionu
Əhən kəndi	İsmayıllı regionu
Əngəxaran kəndi	Şamaxı regionu
Ərçiman kəndi	Şamaxı regionu
Zarat kəndi	Şamaxı regionu
Zərnəva kəndi	İsmayıllı regionu
Zərdab şəhəri	Zərdab şəhəri
Ilxiçı kəndi	Ağsu regionu
İsmayıllı şəhəri	İsmayıllı regionu
İsgəndər dərəsi	Şamaxı regionu
Yarpızlı bulağ	Şamaxı regionu

Yelli qaya
 Yabani Baba dağı
 Kül təpə
 Kolanı
 Kəlexana kəndi
 Kür çayı
 Kükel kəndi
 Kərimbəyli
 Gülüstan qalası
 Gülcəhan ovlağı
 Güyüm kəndi
 Girdiman qalası
 Gümüşqala dağı
 Gündörməz dağı
 Göycay çayı
 Gilgil çayı
 Gəlin qayası
 Gicəki dağı
 Lahic dağı
 Ləngəbüz
 Ləkçilpaq kəndi
 Lək kəndi
 Mələhəm kəndi
 Minaxor məhəlləsi
 Muğan qəsəbəsi
 Mixtökən dağı
 Mövlamalar məhəlləsi
 Mahmud ağa yeri
 Nanəli bulaq
 Nabur kəndi
 Niyal qalası
 Nüydü kəndi
 Nügədi kəndi
 Navahı kəndi
 Namazgah kəndi
 Nağaraxana kəndi
 Nehrəqırın
 Nurun kəndi

Qobustan regionu
 Qobustan regionu
 Ucar regionu
 Qobustan regionu
 Şamaxı regionu
 Kürdəmir rayonu
 Ağdaş rayonu
 Əli-Bayramlı regionu
 Şamaxı regionu
 Quba, Qimil kəndi
 İsmayıllı regionu
 İsmayıllı regionu
 İsmayıllı regionu
 Hacıqabul regionu
 Göycay regionu
 Dəvəçi-Quba regionu
 Qobustan, Sündi kəndi
 Qobustan erazisi
 İsmayıllı regionu
 Ağsu regionu
 Göycay regionu
 Ucar regionu
 Şamaxı regionu
 Şamaxı regionu
 Hacıqabul regionu
 İsmayıllı regionu
 Kürdəmir,
 Şamaxı regionu
 Şamaxı regionu
 Qobustan regionu
 İsmayıllı regionu
 Ağdaş regionu
 Quba regionu
 Hacıqabul regionu
 İsmayıllı regionu

Sanqalan dağı
 Surxay qalası
 Sumqayıt
 Sündü kəndi
 Siğrlı kəndi
 Samur çayı
 Sarı qaya
 Sənger düzənləyi
 Sərdəqala yaylığı
 Sulut kəndi
 Talıştan kəndi
 Taxta yaylağı
 Təngə dərəsi
 Tufan quyu
 Torağay dağı
 Uduł kəndi
 Ülgüt kəndi
 Fit qalası
 Osmanbəyli kəndi
 Ömrəbəylilər məhəlləsi
 Pirdavud yaylağı
 Poladlı kəndi
 Pirsaat çayı
 Pirəbülqasım kəndi
 Rəncəber kəndi
 Xatman kəndi
 Xan yurdı
 Xan yurdı
 Xardag kəndi
 Xosrov kəndi
 Xan qalası
 Xinalıq kəndi
 Xirdapay kəndi
 Xəzinə yeri
 Xəzinə yeri
 Haput kəndi
 Haramı kəndi
 Həzrə çayı

Ağsu regionu
 Ağdaş regionu
 Sumqayıt şəhərinin adı
 Qobustan regionu
 Kürdəmir regionu
 Quba regionu
 Qobustan regionu
 Şamaxı regionu
 Şamaxı regionu
 İsmayıllı regionu
 Şamaxı regionu
 Qobustan regionu
 Quba regionu
 Şamaxı, Nüydü kəndi
 Qobustan erazisi
 Hacıqabul regionu
 Şamaxı regionu
 İsmayıllı regionu
 Şamaxı regionu
 Göycay şəhəri
 İsmayıllı regionu
 Qobustan regionu
 Şamaxı regionu
 İsmayıllı regionu
 Şamaxı regionu
 Hacıqabul regionu
 Ağsu regionu
 Ağsu regionu
 Şamaxı regionu
 İsmayıllı regionu
 Ağdaş regionu
 İsmayıllı rayonu, Lahic kəndi
 Quba regionu
 Kürdəmir regionu
 Qobustan regionu
 Ağsu regionu
 Quba regionu
 Hacıqabul regionu
 İsmayıllı regionu

Harayıçı nənə
Çaxmaqlı kəndi
Çənlibel dağı
Çırraqala
Çıldağ
Çiyini kəndi
Çobançatdadandan dağı
Canqu meşəsi
Cengan kəndi
Cülyan kəndi
Cırdı-pırtı məhləsi
Cərdan kəndi
Carlı kəndi
Şamlı kəndi
Şabran qalası
Şilyan kəndi
Şərgah

Şamaxı regionu
Xaçmaz regionu
Qobustan regionu
Dəvəçi
Qobustan regionu
Ucar regionu
Şamaxı-Qobustan
Şamaxı regionu
Hacıqabul regionu
İsmayıllı regionu
Şamaxı şəhəri
Ağdaş regionu
Kürdəmir regionu
Qobustan regionu
Dəvəçi regionu
Ucar regionu
Şamaxı,Kürdəmir regionu

V. NAĞILLAR

QADIN SƏDAQƏTİ VƏ YA QARA SÖVDƏGAR

Hekati-hükati. İldə verər yeddi tavar zəkatı. Boyaqçı küpün açdı, boyadı məmlekəti. Milçək menzilli Kür keçdim. Yaba ilə dovğa içdim. Bu boyda yalan görməmişdim...

Bələ rəvayət edirlər ki, müsləman ölkəsində çox varlı bir sövdəgar var idi. Həmin sövdəgarın gözünün ağı-qarası bir oğlu var idi. Oğlan gözəl olduğu qədər də fərasəti və gözüaçıq idi.

Şəhərin en varlı ailəsindən olan gözəl-göyçək bir qızı sövdəgar oğluna nişanlamışdı. Payızın əvvəli idi. Sövdəgar oğluna toy edib, təntənə ilə gəlin getirdi. Həmin axşam yoldaşları sövdəgara dədilər ki, gəmi çıxıb getmek istəyir. Sövdəgar başlıolmuş oğlunu yanına çağırıb deyir ki, bir daşıq də olsa kecikmək olmaz. Özünü tez gəmiyə çatdır, yoxsa evimiz yixılar.

Oğlan gəlinin üzünü görmədən yola düşür və tacirlərlə birgə gəmiyə minir. Gəminin yolu uzaq ölkələrə idi. Bir neçə gün yol gedirlər. Gecənin bir alemində dənizdə firtina başlayır. Gəmi suyun üzərində saman çöpü kimi gah fışəngə qalxır, gah da ele bil'dənizin dibinə gedir. Nəhayət, şiddetli bir dalğa gəmini bir qayaya çırır. Gəmi və gəmidəkiler məhv olur. Qəzədən sövdəgarın oğlu bir taxta parçasının üstünə düşür. Şəhər açılanadək oğlan özünə gəlir. Dənizdə əsən külək üstündə həmin oğlanın olduğu taxta parçasını suyun üzərində qarşısına alıb qovur. Nəhayət, oğlan bir də görür ki, taxta parçası qəzaya uğramış bir gəmiyə yaxınlaşır. O birtəhər gəmiyə çıxa bilir. Oğlan gəmini gəzib dolaşır və görür ki, burada azı altı aylıq azuqə var. Bu qayda ilə oğlan gəmide yaşayıb, ümidiini Allaha bağlayır.

Oğlanın gəmide yaşamasından 3 gün sonra, görür ki, dənizdən 3 qız çıxbı gəmiyə tamaşa eləyir. Bu hadisə 2-3 gün belə davam edir. O, qızların sudan hansı vaxt çıxdıqlarını dəqiq yadında saxlayır. O, qızların sudan çıxdığı yerin yaxınlığında gizlənir. Qızlar sudan çıxbı gəmiyə tamaşa edəndə, əlini atıb qızın birinin bilətgindən yapışır gəmiyə çıxarı.

Gəmiyə çıxarılan qız quruya öyrənmediyi üçün təngənəfəs olur. Ona görə də oğlan vaxtaşırı qızı suya salıb çıxarır. Bir müddətdən sonra qız quruya öyrənir. Oğlan dənizdən balıq tutaraq, acliqlarını dəf edir. Gəmide oğlanla qız yaxınlıq edir. 9 ay, 9 gün, 9 saat, 9 dəqiqə, 9 saniyə tamam olandan sonra, qız bir oğlan uşağı doğur.

Xeyli müddet gəmidə yaşıdıqdan sonra, dəniz qızı oğlandan icazə istəyir ki, izn ver, gedim ata-anamı görüm. Tez qayıdırıam. Oğlan dəniz qızına icazə verir. Qız vaxtında qayitmadiği üçün oğlu deyir: "Ata, icazə ver gedim anamı getirir". Atası icazə verir. Oğlu isə vaxtında qayitmir. Təklik Qara sövdəgarı kor edir. Bir gün oturub öz halına ağılayırdı. Bu vaxt deyirler ki, bər naqqə balıq qərbden-şərqə doğru üzür. Qara sövdəgar gəmimə olan bütün alətlərdən istifadə edərək böyük bir qarmaq düzəldir. Naqqə qəlib keçərkən qarmağı onun quyrığuna keçirir. Qarmağın bir ucu gəmiyə bənd edilmişdi. Naqqə sahil boyu üzürdü. Bir meşənin yaxınlığından keçərkən Qara sövdəgar kəndiri həlqə edərək bir yekə daşa atır və sahile çıxır. Bir qədər meşədə gəzərek meyva ilə qidalanır. Axşamüstü qurd-qusdan qorunmaq üçün bir uca ağaca dırımsıb, budaqlar arasında özüne yer düzəldir. Axşamdan bir qədər keçmiş bir meymun ağacın dibinə gələrək, ağacdakı adama işarə edir ki, yera düşsün. Sövdəger qorxudan meymunun tələbini yerinə yetirir. Meymun onun dalınca gelməyi əmr edir. Bir qədər getdiğən sonra bir mağaraya daxil olurlar. Gündüzler, gecələr müəyyən vaxtlarda ov edirlər.

Meymun mağaradan çıxan kimi Qara sövdəgar da mağaradan çıxır. Bir dəfə meşəni gəzərkən sövdəgar təknəyə oxşar bir ağac qalığı tapır və onu dənizin lap yaxınlığına sürüyür. Sabahısı meymun mağaradan çıxbı ova getdiğən sonra Qara sövdəgar sahile gelir. Təknəni suya salaraq onun içine atılır. Neçə gün, neçə gecə yol getirmesindən xəbəri olmur. Çünkü açıdan bayılmaçıdı. Nəhayət, külək içinde Qara sövdəgar olan təknəni bir limana getirir. Sahilde olan adamlar təknəni və içərisində bər qaralı görürler. Onlardan iki nəfəri qayğı minib, təknədəki adamın huşunu itirdiyini görürler. Ona tez yemək və su verirlər. Qara sövdəgar özüne gəldikdən sonra adamlar onu şəhər başçısının yanına aparırlar. Başçı onu dinlədikdən sonra deyir: Biz sənə iki təklif edirik. Əger gedəcəksənə, sənən üçün pul yıqaq, yola salaq, yox, əger qalmaq istəyirsənə, sənə evləndirək. Qara sövdəgar ikinci təklifi qəbul edir. Başçı adam göndərir, bir qadın getirirlər. Qadının və kişisinin razılığını alandan sonra onların kəbinini kesirlər. Qadın ərinin evinə aparır. Kişi görür ki, bunun dövlətinin qədəri-qəsəmi yoxdur.

Peyzizin axırı idi. Qadın iki yəhərləti getirdi. Ərinə deyir ki, gəl gedək, qoyun sürümüzü, naxırımızı və ilximizi yoxlayaq. Bunlar ata süvar olub otlaplara gedirlər, sürürləri və ilximi yoxlayıb, axşamüstü evə qayıdlırlar. Həmin adamlar nazik paltarda idi. Soyuq kişiye bərk kar-

edir. Eve çata-çatda kişi deyir: -Pah atonnan, nə yaman soyuqdur. Bu sözü eşidəndə arvad üzünü kişiye tutub deyir:

-Sən Allahu işinə qarışdın. Bizimki tutmaz. Qadın darvazadan içəri girib qapını bağlayır. Kişi nə qədər yalvar-yaxar edirse, qadın ona cavab belə vermır. Bundan sonra Qara sövdəgar fikirləşir ki, bunların qadınları belədir. Kişi bilsələr, məni öldürürəl. Ona görə də gecəyən həmin yerdən baş götürüb qaçırl. Sövdəgar bir neçə gün ac-susuz yol getdiğən sonra bir şəhərə çatır. O, məscidin həyatına gedir. Günorta namazından çıxan camaat yad bir admanın həyatda oturub başını döşünə doğru əydiniğini görür. Həmin adəmi axundun yanına aparırlar. Axund deyir:

-Əgər burada qalacaqsansa, sənə bir qız verək, bizimla yaşa. Sövdəgar razılıq verir.

Axund göstərişinə emel edərək gözəl-göycək bir qız getirirlər. Axund bunların kəbinin kəsir. Kişi ilə arvad bir müddət yaşayırlar. Günlərin bir günü arvad olur. Kişi qəm dəryasına qərq olur. Sövdəgar buradakı həyatından çox razi idi. Ona görə ki, arvadı onu çox əzizlər, hər sözünü can-başa yerinə yetirirdi. Meyiti dəfn üçün hazırlayandan sonra ağaqqallar kişinin yanına gəldilər. Onlar kişiye ürək-dirək verdiğən sonra dedilər ki, hazırlan. Sövdəgar niyə hazırlanmışığın onlardan soruşdu. Cavab verdilər ki, bizdə qayda belədir, kişi öləndə arvadı da onunla o dünyaya yola salırıq. Həmçinin arvad öləndə də belə edirik.

Bəli, camaat evdən kişi üçün altı aylıq ruzi götürüb dəfn yerinə gəldilər. Sövdəgar bütün bu işlərə mat qalmışdı. Bu yerdə kişisinin belinə ip bağlayıb dərin bir quyuya salladılar. Kişi meyiti açıb bir tərəfə tutladı. Sonra onun üçün hazırlanmış yemək-icməyi quyuya salladılar. Qara sövdəgarın ağılı üstüne gəldikdən sonra, buranın çox geniş yer olduğunu və çoxlu insan sümüklərini nəzərdən keçirdi.

Beləliklə, sövdəgar quyuda qənəətlə gün keçirməyə başladı. Bir gün quyunun ağızında səs-küy olduğunu eşitdi. Bir də gördü ki, bir arvad salladılar. O, arvadın belindən ipi açdı, sonra kişisinin meyitini və var-dövlətini, yemək-icməyini növbə ilə salladılar. Bütün bunları quydaya salandan sonra sövdəgar qadına diqqət yetirdi. Arvad, nə arvad, yemə-icmə xətti-xalına, gül camalına tamaşa elə. Yetkinlik yaşına çatmış bu arvadla meyit damında gün keçirən sövdəgar günlerini başa vurdu. Bunlar burada çoxmu qaldı, azmi qaldı, deyə bilmərəm, birçə onu deyə bilərəm ki, kişi növbəti dəfn zamanı dırı göndərilən qadın və ya kişi olsun, onları öldürüb və yemək-icməyini özlərinə götürürdülər.

Bir gün səhər tezdən yuxudan duran sövdəgar eşidi ki, yaxınlıqda hənriti var. O, səssiz addımlarla ses gələn tərəfə gəldi. Gördü ki, bir tülük təzə meyitin atından yeyir. Tülük insanın ona yaxınlaşdığını görüb, qaçmağa başladı., sövdəgar onun arxasında getdi, gördü ki, tülük bir lağıma girdi. Tülük lağımdan çıxandan sonra çöl tərəfdən meytərlər olan yere işq düşdü.

Sövdəgar yatıldığı yera gəldi. O, arvadı yuxudan oytadı. Tülük ehvəlatını söyleyəndən sonra dedi ki, hazırlaş, işqli dünyaya çıxacaq. Bəli, bunlar qiyomatdır ağır, vəznde yüngül, gücləri çatana qədər qiyəmli şeylərdən götürdürələr. Qadın üçün bir dəst kişi paltarları götürdürələr.

Lağımın ağızına gəldilər. Lağım dar olduğu üçün paltarlarını soyundular. Qiymətli şeyləri və paltarlarını boxçaya yiğib ayaqlarına bağladılar. Kişi qabaqda, arvad da onun dalınca süründülər. Çox əzab-əziyyətdən sonra işqli dünyaya çıxdılar. Bu yer dənizin sahili idi. Onlar gördülər ki, uzaqdan bir gəmi gelir. Bir ağacın başına parça dolayıb gəmiyə işarə verdilər. Gəmi sahile yan aldı. Gəmidən iki qayılq suya saldılar. Həmin adamları gəmiyə apardılar. Gəmidə rahatlananından sonra, gəmi başçısı, onlara yaxınlaşış sorğu-sualı tutdu. Arvad hələ kişi libasında idi. Gəmi başçısı onun gözəl qız olduğunu başa düşüdü. Gəmi başçısı öz yerine qayğıtdıqdan sonra adamların içərisinə gəlib dedi ki, camaat gəmi batmaq üzərdir. Gəmidə artıq adam var. O adam dənizə atılmışdır. Adamlar təşvişə düşdülər.

Bunu görən gəmi başçısı dedi:

– Biz bu işi ədalətlə həll etməliyik. Çöp ataq, çöp kimə düşsə, o adam suyā atılmalıdır. Hiyləgər gəmi başçısı elə etdi ki, suya atılma çöpü Qara Sövdəgara düşdü.

Mancanaq quruldu. Başibələli Qara Sövdəgarı mancanağa qoyub dənizə atıldılar. Sövdəgar havada olarkən dənizdən bir adam çıxbıq qışkırdı:

– Qorxma, ata, gəl!

Dənizdən çıxbıq sövdəgarı xilas edən onun dəniz qızından olan oğlu idi. Oğlan atasını gəmiyə getirdi. Gəmi başçısını və onun tərəfdarlarını dənizə tulladı. Demə, həmin dənizdən çıxan qız - oğlanın anası dəniz padşahının qızı imiş. Oğlanın əmri ilə gəmini hərəkətə gətirdilər. Gəmi limanaya gəldi. Gəmi başçısının nə qədər əmlakı var idi sahilə daşıdlılar. Gəmi də Qara Sövdəgarın ixtiyarına keçdi. Oğlan sağollaşıb, dənizə baş yurdub.

Qara Sövdəgar gördü ki, bura öz şəhəridir. Neçə illər bundan əq-

dəm həmin limandan yola düşübdir. O, öz şəhərinə gəldiyinə sevindi. Pillələrlə yuxarı qalxdılar. Qara Sövdəgar gördü ki, pillənin lap qurtaracağında bir qadın oturmuşdur... Onun saçları ağappaqdır. Qadın gəlib keçenlərdən kimi isə soruşur. Onlar qadının bərabərinə çatanda, istədi qadına ianə versin. Qadın ağlayaraq, ianəni rədd etdi. Qadın bunlardan neçə il bundan qabaq, toy günü gəmiyə minərək sövdəgarlığa getmiş ərini soruşturdu. Qara Sövdəgar fikrə getdi. Qadını sorğu-sual tutdu. Gördü ki, bu onun arvadıdır. O, arvadı yerindən qaldıraraq başa saldı ki, həmin arvadın əridir.

Qara Sövdəgar arvadı ilə öz mülkünə gəldi. Agah oldu ki, ata-anası onun fəraigəna dözməyib dünyalarını dəyişmişlər. Qayınatasi və qayınanasi öləndən sonra gəlin hər gün limana gelib pillələrin qurtaracağında oturub ərini soraqlamışdır.

Budur qadının sədəqəti!

Qara Sövdəgar gəmiciyən qalan var-dövləti evinə daşıtdırdı. İstekli qadınları ilə xoş gün keçirməyə başladı.

MÜRSƏLİN NAĞILI

Bir varmış, biri yox imiş. Bir kişi varmış. Bu kişinin övladı yoxmuş. Bir günləri bu kişi ağacın altında oturmuşdu. Bunun yanında bataqlıq var idi. Bu bataqlıqdan bir cırçırama çıxbıq bu kişinin üstüne yeridi. Kişi nə qədər elədisə, cırçırama əl çəkmədi. Axırda cırçırama kişiyyə dedi ki, mən cırçırama deyiləm. Mən bir qızam və dönüb gözəl bir qız oldu. Kişi qızı götürüb evlərinə geldi.

Kişi bir gün qızə dedi ki, ölürməm. Qız dedi ki, mən olan yerdə ölməzsən. Kişi dedi ki, axı hamı ölücek. Qız dedi, yox. Sübut etmək üçün onlar bir çayın kənarına gəldilər. Qız özünü suya tulladı. İki saatdan sonra çıxdı. Qız dedi:

– İnanırsanmı?

Kişi dedi, yox. İkinci dəfə bunlar ağac qırıb tonqal yandırdılar, qız özünü tonqala atdı. Özü də tonqal yanıb qurtarandan sonra çıxdı. Kişi yenə inanmadı. Kişi dedi ki, yaqın sənin istikəcməz paltarın var. Qız xəncarı kişiyyə verib dedi ki, mənni doğra. Kişi hirsənləmişdi. Qızı tika-tikə doğradı. On daqiqədən sonra qızı diri gördü. Kişi qızə dedi ki, sən sehrlisən. Bir dəfə qız güzgüni verib kişiyyə dedi ki, özünə bir bax. Kişi baxanda gördü ki, o, cavan bir oğlandır. Qız bir gün üzüyünü çıxarıb kişiyyə göstərdi, orada o, gözəl bir qız gördü. Qız kişiyyə dedi ki,

həmin gördüğün qızı sənə alacam. Qız kişini alma edib cibinə qoydu. Onlar qızın sərhədində qədər gəlib çatdırılar. Qız kişiyyə dedi ki, burdan o yana özün tək gedəcəksən. Üç yol var: sən orta yolla get, üç gündən sonra qabağına iki çay çıxacaq. Bu çayın biri od çayı, ikinciçisi qurğuşun çayı. Bu çaylardan sonra qabağına üç heyvan çıxacaq: aslan, rəngəvə və qaplan. Bunlardan kənar qapçarsan. Ondan sonra qız olan yera çatacaq-sən, kişiyyən qız halallaşış yola düşür. Qız dediyi yolla gedir. Qənsə-rinə od çayı çıxır. Kişi baxıb görür ki, bu çaydan keçmək mümkün deyil. Oturub namaz qılır. Allaha yalvarır ki, çayı keçə bilsin. Birdən çayın ortasından yol açılır. Bir qədər gedəndən sonra ikinci çaya - qurğuşun çayına rast gəlir. Kişi yena namaz qılır və dua edir. Bu çaydan da salamat keçir. Tez yera oturub namaz qıldı, Allahu çağırıldı. Yer aralandı, kişi yera girdi. Aslan sovuşub keçdi. Kişi yena yerdən üzə çıxdı. Qaplan rast gəldi. Kişi namazını bitirib Allaha dua etdi. Qəflet-tən kertenkələye dönbü kolun altına soxuldu. Qaplan keçib gedəndən sonra Allaha dua etdi. Kertenkəle yena kişi oldu. Kişi bir qədər gedəndən sonra paləngi gördü. Yerə oturub namazını qıldı, Allaha dua etdi. Quş olub paləngdən uzaq bir yera uçub getdi. Sonra yena insan şəklində qayıdır. Kişi bir qədər yol gedəndən sonra bir körpüyə rast gəldi. Körpünün üstündə bu sözər yazılmışdı: burdan keçən adamın ya başı, ya lesi, ya da döşün qoyub gedər. Kişi baxıb gördü ki, bir qalaça var. Qalaça adam başından və ya lesindən düzəldilib. Kişi ora getməyin mənasız olduğunu bildi. Kişi yena körpünün yanına qayıtdı. O təyadə görününen adamınan soruşdu:

Ay adam, kimsən, nəcisin? Oradakı adam dedi:

- Bu vaxta qədər bu sözü xəber alan yox idi. Sən xəber alırsan deyəcəm:

Məni atam dayım oğluna verirdi. Mən getmirdim, bir yoxsul oğlunu vurulmuşdum. Oğlan gündə mənim yanımı galirdi. Atam bir bəhanə ilə həmin oğlani rədd etmək istəyir. Oğlana çoxlu qızıl verir ki, get filankəsin qızı ilə evlən. Oğlan gedib həmin pulla varlı bir kişinin qızını almali olur. Toy günü atam gəlib mənə dedi ki, qızım, səni dayın oğluna verirəm. Mən dedim ki, xeyr, mən o oğlana gedəcəm. Atam dedi ki, həmin oğlan başqa bir qızla evlənir, özü də bu gün to-yudur. Mən inanmadım. Atam mənə kişi paltarı geyindirib həmin toyu apardı. Gördüm ki, doğrudan da, bəy həmen mən istəyən oğlandır. Özümü saxlaya bilmədim. Bəyi qılıncla öldürdüm. Kim mane olurdu-sa, onu da qılıncla öldürmeye başladım. Qaçanlara aman verdim. O

gündən bu körpüdən keçəni öldürürəm.

Kişi bu sözleri eşidib, namaz qılmağa başladı. Allahu çağırıldı. Birdən quş olub, körpüdən o taya keçdi. Qız gördü ki, kişi körpünü keçə bilib. Ona görə də kişiyyə yalvardı ki, qayıdanda mani də özünlə götür. Kişi söz verdi. Kişi yola davam etdi. Bir qədər gedəndən sonra gördi dərə-təpə oynayır. Kişi məətəl qaldı. O, namaz qılıb, Allaha dua etdi. Ele bil kişiinin ayağının altına taxta döşədildi. Həmin yolla gedib bir saraya çatdı. Uzaqdan gördü ki, qırx ince belli qızları ona sarı gelir. Hərasının əlində dəyənək boyda bir oxlov. Qızlar kişini o ki var bu oxlovla döyəməyə başladılar. Kişi özünü bağçaya atdı. Padşahın qızı gəlib baxdı və qızlara dedi ki, mənim yuxuma girən oğländir. Oğlanın üstüne su səpib durğuzu. Oğlan qızı görən kimi qucaqlaşdırılar. İkisini də ürəyi gedib tırtıp yeri yixildilər. Qızlar tez gedib padşaha xəbər elədilər ki, qızın bir oğlanla ölüb. Padşah həmin oğlanı qırx arşın quyuya atıldı. Qızı ayıldılardılar. Ayılan kimi qız, mənim sevgilim hanı-soruşdu?

Heç kas oğlanın harda olmasını boynuna almadı. Dedilər ki, biz oğlan, zad görməmişik. Padşah fikirəldi ki, yəqin qızı dəli olub. Tez qızın əlini-ayağını bağlatdırıldılar ki, bəlkə oğlan yadından çıxa. Qız heç nə yeyib-içmirdi. Qızın analığı bu xəbəri eşidib qızın yanına gəldi. Qızdan hal-əhval tutdu. Qız hər əhvalatı Pərrux xanıma danışdı. Pərrux xanımın qızı yazıçı gəldi. Dedi ki, sən hamiya de ki, daha o oğlanı sevmirsən. Qız deyilənlərə əməl etdi. Padşah gəlib dedi ki, sən Hə-bəş padşahının oğluna veracəm. Qız dedi razıyam. Qızın əl-ayağın açıdalar. Pərrux xanım padşahdan izin istədi ki, qızla bağçanı gəzib seyr etsin. Bunlar burada qalmadı olsun, səzə xəbər verim quyudakı oğ-landan. Həmin oğlanın adı Mürsəl idi. Quyunun, suyun içinde oturmaq onu zinhar etdi. Bir az quru yere çəkildi. Birdən iki qurbaga pey-da oldu. Bunlardan biri balaca, digəri işa iri idi. Birdən bu qurbagalar böyüküb inək boyda oldular. Böyük qurbaga Mürsəli uddu. Kiçik qurbaga dedi ki, gedib cincirama deyəcəm ki, Mürsəli udmsan. Bu-nu deyib sürətlə getməyə başladı. Böyük qurbaga da onun dalınca get-di. Nəhayət cincirama olan yera çatdırılar, cincirama qurbagının qarşısını cırıb Mürsəli azad etdi. Başına gələnləri cincirama danışdı. O, Mürsəli evinə gətirdi və özü harasa getdi. Cincirama əvvəlcə körpünün üstüne gəldi. Oradakı qızı - Qönçəni götürüb saraya getdilər. Saraya çatanda gördülər ki, qızı köçürürlər. Axşama qədər gözlədirilər. Axşam düşəndən sonra gördülər ki, qız tərəfdən Cəvahir adlı bir qarı, əlində bir qab su gətirməyə gedir. Cincirama yaxınlaşıb ona dedi ki, biz

Mürselin adamlarıyıq. Arvad çox xoşal oldu. Tez palтарını çıxarıb Qönçeyə verdi. Qönça tez özünü qız olan yerə çatdırıldı və dedi ki, mən Mürselin adamıymam. Qız çox sevindi. Onlar cincramanın yanına qayıtdılar. Pehləvan palhtarını geyib Həbəs padşahının başını kəsdi. Sonra isə qalanları öldürdüler.

Qızı da götürüb, cincramanın sərhədine gelib çatdırıldılar. Mürsel üçün qırx gün, qırx gecə toy edəldi. Qönçeyən padşahın qızın Mürselə verdildi. Mürselə cincrama halallaşıb ayrıldılar. Onlar xoşbəxt yaşamağa başladılar.

BALIQÇININ NAĞILI

Biri var idi, biri yox idi, bir qoca kişi var idi. O, öz arvadı ilə Fərat çayının sahilində yaşayırırdı. Bunların övladı olmurdur. Gündə balıq tutub götürdüri və bir qismını özləri yeyerdi, bir qismını isə satib çörək pulu edərdi. Bir gün kişi gedib çaya tor atdı. Birinci dəfə tora zirzibil düdü. İkinci dəfə toru atdı. Tora bir ölü at cəmdəyi düdü. Üçüncü dəfə de tor atdı. Tora bir küp düdü. O, küpü dərtib çıxardı. Sonra bir daş götürüb küpün ağızını sindirdi. Bu zaman küpün içərisindən qısqısqırıq səsləri eşidildi. Sonra kişi elini gözünə apardı, demə küpün ağızında əlinə qara dəyibmiş. Kişi əlini gözünə aparanda əlindən gözünə qara dəydi. Gördü ki, hər tərəf cindlə doludur. Cinlər bunu görendə yarısı çayın bu tərəfinə, yarısı da o tərəfinə toplaşdı. Cinlər kişini atıb-tutmağa başladılar. Axırdı kişi dedi:

— Ay qardaşlar, mənim nə günahım var, məni atıb-tutursunuz. Cinlər dedi:

— Sən bizi burdan xilas etmisən, sənin heç bir günahın yoxdur. Balıqçı dedi:

Men sizi harda xildas etdim?

Cinlər dedi:

— Sən bizi küpün ağızını sindirməqlə xilas etdin.

Cinlərdən biri dedi:

— Biz bir zamanlar Süleyman peyğəmberin xidmətçiləri idik. Bir gün Süleyman peyğəmber üçün bir alma getirdiler. Həmin almanın kim yesə idi, olməz idi. Ona görə biz həmin almanın götürüb yerinə başqa alma qoyduq. Həmin adamlar almanın Süleyman peyğəmber üçün apardılar. Süleyman peyğəmber gördü ki, həmin alma deyil. Süleyman peyğəmber xəbər aldı ki, həmin alma hanı? Adamlar dedilər ki, biz al-

manın getirəndə sənin xidmətçilərin həmin almayı götürüb yerinə başqa alma qoyubular. Biz də almani götürükdən sonra almani kəsdik. Hərəmiz almanın suyundan elimizlə ağızımıza vurduq. Ona görə Süleyman peyğəmber gördü ki, bizi öldürə bilməyəcək. Sonra bir ovsun oxudu. Bizi bir küpün içərisinə tüstü şəklində doldurdu və Fərat çayına atdı.

Cinlər bunu deyib hərəsi bir vilayətə getdi. Bir azzan sonra kişinin yanına cinlər xeyli qiymətli şeylər getirdilər. Axıra bir qoca cin qalmışdı. O da, göydə uçarkən baxdı ki, Bəsirə padşahının arvadı oturub oğlunu atıb-tutur. Arvadı bir də uşağı atanda cin qamarlayıb apardı. Cin uşağı aparıb, baliqçiya verdi və dedi: bu da sənin bəxşisin.

Sonra cinlər gedəndə dildilər ki, nə vaxt dara düşsən, küpün ağızını bir-birinə vur, biz onda hazır olarıq. Cinlər bunu deyib getdilər. Sonra baliqçi uşağı və yanındakı şeylər götürüb evə gəldi. Tez usta çağırıldı. Böyük bir imarət tikdirdi. İmarətin qabağında bir tərəfdən sütunun qabağında bir baliqçi tor atır və o biri tərəfdə isə bir küp heykəlləri var idi. Bundan sonra bunları yanında üç-dörd ev də əmələ gəldi. İndi sizə kimdən xəbər verim, Bəsirə padşahının arvadından. Bəsirə padşahının arvadı bir dəfə həmənki yerdə oturmuşdu. Bir də uşağı atıb-tutduğu yadına düşdü. Arvadın ürəyi getdi. Arvad ərinə dedi:

— Ay kişi, sən padşah adamsan, heç bilmədim ki, uşaq necəoldu? Padşah bir rəmmal getirdi. Rəmmal rəml atdı, dedi ki, sənin uşağın sağdı, amma su qırğındadır.

Buna görə padşahi rəmmalın başına bir qapaz vurdu və dedi ki, o qədər su qırğı var ki, heç olmasa yerini de. Rəmmal dedi ki, baxtuva düşən budur.

Padşah evə gəldi, dedi ki, arvad, rəmmal deyir ki, uşaq su qırğındadır. Arvad, deyir ki, indi get su qırğını gəz, uşağı taparsan. Padşah deyir ki, o qədər su qırğı var ki, na bilim haradadır. Arvad dedi ki, onda özüm gedəcəyəm. Axırdı padşah ələsciz qaldı. Bir at minib Fərat çayı boyunca bir il yol getdi. Padşah gedəndə padşahlığı vəzirə tapşırıdı. Padşah yol getdiğdən sonra bir yerə çatdı. Gördü ki, burada bir imarət var. Bu imarətin bir kərpici qızıldan, bir kərpici gümüşdəndir. İmarətin sütünün qabağında bir adam tor atır və küp şəklidə var idi. Padşah bir qarının yanına gelib xəbər aldı. Dedi ki, - bu nədir? Qarı dedi ki, əvvəl bunlar yoxsul idilər. Sonradan çaydan bir küp tapdlar. İndi küpün səbəbini varlanıblar. Padşah axşam balıqçılıq gəldi. Gəcəni onlarda qaldı. Səhər açılanдан sonra yemək yeyənde bir oğlan

göldi. Uşağın altı-yeddi yaşı olardı. Uşaq gəlib balıqçıya: -

Sabahın xeyir, dədə - dedi. Sonra arvada yaxınlaşış - Ana, salam - dedi. Padşah çox düşünüb, dedi:

- Əmi, ayıb olmasın, bu uşaq sizindir? Balıqçı dedi ki, özümüzündür. Allah bu uşağı biza qoca vaxtimızda verib. Padşah oradan Bəsraye qayıtdı. Arvad kişidən soruşdu ki, nə oldu? Kişi cavabında dedi ki, bir il gəzdim. Heç bir şey tapa bilmədim. Ancaq bir yerdə şübhələndim. Fərat çayının sahilində bir imarət var idi. Orada bir balıqçı ilə bir qoca qarı yaşayır. Ancaq onların bir uşağı var, mən çox şübhələndim. Arvad dedi ki, elə o uşaq bizimkidi. Aradan bir qədər keçidkən sonra, arvad dedi ki, mən gedirəm. Arvad özü ilə bir qarı və gəlin götürdü. Arvadlar həmən yera gəlib çatdırılar. Orada gedib bir ev tutdular. Bir gün arvad dedi ki, mənim uşağının qızında bir xal olmalıdır. Arvad dedi ki, bəs biz nə edek? Bir gün arvad dedi ki, gedəyin çayın yanına. Qarı çayın qıraqında dursun. Biz də gelinlə çayda çımandə mən yalandan qışqırıım ki, boğuluram. Məna köməye gelin. Onda arvad desin ki, ay uşaq, sən üzmək bilirsən mənim qızımı xilas et. Bunlar belə də etdilər. Onlar çaya cımməyə getdilər. Qarı ise burda qaldı. Padşahın arvadı birdən qışqırı ki, boğuluram. Qarı uşağı dedi ki, ay oğul, mənim qızımı xilas elə, amannın günüdür. Oğlan tez palturnı çıxartmadan özünü suya atdı, amma üzə çıxmadi. Arvadlar nə qədər gəzdilər, oğlanı tapmadılar. Qoca qarı dedi ki, yaxşısı budur ki, gelin gedək. Uşaq sənindisə də öldü, onundusa da öldü. Padşah arvadı dedi ki, mən gedib balıqçılığə xəbər verəcəyəm ki, uşağımız çaya düşdü. Sonralar, yenidən Bəsraye qayıtdılar. İndi sizə kimdən deyim. Balıqçıdan. Balıqçı evə gəlib, ehsan verməyə başladı. Padşahın arvadı bir rəmmal getirtdi. Rəmmal dedi ki, sənin uşağın sağdı və su dibindədir. Bunu deyəndə padşah rəmmalın başına bir qapaz vurdu. Arvad işi başa düşdü. Balıqçılığə qayıtdı. Balıqçıya dedi ki, uşağıınız suyun dibindədir və sağdır. Kişi tez küpün sınuqlarını bir-birinə sürdü, gözünə vurdu. Cinlər o saat hazır oldular. Balıqçı dedi ki, mənim uşağım su dibindədir. Qoca cin dedi ki, sən nə bildin? Balıqçı dedi ki, Bəsərə padşahının arvadı deyir. Qoca cin dedi ki, mən uşağı həmin arvadın əlindən alıb getirmişəm. Cinlər tez, Fərat çayına getdilər, həmin yeri gəzməyə başladılar. Cinləri biri dedi ki, mən uşağı çıxarıb bir səhryaya aparmışam. Demə bu səhrya Həbəşistanda imiş. Qoca cin əmr verdi ki, uşağı getirin. Uşağı kim tez getirse, ona hədiyyə verəcəyəm. İki cin uçu səhryaya. Onlar uşağı getirəndə biri dedi ki, uşağı mən aparım, o

biri dedi ki, mən aparım. Beləliklə, cinlər arasında mübahisə başladı. Cinlər o qədər savaşırlar ki, axırdı üz-gözlerini qan basır. Bir də baxıb görürler ki, uşaq yoxdur. Uşaq suya düşür. Cinlər fikirləşirlər ki, qoca cine ne cavab verəcəyik. Cinlər gəlib qoca cina dedilər ki, uşağı gəti-rəndə suya düşdü. Cin dedi ki, biz Süleyman peyğəmbərin xidmetçisi olan zaman yoldaşlığımın birinə acığım tutdu. Bir ovsun oxudum, onu balığa döndərib çaya atdım. Uşağı həmin balıq udub. Tez ora geldi. Balığı sudan götürdü, cina döndərdi. Uşağı da götürüb gəldilər. Balıqçı padşahın arvadına dedi ki, uşağını götür apar. Padşahın arvadı dedi ki, uşağı siz böyüküsünüz. Sizə qalsın. Axırdı qoca cin dedi ki, heç danışmayın, hamınız birlikdə gedib, padşahla birlikdə yaşayın. Padşah bunların qabağına qoşun və musiqi ilə adamlar göndərdi, onlar hamısı birlikdə xoşbəxt yaşamağa başladılar.

DOĞRUÇUL OĞLAN

Badi-badi giriftar, hamam hamam içinde, dəvə dəlləklik edər, köhnə hamam içinde. Qarışqa şilləq atdı, dəvənin budu batdı. Orda bir tazi gördüm, xaltası yox, baltaçının da baltası yox. Günlerin bir gündündə, Məmməd Nasir tinhində, biri var idi, biri yox idi. Allahdan başqa heç kim yox idi. Var-yox bir yetim oğlan var idi. Yetim deyəndə ki, od-alovun biri idi. Yetim küçə ilə gedirdi. Bir evin yanından keçəndə bura-nuna isti çörək iyi geldi. Yetim tez həyətə girdi. Gördü ki, tendir üstündə gözəl-göygök bir mamlı xatın çörək bisirir. Oğlan arvada yaxınlaşış çörək istədi. Arvad oğlana dedi ki, sən manim üçün bir yalan danişmasan sənə çörək verməyəcəyəm. Oğlan cavabında dedi:

- Xanım, mən ömründə yalan danişmamışam. Ancaq sənin üçün başıma gələn qəzavü-qədərdən danışa bilərəm. Arvad razılıq verdi. Oğlan başladı, nə başladı.

- Xanım! Qulluğuna ərz olsun ki, mənim atam çox varlı-dövlətli bir adam idi. Onun ilxiləri, qoyun sürürləri, qaramal naxırı, ağ mayaları, qaragozlü, hor güclü nərləri yer üzünü tutmuşdu. Günlerin bir gündündə naxoşluq düşdü, ilxi atları qırıldı, onun dalinca qaramal naxırından əsər-əlamət qalmadı. Sonra qoyun sürüsü bada getdi. Lap axırdı dəvələr öldü. Bu qırğına tab getirməyən atamın ürəyi partladı. Sonra anam, qardaşlarım, bacılarım, əmilərim, dayılarım, bibilərim, xalalarım ömürlərini sənə bağışladılar. Bu həngamədən sonra gözümü açıb gördüm ki, bu yurddə bir mən qalmışam, bir də xoruz.

Yemək lazımdı. Heç şey yox idi. Diləncilik etməyəcəkdəm ki, onu da qulluğuna ərz edim ki, mən çox təkəbbürliyəm. Ölümə razı olaram, heç kimə ağız açmaram. Eştidim ki, qonşu kənddə biçinci axtarıllar. Bir çin götürüb özümü o kəndə yetirdim. İki həftə biçin biçdim. Biçim haqqını evmizə aparmaq lazım idi. Özümü kəndimizə yetirdim. Gözümə xoruz sataşdı. Tez xoruzu tutub ağaca bağladım, tövlaye girib rəni alıq əlulüğünü getirib xoruzun belinə basdım. Xoruzu süvar olub qonşu kəndə getdim. Nə görsem yaxşıdır. Deni yiğmaq üçün əvəl götürməmişəm. Özümü itirmədim. İki bire tutub bunların dərisini soydum. Biçin haqqını birə qabığına yiğib xoruza yüklədim. Xoruzun ipini üstünə atdım. Xoruz yola düşdü, nə düşdü. Ha yüyürdüm, çata bilmədim.

Yenə çox ağılı olmağım dadımı çatdı. Kəsmə yol ilə gəlib xoruzun keçəcəyi yoldan bir hündür yerde dayandı. Xoruz keçib gedəndə özüm onun üstünə atdım. Nə yaxşı ki, xoruzun quyuğu uzun imiş. Quyuğun üstə düşdüm. Eve gəldikdən sonra biçin haqqını yerbayer elədim. Xoruzu da tövləye bağlayıb qabığına dən təkdüm. Yorgun olduğum üçün bərk yatmışdım. Səherisi ayılıb tövləye getdim. Xoruzun alığını götürdüm, gördüm ki, xoruzun belində bir yara əmələ gəlib, tez həyətə cumdum. Qoz qabığı ilə qarız qabığını döyüb, getirib xoruzun belinə yaxdım. Xoruzu da tövlədən çıxarıb, həyatda bir mixa bağladım. Günü birtəhər başa vurdum. Gecə çox narahat yatdım, cürbəcür əcəyib - qərayib yuxular gördüm. Səhər yuxudan durub, xanım, nə görsem yaxşıdır:

Xanım:

- Har haldə xeyirli olar.

Bəli, bəli. Gördüm xoruzun belində bir nəhəng qoz ağacı bitib, bu qoz ağacında yalan olmasın her biri bir pud qarızlar var.

Üzümü yuyub atamın qızıl dəstəli xəncərini belime bağladım ve qoz ağacına dırmaşdım. Qarızları bir-bir nəzərdən keçirdim. Gördüm ki, bir qarız xal vurub, ha etdim əlim çatmadı. Tez xəncəri qonından çıxarıb, qarız tərəfə həmələ etdim. Xəncərin ucu qarızaya yaxınlaşan kimi elə bil məni nə işə çəkdi. Gözümü açanda özümü qarızın içində gördüm. Sən demə, bu böyük bir şəhər imis. Bir gün qabıq qarız şəherinin padşahı ölübmüş. Camaat yiğilib dövləti quşu uçurdur. Quş da gəlib mənim başıma qonur.

Beləliklə, camaat məni təntənə ilə padşahlıq taxtına oturdur. Bir neçə gün qarız şəhərində hökmənləq edəndən sonra günlərin bir günü baş vəzirə dedim ki, mən burada neçə vaxtlar padşahlıq edirəm,

xalqın güzəranından xəbərim yoxdur. Dur bir şəhərə çıxaq.

Mən şəhərin küçələrinə çıxan kimi camaatın səsi asimana bülənd oldu. Yaşasın hökmərimiz, qədəmlərin uğurlu olsun. Bir qədər şəhəri gəzdik, hər yerde yaşasın, ömrü uzun olsun, nidasını eşitdim.

Bazarın yanından keçəndə gördüm, qatıq satırlar. Bir stekan qatıq iğdim. Yola düzələndə qatıq satan qabağımı kəsib, qatıqın pulunu istədi. Məndə pul nə gəzir. Pulum olsayı, onun bir stekan qatığına lap bir qızıl onluq verərdim. Uf da deməzdim. Açıqlı-acıqlı qatıq satana dedim ki, padərsüxtə, bilmirsən ki, mən bu şəhərin padşahıymış? Qatıq satan zalim oğlu mənə yaxınlaşıb ele möhkəm bir sillə vurdub ki, indi də yeri ağrıdır. Sillə mənə dəyəndən sonra qarız şəhərindən düz həyatımızə qaçdım. İndi xanım mənim doğruğu olduğunu sənin şəkkişübəhən qalmadı ki? Xanım gülə-gülə dedi:

- Yox! Ay tövbə.

O, mənə bir yağlı fetir bağışladı.

Burada nağılmış bitir. Göydən üç alma düşdü. Biri mənim, biri özümün, biri də nağıl danışanın.

ALLAH YAZANI POZMAQ OLMAZ

Bismillahir rəhmanirr rəhim.

Bir padşah vəzirini götürüb dünya gəzintisine çıxdı. O, təqiyiri-lıbasda ölkəsini payı-piyada azı üç ilə gəzib-dolanardı. Bir gün bir kəndə gəlib çıxdılar. Bir kasıbin evində qonaq qaldılar. Bu kasıbin arvadı hamile imiş. Gecənən bir vaxtında zənən yükünü yere qoysu. Bir gözəl oğlan usağı dünyaya gəldi.

Vəzir durub çıxdı bayra və bir nəşrlə söhbət etməyə başladı. Sən demə bu kişi, Həzrəti Mikayıl imis. Vəzir dedi ki, nə əcəb bura gəlmisin?

Həzrəti Mikayıl dedi ki, bu kişiñin oğlu oldu, padşahın da bu gecə qızı oldu. Allah onları bir-birinə yazdı.

Padşah vezirin kiminlesə danışdığını eşidib yaxına gəldi. Vəzirdən kimla danışdığını sordu. Vəzir gülümsayıb dedi:

- Padşah sağ olsun, bu oğlanı Allah, bu gecə sənin dünyaya galən qızına yazdı.

Padşah dedi:

- Allah ona yazıbsa, mən onu pozaram.

Haqq yazanı pozmaq olmaz. Darıxan adama tədbir yoxdur. Padşah çoxlu pul verib həmin usağı ata-anasından alır. Aparıb atdı meşəyə ki,

görüm Allah, bunu neçə yazıb.

Bir ceyran Allah tərəfindən peyda oldu. Bu ceyran hər gün bu körpəni öz südü ilə əmizdirir.

Bir gün bir ovçu tüsəngini götürüb meşəyə ova çıxdı. Bir ceyran gördü. Ceyran ovçunu görən kimi qaçıdı. Ovçu onun qaçıduğu yerə gəlib, bir körpa uşaq gördü. Uşağı evə getirib, arvadına dedi:

- Bu uşağı meşədən tapmışım. -Arvad, aç yaxanı.

Arvad uşağı saldı döşünə, haqq tərafından döşümə süd gəldi. Həzərəti Cəbrayıl uşağının adını Məhəmməd Muxtar qoyub qeyb oldu. Uşaq böyüküb 20 yaşına gəldi. Çox qabiliyyətli, ağıllı, gözel bir oğlan oldu. Bir gün padşah vəziri ile dünya gerdişinə çıxdı. Bir yeməkhanada çörək yeyən zaman Cəbrayıl kəndçi libasında oraya gəldi. Onlarla bir yerde oturub. Sonra padşaha xörək paylayan oğlunu göstərib soruşdu:

- Şah sağ olsun, bu xörək paylayan oğlunu görürsem? Bax bu həmən oğländir ki, sən onu meşəyə atmışdır.

Padşah qəzəblənib kağız yazdı və həmin oğlanı çağırıb kağızı ona verdi və dedi:

- Oğlan, bu kağızı apar ver Qara Vəzirə.

Kağıza yazmışdı ki, çatan kimi bu oğlanı qatł yetirərsən. Uşaq gəlib sarayıñ gülli bağçasına çıxdı. Yorğun olduğundan bir ağacın kölgəsində uzandı və bərk yuxuya getdi. Həmin gün padşahın qızı qırx incəbelli qızla gülli bağa gəzməyə çıxmışdır. Gəlib oğlan yatan ağacın altına çıxdılar. Padşah qızı baxıb gördü ki, oğlanın əlində məktub var. Açıb oxuyanda bildi ki, atasının xəttiidir. Özü de bu gözel oğlanın ölümüñə sitya verib. Tez məktubu cırb, başqa bir kağıza yazdı ki, Qara Vəzir, bu oğlan saraya çatan kimi filən otağı bu oğlana bağışla və qızımı da ona ver.

Qara Vəzir emri yerinə yetirdi. Qızla-oğlan evləndilər.

İl tamam oldu. Padşah vezirlə ölkəni gəzməyə davam etdilər. Bu ərefədə oğlanla-qızın bir uşağı oldu. Bir neçə vaxtdan sonra padşah seyahətdən qayıdır gelir. Həmi onun pişvazına çıxır.

Vəzir padşaha baxıb gülümsədi. Padşah soruşdu:

- Vəzir niyə gülürsən?

Vəzir dedi:

- Padşah sağ olsun, bu oğlan həmən meşəyə atdırıldığıñ oğlandı. Bu qız da sənin qızındı, bu uşaq da sənin nəvəndi.

Padşah döyüdə başına, ağıladı. Padşah çox peşman idi. Başa düşdü ki, haqqın yazısına pozu yoxdur. Nəvəsini qucağına aldı.

CEYRAN

Biri var idi, biri yox idi. Allahdan başqa heç kim yox idi. Bir padşah var idi. Bu padşahın üç oğlu varmış. Bir gün padşah bərk xəstələnir və ölümünün yaxınlaşdığını hiss edib, oğlanlarını yanına çağırıb onlara vəsiyyət edib dedi:

- Balalarım, həmişə ova çıxanda, nəbadə gün batan tərəfə ova gedəsiniz.

Padşah sözünü deyib, canını balalarına tapşırı. Qardaşlar atalarını dəfn elədilər. Bir neçə vaxt keçdi. Bir gün padşahın böyük oğlu, vəzirin oğlunu çağırıb və ona dedi ki, hazırlaş ova gedək. Onlar atlanıb gün batan tərəfə ova çıxdılar. Gördülər bir bulaq axır. Bir ceyran bulaqdan su içir. Oğlan fikirləşdi ki, atamın paxılığına bax, ov burda ola-ola, qoymurdur meni bura gelim.

Sən demə, ceyran qız imiş. Ceyran qaçmağa üz qoydu. Oğlan ceyranı qovdu. Vəzirin oğlu onun dalınca getmədi. Ceran qaçıb bir kəndə girdi. Oğlan bir qarının evində qonaq qalmalı olur. Oğlan qaridan ceyranı soruşur. Qarı deyir:

- Oğlum, qəm yema, o padşahın qızıdır. Sənin kimi oğlanları aldadıb zindana saldırır.

Oğlan qarına dedi:

- Ay nənə, onun yerini mənə göstər. Qarı aparıb oğlanı qızın evini ona göstərdi. Və oğlana dedi ki, qız danışmaq bilmir, əger qızı danışdırı bilsən, səni buraxacaq. Yox danışdırı bilməsen, zindana saldıracaq. Oğlan gəlib qızın qapısını döyüd və içəri girdi. Nə qədər çalışısa, qızı danışdırı bilmədi. Qız onu zindana saldırdı.

Səhəri gün vezirin oğlu ilə padşahın ortancı oğlu gəldilər bulağa. Vəzirin oğlu ceyranı görən kimi dedi ki, sənin qardaşın bu ceyranın dalınca getmişdi. Bu yerdə ceyran götürüldü. Oğlan da ceyranın dalınca qaçmağa başladı. Ceyran həmin kəndə girdi. Ortancı qardaş da eynilə, böyük qardaş kimi qarının evində gecəledi. Ceyran haqqında maraqlandı və onun evinə getdi. O da nə qədər çalışısa, qızı danışdırı bilmədi. Ceyran-qız həmin oğlanı da zindana saldırdı.

Səhərisi gün kiçik qardaş, vezirin oğlu ilə həmin bulağın üstünə gəldilər. Ceyran yenə bulağın başında idi. Vəzirin oğlu ceyranı göstərib dedi:

- Qardaşlarını aldadın bu ceyrandı.

Ceyran qaçmağa üz qoydu. Və həmin kəndə girdi. Kiçik qardaş da

ynı cür, büyük qardaşları kimi, həmin qarının evinə gəldi. Oğlan getmək istədi. Qarı ona bir büləbəl verdi ki, bunu özünlə apar. Yolda büləbəl dilə gəldi və və oğlana dedi:

— Məni aparıb buraxarsan qızın evinin qapısının ağızına, səninlə da-nışarıq, görək qızı danışdırıa bilerikmi? Onlar gelib çatıdlar qızgilə. Oğlan içəri girəndə, büləbəl qıflətən qapının arxasına keçdi. Elə elədi ki, qız onu görmədi. Oğlan keçib əyleşdi və başladılar söhbət. Oğlan dedi:

— Salam, köhnə qapı, necəsan?
— Yaxşıyam, sağ ol!

Oğlan dedi:

— Mən sənə bir əhvalat danışacağam, sən de qulaq as. Bir şəhərdə üç qardaş yaşayırı. Böyük qardaş dülger idi. Ortancıl qardaş dərzi idi. Kiçik qardaş mollə idi. Bir gün onlar ova çıxırlar. Ovdan sonra onlar məsədə gecələmək isteyirlər. Elə de olur. Lakin növbə ilə keşik çəkmeli olurlar. Əvvəl böyük qardaş keşik çəkməli olur. Vaxt tez gelsin deyə, dülger qardaş ağacdən adam düzəldir. Növbə ortancıl qardaşa gelir çatır. Baxıb görür ki, böyük qardaş ağacdən adam düzəldid. Di durma, ortancıl qardaş da, öz dərzilik məharətini göstərir. Gözəl bir libas tikib həmin adama geyindirir və gedib yatar. Bu dəfə növbə kiçik qardaşa çatır. O, durub, baxır ki, yaxınlıqda kimse dayanıb. O, gelib görür ki, ağacdən düzəldilmiş bir adamdı. Əl açıb Allaha dua edir ki, bu adımı gözəl bir qızı çevirsin. Allah onu eşidir.

Oğlan üzünü qapıya çevirir və soruşur:

— Ay köhnə qapı, indi sən de görək bu qız hansı qardaşa düşür?
Qapı deyir ki, əlbəttə, böyük qardaşa. Qız naəlac qalib o tərefdən qışkırrı:

— Nə danışırsız, qız kiçik qardaşın olmalıdır.

Qız başa düşdü ki, onu danışırıblar. Onlara deyir ki, sabah da gələrsiniz. Büləbəl gizlince çıxır, oğlanla bərabər gedir. Onlar getdikdən sonra, qız fikirləşir ki, bu qapı mənimlə heç vaxt danışmirdi. Bu oğlanla nə yaxşı danışıdı. Sonra qız qapını çıxardırıb yerinə təzə qapı qoydurur. Səhəri gün oğlan yenə gelir. Bu dəfə büləbəl qızın çırığının altında gizlənir. Söhbət başlanır. Oğlan deyir, ay çiraq, mən sənə bir nağıl danışım, sən de qulaq as.

Bir gün padşahın arvadı, vəzirin və vekilin arvadları hamama gedirlər. Yolda gedərkən şahın arvadı yerde böyük bir üzük görür, lakin qoydurur. Öz-özünə fikirləşir ki, başqasının üzüyünü niyə götürməliyəm. Vəzirin arvadı da üzüy götürmür. Fikirləşir ki, şahın arvadı

özünü çəkib üzüy götürmədi, mən niyə götürüm? Üçüncü vəkilin arvadı gəlirdi. O, üzüy götürür qoyur cibinə. Onlar hamamdan çıxanda padşahın arvadı baxır ki, üzük həmən yerdə yoxdur. O biri arvadlardan soruşur ki, üzüy hansınız götürüb. Vəkilin arvadı deyir ki, mən götürməşəm. Və onlar başlayırlar savaşmağa. O deyir üzük mənimdi, bu deyir üzük mənimdi.

Oğlan çiraqdan soruşur:

— Ciraq, indi de görün üzük hansı arvadın olmalıdır?

Ciraq deyir:

— Əlbəttə, padşahın arvadının olmalıdır. Çünkü üzüy birinci o tapıb. Qız dayana bilmiyib qışkırdı:

— Boş-boş danışırsız, üzük vəkilin arvadının olmalıdır. Çünkü şahın arvadı birinci üzüy görmüşdü. Amma götürməmişdi.

Qız naəlac qalib oğlana gedir. Bunlar gəlirlər oğlanın evinə. Büləbəl oğlana deyir ki, qız səndən bu sırrı xəbər alacaq. Nəbəde sırrı açarsan.. Yoxsa, qız qaçıb gedəcək. Axşam olur və qız başlayır oğlana yalvarmağa ki, bas sən qapını və çirağı neçə oldu ki, danışdırın. Oğlan demək istəmir. Qız el çəkmir. Oğlan naəlac qalib, bütün olanları qızə danışır. Səhər olur. Qız tezən durub qaçıır. Gedəndə qızın baş yaylığı düşür yerə. Oğlan ayılıb görür ki, qız qaçıb, ancaq yaylığı qalib. Oğlan gelib büləbəl hər şeyi danışır. Büləbəl deyir ki, mən indi neyliyin, axı mən sənə demişdim ki, qızə heç nə demə. Əger qızdan bir nişanə qalmış olsayıdı, yena nə işə fikirləşerdim. Oğlan deyir ki, qızın yaylığı düşüb qalib. Büləbəl deyir ki, qız səni elə-bəla rahat buraxmayacaq. Səni tutduracaq. Səni padşahın yanına aparacaqlar. Padşah səni dar ağacına çəkəcək. Mən sənə bir kələk öyrədəcəm. Bəlkə xilas oldun. Elə də oldu. Səhər gəlib oğlanın əl-qolunu bağlayıb, padşahın hüzuruna aparırlar.. Padşah ona deyir ki, sən mənim qızımızı aldatdın, mən də səni asdıracağam.

Oğlan dedi ki, şah sağ olsun, izn ver, mənim sizə bir hekayətim var, danışım, sonra asdırarsınız.

Padşah icazə verdi.

— Bir gün mən ova çıxdım və bir dənə yekə qaz vurub gətirdim evə. Bu qazı təmizləyib kabab elədim. Elə istədim ki, yeyəm, qaz pır eleyib və onun qanadının biri qaldı əlimdə. Padşah oğlana dedi: - Niya yalan danışırsan. Heç bişmiş qaz da uçub gedər. Onda padşahın oğlu qızın yaylığını çıxarıb atdı yerə. Qız dedi:

— İndiki belə oldu, mən səninəm.

Padşah bunlara qırq gün, qırq gecə toy edib, qardaşlarını da zindandan azad etdirib öz vətənlərinə yola saldı.

Yolda gedərkən padşahın qızı oğlana dedi ki, bil və agah ol ki, qardaşların, səni elə bəla buraxmayacaqlar. Onlar səni bir quyuya atacaqlar. Sən qorxma, quyuda bir neçə gün gözləyərsən. Elə ki, cüme günü çatdı, görəcəksən ki, iki dənə qoç gelir. Bir qara, biri de ağ. Sən tullanarsan qara qoçun belinə, o da səni atacaq ağ qoçun belinə, sən de gelib çıxacaqsan işqli dünyaya. Elə də oldu. Qardaşlar kiçik qardaşı götürüb atdlar bir quyuya. Oğlan başlıdı cüme gününü gözləməye. Cüme günü gelib çatdı. Oğlan görü ki, budur iki qoç gelir, biri qara, biri ağdı. Oğlan qara qoçun belinə tullanmaqdan, çəsib ağ qoçun belinə tullandı. Ağ qoç oğlani tulladı qara qoçun belinə. O da oğlani tulladı qaranlıq dünyaya.

Oğlan istədi ki, yatsın. Lakin bir də eşitdi ki, oturduğu ağacın bağından quş səslərinin çıqtırtısı gelir. Qalxbıx baxıb gördü ki, bir qara ilan onları yemək istəyir. Oğlan ilanı öldürüb sonra doğrayır və atrı quş balalarının yuvasına ki, onlar yesin. Elə bu zaman bir nəhəng Simurq quşu gelib çıxır. İsteyir oğlana öldürsün, balaları qışqırı ki, dəymə, o bizi ölümən qurtarıb. Sonra ilanın ölüsünü ona göstərirler. Simurq quşu oğlana minnetdarlıq edərək bildirir ki, nə deyirsən yerinə yetirm. Oğlan deyir ki, məni işqli dünyaya çatdır. Simurq quşu razi olub deyir. Eləse get qırq girvənkə at və qırq tulqu su al. Sonra səni apartım. Oğlan dediklərinə yerinə yetirir. Sonra oğlan minir quşun belinə, qalxılar göyə. Quş qə-deyəndə at, qu deyəndə su verirdi. Oğlan bir də görür ki, at qurtarıb. Quş qə deyəndə tez biçaqla qızının etindən kəsib quşa verir. Quş atı yemir, görür ki, at şirində. Onlar işqli dünyaya çatırlar. Quş oğlana deyir ki, indi gedə bilərsən. Oğlan gedəndə quş göyrür ki, o, etindən kəsib. Simurq quşu ağızdakı at parçasını oğlanın yarasının üstüne qoyur, ağızının suyu ilə onu yapışdırır. Oğlanın yarası tamam sağalır. Sonra Simurq quşu oğlana öz lələyindən verib deyir ki, nə vaxt dər düşsən bu lələyi oda tut, mən dərhal yanında hazırlam.

Oğlan gelib saraya çatır, görür ki, qardaşları qızın üstündə dava eləyirlər. Bunu görən kiçik qardaş quşun lələyini oda tutur. Simurq quşu onun qarşısında hazır olur. Oğlan ondan ağ at və bir dəst ağ palta istəyir. Onun dedikləri hazır olur. Oğlan ağ palta geyib, ağ ata minir və böyük qardaşını onunla vuruşmağa çağırıldı. İki qardaş üç gün, üç gecə vuruşdular. Kiçik qardaş quşu yenidən çağırıldı və xahiş etdi ki, ona bir boz at və bir dəst boz palta getirsin. Dedikləri hazır olur. Oğ-

lan boz palta geyinir, boz atı minir. Ortancıl qardaşı çağırır meydana. Onlar üç gün, üç gecə vuruşurlar. Bu dəfə də kiçik qardaş qalib gelir.

Oğlan saraya gelir və özü yenidən özüne qırq gün, qırq gecə toy eləyir. Onlar öz muradlarına çatdırılar. Siz də muradınıza çatın.

TACİR OĞLU – SƏMƏRQƏNDİN NAĞILI

Biri vardi, biri yoxdu. Qədim zamanlarda bir tacir vardi. Onun gəzünүn ağı-qarası bir oğlundan başqa övladı yox idi. O tez-tez səfərlərə çıxır, başqa ölkələrdən mal gətirib satarmış.

Bir gün tacir görür ki, artıq qocalmışdır. Səfərlərə çıxmaga taqəti qalmamışdır. Ona görə də bu dəfə səfərə çıxanda oğlunu da özü ilə aparır ki, o da bu peşəyə yiyeleşsin. Onlar gelib Bağdada çatırlar. Bazar da mallara baxarkən tacir oğlu görür ki, şahın adamları gelir. O, yaxınlıqdakı adamlardan soruşur ki, bəs o gecəvədə galən kimdir? Onlar bildirirlər ki, galən şahın qızı Səmərqənddir. Tacir oğlu Səmərqəndin gözəlliyyini eştmişdi. Buna görə də qızı görmək üçün ürəyində bir arzu baş qaldırır. Qız isə hər tərəfi tülle örtülüyüş gəcəvədə oturmuşdu. Tacir oğlu qızı görmək üçün bir fürsət axtarmağa başladı. Belə bir qənəətə görür ki, aşiq palta geyinib qızın yanına getsin. O belə də edir. Seher tezden aşiq palta geyinib gedir qızın yanına. Görür ki, qız nə qız! İki göz lazımdır ki, qızə tamasha etsin. O dəqiqə də qızə bir köñüldən min köñüle aşiq olur. Demə, qız da oğlana vurulubmuş. Tacir oğlu axşam atasının yanına gelir. Atası görür ki, oğlu çox fikirlidir. Həc özündə-sözündə deyil. Səbəbin soruştursa da, oğlu heç bir şey demir. O gündən oğlan oturub qızın fikrini çəkməyə başlayır. Atı vəziyyəti belə görüb fikirləşir ki, yəqin oğlu xəstələnib. Ona görə də o tez mallarını yiğib geri qaydırır.

Bir müddət keçir. Tacir oğlu heç cür qızı unuda bilmir. O, belə bir natiçəyə görür ki, Bağdada getsin və necə olursa-olsun, qızı gətirsin. Atasına bildirir ki, gedim Bağdaddan mal gətirim. Atası bu xəbərdən sevinir və oğluna razılıq verir. Tacir oğlu yüksəlib Bağdada yola düşür. Gelib axşam çatır və bir qarının evində gecələməli olur. Fürsətdən istifadə edib Səmərqənd barəsində bir neçə söz soruşur. Qarı ona bildirir ki, bəs Səmərqənd bir aşağı aşiq olmuşdur. Aşığın dərindən güñü-gündən saralıb solur. Tacir oğlu hər şeyi başa düşür və qarıya deyir ki, həmin aşiq mənəm... Sehəri get Səmərqəndə de ki, aşiq səni aparmağa gəlmışdır. Səhər tezden qarı qızın yanına gedir. Oğlanın dedik-

lərinin hamsini ona çatdırır. Qız ona deyir ki, bəs sabah qırx incəbelli qızla bağa gəzməyə geləcəyəm. Orda mənə gözləsin. Qarşı hər şeyi oğlana danışır. Tacir oğlu bağa gedib gizlənir və qızı gözləməyə başlayır. Səmərqənd qırx incəbelli qızla gelir. O, qızların hərəsini bir iş dəlinə göndərir. Tacir oğlu gizləndiyi yerdən çıxır və qızı götürüb qaçır. Bunlar qaçmaqdə olsunlar, size kimdən deyim, Bağdad şahindən. Şaha xəbər çatır ki, bəs Səmərqənd yoxdur. Nə qədər axtarırlarsa da qızı tapmırlar. Şah bildirir ki, kim mənim qızımın yerini desə, qızı həmin adama arə veracəyəm. Bu xəbər gedir çatır tacir oğluna. Səmərqənd ona bildirir ki, atam bizi belə rahat buraxmayaçaq. Yaxşısı budur ki, get atama yerimi de. Belkə elə sən məni ala biləsem. Tacir oğlu belə də edir. O, şahın yanına gəlib deyir ki, mən Səmərqəndin yerini bilirom. Ancaq bir şərtlə deyərəm ki, qızı mənə verəsən. Şah çəresiz qalib razılaşır. Tacir oğlu Səmərqəndi getirir. Ata qızını görüb çox sevinir. Şah qızı tacir oğluna verib qırx gün-qırx gecə toy edir. Toydan sonra tacir oğlu Səmərqəndi və aldığı malları götürüb öz yurduna qayıdır.

AĞILLI ZURNAÇI VƏ PADŞAH

Biri varmış, biri yoxmuş, qədim zamanlarda bir zurnaçı varmış. O, o qədər yoxsul olur ki, ailəsini dolanlıra bilmir. Bir gün bu yoxsul zurnaçı qərara gəlir ki, belə-yaşamıqdanşa padşah qəzəbinə gelib ölmək daha yaxşıdır. Beleliklə, arvadı ilə dalaşib evdən çıxır və birbaş saraya gəlir. Bildirir ki, padşahu görmək istəyir. Saray xidmətçiləri nə qədər deyirlərse, "Ay kişi sözünü bizə de, biz padşaha çatdırıraq", -zurnaçı razi olmur. Deyir ki, gərek mən sözümü padşahın qulağına deyim. Nəhayət, xəber padşaha çatır, o bildirir ki, zurnaçını içəri buraxsınlar. Zurnaçı padşaha yaxınlaşır, onun qulağına ağıñ söyüslər söyür. Söyüb qurtarandan sonra, öz ölümünü gözləyən zurnaçı başqa mənzəre ilə rastlaşır. Paldşah nəinki qəzəblənir, əksinə gülümsünür. Bu padşah çox ağıllı və uzaqqorən idi. O, başa düşür ki, bu yoxsul zurnaçının bura ehtiyac gətirib və kasibliq hayatından artıq bezib. Ona görə də padşah əmr edir ki, zurnaçıyla çoxlu qızıl pul verib yola salsınlar. Zurnaçı sevinə-sevinə saraydan çıxməq istərkən vəzirlə rastlaşır. Vəzir soruşur ki, "padşahın qulağına nə dedi?

- Zurnaçı dedi:

Mən padşaha dedim ki, yaxşı zurna çalıram, istəsən səni də öyre-

dərəm. Sabahdan hamidən xəlvət padşaha zurna çalmağı öyrədəcəm. Vəzir xahiş edir ki, padşahdan xəlvət ona da zurna çalmağı öyrətsin. Razılışırlar. Beleliklə, hər gün zurnaçı vəzir zurna çalmağı öyredir, ondan xeyli pul alır. Axmaq vəzir isə padşahdan geri qalmamalı, padşah bilən sənəti öyrənmək üçün dəridən-qabiqdən çıxırı.

Bir gün saray əhlilə, başda padşah olmaqla ova çıxır. Bir-birinin aradınca uğurlu ov edirlər. Vəzir burda olur. O, hər ehtimala qarşı öz zurnasını da götürür. Geri dönerkən çaydan keçmək lazımlı gəlir. Birinci vəzir keçir, o əbasının etəyini qaldırdığı zaman qurşağına keçirdiyi zurna görsənir. Bunu görün padşah vəzirdən soruşur:

- Ay vəzir, o qurşağındakı nədir?

Vəzir cavab verir:

- Padşah sağ olsun, səndəkindən.

Padşah bir şey başa düşməsə də, üstün vurmur. Saraya gələndən sonra padşah taxta çıxır və vəziri yanına çağırıb deyir:

- Vəzir, bayaq ovda mən səndən söz soruştum, verdiyin cavab mənə çatmadı, de görüm belindəki nə idi?

Vəzir yənə həmin cavabı verir:

- Padşah sağ olsun, səndəkindən.

Bu yerdə padşah qəzəblənir, bunu görən vəzir ehvalatı padşaha danışır. Padşah zurnaçının arxasında adam göndərir. Zurnaçının ürəyi səksəkədə iddi. Bilirdi ki, gec-tez bu işin üstü açılacaq. Padşahın adamları ona bildirəndə ki, padşah səni çağırır ürəyi qırılıb düşdü ayağının altına. Zurnaçı saraya çatan kimi padşah onun yanına çağırıb və üzünü saray əhlinə tutub dedi:

Eşidin və agah olun, bu kişi mənim sırrımı vəzirə açmayaraq onu aldadıb, axmaq vəzir isə artıq zurnaçı olub. Bu gündən bu ağılli zurnaçının özümə vəzir edirəm, vəziri isə zurnaçı edirəm. O, yaxşı zurna çalır. Bu axmaq vəzirdən vəzir yox, zurnaçı olar. -

VI. DASTANLAR

KOROĞLUNUN ŞIRVAN SƏFƏRİ

Koroğlunun yaşdaşmış zamanlarıydı. Dayı çox davıya-şaviya girmirdi. Hələ dəlilər üçün təbdir tökürdi; onlar çox oyan-bı yana getmeyib hələ yaxılarda ovlayıb-quşdayıb günlerini keçirdirdilər.

Koroğlunun başında 20-30 dəlisi qalmışdı, xanımlardan da Nigardı, Telliydi, bir-ikisi də başqa dəlilərin arvadlarıydı.

Koroğlunun dəstəsində Yetim Mirad adlı bir cavan oğlan var idi. Koroğlu bir vaxt bını yoldan təpib getirmişdi, deyibnən, adına Yetim Mirad deyərdilər. Yetim Mirad hindı böyigiyib 18-19 yaşına yetişmişdi. Çox gözəl-gögçək, ağıllı-kamallı, vıran-yıxan bir iğid idi. Bir gün dəlilərin hamisi Çənlibeldə idi. Şaddix-şadyanalıx eliyirdilər. Koroğlu bir də baxıub gördü ki, Yetim Miradın üzü bahar bliyi kimi tutulub, qaş-qabağını sallayıb, ah-uf eləyir.

Koroğlu tez yerinən qopunub Miradın yanına gəldi. Əzəl soruştı ki, bala Mirad nolub niyə belə bikefsən?

Mirad bir söz demədi. Onda Koroğlu görək bına nə dedi:

Nadür sənün dərdün, qəmün?

Bircə danış, aman Mirad?

Hansı şeydi tutmur çəmün,

Hər dərdündən yaman, Mirad?

Üst başuvi sögməginən,

Qaş-qabağın tökməginən,

Beylə fikir çekməginən,

Bəlün olar kaman, Mirad.

Çox da baxma yani-yani,

Yandırıb yaxma insanı,

Sən bu Koroğlunun canı,

Dərdvü de, aman, Mirad.

1. Dastanın variantı Şirvanın ustاد aşıqları-Şamil Piriyev, Aşıq Ağalar, Aşıq Bayır, Aşıq Barat, Aşıq Pirməmad və f.c.d. Ə.Cəfərzadənin şəxsi arxivindən eldə edilmiş tutuşturulmuş və ilk dəfə Şirvan folklor antologiyası (tərtib edən. S. Qəniyev. Bakı, 1994) toplusunda işq üzü görmüşdür.

Söz bu yerə yetişəndə Mirad dayı döza bilmədi, hönkürüb ağlamağa başladı. İşi belə görən Koroğlu götürüb bir də belə dedi:

Gecə-gündüz ağlamaqdan,
Kar aşarmı, Yetim Mirad?
Öz sinəvi dağlamaqdan,
Kar aşarmı, Yetim Mirad?

Dərdi-qəmi çözəməydən,
Üzə virib üzdəməydən.
Dayanıban gözdəməydən,
Kar aşarmı, Yetim Mirad.

Gözdərəvi silməməynən,
Şaddiq-edib gülməməynən.
Qoç Koroğlu bilməməynən,
Kar aşarmı, Yetim Mirad.

Söz tamam yetəndə, Yetim Mirad başını yuxarı qalxızb dərin bir ah çəkdi. Sora dedi:

- Qoç Koroğlu, izin ver sözümi saznan deyim. Çünkü dərd məni yandırır, hələ billəm ki, dilnən desəm dilim yanar.

Koroğlu izin verdi. Yetim Mirad sazi sinəsinə basıb belə dedi:

Bir gözəl sevmişəm Şirvan elində,
Həsrətin çəkməkdən canə gelmişəm,
Nə müddətdi ah çəkirəm yolunda,
Çənlibələ yana-yana gelmişəm.

Gördüm onu bir bulağın başında,
Nöqsanı yox kirpiyində qəsində,
Ancaq olu on dörd-on beş yaşında,
Eşq ucunnan imtahanə gəlmışəm.

İtirmişəm sebri, huşi, qaraltı,
Görən yoxdu onun kimi maralı,
O günнen ki, düşdüm onnan aralı,
Məcnun kimi biyabane gəlmışəm.

Bir gözəldi, gözəllərin gözidi,
Aşıqların söhbətüdi, sözüdi,

Şirvan xanı Abdullahan qızıdı,
Sevgim dönüb bir dastanə gəlmışəm.

Yetim Mırad gecələri yatmadı,
Çox yalvardı, eli yarə yetmədi,
Hücum etdi amma gücü çatmadı,
Baş götürüb bu meydana gəlmışəm.

Yetim Mırad saznan dediyini dilnən da dedi ki, bəs üç ay minnən
qabaq Şirvana at daliyancı gedəndə Şirvan xanı Abdulla xanın qızı
Cənnət xanımı Nanəli bilağın başında görüb ona aşiq oldum. Qızın da
mənə məramı oldı. Amma ki, həndəvərdə qoşun çox idi. Gütüm çat-
madı ki, götürüb bira getirəm.

Yetim Mırad sözünü tamama yetirəndə Koroğlu dedi:

– Ə, Mırad, elə binan ötəri qan-yaş tökürsən? O qızı gedib
getirməy mənə borc olsun.

Nigar xanım irəli yeriyb dedi:

– Ay Koroğlu, dayı sən qocalmisan, gedib özüvi bərkə-boşa vurma:

Qoy cahillər getsinlər:

Koroğlu Nigar xanımın süzünnən incinib dedi:

– Əger ki, qocalmisan deməseydün, bəlkəm getmiyeydim:

Amma hinci ki, sən mənə qoca dedün, Şivana gedəcəyəm də, Cənnət xanımı gətirəcəyəm də.

Dəlilər çox dedilər, Koroğlu irazi olmadı, Hələ dedi: "Toyuğun
qıcı bıldı ki, bıldı". Həmin gecə Koroğlu səfərə irahlandı: Qıratın
qabağına bir çuval iran səbzəsi tökdürdü, yalnız qırx hörüyə höründü,
qılınc, qalxan, əmud götürdü. Obaşdannan Nigar xanımnan, dəlilərnən
halallaşib yola düşdü.

Koroğlunun heç Şirvana yolu düşməmişdi. Odu ki, hardan keçib,
hayana gedəcəyini bilmirdi. Qırat çoxdan səfərə çıxmadığının yel
kimi uçurdu. Koroğlu bir de onda gördü ki, bir böyük çayın qıraqında.
İstadi çayı keçsin. Qırat çaya giren kimi çay onu birib qıraqa
qytardı. Koroğlu atı bir de suya vurdı. Çay bir atı birib dala qytardı.
Onda Koroğlu hirsəndən atı çaydan qıraqa çekdi. Bir az aralıdan
hərləndirib Qıratı bir qırmanc vurdu. Qırat qızılqış kimi yerinən qo-
pub o biri taya düşdü. Koroğlu dönüb gördü ki, atın dal ayaqları suya
düşüb. Güllüb dedi:

– Ay çay, sən kür, mən kür, biz bir yerdə yola getmərük. O vaxdan
həmin çayın adına Kür deyəller.

Koroğlu bir qədər gedənnən sora atı bir çəmənniyə bıraxıb, özi də
otun üstündə uzandi. Bir azdan onu yuxu apardı. Səs-küyə ayıldı, gördü
ki, 10-15 atı Qıratı kəmənd atı tutmaq istiyir. Tez yerinən qopunub
qılıncı el elədi, düdü bi adamların üstünə. Bi adamlar Koroğlunun
geyimine, sır-sifatına, blişlərinə, silahına baxıb çox tacirbə qaldılar,
qorxudan həre bir yana qaşdı.

Koroğlu irəli yeriyb Qıratı tutdu və üstünə aşılır ib mindi. Yavaş-
yavaş dağa təref getməkde olsun. Size kimnən deyim, bi atı tutmaq
istəyənnerdən. Sən demə bilar Şirvan xanının sərhəd gözətçiləriymiş.
Bilar gəlib öz böyüklərinə deyər ki, bir pəhlivan bizim torpağa gəldi,
tutmağa gücümüz çatmadı. Büyükləri bilara xeyli qoşun verər,
Koroğlunun daliyancı baş qoyallar.

Koroğlu bir də onda gördü ki, daldan binin üstünə bir qoşun gəlir
ucu-bıçağı görünməyir. Əvvəl istədi qacşın, cün qaçmaq da igitdi-
dəndi. Amma sora fikirəndə ki, çoxdandı heç döyüşmeyirəm. Elə
yaxşı oldu, bir az biləri qorxudaram, həmi öz keşim durular, həmi də
bilar el çəkib gedəllər.

Koroğlu Qıratın cilovun çekdi, başın geri qaytardı, bir nərə vurub
özünü qoşuna virdi, sağdan virdi, soldan çıxdı, qoşunnarı pərən-pərən
elədi.

Qoşun böyüyü ağ baydaq qalxızdı, sülh elədi. Koroğluya yaxınlaşış
sorusu:

– Ay pəhlivan, sənün igitdüğüvə, bazburutuva söz ola bilməz. Ancaq
hələ bir de görək kimsən, nəçisən, hardan gəlib, hayana gedirən?

Koroğlu binin cavabında götürübən görək nə dedi:

Koroğluyam, Çənlibeldən gəlmışəm,
Atımı Şirvana çaparam indi.
Yerə də quylansa Şirvanın xanı,
Arayıb, axtarıb taparam indi.

Əger ki, döyüşmək keçə könlündən,
Ayıram onu yar-yoldaşının,
Düşman bədəninin, düşman başının,
Bir uca minarə yaparam indi.

Dost qoymaz dostunu qalsın qarada,
Qoysa əger dostuq olmaz arada,

Gərək gözü yaşıdı Yetim Mıradı,
Gül üzü Cənneti aparam indi.

Qoşun böyüğü ve qoşun əhli tamamən Koroğlunu tanıdı, nə iş
səbəbinə gəldiyini də bildi. Qoşun böyüğü dedi:

Şirvan eli bir alınmaz qaladı,
Getmə, Qoç Koroğlu, gel qayıt indi.
Hər guşası cadi, tilsim bələdi,
Getmə, Qoç Koroğlu, gel qayıt indi.

Xanın vardı neçə yüz min qoşunu,
Qoymaz qala bir daş üstə daşını,
Doğrар bədənini, kəsər başını,
Getmə, Qoç Koroğlu, gel qayıt indi.

Abdullah xan yaman gözü qannıdı,
İgidler içinde addı-sannıdı,
Cənnət xanım özgiyə nişannıdı,
Getmə, Qoç Koroğlu, gel qayıt indi.

Koroğlu bina dedi:

— Oğul, görürəm ki, sen hələ Qoç Koroğlunu yaxşı tanımadısan.
Mən dost yolunda cannan da keçərəm. İgid gərək bir qaşq qanının
ötrü sözünün dönməya. Həm də ki, Nigar xanım mənə qoca deyib.
Abdulla xan o qızı gözünün içinde də saxłasa, gərək onu aparıb hə-
min Yetim Mıradi söyündürəm, həm də Nigar xanımı sübut eliyəm ki,
nə qəder ki, ölməmişəm, hələ əvvəlk Koroğluyam. İndi, qardaşlar,
yaxşısı bidi ki, siz mənə Şirvanın yolunu göstərin, yolcu yolda gərək.
Qoşunun böyüğü Koroğluya yolu başa saldı.

Koroğlu Qıratın başın bırxadı. Qırat qızılıqlı kimi havalandı, az
vaxtdan sora Koroğlunu Şirvan elinə yetirdi.

Koroğlu baxıb gördü ki, bu şəhər elə gözəl, elə yaraşlılıdı, heç gör-
dügi şəhərrərin heç birinə oxşamır. Ürəyi cuşa gəldi, gərək Koroğlu
Şirvani neçə tərif elədi:

Şirvanın gözəlliyi,
Cəmi Hindistana dəyer.
Bağları, meşələri,
Külli Gürcüstana dəyer.

Axır soyuq bulaqları,
Meyvə doludu bağları,
Başı qarlı, sış dağları,
Yüz min Dağıstana dəyer.

Uca-uca damları var,
Damlarında şamları var,
Çox gözəl axşamları var,
Hər günü bir aya dəyer.

Gözəlləri ay qabaqlı,
İncə bellı, gül yavaqlı,
Şirin sözlü, bal dodaqlı,
Ləli Bədəxşana dəyer.

Bu şəherin tayı yoxdu,
Gözəlinin sayı yoxdu,
Toyu çoxdu, vayı yoxdu,
Tərifi rizvana dəyer.

Koroğlunun budu sözü,
Bele şəhər olmaz düzü.
Yolda qalıb Mırad gözü,
Eləsəm virana dəyer.

Koroğlu bını deyib, şəhərə daxil oldu. Qıratı sürüb karvansaranın
ağzına gəldi. Karvansaraçı bir Koroğluya, bir də Qıratı baxıb gördü ki,
binnan xata əskik döyl. Özi də, atı də çox nataraz şeydi. Ona görə
dedi:

— Ay qardaş, vallah-billah, simi-vallah boş yerimiz yoxdu.
Koroğlu dedi:

— Ay karvansaraçı qardaş, mən bu şəhərə nabələdəm. Yengi gəli-
şimdi. Hələ heç bir yanı tanımıräm. Bı gecəni nə təər var, gərək bırda
qalam. Atıma bi yer elə, özüm ha yanda oldı qalacam.

Karvansaraçı gördü bir ökbəli danışır, dedi:

— Qardaş, yerim yoxdu, nağayrim axtı? Özümi öldürməyəcəm ki?
Koroğlu bına bir çəp-çəp baxıb dedi:
— Neynək, sən öldürməsən də, mən öldürəm.

Mını diyib qılınca el elədi, istədi karvansaraçının başını üzsün. Kişi Koroğlunun ayağına yixılıb aman istədi. "Qəlet elemişəm" dedi. Koroğlu minnən el çəkdi.

Koroğlunun başına bir xeylaq adam yığılmışdı. Bilar dedilər:

— Ay qardaş, kimsən, nəçisən, bir sözüvi-sirüvi bizə de, bəlkəm bir köməgimiz daydı.

Koroğlu biların cavabında aldı, görək nə dedi:

Koroğluyam, Çənlibeldi məskənim,
At minibəm bu cövlənə gəlmışəm.
Yetim Mirad Cənnət deyib ağlayır,
O səbəbdən bu Şirvanə gəlmışəm.

Sizin yerin bağçasıvar, barı var,
Almasıvar, heyvasıvar, barı var,
Miradımın buralarda yarı var,
Ona görə men bu yanə gəlmışəm.

Koroğluyam dörd tərəfim yağıdı,
Sinəmdəki oğulsuzluq dağıdı.
Baş ağarıb, qocalığın çağdı,
Amma genə mərd-mərdənən gəlmışəm.

Karvansaraçı Koroğlunu böyük hörmət-izzətiyənən içəri apardı. Atına da, özüne də yaxşı yer verdi, çörək-çay tədarükünə başlandı.

Şən demə bi adamların içində Abdulla xanın bir istəkli dostu var iymış. Hələ o sahat tüpürdü dabannarına, yügürəppə gəldi Abdulla xanın qulluğuna. Dedi:

— Ay öyi yixılmış, Koroğlu gəlib, hələ bi sahat karvansaradadı. Özi də diyir Cənnət xanımın dalışıycan gəlmışəm.

Abdulla xanın hələ bil başının tüsdi qopdi, tez vezir-vəkilini çağırıb dedi:

— Koroğlu gəlib ki, Cənnəti aparsın. Bir tədbir töküñ ki, onu tutub öldürək, həmə cəmi xannar içində başımız uca olsun, həmə də qız öydə qalsın.

Biların içində bir qoca vezir var idi, İbrahim vezir adında. O, irəli yeriyb əlini döşünə qoysi, təzim eliyib dedi:

— Xan sağ olsun, biz Koroğlunu gücnən tutə bilmərük. Məsləhət bidi ki, oni hiyelenən tutaq. Hindi sən adam göndər karvarsariya, hör-

mət ehtiramnan oni bira getirtir. Bırda qonaq elə, hörmət görgəz, 3-4 gün qalsun, Allah kərimdi, fikirrəşib bir şey taparuğ, əlimizdən qaça bilmez.

Həmə bi təklifə "aferin" dedi. Abdulla xan 5-6 nəfər hörmətdi adamlardan Koroğlunun yanına gönderdi.

Koroğlu karvansarada əyleşmişdi. Bir də onda gördü ki, 5-6 nəfər kişi içəri girdi. Bilar Koroğluna yaxınlaşıb salam verdilər. Və dedilər:

— Biz Abdulla xanın adamlarıyuğ. Xan bizi sənün qulluğuva gəndərdi. Səni öz sarayına qonaq çağırır.

Koroğlu elə bini istiyirdi ki, yolu bir saraya irast düşsün, görən Cənnət xanımı nə cümrə görüb-aparmaq olar. Odu ki, atı karvansaraçıya təşşir, bi kişilərənən bəhem gəldi Abdulla xanın qulluğuna. Abdulla xan Koroğlunu çox böyük ehtiramnan qarşılıdı, görüşüb hal-əhval tutdu, amma neyçün galmayıni soruşmadı. Koroğlu bi qalmağınan bırda qalmağda olsun, sizə xəbəri verim Abdulla xanan onun vəzirinən.

İki-üç gündən sora xan vəziri bir xəlvətə çəkib soruşdu:

— Vəzir, nağayırmışan? Bir iş tarazdırıya bilmisənm?

Vəzir dedi:

— Xan sağ olsun, tarazdamışam. Məsləhət bidi ki, Koroğlunun yatdığı otağın üstünə çıxıb ordan onun başına bir yekə daş salıb, onu öldürək. Yoxsa ki, bı zalim oğluna heç bir fənd yoxdu.

Xan irazi oldı.

Vəzir qullardan birini gecəynən Koroğlu yatan otağın üstünə çıxardı. Bi otağın üstündə iri-iri pəncərələri var idi. Vəzir qula tapşırıdı ki, Koroğlu yatıb yuxuya gedən kimi bir iri daş pencəradən onun başına sal, olsün.

Onu da deyim ki, Koroğlu çox sayiq yatan adam idi, lap quşdan sayaqdı. Həmə də başa düşməndü ki, xan bina naqah yera hörmət eləmir, neysə bir əngəli var. Ona görə bir az da ehtiyatlı olmuşdu.

Qul öyün üstündə durub gözdeyirdi ki, Koroğlu yuxuya getsin, nə təhər oldusa, bimən özünü yuxu tutdu. Qul uzanıb yatdı, özü də bu qul yaman yuxuda danışdı.

Koroğlu bir də gördü ki, öyün üstünnən səs gelir. Tez yuxarı dırmaşdı, qulu və daşı görüb bir söz demədi. Öz yorğanını gətirib qulun üstünə örtüb aşağı düşdü.

Xannan vezir çox gözədilər, quldan xəbər çıxmadi. Vəzir başqa bir qulu göndərdi ki, get gör o nanəcim oğlu nağayır.

Qul gəlib gördü ki, bi qul pəstahnan yatıb. Vəzirə xəbər gətirdi.

Vəzir aralıdan pısa-pısa gəlib gördü ki, doğrudan da, binin göndərdiyi qul yatıb, üstündə de Koroğlunun yorğanı. Vəzir o sahat barmağını düşdədi. Dedi: "Ey dili-qafıl, Koroğlu bu hiyləni başa düşdi, Allah axırın xeyir elesin".

Vəzir təzə tedbir görməkdə olsun, sizə kimnən deyim Cənnət xanımnan. Qaravaşdar Cənnət xanımı xəber verdi ki, Qoç Koroğlu dədövə qonaq gəlib.

Cənnət xanım o sahat başa düşdi ki, deyəsən, aralığda Mirad sözü var. Çünkü Mirad ona demisi ki, bəs man Koroğlunun dəlilərinənəm.

Cənnət xanım bir namə yazıb qaravaş Səliməye verdi ki, aparib bir noyinən Koroğluya yetir və cavabını getir. Qaravaş iki gün, iki gecə güddü, firsət tapmadı ki, naməni Koroğluya verə. Üçüncü gün firsət tapib naməni Koroğluya verdi. Koroğlu açıb gördü ki, Cənnət xanım yazıb.

Nə müddətdi yol gözlərəm,
Nə durmusan, qoç Koroğlu?
Atam salıb məni bəstə,
Gel qapını aç, Koroğlu!

Dağlar başı duman olar,
Əlif qəddim kaman olar,
Mənim halim yaman olar,
Tez ağrar saç, Koroğlu.

Gel eşit, Cənnət sözünü,
Yoldan yiğ Mirad gözünü.
Çox da incitmə özünü,
Götür məni qaç, Koroğlu!

Koroğlu binin cavabında Cənnət xanımı bir belə namə göndərdi:

Ala gözlü Cənnət xanım,
Apararam səni indi.
Sənə qurban gözüm, canım,
Apararam səni indi.

Dağlar başı duman olmaz,
Əlif qəddün kaman olmaz,
Sənün halun yaman olmaz,
Apararam səni indi.

Çənnəbəldə inci mənəm,
Yolunda yovuncu mənəm,
Dost yolunda incimənəm,
Apararam səni indi.

Qaravaş naməni gətirib Cənnət xanımın yanına gəldi. Cənnət xanım naməni oxuyub məzmununan hali oldu. Oturub Koroğlunu gözləməkdə olsun. Sizə kimnən xəber verim-Abdulla xanın vəzirindən.

Abdulla xanın vəziri Koroğlunu öldürmək üçün gecə vaxtı on bir nəfər qara qul göndərdi. Qulun hərəsi bir seynən silahlanmışdı: biri qılınc, biri nizə, biri ox, biri əmud, biri xəncəl, birlətib, biri kamənd, biri kördə, biri zincir, bri balta, qəmə götürmüştü. Bilar gecə vaxtı qəfildən Koroğluya hücum elədiłər.

Koroğlu hələ o sahat yerində qopunub misri qılınca əl elədi; sağdan virib soldan çıxdı, soldan virib sağdan çıxdı. Bı on bir nəfərin hamisini qırdı. Başdarını da kəsib həyatə tulladı. Meyidlərini də qapının ağızına üst-üstə yiğdi, sonra da irahat uzanıb yatdı.

Vəzir sabaynan xəber tutdı ki, Koroğlu beycə on bir nəfər qara qul öldürüb. Bildi ki, binin qullarıdı. Ürəyində dedi ki, yaxşı sən Koroğlu ol, mən də İbrahim vəzir. Əger sənün başuvi əkməsəm, anamdan əmədigmə süt haramım olsun.

Vəzir Koroğlunu öz öyüne qonaq çağırıdı. Aşbaza tapşırı ki, bəs filan qaba bı zəheri tökərsən.

Xörək ortalığa gələndə Allahın əmriyinə aşbaz qablari çəşbas saldı, zəher töküldüyü xörəgi vəzirə verdi. Vəzir bir-iki yeyən kimi cəhənnəmə vasil oldı.

Həmin gecə Cənnət xanım Koroğluna ismariş göndərdi ki, bəs durma, gel məni apar, yoxsa atam məni burdan uzaqlaşdıracaq.

Gecəyən Koroğlu geyinib-keciniñ Qiçata mindi. Cənnət xanımın imarətinə tərəf yol aldı. Elə qapıya çatmışdı ki, gördü Cənnət xanım bidi darvazanın ağızında durub. Tez əl atıb qızı yerdən qalxıdı, tərkinə alıb şəhərdən çıxdı.

Bilar şəhərdən azacıq aralanmışdılardı ki, şəhərə səs düşdü ki, bəs Koroğlu Cənnət xanımı qaćırıb aparıb. Şirvanda nə ki, əli silah tutan vardi, atlandı Koroğlunun dalycan düşdü.

Koroğlu bir də dala baxanda gördü ki, elə bir şəhər ehli hamisi öyünnən çıxbı, qarışqa kimi axışır. Atı saxladı. Cənnət xanım dedi:

- Koroğlu, nağayırmışa fikrindəsen?

Koroğlu dedi:

– İstəyirəm dədövün camahatına bir qolumun gücün görkəzəm.

Cənnət xanım yalvardı:

– A Koroğlu, axı qoşunun uci-bıcağı yoxdu, gəl çıxaq gedək. Az işdən çox iş çıxartmadı.

Koroğlu qulaq asmadı. Atın basın dala döndərdi. Qırat özün dərya-yi-leşkərə virdi, Koroğlunuñ misri qılıncı heç kimə aman vermədi. İşi belə görən qoşun ehli qaçmağa üz qoydu. Koroğlu dayı onların dalyan can getmədi. Çənnibələ tərəf üz qoydu. Göz yumub açıncan Qırat onları Çənnibələ təcdirdi. Delilər onların pişvazına çıxdılar. Cənnət xanımı "xoş gelmişən" elədilər. Ele hemin gün toy məclisi quruldu. Aşıq Cünün Yetim Mıradnan Cənnət xanımı bir qəşəng toy elədi. Bəg tərifində Nigar xanım soruşdu:

– Ay qoç Koroğlu, bir de görək, nə təhər gedib-gəldin, kimə irast düşdün, nə iş gördün?

Koroğlu sazi Aşıq Cünunnan alıb sinəsinə basdı, görək nə dedi:

Sənə deyim, Nigar xanım,
Söz sinəmnən axdı gəldi.
Bir çay keşdim mənnən dəli,
Qırat ona baxdı gəldi.

Vəzir qurdı neçə hiylə,
Çəkdi manı şirin dilə,
Mənim baxtim güle-güle,
Düşmanları yaxdı gəldi.

Koroğluyam, düşüb canım,
Xannar, paşalar düşmanım,
Sənə deyim, Nigar xanım,
Qocalığın vaxdı gəldi.

Delilərnən Nigar xanım Koroğluya ürək-dirək verdilər, təskin elədilər. Dedilər ki, bəs bı igidliyi ki sən eləyirsən, sənə qocalıq yoxdu. Kim ki, el yolunda, yetim-yesir yolunda can qoya, el də onu öz canı bilər. Sənün dalunda bir el var, kim sənə bata bilər?!

"KÜÇƏ RZA"

USTADNAMƏ

Bir yaşıdan-beş yaşına geləndə,
Gözəlləşib bu qız, yaxşı qız olar.
Beş yaşıdan-on yaşına geləndə,
Açılar qönçə tek bir nərgiz olar.

On birində, vəsmə yaxar qaşına,
On ikidə kətan örter başına,
Ela ki, yetişdi on üç yaşına,
Qoyma gedə qonşulara söz olar.

On dördündə gözəllərə qatılar,
On beşində elçilərə satılar,
On altıda şirin toyu tutular,
Elçilər qapıda pəyənduz olar.

On yeddide al gərdəni qurular,
On sekkizdə şüx memələr qırılar,
On doqquzda sular kimi durular,
Ürəyi-ürekələ əcəb saz olar.

İyirmidə sanki bənzər gəlinə,
İyirmi birde sığal verər telinə,
Ela ki, baş vurdı eşqin gölünə,
Siliñər tazədən quba qaz olar.

Otuzunda, oğul-uşaq yetirər,
Qırış yaşında her zülümü götürər,
Əlli yaşda ölüm köksdən ötürər,
Utanmaz heç kəsdən, üzbeüz olar.

Altmışında Mustafanın sözünə,
Yetmişində ağ tor gələr gözünə,

1. Şirvanda bu dastan - "Kiçik Rza", və "Küçə Rza" adıyla məlumudur.

Səksəndən, doxsandan keçə yüzünə,
Ocaqlar başında tək yalqız olar.

Ustadlar ustادnaməni bir deməyib, iki deyib, biz də deyək iki olsun: Dostların başı dik olsun.

Bir xuyi məlekdi, xılqəti insan,
Yoxdu berabəri söz arasında.
Məsel ki, bir ovçu ahusun görə,
Var qiya baxışı göz arasında.

Var qiya baxışı canlar dəlinə,
Canını qoysanın can bədəninə,
Düşməmisən tülək-tərlənə əlinə,
Dağıda tükünü toz arasında.

Dağında tükünü, tökə çöllərə,
Dibaça deyəllər hər misallara,
Laçın kimi süzdürəsən göllərə,
Öldürdü aşağı, naz arasında.

Öldürdü aşağı ötdükəcə dil-dil,
Gözleri yasəmen, saçları sünbül,
Şənin təki bir gül, mən təki bülbüll,
Olma zimistannan yaz arasında.

Olma zimistanda tayın, yoldaşın,
Xuraman yerisin, qəh-qəh gülüşün,
Tanıram yerisin, ceyran baxışın,
Əger olsan yüz min qız arasında.

Əger olsa bizim ilə dillərin,
Var olsun əllərin, aç düymələrin,
Miskin Baba deyər, -ağ məmələrin-
Öləndə qəbrimi qaz arasında.

Ustadlar ustادnaməni üç demiş, biz də deyək üç olsun, düşmən ömrü puç olsun.

Könül, yaş ötüşür, ehtiyatlı ol,
Eylemə başına güc, qocalanda.
Ağıl azalandı, tamah çıxalar,
Yaxşını, yamanı seç qocalanda.

Karvanın ötüşüb eyləmə soraq,
Tanimız, gazəsan elində çıraq,
Doğru-yalan olar, yaxının-uzaq,
Dilin də dayanmaz dinc, qocalanda.

Gençlikdə nə oldu, almadın vecə,
Ömür geldi-getdi bilmədin necə,
Qorx ki, oğul-uşaq, nəvə-nəticə,
Baxmaya üzünə, heç qocalanda.

Dediyim şerler, yazdığını qəzel,
Bir vaxt senin idi, a nazlı güzel,
İndi, heç olmasa, arada bir gel,
Gözlərim öndən keç qocalanda.

Ağrılar tapılar canında tez-tez,
Başqa nə çarən var, dözməmisən, döz,
Nə çəkilən dərddir, nə deyilən söz,
Qızıldan da olsa tac qocalanda.

Toylu günlərini döndərər yasa,
Göz tovuşdan düşər, dil olar qısa,
Ömür də vec verməz, Aşıq Xanmusa,
Başlar yurdan yurda köç qocalanda.

Ustadlar belə buyururlar ki, Əcəm vilayətində bir aşiq var idi. Bu aşığın adına Dədə Yedgar deyərdilər. Dədə Yedgar öz dövrünün adlı-sanlı ustad aşıqlarından idi. Onun səsi, sədası eldən-elə, obadan-oba-yaya, dildən-dile gəzirdi.

Bir gün şah oğlu, Şah Abbas dərvish libasında vəziri ilə bir kəndin kənarından keçərkən, kənddə toy səsi eşidib, yanındakı vəzirə dedi:

— Vəzir, gel bir bu kəndin toyuna tamaşa edək. Onsuz da burada bizi tanıyın olmaz.

Ela de etdilər. Toyda aşığın məharəti - gözəl danışığı, məlahətli səsi şahın xoşuna gəldi və toyda onu kənara çağırırdıb dedi:

- Aşıq, adın nədir?

Aşıq dedi:

- Dədə Yedgar.

- Çox gözəl addır. Həm Dədə, həm də Yedgar, mən də Şah Abbasın, amma heç kəse demə. Sən mənim xoşuma gelmişən, amma de görüm, sənin də aşıq yadigarın var, ya yox? Yəni şayird yetirmişənmə?

Dədə Yedgar dərvish libasında olan Şah Abbası dedi:

- Yox, qurbanın olum, şah, yoxdu.

Şah Abbas dedi:

- Bəs, ay aşıq, səndən sonra, bu qədər ad-səni, söz-sovu kimə tapşırıb gedəcəksən? Sənin yaşın ki, yaşın əllini keçib, amma hələ bir şeýirdən yoxdu. Şeyirdən aşıq sonsuz adam kimidir. Ondan sonra onun yolu davam etdirən, çıraqını yandırılmır. Al, bu sənin xəletin, amma unutma ki, sən mütləq şayird yetirməlisən. Sözünə eməl etməyi unutma. Özündə heç kimə bir söz demə.

Şah Abbas öz veziri ilə yollarına davam etdilər, aşıq isə o gündən şagird axtarındı ki, sonra şahın qəzəbənə gəlməsin. O gündən kəndlər də, obalarda, toyda-şənliklərdə gözü kamıl şagird axtarındı.

Günlerin birində Dədə Yedgar yenə də böyük bir məclisde idi. Orada arif adamlar, baylar və xanlar da var idi. Aşıq gördü ki, məclisin lapayaq tərəfində bir cavan-uşaq əyleşib, ona çox fikir verir. Aşıq məclisi yola verib qurtardan sonra gördü ki, həmin cavan uşaq hələ yerindən durmayıb. Elə mattim-mattim ona baxır. Aşıq maraq götürdü:

- Bala, nə qulluğun var?

Uşaq tez yerindən qalxıb aşıqa yaxınlaşdı:

- Ustad, yanına gəlmisəm, el mənim, etək sənin. Ya əlimi kəs, ya da etəyimi. Mənə bu sənəti öyrədərsənmi?

- Adın nədir?

Yetim olduğuma görə mənə Küçə Rza deyirlər. Nənəmle yaşayırıam. Deyirlər babamın da gözəl səsi olub.

Uşağı belə sərrast danışmağı aşıq tutdu. Odur ki, Dədə Yedgar uşağı xeyli sorğu-sual elədi, sesini dinlədi, və bəyəndi. Onun sənətə bağlılığını görüb, özüne şagird götürür. Bir neçə vaxt ustad-şagird toylardı, şənliklərdə saz çalıb, söz qoşub, məclis apardılar. Oğlan getdiğə püxtələşirdi və çalışırdı ki, çox şey öyrənib, bilsin. Amma Dədə Yedgar hiss edir ki, belə getsə, bu oğlan onun hörmətindən də artıq

hörmət qazanacaq. Ona görə kim aşıqdan xəber alırdısa ki:-Ay Dədə Yedgar, bu şagirdinin adı nədir? Deyərdi:

- Küçə Rza.

- Ay aşıq, Rzani başa düşdük, bəs küçə na deməkdir?

- Yetim idi, küçələrdə qalmışdı, mən getirib adam eləmişəm.

Bu sözdən Rza çox pərişan olardı, amma etiraz etməzdı. Ona görə də çalışırdı ki, daxilan zənginleşsin və sənətə daha da möhkəm yiyələnsin.

Sizə haradan xəber verək, Şah Abbasdan. Günlərin bir günü Şah Abbas vezirə dedi:

- Vəzir, sən bilirsən ki, Osmanlı Şah Xotkarın qızını almaq isteyirəm. Oraya kimi və nə göndərsək mərifətli olar?

Vəzir dedi:

- Şah sağ olsun, ora əvvəl adlı-sanlı adamlar, və hədiyyələrlə elçi getmək lazımdır.

Sah dedi:

- Ağlılı fikirdir. Elsilərlə bir aşıq da olsa pis olmaz. Deyirlər ki, Şah Xotkar çox aşiqbazdır. Bir aşıq da lazımdır. Həm bizim adamlar üçün, həm də oradakılar üçün çəlşin-çağırsın, şadlıq eləsin. Aşıq hemiše xeyir-duaçıdı.

Vəzir razı oldu. Şah Abbas soruşdu:

- Bəs aşıq kimi göndərek?

- Dədə Yedgar kamil aşıqdır. Onu göndərsək pis olmaz, - deyə vəzir dilləndi.

Bəli, bir neçə gün sonra həm tədarük hazır oldu, həm də əyanlar, əşreflər, aqiller, kamiller cəm oldular.

Vəzir ustاد aşıq Dədə Yedgar üçün adam göndərdi ki, tez olsun, durmasın gəlsin Şahın hüzuruna. Qasid galib aşıq Şahın hüzuruna dəvət etdi. Dədə Yedgar məmənliyətlə, - deyib, sevincək yola hazırlaşdı.

Küçə Rza ustadin yenə də hansısa bir məclisə hazırlaşdığını görüb istədi ki, o da ustadiyla getsin. Amma aşıq Küçə Rzani aparmaq istəmeyib dedi:

- Sən gəlmə, ora uşaq-muşaq məclisi deyil. Küçə Rza dedi:

- Ustad, heç bir ağırlığım olmaz. Xahiş eləyirəm ki, qoy mən də gedim. Sazımı götürürəm, qulluğunda duraram.

Birdən Dədə Yedigarın vadına vaxtilə Şahın ona verdiyi söz düdü. Küçə Rzaya hiss etdirmədən dedi:

- Yaxşı, amma saraya girmərsən. Oturarsan qapının ağzında.

Oğlan çox dedi, çox yalvardı, axırdı Dədə Yedgar razı oldu, bu

şertlə ki, şahın otağına girməsin və qapının ağızında otursun. Küçə Rza razi oldu. Amma üreyində min bir xəyal və arzuları var idi.

Bir azdan onlar şahın qulluğuna yetişdilər. Saraya girəndə Dədə Yedgar Küçə Rzaya dedi:

- Bax burada otur.

Küçə Rza qapının ağızında oturmaqdə olsun, Dədə Yedgar içəri daxil olub. Şah Abbasın ədəb-ərkanla salam verib, emrinin gözlədi. Şah onunla görüşəndən sonra dedi:

- De görüm, sənin indi şagirdin var, ya yox?

Dədə Yedgar dedi:

- Var, şah, qurbanın olum.

- Bəs hanı?

- Qapıda gözləyir.

Şahın göstərişi ilə Rzani içəri getirdilər. Küçə Rza içəri girib şaha təzim etdi.

Küçə Rza ilə görüşəndən sonra şah üzünü Dədə Yedigara tutub dedi:

- Səni Osmanlı vilayətinə göndərirəm. Mənim əyyan-əşrəflərimlə orada çalıb-oxuyub, mən istəyən qızı saz ilə, söz ilə alıb, gətirə bilərsənmış?

Dədə Yedgar qeyri-iradı olaraq dedi:

- Qoç oğlu, qoç kimi, şahim, onda nə var ki, o mənim elimdə. Bu sözləri eşidən Küçə Rza narazı halda başını yelleşir. Şah dedi:

- Bala, biziş səhbət edəndən sən başını niyə tərpədirdin?

Dədə Yedgar oğlanдан qabaq tez dedi:

- Şah, qurbanın olum, onun başı ele anadan gəlmə belədir.

Küçə Rza ustadını pərt eleməyib dedi:

- Şah sağ olsun, ustadım düz deyir, başım anadangəlmə yellelənir, amma bu, o yellənməkdən deyil. Bunun başqa məqsədi var.

Şah oğlana dedi:

- Bala, nə məqsəddi?

Küçə Rza dedi:

- Şah sağ olsun, mən sizin səhbətinizə qulaq asıram. Hər şey yaxşıdır: amma bu uzun səfərə getməkdə və bu xeyir işdə, ustadının dilindən bir dəfə də "Allah qoysa" eşidilmədi. Qoysun mən də gedim. Allah qoysa qızı tezliklə şad-xürrəm gətirərik, inşallah.

Şah Abbas gördü ki, Küçə Rza çox ağıllı danışır, əmr elədi, Küçə Rza üçün də bir dəst aşiq palṭarı və bir sədəfli saz getirsinlər. Sonra

Dədə Yedgara dedi:

- Şagirdini də apararsan, ustad.

Dədə Yedgar üzde razi oldu, ürəkdə isə yox. Bu zalim oğlu haradan mənə rast oldu? Bu mənim deyəsən, zavalım olacaq. Mağıl bir təhər başımı saxlayırdım.

Söz tamama yetdi. Şəhəri gün qoşun-kəcəvə Osmanlı vilayətinə yola düşdü. Gündə bir menzil gəlib, yetişdilər Osmanlı vilayətinə. O yerə gəldilər ki, artıq şəhərin kənarı idi. Vəzir gəcaveni saxlatdırıb, dedi:

- Biz bu şəhərin kənarında çadırları qurub, həm dincimizi alaq, həm də gözləyək aşıqlar getsin şəhərə, şahdan icazə istəsinlər və sonra da biz gedək.

Ele de oldu. Aşıqlar sazlarını ciyinlərinə salıb, şəhərə daxil oldular və gelib şahın sarayına çıxdılar. Əvvəlcə elçi gəlib şahı soruşdu. Şah sarayda olmadı. Şahın qızı aşıqları özü qəbul etdi. Aşıqlar şah otağına qədəm qoyanda, qız mən bir ziynətlə bəzədilmiş otaqda əyleşmişdi. Aşıqlar otağa daxil olanda Küçə Rza dedi:

- Ustad, ayaq saxla, bu otağa, bu təntənəyə və bu qızı bax, bunlara söz deməmək, lap qəbahətdi.

Dədə Yedgar dedi:

- Ay bala, başına dönüm, bizi bələya salma.

Ağzımızdan bir başqa söz çıxar, hər iki şahın yanında biabır olarıq.

Küçə Rza dedi:

- Ustad, heç elə şey ola bilməz, onda mənə icazə ver mən deyim. Dədə Yedgar naəlac icazə verdi.

Küçə Rza sazi köynəkdən çıxarıb dedi:

- Xanım, ustadım bir az kefsizdir, mənə icazə ver sizin görüşünüzə bir xanə oxuyum.

Şah qızı dedi:

- Buyur, aşiq.

Aldı görək Küçə Rza nə dedi:

Qədəm qoyub gəldik şah otağına,

Şahın otağında bir qız durubdu.

Düzlümüş aynalar sağlı-soluna,

Elə bildim ayla, ulduz durubdu.

Qız dedi:

- Ustadına bərəkkallah. Əyer mümkünse, bir bənd də qoy ustadin oxusun.

Küçə Rza dedi:

- Xanım, ustadım yorgunu, izin verin, ikinci bəndi də özüm deyim.

Qız dedi:

- Buyur.

Aldı Küçə Rza görək nə dedi:

Piyalələr irəfdədir birbəbir,
Xalı, gəbə döşənibdi yerbəyer,
Hər tərəf gül-çiçək, iy verir ötir
Ürəyim qəşş edib tabsız durubdu.

İstədi desin ki, - ay ustad, üçüncü bəndi buyur, Gördü Dədə Yedgar ona göz ağardır. Aldı Küçə Rza:

Rza deyir, bir də çəkmərəm ahi,
Dadıma yetişsin şahların şahı,
Ərşədə məlakələr, qadir, ilahi,
Görəm bu qız, necə mənsiz durubdu?

Söz tamama yetdi. Şah qızı axırınca sözdən bərk qəzəbləndi və Küçə Rzaya acığ tutdu.

- Aşıq, o nə sözdü mənə-oxudun? "Gören bu qız, necə mənsiz durubdu?"

Küçə Rza dedi:

- Xanım, qafıya xatırına dedim. Məni bağışla.

Xanım dedi:

- Yox, mən bu sözün üstündə səni zindana saldıracaq. Şah qızı Küçə Rzani həmin anda zindana saldırdı. Dədə Yedgar isə buraxıb dedi:

- Aşıq, sən get, sənə dəymirəm.

Dədə Yedgar sarısını udmuşdu. Bu sözü eşidəndə bir az özünü gəldi. Ürəyində toy-büsət idi və deyinə-deyinə şəhrin kənarındaki adamlarının yanına gəlib çıxdı. Gördülər Dədə Yedgar tək gəlir, Ondan soruşular:

- Ay aşıq, bəs Küçə Rza hanı?

Dədə Yedgar dedi:

- Ağzı pədər havayı danışğına görə, şahın qızı onu damladı. Camaat əhli çox peşman oldular. Vəzir irəli gelib dedi:

- Qəm eləmiyin, Şah Abbasın məktubu var, aparıb Şah Xotkara yetirərəm. Küçə Rzanı da xilas edərəm. Sonra vəzir üz qoydu şəhərə. Gəlib Şah Xotkarın sarayına daxil oldu. Bu zaman şah haradansa səfərdən təzəcə qayıtmışdı. Vəzir şahın yanına gəlmek üçün icazə istədi. Şahın adamları şaha bildirdilər: - Şah sağ olsun Şah Abbasın bir elçisi sənin hüzuruna gəlib.

Şah buyurdu:

- Deyin gəlsin.

Şah Abbasın vəziri içəri girib ədəb-erkanla məktubu ona verdi. Şah Xotkar məktubu oxuyub məzmunundan hali oldu.

Vəzir dedi:

- Şah sağ olsun, biz sənin qızınızı, Şah Abbas'a almaq üçün elçiliyə gəlmüşik və bütün şaha layiq qızıl-gümüş, xonça-xələt bir sözle nə lazımdı öz qaydasında. Biz hər cür hazır gəlmüşik. Sizin aşiqsevər olduğunuzu yaxşı bildiyimiz üçün qulluğunuza aşiq da gətirmişik. Şah Xotkar sözlərdən razi qalır ve deyir:

- Mənim Şah Abbas'a böyük hörmətim var. Mən razi, sabah gəlin, şənliyimizi eləyək. Əvvəlcə həm sizin, həm də bizim aşıqlarımız çağışqınlıqlar, cavanlıqlar oynayıb şənlenənlər və toy şənliyindən sonra sizinle toy barədə danışaram. Vəzir bu taklifa çox şad oldu və dedi:

- Şah sağ olsun, bir də bizim aşığı sizin qızınız zindana saldırıb.

Şah əmr verdi, aşığı zindandan azad edib, getirdilər. Şah maraqlanıb qızına dedi:

- Ay qızım, bu aşığı niyə zindana saldırıbsan? Bu nə əhvalatdır? Qız olduğu kimi əhvalatı atasına danışdı. Şah Xotkar gülüb qızına dedi:

- Ay qızım, nə olsun, aşiq elə qaşdan, gözdən, gözəllikdən danışar, oxuyar. Bir qəbahət deyil ki, ondan ötrü yazıçı bir zindana da saldırımsın. Aşıq səni təriflədiyinə görə hələ aşağı bir xələt də yerməlisən.

Qız gülümsəyərək otaqdan çıxdı.

Şah dedi:

- Vəzir, sabah mən də bir aşiq gətirirəm sizin aşıqlarla deyişərək. De görüm, sizin bu aşiq, bizim aşıqlarla bacararmı?

Küçə Rza vəzirdən qabaq əlini gözünün üstə qoyub, razılığını bildirdi.

Səhəri şah Xotkar əmr verdi ki, gedin bir aşiq gətin! Meydanda aşıqlar oxusun, çalsın, deyişsin, amma Ərəb Eyvazı gətməyin.

Ərəb Eyvaz məmləkətdə adlı-sanlı aşiq idi. Özü də meydangır. Amma ağızından çox pedravayı və sözün bilməz idi.

Cavanlar aşiq dalınca getdilər, ancaq Ərəb Eyvazdan başqa bir aşiq tapa bilmədilər. Əlacları kəsilib, Ərəb Eyvazı getirdilər. Şah dedi:

– Neynək, getirmisiz, qoy çalıb-oxusun amma, ciziğdan çıxməsin.

Sabahı meydan qızışdı, çalan, çağıran, deyən-gülən, bir sözle, şənilik başladı! Ərəb Eyvazın adını eşidən Dədə Yedgar məclisə gəlmədi. Özünü xəsteliyə vurdub. Dedilər, aşıqlar gəlsin!

Ta bayaq Ərəb Eyvaz sazi köyəkdən çıxarıb, meydana girdi, meydan sulamağa başladı. Bu tərəfdən də çareşiz qalan Küçə Rza sazını sinesine basıb, meydanda var-gəl etdi. Ərəb Eyvaz belə baxdı ki, gördü bir cavan oğlan onun öündə dayanıb, sinesində də sazi var. Ərəb Eyvaz cavana dedi:

– Bala, sən kimsən? Mənim meydanıma gəlmisən. Bu uşaq, muşaq meydani deyil. Get, ustadın varsa, qoy o gəlsin!

Küçə Rza dedi:

– Aşıq, menim ustadım burdadi, ancaq mən onu rəva bilmədim səninle döş-döşə gəlsin. Buyur bu meydan, bu da biz.

Ərəb Eyvaz özünü şahin yanında yaxşı olsun deyə, birinci şahi tərişləməyə başladı. Aldı görək Eyvaz nə dedi:

Sənə salam olsun, ay Əcəmzadə,
Bu dövrən, Osmanlı şah Xötkarındı.
Her kəsenin məzhebi var, dini var,
Bu dövrən, Osmanlı şah Xötkarındı.

Küçə Rza aldı onun cavabında görək nə dedi:

Al, cavabını deyim, ay Osmanzadə,
Bu dövrən, şah oğlu Şah Abbasındı.
Biz tutmuşuq Məhəmmədin dinini,
Bu dövrən şah oğlu Şah Abbasındı.

Ərəb Eyvaz:

Bizim şahin mayası var, nəri var,
Tükənməyən dövləti var, vari var,
Şah Abbas tək onun çox nökəri var,
Bu dövrən, Osmanlı şah Xötkarındı.

Küçə Rza:

Bizim şahin gövhəri var, xanı var,
Hər dərdə yüz min-yüz min malı var,
Şah Xötkartək çoxlu hərzəkarı var,
Bu dövrən şah oğlu Şah Abbasındı.

Ərəb Eyvaz:

Bizim şahin qalası var, bürkü var,
Yüzmin-yüzmin geliri var, xərci var,
Çox şahların hələ ona borcu var,
Bu dövrən, Osmanlı, şah Xötkarındı.

Küçə Rza:

Küçə deyir, könül qalib təlaşda,
Uzaqdı, vətən də, qohum-qardaş, da,
İnsaf da, mürvət də, ağıl da, baş da,
Bu dövrən şah oğlu, Şah Abbasındı.

Söz tamam oldu. Əmr olundu ki, aşıqlar oxumasın. Hər iki aşığın sazını aldılar ve Şah Xotkar əmr verdi ki, onların boynu vurulsun! Bir qədər fikirə gedən Şah aramla dilləndi:

– Ay camaat, biz dedik ki, aşıqlar ürek açan sözlər oxusunlar, bu şənlikdə hamının üzü gülsün, qəlbə açılsın. Onlar isə hər ikisi əksinə, hələ oxumaqları bir yana, biz şahları təhqir etdilər. Biri məni hərzəkar, o biri isə Şah Abbası nökər elədi. Mən sizə dedim axı, Ərəb Eyvazı məclisə getirməyin. Mənim Şah Abbasla hələ əvvəldən dostluğum var. Bu sözü eşidib o mənə nə deməz.

El-camaat hamı şaha minnət etdilər, yalvardılar ki, aşıqları ehvetsin. Şah onlara qulaq asıb dedi:

– Qoy, Ərəb Eyvaz onda bir şey oxusun, görək öz günahını bilirmi?
Aldı Ərəb Eyvaz görək nə dedi:

Ay ağalar, bir tərlanım uçubdur,
Sağ əlimdən, sol əlimə alıncan.
Onu tutan heç xeyrini görməsin,
Mən yazığın nalesi var daliyancan.

– Şah, məni bağışla, bir qəfil sözdü özümdən asılı olmayaraq çıxdı ağızından.

Aldı ikinci bəndi görək nə dedi:

Meyxanələr qurulubdu mey üçün,
Molla olan ərif yazar bey üçün,
Dəli könlüm, qəm çəkirsən, nə üçün?
Hər əməlin sədasi var dəhycan.

Şah Xotkar aşığın neyə işarə vurdugunu başa düşdü, yəni aşığı öldürmək günahdı. Bu əməlin səndən sonra, sənin dalınca deyiləcək.

Şah dedi:

- Deyin, üçüncü bəndini de oxusun.

Aldı Ərəb Eyvaz:

Budur gəldi gözəllərin gallahi,
Sinəm üsta eşqin kəlamullahi,
Ərəb Eyvaz deyir:-qədir ilahi,
Min bir dərdin dəvası var dalınca.

Söz tamama yetdi. El-oba Ərəb Eyvazı xilas etdiler. Küçə Rza isə qolları bağlı dar meydanına aparıldı. Arxadan bir səs eşitdi.

- Necəsən, axır ki, sənə mənə qalib gəldim. Bir də ki, mən sənə dedim axı, bura uşaqq-muşaq meydanı deyil. İndi səni dara çekerlər, onda bilərsən.

Küçə Rza belə baxdı ki, görsün bu kimdi, gördü ki, Ərəb Eyvazdı. Özünü o yera qoymayıb dedi:

- Mənim də sənin kimi havadarımlar olsayıdı, mən də xilas olardım.

Şah dedi ki, çağırın bunun havadarını. Küçə Rza bir məktub yazdı havadarına: - Dədə Yedgar, işimin bitən yeridi, tez özünü mənə yetir!

Dədə Yedgar öz adamlarının əlində bir məktub gəldiyini görüb, tez başını bürüdü və özünü möhkəm xəstəliyə vurdu. Qasid ona yaxınlaşdı dedi:

- Ay Dədə Yedgar, yaman yerdə oxşamlaşıq. Küçə Rzanı dara çekirlər, dedi-ustadım gəlsin bir halal-hümmət eyləyək.

Dədə Yedgar güclə başını qaldırıb dedi:

- Bala, mən də ölüm yatağındayam. Yaman haldayam. Mənim ora gedən halim han? Mən də ölürem, məndən ona çarə yoxdu.

Qasid kor-peşman qayıtdı. Qasidin getdiyini görən Dədə Yedgar öz-özüylə deyinərək deyirdi:

- Hə, ustadına kəm baxanın gözlərinə qan damar. Çox mənəm-mənəm deyirdin, indi çək cəzani. "Dərin suda nə işim var ki, Xidio İlyası da çağırıbm". Aşıq babasan, get "gərayılı", "gözellemə"ni oxu, beş-on şahını al. Allah min bərəket versin. Yoxsa indi, özü yixılan, ağlamaz. Yaxşı ki, mən getməmişəm.

Qasid şəhərin qirağındakı bərxanadan çox çəkmədi ki, qayıtdı geldi dar meydanına və Küçə Rzaya, nə cür olmuşdu, o cür də dedi. Küçə Rza bilirdi ki, belə də olacaq, aldı görək nə dedi:

Bizimlə yar-yoldaş olan,
Yorlub yolda qalan oldu.
İki dostun səhbətisə,
Bir-birinə yalan oldu.

Yalanın heç olmaz adı,
Şeytəndi onun ustadı,
Bir kəsənin çıxsa adı,
Deyirlər, bu filan oldu.

Küçə Rza arar, arar,
Can cəsəddə tutmaz qərar,
Daha demək niyə yarar,
Keçən keçdi, olan oldu.

Ustadından gileylenən Küçə Rza ətrafa göz gəzdirib, öz adamlarını gözü yaşı gördü və onlara təselli verərək, hamının eşidəcəyi səsə dedi:

İgid ölər, adı qalar,

Müxənnətin nəyi qalar!?

Bu atalar sözünü eşidən Xötkar şah dilləndi:

- Deyin, bu cavan aşiq daha bir bənd oxusun! Sözləri xoşuma gələ, imdad edərəm.

Küçə Rza dedi:

- Şah sağ olsun, aşiq qolu bağlı və sazsız nə oxuyar? Şah onun qolunu açdırıb və sazını da özüne qaytardı. Aldı görək Küçə Rza "Qoçaman şikəstə" üstündə nə dedi:

Duman gəl, get bu dağlardan,
Bahar olcaq, qar əylənməz.
Dedim, sevəm dəli könül,
Bivəfədi yar, əylənməz.

Şah dedi:

— Oğlan, bizdən dileyin nədir? Sənin boynunu vurdururam. Bir sözün varsa, de, bəlkə xılas oldun.

Küçə Rzani gözünə yena də Ərəb Eyvaz göründü, özünü itirmədən aldı görək ne dedi:

Tərlanın boynu aladı,
Bayqunun bağıri yaradı,
Dünya boş karvansaradı,
Hər gələn gedər, əylənməz.

Şah gördü ki, Küçə Rza da nə yalvarmaq, nə yaxarmaq, nə de
ayağa düşmək yoxdur. Bir tərəfdən acığ tutmuşdu, bir tərəfdən isə
oğlanın belə mərdanə olmayı xoşuna gəlirdi, dedi:

— Aşıq, sənin vaxtin qurtarır və sənin ölüm dəqiqələrin yaxınlaş-
maqdadır. De görək axrinci sözün nədir?

Aldı Küçə Rza:

Şamama bəslənər tağda,
Pilteler qovrular yağda,
Küçə Rza yaman çağda,
Əcəl gəlsa can, əylənməz.

Sözünü tamam eləyən Küçə Rza dedi:

— Şah sağ olsun, mən hazır, əmrini ver!

Şah Xotkar gördü ki, bu oğlanı çox mərd və qorxmaz oğuldu. Əmr etdi ki, onun ölüm hökmü geri oxunsun və mənim yanımı götürilsin! Ölüm hökmü geri oxundu və Küçə Rzani şahın hüzuruna getirdilər. Şah Xotkar Küçə Rzaya dedi:

— Bala, sən canından qorxmadin?

Küçə Rza dedi:

— Bir canımız var, Allah əmanətidir, haçan aparar-aparar. Ancaq kişi görək yaltaq və xain olmasın.

Şah dedi:

— Sənə bir təklifim var, əger onu yerinə yetirə bilsən, qızı da size verəcəyəm, üstəlik çoxu qızıl-gümüş de.

Küçə Rza dedi:

— Buyurun, bəqədir qüvvə.

— Bizim bu ətrafda bir gözəl var, adına Xalıqşa deyirlər, hələ onun

xallarını terif eləyən bir bənzərsiz, qənirə aşiq olmayıb. Onun da şərti belədir ki, kim onun xallarını düzgün, taraz, yerbəyər terif eləsə, ona gedəcəm. Ancaq neçə aşiq gedib, terif yox təhrif edib, o, da onlarin sazin əlindən alıb özlərinin də aşiqlıq adını üzündən götürüb. İndi de görüm, sən bu işin öhdəsindən gələ bilərsən, ya yox?

Küçə Rza dedi:

— Orada ne böyük iş var. Allahı çağırıb düşərəm yola. Xuda yar olsa, onun xallarını terif edib, sizin saraya getirərəm.

Küçə Rzani burxdılar ki, get adamlarımla görüş, səhər tezdən bura-
da ol!

Küçə Rza şəhərin kənarındakı öz bərxañelərinə gəlib, adamlarıyla
görüşüb, ehvalatı onlara söylədi və sonra Dədə Yedgara dedi:

— Ustad, yaman günün ömrü az olar. Şah Abbasın yanında basib
baqlamaq şərt deyil ey... Adam gedib, o dünyani görüb gəlir. Neynək,
hər cəfəye dözerən, təki sən sağaldur ayağa... öz işində ol.

Şəhəri Küçə Rza şahın adamları ilə getməkdə olsunlar Xalıqşagı-
lin elinə. Onlar gəlib Xalıqşagılın evinə yetişənde şahın adamları
Küçə Rzaya dedilər:

— Ev budur, indi biz səni kənardə dayanıb gözləyirik, görək Xalı-
qşa səni nə güne qoysaq.

Küçə Rza şahın adamlarına dedi:

— Siz oturun məni gözləyin, mən də görün sizin bu Xalıqşa doğ-
rudanmı siz deyənnəndi.

Tək-tənha sazinin götürüb, düz Xalıqşagılın qapısının ağızında eý-
ləşdi. Xalıqşanın anası qapıdan çıxanda, qapının ağızında cavan bir
aşıq görüb ah çəkdi.

— Sən kimsan, ay, bala? Yaziq deyilsən? Özünü təleyə salma, ca-
vansan nə qədər ki, qızım səni görməyib, çıx get! Olmaya sən də
sövdəya düşmüsən?

Küçə Rza dedi:

— Hə xala, bu sövdədan əl çəkən deyiləm.

Xalıqşanın anası yenidən ona dedi:

— Ay bala, şahzadələr, xanzadələr onun eşqinə düşüb. Arzularına
çata bilməyiblər. Sənin ağızından süd iyi gəlir, yazıqsan, get çörəyini
qazan. Bundan sənə kar aşmaz.

Bu söz-söhbətə, səsə Xalıqşa evdən çıxdı, nə çıxdı!

Küçə Rza Xalıqşanı görəndə, onun gözəlliyyinə heyran oldu. sanki
o aya deyir sən çıxma, mən çıxıma, hələ onun xətti-

xalına, gül camalına tamaşa edə. Küçə Rza yapışib yerində qalmışdı. Gözünü qızı o qədər zilləmişdi ki, heç kiprik qırpmırdı da, ağızından da dabaq dəymış mal kimi su axırdı. Xalıqoşa cavan aşağı baxıb dedi:

— Ay aşiq, xeyir olsun? Sən hara, bura hara?

Küçə Rza bu səsdən eləşən, qəfət yuxusundan ayıldı. Tez özünü birtəhər elə alıb ağızının suyunu silib dedi:

— Xanım, eştimişəm, kim sənən xallarına tərif desə, şərtinə əməl edəcəksiniz. Mən də bu sorağı gəlmışəm.

Xalıqoşa baxdı ki, bu oğlan lap cavandı, ona görə heyfislenib dedi:

— Bala, sən usaqsan. Mənim xallarımı hələ düzgün vəsf eyleyən aşiq olmayıb. Sonra bir evin qapısını açıb, bir neçə saz gösterdi.

— Gör neçə aşıqların sazını alıb, onların aşılıq adını da üstündən götürmüşəm. Amma sənən heyfim gəlir. Çix get!

Küçə Rza bir az irali yeriyb dedi:

— Xanım, nə danişırsız, ölüb-qalan yerimdi.

Xalıqoşa naəlac qalıb, hırslı dedi:

— Neynak, bax on, üç iki xalının hansını biri-birindən əskik vəsf etsən, vay halına!

Səs-küya camaat yiğildi. Məclis quruldu.

Küçə Rzaya da elə bu gərk idı. Sazı köynəklən çıxarıb sinəsinə basdı və ərz etdi. Xanım, bir şərtim var. Gərk axıra kimi gözümüz qabağında ayaleşən. Xalıqoşa da maraqla onun qarşısında ayaleşdi. Görək Küçə Rza Xalıqoşanın xallarını "Şirvan şikəstəsi" üstündə necə tərif edir:

Bir xalın yaxşıdı, bir xalın yaman,
Bir xalın könlüme salıbdır güman.
Bir xalın buluddur, dağlarda duman,
Bir xalın baharınan, yazınan gelir.

Bir xalın qaradı, gedii qeyseri,
Bir xalın sarvandı, çeker övsarı,
Bir xalın da gəzir abi-kövseri,
Bir xalın ördəynən, qazınan gelir.

Xalıqoşa lap mat qalmışdı. Gördü ki, yox bu aşiq o, aşıqlardan deyil. Bir də ki, özü dediyindən də, xallarına bir az da artıq tərif deyir. Bu yerde Xalıqoşa cavan aşağı dedi:

— Aşiq çox sağ ol! Yaxşı tərif dedin. Gel xəletini verim, çıx get. Qorxuram axırda işləri korlayasan. Sənən yazığım gəlir. Küçə Rza dedi:

— Keçəl suya getməz. Xanım, ölüb-qalan yerim buradır, qovsan da gedən deyiləm.

Xalıqoşa yenə naəlac qalıb dedi:

— Görürəm, yaman üzü yetimsən, de gəlsin!

Aldı Küçə Rza axırıncı bəndi, görək nə dedi:

Bir xalın sarıdı, bənzər irəngə,
Bir xalın heyvatək, gələnməz rəngə,
Bir xalın Küçəni salıbdı ləngə,
Bir xalın səhbətnən, saznan gəlir.

Xalıqoşa dedi:

— Aşiq, çox sağ ol! Sən manım xallarımı mən deyəndən artıq vəsf elədin, indi mən öz şərtimə əməl etməyə hazırlam.

Sonra anasını yanına çağırıb dedi:

— Anacan, mənim baş paltarımı, toy libasımı, hazır elə, mən bu cavan aşıqla gedirəm.

Anası Xalıqoşanın pal-patarını hazır edəndən sonra Küçə Rzaya dedi:

— Ay kürəkən, mənim qızımı hansı vilayətə aparırsan? Harada olmağınızı bilim, hərdənbir qızıma baş çəkim?

Küçə Rza dedi:

— Ay ana, mən sənin kürəkənin deyiləm. yetimə qoğal hardadı, sən qızınızı Şah Xötkarın sarayında tapa bilərsən.

— Ay bala, bes sənin zəhmətin?

— Ana, mənimkimi de qalıb Allahı.

Xalıqoşa da işin no yerdə olduğunu bilib, heç bir söz demədi. Şah Xötkarın adamları gəlib tantənə ilə Xalıqoşanı şahın sarayına apardılar. Bir neçə gün toy-şənlik başladı.

Sizə xəbər verək Dədə Yedgardan. Dədə Yedgar gördü ki, Küçə Rza buradan da almaçıq, üzü ağ qayıtdı. Üreyində fikirləşdi ki, bu məni çörəkdən qoyacaq. Bu bilik ki, bu istedad ki, onda var, bunun döşündə fil də dayanmaz. Mənim bazarım bağlındı-Allaha təvəkkül-deyib, fikirə getdi.

Bir neçə gün keçdi. Xötkar şah qızı üçün də böyük təmtəraqla toy çaldırb, Küçə Rzaya və Dədə Yedgara basdı deyincən qızıl, pul və xələt verdi. Kəcavə bəzənib, Əcəm vilayətinə yola düşdü. Vətənə daxil olanda Küçə Rza, Dədə Yedgara dedi:

— Ustad, gəl bu qızıldan, puldan mənim payıma nə düşür onu ver,

burdan bizim kəndə yaxındı. Mən çıxmışdım, nənəmin yanına, ad da olsun sənin ki, qızı sən alındın getirdin.

Dədə Yedgar üzünü turşudub dedi:

– O nə qızıl, nə pul, nə xələtdi, sən mənə hələ çox borclusən. Mənim haqqımdan çıxmamışan.

Küçə Rza dedi:

– Ustad, heç olmasa, bəşdən bir, ondan bir də versən razıyam.

Dədə Yedgar bir az da acıqlı:

– Sənə, heç bir manatın özü də düşmür.

İşlə belə görən Küçə Rza ustadının lap ağı elədiyini görüb, sazi köynəkdən çıxarıb, "Sallama gərayı!"la aldı görək nə dedi:

Gədədən bəyliyə çatan,
Elin qadrını, nə bilər?
Danışib sözün bilmeyən,
Dilin qadrını, nə bilər?

Bağbecərib, gül ekməyən,
Barı çəkib, ev tikməyən,
Zəhmət çəkib, tər tökməyən,
Pulun qədrini, nə bilər.

Küçə Rza düşüb bəndə,
Can qurbəndi dərdi məndə,
Haqqı qul olmayan bəndə,
Qulun qədrini, nə bilər.

Gəcəvədə olanlar hamısı-eyan və eşrəflər Küçə Rzaya aferin dedilər. Amma iki aşiq sıruları özlərindən başqa heç kəsə bildirmirdilər.

Bu dəfə Dədə Yedgar sazi köynəkdən çıxarıb, aldı görək Küçə Rza neçə imtahana çəkdi:

Səndən xəber alım, ay Küçə Rza,
Ərşin xoruzunun nə irəngi var?
Ağzını açanda nə deyib, açır?
Niyə oxşar, niyə bənzər həngi var?

Aldı Küçə Rza:

Al cavabın deyim, ay Dədə Yedgar,
Ərşin xoruzunun, ağı irəngi var.

Ağzını açanda bismillah deyir,
Lailhadan, illəlaha həki var.

Dədə Yedgar:

Nə günü mehraca gedib peyğəmbər?
Neçə yerden ona qurulub minbər?
Neçə burcu var, göylərdə ləngər?
Neçə yerden hasasının bəndi var?

Küçə Rza:

Cümə günü mehraca getdi peyğəmbər,
Sekkiz yerden ona quruldu minbər,
On iki bürcü var, göylərdə ləngər,
Doqquz yerden hasasının bəndi var.

Dədə Yedgar dedi:

– Küçə Rza, başın salamat ikən çıx burdan get!
İndi nənən kənddə çoxdandı gözləyir, bir qılılbənd də desəm boğazın quruyaçaq, sonra səni yaman güne salaram.

Küçə Rza isə üçüncü bəndi gözləyirdi.

– Ustad, el çəkən deyiləm. Sözünün üçüncü bəndini de. Dədə Yedgar belə baxdı ki, xeyr, bu xına, o, xınadan deyil, daş qayaya rast gelib. Ona görə aldı axırıncı bəndi görək nə dedi:

Dədə Yedgar:

Nə gündündə yaranıbdi bu dünya?
Nə gündündə hasil oldu mühəyyə?
Ne çəkildi xəcil oldu Süreyya?
Nə gündündə məlamətin cəngi var?

Küçə Rza:

Cümə günü yaranıbdi bu dünya,
Gələn şənb hasil oldu mühəyyə,
Nur çəkildi, xəcil oldu Süreyya,
Məşhər günü məlamətin cəngi var.

Söz tamam oldu, amma Dədə Yedgar Küçə Rzaya bir arşın bez də vermedi. Küçə Rza da ondan ayrılib, düz öz evlərinə geldi. Nənəsi onu sağ-salamat görüb, çox sevindi. Allaha dua etdi.

– Ay bala, səfəriniz necə keçdi?
– Ay nənə, lap uğurlu, çox yaxşı keçdi.
– Allaha şükür, olsun ay bala. Ay oğul, bəs xələtdən, zaddan heç bir şeyin olmadı?

Küçə Rza başını aşağı salıb bikef-bikef dedi:

– Bağışladım ustadıma.

Küçə Rzanın nənəsi dedi:

– Çox yaxşı, bala, qazancın daha da halal olar. Nə qədər ustadı uca tutsan, bər qədər də ucalarsan, qəm eləmə, bala.

Küçə Rza bir neçə gün evdən bayırda çıxmadi. Al xəbəri Şah oğlu Şah Abbasdan. Müstüluqçular gəldi ki, bəs gedənlərimiz sağ-salamat, uğurla qayıdıblar. Şah hamını qəbul etdi. Büyük qonaqlıq verdi, şadyanalıq etdi. Üç gün-üç gecə məclis qurdurdu. Dədə Yedgar xələt verib evinə yola saldı.

Dədə Yedgar evinə çatanda arvadı onu qarşılıdı. Gördü ki, kişi o qədər xələt, pul getirib ki, gəl görəsən. Hələ ömründə bu qədər qızıl, pul, ipak, şal görməmişdi. Arvad dedi:

– A kişi, gətir xələti tök ortalığa.

Dədə Yedgar arvadına dedi:

– Arvad, gətirdiklərim xələtdən, puldan, bər arşın çit, bir manat pul götürsən, mənəm-sənsən!

Arvad dedi:

– Ay kişi, belə niyə? Bunlar hamısı bizim deyil?

Kişi dedi:

– Arvad, məlimiz ortaqdı. Ona görə də əmanətə xəyanət olmaz. İşin axırını gözla.

Aradan on-on beş gün keçmişdi. Günlərin birində Dədə Yedgar bir qıflıbənd yazüb, Küçə Rzaya göndərdi və altından da yazdı ki, Küçə Rza, bu qıflıbəndin cavabını aça bilməsen, nəinki kənddən, həttə bu məməkətdən çıxmışsan! Səni gözüm görməsin!

Aldı görək, o, qıflıbəndi necə yazdı:

Əzəl-əldən bəlli bəşər yox ikən,
Əzəl başdan hənsi şəhər salındı?
De, kime can gəldi, də iləm çalındı?
Neçə il cəsədi yerde, kim qıldı?

Nədən yaranıbdi, İsrafil suri?
Kim qiya baxçağın yanındı Turu?

O, kim idi, onun alnında nuru?
Onu kim tanıdı, müsəlman oldu?

O nedir ki, durub canı üstündə?
O kimdir ki, gəzər diri qəstində?
O kim olub inayeti üstündə?
Mayallaq daşını səhraya saldı.

Sonra isə kağızı qatlayıb, verdi bacısı oğluna.

– Apar, bu kağızı Küçə Rzani harada olsa, tap, ver ona və gör sənə da deyəcək. Na desə, onu tez mənə yetir.

Öğlan gecəni yatıb, xoruzun ilk banı aylılıb yola düşdü. Ta gün bir selbə boyu qalxmış, o Küçə Rzagilin kendinə yetişdi. Yolda ona bir qarı rast geldi. Öğlan qarşıya dedi:

– Ay nənə, Küçə Rzanın evi hansıdı?

Qarı çoxbilmiş və zarafatçı idı. Gördü ki, oğlan qərib adamdı, ona görə ona dedi:

– Ay bala hansı Küçə Rzani deyirsən? O, mənim ərimin arvadının, bacısı oğlunu?

Öğlan çəş-baş olub qariya dedi:

– Xeyir, nənə. Mən Küçə Rzani deyirəm.

Qarı bir az gülməseyib dedi:

– Bala, o görünən dəyə onunkudu, get! Ömrün uzun olsun, sözün gödək!

Öğlan galib Küçə Rzagilin evini tapıb, onunla görüşüb üç bənd bağlama seri ona təqdim etdi. Küçə Rza məktubu oxuyub, məzmunundan hələ oldu və düşüb cüre sazını sinesinə alıb, bir var-gəl etdi. Nənəsi onu belə görüb dedi:

– Ay oğul, yena yadına nə düşdü? Bir çay-cörəyini ye, yanına adam gelib, bəlkə qonağın acıdı, cörək yeyin, sonra toyu danışarsız.

Küçə Rza nənasına dedi:

– Nənəcan, bu adam toycu deyil. Sən işində ol, mən də öz işimdə.

Sonra Küçə Rza aldı görək "Aşuran" havası ilə qıflıbənlərin cavabını necə dedi:

Əzəl əldən bəlli-bəşər yox ikən,
Əzəl başdan Yəmən şəhri salındı.
Adəmə can gəldi, qələm çalındı,
Yetmiş il cəsədi yerde o, qaldı.

Nurdan yaranıbdı İsrafil suru,
Haqq qıya baxcağın yandırı Turu,
Həzrət Rasulun alanında nuru,
Xədice təndi, müsəlman oldu.

O torpaqdı durub diri qəsdində,
O, Küçədi gəzer canı üstündə,
Həzrət Əli inayəti üstündə,
Mayallaq daşını sehrayə saldı.

Söz tamama yetdi. Küçə Rza qıflıbəndlərin cavabını yazıb oğlana verdi və dedi:

— Ustadıma məndən salam de. Bir də de ki, uzağı bir həftəyə mən bu kənddən çıxıb gedəcəyəm, ondan narahat olmasın. Amma üç bənd bağlama da mən yazırıam, onu da ustadıma ver! Və ona de ki, sağlıq olsa görüşərik.

Aldı görək Küçə Rza ustادına yazdığı üçbənd bağlamını necə dedi:

Sənə salam olsun, ay Dədə Yedgar!
Alnimzdə yazı, nə irəng id?..
Yazıcı kim idi, yazar kim idi?
Əlinde qələmi, nə irəng idi?

Nədən qara idi, zülmətin daşı?
Neçə min illikdir dünyanın başı?
Yerin altındakı gov mahu, yaşı?
Arxasının tükü nə irəng idi?

Küçə deyir: nadir dərdin çarası?
Na qədərdir yernən-göyün arası?
O kim idi peygəmbərin lələsi?
Çiyində əbəsi, nə irəng idi?

Söz tamama yetdi. Birlikdə yedilər, içdilər. Küçə Rza oğlunu yola salanda oğlan dedi:

— Ay aşiq, mən sizin kəndə girəndə bir qarı belə bir söz dedi: "o, oğlan mənim ərimin, arvadının bacısı oğludur". Və mən də çəş-bəş qaldım, onun kim olduğunu da bilmədim.

Küçə Rza gülerək dedi:

— O, qarı mənim xalamdı.
Oğlan dedi:
— Axı belə da bir söz dedi: - ömrün uzun olsun, sözün gödək!"
— Hə, ona görə deyib ki, yəni onunla gödək danış. Ondan narahat olma, həlez az bilənlərim odur.

Odur ki, əl-ələ verib, xudahafizləşdilər. Dədə Yedgarın gözü yolda qalmışdı. O, bacısı oğlunu səbrsizliklə gözleyirdi. Nəhayət, oğlan özünü Dədə Yedgara yetirib onun intizarına son qoydu. Dədə Yedgar ondan soruşdu:

— Hə, de görək, hərif neylədi?! Bacıoğlu, indi bildin mənim kim olduğumu?

Bacıoğlu heç bir söz də demədən məktubu çıxarıb, Dədə Yedgara verdi və dedi:

— Ustad, Küçə Rza dediyin qıflıbəndləri açdı, sonra da o bir bağlama göndərib sənə, aqmağa, gör nə yazıb. Dədə Yedgar Küçə Rzanın yazdığını qıflıbəndi oxudu, gördü ki, xeyr, bu açılan qıflıbənd deyil.

— Oğul, bəs axırıncı sözü nə oldu?

— Ustad, o dedi ki, uzağı bir həftəyə mən bu kənddən çıxıb, başqa vilayətə gedəcəyəm, təki ustadım məndən narazı qalmasın.

Dədə Yedgar hər şeyi yaxşı ölübü-biçirdi. Səhər tezən bir ata süvar olub, özünü yetirdi Küçə Rzanın yanına. Gəlib onların evinə çatdı. Küçə Rza gördü ki, ustadı galib. Tez əl-ayağa düsdü, görüşüb-öpüşdükdən sonra yemək-içmək üçün əyləşəndə Dədə Yedgar dedi:

— Küçə Rza, yemək vaxtı deyil, gedirik biza.

— Ustad, xeyir olsun?

Gedərik, görərsən.

Ustadlı-şagirdli gəldilər Dədə Yedgargılı. Sonra Ustad Dədə Yedgar böyük məclis düzəldib, xalqın içinde Küçə Rzaya "Ustad Aşıq" adı verdi. O, Küçə Rza yaxınlaşıb dedi:

— Küçə Rza, sen mənim sınaqlarından çox meharətlə çıxmışın. İndi mən ölsəm də qəm etmərəm. Çünkü sənin kimi bir şagird qoyub gedirəm. Bunu da səbəbi Şah oğlu Şah Abbas oldu, rəhmət düzənə. Onun sözü olmasayı, mən şagird barədə sonsuz qalardım.

Məclisin sonu yaxınlaşanda Dədə Yedgar Küçə Rzaya dedi:

— İndi gedək xələtinə verim. Allah emanəti kimi saxlamışam. Gəl emanətə yiye dur, mənimki buracan idı.

Küçə Rza da xələtin çox hissəsini ustadına verib dedi:

- Ustad, mənə halal elə bunlar hamısı sənin sayəndədir.

Ustadla-şagird görüşüb-öpüşüb yenidən məclisə başladılar. Bir neçə gün yemek-içməkden sonra Toyda Şah Abbasda iştirak edirdi. ustası Küçə Rzani evləndirib, ona elə bir toy şənliyi elədi ki, gel gərəsen.

Onlar mətləblərinə yetişib, ömürlerini axırınadək yenə də bir oldular. Allah siz də xoş muradınıza yetirsin.

ŞIRVANLI QƏHRƏMAN ŞAH

Size haradan xəbər verim: Pirani Şirvandan. Kimdən? Ziyad xan dan. Ziyad xanın var-dövləti həddindən aşmışdı. Amma övlad üzünə həsrat kasılmışdı. Aqlı kişilərin məsləhəti ilə o, bir çox ehsanlar verdi, yal-yalvanaclarla əl tutdu. Neçə-neçə yoxsula kömək elədi. Mal-dövlətinin bir hissəsinə kasıblara paylaşı. Günler keçdi, aylar dolandı, ən nəhayət, Ziyad xanın bir oğlu oldu. Dayələr tutuldu. Uşağa ad qoydu lar-Qəhrəman. Uşağın xüsusi mollalar dərs verdi. İgidilərdən güles tutmaq, qılınc çalmaq öyrəndi. Aqillərlə oturub durdu. Günlerin birində Qəhrəman dərsdən gəlib yatmışdı. Yuxuda gördü ki, bir nuranı dərvış əlinde bəde durub başının üstündə deyir:

Oğul, al bu badəni iç. Qəhrəman dedi:

- Ağa dərvış, bu badə bize haram buyrulub.

Dərvış dedi:

- Balə, bu badə o badələrdən deyil, bu Leylinin-Məcnuna, Vərqanı-Güllüye, Abbası-Gülgezə yetirən badədir Al, iç, sən də mətləbinə çatarsan. Qəhrəman badəni içdi, sonra dedi:

- Ağa, yandım, mənə bir təsəlli.

Dərvış dedi:

- Oğul, iki şəhadət barmağının arasından bax, gör nələr görünür.

Qəhrəman dedi:

- Uzaq-uzaq yollar.

Dərvış dedi:

- Daha nə görürsən?

Qəhrəman:

- Ağa, bir şəhər görünür, şəhərdə bir imarət, imarətin külfəngi rəsəndə bir gözəl qız.

Dərvış dedi:

- Oğul, bu şəhər Şam şəhəridir. O qız, da Şam padşahının qızı

Məlek xanımdır. Onu sənə buta, səni ona tuta verdim. Bir çox eziyətdən sonra, öz mətləb-muradına yetərsən. Özündə üç gündən sonra ayılsan. Bunu deyib dərvış qeyb oldu.

Şəhər açıldı. Gözlədilər Qəhrəman otaqdan çıxmadi. Qəhrəmanın anası onun otağına gelib, gördü ki, Qəhrəman ağır vəziyyətdədir. Qohum-qonşu yığıldı. Nə qədər həkim geldi. Qəhrəmanı yuxudan ayılda bilmedilər.

Ziyad xan əl-ayağı düşdü. Dünya yola salmış bir təbib getirdilər. O, Qəhrəmanın vəziyyəti ilə tanış olub dedi:

- Xan sağ olsun, narahatlılığı dəyməz. Oğlunuza buta verilib. İki-üç günlər ayılar, darıxmayın.

Həmi dağılıb getdi. Qəhrəmanı ayrı bir otaqda yerləşdirdilər.

Üç gündən sonra Qəhrəman yuxudan ayıldı. Ətrafa göz gəzdirdi. Öz otağında deyildi. Anasını başının üstündə gördü və soruşdu:

- Ana, məni buraya niye salmısınız?

Anası oğlunu fırıldırın daşındırmaq üçün dedi:

- Bala, dərsini bilmədiyin üçün atan sənə cəza verib.

Qəhrəman gördü ki, anası baş-aqay qurur. Od içində tüğyan edən Qəhrəman dərdindən anasını hali etmədi. Anası rəngi avazımızı oğlunu başdan-ayağa süzüb, kövrəle-kövrələ dedi:

- Oğul, düzünü de, görüm, sənə nə olub?

Qəhrəman dedi:

- Ana, sən mənə bir qızıl onluq ver. Gedim bazara dəyib gəlim. Sonra dərdimi sənə açacağam.

Anası bir söz demədən, oğluna iki qızıl onluq verdi.

Qəhrəman bir az fikrə getdi. Gördü ki, fikirləri şərə çevrilib, oxumağa hazırlaşır. Odur ki, sazbəndə dedi:

Usta, səndənir gözəl saz istərem,

Sazların içində, gözəl saz ola.

Dindirəndə imran dili söyləyə,

Seyda bülbü'l kimi, xoş avaz ola.

Usta əlini atıb sazlardan birini Qəhrəmana verdi. Saz Qəhrəmanın xoşuna gəlmədi. Aldı görək ikinci dəfə ustaya nə dedi, necə dedi:

Yamanı namərdə, yaxşını mərdə,

Tərifin eylərem hər çatan yerdə,

Nə iri vurmaya, nədə ki, pərdə,
O, alçaq xərəkli xoş avaz ola.

Bu sözden sonra usta özü üçün düzəltdiyi sazını Qəhrəmanına verdi.
Qəhrəman sazı bəyənir və görək ustaya nə deyir:

Usta sazbənd, dillerine mayılam,
Eşqin vurğunuyam, haqqı sayılam,
Qəhrəmanam bax bu saza qayılam,
Ancaq ki, mənimlə xoş avaz ola.

Söz tamama yetdi. Qəhrəman qızıl onluğunu verib sazı aldı və evlərine gəldi. Pəri xanım gördü ki, oğlu gelir, əlində də çömcəyə oxşar bir şey. Anası oğluna dedi:

- Ay oğul, bu çömcə nəyimizə lazımdır. Apar bunu qaytar.

Qəhrəman:

- Ana, bu çömcə deyil, bu sazdır. Bundan sonra mənə gerək olacaq.

- Ay bala, sən saz çılmışın, eйтidiyimə görə aşiq onlar
əvvəlcə ustad yanında durmalısan ki, sənə saz çılmağı öyrətsin.

- Ana mənə bədə verən ağam, hər şeyi də qıçıb. Saz da çala bili-rəm, söz də oxuya bili-rəm. Sarayıñ həyatindəkiler, Qəhrəmanın əlin-də saz görüb hamısı onun başına yiğildi. Qəhrəman dedi:

- Ana, indi qulaq as, gör ağam mənə nece bədə verib:

Başına döndüyüm, qurban olduğum,
Şahi-mərdən mənə bədə veribdir.
Yanıb eşq oduna büryan olduğum,
Dolduruban dolu bədə veribdir.

Bu sözü deyirəm şairə, şana,
Qaynayıbdır cismim dönübdür qana,
Ərzimi eyləyim, atama-xana,
Şan içinde məlekzadə veribdir.

Sizə qurban olum yiğışan canlar,
Məhəbbət yolunda çox olur qanlar,
Qəhrəmanın dərdin bir Məlek anlar,
Şam içinde məlekzadə veribdir.

Söz tamama yetidi. Adamlar başa düşdüler ki, loğmanın buyurdugu düz imiş. Qəhrəmana bədə verilib, və o butanın dalınca mütləq getməli olacaq. Səsə xan da gəlib çıxdı. İşdən hali oldu. anası yalvarmağa başladı ki, oğlu getməsin. Atasını gözü dolmuş, anasını ağlar görən Qəhrəman aldı görək nə dedi:

Başına döndüyüm gülüzlü, ana,
Ana! Xələl qatma işimə mənim.
Get, fələk əlindən şikayət eylə,
Fələk ağı qatdı aşima mənim.

Gözlə ana, yollarımı, gəlinçə,
Əl çəkmərəm ətəyindən ölüncə,
Qayıtmaram, valla, yarı görünçə,
Bir sevdadir salıb, başıma mənim.

Gələ-gələ işlərimiz zay oldu,
Axdi göz yaşları qanlı çay oldu,
Qəhrəman da məcnunlara tay oldu,
Xəbər getsin həm tay-tuşuma mənim.

Söz tamama yetdi. Pəri xanım oğlunu bu yoldan qaytarmaq üçün,
ağlaya-ağlaya dedi:

Gəl getmə, ay oğul, gözündən iraq,
Sənsən mənim din-imamım, ay oğul.
Sən gedərsən, canım çıxar özündən,
Yandırırsan xati-xanım, ay oğul.

Oğul, mənim işmi yaman eylədin,
Əydin əlis qəddim, kaman eylədin,
Axır seyraquba güman eylədin,
Hər ötgün axşamda şamım, ay oğul.

Aman oğul, iraq getmə gözündən,
Doymamışam şirin-şəker sözündən,
Oğul da çıxarmı ona sözündən?
Hasretində qalar Pəri, ay oğul.

Söz tamama yetdi. Pəri xanım ərinin boynuna sarılıb yalvardı ki, sən, qoyma getsin. Xan özündə deyildi. Aman-zaman, güclə tapıldığı oğluna bilmədi, nə desin, necə desin. Bu ara xanın adamlarının arasından dünayagörmiş vezir qabağa yeridi.

- Xan sağ olsun. Oğlunun taleyini öten dəfə həkim bəyan etmişdi. Ona heç nə etmək olmaz. Bir da ki, ona badəni verən, ağalar ağası, Qənbər ağası özüdür. Saxlamaq olmaz. Qəhrəmanı bu yoldan.

Qəhrəman hamı ilə halal hümbət etdi. Puldən-paradan götürüb atına mindi və yola düşdü. Gəlib Ləngibizi keçib. Küdrünün düzündə qalın dumana düşdü, yolu azdı. Ələcsiz qalıb, bilmədi nə elesin, könlü qubarlandı. Aldı görək nə deyir:

Bu yerlərdə aciz müssər qalmışam,
İraq deyil hələ bura-Vətəndir.
Mən bir ah çəkərəm duhi-dilimdən,
Ahinaləm şəri üzündən ötəndir.

Şahi-mərdən mən yetimin piridi,
Qanlı yaşdan didələrim çürüdü,
Başım üstə ərənlərin piridi,
Əli özü yena dada yetəndi.

Qəhrəman ismini çakdı ağası,
Qulğıma geldi ağamın səsi,
Dəmir göy atı var, yaşıł əbasi,
Elə sandım qəm evindən ötəndi.

Söz tamam yetişdi. Bu anda duman çəkildi. Qə hrəman yoluna davam etdi. Bir qədər gedəndən sonra gelib Kürə-Arazın qovuşduğu yerə yetişdi. Atı suya vurdu. Bir az çaya daxil oldu. Gördü ki, çay yavaş-yavaş güclənir. Su, deyəsan, atı yuxacaq. At burulğana düşəcək. Geri də qayıda bilməyəcək. Odur ki, ağalar ağasını imdada çağırıldı.

Yetmişəm Kür-Arazın üstüne,
Xıdır İlyas, Xıdır Zində, mədəd hey,
Abi-revan durub, canım qəsdinə,
Xıdır İlyas, Xıdır Zində, mədəd hey.

Abi-revan bir dil bilməz yağıdır,
Başım üstə duran gözlər sağdır,
İndi bildim, yaman günün çağdır,
Xıdır İlyas, Xıdır Zində, mədəd hey.

Qəhrəmanın bəxti yatıb amandı,
İndi hali yamandan da yamandı,
Çay yamanca coşub, niyyəti qandı,
Xıdır İlyas, Xıdır Zində, mədəd hey.

Artıq su onu atı ilə birlikdə bükəmeye başladı. Əcəlinin çatdığını yəqin edən Qəhrəman yenə ümidiyi şahı-mərdəndən gördü:

Mənim ağam Şahı-mərdən Əlidir,
Qəribərə dadına çatandan mədəd.
Şəhadət barmağıyla Babi-Xeybəri,
Götürüb xısmnan atandan mədəd.

Badi gəldi zarıdı batıl donunda,
Qüdrətin qələmi onun qolunda,
Əsmail üzündə Aslan donunda,
Rəsulun yolunda, yatandan mədəd.

Qəhrəmanam mən olmuşam sərsəri,
Yeddi min, ləşgerin idı sərvəri.
Vuruşub tez əla aldı Xeybəri,
Qanını qanlara qatandan, mədəd.

Artıq su işini görürdü. Qəhrəmanın sonu yetişmişdi. Odur ki, son anda fırsatı verməyib əlini göylərə uzadıb görək nə dedi:

Canım qurban olsun mərdə,
Hax bəla versin namərdə.
Özün qul deyib, hər yerdə,
Satandan imdad istərəm.

Heç bilmədin yar fəndini,
Əmməmisişəm ləb qəndini,

Dağıdır düşmən səddini,
Çapandan imdad istərəm.

Qəhrəmanam dar ayaqda,
Burulğandi sol da sağ da,
Yarım gəzir ağ otağda,
Görəndən imdad istərəm.

Söz tamama yetənə kimi, su səngidi. Qan-qan deyən, çay elə bil, o çay deyildi. Qəhrəman ağasının köməyi ilə xilas oldu... Yenə yoluna davam etdi. Az getdi, yüz getdi. Nəhayət, attı da yoruldu. Atı buraxıb payı-piyada yoluna davam etdi. Bir müddət yol getdi. Yorulub əldən düşdü. Bir təpənin döşündə uzanıb yatdı. Bu ara ona bədə verən nüvəni bir kişi onun yanına gəlir və ayıldır:

— Qəhrəman, indi gözünü yum, mən deyəndə açarsan. "Aç" sözünü eşidən kimi Qəhrəman gözünü açdı. Gördü ki, bura ayrı bir diyarı. Nurani kişi dilləndi.

— Bax, o, gördüğün Şəm şəhəridir. Mənzilə çatdırın. Oğul, gör gələn kimdir?

Qəhrəman o, yana baxanda ağası qeyb oldı. Qəhrəman oradan gəlir bir bulaq üstünə çatır. Ağasının verdiyi atı qolbənd eyleyib buraxdı. Özü də dincəlməyə başladı.

İndi size xəber verim Şəm şəhərinin şahından. Neçə vaxt idı ki, şahın xəzinəsini yarıblarmış. Odur ki, padşah qəzəblənib, qarovalçulara əmr vermiş ki, oğru mütələq tapılmalıdır.

Qarovalçular gəzə-gazə galib Qəhrəman yatan yerə çatırlar. Qəhrəmanın yad adam olduğunu görüb, onu oyadırlar. Heç bir şey sorusmadan el-ayağını bağladılar. Qəhrəman sorusunu:

— Məni niyə tutursunuz? Hara aparırsınız? Qarovalçular dedi:
— Şəhərə, Şahın qulluğuna. Sən yad adamsan. Özün də oğru. Neçə vaxtdır padşahın xəzinəsini çapıb-talayan elə sənsənmış.

Qəhrəman bunu eşidib, andaman etdi. Gördü ki, ona inanırlar. Belə qərara gəldi ki, özünün xan oğlu olduğunu bildirsin:

Məni qolu bağlı Şama aparma,
Şəm içində nazlı yarım var mənim.
Qiyməti gəl qoparma başıma,
Mən cailəm, namus-arım var mənim.

Qarovalçular hirsənlədilər:

— Çox danışma, düş qabağa. Özü də ağlinı yiğ başına. Oğru olduğunu boynuna al. Qəhrəman dedi:

Atam Şirvan şahı qızıl quşludur,
Anam Pəri xanım, xoş baxışlı,
Bacım Gözəl xanım, gözü yaşlıdı,
Şirvan kimi bir diyarım var mənim.

Qarovalçular onun sözünü inanmadılar.

— He, şah oğlusun, özü də bu kökdə, bu libasda. Az danış. Belə münasibət Qəhrəmanı daha da coşdurdu. Odur ki, yanlıqlı səsle dilləndi:

Ay ağalar, məni yoxsul sanmayın,
Baba dağda yüz yaylağın var mənim.
Yaz açılcaq igidlərin məskəni,
Durna gözlü bulaqlarım, var mənim.

Əlli min atım var, eyvazi kehər,
Əlli min sığırım sağına gələr,
Əlli min quşum var şəhərbəşəhər,
Kür qıraqı-sər oylağım, var mənim.

Qəhrəmanam, bağırı dolu qan mənəm,
Eşq oduna alışaram, yanmaram,
Şah oğluyam, şahzadəyəm xan mənəm,
Təbriz kimi xaracdaram var mənim.

Qarovalçular gördülər ki, Qəhrəman heç oğruya oxşamır. Üstündə də heç nə yoxdur. Odur ki, qolunu açıb, buraxdırılar.

Qəhrəman oradan gəlib, Şəm şəhərinə çatır. O, bir qoca qarının evində gecələyir. Qonşuda yaşayan bir Mirzə ilə tanış olur. Ürəyindəkiliəri ona açır. Dünyagörmüş kişi deyir:

— Bala, sənin ki haqq eşqdır. Haqq aşıqları haqq elçisidir. Qorxma, get otur, şahın elçi daşının üstündə. İşin uğurlu oar. Mirzənin dedikleri Qəhrəmanın ağlinə batdı. Səhər gedib oturur elçi daşının üstündə. Bunu görən şah qulluqçuları Qəhrəmanı şahın yanına aparırlar. Şah onu dinləyib, gülür. Əmr edir ki, atsınlar zindana. Bu zaman vəzir-vəkil

şah təzim deyirlər:

- Şah sağ olsun, bəlkə düz deyir. Bu cavanın haqq aşığı olmasını yoxlayaq.

Bu vaxt Qəhrəman pencəredən gördü ki, bir dəstə durna səf ilə uçur. Bu an etrafi duman bürdü. Durnalar yolu tapa bilmədilər. Çəş-baş qaldılar. Şah dedi:

- Haqq aşiqisənə, durnalara bir yol aç. Qəhrəmanın əlinə fürsət düşdürü üçün sevindি.

Aldı görək necə dedi:

Böltük-böltük olub gedən, durnalar,
Yoldan ötrü nə daməndə qalmışız?
Mənim yaxam derdli zalim əlində,
Siz kimin uğrunda bənde qalmışız?

Bu vaxt haqq tərefindən durnalar döndülər və ayrı səmtə-düz yolla uçmağa başladılar. Şah bunu görüb dedi:

- Haqq aşiqdırse, indi durnalardan tel alsin.

Aldı Qəhrəman:

Qədir-mövləm siza çəmən-çöl versin,
Cənab Əli sizi bələd yol versin.
Müşküldə qalmışam, durna tel versin,
Təldən ötrü nə daməndə qalmışız?

Qəhrəmanam, imtahana girmişəm,
Neçə vaxtdı göz yaşımi silmişəm.
Haqqın ədalətin yerin bilmışəm,
Bəs siz niyə bu məkanda qalmışız?

Qəhrəman gördü ki, şah başını aşağı salıb, nəsə fikirleşir. Odur ki, yavaş-yavaş gözdən uzaqlaşan durnalara xıtabən:

Ay ağalar, heç kim qərib olmasın,
Qərib olan burada yaman sizləyər.
Qoyar başın qəmlı dizin üstüne,
Deyər dərdin, pünhan-pünhan sizləyər.

Qəriblik eylədi canına əsər,
Ağır zəncirləri boynunu kəsər?
Qarğasam ahular dərbədər düşər,
Yanar dağlar, çənlə-dumana sizləyər.

Məcnun kimi ayrı düşdüm yarımdan,
Bülbül kimi gileyliyəm xarımdan.
Ərşədə məlaklər yatmaz ahımdan,
Mələk ağlar, rəfi-yanə, sizləyər.

Söz tamama yetişdi. Durnalara agah oldu ki, Qəhrəman onlardan tel istəyir. Durnaların başçısı dedi, hərə bir tel çəkib atsın. Durnalar, hərəsi bir tel çəkib yere atdlar...

Şəhərin üstünə tökülen durna tellərini görən saray əyanları heyətləndilər.

Əhvalatı xidmətcilər Mələk xanımı çatdırmışdılar. Mələk xanım öz rəfiqələri ilə gəlib durdu otağın kiçik pəncəresinin qabağında. Pəncərenin açıq yerindən Qəhrəmanı gördü. Yəqin etdi ki, yuxuda buta verilənin özüdü. Bilmədi nə etsin. Atasının son sözünü gözəyirdi. Qəhrəmanın haqq aşığı olduğuna, saray əhli inandı. Şah yenə qəzəbləniib dedi:

- Haqq aşığındı, nədi bilmirem. Mənim bu oğlana veriləsi qızım yoxdur. Qəhrəmana əyan oldu ki, Mələk xanım pəncəredə onu dinləyir. Odur ki, şəhərdən aralıda görünen dağlara üz tutub görək nə dedi:

Mənə həmdəm olan dağlar,
Dağlar, sizdə nəyim qaldı?
Meyxanədə mey içdiyim,
Bəy oğlu bəylərim qaldı.

Dumanlı, çıskınlı dağlar,
Məni burda görən ağlar,
Qabağı güllü baxçalar,
Xoşbəxt otaqlarım qaldı.

Yerişti Quba qazıdır,
Duruşu durna avazıdır.
Mənə baxan xumar gözdür,
Dalımcə nös ağlar qaldı?

Söz tamama yetdi. Hami yəqin etdi ki, Qəhrəmanıñı haqq vergisi
dir. Amma şah inadından dönmədi. Bildirdi ki, bir də Qəhrəmanı
buralarda görsəm, dara çəkdirəcəm. Qəhrəman kor-peşman saraydan
çıxdı. Geri baxanda gördü ki, Məlek xanım küləfirəngidə durub ağla-
ya-aglaya ona baxır. Sevgilisinin bu halına dözmeyən Qəhrəman aldı
görək nə dedi:

Gel ağlama, xumar gözlüm,
Haqq işi nizama salar.
Son qoyalar ayrılığa,
Haqq özü nizama salır.

Sevmişəm ala gözünü,
Dehanda- şirin sözünü,
Deyirəm, sözün düzünü,
Haqq özü nazama salar.

Qəhrəman ellər aşağı,
Könüllərin yaraşığı,
Sevənlərin gur işığı,
Haqq özü nizama salar.

Şah da Qəhrəmanın sesini eşitirdi. Bunun cavabında Məlek xanım
heç nədən çəkinmədən küləfirəngidən belə dedi:

Yatmış idim, gəldi girdi yuxuma,
Göründü gözümə haralar indi?
Seyrəğubun tənə-tənə sözləri,
Gözel yeri bizdən aralar indi.

Atam məni nadanlara satacaq,
İstəməsəm, zindanlara atacaq.
Ağ günümə qaraları qatacaq,
Onun hədyan sözü yaralar indi.

Qurban olum danışdığın dilinə,
Sona olum uşum qonum gölüne.
Nə müddətdir göz dikmişəm yoluna,
Məlek kimi baxtı qaralar indi.

Atası qızını yanına çağrıldı. Məsələni soruşdu. Qız dedi:

- Ata, bize ərənlər əreni buta verib. Biz bir-birimizinik. Bizim
qabağımızı kəsən xeyir tapmaz. Sən gəl qarğış iyəsi olma. Hökür-
hökür ağlayan Məlek xanım zarıya-zarıya dedi:

Əzəl gündən bize yağı olanın,
Görüm onun xanımı dağlışın,
Əyyub kimi şan-şan olsun əndamı,
Qurd düşübən cismi qanı dağlışın

İnsafdım hər nə desən baş üstə,
Axitdim didədən yaşı-yaş üstə,
Heç durmasın onun daşı-das üstə,
Şan-şan olub hər məkanı dağlışın.

Məlek xanım xanımların başıdır,
Tökdüyü- yaş ayrılığın yaşıdır.
Atam mənim naşılardan naşıdır,
Heç çörək tapmasın nani dağlışın.

Söz tamama yetdi. Şah dedi: - Qəhrəmanı da qaytarın Qəhrəmanı
içəri getirdilər. İki sevgili üz-üzə dayandılar. İlk dəfə bir-birini seyr
edirdilər. Saray əyanları onlara tamaşa edirdilər. Şah dedi:

- Qiymət deyir ki, siz haqq aşiqisiniz. Məni qarğıdı heç bir şey
olmadı. İndi Qəhrəman bu vəziri qarğısan, görək ona bir şey olacaq-
mı? Vəzir haqq aşiqlarına çıxdan inanmışdı. Şah belə deyəndə, ürəyi
düşdü. Qorxusundan sapsarı oldu. Bilmədi nə desin. O, bilirdi ki, Qəh-
rəman nə desə, o olacaq. Aldı görək Qəhrəman necə dedi:

Vəzir, səni qarğımişam,
Haqq işini bitirməsin.
Göydən keçən min-bir bəla,
Birin səndən ötürməsin.

Nuzdlaşı ananın başına,
Ağrısı düşsün dişinə,
Çatan tüpürsün leşinə,
Molla səni götürməsin.

O, gözüne batsın biçaq,
İllerce yatasan naçaq,
Qohum-qardaş düşsün qaçaq,
Sənlə işi bitirməsin.

Söz tamama yetdi. Vəzir üzü üstə yere yixilib, ağızından qan açıldı. Olindəki biçaq gözünü batdı və öldü. Qəhrəman dedi:

– Şah, qızrı vermesən səni də qarğıyib öldürəcəyəm.
Şah dedi:
– Qarğā görək nə olur?
Aldı Qəhrəman:

Sənə bir sözüm var, Süleyman paşa,
Ahu naləm, asimanı yandırır.
Get səni qarğıdım döñəsən daşa,
Yetim vəzir bir xötkarı yandırır.

Süleyman paşasən üzün gülmesin,
Heç kim sənin pis üzünü görməsin,
Heç diliñə lailahə gəlməsin,
Od tutuban xanimanın dağlısn.

Qəhrəmanam, sənə qarğış eylərəm,
Xəncər alıb bağrim başı teylərəm.
Nalələrim sənə bir-bir söylərəm,
Qurd düşübən cism-canın dağlısn.

Söz tamama yetdi. Qəhrəman qarğıyib şahı daşa döndərdi. Şəhər əhli Qəhrəmanın haqq aşığı olduğunu görərk qırx gün, qırx gecə toy edib Mələk xanımı Qəhrəmana verdilər. Qəhrəman bir az Şəm şəhərində qaldıqdan sonra Mələk xanımı da götürüb Şirvana gəldi ve ata-anası ilə görüşdü. Onlar üçün Şirvan adatı üzrə toy etdilər. Toy vaxtdan haqq aşığı Şirvanda ədalətli şah oldu. Ömür gün yoldaşı Melek xanımla ölkəni ədaletlə idarə etdilər. Qəhrəman şahın vaxtında Şirvan daha da güdrətlidövlət oldu. Şahın sarayında aşiq-şairlər məclisi yaradıldı.

ADIGÖZƏL VƏ ASLAN ŞAH

Ustadnamə

Gəlmisən cahana, yaxşı otur-dur,
Danış şirin-şirin söz, vədəsində.
Ağıla, kamala sığın, bel bağla,
Qoru mərifatın, öz vədəsində.

Tədbirli ol, qeyli-qala qarışma,
Darılib hər şeydən coşma, savaşma.
Seytana bac verib, həddini aşma,
Yéri də geləndə döz, vədəsində.

Bir vəfəli yarı istə, könül ver,
Cəhənnəmə çəkər tek mayasız nər,
Vefa meydanında fərz ele hünər,
Gözəlin narını üz vədəsində.

Nə gözəl nemətdi, bilik, qanacaq,
İmanlıya pir sayılır hər ocaq,
Ellər səni yad edib axtaracaq,
Əgər qoysan halal iz, vədəsində.

Dostu el gəzdikcə halalca dolan,
Fel verib qəlbini almasın şeytan,
Hər yerde dost qazan, eziş, mehriban,
Elde açıq üzle gəz vədəsində.

Ustadlar ustadnaməni bir deməz, iki deyər. Biz də deyək, iki olsun,
düşməni qəsdi qəlbində qalsın.

Her kəs əsiridir doğma yerinin,
Yad el cənnət ola, dad verməz şirin.
Qırıb zəncirini daş qəfəslərin,
Bir quş olub mən vətənə gedərem.

Nadan məclisində tutmaz qərarım,
Kamillər içinde artar vüqarım,

Bərkde, başda qibləgahdı dostlarım,
Üzüm tutub ərk çatana gedərəm.

Daşdəmirəm, sazım əldən üzülsə,
Qan ağlaram, durnam səfdən üzülsə,
Yarın əli əllərimdən üzülsə,
Gündoğandan, günbatana gedərəm.

Ustadlar ustadnaməni üç deməz, üç deyər, biz də deyək üç olsun,
düşmənin ömrü puç olsun.

Dəli könül, heç ahu-zar eyimə,
Hər iş qaydasında keçib gedəcək.
Dünyanı dərdini dördəlli qamorlanyanlar-,
Əcəl şərbətini içib gedəcək.

Qapında var olsa, süfrəndə aşın,
Dostların çıxalar, ucalar başın,
Bədəbəxtlik üz versə, qohum-qardaşım,
Hərəsi bir yana qaçıb gedəcək.

Sirrini söylemə vəfəsizlara,
Xeyanət eyleyər ehde, ilqara,
Yalançı dostunu çəksələr dara,
Sirrini aləmə- açıb gedəcək.

İstər nökər olsun, istər hökmər,
Dünyada hər kəsin ömrü payı var,
Bir gün da gələcək Bilal dili-zar,
Bu gözəl dünyadan köçüb gedəcək.

Ustadlar belə ərz edirdilər ki, Misir vilayətində Əhməd adlı bir şah vardi. Əhməd şah çox güclü, varlı bir hökmər idi. Özü de həddindən artıq səxavət sahibi imiş. Onun bir cüt oğlanları var idi.

Oğlanlarını nəzir-niyazla tapmışdı. Allah təala onlara hər qabiliyyətlə yanaşı bənzərsiz boy-buxun və Yusif misallı gözəllik vermişdi. Her iki oğlanları biri-birindən qəşəng və tərbiyeli idi.

Vaxt o vaxt oldu ki, Əhməd şahın gözlərinə tor gəldi və başladı ah-

amanı. O həkim, o cerrah qalmadı ki, ona baxmasın. Əlac olmadı ki, olmadı. Əhməd şah, çıxlı nəzir-niyaz etdi, çıxlı ac qarınlar doydurdu və hey Allaşa dua eledi, "ilahi, mənim gözlerim açılsın, yolunda qurbanlar kəsərəm". Günlərin bir günü Əhməd Şahin evinə bir dərvish gelir. Salam-kələmdən sonra dərvish deyir:

– Ey Əhməd şah, men gelmişəm sənin gözlerinin əlacını deyim. Bil və aghah ol, sənin gözlerinin dərmanı qızıl balıqdı. Sən bir qızıl balıq tutdur, onun eti sənin gözünün dərmanıdır. Dərvish sözünü deyərek birdən-birə Əhməd şahdan ayrılib, yoluna davam etdi. Səhəri günü camaata səs saldılar ki, kim deryadan qızıl balıq tutub şaha versə, onu dünaya malından qəni edəcəyik.

Bu sorağı eşidən camaat özlərini verib dəniz sahilinə balıq ovuna getməkdə olsun, bir qoca torcu ömrünü-günüñü balıqçılıqla keçirmişdi, o da öz torunu götürüb bir sahile yoldan. Adığözəlle Aslanda dərəyaya toratdırılar. Bəli, qoca balıqçı torunu dəryaya atıb, bir neçə saat gözlədikdən sonra qızıl balıq gəlib onun toruna düşür. Bundan çox sevinən qoca balıqçı camaata car çəkir ki, bəs qızıl balığı mən tutmuşam, daha heç kim narahat olmasın. Qoca balıqçı qızıl balığı götürüb gəldi Aslanla Adığözəlin yanına. Hami şad olub, qocaya əhsən dedilər. Aslan dedi:

– Ey camaat, atam bir xəzinə açıb, hamınıza müjdə verəcək, kim sad xəber aparsa ona müştuluq verəcək.

Camaat hamı Əhməd şaha göz aydınlığına getməkdə, iki qardaş sahil boyu golirdilər. Adığözəl qızıl balığa baxdı, gördü ki, bu bala qızıl-balıqdır. Qorxusundan üreyi elə vurur ki, az qalır çartlaşın. Anasından ayrı düşən balığa onun yazılığı gəldi. Adığözəlin gözləri doldu və dedi:

– Bunu anasından ayırib candan eləmək özü də bir cinayətdir, bu da yaşamaq istəyir. Bir də ona diqqətlə baxıb dedi:

– Axi atalar deyib ki, at dəryaya, balıq da bilməsə, xalıq bilər. Odur ki, balığın başına üç dəfə dolayıb atdı denizə. Bunu görən Aslan qışqırıb dedi:

– Adığözəl, neylədin? Sən evimizi yıldın.

Adığözəl dedi:

– Qardaş, qoy atam boynumu vurdursun, balığın suya men buraxdım.

Məsələdən aghah olan Əhməd şah çox pərişan oldu. Səhər əmr verdi ki, dar ağacı quruldu. Oğlanlarının ikisini də dar ağacının altına gətirtdi və sual etdi:

– Hansınız balığın suya atdı?

Adığözəl dedi:

– Ata, mən.

Aslan dedi:

– Yox ata can, baliq mənim elimden sürüşüb suya düşdü.

Aslan Adığözəli o qədər çox isteyirdi odur ki, onun yerinə özü dar ağacından asılısn. Odu ki, o qardaş dedi mənəm günahkar, bu qardaş dedi yox, mənəm günahkar. El, camaat işi belə görüb hamı Əhməd şaha yalvar-yaxar etdi ki, cavandılar sən bunların günahından keç.

Əhməd şah xalqın xahişini eşidib dedi:

– Yaxşı, amma bir şertlə. Onları mənim vətənimdən sürgün edin. Onlar məni gora imansız göndərdilər. Artıq mən oğulsuzam. Qerarım qətidir. Anaları qollarını açıb, hər iki oğlanlarının boynunu qucaqlayıb gözlərindən öpdü və bir bayatı çəkdi:

Aşiq illər ayrışı,
Bülbül gullər ayrışı.
Bir günüzə dözməzdim,
Düşdük illər ayrışı.

Ana Adığözəlin cibinə bir qızıl alma, Aslanın isə cibinə bir qiyametli daş qoydu və dedi:

– Oğlanlarım, dara düşəndə bunlar kömeyinizi gələr, gedin, Allah işinizi avand eləsin. Bunu deyib ana onların hər ikisinin gözündən öpüb yola saldı.

Ata oğlanları haqqında hökm verəndən sonra yana-yana, ağlaya-ağlaya dedi:

– Onların hərəsinə bir at bir az da yemək-içmək qoyun ki, bir yana gedib çıxınca acıdan ölməsinlər.

Bəli, Aslan ilə Adığözəlin hərəsinə bir at verdilər, bir az da yemək-içmək verib, iki cəlladı onları öz torpağından çıxartmağı tapşırıldı. Cəllad qardaşları sərhəde qədər örtüdüler.

Aslan ilə Adığözəl uzun müddət yol getdilər. Vətəndən çıxdılar, qeyri-bir məmləkətin torpağına qədəm qoydular.

Atları yoruldu, azuqələri qurtardı, acliq və yorğunluq əl verdi. Aslan Adığözəlin üzüne baxanda onu ağlamaq tutdu. Adığözəl dedi:

– Qardaş, niyə ağlayırsan, axta deyiblər ki, kişi ağlamaz.

Aslan dedi:

– Qardaş, sənin o gül rəngini belə solan görməmişdim. Allah mə-

nim ölümümü sənin qabağında eləsin.

Adığözəl dedi:

– Qardaş, qəm eləma. Atalar deyib; “qapını bağlayan fəlek, bir gün açar, ağlama”.

Bu söhbət əsnasında qabaqda bir qəbiristanlıq göründü.

Aslan dedi:

– Qardaş, qəbiristanın yəqin ki, bir şəhəri, ya bir kəndi olmalıdır. Gel belə eyleyək, sən heydən düşmüsən, mənbi bu qəbiristanda gözlə, mən gedim bir qədər dilənim, dolanım bir qədər yemək-içmək alım, axşama özümü sənə yetirəm. Sonra yolumuza davam edərik. Adığözəl qəbiristanda gözləməkdə olsun, eşit Aslandan. Aslan bir qədər getmişdi, gördü ki, bir böyük şəhər görünür. Özünü şəhərə yetirə-yetirməyə, gördü böyük bir yığıncaqdı, o da özünü verdi bu yığıncağa. Onu gördü ki, bir bəzəklə quis gəldi qondu onun başına. Məclis əhli onu tanımırdı. Gəlib quisu ondan alıb bir də buraxdilar. Quş yenə havada bir neçə dövər vurub yena Aslanın başına qondu. Aslanı aparıb bir dama salıb, dəmin da ağızın bağladılar. Quş yenə uşub dəmin üstüne düşdü. Elin başbilənləri onu damdan çıxarırlar. Onunla tanış oldular. Aslan qərib diyardan olduğunu söylədi.

El ağısaqqalı dedi:

– Ey Aslan bizim dədə-baba adətimiz belədi, şəhərimizin şahı oləndən sonra, biz şah qoymaqçun bu dövlət quşunu uçurdarıq, quş kimin başına qonsa, onu şah seçib, hamımız on ehtiram edərik. İndi sən qərib də olsan bizim tacı-taxtın sahibi, biz də, sənin vəzir, vəkilin olmalıyıq. Aslan heç bir söz demədi. Aslan, şah olmaq o qədər başı qarışıdı ki, Adığözəl yadından çıxdı.

Al xəberi Adığözəldən. Adığözəl gözlədi, axşam oldu, qaş qaraldı, qardaşı gəlmədi. Adığözəlin ürəyinə min bir xəyal, fikir geldi. Özüñənə fikirleşdi, belkə, qardaşım məni atıb getdi. Sinasına üç bənd söz geldi, alı görək “Şəşəngi” havası üstündə nə dedi:

Axşam oldu, qaranlıqlar qovuşdu,
Gözlərəm yolların, gəlmədi qardaş.
Bir nadan uşağam, ürəyim düşdү,
Gözlərəm yolların, gəlmədi qardaş.

Qardaş odur, qardaşını gətürə,
Gətürübən bir mənzilə yetirə,

Getdi ki, qardaşım çörək gətirə,
Gözlərəm yolların, gəlmədi qardaş.

Adığözələm, canım tapdı azarlar,
Qələm albər xəttimi yazarlar,
Allah xətrasinə saxla, məzarlar,
Gözlərəm yolların, gəlmədi qardaş.

Aslan gedəndə cibindəki dəryanurı Adığözələ vermişdi ki, onu saxlaşın və demisi ki, qardaş, birdən gecəyə düşərəm, yolu azaram, bu dəryanuru qoy bir qəbir daşının üstünə qoymuş. Onun işığı hər yana düşər, azmış olsam, gelib səni onun işığı ilə taparam. Adığözələ de həmin dəryanurun bir gəbir daşının üstünə özünün də gözünə yuxu getmişdi.

Al xəbəri qırxharamandan. Qırxharamının başçısı Tülü Tayır atın başını çəkib dedi:

– O, qəbiristən gələn işq nə ola bilər? Dedilər, bəlkə bəzirəngidə, gedəyin, onları qarət edək. Atları işq gələn tərəfə döndərdilər. Nə gördülər, bir oğlanı döş daşına söykənib yatıb, dəryanurun şəfəqi onun üzünə düşüb, oğlanın işığı dəryanura. Oğlan o qədər gözəldi, heç kəs qorxudan casarət edib yaxına gele bilmədi. Biri dedi, xorfdandı, biri dedi cindi, biri dedi aldı. Axırda Tülü Tayır qılıncın siyirib düz endirdi, oğlanın boğazında saxladı. Adığözələ hövlək yuxudan ayıldı, elə bildi ki, qardaş gelib. Əvəzindəsə nə gördü: nə qardaş, qılınc boğazına söykənib. Tülü Tayır deyir:

– Kimsən, nəsən terpənmə, yoxsa boğazını üzərəm.
Adığözələ dedi:

– Mən bir fəqirəm, burada gecələməmişəm, məni niyə öldürüsünüz. Bax mən onsuz da ölüyə tayam, məni öldürüb günaha batma və mənə icaza ver bir bənd söz deyim. Aldı görək Adığözələ “Qədimşikəstə” ilə nə dedi:

Gecənin yarısı gələn haramı,
Mövlama bağışla, öldürmə məni.
Əl vuruban sizildatma yaramı,
Mövlama bağışla, öldürmə məni.

Men də nə torpağam, nə də ki daşam,
Məni kim qarğadı bu dərdə düşəm,
Vətəndən ayrılmış bir qərib quşam,
Mövlama bağışla, öldürmə məni.

Başına döndüyüm, qırx harambaşı,
Axitma gözündən bu qanlı yaşı,
Adığözələm, mən Aslanın qardaşı,
Allaha bağışla, öldürmə məni.

Söz tamama yetdi. Tülü Tayır baxdı ki, bu bir cavan oğandı, gəl görsən, lap Yusif misallı. Fikirləşdi ki, özümün evladım yox, hələ bunu özümə oğulluğa götürürəm. Allah təala özü bunu mənə yetirib. O, bu fikrindən ayrılib dedi:

– Oğlan, səni öldürmürəm, bu şərtlə ki, mənə oğul olasən. Çarəsiz qalan Adığözələ razi oldu. Onu atın tərkinə alıb, yollarına davam etdirilər. Sübh çağrı heramiler hərə öz manzilinə getməkdə, Tülü Tayır isə eve gelib sad-xüraman öz yoldaşı səslədi:

– Ay Yetər, ay Yetər, gör sənə nə gətirmişəm. Hələ deyirdin oğlum yoxdur, bax bu da oğul, sal yaxandan olsun doğma balaımız. Elə də oldu.

Al xəbəri Aslan şahdan. Aslan şah sehəri gün ayıldı ki, ay aman Adığözələ qəbiristənda qalıb. Tez oraya adam gəndərdi, nə qədər gəzdilər tapılmalıdır.

Bu minvalla bir neçə vaxt aradan keçmişdi. Adığözələ artıq cavanlıq taxtına çıxmışdı. Tanrı ona o qədər gözəllik, ədəb-erkan vermişdi ki, görən deyirdi bir də görün. Qonşu qızlar kimi Yetərin de Adığözələ gözü düşməsdü. Gözleyirdi ki, eri səfərə getsin. Günlərin birində yenə adəti üzrə Tülü Tayır özü qırx günün səfərinə getməkdə, al xəbəri Yetər xanımdan. Yetər xanım Adığözəli yanına çağırıb dedi:

– Adığözələ, sənə bir teklifim var.

Adığözələ dedi:

– Buyur, ana.

Yetər xanım dedi:

– Hələ birincisi, həmən ana sözünü danmalısan.

Adığözələ heç nə başa düşmədi, dedi:

– Buyur, nə qulluğun var, yerinə yetirəm.

Yetər xanım dedi:

– Buyruğum belədir ki, mən Tülü Tayırın qızı yerindəyəm, o, məni zorla getirib. İndi isə sən məni almalısan, vəssalam.

Adığözəli dəhşət bürüdü və qulaqlarına inanmayıb dedi:

– Ana, nə dedin?

Yetər xanım möğrur-mögür dedi:

– Adığözəl, tekrara ehtiyac yoxdu. Dediym kimi də olacaq!

Adığözəl özünü əla alıb dedi:

– Ana, eşit və bil ki, mən ata, ana, qardaş, vətənimi itirsem də, vicdanımı itirməmişəm və ölərəm, itirmərəm. Tahir məni ölümdən xilas edib, sənə ana demişəm, el məni sizin oğlunuz kimi tanır, bəxəyənat, bəs namus?

Yetər xanım dedi:

– Cox da namus, qeyrətdən dəm vurma, sən razı ol, mən Tülü Tayırı əla üyüdüm ki, tozu dəyirmanda da tapılmasın.

Adığözəl dedi:

– Hər nə cəfa etsən dözerəm, fəqət bu xəyanətə yol vermərəm.

Yetər xanım na qədər hiylə işlətdisə də, baş tutmadı. Yetər xanım Adığözələ yaxınlaşış dedi:

– Heç olmasa hər yanağından bir busə al.

Adığözəl dedi:

– Kasərem o dodaqları!

Yetər xanım dedi:

– Heç olmasa ana əvəzinə bircə kəlmə yarım de.

Adığözəl dedi:

– Kəsərem o ana deyən dili çəşsa!

Yetər xanım dedi:

– A zalim, məni yandırma, heç olmasa məni bir şirin baxışlarla hər-dən süz.

Adığözəl dedi:

– Tökərəm o gözleri ki, yediyi çörəyə və emanətə xəyanət edə. Yetər xanımın hər şeydən əli üzüldü, heç bir əməli, hiyləsi baş tutmadı. Axırda yena hiylə yolunu seçdi. Adığözələ dedi:

– Adığözəl, mən səni sinayırdım, xoş sağ ol. Sən hələ etibarlı oglansanmış, amma bu söz-söhbəti başqa bir adam bilsə, özünü ölmüş bil. Adığözəl dedi:

– Arxayın ol, ana, sən mənim həm o dünyada, həm bu dünyada əziz anamsan.

Əhvalat beləcə qalmaqdə, gün keçdi, həftə tamam oldu, həftələr ötdü ay tamam oldu. Tülü Tayır otuz doqquz gün keçib qırx tamam olan günü səfərdən qayıtmışdı. Həmişə olduğu kimi Yetər xanım yenə onu nəvazışlı qarşılıdı. Xoş gəlmisin, beş gəlmisin öz qaydasında, yemək-içmək öz qaydasında idi. Süfrə yiğışdı, ara sakitleşdi, her kəs öz yerinə çəkildi. Yetərin ürəyinə gəldi ki, birdən Adığözəl söhbəti

Tülü Tayira açar. Onda da Tülü Tayır hər tikəsini qulağı boyda edər. Elə isə “qara məni basınca, mən qaranı basım”, - deyib hiyləyə əl atdı.

Tülü Tayır da durub yataq otağına geldi. O burada nə görəsə yaxşıdı. Yetər xanım ağlayır. Özünü də əla bir hala salıb ki, nə onda olasan, nə onu görsən. Qəşərində isə bir dolu stekan zəhər. Tülü Tayır heyret bürdü. Yetər xanımın bu hali az qala Tütü Tayırı onun ayaqlarına salsın. O, Yetər xanıma yaxınlaşış dedi:

– Ey mənim məleyim, bu hal nədi ki, sən edirsən? Sən mənim gəlib-gedən nəfəsiməsən, sonin bu halına dözmərem, məni başa sal görüm nə olub? Yetər xanım cazibədar gözlerini Tülü Tayırın gözlerinə elə mehriban, elə cəzbədicili baxışla zillədi ki, Tülü Tayır canından keçməyə belə hazır idi. Yetər xanım dedi:

– Tülü Tayır, de görüm sən məni özünə almışan, yoxsa çölün bir avarasına? Tülü Tayır dedi:

– Bu nə sözdü?

Yetər xanım dedi:

– Sən gedəni, özünə oğul götürdüyün, ölümdən xilas etdiyin o haramzada mənə min cür sevginamə oxuyur. Məni alıb, var-dövlətinə də talayib aradan çıxmak fikrində idi. Bir təhər özümü saxlamışam ki, bu da Tülü Tayırın yaxşılığı. Odur ki, sən onu sehər tezdən cəllada verib öldürməsən bu bir stekan zəhəri içib özümü öldürməliyəm, bir də onun bir kəlməsini eşitsəm, yenə də məni sağ görməyəcəksən.

Tülü Tayır onu sakit edib dedi:

– Mənim gözəlim, sabah kecdi, bu gecə onu verərəm iki cəllada, aparıb meşədə öldürüb qayıdarlar.

Yetər xanım dedi:

– Bu şərtlə ki, onun qanlı palturnı mənə getirsinlər.

Tülü Tayır tez iki nəfər haramı yoldaşını gecə ikən çağırıldı və əmr elədi ki, yuxudaykən Adığözəli aparıb meşədə öldürürsünüz və onun tikəsini qulağıyican etməyinçə qayıtmayan. Qanlı palturnı da getirib verirsiz Yetər xanıma!

Adığözəli gecəynən ağızını, qollarını bağlayıb götürdürlər özü də bilmədi. Cəlladlar Adığözəli aparanda Yetər xanım da burada idi. O birə bunu dedi:

– Necəsən, ay çörek itirən?

Adığözəl səsini də çıxartmayıb belə birçə dəfə Tülü Tayırın gözlərinə baxdı, sanki, yerə, göyə and içir, misaf edir ki, mən sənə xəyanət etməmişəm. İşin üstü açılmağından ehtiyat edən Yetər xanım dedi:

– Aparın!

Celladlar Adığözeli aparandan bir an belə keçmiş Tülü Tayır yürüüb celladin birini səslədi. Cellad dayandı, çıxarıb öz qılıncın ona verdi ve qulağına na işe dedi. Yetər xanım dedi:

– Tülü Tayır, sən qılıncını niyə ona verdin.

Tülü Tayır dedi:

– Mənim yarım, dedim mənim qılıncımla öldürün ki, mənim de ürəyim sakit olsun. Yetər xanım işin tamam öz xeyrinə olmağımı görüb çox şad oldu. Bundan sonra sakit yaşayacağına tam əmin oldu. Al xəbəri cəlladlardan. O biri cəllad bu birinden soruşdu.

– Səni Tülü Tayır niyə çağırıld və nə dedi?

Bu biri cəllad dedi:

– Əya, yeri gedək bir yana çıxaq, sonra nə dediyini deyəcəm.

O yeri gəldilər ki, bu biri cəllad dedi:

– Ta burdan qaranlıq, burdan qalın yeri yoxdu bu meşənin, əda dayan. Qılıncı Adığözəl endirəndə, bu biri cəllad onun elini tutdu və dedi:

– Əya, qulağımı bəri tut, Tülü Tayır qılıncı mənə verəndə dedi ki, əgər Adığözəlin bir tük əskik olsa, nəslinizi kəsərəm. Aparın Adığözəli sağ-salamat ötürün getsin. Onun üst paltarın alın, ovdan, qışdan vurun, qanani bulayın getirin verin Yetər xanımı-hə indi bildin ki, Tülü tayır mənə nə tapşırıb? Hə, indi hünarın var Adığözəl bir çirtma vur.

Bu biri cəllad dedi:

– Əya, getir ağızından öpüm, nə yaxşı ki, dedin, heç belə bir oğula adam qıyar?

Adığözəl gördü ki, cəlladlar çox piçi-piçi danışırlar, dedi:

– Ey cəlladlar, mübahisə etməyin, mənim qollarımı açın. Sizə əmr veriblər, siz də nə günah var, məni öldürəcəksiniz. Mənim sizdən bir xahişim var, məni öldürdüyünüz yerdə mənə qəbir qazın, "Yasin" oxuyun və məni müsəlman adətiyle kəfn-dəfn edib mənə bir başdaşı qoyub, üstüne Adığözəl Əhməd oğlu, misirli bu sözləri yazın. Mənim bu məzarımı tapıb, elima, ölkəmə xəber yeter. Mənim burada dəfn olundugumu bilən atam, anam, qardaşım gelib məni ziyarət edərlər.

Mənim sözüm bu qədər deyib bir kəlməyi-şəhadət getirdi, Adığözəl dönbə belə baxanda gördü ki, cəlladlar ikisi də dəsmal çəkib ağla-yırlar. Cəlladbaşa dedi:

– Adığözəl, biz səni öldürməyəcəyik, ondan fikir etmə, çünkü Tülü Tayırın öz tapşırığı, mənə dedi ki, "mənim ağızından Adığözəlin gözlərindən öpüb, deyərsiz ki, mən hər şeyi yaxşı bilirəm. O, hələ

mənim oğlumdur ki, oğlumdur. Amma neyləyim, başqa çıxış yolum olmadı. Getsin, Allah işini avand eləsin, sırlıdağı başa düşdüğüm üçün işin üstünü vurmadım", indi üst paltarını soyun ver bize, al mənim paltarımı gey. Sənən üst paltarını qana-qxa bulayıb aparıb Yetər xanıma verməliyik. Adığözəl razi olub üst paltarın soyunub cəlladlara verdi, əvəzində isə onlardan paltar alıb əyninə geydi. Cəlladlarla öpüşüb-görüşüb ayınlarda dedi:

– Siz de sağ olun, Tülü Tayır da. O, hələ mənim atamdır ki, atam, məndə onun oğluyam. Mən ona minnətdaram və qarşısında alnim açıq, üzüm ağıdı. Sağlıq olsa, tezlilik qismət olarsa görüşərik.

Adığözəl meşəboyu yol getməkdə, cəlladlar da meşədən qurddan-quşdan vurub, Adığözəlin paltarını onun qanına bulayıb getirib Yetər xanıma verdilər. Yetər xanım Adığözəlin öldüyüünü yəqin edib, o gündən belə arın-arxayın yaşıyırdı. Daxilən isə Adığözəlin dərdindən günbəğündən qızey qarı kimi eriyirdi.

Al xəbəri Adığözəldən. Adığözəl qaranlıq meşədə gecəni sabah elədi və üz tutub günə bir mənzil yol getdi, galib bir şəhərə çıxdı. Nabələd olduğundan, özünü bir dükən qabağına verdi. Gördü burada çoxlu adam var, bura isə halvaçı dükənidir. Özünü verib bir səkinin üstündə oturdu, ta axşam oldu, adamlar dağılmışdı. Hər kasən öz evinə getdi. Amma Adığözəl bir hardan galib, hara gedirsen deyən omadı. Halvaçı dükənini ağızını bağlayıb evə getmək istəyəndə, gördü səkinin üstündə bir cavan oğlan oturub, diqqətlə baxdı ki, bu oğlan, halvaçı dedi:

– Oğlan, xeyir olsun. Hami çıxıb evinə-eşiyinə getdi, bəs sən hələ tek-tanha oturmusan. Nə gözleyirsən?

Oğlan dedi:

– Mənim bu şəhərdə heç kimim yoxdu, özüm də nabələdəm.

Halvaçı Musa dedi:

– Buyur, mənimlə gedək, bu gecə mənə qonaq qalarsan, sabah Allah kərimdi.

Adığözəl razi olub halvaçı Musa ilə bir yerdə getdi. Xeyli səhbətdən sonra halvaçı dedi:

– Oğul, mənim də heç kimim yoxdu, gal mənə şagird ol, bir yerdə halva sataq. Sənə də bir gün-güzəran yaradaram. Adığözəl razi oldu. Sabahdan Adığözəl şalvaçıya dükənə galib, alverə başladılar. Bir neçə gün beləcə keçdi. Adığözəlin gözəl camalı bütün məhəlləyə, sonra isə şəhərə yayıldı. Bu oğlanın adını eşidən, üzünü görən, başqa yera yox, ancaq onun dükənинə gəlirdilər. Çox çəkmədi, Adığözəlin səs-

sorğu şəhərə dağıldı. Ona görə halvaçının alveri birə-beş artmışdı. Al xəbəri bu şəhərin valisinin qızı Nazlı xanımdan. Bu səs-soraq onun da qulağına yetişdi. Bir gün kənizinin birinə bir nımça verib dedi:

— Ay qız, get, o tərifi göylərə çıxan halvaçının dükənindən halva al getir, həm də orada bir oğlan var, ondan da bir xəber getir, o, kimdi. Onu bu qədər tarifləyirlər.

Qız nımçəni qoltuğuna vurub gəldi ki, halva alsın. Keçib növbəyə dayandı. Növbə ona çatmışdı, o isə halva almağı unudub, iki gözü idi, bir də bu oğlan. Aixırda gördü ki, halva qurtardı, dükənci da dükəni bağlamaq isteyir. Qız bir başına, bir dizinə vura-vura qayıtdı, onda ki, gün gürntədən əyilməşdi. Bunu belə görən Nazlı xanım hirs başına vurub dedi:

— Ay mürtəd qızı, səni haççındı göndərməmişəm, indi gəlirsən, özün də halva almamışsan?

Nazlı xanım onu yoxlayanda qız dedi:

— Xanım, məndə günah yoxdu, mən görəni sən görseydin, bu həftə evə qayitmazdım, mən hələ tez gelmişəm.

Nazlı xanım dedi:

— O nə sözdür?

Qız dedi:

— Gedib öz gözlərinə görməsən, inanmazsan. Allahtala belə gözellikdə oğul tek-tek yaradar. İndi özün bil. Nazlı xanım xeyli fikirləşəndən sonra dedi:

— Ay qız, mən sənə, yazılı vərəqələr verəcəyəm, onları gecəynən bütün tülərlə və dükən qapılara yapmışdır, amma o, halvaçının dükənинə yapışdırma. Oydi ki, qız vərəqləri alıb bütün dükənlərə və tülərlə vurdu, halvaçının dükənindən başqa. Vərəqələrə yazılıb, "valinin qızı hamama gedəcək, bu gün heç kəs alver etməsin". Səher hər dükənə gələn geri qayıtdı. Ancaq Adığözel dükəni açıb öz işində idi. Nazlı xanım qırıq incəbel qızla hamama gedən gördü ki, bir dükən açıqdı. Kəniz işare etdi. Yəni həmin dükəndə. Nazlı xanım hirslenərək dedi:

— Qızlar, siz durun burda, mən gedim görüm o kimdir ki, mənim əmrimi rədd edib alver edir!

Min bir naz ilə özünü dükənə yetirdi, görəcəyi oğlna dedi:

— Oğlan, bilmirsən qızlar hamama gedəcək, alver etmek, küçəyə çıxməq olmaz?

Adığözel başını qaldırdı. Qarşısındaki məleykəboylu, şüx baxışlı, cənnət hürülərinə oxşar gözəli görüb diksindi. Qırıq səslə dedi:

— Xanım, mən qəribəm, mənim dükənimin divarına heç nə vurma-

yıblar ve mənə də xəberdarlıq edən olmayıb. Bağıشا, bu saat bağlaram.

Qız dedi:

— Xeyr, bununla başını qurtara bilmərsən, səni dara çəkdirəcəyəm. Oğlan dedi:

— Müntəzirəm, xanım.

Qız dedi:

— Gözlerini ovduracağam.

Adığözel yavaşça dilləndi:

— Hökm sənindir, nə istərsən buyur.

Qız dedi:

— Üçüncü teklifimi qəbul etsən günahlarını bağışlaram.

Oğlan dedi:

— Buyur.

Qız dedi:

— De görüm, məni alarsan?

Deyilən sözdən Adığözel çəşdi, özünü itirdi. Bir az fikirləşib səsi titrəyə-titrəyə cavab verdi:

— Xanım, mən kiməm ki, səni alam. Mən bir qərib kimsesiz adamam, heç nəyim yoxdu, mən səni necə ala bilərem.

Qız dedi:

— Adığözel, sən razı ol, hər iş mənim boynuma.

Adığözel bir könüldən min könülə razi olub, Nazlı xanımla əhdipemən etdi. Nazlı xanım dedi:

— Adığözel, məni burada gözlərsən sənin heç bir işdə işin yoxdu.

İlqar-iman edib, bir-birinə könül verdilər. Nazlı xanım dükəndən çıxb yönəldi qızlara tərəf, dönbə onlara dedi:

— Qızlar, yaman hirslenmişəm bu vəziyyətdə mən hamama gedə bilmərəm, qayıdın, qalsın başqa vaxta.

Oradan bütün qızlar qayıdın hərə öz yerinə getdi. Nazlı xanım o sirdaşın yanına çağırıb dedi:

— Ala bu pulu get bir kənkançı çağır.

Qız gedib bir kənkançı çağırıldı.

Nazlı xanım dedi:

— Kənkançı, buradan halvaçının dükənə lağım atmałisan. De görək neçə günə lağımı ata bilərsən?

Kənkançı dedi:

— Xanım ağır işdi, baxır qiyətini.

Nazlı xanım dedi:

- Qiyməti sən istəyəndən bir az da artıq, tut, indidən verim.
- Nazlı xanım onun cibinə bir neçə qızıl onluq qoydu. Kəpkançı dedi:

 - Xanım, bir həftəyə lağım ataram.
 - Nazlı xanım dedi:

 - Xeyr, gecdi.

 - Kənkançı dedi:

 - Torpağımı daşıyan olsa, üç gündə halvaçının dükanına çıxaram.
 - Nazlı xanım dedi:

 - Torpağımı bu qızla mən daşıyacağam, sən işində ol.

Kenkançı üç günün tamamında halvaçının dükanına çatdı. Axşamüstü idi ki, Adığözel gördü yer terpənir, həm də yerin altından guruh-guruh gelir. Öz-özünə dedi: "bu nə ola bilər". Tez dükanı bağlayıb o künclü bu küçünə nəzər yetirəndə bər də gördü ki, düz ayağının altından yer aralındı və bir nəşər adamı əlində külüng peydə oldu. Adığözel öz-özünə dedi: "Allah, sən saxla, su adəmi eşitmışdım, çöl adəmi eşidib görməmişdim, deyib, istədi qapıdan çıxıb qaça, kənkan dedi:

- Yerindən terpənmə.

Adığözel bir küçə qışılıb dayandı və nə görə yaxşıdı, budu yanaları cənnət almazı kimi bərq vuran, sevincindən gözləri alışdırıb-Nazlı xanım, yanında da bir qız. Nazlı xanım dedi:

- Hə, Adığözel, necəsən! Analar sənin təki oğlan doğubsa, mənim təki da qız doğub. Atalar yaxşı deyiblər ki, aslanın erkəyi, dişisi olmaz.

Adığözzellə Nazlı xanım bu minvalla istədikləri vaxtda beləcə görüşürdürlər.

Nazlı xanım dedi:

- Adığözel, sən darixma, toyu da özüm edəcəyəm.

Bundar beləcə görüşmələrində olsunlar, sizə kimdən deyim Şəmi cuhud deyilən bir böyük alvercidən. Şəmi cuhud Hindistanda Hüseyin bəyin Zanbağ adında bir qızına möhkəməcə vurulmuşdu. Özü yaşı olduğundan bilirdi ki, qız ona getmez. Odur ki, fikirləşdi ki, halvaçının şeyirdini, nəyin bahasına olursa-olsun, alıb aparmalyam. Xeyli sözsöhbətdən sonra halvaçiya dedi:

- Halvaçı, Adığözel mənə sat,

Halvaçı təccübəli dedi:

- Şəmi, sənilə dostam, amma belə zarafatımız yoxdu axı. Adığözel mənim balamdı.

Bu söhbətləri qapının dalından eşidən Adığözel, ürəyində ağasına sağ ol dedi. Şəminin lənətlədi. İçəri girdi. Onlara salam verdi. Şəmi

Adığözel görüb halvaçını kenara çekdi.

- Kişi, bunu etməlisən - cibindən bir kisə qızıl çıxarıb elavə etdi, bax al, sabah filan tindəki pınəçinin yanına göndərərsən, dalıslı da işin yoxdu. İşdi, sırr səndən oyana olsa, onda özünü bu dünyada hesab eləmə.

Şəmi Cuhud gəlib öz tədarükündə oldu. Səhər dəvələr yüklenib yola düşəndə karvanbaşına dedi:

- O filan tində pınəçi sandıq verəcək, onu da üçün bir tayı kimi dəvəyə çatarsan.

Oradan gəldi pınəçinin yanına, bir bədənləmə sandıq qoydurdu onun yanına və dedi:

- Pınəçi, sənin yanına bir oğlan gələcək, onu bu sandığa salarsan, ağızını da qıffıllayarsan, sarvan gəlib götürəcək, al, bu da sənin haqqındıydı Şəmi Cuhud onun cibinə bir ovuc qızıl tökdü. Pınəçi qızılı görən kimi gözləri buz üstüne çıxan dana gözünə oxşadı və durub Şəmi Cuhudun qarşısında baş aydı.

Aradan xeyli keçmişdi, Adığözel təzəcə alverə başlamışdı ki, halvaçı onu səslədi?

- Adığözel, bazarın tinində pınəçi var, onda mənim başşərələrim var, get onu al gətir.

Adığözel xəbərdən xəbərsiz birbaşa yollandı pınəçinin yanına, pınəçi isə elə hazır vəziyyətdə hər işi qurmuşdu. Adığözel gəlib salam elədi və dedi:

- Ağamın başşərələri üçün gəlmİŞƏM.

Pınəçi dedi:

- Oğul, düş o sandıqdadı götür. Sonra gözüm görmür o sandığın künçündə xırda gülmixlər var, onları da yiğ oradan ver mənə. Adığözel sandığa düşən kimi pınəçi sandığı elə vurdur ki, sandıq öz-özünə bağlındı və həmin dəqiqədə sarvan hazır oldu. Adığözelə hər şey əyan oldu. Bildi ki, bu hiylə Şəmi cuhudundu. Amma artıq əlindən nə gələrdi. Sandığı dəvəyə çatıdlar və yola rəvan oldular. Sandığda nəfəs yeri, bir də göz yeri var idi. O, göz yerindən baxdı, gördü ki, Nazlı xanımın qapısından keçirər, küləfirəngidə isə Nazlı xanımın gərdişin gəren Adığözel ağızını o nəfəs yerindən tutub görək nə oxukyurdu:

Adığözel:

Uzaq yerlərdən gəlmİŞƏM,
Halal eylə, Nazlı yarım.
Yorulub yorğun olmuşdum,
Halal eylə, Nazlı yarım.

Nazlı xanım gördü ki, bu səs Adığözelindi. Ətrafa göz gəzdirdi ki, Adığözəldən nə əcəb, o, ki, bayira çıxan deyil. Onu tapmayıb aldı onun cavabında:

Nazlı xanım:

Uzaq yerlərdən gəlmisen,
Getmə, gözel yarım, getmə.
Yorulub yorğun ol musan,
Getmə, gözel yarım, getmə.

Aldı Adığözel:

Atum-atum atılmışam,
Dəvelərə çatılmışam,
Şəmi Cuhuda satılmışam,
Halal eylə, Nazlı yarım.

Aldı Nazlı xanım:

Özüm dərdimi yozaram,
Gedirsən, qürbət gözərem,
Sənsiz mən neçə dözərem,
Getmə, gözel yarım, getmə.

Aldı Nazlı xanım:

Başına vurmüssəm qalma,
Mənim təqsirime qalma,
Sənə verim qızıl alma,
Getmə, Adığözelim, getmə.

Aldı Adığözel:

Dərdi-qəmi götürmişəm,
Ömrü başa yetirmişəm,
Aslan qardaş itirmişəm,
Halal eylə, Nazlı yarım.

İşı belə görən Şəmi Cuhud sarvana dedi:

- Dəveni möhkəm çəkin. Geri baxsan özündən küs.

Sarvan dedi:

- Ay Şəmi, mən, dəvenin bundan artıq yerişi yoxdu ki, sürüm, istəmirsen yükünü buradaca qoyuram yere.

Şəmi Cuhud onun cibinə de bir az pul basdı. Amma sarvanın çəresi kəsilmədi ki, neyləsin, artıq başqa çare de yox idi.

Aldı Adığözel

Məmələrin kündə-kündə,
Qolların boyunuma Kündə,
Məni aparırlar Hində, -
Halal eylə, Nazlı yarım.

Nazlı xanım:

Gözüm qaldı dağda, qarda,
Gül-çiçəkdə, heyva, narda,
Məni qoyub intizarda,
Getmə, Adığözelim, getmə.

Nazlı xanım belə baxdı səs, gedən karvandan gəlir. Bu karvan hara, Adığözel hara? Aldı görək sarvana nə dedi:

Nazlı xanım:

Çərxin dönsün, fələk, sənin,
Bu gələn yarın səsidi.
Heç mürvətin yoxmuş sənin,
Bu gələn yarın səsidi.

Saxla, karvanın dayansın,
Cəmi yatanlar oyansın,
Sarvan, görüm evin yansın,
Bu gələn yarın səsidi.

Saxla, qoy karvanın dursun,
Dəvelər boynunu bursun,
Şəmi Cuhud, balan ölsün,
Bu gələn yarın səsidi.

Söz tamama yetdi. Nazlı xanım ağlaya-ağlaya qalmaqdə, sarvan gözden itdi, ta galib, mənzilə çatdı. Şəmi Cuhud bütün yükbarını gəmiye yiğib Hində yola düşdü. Gəmi xeyli getmiş, Şəmi Cuhud sandığın ağızını açdırıb, Adığözəli bayira çıxardı. Adığözel belə baxdı ki, suyun üzündə gedir. Adığözel dedi:

- Kimdi məni bu tilsimə salan?

Şəmi Cuhud ireli yeriyib dedi:

- Oğul, niyə tilsim olur, mən səni oğulluğa götürmüşəm. Sənin ağıllına, kamalına, əxlaq və əqidəne o qədər aşiq olmuşam ki, səni rəvə bilmədim halvaya satasın. Sənə Hind gözəli almışam və bütün var-dövlətimi də sənin adına keçirəcəyəm. Menim ölüb gedən vaxtimdi, qoy bu var-dövlət sənin kimi bir oğlana qalsın.

O, Şəmi Cuhudun hıylesindən heç nə anlamadı. Ürəyində Nazlıya olan məhəbbətinə yansa da, qorxusundan heç nə demədi. Çarəsiz qalıb ona razılıq elədi və minnətdarlığını bildirdi.

Şəmi Cuhud düşərgəyə yetişdi və oradan öz dostun Hüseyn bəyin evinə gəldi. Xeyli mətəhini xırıd eyledi və bir neçə gün qonaq qalan-dan sonra dostuna dedi:

- Əziz dost, qızın Zanbaq xanımı bax oğluma almaq istəyirəm, sö-zün nədir? O, Adığözəli içəri çağırıldı. Hami oğlannın gözəlliyyinə hey-ran qaldı.

Dostu dedi:

- Qardaş, iş sahibi özü bilər, qoy qız desin.

Səhəri gün anası qızına məsələni açdı.

Qız dedi:

- Oğlanı görməsəm, söz deyə bilmərəm.

Odur ki, axşam çəgili qızı rəfiqələri ilə Adığözəlin seyre çıxdığı bağı göndərdilər. Adığözəli görən qızlar məttəl qaldılar.

Qız isə Adığözəli görən kimi bir könlündən min könülə aşiq oldu. Hüseyn bəy qızına yeddi gün, yeddi gecə toy vuruldu bir neçə gün sonra onları atlı dəstə ilə yola saldılar. Şəmi Cuhud atlılara doyunca xələt verib, yarı yoldan geri qaytardı. Özləri isə yenə də gəmiyə mə-nib vətəna tərəf yol aldılar. Suyun üzü ilə bir qədər gəlmış, Şəmi Cuhud bosmanı yoxladı və ona dedi:

- Bosman, bir nəfəri suya atmaq üçün məndən nə qədər pul alarsan?

Bosman dedi:

- Kişi, elə də şey olarmı?

Şəmi Cuhud cibindən bir kisə yalançı, saxta qızıldan çıxarıb, kisə-nin ağızını açıb, bosmana göstərdi və dedi:

- Bunun hamisi indi senin olar.

Bosman qızılı görən kimi, insafı, mürvəti, vicdani, imanı unutdu və razi oldu. Şəmi Cuhud oğlunu nişan verdi və oradan çəkildi kənarə.

Gəmi suyun üzüylə gedirdi, birdən bosman Adığözəli səslədi və dedi:

- Oğlan, al bu vedrəni, en aşağı, beş-altı vedrə bu sudan qazanlara tök, xahiş edirəm.

Adığözəl pillələrdən aşağı enib bir vedrə su gətirir deyəndə baxdı ki, iki nəfər və bosman onun elinə döyürlər və əmr edirlər ki, elini burax qulpdan. Adığözəl belə baxdı, can şirindi, elin buraxsa, dəryaya qərq olacaq götürüb görek bosmana nə dedi, necə dedi:

Adığözəl:

Başına döyündüyüm, ay bosman başı,
Tut qolumdan qoyma düşüm dəryaya,
Gözündən axıtmə sel kimi yaşı,
Tut qolumdan, qoyma düşüm dəryaya.

Şəmi Cuhud dedi:

- Baxmayın, yalvarışına döyünlərənə.

Adığözəl baxdı ki, zülm ərşə dirəndi, aldı görək daha nə dedi:

Dağ başına munca-munca, qarım var,
Mən cavanam, namusum var, arım var,
Gözü yolda bir istəklək yarım var,
Tut qolumdan qoyma düşəm dəryaya.

Adığözəl dedi:

- Ey insafsızlar, qoyun heç olmasa, sözümüzün üçüncü bəndini deyim.

Aldı görək Adığözəl daha nə dedi:

Atam nałə çekdi, anam ağladı,
Qardaş dərdi üreyimi dağladı,
Adığözələm, ecəl məni haxladı,
Tut əlimdən, qoyma düşüm dəryaya.

Söz ağızından çıxmışıyla Adığözəlin əli qulpdan üzülüb birbaş get-di suya. Bu dəmdə qızıl haqq tərəfindən hazır oldu. Adığözəli alıb ağı-zına düz gətirib çıxartdı sahilə. (Balığı tutdun at dəryaya, balıq bilmə-sə də xalıq biləcək) Adığözəl özündə deyildi, sahilin bir tərəfində uzanmışdı. Al xəbəri Ali çobandan. Ali çoban sürüünü dəniz kənrində otarırdı. Baxdı ki, sürüünün bir tərəfi balaca hürkdü. Tez itlər "tut" elədi. Itlər getdi, özü də o tərəfə boylandı. Gördü sahildə bir nəfər

uzanıb, öz-özünə dedi, yəqin bu məndən qoyun tutmaq istəyir, hay vurdub və dedi:

— Ayə, hay-hoy, kimsən, o suyun qırığına uzanmışan. Mənim məlim tutiyədi, sən ölesən gör səni eçəl tutub, yaxşı deyiblər, keçinən eçəli çatanda çobanın çomğına sürtünər. Dur oradan rədd ol elim sənə dəyməmiş!

Adığözel yuxudan dik ayıldı və başının üstündə çomağa söykenmiş bir çobanı gördü və əllərini göye tutub dua etdi:

— Şükür ilahi-mən sağam!

Çoban dedi:

— Əlbəttə, şükür, sən ölesən əlində bir qoyundan, keçidən tutsaydım, səni bircə çomağa qurban ederdim.

Adığözel bir az özün ələ alıb dedi:

— Çoban qardaş, mən nə oğruyam, nə də eyri. Mən bir gəmida idim, gəmi suya qərq oldu, məni isə bir baliq ağızına alıb bu sahilə necə getirdi, bilmədim.

Çoban baxdı ki, çox gözəl oğlandı. Doğurdan da, bu qabiliyyətə uğurluq, eyrilik yaraşdırıb, odur ki, çoban dedi:

— Bəs məndən nə dileyin var?

Adığözel dedi:

— Heç bir dileyim yoxdu, ancaq məni qardaşlığa götür. Mən de səninlə qoyun otararam və sənə yoldaşlıq edərəm.

Ali çoban razı oldu. Hər gün Adığözel qəmlı mahnilər oxuyar, çoban qardaşını kövrlərdərdi. Onun niye qəmlı oxuduğunu sorusunda Adığözel bir bəhane ilə sözü dəyişdi. Bunlar bir neçə vaxt dostluq, qardaşlıq edib, bir yerde qoyun otarmaqla olsunlar, sizə kimdən deyim, Şəmi Cuhuddan. Adığözel suya düşən kimi, Şəmi Cuhud bir vay-qışırıq saldı, gəmini saxlatdı, o qədər çağır-bağır etdi ki, lap guya ürəyi dayandı, öldü, ölümündən qayıtdı. Zanbağ xanımı onun yanına getirdilər. Zanbağ xanım əhvalatı gözüyle gördüyü üçün her şeyi yəqin eylədi. Amma Adığözelin suya düşməyini o öz gözləri ilə görməmişdi. Odur ki, qaldı Şəmi Cuhudun ixtiyarında. Bu əhvalatdan bir həftə keçmiş Şəmi Cuhudun sikri tamam dəyişdi. Zanbağ xanımıla evlənmək fikrinə düşdü. Zanbağ xanım işin nə yerde olduğunu başa düşdü. Şəmi Cuhuddan qırx gün möhlət istədi ki, Adığözelin qırxi çıxısın. Sonra hə, yox deyərəm. Sizə kimdən deyim, Nazlı xanımdan. Əhvalatı öyrənmək üçün o əvvəl sandıq düzəldən pınəçdən başladı. Nazlı xanım pīneçini tutdurub evinə gətirdi. Onu o qədər döydü ki, axırdı

məsələni boynuna aldı. Əhvalatı olduğu kimi ona açdı. Nazlı xanımın adamları öyrəndilər ki, Şəmi Cuhud bir aya qayıdaq. Bir gün xəber oldu ki, Şəmi Cuhud gelib. Özünə də bir qız alıb. Bu xəberi eşidən Nazlı xanım bir gün Zanbağ xanımın yanına gelib onunla həmsəhəbət oldu. Zanbağ xanım başına gələn qəzavü-qədəri olduğu kimi Nazlı xanıma söylədi. O, danişdiqça Adığözelin adını çəkirdi və hər dönbüb Nazlı xanımın üzünə baxanda onun rənginin payız havası kimi dəyişdiyini gördü. Zanbağ xanım ondan bunun sebabını smoruşanda, Nazlı xanım özünü o yerə qoymadan ona diqqətlə qulaq asırdı. O yərə iş gəldi ki, Nazlı xanım tab gətirə bilməyib, Adığözelin onun yarı olduğunu bütün təfsilatı ilə Zanbağ xanımı danişdi. Oydu ki, o gündən hər ikisi bacı kimi olub, gündə gəl-gətərə olurdu. Bunlar burda qalmadı, al xəberi Adığözəldən. Adığözeləllə çoban bir gün uca bir dağın başında qoyun otarırdılar. Adığözel gördü ki, bir şəhər görünür. Üzünlü çobana tutub dedi:

— Qardaş, sinəmə üç bənd söz gəlib, gərək mənə cavab verəsən.

Ali çoban dedi:

— Buyur qardaş, kasıbin olduğundan.

Ali Adığözel:

Canım çoban, gözüm çoban,
O görünən nə şəhərdi?
Sənə qurban özüm, çoban,
O görünən nə şəhərdi?

Ali çoban:

Canım qardaş, gözüm qardaş,
O görünən Yəmən şəhəri.
Sənə qurban özüm, qardaş,
O görünən Yəmən şəhəri.

Adığözel:

Cəsəddən çıxar canımız,
Damar da vurmaz qanımız,
Kimdi sizin səltanınız?
O görünən nə şəhərdi?

Ali Çoban:

Cəsəddən çıxmış canımız,
Damardan vurur qanımız,

Aslan şahidi sultanımız,
O görünen Yemən şəhəri.

Aslan şah adını eşidən Adığözəl ta bayağı üreyi getdi. Çoban əl-ayağa düşdü ki, kaş deməyeydim. Aslan şahın qardaşına nə pişliyi keçib ki, adını eşidən kimi üreyi getdi. Xeyli vaxtdan sonra Adığözəl özüne geldi ve aldı görək nə dedi:

Sənə qurban olum tanrı,
Mətləbim bitir barı,
Adığözəlin xilaskarı,
O görünən nə şəhərdi?

Aldı çoban:

Mənim adım Ali çoban,
Nə bəy tanıram, nə də xan,
Bu sözümə doğru inan,
O görünən Yemən şəhəri.

Söz tamam yetdi, Ali çoban dedi:

— Qardaş, bu nə əhvalatdı, olmaya şəhər əhlisen. O şahın sənə bir pişliyi-zadi keçib. And olsun bu qoyunun qurbanlığını, onu bu bəzəkli çomaga qurban eylərəm. Mənə də dəli çoban deyərlər, sən düzünü söylə.

Adığözəl bir söz demədən, xahiş elədi ki, onu şəhərə gəzməyə göndərsin. Çoban razi olub ona on adəd kök qoyun verib dedi:

— Bu qoyunları apararsan o şəhərin kənarında bir sallaqxana var, orada qəssab Nəsir adlı bir qəssab var, ver qoyunları ona, qiymətinini özü bilir, pulu al, gir şəhərə, nə keşindi, al, xərcə. Amma gələndə çoxlu tütün, kağız al mənimcün. Papirosum lap qurtarib. Özün də axşama qayıt gel ki, bu şəhərin adamlarına etibar yoxdu.

Adığözəl alıb qoyunları şəhərə yollandı. Sorağa-soraq gəlib sallaqxanani tapdı. Qəssab Nəsirələ görüşüb qoyunları ona verdi və dedi:

Ali çoban dedi ki, haqq-hesabı özü bilir. Qəssab qoyunların haqqını verib onu yola salanda Şəmi Cuhud qışlağın bunları gördü və Adığözəl ayrılib gedən kimi özünü verdi qəssabin yanına və dedi:

— Qəssab, sənə istədiyin qədər qızıl verəcəyəm, həmən oğlunu doğrayıb, etin qoyun etinə qatıb satarsan, yoxsa özündən küs.

Qəssab qızıl adını eşidəndə, dabaq dəymış öküz kimi başladı ağızın-dan su axmağa və Şəmi Cuhudu arxyan etdi. Şəmi Cuhud aralanın kimi sağirdini tez oğlanın dalınca göndərdi və dedi ki, deynən ağam deyir bir məni görüsün ona sözüm var. Çok keçmədi ki, sağird Adığözəli təbib qəssabin yanına qaytardı. Qəssab dedi:

— Ay oğlan, yadımdan çıxmışdı, səhər saat bire-ikiye mənə on beş kök heyvan getir. Mənə vacib lazımdı, gözləyəcəyəm.

Qəssab bunu dedi və onlar ayrıldılar. Adığözəl oradan ayrılan kimi özüne bir eba, bir papaq və bir az yundan yolmadan təbib, özüne qəşəng biğ-saqqlı qoyub, qoltuğuna bir qədər dəftər, kitab alıb, özün dərviş adlandırdı və çatana deyirdi ki, mən baxıcıyam, kimin nəyi itibəsə, onun yerini bilirəm və deyərəm. Belə-bele əlaltımdan soraqlaşdı ki, Şəmi Cuhudun evi hansıdı: Ona nişan verdilər ki, bax o görünən binadı. O, həmin binaya üz tutub gedə-gedə deyirdi:

— Ay heyvanı itən, ay qızılı, pulu itən, mən baxıcıyam, hər şeydən xəbərdəram. Kimi saxlayıb deyirdi:

— Dərviş baba, mənim evimdən çoxlu pulum oğurlanıb. Bir mənimcün o kitabə bax.

Adığözəl kitadımı bir az varaqlayıb deyirdi:

— Uzaq başı on günə pulun yeri çıxar. Biri deyirdi, “Ağa dərviş, mənim malımı tövləden aparıblar, bir mənimcün də bax”. Bu minvalla Şəmi Cuhudun lap qapısının ağızında yene bir ağız səsləndi:

— Mən baxıcıyam, ay malı itən, ay pulu itən.

Ağzin qapıdan içəri tutub yene də səsləndi:

— Ay adamı tiən, ay adamı suya düşən, mən dərvişəm, baxıcıyam, buyurun, baxdırın.

Bu səs Zanbağ xanının qulağına yetişdi. Bu dəmdə Nazlı xanım da onunla həmsəhbət idi. Zanbağ xanım dedi:

— Nazlı xanım, o kimdi, görək, nə deyir, bir obaxıçını bura səslə görək nə deyir.

Nazlı xanım qapıya çıxıb dərvisi səslədi:

— Ağa dərviş, içəri buyur, gel bizimcün bir kitab aç.

Adığözəl içəri girəndə Zanbağ xanımıla, Nazlı xanımı bir yerda görəndə ürəyi tablaşmadı, gözləri yaşardı. Müşkül-müşkül baxan xanımlar dedi:

— Ağa dərviş, sənə nə oldu ki, belə həsrət çəkib, köks ötürdüñ.

Adığözəl özünü o yere qoymadı. Gözaltı baxdı ki, Nazlı xanım zülüm-zülüm ağlıyır. Adığözəl dedi:

– Xanım, niyə ağlıyırsan?

Nazlı xanım dedi:

– Derviş baba, sənin gözlerin mənim Adığözəlimin gözlerinə oxşadı, ona görə əhvalim pis oldu. Adığözəl Zanbaq xanımın da ağlamağını görüb, bir bayati dedi:

Aşıq naçar ağlama,
Gündi, keçər, ağlama,
Qapını bağlayan fəlek,
Bir gün açar, ağlama.

Söz tamama yetdi. Zanbaq xanım dedi:

– Derviş baba, Şəmi Cuhud gelməyə bir az qalib gələr. Sən bir kitab aç görək. Aldı Zanbaq xanım görək nə dedi:

Zanbaq xanım:

Qurban olum, derviş baba,
Bir xəbər ver Adığözəldən,
Haqq özü baxsın hesaba,
Bir xəbər ver Adığözəldən.

Aldı Adığözəl:


Size qurban dərvış baba,
Yox xəberim Adığözəldən.
Bir də baxaram kitaba,
Yox xəberim Adığözəldən.

Aldı Zanbaq xanım:

Şəhrinizin adı Yəmən,
Seyda bülbüllər, yasəmən,
Verəcəyəm otuz tūmən,
Bir xəbər ver Adığözəldən.

Adığözəl bir az da özünü möğrur saxlayıb dedi:

Şəhrinizin adı Yəmən,
Seyda bülbüllər, yasəmən,
Əgər versəz də yüz tūmən,
Yox xəberim Adığözəldən.

Zanbaq xanım dedi:

– Derviş baba, suya düşəndən xəbər verirsənmi?

Adığözəl dedi:

– Xanımlar, xəbər verməyinə verərəm, ancaq onun xərci ağırdı.

Aldı Zanbaq xanım ağlaya-ağlaya. Zanbaq xanım:

Mən ağlaram zari-zarı,
Rəhmin gəlsin mənə barı,
Derviş baba, səni tanrı,
Bir xəbər ver Adığözəldən.

Adığözəl artıq özü də tab gətirə bilmədi, aldı görək nə dedi:

Özüdü derviş donunda,
Gözəllər sağlı solunda,
Adığözəl durub yanında,
Var xəberim Adığözəldən.

Söz tamama yetcək Adığözəl tamam libasını atıb bir yana, üzündəki yundan düzəlmış biğ-saqqları atdı bir yana, elə biləsən ki, otağa Adığözəlin işığı düdü. Xanımlar tərəfdən etdirilər. Adığözəl dedi:

– Yox canım, belə olmaz. Siz məni tez ölümə düşür edərsiz. Mən gəldim sizi arxayın edim ki, ölməmişəm. İndi mən getməliyəm, bu yaxında yenə görüşərik. Adığözəl oradan çıxbı, özünü bazara yetirdi. Bir az xəm-xurus alıb, qardaşına çoxlu tütün-tənbeki alıb, gün batarbatmaz özünü yetirdi çobanının yanına. Görüşüb-öpüsdülər. Çoban həhval tutdu ki, nə gördün, nə eşitdin, qardaş. Adığözəl çox razılığını bildirdi və dedi:

– Qardaş, qəssab yenə səhərə davar istəyir, özü də ləp təcili.
Çoban dedi:

– Səher yənə on beş erkek var, onları aparsan.
Elə də oldu, etlik heyvanları getirib qəssabə verdi. Qəssab dedi:

– Oğlan, bu gün köməyimiz yoxdu, keç o şagirdə kömək elə.

– Adığözəl qoyunları sallaqxanaya Qəssab şagirdini çağırıb dedi: salanda onun əl-qolunun bağlı yix yera. Onu kasib etmə atlära qatmaq lazımdır. Adığözəlin xəbərdən xəbəri yox, bir də onu gördü ki, iki tərəfdən onu necə götürdülər və haçan əl-qolu bağlılığını özü də bilmədi. Qəssab tez-tez bıçağı sovlamağa başladı. Bu məqamda qapı dö-

yıldı. Qəssab özünü qapıya verdi. gördü ki, şahdan emr geldi ki, elində su da içirsenə onu yerə qoy tez gel. Qəssab dönüb şagirdə dedi:

— Mən getdim, sən işində ol, başın kəs, etin qat ətlərə. Hər tərəziyə bircə tike atsan kifayətdi.

Qəssab getməkdə, şagird biçağını götürüb, Adığözelə tərəf gələndə gördi ki, oğlan elə ağlayır onun gözünün yaşı qan əvəzinə axıb illənir.

Şagird dedi:

— Əyə, bir qaşq qandan ötəri niyə belə ağlayırsan, bəs deyiblər kişi ağlamaz?

Adığözel dedi:

— Oğlan, düz deyirsən, amma sən mənim dərdimi bilsən, sən de ağlarsan. Gəl sən məni kəsmə, anamdən mənə yadigar qalan bir qızıl alma var, əlini salcibindən, götür, sonra da məni öldürmə, xeyir taparsan.

Şagird dedi:

— Axi qəssab məni öldürdüürər, sənin ölümünün əvəzinə Şəmi Cuhuddan xeyli qızıl alıb.

Adığözel dedi:

— Sən uzaq başı beş gün orda-burda gizlən, elə düşmə, ondan sonra böyük dövlət səhibi olarsan.

Şagird belə baxdı gördü belə oğul ölməkdənə, özüm ölsəm yaxşıdır — deyib oğlanın el-qolunu açı və dedi:

— Sənin ananın yadigarı qızıl almanın da sənə bağışlayıram, get, amma unutma ki, sənin qətlənə ferman verən Şəmi Cuhuddu.

Şagird sonra Adığözelin boynunu qucaqlayıb üzündən öpüb dedi:

— Get, Allah kömeyin olsun, mən isə günü bu dəqiqdən e'tibarən bu şəhərdən çıxıb gedərəm.

Adığözel dedi:

— Saq ol, qardaş, sən çox uzaq getmə, harada olsan səni mən tapacağam. Yaxşılığının əvəzi çatar.

Şagird şəhərdən çıxıb getməkdə, Adığözel birbaşa Ali çobanın yanına gəlməkdə. Çoban yenidən Adığözelə xoş səfa ilə qarşılıdı, bu səfərinin soruşdu. Adığözel çox mə'yus idi, səbəbini Ali çoban xəber alanda o, dedi:

— Qardaş, məni isteyirsənsə, sabah mənimlə şəhərə gedək.

Ali çoban dedi:

— Mən hazır, hara desən gözüm üstə. Mənə Ali çoban deyərlər, məndə söz bir dənə olar.

Səhəri Ali çoban sürüünü başqa çobana tapşırıb, Adığözelə bərəbər gəldilər şəhərə, o yerə ki, Şəmi Cuhudun imarəti idi.

Adığözel dedi:

— Qardaş, sən bu qapıda məni gözləyərsən, ta mən gelinçə.

Amma içəri kimi olur—olsun buraxmırsan. Səndən xahişim ancaq budur, vəssalam.

Ali çoban dedi:

— Qardaş, mənim gözlərim üstə. Get işində ol, bir qoşun gəlsə yena qorxum yoxdu. Bu şərtlə kişinin evinə oğurluğu, bir də xainliklə girmə bu da vəssalam.

Adığözel dedi:

— Qardaş, arxayıñ ol.

Adığözel Şəmi Cuhudun evinə gəlib Zanbağ xanımıla görüşüb, Nazlı xanımı buraya gəlməyini xahiş etdi. Nazlı xanım çoxdan burada idi. Adığözel başına gələn qəzavü qədəri danışdı. Zanbağ xanım dedi:

— Adığözel, Şəminin gələn vaxtı, dur get. Gəlib səni burda görəsə, necə olur olsun səni öldürdüürər. Mən ondan qırx gün vaxt almışam ki, ona getməyə. O vaxta hələ beş gün var.

Onacan da ya dəvə olər, ya dəvəçi, mən ona gedən deyiləm.

Adığözel dedi:

— Xanımlar, daha fikir etməyin. Allah-taalanın köməyi ilə cəmi sinəqlərindən keçmişəm, daha qorxum yoxdur. Yüz Şəmi də gələ, mənim bir qoçaq qardaşım var, o, qapıda dayanıb içəri heç kəsi buraxan deyil, qəm etməyin.

Onlar yənə söz-söhbatdə olsunlar, al xəbəri Şəmi Cuhuddan.

Şəmi Cuhud həyat qapısına yaxınlaşanda, qapıda bir nəşərin əyləşib şirin-şirin popiroş çəkdiyini gördü və soruşdu:

— Ə, kimsən, bu qapıda oturmusan?

Çoban əhemməyyət vermədi. Şəmi bir az da həyəcanla:

— Əyə, kimsən, dur bu qapının ağızından

Ali çoban ona tərs-tərs baxıb, dedi:

— Kişi, yolunu düz get, başın bədənənə ağır eləməsin!

Şəmi Cuhud lap hırsınlıb dedi:

— A kişi, buraya mənim evim-əşiyimdi, məni öz evimə qoymayacaqsan?

Ali çoban dedi:

— Niyə qoymuram, evini əlindən alan yoxdur ki, orada adam var, qoysa o adam çıxsın gəlsin, sonra get, o evin, o da sən.

Şəmi Cuhud dedi:

- O adam kimdir?
- O, mənim qardaşımdır.
Şəmi dedi:
- Qardaşın mənim evimdə neylear?
Çoban dedi:

- Bilmirəm, gələr, özündən xəber alarsan.

Bunu eşidən Şəmi Cuhud hay burub, birbaşa şahın taxt-tacına üz qoydu. Onu həmi taniyırırdı. Şaha xəber verdilər ki, Şəmi Cuhud sənin yanına gəlmək isteyir. Şah dedi:

- Qoyun gəlsin.

Şəmi Cuhud gəlib şahın qədəmlərinə düdü və başlaşı yalvarmağa.
- Şah sağ olsun, günün günorta çağrı qapıda bir nəşər durub məni öz evinə buraxmir, səbəbinə soruşuram, deyir, "qardaşım evden çıxmamış seni içəri buraxan deyilem". Şah sağ olsun, gündüzün günorta çağrı da talan olar? Amanın günüdür, şah, mənə bir çare.

Şah vəziri çağırıb əmr etdi ki, bir neçə yasovul göndərsin, Şəmi Cuhudun evinə girenləri onun hüzuruna gətirsinler. Vəzir bir neçə yasovul göndərdi ki, gəndin Şəmi Cuhudun evinə girenləri qolları bağlı götürüb getirin.

Yasovullar Şəmi Cuhudla bərabər geləndə, Ali çoban gördü ki, bunlar yaraq-yasaqlıdır, tez özün ələ aldı. Sapandının bağlarını açıb, verib özünü bir topa daşlıq və durub səsləndi:

- Eyi gələnlər, gəlməyin, hələ qardaşım çıxmayıb!

Bunlar istədilər ki, hücum etsinlər. Ali çoban əl atıb, sapandına bir-iki daş qoyub bunların başının üstündən ələ viyildatdı ki, yasovullar bilmədilər başlarını hara soxsun və qaçıb şaha xəber verdilər ki, şah sağ olsun, bu xına, o xınadan deyil. Kişi özünü verib bir topa daşlıq, bir ordu da getse xeyri yoxdu, -"qardaşım evdən çıxmayınca, bu evə heç kəsi qoymaram!"

Şəmi Cuhud da əlini ovuştura-ovuştura təstiğ etdi.

Aslan şah dedi:

- Vəzir, mən and içmişdim ki, qardaşımdan sonra qan tökməyəcəyəm, amma bu nə isə məni vadar edir ki, bunlara ölüm fərmanı verim. Vəzir dedi:

- Şah sağ olsun, sabrdən salamat çıxar. Gəl bu səfər başqa cür yol ilə onlara müraciət edən, görək nə olar.

Şah razi oldu və bir name yazdı: "Ali çoban qardaşını götürüb mənim huzuruma gəlməyini xahiş edirəm".

Qasid çağırıb məktubu verdilər ki, apar Ali çoğana ver.

Qasid məktubu götürüb yola düşdü. Amma Şəmi Cuhud bu səfər özü getmedi. Qasid çobana yaxınlaşanda o, dedi:

- Hə, sen nə buyurursan?

Qasid məktubu ona verib, tez dala qayıtdı. Bu zaman Adigözəl evdən çıxbıq qızılalar sağıllasırdı ki, Ali çoban onu səslədi:

- Ay qardaş, gəl çıx görək, şah bir name yazıb, gör nə deyir.

Adigözəl məktubu açan tek qardaşının dəstə xəttini tanıdı, və öpüb gözlerinə sürdü:

Ali çoban dedi:

- Aya, niya halin bir təhər oldu, olmaya qorxub eləyirsən?

Adigözəl dedi:

- Qardaş, mənim əlimi şahın əlinə verincə məni qoru, şah ilə-dilə deyəndən sonra qorxma, hər şey aydın olar.

Çoban dedi:

- Qardaş, bu çomaqla, bu sapadı boş-boşuna gəzdirmirəm. Mənim sahədan-zaddan qorxum yoxdu. İndi nə deyirsən?

Adigözəl dedi:

- Qardaş, şah bizi də'vət edir qulluğuna, biz də getməliyik.

Oydu, hər iki qardaş qoşulub bir-birinə yollandılar şahın hüzuruna. Şah eşitdi ki, müqqəsirlər öz xoşuna onun də'vətinə gelir, şad olub, onları öz yarına gelməsini əmr etdi. Otaqları bir-bir keçirdilər. Axırın-ci mərtəbəyə çatanda əmr olundu ki, şahın otağına bir-bir çıxmalısınız.

Adigözəl dedi:

- Qardaş, mən çıxmım, şaha sorğu-sualımı verim, sonra sən çıxarsan.

Ali çoban razi oldu və dedi:

- Qardaş, orada səni incitsələr, ayağını bircə defə döşəməyə vur, bir taqqılıt eşidim, o saat yanındayam. Nebadə üreyinə qorxu salasan. Boş yera bu sapandıla bu çomağı saxlamıram ki. Bu taxta-tuxtanın hamam sindirib tökerəm.

Adigözəl çobanı baxıb bir köks ötürdü və ürəyindən keçdi, "Bütün insanlar kaş sənin kimi e'tibarlı olaydı". Adigözəli şahın qulluğuna apardılar.

Xidmətçi onu içəri buraxıb adəti üzrə özü geri qayıtdı. Adigözəl şahı görən kimi tanıdı. Aslan şah isə onu tanımadı. Aslan şah ona yer göstərib oturmağı təklif etdi. Adigözəl Aslanın səsini eşitcək, tab gətirməyib bayraqdan bulud tək dolmuş gözlərindən yaş leysan kimi axdı.

Aslan şah oğlanın ağlamağını görüb dedi:

- Niye ağlayırsan, bəs günün günorta çağı Şəmi Cuhudun evini qarət edəndə bilmirdin ki, axırı belə olacaq?

Aslan şah danışdıqca elə bil Adığözelin yarasını soyurdular və nəhayət, Aslan şah dedi:

- Oğlan, sənin gözlərin mənimin itkin qardaşımın gözlərinə oxşayır. And olsun onun ittin canına ki, sənə rəhm eylərəm, düzünü de.

Adığözel baxdı ki, Aslan şah onu tamamılık tanımayırlı. Adığözel dedi:

- Şah sağ olsun, icazə versən dərdimi oxuya-oxuya deym.

Aslan şah dedi:

- Buyur, necə xatirində ərz elə.

Aldı Adığözel görək nə dedi:

Iki qardaş idik padişahzadə,

Ədalətli şahım, eşit ərzimi.

Atamız yoruldu qaldıq piyadə,

Ədalətli şahım, eşit ərzimi.

Gözledim, gelmedim gün geldi batdı,

Tamam inni-cinni çəkildi, yatdı,

Tülü Tayır mənə atalıq etdi.

Ədalətli şahım, eşit ərzimi.

Adığözel belə baxdı ki, şah ondan betə ağlayır. Sual etdi:

- Şah, sən niye ağlayırsan?

Aslan dedi:

- Yarımın qayaşını soydun. Biz də iki qardaş idik.

Vətəndən sürgün olunanda atamız bizi bir at vermişdir, o da yoruldu piyada qaldıq. Sonra mən qardaşımı itirdim. O gündən gözüm yolda, qulağım sesdədi ki; kaş onun bir sorağın, alaydım.

Adığözel desmaliyla gözünü silə-silə dedi:

- Şah, gerisine qulaq as.

Bir halaçı ilə halva satdım,

Bir Qul oluban Şəmi Cuhuda satıldım,

Sandılarda dəvələrə çatıldım,

Ədalətli şahım eşit ərzimi.

Bizimnən galirdi qırx nefər atlı,

Rüşvət verdiribən geri qaytardı.

Bosman başı məni dərya atdı,
Ədalətli şahım, eşit ərzimi.

Mahi balıq məni çəkdi dəhəna,
Götürübən qusdu çöl- biyabana.
Rast gəldim bir insaflı çobana,
Ədalətli şahım eşit, ərzimi.

Adığözel burada deyib danışmaqdə al Ali çobandan.

Ali çoban çox darixdı, çöl-bayın havası hara, bu bürkülli, cansixıcı otaq hara. Çoban torbasını açıb bir pipiros eşdi və çaxmaq - qovunu işə salıb papirosunu odladı. Xidmətçi gelib dedi:

- Ay kişi, bu necə papirosdur, axtı bu şah otağıdı, tüstü aləmə görtürdü, belə olmaz.

Ali çoban bir-iki qullab vurdur. Otaq tamam tüstüylə doldu.

Xidmətçi pəncərələri açanda, tüstü pəncərələrdən elə gur çıxdı ki, baxan deyirdi otaqda deyəsən yanğın var. Axır ki, çoban uzunluğu yarım arşın olan papirosunu alıb ayağı altına əzişdirdib söndürdü və gözaltı keşikçiyə baxıb dedi:

- Gal, sənə də birini eşim.

Keşikçi dedi:

- Qardaş, sənin bir papirosun mənə bir ay basdı.

Çoban gülə-gülə dedi:

- Ha, eşitməmisən ki, belə zülxin belə də qazanı olar?

Çoban gözləməkdə, görək Adığözel sözünə necə davam edirdi.

Aldı Adığözel:

Ali çoban ilə qoyun otardım,
Geləndən, gedəndən xəbər tutardım,
Qızıl alma verib başım qutardım,
Ədalətli şahım, eşit ərzimi.

Qəssab Həsir əl-ayağım bağlıdı,

Şagird gəlib bıçağını sovladı,

Şahdan fərman geldi, əlin saxladı,

Ədalətli şahım, eşit ərzimi.

Payız olcaq bağlar töker xəzəli,

Şagird olan ustادından söz altı.

Günahkarsa gel öldür Adığözeli,
Ədalətli şahim, eşit ərzimi.

Adığözəl adını eşidən Aslan şah ürəyi qəşs edib tacı-taxtından tapşılıyla dəydi yere. Tappiltimi eşidən Ali çoban yəqin etdi ki, qardaşı ona işarə etdi, ta bayaq keşikçini bir yana eleyib, qalxdı yuxarı mərtəbəye, şahın uzandığını gürüb, Adığözəl dedi:

- Qardaş, qorxma, yaxşı eləmisən. Qoy qolan canını da mən alım, soyaq pallarını sən geyin, ol taxtı-tacın iyisi.

Bunu deyib çoban şaha şığıyanda Adığözəl dedi:

- Qardaş, əl vurma, indi hər şeyi öz gözlərinə görüb, şahidi olacaqsan.

Ali çoban dedi:

- Qardaş, yaman uydurmusan. Bu, bu gün ayılan deyil, bu ayılan kimi bizim ikimizde dərə çəkdirdəcək.

Adığözəl ani təbəssümle Ali çobana baxıb, köks ötündü.

Birden Aslan şah yerindən durdu və hər ikisi bir-biriyle elə sarlaşdı ki, gel görəsən. Ali çoban bunların bir-biriyle bu qədər görüşüb, öpüşüb, ağlamalarından xəbəri yox idi. Adığözəl Ali çobanı başa saldı ki, bu mənim qardaşım Aslan şahdı. Ali çoban məsələnin nə yerdə olduğunu görüb, sakit oldu və bir papiroş çekməsinə icazə istədi. Aslan şah ona minnətdarlıqlı icazə verdi. Çoban isə elə papiroş bükdi ki, tüstüsündən göz-gözü görəndi və dönüb şaha dedi:

- Şah, ağrın alım, o papirosu çekməyə nə var, oğul istəyirem bu papirosu çəkə. Bir qədər gülüşmə getdi və Adığözəl dedi:

- Qardaş, gecikmək olmaz, bizi çox işler gözləyir. Sən emr ver, hələ ki, heç kəs məsələdən xəbər tutmayıb, birlinci Tülüütayır arvadıyla, sora halvaçı, sora bosmanbaşı, Şəmi Cuhud, qəssab Nəsir, bir də sagirdi bu meydana yiğilsin. Burada mənim başıma gələn ehvalatı xalqa ərz edim. Xalq onlar baredə nə qərara gelsə, o qərarı yerinə yetirməyi xahiş edirəm.

Elə də oldu. Bir neçə saat ərzində bütün o, Adığözəl deyən şəxslər hamı burda hazır oldu. Şah meydan açdı, meclis qurdub və Adığözəl sözə başlayanda Ali çoban tutun torbasına əl atdı ki, birin eşsin, Adığözəl güle-gülə dedi:

- Qardaş, sən işində ol, həm də fikirin məndə olsun.

Adığözəl başını gələn ehvalati yiğişən xalqa yerbəyer danışdı və sonra dedi:

- İndi Tülüütayır bir yana, arvadı bir yana çıxsın. Elə də oldu.

Bosman, qəssab Nesir, Şəmi Cuhud bir tərəfə çəkilsin!

Tülüütayır, şagird, Ali çoban o biri tərəfə çəkilsin.

Adığözəl olduğu kimi ərz edib, xalqa müraciət etdi və dedi:

- Mənim qardaşım yox, xalq bunlar haqqında nə qərara gelir, qoy desinlər.

El, camaat Yetər xanının, halvaçının, bosmanın, Şəmi Cuhudun və qəssabın ağır cinayətə cəlb olunmasını xahiş etdilər. Tülüütayır, çoban, şagird öz minnətdarlıqların bildirdilər. Ali çoban söz alıb bir xahiş etdi ki, o şəxslərin taleyin mənə tapşırınlar. Ele də oldu. Ali çoban o beş nəfəri salıb çomağın dönüşə şəhərdən çıxarıb, bir dağın başına, onları birçə-birçə sapanda qoyub sıldırımlı qayalardan dəralerdə atdı. Bu dünyanın eyşi-işrətindən, kefi-lezzətindən bir dəfəlik məhrum edib gönderdi cəhənnəmə.

Aslan şah məsələni tamam aydın biləndən sonra, Nazlı xanımı Adığözəl, Zanbağ xanımı da özü üçün el adəti ilə alıb, hərəsi üçün yeddi gün, yeddi gecə toy çaldırb, şənlik elədilər. Sonra xalqın razılığı ilə Tülüütayırı öz yerində şah tiki, şagirdi ona xəzinədar verdi. Ali çoban isə ona serkerdə verib, özləri ise Yeməndən çıxıb min təmtarqaya ilə ilə atalarının vilayətinə- öz vətanlarına qayıtdılar.

Oğlanlarının sağ-salamat gelməsini eşidən ata hər iki övladını qucaqlayıb, üzlərindən, gözlərindən öpdü. Kişinin sevincindən və Allah-taalanın rəhmindən gözləri işığa geldi. Burada da bir neçə gün, neçə gecə toy şənliyi başlandı. El, camaat elə bir şənlik etdi ki, elə bil, yer də, gəy də bu günlərdə sevinc içinde idi.

Onlar mətləb-muradlarına yetişdilər. Allah-taala sizi də xoşbəxt eləsin, hər arzu-muradınıza yetirsin və gələn qadadan-bələdan uzaq etsin, hifz eləsin.

AŞIQ TƏHMİRƏZ

Maxaç şəhərində Zaman adlı, sinni keçmiş kasib bir kişi var idi. Bu kişinin böyükü Tərlan, kiçiyi Təhmirəz adlı iki oğlu var idi.

Günlərin bir günündə Zaman kişi çox bərk noxوشاد. O, ölüm halında oğlanlarını yanına çağırıb dedi:

1. "Adığözəl və Aslan şah" dastanının variantlarıdır. Folklorşunas Ə.H.Tahirov tərəfindən Dərbənd regionundan Mauxtar əli oğlu adlı şəxsdən toplanmışdır. 1939-cu ildə "Dastanlar" adlı kitabda işıq üzü görmüşdür.

— Ay balalarım, bəlkə mən bu yastıqdan qalxmadım. Məndən size vəsiyyət, bu vilayətdə qalmayıñ, olub-qalanımızı satıb başqa bir vilayətə qazancın ardınca gedin. Qabağınıza çıxan nemətə təpik vurub keçmeyin.

Oğlanlar atalarının vəsiyyətinə emel edəcəklərinə and içdilər. Bir azdan sonra Zaman kişi öldü, oğlanları onu el adətincə basdırıldılar.

Bir gün Tərlan qardaşının yanına gəlib dedi:

— Qardaş, atamızın vəsiyyətini yerinə yetirək. İndi ki, bu yurda qalmağımızı atamız bizi məsləhət görmedi, gəl baş götürüb qeyri-məmləkətə gedək.

Təhmirez dedi:

— Qardaşınsan, necə desən emel etmeye borcumdur. İki qardaş, ata varidatını satıb, həmən günü şəhərdən çıxıb, gün çıxan tərəfə bir müddət yol getdiykdən sonra, gəlib bir qəbiristana çatdılar. Təhmirez həm aqliq, həm də yorğunluq taqtədən salmış idi. Tərlan qardaşını belə bir halda görüb dedi:

— Qardaş, gün çox ertədir, heç günorta belə olmayıb. Sən burada məni gözlə, mən belkəm bu yaxınlıqlardan sənin üçün çörək tapa bildim. Təhmirez razı oldu. Tərlan onu burada qoyub çıxıb getdi.

Yemen vilayətinin padşahı vəfat etmişdi. El qaydasına görə camaat meydançaya yığışıb, dövlət quşu uçurdular ki, özlerinə yeni padşah seçsinler.

Tərlan qardaşından ayrıldan sonra, çörək üçün gəzə-gəzə yoluñ azib gəlib həman şəhərə çıxıb gördü ki, burada şəhər əhli şəqirən tacirən nə ki, var meydançaya cəm olublar. Tərlan bu camaatın birinə yan alıb xəber aldı:

Qardaş, burada nə vəqə olmuşdur ki, camaat yığışıbdır?

Camaatdan biri:

— Bu şəhərin padşahı vəfat edib, camaat özünə yenidən padşah seçmək üçün quş uçurur. Bu quş hər kimin başına qonsa, o adam padşah seçiləcək.

Çörək Tərlanın yadından çıxıb, dayandı tamaşaaya. Meydانا toplasın camaat sebirsizliklə uçurulan dövlət quşunu gözləyirdi. Bir de gördüler ki, dövlət quşu qalxdı havaya, enib göydən qondu Tərlanın başına.

El yerbəyerdən çığırib dedilər: - Biz bu qəribi tanımıraq, dövlət quşu ağlıni itiribdir. Təzədən uçurdun.

Dövlət quşunu bir də uçurdular. Quş yenə də Tərlanın başına

qondu, hamı heyrətdə qaldı.

Tərlanı aparıb salıdlar qaranlıq bir dama, damın qapısına bir qıfil vurub, quşu yenidən uçurdular. Dövlət quşu qalxb havaya, enib bacadan yeno qondu Tərlanın başına. İşi belə görən camaat Tərlanı özlərinə padşah seçdilər.

Təhmirez Tərlanın yoluñ çox gözlədi, gördü ki, gəlib çıxmadi, bir tərəfdən də hava qaraldi, canına qorxu düşən Təhmirez, qardaşını harayına çağırmaq üçün görək nə deyir:

Aldı Təhmirez:

Axşam oldu, qaranlıqlar qarışıdı,
Gözlərəm yolları, gəlmədi qardaş,
Mən bir nadan uşaq, ürəyim bişdi,
Gözlərəm yolları, gəlmədi qardaş

Qardaş odur, qardaşımı yetire,
Gətiribən mətbəmini bitirə,
Qardaş gedib mənə çörək gətirə,
Gözlərəm yolları, gəlmədi qardaş

Təhmirez haqqdan endi azarlar,
Qələm alıb surətini yazarlar,
Allah üçün sız saxlayın məzarlar,
Gözlərəm yolları, gəlmədi qardaş.

Söz tamam oldu, ümüdi hər bir yerdən kəsilib, başladı yol getməyə. Bir meşənin içində yoluñ itirdi, həm gece qaranlıçı, həm də qorxu. Təhmirez çəş etmişdi. Belə bir münasib halda görək harayına kimi çağıracaq:

Aldı Təhzmirez:

Müsküldə qalmışam, çağırıram səni,
Sən yetiş dadıma allah amandır.
Məni vətənimdən saldın aralı,
Sən yetiş dadıma allah amandır.

Ruzu qiyameti qoparan allah,
Nuhun gəmisini qurtaran allah,

Yusifi quyudan qurtaran allah,
Sən yetiş dadıma allah amandır.

Saralıban heyva kimi solmuşam,
Axib-axib peymanəye dolmuşam,
Təhmirazam, bu müşkülde qalmışam,
Sən yetiş dadıma allah, amandır.

Təhmiraz sözünü qurtarıb getməyə başladı. Canını qurd-quşdan qorumaq üçün hündür bir ağaca çıktı. Səhər açılmaqdə idi. Səhər açılan kimi ağadan enib dar bir cığır təpib getməyə başladı.

Bir müddət gedəndən sonra zil qarənlıq bir meşəyə daxil oldu. Gördü ki, məşənin baş tərəfindən bir odunçu gedir. Təhmiraz özünü odunçuya yetirib salam verdi. Odunçu onun salamını aldıdan sonra, onun kim olduğunu soruşdu. Təhmiraz başına gələn müsibəti ona nağlı etdi. Odunçu dedi:

- Bala, mənim övladım yoxdur, gel mənə oğul ol.

Təhmiraz razı olduqdan sonra, odunçu onu evinə apardı.

Bu şəhərin padşahı Ədil paşanın qızı Dilşad xanım vəqiyyədə Təhmiraz görüb ona aşiq olmuşdu. Səhər tezən qul-qarabasını cəm edib, nar bağını səyahətə çıxmışdı ki, bəlkəm vəqiyyəsindəki gördüyü oğlanı orada tapa bilə.

Təhmiraz odunçu ilə şəhəre gəldi. Onlar bağın kənarındaki bulağın başından keçirdilər. Təhmiraz olduqca bərk yorğun idi. Odunçuya dedi:

Öş, sən asta get mən bu bulağda əl-üzümü yuyum, gelib sənə çataram. Odunçu razı oldu. Təhmiraz bulağda əl-üzünü yumaqda olsun.

Dilşad xanım, min naz, işvə ilə qızlardan ayrılib, asta-asta bulağa tərəf gəldi ki, əl yaylığını yusun. Gördü ki, bulağın başında üç gecəlik ay misalında bir gözəl oğlan əl-üzünü yuyur. Dilşad xanım oğlanı görən kimi könül əldən verib saplanıb yerində qaldı.

Təhmiraz başını yuxarı qaldırıb üstüne düşən kölgənin nə olduğunu bilmək istədi. Gördü ki, bulağın başında quba qaz yerişli, ahu baxışlı, bir qız dayanıb. Haman saat çomağın götürüb getmək isteyəndə Dilşad xanım dal gərdənindəki qulac saçını saz edib sinasına basdı, görək Təhmiraza nə dedi:

Aldı Dilşad:

Uzaq yollardan gəlirsən,
Getmə gözəl oğlan, getmə!

Yorulub yolda qalarsan,
Getmə gözəl oğlan, getmə!

Dilşad xanım belə deyəndə, Təhmiraz çomağın saz edib sinasına basdı, görək qızə nə cavab verdi:

Aldı Təhmiraz:

Bəzənmisən tovuz kimi,
Dinmə gözəl xanım dinmə.
Qapında mən gəda kimi
Dinmə gözəl xanım, dinmə.

Aldı Dilşad:

Oxursan adı qaraya,
Məlhəm edərəm yaraya,
Buyur gəl, Kusku saraya,
Getmə, gözəl oğlan, getmə!

Aldı Təhmiraz:

Qaşların qandaqadır, qanda,
Kipriklərin durub sanda,
Mən harada, saray handa,
Dinmə gözəl xanım, dinmə.

Aldı Dilşad:

Dilşadam bağlaram çalma,
Mən ölüm bu sözə qalma,
Sənə verim qızıl alma,
Getmə gözəl oğlan, getmə!

Aldı Təhmiraz:

Təhmirazın bağırı daşdır,
Bağırı daşdır, gözü yaşdır,
Təhmiraz bir cüt qardaşdır,
Dinmə gözəl xanım, dinmə!

Söz müxtəsər oldu. Dilşad gördü ki, oğlan getmək istəyir, söz ilə dedi:
- Səni and verirəm cavan canımı, gal getmə! Qal mənim yanumda.

Təhmiraz dedi:

— Xanım, mən heç bir şey anlamırıam. Mən gedib gərək qardaşımı tapam. Sağ qalsam qulluğana gelerəm.

Qız ağladı. Təhmiraz özünü odunçuya yetirib bazara təref getmək də olsunlar.

Haman odunu bu şəhərin halva bışirənin ounschusunu iddi. Ulağını çəkib dükanın qabağında saxlayıb odunuunu boşaldırdı. Halvaçı dükanından çıxıb gördü ki, bunun odunçusunun yanında gözəl bir oğlan dayanıb, odunçusundan xəber aldı:

— Bu oğlan nəçidir?

Odunu dedi:

— Qərib bir oğlandır, meşədən tapmışam.

Halvaçı dedi:

— Gəlsənə bu oğlunu satasan mənə.

Odunu razı oldu. Halvaçı Təhmirazı bir neçə qızılı odunçandan alıb dükanında şeyird saxladı. Təhmiraz çox çəkmədi ki, halva bışirmekdə böyük ad qazandı, şəhərin camaati yer-yerdən axışib halva almağa gəlirdi. Halvaçı eyər gündə bir onluq qazanırdısa, Təhmiraz onun dükanına gələndən bəri, gündə üç-dörd onluğa pul demirdi.

Dilşad xanım Təhmirazdan ayrıldan sonra daima peşəsi ağlamaq idi. Dilşad xanım bir gün paltraları dəyişib evdən çıxdı. Carsi rasta ilə gedirdi. Dükənlər, yiğincələrlər Təhmirazı görmək üçün baxıldı. Təsadüfən yolu halvaçı dükanının qabağından düşdü. Təhmirazı orada görçək, haman dükanı beledlədi, sonra imarətinə qayıdib bir qarabaş gönderdi ki, Təhmirazı qatıb qabağına getirsin.

Qarabaş daban basma özünü bazara, haman halvaçı dükanına yetirib xəbər aldı:

— Burada Təhmiraz kimdir?

Təhmiraz yeri yib irəli dedi:

— Mənəm, neçə girvənə halva gərəkdir?

Qarabaş dedi:

— Nə səfəh-səfəh danışırsan? Mənə halva nə lazımdır? Düş qabağıma, xanım səni çağırıb. Təhmirazı qorxu aldı, elə bildi ki, müştəriyə pis halva veribid. Dəsliyini çıxardı, sonra qarabaşa qoşulub getdilər.

Dilşad xanım gül bağında Təhmirazın yolunu səbsizlikle gözleyirdi. Bir də gördü ki, yeni çıxıb açmış ağacların arasından Təhmiraz göründü. Haman saat qarabaşa göz elədi: Qarabaş onları tek buraxıb getdi. Dilşad xanım yüz nazi-qəməz ilə Təhmirazın qabağına çıxıb,

qulac qolunu onun boynuna salan kimi oğlan bildi ki, iş nə yerdədir. Qız onu bağın bir xəlvət yerinə çəkdi. Dilşad xanım səhəbəti zərif yerdən başlayıb, əsl mətləbə gəlib çatdı. Təhmiraz da ürəyini ona açıb məhəbbətini ona söylədi. Hər iki aşiqi-məşəq bir qədər əylənəndən sonra, Təhmiraz dedi:

— Xanım, axşamdır. İzn ver gedim dükana.

Dilşad xanım dedi:

— Təhmiraz, mən səndən başqa kimsəyə gedən deyiləm. Bir keçər, ikiyə addımlayanda, elə bu vaxtda mənə deyərsən. İşimiz ətrafında bir tədbir tökerik.

Təhmiraz razılıq verib, yenidən görüşüb-öpüşüb ayrıldılar.

Hindistan vilayətində Şamil deyilən yaşı keçmiş bir tacir var idi. Şamil, Xosrov tacirin qızı Pəri xanıma aşiq idi. Dəfələrlə qızı elçi göndərib, onu istəməsə də, qız onun qocalığını bilib, ona əra getmədən boyun qaçmış idi. Şamil qızın eşqi ilə gecəni-gündüzə qatıb, ilan kimi yatağında qıvrıldı. Bir sabah bazara çıxdı. Bir küpə girən qariya rast gəldi. Qarı Şamili görüb dedi:

— Tacir başı, sən bu gün çox damaqsız görünürsen.

Şamil açıqlanıb dedi:

— Məndən el çək!

Küpagirən qarı Şamildən el çəkməyib qır-saqqız olub yapışib yaxasına dedi:

— Mənə bir tumanlıq al, sənin dərdinə əlac edim.

Şamil dedi:

— Ay küp dibində yatan. Sən ne bilirsən ki, mənim dərdim nədir?

Qarı dedi:

— Nə üçün bilmirəm! Səni bu kökə salan Xosrov tacirin qızı Pəri xanım deyilmə?

Şamil dedi:

— Qarı, mən necə edim Pəri xanımı alım?

Qarı dedi:

— Tumanlığını al, sonra deyim.

Şamil qarının ovcuna qızıl basdı, qarı dedi:

— Gedərsən vilayətəvilayət gəzərsən. Dünyada misli görünməmiş Yusif gözəlliyyində bir oğlan tapıb getirərsən. Elə ki, ikisinin de bir-birinə meyli oldu, sonra deyərsən ki, səni bu oğlan üçün alıram. Kəbin kəsiləndən sonra bu şəhərdən çıxıb oğlanın başın batırıb, qızı sahib olarsan.

Şamil qaridan ayrılib, şəhər-şəhər gəzə-gəzə gəlib çıxdı Təhmiraz olan memlekətə. Bu qədər gəzdi ki, elə bir gözel oğlan tapa bilmədi. Geri qayıdırki ki, yolu halvaçı dükəninin qabağından düşdü.

Gördü burada elə bir oğlan vardır ki, gözəllikdə "Yusifi-Kənan" kimidir. Şamil sevincək dükana girib halvaçıya yan alıb dedi:

- Bu oğlanı sat mənə.

Halvaçı dedi:

- Satmaram. O, mənim dükənimə gələni mən çörək tapmışam.

Şamil dedi:

- Ağırlığı barabarda qızıl versəm, verərsənmə?

Halvaçı qızıl adı eşidən kimi gözleri halqalandı, razılıq verdi. Şamil tez bir sandıq qayırtdırıb dükana gətirdi, halvaçının haq-hesablarını kəsib, şəhər gün çıxan kimi Təhmirazı sandığa qoyub, ağızını bağlayıb qatırlara çatıb, yol getməyin binasın qoydular.

Dilşad Təhmirazın verdiyi vədədə çıxıb yol ağızında onu gözləyirdi, gördü ki, karvan gəlin Təhmiraz da sandığın içindən nəfəs yerindən baxırdı, Dilşad xanımı görən kimi, alıb görək onu harayına necə çağırıdı:

Aldı Təhmiraz:

Yolum düşdü qərib elə,
Halal elə nazlı yarım.
Düşmüsem mən dildən-dilə,
Halal elə, nazlı yarım.

Təhmiraz belə oxuduqda Dilşad onu səsindən tanıyıb, bildi ki, sevgilisi sandığın içindədir. Özünü atıb, qatır karvanının qabağını saxlayıb, qulac saçın saz edib, görək nə dedi:

Aldı Dilşad:

Saxla karvan, qoyun düşsün,
Bu gələn yarın səsidi.
Qatırların mövləm qırsın,
Bu gələn yarın səsidi.

Aldı Təhmiraz:

Sandıqlara atılmışam,
Qatırlara çatılmışam,
Bir tacire satılmışam.
Halal elə nazlı, yarım.

Aldı Dilşad:

Əynimə geyim darayı,
Mən kimə edim harayı,
Yixaram Küskü sarayı,
Bu gelen yarın səsidi.

Söz tamama yetdi. Dilşad xanım ağlaya-ağlaya qalmaqdə, karvan gözdən itdi, ta gelib mənzilə çatdı. Şamil, sandığın ağızını açıb Təhmirazı bayırə buraxdı. Təhmiraz Şamilən soruşdu:

- Sen kimsən? - məni niyə buraya getirmisən?

Bütün bunlar mənə tilsim kimi görünür.

- Oğul, niyə tilsim olur, mən səni oğulluğa götürmişəm. Sənin ağılına, kamalına, əxlaq və əqidənə o qədər aşiq olmuşam ki, səni rəvə bilmədim halva satasan. Sənə hind gözəli almışam və bütün vərdövlətimi də sənin adına keçirəcəyəm. Mənim ölüb gedən vaxtında qoy bu var-dövlət sənin kimi bir oğlana qalsın.

Təhmiraz Şamilin hylesindən heç nə anlamadı. Çarəsiz qalıb ona razılıq elədi, minnədarlığını bildirdi.

Şamil oradan çıxıb tacir Xosrovun evinə gəldi. Bir neçə gün qonaq qalandan sonra dostuna dedi:

- Əziz dost, qızın Pəri xanımı ogluma almaq istəyirəm, sözün nədir? O, Təhmirazı içəri çağırıdı. Hami oğlanın gözəlliyyinə heyran qaldı.

Xosrov dedi:

- Şamil, iş sahibi özü bilər, qoy qız desin.

Səhəri gün anası qızına məsələni açdı.

Qız dedi:

- Oğlani görməsem, söz deyə bilmərem.

Odur ki, axşam çığı Pəri xanım rəsiqələri ilə Təhmiraz olan bağaya gəldilər. Qızlar Təhmirazı görən kimi onun gözəlliyyinə heyran qaldılar.

Pəri isə Təhmirazı görən kimi bir könüldən min könülə ona aşiq oldu. Pəri ona yaxınlaşıb onun kim, nəçi olduğunu, niyə belə dərdli olduğunu soruşdu.

Təhmiraz dedi:

- Xanım, izin ver dərdimi saznan deyim:

Pəri xanım izin verdi:

Aldı Təhmiraz:

Qurban olum ala gözlü dilberim,
Yolum düşüb, sizin yanə gəlmışəm.

Atam yox, anam yox, qərib ellərdə,
Yolum düşüb, sizin yanə gelmişəm!

Açılibdi gül üzünün lalesi,
Görüm olsun seryaqıbm balası,
Çixib ərşə mən yetimin nalesi,
Yolum düşüb, sizin yanə gelmişəm.

Təhmiraz deyir: işim ahu-zar olub,
Gül yanağım saralıban, həm solub,
Cavan canım eldən-ele satılıb,
Yolum düşüb, sizin yanə gelmişəm.

Söz tamama yetəndən sonra Təhmiraz başına gələni Pəri xanımına nağıl etdi. Hər ikisinin meyli bir-birinə düşüb, könüllərini bir-birinə açıldıqdan sonra qol-boyun olub, çakıldilar bağın xəlvət bir guşasına. Sarmaşıq güle sarılan kimi bir-birinə sarılıb, kefde, damaqda olsunlar.

Şamil çox gözlədi, gördü ki, Təhmiraz golib çıxmadı, başlıdı axtarmağa. Bir qədər irəli gelib, gördü ki, Təhmiraz Pəri xanımı qucaqlayıb, ele yatiqlar ki, heç özlərindən xəbərləri yoxdur. Şamil başına döyə-döyə özünü yetirib qarşıya dedi:

— Ay imansız, bu nə işidi sən gördün. Təhmiraz Pəri xanımı alıb qucağına bağda yatiqlar.

Qarı dedi:

— Qərxma, yarım saat çekmez ki, Təhmirazı burada görərsən - deyib, daban basma özünü yetirdi Pəri xanının bağına. Bağın qapısında bir qazaqa rast golib ovçuna bir qızıl basib dedi:

— Qardaş, mənim oğlum evdən neçə gündür açıq edib, Pəri xanımın bağından çıxmır. Aman günündür onu mənə yetir.

Qazaq qızılı alıb, bağa daxil oldu. Golib gördü ki, bir qız bir oğlan burada ya, tıblar. Yapışib oğlanın qolundan, qucağınə yola düzəldi. Qarı Təhmirazı qazaqdan alıb, birbaşa özünü Şamilə yetirdi. Şamil Təhmirazı qaridan alıb evdə saxlamaqda olsun.

Qazaq Təhmirazı aparanda Pəri xanımın xəbəri olmadı. Bir vədə Pəri xanımın bədənini üşütmə aldı, qız hövlək gözünü açıb, gördü ki, Təhmiraz yanında yoxdur, ağlaya-ağlaya özümü imarətə yetirib, yataq otağına keçib, üzü quylu yixilib, başladı ağlamağa. Günü-gündən gül üzü saralıb soldu. Tacir Xosrova xəber çatdı ki, qızın berk xəstədir.

Xosrov tacir həkimi çağırıb qızını müalicə etdi. Yenə də qız özüne gəlmədi. Xosrova xəber getdi ki, qızın lap əldən gedir. Tacir Xosrov elan etdi ki, hər kim mənim qızımı sağatsa qızımı ona verəcəm.

Şamil bu xəbəri eşidən kimi Təhmirazı çağırıb, ona bir dəst libası geyindirib dedi:

— Oğul, Xosrov tacirin qızı Pəri xanım bərk naxoşdur, gedərsən haman imarətin qabağında dayanarsan. Qapıcı sendən neçə olduğunu xəber alacaq, onda deyərsən ki, həkiməm. Səni aparanqlar tacir Xosrovin yanına, onunla şərt kəsərsən ki, qızı sağalıtsan, gərək sənə versin. Ele ki, razılaşdı, girərsən Pəri xanımın otağına, sən qorxma, mən ele bir iş eləmisi kimi, Pəri xanım sənə görən kimi aylılaq.

Təhmiraz həkim libası geyib Pəri xanımın iqamətinin qabağına gedib, bir baş tacir Xosrovin yanına gəldi.

Xosrov oturmuşdu otağında, gördü ki, cavan bir həkim gəlir. Tez ona yer göstərib xəber aldı:

— Oğul, həkiməm?

— Bəli, həkiməm!

— Oğul, mənim xəstə qızıma dərman edib, onu sağalda bilərsənmi? — Sağaldaram, ancaq mənə bir heftə vaxt ver.

— Xub, indi ki, belə oldu qulaq as deyim: əger mənim qızım Pəri xanımı sağalda bilsən, qızımı sənə verəcəym. Sağalda bilsən bura-dan sağ-salamat evinə qayıda bilməyəcəksən.

Təhmiraz razı oldu, şərt qoyub, kağız bağlaşmasından sonra Pəri xanımın otağına keçdi.

Pəri xanımın Təhmirazı görən kimi qulac qollarını açıb Təhmirazı qucaqladı. Hər iki aşiq-maşq bir həftə burada qalıb, kef-damaqda oldular.

Bir heftə tamam olan kimi, Təhmiraz Pəri xanımın sağaldığını şadyanaçılıqla Xosrova söylədi.

Xosrov haman günü böyük şadlıq etdi: öz ilqarından dönməyib, Pəri xanımı Təhmiraza verdi. Şamil bu xəbəri eşidən kimi Təhmiraza yiye çıxb üç gün, üç gecə toy edəndən sonra, Təhmiraz istədi gəlin otağına keçsin - Şamil Təhmirazın qabığını kəsib dedi:

— Sən necə qardaşsan ki, qardaşın Tərləni tapmamış toy edirsən! Gəl mən xərcini çəkim, gedək Tərləni tapıb sənə yetirim, yenidən toy edək.

Təhmiraz razı oldu. Şamil tez bir gəmi tutub, bütün malını, pulunu, hər nə var idi, həmin gəmiyə yiğib, Pəri xanımı və Təhmirazı gəmiyə mindirib bir baş Yəmən şəhərinə getdilər.

Gəmi dəryanın lap ortasından gedirdi. Şamil qalxıb gəmiçinin qulağına dedi:

- Al bu kisə qızılı. Təhmirazı dəryanın elə bir yerinə tullarsan ki, heç nişanəsi tapılmasın. Gəmiçi qızılları görən kimi gözleri kəlləsinə çıxiq, razılıq verib, gün batan kimi öz adamlarını hazırlatdırıb, Təhmirazı Pəri xanımnan gəzişən yerde yapışib qolundan dəryaya atmaq istəyəndə Pəri xanım başlıdı bunlara yalvarmağa. Təhmiraz işi belə görəndə göz yaşlarını bahar buludu kimi axıdib görək gəmiçiyə necə yalvarmağa başladı:

Aldı Təhmiraz:

Sənə qurban olum ay gəmi süren!
Tut qolumdan, qoyma, batım dəryaya!
Sənə kömək olsun, yaradan xuda,
Tut qolumdan qoyma, batım dəryaya!

Təhmiraz belə deyəndə, gəmiçinin üreyinə rəhm düşüb, göz işarəsi verdi. Əlaltı adamları el saxladılar.

Aldı Təhmiraz:

Saralıban heyva kimi soldum mən,
Axıb-axıb peyvanəyə doldum mən,
Gəmiçi qardaş, sənə qurban olum mən,
Tut qolumdan qoyma, batım dəryaya.

Təhmirazam, bu ellerde bəykəstəm,
Dərilmisəm qızıl gül tek man destəm,
Dərdi-qəm əlimdən man çox şikəstəm,
Tut qolumdan qoyma batım, dəryaya!

Söz tamama yetdi, gəmiçi özünü itirib ne edəcəyini bilmirdi. Şamil işi belə görəndə özünü gəmiçiyə yetirib göz vurdu. Zalim gəmiçi puldan keçə bilməyib o, da, adamlarına işarə verdi. Həmen saat Təhmirazı atıldılar dəryaya. Pəri xanım da özünü saxlaya bilməyib onun dalınca dəryaya atılmaq istəyəndə tutub, qoymadılar. Şamilin Təhmiraza etdiyi ziyan və sitəmi gören Pəri xanımı iş aşkar olundu. Dal gərdənindəki qulac saçın sinə-sinə saz edib görək nə dedi:

Aldı Pəri xanım:

Sənə qurban olum kərəmlı xuda!
Xudam Təhmirazı sən özün saxla.
Səndən mədet iştərsən qarib elde,
Xudam Təhmirazı sən özün saxla.

Gizlin sırlarını demədi mənə,
Pünhan dərdlerini demədim ona,
Şamil atdı onu dərya, ümməna,
Xudam Təhmirazı sən özün saxla.

Ağlı çıxarıbsan, qara bağlaram,
Şirin canı eşq oduna dağlaram,
Men Periyəm məhsərə can saxlaram,
Xudam Təhmirazı sən özün saxla.

Söz tamam oldu. Pəri xanım olub yena yıldızdı. Onu otağa apardılar, gəmiçi də xod verib gəmini sürdü.

Şamil Yəmen şəhərinə gelib özüne mənzil tutdu, Pəri xanıma xüsusi bir gözəl imarət verdi. Darixmamaqçun əlinin altına bir çox xidmətçi verdi. Bir gün özü durub Pəri xanımın yanına gelib dedi:

- Ey nazənin sənəm, bil və agah ol! Səni mən özüm üçün gətirmişəm. Təhmiraz yurdusuz bir uşaq idi. Dəryada qərq olub getdi. Gəl kəbinizi kəsek, adəti üzrə toyumuza başlayaqq.

Pəri xanım bu zalim tacirin əlindən yaxasını qurtarmaq üçün dedi:

- Mən razıyam, ancaq mən ahd elemişəm ki, hər kim məni almaq istəsə, gərək bir il gözləsin. Sən də gözləmalısın.

Şamil razı oldu, həmin barmağına bir üzük taxıl getdi. Pəri xanım da çəkilib otağına Təhmiraz deyib, ağlıya-ağlıya onuñ yolumu gözləməkdə olsun.

Təhmiraz dəryaya düşən kimi qoluna qüvvət gelib, üzməyə başladı, o qədər üzdü ki, ta qıvvədən düşdü, başladı ağlamağa. Birdən bir tufan qopdu. Dərya moça gəldi, Təhmirazı ağızına alıb, o yan-bu yana ata-ata sahile çıxardı.

Nəfəsi kasılmış Təhmiraz sürünbir az bəridə qumun altında uzandı, ta bir neçə saat, özünə gəldikdən sonra, qalxıb başlıdı yol getməyə, ac-susuz çölləri gəzirdi ki, bəlkəm bir adama rast geldi. Ağzını çevirib gün çıxan tərəfə neçə gün-neçə gecə yol getdiqdən sonr bir

çobana rast geldi. Salam verdi. Çoban onun salamını aldıdan sonra haradan gelib haraya gedəcəyini soruşturdu. Təhmiraz, çobanın çomagını götürüb saz edib aldı görək nə dedi:

Aldı Təhmiraz:

Canım çoban, gözüm çoban,
Bu şəhər, hansı, şəhərdir?
Sənə qurban özüm çoban,
Bu şəhər, hansı, şəhərdir?

Aldı Çoban:

Canım oğlan, gözüm oğlan,
Bu şəhər Yəmen şəhəridir.
Sənə qurban özüm oğlan,
Bu şəhər, Yəmen şəhərdir?

Aldı Təhmiraz:

Hansıdır sizin obanız?
Hara çıxıb ah-nalınız?
Necədir bəy-bəyzadınız?
Bu şəhər, hansı şəhərdir?

Aldı Çoban:

Görünən bizim obamız,
Ərşə çıxıbdır nalamız,
Tamam bəydi-bəyzadımız,
Bu şəhər, Yəmen şəhəridir.

Aldı Təhmiraz:

Təhmirazam, nədir adın?
Nədir sənin qibləgahın?
Kimdir sənin padışahın?
Bu şəhər, hansı şəhərdir?

Aldı Çoban:

Əli çoban mənim adım,
Bil Kəbedir qibləgahum,
Terlan şahdир padışahum,
Bu şəhər, Yəmen şəhəridir?

Söz tamam olan kimi Təhmiraz başına gələn müsibəti ona nağıl elədi, ancaq Terlan şahın onun öz qardaşı olduğunu bilmədi. Çoban Təhmiraz üçün süd sağıp, çörək doğradı, başladılar yeməye. Yeyib döyəndən sonra çoban Təhmirazı özünə sığə qardaş qəbul edib, birbaş evlərinə gəldi, anasını çağırıb, Təhmirazı ona tapşırıb özü qoyuna getdi.

Şamil Yəmen şəhərində tanınan adam olmuşdu. Terlan şahın da bu adam xoşuna gəlib, özüne vəzir eləmişdi. Bir gün Şamil bazarı gəzirdi. Təhmiraz da çobanın anasına yalvarıb et almağa bazara çıxmışdı. Təhmiraz qəssab dükəninin et almaq üçün getdi. Şamil onu görüb tanıdı. Tez özünü yetirib qəssabın yanına, onun qulağına dedi:

— Xəber al, bu oğlanın adı Təhmiraz olsa, dükənin dalına çekib, başını kes.

Şamil üstəlik bir ovuc qızıl dəxi qəssabə verib getdi. Qəssab başla- di Təhmirazı yubandırmağa, başını kesmək üçün qəssab Təhmirazı qəsdən yubatdı.

Təhmiraz qəssabın ona et vermək istəmədiyini görüb dedi:

— Məni yola sal gedim.

Qəssab dedi:

— Oğul, səbr elə, sənə etin yaxşı yerindən vermək isteyirəm.

Təhmiraz bir söz deməyib bir tərəfdə durdu, et qurtaran kimi qəssab Təhmirazın qolundan tutub çıxdı dükənin dalına, istedi kəsə başını. Təhmiraz ağladı və görək qəssabə necə yalvardı:

Aldı Təhmiraz:

Sənə qurban olum qəssablar başı,
Amandır qəssabım, kəsmə başımı,
Axitma didəmdən qanlı yaşımi,
Amandır qəssabım kəsmə başımı.

Mən burada iki dolu bağlıyam,
Lalə kimi ciyer başı dağlıyam,
Qəssab başı bir tacirin oğluyam,
Amandır qəssabım kəsmə, başımı.

Təhmiraz belə oxuyanda qəssab xəber aldı:

— Ədə, adın nədir?

— Qılaq as adımı da deyim:

Aldı Tehmiraz:

Qəssablar içində ucalsın başın,
Var oslun dünyada alverin, işin,
Mahmudun oğluyam, cavandır yaşım,
Amandır, qəssabım, kəsmə başımı.

Qəssab bir az fikre getdi. Sonra bıçağını itilemeye başladı. Tehmiraz da başladı, ağlamağa.

Əli Çoban çox gözldi, gördü ki, daha Tehmiraz gəlib çıxmadı. Çomağı əline alıb bir baş qəssabın yanına geldi, bir tərəfdən də qəssab bıçağın hazırlayıb, Tehmirazın başını kəsmək isteyirdi ki, bir də gördü ki, bir gurultu qopdu. Əli Çoban əlində çomaq içəri girib qəssabın başının üstünü aldı. Əli Çoban gördü ki, qəssab Tehmirazın başını kəsmək isteyir, dəyənəyi qaldırıb, qəssabın başına vurdu ve onun başını qarşız kimi para-para etdi. Tehmirazı evlərinə getirib, sonra onu evdən bayıra buraxmadı.

Bir neçə ay Tehmiraz Çobanın yanında qalıb, əmlık quzunun etindən yeyib, etə-cana gəldi. Bir gün sevgilisi Pəri xanım yadına düşdü. O, Əli Çobanı dedi:

— Qardaş, mənə bir dəst falçı paltarı tap. Əvvəl gedim öz sevgilimi tapım, sonra Şamildən öz qisasımı alım.

Əli Çoban dedi:

— Gəl, sən getmə, qal evdə. Mən gedim sənin qissını Şamildən alım, sonra sərəqlaşış sevgilini də tapıb sənə yetirim.

— Xeyr, mən özüm getməliyəm - dedi.

— İndi ki, getmək istayırsən, mən də səni tek buraxmaram. Mən də gedirəm.

Hər ikisi libaslarını dəyişib çoban dəyənəyini əllerinə aldılar. Tehmiraz bir neçə kitab götürüb düşdülər şəhərin küçələrinə. Gəlib çatdlar bağlı-bağlı bir imarətin qabağına. Tehmiraz gördü ki, eyvanda gözəl bir qız oturub. Onu görən kimi, bildi ki, bu Pəri xanımdır. Əli Çobanı işdən hali etdi və onu qoydu qapıda. Özü kitab əlində - fala-baxıram - deyə daxil oldu eyvana. Aynanın qabağında dayanıb durdu.

Pəri xanım Tehmirazı tanımadı, ancaq xəbər aldı:

— Kimsən?
— Falçıyam.

Belə deyəndə Pəri xanım höruklerini siney saz edib, görək Tehmirazdan nə xahiş etdi:

Aldı Pəri xanım:

Sənə qurban olum a falçı qardaş,
Allahın baxgınen, kitablara sən.
Yanımdan gedibdir sən tek sirdəşim,
Allahın baxgınen, kitablara sən.

Pəri xanım belə oxuyanda Tehmiraz kitabları qoyub qabağına bir neçəsini vərəqləyib, sonra Pəri xanımı görək nə cavab verdi:

Aldı Tehmiraz:

Sənə xəbər verim can, Pəri xanım,
Baxcağın bilmisəm kitablara, mən,
Sənə qurban olsun, bu şirin canım,
Baxcağın bilmisəm kitablara, mən,

Aldı Pəri xanım:

Uzaq ellərə mən salmışam soraq,
Niyyetim yaxındır, yoxsamı uzaq,
Baxgınən kitabə vərəqbəvərəq,
Allahın baxgınən, kitablara sən.

Aldı Tehmiraz:

Uca dağlar bürünübür dumana,
Könlünlə gedib başqa-başqa güməna,
Sevdiyin atılıb, dərya, ümmana,
Baxcağın bilmisəm kitablara mən.

Aldı Pəri xanım:

Mən Pəriyəm budur sözün əzəli,
Payız olcaq bağlar tökər xəzeli,
Aldılar elimden Tehmiraz gözəli,
Onunçun baxgınən kitablara sən.

Aldı Tehmiraz:

Tehmirazam, hər qız qallam amanda,
Səryaqıblar görüm qalsın damanda,
Sevgilin qalmayıb dərya, ümmana.
Baxcağın bilmisəm kitablara, mən.

Hər ikisi sözlerini bitirib, Təhmiraz falçı paltarını soyunub bir yana atdı. Pəri xanım Təhmirazı tanıdı, hər iki həsrəti yenidən görüşüb - öpüşdülər. Onlar burada qalmış olsunlar. Size deyim Şamil'dən.

Pəri xanım Şamile verdiyi vədə tamam idi. Durub bir baş özünü Pəri xanımın imarətinə yetirdi. Əli Çoban da qapıda dayanıb Təhmirazı gözləyirdi. Əli Çoban gördü ki, Şamil gəlir. Şamil Əli çobanı görən kimi qorxusundan qaydırıb tez özünü padşahın imarətinə yetirib, qoşundan bir neçə nəfərini götürüb gəldi. Əli çoban gördü ki, Şamil bu dəfə qoşunun bir hissəsini gətirir, cuxasını çıxarıb qoluna doladı, dəyənəyini elinə alıb, çıxıdı qoşunun qabağına. Başladılar vuruşmağa. Bu qoşunun içinde heç bir işden xəbəri olmayan Həmid deyilən bir zırkı var idi. Həmid gördü ki, Çoban qoşunu qırıb tökəcək, elini göye qaldırıb onun çomagını elindən aldı və ikiyə böldü. Əlinin tez əl-qolunu bağladılar. Şamil içəri girib gördü ki, Təhmiraz Pəri xanımla keşfədirələr. Əmr verdi ki, Təhmirazın qollarını bağlaşınlar. Pəri xanım buna dözməyib zülm-zülm ağladı. Buna dözməyən Təhmiraz aldı görək na dedi:

Səhər-səhər mey içdiyin,
Əcəb gəzir sağı bülbül,
Mənim kimi məcnün olmaz.
İtirmisən yarı bülbül.

Ayağının bax məsfinə,
Durub zalim can qəsdinə,
Uç qon piyale üstüne,
Eylə cəh-cəh barı, bülbül.

Təhmirazam bu medarə,
Tapılmaz dərdimə çarə,
Qasıq qara, gözün qara,
Çöksün altı, sarı bülbül.

Söz tamama yetdi. Şamil Əli Çoban ilə Təhmirazı tutub padşahın hüzuruna apardı. Padşahdan xahiş etdi ki, onları assınlar.

Tərlan şah Şamilə dedi:

- Vəzir, mən and içmişdim ki, qardaşından sonra qan tökməyəcəyəm, amma sən məni vadar edirsən ki, bunlara ölüm fərmanı verim? Bu nə məsələdir?

Baş vəzir işe qarışdı:

- Şah sağ olsun, səbrdən salamat çıxar. Sən bu səfər başqa cür yol ilə onlara müraciət edin, görək nə olur. Şah emr etdi. Tutulanları padşahın hüzuruna getirdilər. Təhmiraz içəri daxıl olanda, Tərlan şah baxdı ki, bu oğlanın gözleri qardaşının gözlerinə oxşayır. Bir az səbr etdi Tərlan şah onları dindirməyə başladı. Təhmiraz xahiş etdi ki, izin versinlər mən sözümü sazla deyim:

Aldı Təhmiraz:

İki qardaş idik padşahzadə,
Ədalətli şahim, eşit ərzimi.
Atımız yoruldu, qaldıq piyadə,
Ədalətli şahim, eşit ərzimi.

Gözlədim gəlmədi, gün batdı,
Tamam inni-cinni çekildi, yatdı,
Halvaçı mənə atalıq etdi,
Ədalətli şahim, eşit ərzimi.

Təhmiraz gördü ki, şahın gözlerindən yaş gəlir. Tərlan dedi:

- Şah sağ olsun, siz niyə ağlayırsınız?
- Biz də iki qardaş idik.

Aldı Təhmiraz:

Bir halvaçı ilə halva satdım,
Bir qul olub bil Şəmiya satıldım,
Sandıqlarda dəvələrə çatıldım,
Ədalətli şahim, eşit ərzimi.

Əli Çoban ilə qoyun otardım,
Gələndən, gedəndən xəber tutardım,
Təhmirazam, qızıl verib qurtardım,
Ədalətli şahim, eşit ərzimi.

Söz tamama yetdi. Təhmiraz saz ilə dediyi kimi, başına gələnləri sözle nağıl etdi. Tərlan şah baxdı ki, elə bu onun doğmaca qardaşı Təhmirazdı. Qucaqlayıb - öpüşdülər.

Tərlan şah əmr verdi cəlladlara, cəlladlar Şamil vəzirin boynunu

vurdular. Çoban Əli ile Təhmirazın qollarını açdırıb, dedi:

– Siz burada durun, mən bu daqıqə gelirəm. Tərlan oradan çıxıb paltarın dəyişib, gəldi Pəri xanımın yanına. Tərlan Pəri xanımın otaguna gələn kimi elə bildi ki, gələn Təhmirazdır. Aldı görək nə dedi:

Aldı Pəri xanım:

Çəmənlər lalezar olsun,
Budur gözəl yarım, gəldi.
Qəməgin könüllər sağ olsun,
Budur gözəl yarım gəldi.

Aldı Tərlan şah:

Çəmənlər lalezar olsa,
Sənin yarın mən deyiləm.
Qəməgin könüllər sad olsa,
Sənin yarın mən deyiləm.

Aldı Pəri xanım:

Cibiyə tökdün alçanı,
Gəzirsen bağı-bağçanı,
Sevmisən məndən yaxşını,
Budur gözəl yarım gəldi.

Aldı Tərlan şah:

Qoç igidlərin başıyam,
Həm ipəyi, həm aşiyam,
Təhmirazın qardaşıyam,
Sənin yarın mən deyiləm.

Aldı Pəri xanım:

Məni Pəriyəm, eldə sazım,
Dəhanda qalmasın sözüm,
Həm qaynim, həm iki gözüm,
Budur gözəl yarım gəldi.

Aldı Tərlan şah:

Tərlan şaham sərdə tacım,
Misirdən gelir xəracım,

Həm gəlinim, həm də bacım,
Sənin yarın mən deyiləm.

Söz tamama yetdi. Tərlan Pəri xanımı götürüb bir baş imarətinə gətirdi. Təhmiraz yenidən sevgilisiylə görüşdü.

– Qardaş, izin ver indi gedim.

Tərlan dedi:

– Hara gedirsen?

Təhmiraz dedi:

– Əli Çoban ilə şərtim var, gerek onun yanında qalam. Təhmiraz pəri xanımı götürüb Əli Çobana qoşulub, gəldilər Şəmilin varından, pulundan özlərinə lazımlı olan qədər götürüb, qalanını fəqirlərə payladılar. Əli Çoban Təhmirazla Pəri xanımı toy edib, Pəri xanımın əlini Təhmirazın elinə verdi.

VII. ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR

ŞIRVAN MAHALINDA TƏRƏKƏMƏCİLİYƏ AİD ATALAR SÖZLƏRİ

Tatın dovğası, tərəkəmənin lovğası.
Tərəkəmənin qarısı, susuz yerin arası.
Tərəkəminin atasını döy, atını döymə.
Tapan tapanın olsa, dağda çoban xan olar.
Çobanın könlü olsa, tekədən pendir tutar.
Yayın tozu, qışın alafıdır.
Hər azarlayan qoyun ölsə, sürüdə qoyun qalmaz.
Çox qoyunu canavar yedi, bizi kimi yunu dağılan olmadı.
Öküzü tayıynan qoşalarlar.
Çox qoyunan çox balası olar.
Tərəkəmə nökərə bir verər, itə iki.
Çobanı özündən olanın qoyunu ekit doğar.
Tərəkəminin çobanı – qamışlığın qabani.
At getdi – örkən apardı.
Qulun at olunca, yiyesi mat olar.
Qoç döyüşünə qoç dayanar.
At tapıldı – yəhər tapılmadı.
Tərəkəmə yeddi oğlu dedi: "Yoxdu", bir qızı dedi: "Çoxdu".
Qara keçənin dörd künç var, hərəsi bir oğulun.
Nabırı kökü berka dirənib.
Eşşəya min, ata çatınca.
Öküz öldü ortaq ayrıldı.
Gomus balası – quyruğu ağ.
Qoduğ böyüyər – çulu böyüməz.
Yaylaq yolunun yoxusu varsa, enişi də var.
Tərəkəmedən qız almaq asan, quzu almaq çətindir.
Tərəkəmə çomağı başa bərk vurur, daşa yavaş.
Dədəsi öldü - dedi: "Vaxtı çatmışdı"; dəvəsi öldü - dedi: "Belim sindi".
Köç başlanmamış bulağı uçurdur.
Məni aranda tutdan elədi, yaylaqdə qurutdan.
Tərəkəmənin atı da oğru olar, iti də.
Tərəkəmə özünü Koroğlu bilər, eşşəyini Qırat.
İtdən çox çarıq oğurlayan yoxdur, yene də ayağı yalındır.

Tərəkəmə toy bilməz, loy bilməz; daş bilər, baş bilər.
Qonşu qonşu olsa, keçinin camış qiymətinə sararsan.
Allafın işi alaf satmaqdır, istər ata tök, istər eşşeyə.
Sürürən ayrılan qoyunu canavar yeyer.
Dəvəçi ilə qonaq olanın darvazası gen gərək.
Keçinin açılı çatanda, çobanın ağacına sürtünər.
Kələxana¹ gomuşu yatmağa yarayır.
Bir dana bir naxırını adını batırır.
Mal yiyesinə oxşaması - haramdır.
İki qoçun başı bir qazanda qaynamaz.
Camıça qoşulan dananı qurd yeyer.
Atlı atını çapar, dayçalı deyər: "Men də varam".
İnək elə xar oldu - eşşəye çidər oldu.
Zəgliklə zəg döymək olmaz.
Eşşəye min – baxtın açılsın.
Tərəkəmə öz şorunu bal bilər, tatın balını ayranca bilməz.
Buynuzsuz qoçun qıṣası buynuzluda qalmaz.
Naxırda malim yox, nobatda başım ağrıyrı.
Atın dörd ayağı var, o da büdreyir.
Dəvə satan bir il dövlətilər olar, dəvə alan bir il kasıb.
Özge buzuvonu bağlayanın çatısı əlində qalar.
Eşşək eşşəyi borc qasıyı.
Eşşəye dedilər: "Mərisətini göstər", getdi külliükde ağnadi.
Özün olasın xər, çulun məxmər.
Naxırçı qızı naxır əppəyi istər.
Qoyun deyib: məni sür xarabalığa, abadan eləməsəm, kas başımı.
Bir atı getirincə, yeddi neğməni tamam eleyir.
Köçən yurdun qədrini düşən yurdada bilərlər.
Dəvə yaxımlı otlar, uzağı gözdər.
Qapan it dişini göstərməz.
Qurdan çoban olmaz.
Qurd qurdluğun yerə qoysa, qurd olmaz - murd olar.
At ölüncə otlar.
İt ilxisi – köpək sürüsü.
Ağ at arpa yemezmi?
Onun üzü, çərci dəvəsinin dizi.

1. Şamaxı rayonunda kənd adıdır.

İt itlə savaşanda qurda girəvə düşər.
 Qurdun öti qurda haramdır.
 Sağsağan yalançı olsa da, şad xəbər verir.
 Tərəkəmənin özünü öyməyi de var, söyməyi de.
 İt elə biler ki, pişik evdə yatmaqla ev yiyesidir.
 Tərəkəmədə oğru da çıxdur, doğru da.
 At olanda meydan olmur.
 Öküz bilir kotan nə çəkir.
 Köpeyə umud olduq, özümüz də hürmədik.
 Ağıl saqqalnan olsayıdı, keçidən böyük alım olmazdı.
 Tərəkəmə pendirində qurdı görməz.
 Keçinin qoturu bulağın gözündən su içər.
 Öküz taya tərəf çəkə bilməyəndə, tayi öküzə tərəf çək.
 Örkən nə qədər uzun olsa, yena doğanaqdan keçəcək.
 Atlının qaydası piyadaya güləmkədir.
 Əlli ilini ulağı dəyirmanın yolunu tanımır.
 Tüklü motal pendiri yaxşı saxlayır.
 At minən atdan yegin gərək.
 Az gəzen qoyun quyrıq bağlar.
 Qoça öz buynuzu ağırlıq eləməz.
 Kor qoyun gecə də otlar.
 Qurd öz örtüsündə ac qalmaz.
 Her bulağın suyu sərin olar, üstündə yeməli şey olar.
 Yaylağın hər şeyi yeməlidir, dumani, çəni olmasa.
 Qoyun deyər: qarnımı doldur, qara basdır məni. Keçi deyər: qarnımı doldur, qora basdır məni.
 Obası Podarsa, özü də çodar olar.
 Tərəkəmə tazını gördü dedi: "Yiyesi ac saxlayıb".
 Eşidib parağı qırxarlar, bilmir hansını qırxarlar.
 Tərəkəmə alaşanı kulaşa qoşar.
 Her qoluna bələgə dolayan Koroğlu olmaz.
 Qurdun dadamalı, pəyədə yeyər malı.
 Çobanın oynağanı əle düşməz.
 Qoyunu qurda tapşırma.
 Tərəkəmənin "Allahı" qoyundur, "Peyğəmbəri" keçi.
 Elə ki, gəlir yaylağın axırı, açılır çıxunun paxarı.
 Tərəkəmənin gerək pişiyi də doğar ola.
 Əmcək əmcəklə döyüşər, o ki, tərəkəmə ola.

Başı yeddi yerdən yarlmayıbsa - tərəkəmə deyil.
 Aranda qalan qarının qarğışı tutar olar.
 Tərəkəmə haram yeməz.
 Ögrü olmayan tərkəməyə qız vermezlər.
 Dəli tərəkəməni görəndə ağıla gələr.
 Dağa duman gələndə sürü arxaca görək.
 Yağ yağı qovuşar, yarmalar yavan qalar.
 Çobanı özündən olanın qoyunu südlü olar.
 Tərəkəmə yaylaqda adam tanımız.
 İlə vuran ala çatıdan da qorxar.
 Tərəkəmə arvadı cırığı elə düyünleyər - yamaqdan artıq, qabı elə
 yalar - yumaqdan artıq.
 Bir arxa su gəlib, güman var ki, bir də gəle.
 Bulğrı tikənə rəhmət, sökənə lənət deyərələr.
 Tərəkəmənin qoyun-quzuyucan oğlu-qızı olmasa, razı olmaz.
 Çoban naharda savaşsa, şəmdə barişar.
 Tərəkəmə ömründə iki dəfə cimər: bir doğulanda, bir də öləndə.
 Axsaq at yüksək olar.
 Sabahını gözləməyən itinə suluq verər.
 Ac eşək atdan bərk qaçar.
 Erkək quzu qurbanlıq üçün doğular.
 Eşşəkdən soruşublar: "Niyə bərk qaçışın?" Deyib: "Bizləyəndən
 sorus".
 Tərəkəmə yaxşılıq bilən olsa, gərək heyvan kəsməyə.
 Bir ata doqquz oğul bəsləyər, amma doqquz oğul bir atanı bəsləməz.
 Qurdla qoyunun nə dostluğu?
 Təki ayranım olsun, qab təpiləməsin.
 Tatın on iki uşağı olar, tərəkəmənin on iki dəvəsi.
 Haramzada oğuldan, halalzada nökər yaxşıdır.
 Tatın öküzü kök olar, özü ariq.
 Səkil keçiye doqquz çoban gərək.
 Buzovu olandan ağartı gizlətme.
 Tərəkəmə bir yera gedəndə atı itə tapşırar.
 Qurd qoyun yeməkdən tövbə eləməz.
 Durna görən qış, leylik görən yaz gələr.
 Tat doyuncu, türk (tərəkəmə) ölüncə yeyər.
 Qurdun yanında quş da doyar.
 Qurdla quzu yeyib, doyunca ağlama!

Qoyunun paçası, keçinin başı dadlı olar.
 Keçi yatdığı yeri eşib yatar.
 Terekəmə köpəyi qonağa qurruq bulamaz.
 Her sürüdə beş-altı qoyun olar, qalanı oyun.
 Yorğ'a at yolda qalar, yortağan at mənzilə yetər.
 Terekəmənin atı öldü, dedi: "Atam ölseydı, belə ağrımazdım".
 Çoban yastıq istəməz.
 Yügrak at öz yemini artırır.
 Zirek arvad dəvə üstündə patava toxuyar.
 Terekəmə öz obasını Bağdadдан böyük bilər.
 Terekəm arvadı yas yerində yetim qızularım deyib ağlar.
 Qoyun üç baş otılar.
 Terekəminin dostu it, düşmanı qurd olar.
 Qızınmadıq istisinden, kor olduq tüstüsündən.
 Terekəmənin sözü - yulğunun gözü.
 Tat ilde bir pud qurd yeyər, terekəmə ilde bir pud tük.
 Fetir! - mənəni mənzilə yetir.
 Tat olanı deyər, terekəmə yalanı.
 Bozdamac - əlim xəmir, qarınım ac.
 Çörəyi bol olanın tüsütüsü gür çıxar.
 Dövlətlinin balası un dəyirmənindən gələni gözlər; kasıbin balası
 çörəyin təndirdən çıxmığını gözləməz.
 Çoban qoyuna o qəder "nənəm-nənəm" dedi ki, axırdı öz nənə-
 sinin adı yağından çıxdı.
 Pirdirdəki pirinç, biz də sizin biriniz.
 Alan alıb aldanıb, satan satıb sallanıb.
 Qaymağı üzdən, bali dibdən yeyərlər.

MƏSƏLLƏR

AY KƏRİM, ALDIN BAHARI, ÇİXDIN YAZA

Sündü kəndində Kərim adında kasıb bir oğlan yaşayırmış. O, Bahar adlı bir qızı aşiq olur. Atası Baharı ona verməyib deyir:
 - Mən deyən xərci getirməsen, Baharı sənə verməyəcəm. Əger mən istəyən xərci getirsən Bahar sənən olacaq.
 Çərəsiz qalan Kərim hərdən bir qəder borc pul toplayıb qızın atasının istədiyi xərci verəndən sonra toy edib Baharı evinə gelin gətirir.

Kərim dəmirçi idi. Bir gün, dəmirçixanada dəmir döyüyü vaxt borchu olduğu adamlardan biri içəri girib deyir:
 - Kərim, menim borcumu na vaxt qaytaracaqsan?
 Özünü itirən Kərim çəkici barmağına vurur. Barmağı qana boyanır. Kərim barmağına baxıb dərdli-dərdli deyir:
 - Axx "Ay Kərim, aldın Baharı, çıxdın yaza".
 O gündən bu ifadə Sündü camaati arasında xalq məsəli kimi işlənir.

Musa qohumundur?

Rəvayətə görə, Sündü kəndində Musa adlı ağilden kasıb bir kişi yaşayırırmış. Bir gün o, işdən eva gelib arvadına deyir:
 - Arvad, bir az xəşil bişir yeyək. Arvad cavab verir:
 - A kişi, evimizdə un yoxdur.
 - Yaxşı, onda bir az əriştə bişir!
 - Dedim ki, un yoxdur.
 - Yaxşı onda bir az şullu bişir.
 Arvad bərk hırsılıb deyir:
 - Ay başı batmış! Şullu da undan olur. Dedim ki, unumuz yoxdur. O gündən Sündü kadında olmayan bir şeyi kim-kimdən tekrar istəsə deyirlər?
 - Musa qohumundur?

Molla Musanın duasından olmasın

Molla Musa təxminən, 1802-1803-cü illərdə Cənubi Şirvandakı "Baba-Bozum" adlı yerde (indi Səlyan rayonunun Kərimbəyli kəndinin yaxınlığında) anadan olmuşdur. Ona Molla Musa deyilməsinin səbəbi maraqlı bir əhvalatla bağlıdır.

Hələ Baba-bozumunda ikən bir gün onların qapısına uzaq kəndlərin birindən iki qadın ve bir kişi gəlir. Məlum olur ki, ana, oğul və gelindən ibarət olan bu kiçik ailənin böyük bir dərdi var; 3-4 il əvvəl evlənmələrinə baxmayaraq, gənc ər-arvadın övladı olmur, odur ki, öz yeganə oğlundan övlad görmək məqsədi ilə ana onları bu ocağa getirmiş, molla ocağında da yaxıdır Allahdan novə diləsin. Musanın atası və qardaşı evdə yox imiş, bir neçə gündən sonra qayıdacaqla-
 -miş. Bunu bilən qarı, Musanın yaxasından el çəkmir: "Atan molla, qardaşın molla, ola bilməz ki, sən dua yaza bilməyəsan. Uzaq yerdə gəlməmiş, ev-əşiyimiz yiyeş qalıb, biza əlac elə", - deyib yalvarır. Bu

zaman genc gelinin yaşımaq üstündən yere dikilmiş gözlerində elə bir yalvarış hiss edən şair ürkəli Musa döza bilmir, qardaşının qələm davatını götürüb və nə isə yazıb qariya verir, "üstünə bağlayın", -deyir. Onlar gedirlər. Bir ildən sonra həmin ailə Musagilin qapısına gəlir, qarşılığında yanı buzovlu bir inək, qucaqlarında isə tezə doğulmuş bir körpə varmış, qarı hey durmadan "can molla, qələmənine qurban olum", - deyib Musaya dil-ağış edmiş, Musanın molla və duaya münasibətini yaxşı bilən atası və qardaşı məsələni açıb ağartmış, yalnız qarışdan Musanın yazdığı duani alıb gözden keçirirler:

Ay köynəyi, sarı gelin,
Sen yarının qarı, gelin!
Allah kömək olsun sənə,
İl başında bala görüüm,
Qucağında bari, gelin!

Qonaqlar çıxıb gedəndən sonra bu məsələ ailə arasında açılır, qarı və oğlunun Musaya kəlməbaşı "Molla" deməsi isə camaat arasında yayılır, hələ indi də bəzi kəmsavad mollaların yazılıqları "duaya" baxan o etraf adamları cizmaqaradan bir şey dərk etmadıkda "Molla Musanın duasından olmasın", deyib zarafatla gülürler. O vaxtdan bəri ailə və qohumlar arasında bu "molla" adı Musanın adına zarafatla əvəz olunur.

Ellər abadan olandan - Diyalı xaraba idi.

Dərbənd hökmətlər böyük qoşunla bu əraziyə gəlib çıxır. Diyalı kendindən bir az aralıda çadırını qurdurur. Görür ki, onun qulluğuna, görüşünə kənddən heç kim gelmedi. İki gün keçir. Şah vəziri çağırıb soruşur:

- Bu eldən, bizim pişvazımıza çıxan niyə yoxdur?
- Şah sağ olsun, öyrəndim. Deyirlər ki, kəndin camaatı çox diribaş, əyilməz diyalillərdir. Onlar heç kimə əyilməzler.

Şah vəzirə deyir ki, xəber verin ki, pişvazımı çıxınlar, yoxsa hamisini qılıncdan keçirəcəyəm, heç kəs şahı eşitmir. Kənd əhalisinin eksər hissəsini qətl yetirirlər. Kəndi yandırırlar. Sağ qalanlar dağlara qaçır.

Hökmdar sefərindən kor-peşiman geri qaydırır. Hırsı soyumur. Diyalının başına getirdiyi fəlakəti hər yana çatdırmağı qət edir. Odur ki, əmr edir ki, Dərbəndin girişinə belə bir lövhə assınlar: "Alem abadan-dı, Diyalı isə xaraba". Bu məsələ dəyişib bu günkü formasına düşmüşdür: "Ölkə abadan olanda, Diyalı xaraba idi".

VIII. LƏTİFƏLƏR

Doqquza heç razı olmaz

Qaravəllilər¹ görürler ki, Kəlbə Saleh şəhərdən gəlir. Özü də, qanı çox qaradır. Onun başına yığıllar:

- Kəbleyi, nə olub, kefin yoxdur?

- Nə kefim olacaq, məsciddə cəddinə qurban olduğum Ağa Seyidli ilə rastlaşdım. O da camaatin içində mənə ən çətin bir sual verdi: "İslamın şartı neçədir?"

Kəlbə Saleh fikrini tamamlamamış dostlarından biri əlini onun çiyinə qoyub dedi:

- Kəbla Saleh, əşsi deyə bilmirdin ki, doqquz?!

- A zəlim, qoymursan sözümüz qurtaram. Sen doqquz deyirsən, mən on iki dedim, razılaşmadı. Doqquza heç yerli dibli razı olmazdı.

Yançağını yerə bas

Bir gün el yaylağın qalxanda köç Şamaxının yaxınlığında dayanır. Tərəkəmə arvadları şəhərə baş çəkirler. Baş bazar adamlı ziv vurdu. Arvadlar fala baxan mollaya yaxınlaşır:

- Molla qardaş, inəyimiz südü xarablayıb, hər sağında bir sənic süd sağıram. Yağ düşmür ki, düşmür. Yəqin ki, gözə gəlib. Başına dönüm, o kitabı açıb dərindən bax. Yaxşı da bir qələm çal.

Molla başdan yuxarı tərəkəmə qadını süzdü, adını öyrəndi və bu şə'rini gözəl xələt kağıza köçürdü.

Ay gəzəyən, Xanımağa,
Bitik neylesin, yağa.
Yançağını bas yerə,
Cəhd elə çalxamağa.

Sonra kağızı üçkünc büküb qadına verdi...

Seyid Ağanın gülməcələrindən²

Ağam özündən razı, yersiz danışan adam haqqında deyir:

- Boynuna baxıram, şükr edirəm, ağılna baxıb fikir.

1. Şamaxıda kənd adı.

2. Gəyçay rayonu, Potu kəndi

* * *

Ağam sağlığında yaramaz işler görmüş mərhumu belə yada salar:
- Allah rəhmət eləsin... Yanındakilara.

* * *

Ağanın zarafatlarından biri də belədir:

- Ə kişi, bu göyərçin nə həyasız quşdur. Çəpəri nə qədər qaldırırsama, yeno üzümü aparır ki, aparır.

* * *

Bir kəndlinin camışı doğur. Yiyəsi sevincindən xırmana çıxıb Ağamı müştuqlayır:

- Sən ölüsen, belə fərasətli camışı mən birinci kəredir ki, görürəm. Ağam soruşur:

- A kişi, nə olub?

- Ne olacaq, camış gözünə döndüyüm keçir Arazin o tayına. O, Araz, deyə Potu kanalına işarə edirdi. Gecə orada doğur. Sonra da təbəllik etmeyib, balasını alır iki buynuzunun arasına çayı keçib gəlir. Ağam bərkədən gülür və deyir:

- A kişi elə danışırsan ki, bişmiş toyuğun gülməyi gelir. Belə yalan olar?

Bir səbro

Bir gün bir kişinin evinə qonaq gəlir. Kişi üçün ev sahibi xəsil bisirdir. İsti-isti çekmirlər xəsili. Qonaq acıbmış, tavaxıl etməyib, xəsili bükütləyir. Ağzını göye açıb a qarddaşaş, göyyedəki pərdiləri neçəyə almışan deyir ki, xəsıl ağızında soyusun. Ev yiyəsi onun ağızının yanmasını hiss etməsin. Ev sahibi işi başa düşür. Aramla qonağın sualına cavab verir.

- Bir səbro, iki püfləməyə alımışam.

Kürüksüz golib

Bir gün bir çoban, bir şəhərlinin evinə qonaq gəlir. Getirib buna yarpaq dolması bisirirlər. Çoban da öyrəniib həmişə bozartmadan, kababdan yeməyə. Belə şeylər görmeyibmiş. Üçüncü gün buna küstə qoyurlar. Çoban çomağı götürüb küstəni bir o tərəfə, bir də bu tərəfə

çevirir. Deyir:

- Bu nə işdi. Dünən, srağagün kürkə bürünüb gəlməşdi, bu gün kürksüz gelib.

Ağılsız kişi

Bir arvadın ağılsız əri varmış. Bu kişi heç bir iş yaritmırıb. Nə iş dalmca gedirmiş, boş gelirmiş.

Bir gün arvad buna pul verir ki, get çörək al. Kişi gedir, çörək alsın. Görür bir lotu oturub çirtix çalır. Deyir ki, nə olar mənə de öyret. Lotu deyir:

“Pul ver, öyredim”. Kişi çörək pulunu verir bu lotuya. O da çirtiq çalmağı öyredir buna. Kişi özündən razı halda gəlir evə. Arvad hirslenir. Səhəri gün yena çörək üçün pul verir ki, ağar bu dəfə çörəksiz gələsən, özündən küs. Kişi yena gedib görür ki, həmin lotu yena oturub, barmaqlarını çaprazlayıb, başqa cür çirtiq çalır. Bu dəfə də çörək pulunu verib lotuya yalvarır ki, bunu da mənə öyret.

Lotu kişinin avamlılığından istifadə edib pulu alır, kişini öyredir. Yenə arvad hirslenir. Üçüncü dəfə kişi yenə görür ki, lotu barmaqlarını qatlayıb, o biri eli ilə çirtiq vurur. Yena pulu verib çirtiq çalmağı öyrenir və evə geləndə arvad hirslenir. Başlayır kişi ilə savaşmağa ki, kül sənin başıva, əlinden heç nə gəlmir. Kişi hirslenir ki, a köpəyin qızı, bəs bu nədi, bəs bu nədi? - deyə-deyə lotu öyrətdiklərini başlayır çalmağa. Yəni mənim də bacardığım iş var.

Lahic lətfələrindən¹

Uzaq bir şəhərdən Lahicə gəlin gəlir. Toyun səhərisi dana kəsməli olurlar. Biçaq da damda qalıbmış. Başlayırlar dananı dama dartmağa. Nə qədər əlleşirlər dananı dama çıxara bilmirlər. Gelin xəbər alır ki, dananı niyə dama çıxarırsız? Deyirlər ki, biçaq damda qalıb. İndi də dananı kəsməliyik. Pə neca edək? Gelin deyir ki, dananı çıxarıncı elə biçağı götürün, işiniz asan olsun. Görürler ki, gəlin deyən çox asan oludur. Gelinin ağlına heyran olurlar. Kəndin aqsqqalları irəli galib deyir ki, mütləq bu gelinin başını misirməlamə lazımdı ki, ağlı qaçmasın.

1. İsmayıllı rayonunda qədim kənddir.

* * *

Bir gün də Lahic arvadı un götürüb çörək bişirmek isteyir. Un torbasını evin direyinə söküyibləmiş. Arvad un götürmək isteyir, lakin direkt qalır arvadın qollarının arasında.

Arvad qışqırıb hay-haray salır. Bütün kənd tökülib gelir. Hami götür-qoy eləyir, bu arvada çare edə bilmirlər. Aixırda qazı gelir baxıb, bu işe lap mətəl qalır. Deyir ki, "Bəs bu işin bir çərəsi var. Ya gərek arvadın qolları kəsile, ya da direkt. Əgər direkt kəsilsə ev uçular, arvad ölü, ancaq qolları kəsilsə, yene de yaşayar".

* * *

Ermənilər dəstə ilə meşədən keçmiş. Bu vaxt üç Lahic da meşədə odun qırırmış. Erməniləri görən kimi bunlar qaçıb gizlənlərlər kolluqda. Birincisi kürkə bürünür, dərtib çıxarıb birincisinin başını kəsirlər.

Erməni deyir ki, görün köpək oğlunun qanı necə də qaradı. İkinci Lahic deyir ki, hamisi bağana (moruq) yeməkdən. Bunu eşidən ermənilər ikincisini də tutdular. Üçüncüsü başlayır ki, kül başuvuza heç gör mən dinirəm?

* * *

Bir Lahic İsmayıllı rayonundan öz atı ilə kəndlərinə-Lahicə gedmiş. At yorga getdiyindən başını aşağı-yuxarı endirib-qaldırılmış. Bunu görən kişi, nəsə fikirləşib atdan başlayır sorğu-sual etməyə.

- Ay, at, mən iye yeyəcəksən?

At yene həmin hərəkətinə edir.

- Ay at, balalarımı yeyəcəksən?

At yene hərəkəti edir.

Kişi üçüncü dəfə soruşur:

- Ay, at, arvadımı da yiyeceksən?

At, yene "he" işarəsi edir.

Bundan hirslenən kişi düşür və başlayır atı yere yixib başını kəsir və deyir: "İndi ye görüm necə yiyeceksən bizi?"

Atanın xeyratına paylarsan

İsmayıllıda Beydulla adlı hazırlıocabab bir kişi vardı. Bir gün o, Göycaya bazara gedir. Göycayaın məzəli adamlarından biri deyir ki, uşaqlar, bu kişi İsmayıllıda hazırlıocablığı ilə tanınan Beydulladır.

Men ona bir söz atacam. Göryek cavab verə biləcəymى?

Göycaylı Beydulla kişiye yaxınlaşır:

- Ay Beydulla kişi, xoş gördük. Səndən bir şey öyrənmək isteyirəm. Bir eşşəyim var, onu kəsib Sizin tərəffələrə aparsam sata bilərəmmi?

Beydulla:

- Nə olar, a qardaş, kəsib gətiyərsən, sağığını satarsan, sata bilmədiyini də atanın xeyratına paylarsan.

Şəkiyə çox gedib-gəlib

Bir gün Respublikanın xalq artisti Lütfeli Abdullayev İsmayıllıya qonaq gelir. Ona Beydullanın hazırlıocablığından danışırlar. O, Beydulla ilə görüşməyi qərara alır. Rayon mərkəzində "Qocalar" parkında skymada ayləşmiş Beydullanı ona nişan verirlər.

Lütfeli deyir:

- Ö, Beydulla dediyiniz bu kişidir? Elə bu da mənə oxşayır ki. Boydan da mənim kimi yanlıqdır.

Əhvalatdan xəbərdar olan Beydulla:

- Ola bilər, mənim atam bir vaxt Şəkiyə çox gedib-gəlirmiş. Bu cavab Lütfelinin çox xoşuna gelir. Onlar həmişəlik dost olurlar.

Yarıdan aşağı düşməsin

Lahic kədinin sakini pasport almaq üçün rayon mərkəzinə gelir. Ona deyirlər ki, pasport üçün yarıdan yuxarı şəkil lazımdır. Kişi bir fotoqrafcı götürüb kəndə gelir. Bir quyu qazib içinə girir. Qonum-qonşu soruşur:

- Ay kişi, nə edirsin?

- Pasport almaq üçün yarıdan yuxarı şəkil lazımdır. Quyuya girmək ki, yarıdan aşağı düşməsin.

Məni çağırırmırdın ki!

Lahicə Qulu Şeyda adlı zarafatçı bir kişi yaşayırımsı.

Bir gün o, həyətdə oturub çariq yamayırmış. Qonşuda yaşayan bir qadın hasarın dibindən Şeydanın arvadını səsləyir. Lakin nə qədər çağırırsa da, cavab verən olmur. Qapının açıq olduğunu görüb qadın həyətə girir. Görür ki, Qulu Şeyda həyətdədir. Qadın hirslenir:

- Ay Şeyda, səhərdən boğazım yırtıldı çağırmaqdan. Niye cavab vermirsən?

Qulu Şeyda halini pozmadan:

- Sən məni çağırımdın ki!

Səni 25 manat öldürəcək

İsmayıllıda Ələsgər adlı olduqca varlı, varlı olduğu qədər də xəsis bir kişi yaşayırıdı. Bir gün o, ağır xəstələnir. Tanış-biliş ona dəyməyə gelir. Gələnlər arasında onun yaxın dostu Piri kişi də vardi. Ələsgər hədsiz dərcədə heyif silənə-heyif silənə deyir:

- Piri, Allaha and olsun, bərmanlara dünən bizim uşaq nə az, nə çox, düz 25 manat pul verib.

Piri kişi bığaltı gülümseyib deyir:

- Ələsgər, mən belə görürəm ki, səni xəstəlik yox, öldürsə ele o 25 manat öldürəcək.

Bəlkə oradan tapdim

Məktəbdə idman dərsində şiltaqlıq edən bir uşaqa müəllim bildirir ki, səhər məktəbə valideynini də getirsin.

Uşaq eve gelir. Anasına deyir ki, müəllim valideynimi isteyir. Ana çəşbaş qalır. Durub evi axtarır. Heç nə tapa bilmir. Səhər uşağından götürüb məktəbə gəlir.

Müəllimi tapır ve deyir:

- Müəllim! Allaha and olsun ki, uşaq dünən deyəndən, o zəhrimərə qalmış valideynə görə evdə axtarmadığım yer qalmadı. Tapa bilmədim. Uşaqın atası da burada yoxdur. Gəlsin, onun da cibinə baxaram. Bəlkə oradan tapdim.

Qaraqorxu

Bir nəfər başqa ölkəyə səfərə getmişdi. Bir neçə müddət qaldıqdan sonra evinə qayıdır. Yolu uzaq olduğu üçün axşama düşür, görür ki, evinə çata bilməyacək. Yolun kənarında bir xaraba dəyirmənin olduğunu bilirdi. Özü-özüne fikirləşib deyir ki, gecə qaranlıqda yol getməkdənse, bu dəyirmənda yatıb, səhər durub gedərəm. O, dəyirməna gedir, bir kündə uzanıb yatmaq isteyir. Hələ gözünə yuxu getməmiş-

di ki, bir çox adamın tappılıtlı ilə dəyirməna doluşduğunu gördü. Bu tək adam qorxdu ve qaçıb taxtanın dalında gizləndi.

Bu adamlar qırxlottular idilər. Padşahın xəzinəsini çapıb, külli miqdarda qızıl oğurlayıblar. Fikirləşiblər ki, xaraba dəyirmənda heç kəs yoxdur, gedib qızılları bölüşdürsünlər. Sonra lotulardarbiri dedi:

- Hələ gecəden çox qə' galın bir də gedək bəlkə bir şey getirə bildik. Yoldaşlarından hər biri dedi:

- Bəs bu getirdiyimizi neyleyək?

Obiri dedi:

- Bura ki, xaraba dəyirməndir, bura kim gələcək, qayıdır buradan götürərik.

Hami bu sözle razılaşdırı. Hərə öz qızılıni bir tərəfdə gizlətməyi qərar alı. Biri dedi ki, mən də qızılım taxtanın dalında gizlədəcəm. Taxtanın dalındaki adam qorxuya düşdü və özü-özüne dedi:

- Mən nə edim, çıxıb qaçmağa yermə yox, sırrı batsın deyə, bunlar məni görsələr öldürəcəklər. Yaxşısı budur ki, bunlara bir qaraqorxu gəlim, bəlkə bir netice oldu. Odur ki, bərkədən və tez-tez qorxulu səsle qışkırmışa başladı.

- A kida, Həsən, qapını bas! A gidə Qurban, qoyma oradan! Gəndər Qocanı, tutsun bacanı, Səməd ordan, Vəli burdan, adə vurun, tutun qoymayın qaça!..

Oğrular qorxuya düşüb, getirdiklərini də qoyub qaçdırılar. Bu adam taxtanın dalından çıxıb qızılları torbaya yiğdi, tez dəyirməndən çıxıb evinə təref getməyə başladı.

Hara aparır

Kişi təzəcə mix toxtağını bir yana qoyub çubuqları bir-birinə çatıb, çıçı alaçığın yanına çekib, qəlbini (keçəni) evin üstüne çəkmək istəyirdi. Ele bu vaxt güclü bir külək qopur, gəl görəsən. Kişi çatı, sicim ilə qəlbini nə qədər bağlayırsa, külək onu göyə qaldırır. Kişi qəlbini ucundan möhkəməcə yapışır. Külək qəlbini kişi ilə birlükde havaya qaldırıb aparır.

Səsə qohum-qonşu yiğisir. Biri kişiyə deyir:

- A kişi, qəlb cəhənnəmə, da sen hara gedirsən?

Kişi göydə gedə-gde deyir:

- A kişi, sən o qurban olduğumdan sorus ki, keçə sənində, yoxsa mənim. Əgər mənim isə bu qənədi yanmış külək hara aparır...

Çin – qayçı

Şamaxının Xınıslı kəndində “can” deyib “çor” eşidən, sözü bir-birinin boğazından qaratikan kolu kimi keçen er-arvad varmış. Bir dəfə ağbatı xeyirlər çay kenarında taxıl əkirmişlər. Yorulub əldən düşmüş er-arvad çayın qirağında oturub nahar edirlər. Çörək yeyən kişi arvadına deyir:

– Arvad, inşallah, yaxşı taxılımız olar. Çinlə biçərik, həm qış urzusu yığarıq, həm də uşaqlara eyin-baş alarıq.

Arvad ağızındaki tikəni udaraq:

– A kişi, nə yaxşı olar, taxılı qayçı ilə biçərik, sonra da...

Kişi arvadın sözinən kəsib deyir:

– Ay arvad, dəli olmusan, nədir, taxılı da qayçı ilə biçərlər?

Söz düşür arvadın ters damarına:

– Bəli, ay kişi, qayçı ilə biçərlər, vəssalam.

Kişi “çin”, arvad “qayçı” deyə-deyə mübahisə qızışır. Axırda kişi hırsılanır və arvadını götürüb atır çaya. Arvad boğulmağa başlayır. Kişinin arvadına yazılı gəlir. Əlini arvadına uzadıb deyir:

– Arvad, yazılısan, ver əlini, ancaq söz mən deyendir, çin.

Çayda boğulan arvad şəhadət və orta barmağını qoşlaşdırıb birinə sürtməklə bildirir ki, qayçı, qayçı, qayçı...

Zamana dəyişib

Bir karın yanında buzov mələyir. Karlarındakı yoldaşına deyir:

– Qardaş, deyəsən, zamana dəyişib?

Yoldaş deyir:

– Nədən bilirsən?

– Nədən biləcəm, əvvəller buzov mələyəndə səsi çıxırı. Odur ey, indi ancaq ağızını açıb-yumur.

* * *

Qişın oğlan çağı hava qaralan zaman möhkəm çovğun imiş. Mahmud ağa! Heyətə enir və görür ki, bir nəşər eşşəkli kişi haraylayır:

– Ay Mahmud kişi, ay evin sahibi!

Mahmud ağa başa düşür ki, bu yad yerin adamıdır, çünkü heç kim onu bu cür çağırmasın. Qapıya çıxıb soruşur:

1. Mahmud Ağa Əhmədağa oğlu - Şamaxıda mesenat, şair, müsiqisünas

– Qardaş, kimi isteyirsən?

Kişi soyuqdan əsə-əsə deyir:

– Mahmud kişini, bu evin sahibini.

– Neynirsən onu?

– Qalmaga yerim yoxdu. Dedilər, get onun evində qal.

Mahmud ağa soruşur:

– Əysi, heç onu tanıyırsan?

– Yox!

– Bilirsən kimdir?

Kişi güclə dişini-dişinin üstüna qoyub deyir:

– Ədə, mən nə bilim nə köpəy oğludur, soyuqdan donuram. Kişi-dir, çıxsın çöle, mənim özümə, ulağıma yer göstərsin.

Mahmud ağa kəndlinin bu səmimi sözlərinə ürkədən qəhəqəhə çəkib gülür və onu qonaq saxlayır.

* * *

Şamaxı bazarında Cəfərqulu adlı bir kişi var imiş. Lotular ona pul verib onu-bunu söydürər, məzələnərmışlər. Gündün birində Mahmud ağa bazara çıxıb. Cəfərqulunu görüb yanına çağırır. Kişi Mahmud ağanı tanımırımsı. Mahmud ağa ona deyir:

– Mahmud ağanın atasını 3 dəfə söy, sənə bir üçlük verim.

Kişi qorxsə da, pul onu tamahlıdır, bir dəfə astadan söyür.

Mahmud ağa deyir:

– Yox, bu ko deyil, gərək bərkden söyəsən. Kim sənə söz deyə biler. Söy, başuva dönüm!

Kişi cəsarətənib 3 dəfə Mahmud ağanın atmasını söyür və pulu istəyir.

Mahmud ağa deyir:

– Həl bir 3 dəfə Cəfərqulunun atmasına söy, sonra pulu verim.

– Hansı Cəfərqulunun?

– Belə özcizəzvüvn! Mənim dədəmə söyüdüñ kimi gərək özü vünkünü də söyəsən.

Cəfərqulu kişi Mahmud ağanı tanıyıb üzr istəyir.

* * *

Mahmud ağa bir tərəkəmə oğlanın gözəl səsi olduğunu eşidib, oğlanı öyrətmək məqsədilə evinə getirir. Oğlan poeziyanı və müğamatı yaxşı öyrənir. Lakin daima açıq havaya, köçəriliyə öyrəşdiyindənmi, nədənse bir ildən sonra vərəm xəstəliyinə tutulur. Mahmud ağa onu

en adlı həkimlərə, kurortlara göndərirsə də, nəticəsi olmur, vəfat edir. Mahmud ağanın yanına gələn tanışlarından biri deyir:

– Hayif, o qədər pul tökdün, bir xeyri olmadı.

Mahmud ağa deyir:

– Muğamat üçün milyonlar versəm, “uf” demərəm. Onda qala ki, müğamati oxuyan gözəl səsli adam ola. Onun sağalmasına bütün mülkümü verərdim.

* * *

Mahmud ağa musiqi ilə yatıb-durarmış, özü de bərk yatan imiş. Bir dəfə xahiş edir ki, mən yatanda evvəlcə “Şüstər”, sonra da “Zəng şotor” çalarsız. Sazəndələr çalmağa başlayır və sonra hiss dirlər ki, Mahmud ağa yatıb və “Şüstər”den “Şura”, “Mahur”a və s. keçirərlər.

Mahmud ağa yuxudan hövlənk ayılıb deyir:

– Adə, ay zəlim uşağı, mən yatmışam ey, ölməmişəm axı, “Zəng şotor” çətində deyə, hər yerə əl atırsız, fikriniz nedir? Siz ölüsüz, təbuda olsam, yəne razi olmaram ki, müğamata xələl qatasız. Evimi dağdırın, müğamati yox.

* * *

Mahmud ağaya xəber verirlər ki, Kolanı elatında Məşədi Mustafanın evində musiqi və şə'r məclisi teşkil edilib, bir el şairi orada iştirak edir. Mahmud ağa buna inanmasa da Küdrüyə-Mustafanın evine adam göndərir və xahiş edir ki, məclis əhlinin hamısı çərşənbə günü ona qonaq gəlsin.

Çərşənbə günü qonaqlar gelir: bunlar Məşədi Mustafa, çürük İsləm, Padar Sursxay, Orucəli Gorani, Qasım və Miskin Baba idi. Mahmud Ağa qonaqların əsl köçəri tərəkəmə geyimində, əsasən 50-60 yaşı qocalar olduğunu görüb təəccübələnə də, özünü o yerə qoymur, onları məclisə dəvət edir. Bunlar əldəqayırmış saz, balaban, qoşa nağara və qaval ilə elə bir şənlik yaradır, gözəl satirik şerlər deyirlər ki, hamı heyran qalır. Mahmud ağa deyir:

– Sən ölüsən, papaq altında oğullar var imiş, Mərhəba belə xalqa, qurban olum belə torpağı ki, bu cür istedadlar yetirir.

* * *

Təbrizdən gəlmüş Məşədi Abbas adlı bir xanəndə bir axşam Mahmud ağanın məclisində çox gözəl səsle “Bayti Qacar” müğamını fars

dilində oxuyar. Adətən, qonaq-sənətkarlara, elə məclisdəcə hədiyyə veren Mahmud Ağa hərəkətə gelmir. Məşədi Abbas pərt olub soruşur:

– Məgər Ağanın xoşuna gəlmədi, lütf edib birçə kəlmə xoş söz də demir?

Mahmud ağa deyir:

– Ay zəlim oğlu, belə gözəl səsle, rəvadırmı ki, özün türk olasan Şirvanda farsca, qəzel oxuyasan? Öz dilimizdə oxusaydın, mən nə desəydin verəsiyidim. Farsca oxudun, get haqqını onlardan al.

* * *

Mahmud ağa bir iş üçün Tiflis gedir və üç gün ləngiyir. Onu bir gürçü knyazı evinə dəvət edir. Mahmud ağa gürçü xörəklərindən heç birini yeyə bilmir və qonaq qaldığı evdə musiqisiz yatıb-durmatalı olur. Süb tezdən xidmətçisini çağırıb deyir:

– Mən Şirvan torpağından, Nanəli bulağın suyundan, Məhəmməd-həsənin səsindən kənardə yaşaya bilmərəm. Faytonu qoşdur, tez vətənə gedək.

* * *

Mahmud ağa bərk xəstələnir, həkim, dava-dərman kömək etmir, xəstəlik daha da şiddətlənir. Bu zaman Seyid Əzim gelir, xəlvəti çalğıclarla və Məhəmmədhəsənə xəber göndərir; qonşu otaqda əlib-oxumağa başlayırlar.

Mahmud ağa musiqini eşitcək dikəlir, yerində oturur, haş-guşa dinləyir, sonra deyir:

– Ay kişi, həkimə niyə zəhmət verirsiz? Mənim dərmanım-məlhəmim musiqidir. Qoyun gəlib burda çalsınlar.

Həqiqətən də Mahmud ağa 2-3 gündən sonra sağalır...!

El şairi Canan Seyran oğlunun gülməcələrindən

Kəndin çobanı Bayram adlı birisi olur. Canan kişinin iri əmcəkli, südlü bir qoyunu var idi. Bayram hər gün bu qoyunu tutub sağar və südünə çörək doğrayıb yeyərmiş. Canan işdən hali olur. Amma bunu çobana deməyə utanır. Bir gün sürü yatağı göləndə Canan Bayramla qarşılır. Bayram onu qabaqlayıb soruşur:

1.İsgəndər Etibar - Məndən elə nə qaldı. B., 1993, “Işıq”, səh. 79-86

– Canan kişi, necəsen? Kefin yoxdur. Canan fürsət düşdüğünü görüb, çoxdan fikirlaşdığını ona belə bəyan edir:

Mən aşiq saqqala xoş,
Gül yanaq, saqqala xoş,
Bayram sağır qoyunu,
Qalibdi çäqqana! boş.

* * *

Müharibə zamanı, camaatın acliq çəkən vaxtı imiş. Cöldə bir qrup adam öküz-kotanla qan-ter içində yer ekirlermiş, Canan kişi də onların arasında. Bu zaman boz atın üstündə sədr onlara yaxınlaşır. Canan kişi yeqin edir ki, sədr yaxşıca yeyib-icib. Sədr atın üstündən soruşur:

– Canan kişi, necəsen? Yorulmamısınız ki?

Canan kişi bir ac qarına işləyən yoldaşlarına, bir də keyf içinde olan sədrə baxıb deyir:

“Kore dərə“, “Kol”¹² təpəsi,
Yoğundur sədr nəsi,
Canan yeyib göy kəfəsi,
Tək-tək alır o nefəsi.

Söz sədri tutur. Atına bir qamçı vurub oradan uzaqlaşır.

IX. TAPMACALAR

Atdım atana,
Deydi kotana,
Dəryada baliğa
Düzdə ceyrana.

(İldirim)

Qızılıgül haça verer?
Sana gör neçə verer?
Torpaqsız yerdə bitir,
Yarpaqsız haça verer.
(Maral buyunu)

Sendən bir bud et istərem,
Nə yayı görsün, nə qışı,
Nə erkek olsun, nə dişi.
(Göbələk)

Ağquş ağ gün olar,
Qara quş ondan keçər.
(Kəlağayı dəzgahı)

Bir cil toyuğum var,
İçində külliü minciğüm.
(Xaş-xaş)

Tata bax, tata,
Qızıl yəhər ata,
Altı deryadır,
Üstü dumandır,
Ortadakı oda bax!
(Lampa)

Uzun qız evlər gəzər.
(Oxlov)

Tep-təzə qabdı,
Deşik-deşikdi.
(Aşşüzən)

Bir ağıl malım var,
Hamısı qaşqa.
(Lobya)

İçi qırmızı, bayrı yaşıl,
Özünə şahlıq yaraşır.
(Qarpız)

Dağdan gəlib dadığ-dadığ,
Heç kim onu dada bilməz.
Cilfe toxur nazik-nazik,
Heç kim onu geyə bilməz.
(Hörümçək toru)

Əvvəl-əvvəl pirildayır,
Sonralıqca guruldayır.
Başın aşağı eləsən,
Bulaq kimi şırıldayır.
(Nehrə)

O nədir ki, burum-burum burulur,
Yayda ölürlər, qışda yena dirilər.
(Soba)

Evimizdə iki gəlin var,
İkisi də bir boyda.
(Qapının tayları)

Qaradır qarğı deyil,
Qanadlıdır, quş deyil,
İy bilir, tula deyil.
(Dozanqurdu)

1. Çäqqana-süd sağlanmış qab.
2. Nabur kəndi ərazisində toponimlər.

Gecə qalıxır, gündüz salıxır. (Cəftə)	Mən gedirəm, o qalır. (Ləpir)	Bir öküzüm var, Quyruğundan tutmasan, Dama girməz. (Qaşıq)	Donu dərziyə getməz, Unu deyirmanıa getməz, Ağacı xarrata getməz. (İyde)
Babamın bir donu var, Qatlamaq olmaz. Üstü dolu, yumru şayır. Sanamaq olmaz. (Göy və uledüzərlər)	Tap-tappaca, gül abbaca, Əmir qasım, bu boydaca. (Lampa)	Göydən düşdü, yerə yapışdı. (Ad)	Hacılar haca gedər, Cəhd elər gecə gedər, Bir yumurtanın içində 50 min cüçə gedər. (Nar)
Atası misli qoca Anası yagma xatin Qızı əller gözəli Oğlu əller delisi (Üzümün kötüyü, üzüm yarpağı, üzüm salxımı, içgi)	Adamdan hündür, pişkəndən alçaq. (Papaq)	İki sinni qapaq-qapaq, Birini de, birini tapaq. (Yer və göy)	Mənim maral ineyim, Qarnı xaral ineyim, Tüfrükü üstündə yatar, Çəper yaran ineyim. (Bal arısı)
Gedən leylek, gələn leylek, Bir qıç üstə duran leylek. (Qapı)	O yanı daş, bu yanı daş İçində 40-50 baş. (Hamam)	Üzü qırışmış qarı, Beyləri atdan salır. (Qaymaq)	Qalın qamış içində, Böyrü ala quş yatıb. (Göz)
Yük üstə para kömbə. (Ay)	Balaca kişi quyu qazar. (Damçı)	Ağ atı atda gördüm, Culun suvadtə gördüm. İgirmi dörd uledüzü, Bir ayın altda görüm. (Nal-mix)	Dağdan hündür, yovşandan alçaq. (Yol)
Körpü altda dörd güyüm. (İnək əmcəyi)	Suya girər yiğilar, Sudan çıxar dağıllar. (At quyruğu)	Dəmirdən qatı, Qılincdan iti, Allah qüdrəti, Bəndə əlinde. (Tüfəng)	Bel sapi, balta sapi, Bir budağı, beş yarpağı. (Əl)
Dam üstə dana dingildər. (Qovurğa)	Bir ağacın iki meyvesi var: Biri ağ, biri qara. (Gecə-gündüz)	Qul atım qulunnasə kim biler? Yeddi yaşar qul üstündə qulunnasə, kim biler. (Baliq)	
Bir qoca kişi, Dağdan bir ilxi at endirir. (Ülgüclə baş qırxanda)	Bir təndirim var, iki çörək tutur. (Qoz)	Ulama-ay ulama, Ucunu tük dolama, Gündüz gedər dağlara, Geca galər salama. (Orucluq)	Tupruğu, ay tupruğu, Neynəyirsən tupruğu? Gəzdim bütün məşəni, Tapmadım düz tupruğu. (Keçi buynuzu)
Araba gedir irzi yox, Yulğun yanır gözü yox. Zirzəmida işleyir - Dimdiyi var, gözü yox. (Soxulcan)	Anası yerdə qalmış, Balası əller gəzmış. (Üzüm)	Araba gedər irzi yox, Yulğun yanar gözü yox, Yovuq düşsə qan sorar, Dərisi var, tükü yox. (Zəli)	Bir öküzüm var, Çullaram-çulun töker, Çullamaram qabırgalan görürən. (Qarakeçə)

Bir quşum var, Ağcadı zeng çalır.	İkisi də bir boyda. (Qapı tayları)	Daşdandır, dəmirdəndir, Xöreyi xəmirdəndir. Aləmə çörək verir, Amma özü yemeyir.	Əyri-üyru hara gedirsən, Təpəsi deşik, sən nə deyirsən? (Tüstü, baca)
(Buxov)		(Dəyirman)	
Yügündüm yola, Dağdı kola.	Qaya içinde, Ağ atlı oğlan, Atını çapar.	(Nehrə)	Göy oküz kola bağlı. (Qarpız)
(Nəfəs)			
Bir bala məndərə, İlxını dağdan əndərə.	Ağ quş suya töküldü.	(Düyü)	İki testi ağız-ağıza. (Yerlə-göy)
(Ülgüç)			
Qara toyuq, qarnı yarıq.	Altı daş, daş deyil, Üstü daş, daş deyil, Malnan gedir, malnan gelir, Heç malla yoldaş deyil.	(Malın kölgəsi)	Zalim oğlu yekəpər, Tikan yeyir, qoz töker. (Dəvə qığı)
(Ocaq)			
Ağa Nəzər, ay ağa Nəzər, Küləkdən iti gəzər. Üstü sarı, altı boz, Adı dağları bəzər.	Atası evlənməmiş, Oğlu bazara gedir.	(Ana bətnindəki uşaq)	Tüksüz baş, Misli aş. (Səməni)
(Ceyran)			
Səndən bir at istərem; Na erkək olsun, ne dişि.	Həssəbəni-hüssəbəni, Altı ayağı, bir küreyi, İkidayanı.	(Tərəzi)	Hop dedim, hüp dedim, Get bucaqda köp dedim. (Süpürgə)
(Qatır)			
Səndən bir corab istərem, Olmasın culfa işi.	Biri deyir: Gəl gedək, Biri deyir: nös gedək, Biri də başın bulayır.	(Su, torpaq, qamış)	Zər-zərdən yapıldı, Zər qapıya yapıldı. Zərçi baba gəlince, Zər qapıdan qopmadı. (Açar-qıfil)
(İyda)			
Səkkiz-səkkiz sədrəcəm, İki xurma, Dörd mərcan. (İt əmcəyi, qoyun əmcəyi, inək əmcəyi).	Tapdım, tapana ¹ sancdım. (Qaşıq)	(Dəvə)	Yasti qız evlər gəzər. (Dördəyəq)
Mən qalıram, O, gedir.	1. Tapan-alaçıqlarda qaşıq- biçaq qoymaq üçün parçadan tikilmiş gözcükleri olan torbalar.	(Sırga)	Habaz, hubaz; Yerə dəyər, sınmaz. (Yarpaq)
(Səs)			

Qaz qaqqıldar, belin bükər, Yumurta töker.	Uzun-uzun uzanmış, Uzanmışa dayanmış, Dayanmışa qar yağımiş (qollar, əllər, dirnaq).	Bağda bitər, tağı yox, Nə qədər sıxsan, yağı yox. (Şabahid)	Qara toyuq, qarnı yırtıq. (Təndir)
Qızıl bardaq, ağızı yox. (Borani)	Bir damın bir direyi, İki damın bir direyi. (Göbələk, burun)	Fındıqdan iri, Yumurtadan balaca. Payız zamanı, Bəzək verir ağaca.	Hala, hala, ha hala, Örken dolandı ağaca, kola. (Sarmaşıq)
Uzun-uzun qayışlar, Ucu Gəncəyə işlər.	Ağac başında kiprikli göz. (Əzgil)		Min bir oğlu, bir ata, Hamısı minib bir ata. (Qarğıdalı)
Qara atlaz, iyne batmaz. (Saç)	Terəzim, tufəngim var, Her rəngdən irengim var. (Palaz)		Adam əlində, şeytan felində, Altı qıçı, o da belində. (Tərəzi)
Ağac başından baxar, Cümle cahani yixar.	Bir öküzüm var, qumlu yüklü. (Küncüt)	Dədəmin dörd oğlu var, Dördü də bir boyda. (Evin divarları)	Bir quym var dayazdı, İçi dolu bayazdı. (Motal)
Qara atı yağladım, Nə işleyir, nə gövşeyir. (Xoruz)	Qapıibir qonşudurlar, ancaq bir-biri-birini görmürlər. (Göz)	Dəyirmi təker, əllərdə gəzər. (Dəf)	
Viy-viyıldar, viy-sızıldılar, Viy iliksiz, viy sümüksüz.	Bir damım var: bir çəngə ot tutmur, Milyon-milyon qoşun tutur. (Qarışqa yuvası)		
Hepini, ay hepini, Biçaq keşməz köpünü.	Min taxta, min bir taxta, Bir mismara bənd olub. (Dəyirman çarxi)		
Yaz budağı, yay toxumu, qış kökü.	Çölü sarı, İçi dari. (İncil)		
İçi qırmızı, bayırı boz, Nə nar deyil, nə də qoz. (Şəftəli)	Bir kişinin yüz pulu var. (Balıq)		

X. XALQ MAHNILARI

ŞIRVANIN YOLLARI

Şirvanın yolları həşəm,
Gözləməkdi yarı peşəm,
Bir ay olar görməmişəm,
Harda qaldı mənim yarım,
Ala gözlü vəfadaram?

Şirvanın yolları daşdı,
Mənim yarım qələm qaşdı.
Niyə məndən uzaqlaşdı,
Harda qaldı mənim yarım?
Ala gözlü vəfadaram

Sular gələr axa-axa,
Mən qalmışam baxa-baxa,
İndi birdən gəlib çıxa,
Ala gözlü mənim yarım,
Düz ilqarlı vəfadaram.

ŞIRVANIN

Allı-güllü yolları var Şirvanın,
Hər diyarda şalları var Şirvanın,
Qızıl-gümüş pulları var Şirvanın
Qızdan göyçək dulları var Şirvanın.

Birin alıb muradına çataram,
Təkliyin də mən daşını ataram.

Yaz olanda çaylarında sel olur,
Dağlarında lalə-nərgiz bol olur.
Bir könüldən, o birinə yol olur,
Bağlarında gülləri var Şirvanın
Qızdan göyçək dulları var Şirvanın.

Birin alıb muradına çataram,
Təkliyin də mən daşını ataram.

ŞİKƏSTƏ

Şirvanın yasti yolu,
Su geldi basdı yolu.
Gedirdim səni görüm,
Yağlılar kəsdi yolu.

Ay gül camallı yarım,
Ay qoşa xallı yarım
Dodağı ballı yarım.

Şirvanda xan olmuşam,
Çinə xagan olmuşam,
Əlim yerdən üzülüb,
Yemen-yeksan olmuşam.

Ay gül camallı yarım!
Ay qoşa xallı yarım,
Dodağı ballı yarım.

Şirvana haşa gəldi,
Gör nə tamaşa gəldi,
Axır gördüm üzünü,
Hər arzum başa gəldi.

Ay gül camallı yarım!
Ay qoşa xallı yarım,
Dodağı ballı yarım.

SABAH OLDU

Sabah olar, atlar gələr,
Hər bir yeri otlar gelər,
Tamaşana yadlar gelər,
Dur get, oğlan, sabah oldu.

Yandı bağrim, kabab oldu,
Mənim canım sənə qurban,
Sənin canın helak oldu.

* * *

Sabah olar, güllər açar,
Güneş yere şəfqət saçar,
Dağ-dəredən duman qaçar.
Dur get, oğlan, sabah oldu,
Yandı bağrim, kabab oldu.
Mənim canım sənə qurban,
Sənin canın helak oldu.

VƏFADARIM, GƏL.

Şamaxının bağlarını gezmışem,
Alma, heyva, üzümünü dermişem,
Size göre bu məclisə gelmişem,
Bir eylenin size deyim sözümüzü,
Qurban verəm gözəlləre gözümüz.
Gözel yarım, gel,
Vəfadaram gel!

Şamaxiya karvan gələr dalbadal,
Yükü ipək, xara, atlaz, tirmə şal,
Nə istəsen bu meclisden buyur, al,
Bir eylenin size deyim sözümüz,
Qurban verəm gözəlləre gözümüz.
Gözel yarım, gel,
Vəfadaram gel!

Şamaxının gözəlləri al yanaq,
Şümşad boylu, qələm qaşlı, bal dodaq,
Zənəxdanda qoşa xalı, ağaç buxaq,
Bir eylenin size deyim sözümüz,
Qurban verəm gözəlləre gözümüz.
Gözel yarım, gel,
Vəfadaram gel!

CƏBİ OĞLU CAVAD

Cavad yatdı at beline,
Keçmedi düşmen eline.
Düşdü namərdin fe'line
Ay Cəbi oğlu Cavad,
Əlinde qələm-dəvət,
Boğazdan asdı cellad.

Fit dağından yel tek əsdi,
Alxas bəyin əhdin kesdi,
Cavadım Koroğlu səsdi,
Ay Cəbi oğlu Cavad,
Əlinde qələm-dəvət,
Boğazdan asdı cellad.

Pirsaat selli kimidi,
Pəhlevan belli kimidi,
Hamiyla elli kimidi,
Ay Cəbi oğlu Cavad,
Əlinde qələm-dəvət,
Boğazdan asdı cellad.

GƏLİR SALLANA-SALLANA

Bağda süzen boz bülbüller,
Sinəmə yeridi millər,
Yar bağında açıb güllər,
Gelir sallana-sallana.

Yarım sallana-sallana,
Gülüm sallana-sallana.

Göydən gedən, alabaxta,
Qanadı var taxta-taxta,
Mənim yarım ağ otaqda,
Süzür sallana-sallana,

1. Şamaxıda qaçaq olub.

Yarım sallana-sallana,
Gülüm sallana-sallana.

Göyden gedən topa qazlar,
Laçın vurar, tükün tozlar,
Alaçıqdan baxan qızlar,
Gəlir sallana-sallana,

Yarım sallana-sallana,
Gülüm sallana-sallana.

MƏNİ

Qardaş dedim, dilim yandı,
Anam başuva dolandı,
Xencərvün ucu qandı
 Qardaşım, öldürmə məni,
 Sırdaşım, öldürmə məni.

Nanə bulaq¹, yolu çiçək,
Yeyək kabab, suyun içək,
Gel qaranı ağdan seçək.
 Qardaşım, öldürmə məni,
 Sırdaşım, öldürmə məni.

Cavan oldum, adım qaldı,
Damağında dadım qaldı,
Bigünah, fəryadım qaldı.
 Qardaşım, öldürmə məni,
 Sırdaşım, öldürmə məni.

İnanma egyptara, gözün,
Vurma canə, yarə, gözün,
Böhtana qıl çare, özün,
 Qardaşım, öldürmə məni,
 Sırdaşım, öldürmə məni.

1. Şamaxıda en məşhur bulaq.

Məmməd, səfa görmediim,
Dostlardan vəfa görmediim,
Heç kimə cəfa görmediim,
 Qardaşım, öldürmə məni,
 Sırdaşım, öldürmə məni.

NƏRGİZ¹

Budur geldi, bahar fəslı,
Açılibdir, lala, nərgiz!
Ağız süddür, dodaq qaymaq,
Dilin batib, bala Nərgiz!

* * *
Əlimi vermişəm, ələ,
Canım qurban fitnə-felə,
Şəddə kimi ince belə
Tut qolumdan, dola, Nərgiz!

* * *
Sən Tahiri küsdürmüsən,
Qol-qanadın sindirmisan,
Gəlib yolun pusdurmusan,
Necə gedim yola, Nərgiz,
Ay, Nərgiz.

CİNGİR, CİNGİR²

Tiflisin bürcü mənəm,
Dilbilmez gürçü mənəm,
Baş qoyum dizin üstə,
Il yatsam, incimərəm.

Cigir cigir, cigir yarım,
Sənə qurban yaziq canım,
Coşub yenə qaynar qanım.

1. "Tahir vo Zöhrə" dastanindandır. Şirvanda xalq mahmisi kimi də oxuyurlar.
2. Deyilənə görə, Şamaxılı xanəndə Mirzə Mehəmmədhasənin təsniflərinidəndir.

Tiflis yolu mirvari,
Yuxuda gördüm, yarı,
Çağırram bəri baxmaz,
Ağlaram zarı-zarı.

Cigir-cigir, cigir yarı,
Sənə qurban yazıq canım,
Coşub yenə qaynar qanım.

Tiflis yolu meşədir,
Arxi, yolu, şüşədir,
Tiflisdə olan yarın,
Yanağı benövşədir.

Cigir-cigir, cigir yarı,
Sənə qurban yazıq canım,
Coşub yenə qaynar qanım.

SALAM EYLƏ

Durnam, gedərsən Cavada,
Cövlən edərsən havada,
Sevdalı atam Murada,
Durnam, ona salam eylə.

Salam eylə, salam eylə,
Salamımı kalan eylə.

Durnam, gedərsən Vətəne,
Bac vermərsən her yetəne,
Bir iltimasım var sənə,
O, anama salam eylə,

Salam eylə, salam eylə,
Salamımı kalan eylə.

Durnam, gedərsən dağlara!
Baxarsan qönçə bağlara.
Şəfa sulu bağlara,
Durnam, yara salam eylə.

Salam eylə, salam eylə,
Salamımı kalan eylə.

BOYNUNA SAL, GƏL

Çağirdim bağdan, ay gülüm,
Hay verdi dağdan ay gülüm
Üç şahılıq ağdan, ay gülüm,
Yaylığın al gel,
Boynuna sal, gel.

* * *

Əlinde ölek, ay gülüm,
O çarxi-felek, ay gülüm,
Xalis ipekden, ay gülüm,
Çarşabın al, gel,
Boynuna sal, gel.

* * *

Əlinde sazı, ay gülüm,
Xoşdur avazı, ay gülüm,
Qırmızı qanovuz, ay gülüm,
Örpeyin al, gel,
Boynuna sal, gel.

BƏZƏNMİŞƏN

Yenə tovuz kimisən,
Nə qəşəng bəzənmisən,
Geyinib ağ köynəyini,
Örtüb al örpeyini,
Lalesən, süsenmisən
Nə qəşəng bəzənmisən,
Ax, nə qəşəng bəzənmisən.

* * *

Aşıqəm, ay üzüne,
Telini yay üzüne,
Dolanıb diyar-diyar
Ay ala gözlü nigar
Görmediim toy üzüne

Yenə tovuz kimisen
Ax, nə qəşəng bəzənmisen.

* * *

Verib eşqin camını,
Heyran etdin hamını
Yenə aşiq Pənahın,
Coşdurdun ilhamını,
Nə qəşəng bəzənmisen,
Ax, nə qəşəng bəzənmisen.

XI. BAYATILAR

Şirvandı, xan yeridi,
Fit dağı can yeridi,
Sağında bir ox dəydi,
Solumnan qan yeridi.

Piyalələr qannıdı,
Toxunma dərmənnıdı,
Burda bir qız sevmişəm,
Xan soylu, Şirvannıdı.

Şirvanın torpağıyam,
Xan qızının sağiyam,
Al yanaqda gül açmış,
Men onun yarpağıyam.

Göy bulud, Şirvan ayaz,
Yaz məni, Şirvana yaz,
Günün yad eldə keçər,
Dərdini Şirvana yaz.

Şirvanda təherim var,
Altumda kəhərim var,
Əyil üzündən öpüm,
Bir ağır səfərim var.

Şirvanın boz dağları,
Basıbdı toz dağları,
Yadına düşer ağlar,
Hərənin öz dağları.

Şirvanın düz hasarı,
Yollardan üz hasarı,
Mərдин ağac kölgəsi,
Namərdin yüz hasarı.

Şirvani seçəmmirəm,
Səvdadi, keçəmmirəm,
Könül ipək yumağı,
Dolaşib-açammırıam.

Şirvanın sucuqları,
Od tökər ocaqları,
Hamı yara qovuşdu,
Mən gəzdim bucaqları.

Şamaxı bazırımiş,
Mirzələr yazarmış,
Nə duman var, nə də çən,
Yar yardan bezarmış.

Şamaxı dağ içində,
Güllü bardağ içində,
Bu yerlərdən qız sevən,
Yanacaq yağ içində.

Mən aşiq qara bağlar,
Ağ üstən qara bağlar,
Şirvanın həsretindən,
Üreyim yara bağlar.

Mən aşiq qurban verim,
Qoç kəsim, qurban verim,
Məni Şirvana qaytar,
Canımı qurban verim.

Mən aşiqəm belə yaz,
Qara oxu, qara yaz,
Məni Şirvandan etdin,
Gəlməyəydi, belə yaz!

1.Aşiq Pənahın bəstələdiyi mahnı kimi Şirvanda ifa olunur.

Şirvanın qarı qaldı,
Yaz geldi, qarı qaldı,
Abad şəhər yerində,
Xaraba bari qaldı.

Pirdireki dağımıdı,
Qoynu qəm oylağımıdı,
Yaş töker leysan kimi,
Deyer, yaman çağımıdı.

Bağımızda üzüm dəydi,
Qaraldo üzüm dəydi,
Qiyamet qopmadı ki,
Üzüne üzüm dəydi.

Əzizinəm, göy nədi,
Yaşıl nədi, göy nədi?
Yarım yadına düşdü,
Lap üreyim göynədi.

Mən aşiq sarı canım,
Ağ libas, sarı canım,
Üzünү görmeyeñden,
Qalmayib yarı canım.

Mən aşiq girdə sine,
Al yanaq, girdə sine,
Əqlimi sərdən aldı,
Ağ buxaq, girdə sine.

Meydanda mərcimiz var,
Sözümüz, mərcimiz var.
Qoyun biz də ağlayaq,
Bizim də dərdimiz var.

1.Şamaxıda baş vermiş 1902-ci il
zəlzeləsinə işaretdi.

Öyünde var barama,
Dəymə mənim yarama,
Lampa götür, tez yeri,
Anam baxsin yarama.

Keməri bağla bari,
Açıldı bağla, bari,
Toyumda oynamadın,
Vayimda ağla bari.

Mən aşiq çayım qaldı,
İçmedim, çayım qaldı.
Toyun edə bilmedim,
Ellerde payım qaldı.

Burdan bir maya getdi,
Gözlədim, çaya getdi,
Güclə oğul böyütdüm,
Zəhmətim zaya getdi.

Qardaş, məni tap apar,
Sınıq könlüm yap, apar,
Eşitsən bacın ölüb,
Gel bacını tap, apar.

O tayda quzu kimi,
Tükü qırımızı kimi,
Ağlasan ele ağla,
Mehrimin qızı kimi.

Maral, yerin şam olsun,
Otla, yerin xam olsun,
Deyin balam derdini,
Gün gelib axşam olsun.

Soğan eksem bitermi?
Sulasam qol atarmi?
Burdan bir seda vursam,
Ünüm sənə yetərmi?

Əzizim qoyuna mən,
Baxaram boyuna mən,
İlde bir qoç bəzərem,
Getmərem toyuna mən.

Yemişim para qaldı,
Yemedim para qaldı,
Bu il bol yağış yağıdı,
Yamanlıq qara qaldı.

Küdrünün düzən yeri,
Dağ yeri, düzən yeri.
Bir de görə bileydim,
Yar ile gəzen yeri.

Mən aşiq od apara,
Ay doğub, o da para,
Varmi gör odu sönen -
Sinəmdən od apara.

Men aşiq oxusana,
Tar çalıb oxusuna,
Sinəni qanlı gördüm,
Kim vurdur oxu sənə?

Savalan buz bağladı,
Yanın yarpız bağladı,
Məhrim evine getdim,
Atımı qız bağladı.

Mən aşiq xalı üstə,
Xalının gölü üstə,
Varisler dava eylər,
Mehrimin malı üstə.

Bostanım çıçəkləndi,
Gül tökdü leçəkləndi,
Bəs rəhmin harda qaldı?
Zülmün gerçəkləndi.

Yaylığın ağı məndən,
Əl çəkməz yağı məndən,
İlahi, sən rəhm elə,
Götür bu dağı məndən.

Toxum sepili qaldı,
Bostan əkili qaldı,
Hara qoyub gedirsen?
Tifil tökülü qaldı.

Görünən Qaraqaşdı,
Hörülən qarğı saçdı,
Pünhan ağla, gözlərin,
Yağı görməsin, yaşıdı.

Eləmi alçaq, yağı,
Silahın al, çax, yağı,
Namerde meydan verdin,
Namerddən alçaq yağı.

Qəbristan bir kənd oldu,
Dörd yanı gülbənd oldu.
Viran qalsın bu yolu,
Gedən ora bənd oldu.

Mən aşiq öz günümə,
Ağlaram öz günümə,
Fəlek elime düşse,
Salarəm öz günümə.

Mən aşiq dərdə Kərəm,
Qəm biçib, dərd əkərem,
Görse tezəden yanar,
Məndəki dərdə Kərəm.

Mən aşiq dərdə qanı,
Arislər dərdə qanı,
İçmişəm qəm şerbetin,
Olmuşəm dərdə qanı.

Mən aşiqəm, dərd əger,
Aç sinəni, dərdə gər,
Daş olsan da eridər,
Dağ da olsan, dərd əger.

Mən aşiq bala dərdi,
Mən ekdim bala dərdi,
Ananı dərd öldürdü,
Sinədə bala dərdi.

Mən aşiq dərdi yağa,
Yamandı dərd, ay ağa,
Heç kəsə eyilmədim,
Salıbdı dərd ayağı.

Aşıq nə çarə görək,
Xalın nə çarə görək,
Bir işi Allah eye,
Ona nə çarə gerek?

Mən aşiq dəli qoyun,
Qurbana gəli, qoyun,
Oğlu ölen ananın,
Adını deli qoyun.

Aşıq bəy nişan yerde,
Xalın bəy nişan yerde.
Öyər məni axtarsan,
Qaldım bəy nişan yerde.

Bir ağı de, ay ana,
Yaralı Ağdabana,
Eşitsin Dədə Şəmsir,
Yetişsin Ağdabana.

Yağı el atdı qana,
Göyçə döndü zindana,

Elsiz Aşıq Ələsgər,
Necə dözür hicrana.

De kim dözər bu ünə?
Bu dağa, bu düyüne,
Xocalıda düşən qan,
Gedər qiyamət günə.

Əzizim güllü bağlar,
Meyvəli, güllü bağlar,
Gül bülbülün itirib,
Ağlayır güllü bağlar.

Gün keçdi ilə geldi,
Göz yaşım gile geldi,
Bala dərdi çəkməkdən,
Sümüyüm dile geldi.

Qardaşıyam, qardaşı,
Get dağlardan qar daşı,
Yüz ilnən ömrü artar,
Bacı görsə qardaşı.

Keklik daşa dağıldı,
Uçdu dağa dağıldı,
Vuran ele vurdú ki,
Qanım daşa dağıldı.

Mən aşiq dərd əyəni,
Gel gəzək dər-dəyəni,
Tapmadım birçə kəsi,
Düzəldə dərd əyəni.

Yazar yazanım mənim,
Söylər ozanım mənim,
Əzəldən qara yazış,
Yazı yazanım mənim.

Baba dağı aşaram,
Duman gelsə çəşaram,
Mən bir qaynar qazanam,
Odu az qoy, daşaram.

Gelin, gelin, dul gelin,
Ətəqləri pul gelin,
Qardaşımın xətrinə,
Ollam sənə qul gelin.

Neyçün getdün suya sən,
Sudan tapdın dua sən?
Qaraquşcan olmadın,
Bağlamadın yuva sən.

Arançisan, tut göndər,
Doşab göndər, tut göndər,
Özün gələ bilməsen,
Bir kirkeş tut, göndər.

Ağlamaqdan hayam yox,
Qətərim çox, mayam yox,
Yüz il sövdəgar oldum,
Birdən artıq mayam yox.

Arabam tat evində,
Məskən sal yat evində,
Oynayıb uduzmuşam,
Qalmışam mat evində.

Əzizim bağda dara,
Bağda yu, bağda dara,
Burda dərman olmadı,
Dərmançı, Bağdad ara.

Bağında var sarı gül,
Qırmızı gül, sarı gül,

Mən ayrılib gedirəm,
Sil gözünü, barı gül.

Bu günün adı nədir?
Şənbədir, adınadır,
Ana, ana dedilər
Bilmədim dadi nədir?

Mən aşiqəm yaxşı yar,
Loğman, yaram yaxşı yar,
Çox yalvardım təbibe,
Bu yaranı yaxşı yar.

Aşıq saz ilə ağlar,
Quba qaz ilə ağlar,
Bu qədər derdi olan,
Hər gün avazla ağlar.

Mən aşiq qalam qaldı,
Biçmədim, talam qaldı,
Sizdə mənim, a dağlar,
Alagöz balam qaldı.

De, bir, yaran necədi,
Qəmnən aran necədi?
Mənim yaram sağalmaz,
Sənin yaran necədi?

Qoyun yarılm ağlaşın,
Etibarım ağlaşın,
Unutmasın dərdimi,
Aram-aram ağlaşın.

Keçdim Xilə pirini,¹
Yaram eylər irini,
Bir deyil, iki deyil,
Deyim hansı birini?

1. Qobustan rayonu ərazisindədir.

Gedərəm ellerindən,
Nə gələr ellerindən,
Yaşılış sona olub,
Çıxaram göllərindən.

Dağlarda dağdağana,
Bitibdir dağdağana,
Ovçu bir maral vurub
Boyanıb dağda qana.

Dağalarla çən gelince,
Zülf üzə tən gelince,
Əzrayıla can verməm,
Üstümə sən gelince.

Dağlarda lala dərdim,
Başına belə dərdim,
Nə anam var, nə bacım,
Ağzımdan ala dərdim.

Ağlamışam başdan mən,
Kiprikdən mən, qaşdan mən,
Nə atam var, nə anam,
Yaranmışam daşdan mən.

Bu paltar xasa paltar,
Geyməyə xasa paltar,
Toya qismət olmadı,
Töküldü yasa paltar.

Tiflis yolu mirvari,
Tiflisde gördüm yarı,
Çağırram bəri baxmaz,
Ağlaram zari-zarı.

Yaylağın Savalandı,
Terlanın havalandı,

Nə derdin candan gedər,
Nə yaran sağalandı.

Men aşiq ay nedəndi,
Gerdənin aynənedi,
Bir evdə toy-nağara,
Bir evdə vay, nedəndi?

Savalanın buzu var,
Gülü var, yarpızı var,
Burda bir igid ölüb,
Nə oğlu, nə qızı var.

Aşıq sinəden geler,
Xalın sinəden geler,
Kimin derdi çox olsa,
Ahı sinəden geler.

Haray çekdim, el dedim,
Kürek dedim, bel dedim,
Balamı sel apardı,
Düşməniimdır el, dedim.

Aşıq dodaqlar üstdə,
Xalın dodaqlar üstdə,
Qəmli bülbülmən ağlar,
Gülsüz budaqlar üstdə.

Aşıq dügün dağlıdı,
Sinən dügün-dağlıdı.
El kökü yola düşdü,
Boş qalan yurd ağladı.

Aşıq bulaqlar üstdə,
Ahın bulaqlar üstdə,

1. Bundan sonrakı bayatıların sek-
kizi Aşıq Xanımdan yazıya almış.

Bir qız mənə su verdi,
Yandım bulaqlar üstdə.

Men aşiq xan sarayı,
Bürüyüb qan sarayı,
Şuşa o Şuşa deyil,
Dağılib Xan sarayı.

Aşıq bağırı qan ağlar
Cesəd ağlar, can ağlar,
Batıb İsa bulağı,
Cabbar ağlar, Xan ağlar.

Yoxdur təbi-təvanım,
Göz yaşdırı gumanım,
Bir xəber verən hani,
Hardadır Natavanım?

Mən aşiq arı canım,
Qalmayıb yarı canım,
Valehi, Zərnigarı,
Axtarır zarı canım.

Mən aşığam tərsinə,
Tərsi getsin tərsinə,
Yaxşının mezarda da,
Bexti düşüb tərsinə.

İtirdin yarı, aşiq,
Ağlama bari, aşiq,
Yaxşidan ayırıblar,
Axtarır Sarı aşiq.

Aşığam yaxşıya mən,
Yaxşı Rum, yaxşı Yemən,
Mən haqqə aşiq oldum,
Yetmədim yaxşıya mən.

Əzizim göyçəyi mən,
Qarəni, göyçəyi mən,
Ağlılı baş gərəkdir,
Neyniyəm göyçəyi mən.

Men aşiq qada düşdü,
Qan düşdü, qada düşdü,
Gül ekdim, tikən dərdim,
Gül dərmek yada düşdü.

Ay doğdu, qadir Allah,
Bu axşam nadir, Allah.
Ya yetir muradıma,
Ya da ver səbir, Allah.

Bu dağların başı qar,
Torpağı qar, daşı qar.
Bu odlanan könlümü,
Söndürməye daşı qar.

Bu cığır çeşme yolu,
Gedənlər gelir dolu.
Səhəng, qulpuñ qırılsın,
Qırıldı yərn qolu.

Əlinde terezi var,
Cibində çerezi var.
Alemnən güler, oynar,
Mənimlə qərəzi var.

Beyaz tut şeker, şerbet,
Yerin olubdur qürbət.
Yarından ayrı düşən,
Ağlar, ah çeker elbet.

Dəvelər sürü-sürü,
Mənim sevdiyim Hürü,

Öldürdüm bəs olmadı,
İndi ardımnan sürün.

Nə qulam, nə ağayam,
Həqiqət dustağıyam,
Şirvanıma qurbanlıq,
Bir ovuc torpağıyam.

Ulu yoldu Şirvanım,
Şəkər, baldı Şirvanım,
Babam ordan çıxanda,
Boyad qaldı Şirvanım.

Sığmaz şerə, dastana,
Söz yaraşır Şirvana.
Şamaxı göz yarası,
Şirvan bir candır ona.

Neçə yollar talandı,
Yanar oda qalandı.
Zalima baş əymədi,
Pislik yağıya qaldı.

Yaxşı fəhm et Şirvana,
Bəd gözlə baxma ona.
Şamaxı mərkəz olub,
Ellig Azerbaycana.

Qəlbən yoxsul olmaram,
Yağıya qul olmaram,
Şirvanında ölərem,
Yadlara qul olmaram.

Al könlümü ya sarı,
Sinib könlüm açarı.
Üz çevirib ah çekdim
Elim Boyada sarı.

Şəkərin şirin dadi,
Bal dadi, şirin dadi,
Şirvan ele şirindi,
Boyadım Şirvandadı.

El dərdi xiymə-xiymə,
Elin dəbina dəymə.
Pirsaatdan keçəndə
Başın yoxsa, baş əymə.

BAYATI-QIFILBƏNDLƏR

Mən aşiqəm dördü zər,
Sona göldə dörd üzər,
Aşıq bir şey görübüdü,
Üç üz arvad, dörd üzər.

Mən aşiq, ay usta, kar,
Xoş gəldin, ay ustakar,
Aşıq bir şey görübüdü,
Şagird lalıdı, usta kar.

Mən aşiqəm buz bağlar,
Buz bağçalar, buz bağlar,
Qızmar güneş altında,
O nadir ki, buz bağlar?

Mən aşiq ata mindi,
Geləydi atam indi,
Aşıq bir şey görübüdü,
Oğul bir ata mindi.

Bu dağda dana gördüm,
Burnunda tana gördüm,
Səksən oğul, qırx ata,
Yüz elli ana gördüm.

Mən aşiqəm buz kimi,
Atar kimi, pus kimi.
Qişda ocaqsız qaynar,
Yayda çıxar buz kimi.

Əzizim iki sine,
İki döş, iki sine,
Bir bağçada beş meyvə,
Gün düşüb ikisine.

1. Aşıq Xanmusadan yazıya almış.

OXŞAMALAR

Ay Allah,
Bu balam xandi-xandi,
Bağçada qış qovandı.
Misi qılınc bel bağı.
Vurmağa pəhləvandı.

Ay Allah,
Dam-dam damcidi,
Köynəyi narıncıdı.
Dam-dam, dam balası,
Gel-gel, atam balası.

Ay Allah,
Bu kimdi, kimdi?
Bağçada-bağda qövündü,
Xencer-bıçaq belində
Qızlara pəhləvandı.

Ay Allah,
Balam - candı, candı
Babasına həyandı,
El-obaya beyandı
Nenələrə pəhləvandı.

Sağ qız axsaq qız aq saqqız verdi.

Tüfəngi çaxmaqlayırsan - çaxmaqla,
Çaxmaqlamırsan - çaxmaqlayım.

Yetmiş yeşik yetmişmiş yemiş yemişik.

Anam silkdi, silkələdi çobanı,
Çoban silkdi, silkələdi anamı.

Tək cüt dükçə, cüt cüt dükçə, üç cüt dükçə.

O tayda vardı beş-beş boz ala, qoz qaşqa, boz tüklü, bez yüklü porsuq.

Əyşi qumu toxmaqlama,
Qum səni toxmaqlasa,
Sən qumu toxmaqlama.

Qonşudan bize beş basma tas aş gəldi.
Pişik vurdur çaladı.
Vaxsey, o beş basma tas aş!
Şaxsey, o beş basma tas aş!

Neynim, necələyim, 12 çöpü neçə götürüm.

Yeddi qara, qaşqa, təpəl, sekil, çapıl törəmiş.

Kəklik, kəpenək kölgeliyə gəlin gedək.

Tat tərəkəmə, tut tərəkəmə,
tərəkəmaləmə

Süd dələmləndirib,
Yox, dələmələndirilmeyib.

DÜZGÜLƏR

1. Xiy, xiy, Xiyanda,
Üzüyüm itib bu yanda.
Üzüyün suyun içərlər,
Xalxaladan keçərlər.
Xalxala menim olsun.
Ketan köynəyim olsun,
Kotançı getdi, gəlmədi,
Yaylığım aldı, vermədi.
Yaylığının ucu qara,
Peykamı göndərdim yara.
Xanbalanı öldürdü,
Düşmanımı güldürdü.

* * *

2. İyne, iyne, ucu düymə,
Şam ağacı, şatır keçi,
Qov ağacı, qotur keçi.
Göy quşum, göyərtçinim,
Ağ quşum, ağarcınim.
Əzmə tikan, Əmirqulu,
Vur nağara, çıx qırğıga.

3. Motal, motal, terse motal,
Yağ atar, qymaq tutar,
Hacı oğlu mustafanın,
Hər qolundan bir qan atar.
Hoppan, huppan,
Yırıl, yırılıl
Su iç, qurtul.

* * *

4. Həsen bəyin neyi var?
Çaqqır-çuqqur şeyi var.
Göy muncuqlu iti var.
Göye çıxan atı var.
Evində bir lotu var,

Ayağında potu var.

* * *

5. Nehrəm ol, ol, ol,
Yağı bol ol, ol.
Yağı bəyler aşışcan,
Ayrani göz yaştıcan.
Evime qonaq gəlibdər,
Aşım yavan qalibdər.

6. Əlimi bıçaq kəsibdir,
Dehra bıçaq kəsibdi
Yağ gətirin, yağlayaqq,
Dəsmal verin, bağlayaqq,
Dəsmal dəva boynunda,
Dəva Şirvan yolunda.
Şirvan yolu gül bağlar,
Qonça bağlar, gül bağlar,
O gülün birin üzəydim,
Saq bağıma düzəydim.
Saq bağım gülə batıb,
Qardaşım üstə yatıb,
Qardaş, hophopun olsun,
Qardaş, gül topun olsun.

* * *

7. Digiriqoz, ay digiriqoz,
Biri kəhər, biri qoz,
Mindim kəhər boynuna,
Sürdüm Şirvan yoluna,
Şirvan yolu min bazar,
İçində meymun gəzər.
Meymunun balaları,
Məni görçək ağladı,
İstədi qaçşın getsin,
Yiyəsi tutub bağladı.

* * *

8. Ələm, ələm, qarğı dələm,
Çil əppəyim, çil çöreyim,
Sarı yağım, sarımsağım,
Ağa, mənə bir zu!

* * *

9. Əkil, bəkil quş idi,
Divara qonmuş idi,
Getdim onu tutmağa,
O məni tutmuş idi,
Meydana salmış idi,
Meydanın ağacları,
Bar getirib ucları.
Çəper çəkdim, yol açdım,
Qızıl gülə dolasdım.
Bir dəstə gül dərməmiş,
Nənəsi geldi, mən qaçdım.

* * *

10. Yağış gəlir yağa-yağa,
Dolu düşür bizim bağa,
Əmim oğlu, Sultan ağa,
Dur gəl, gedək oynamağı,
Oynamağıın vaxtı gəlib,
Qızıl gülün taxtı gəlib.

* * *

11. İki xoruz, bir fərə,
Fatmanı verdik ərə.
Allah, yağış yağıydi,
Fatma inək sağayı.
Fatma buğa, mən buğa,
Gəlin gedək pambığa.
Pambığ alaq olubdur,
Qoyun dabağ olubdur.
Bu zamanın qızları,
Kəbin kəsir özləri.

12. Tülükü toyuq apardı,
Sabaha yovuq apardı.
Baxdim hine,
Çixdim cölə,
Girdim evə,
Əlimi soyuq apardı.

* * *

13. A teşti, teşti, teşti,
Vurdum, Gilani keçdi.
İki xoruz savaşdı,
Biri qana bulaşdı.
Qan getdi çaya düşdü,
Çaydan göyerçin uçdu.
Qan dedi, başım üstə,
Qəmərim, qasıım üstə.
Qəmər getdi oduna,
Qarğı batdı buduna.
Qarğı deyil, qəmişdir.
Beş barmağım gümüşdür.
Gümüşü verdim tata,
Tat mənə dan verdi.
Darını səpdim quşa,
Quş mənə qanad verdi.
Qanadlandım uçmağa,
Haqq qapısın açmağa.
Qapıcı qapı toxur,
İçində bülbülb oxur,
Məndən kiçik qardaşım,
Həqçin kələmin oxur.

* * *

14. Əcəb elədim,
Əlimin içindən gəlib,
İçinin içindən gəlib,
Xətəcə biçindən gəlib,
Sayad bulağdan gəlib,
Məşədi bağdan gəlib,

Babası yavığdan gəlib
Orucalı dağdan gəlib,
Sayalı bulağdan gəlib,
Xanalı odundan gəlib.

* * *

15. Keçələ, keçəl, dazi keçəl,
Her gece pərvazlı keçəl.
Keçib qonar kol başına,
Gah da çıxar yol başına.
Sağsağana göz eylər,
Her bir işi söz eylər.
Eylədiyin düz eylər,
Düz eylər, taraz eylər,

* * *

16. Qızım qızıl parçası,
Yere düşər parıldar.
Oğlan köpək balası,
Qapida durar mirıldar.

17. Cəhrə deyir, əyir məni,
Üstümə sal deyirməni.
Kişi deyer: şalvar hanı?
Arvad deyer: boşə məni.

* * *

18. Əyşi, mənə bir çəhrə al, bər-bər bəyirdim,
İldə kələf, ayda şoqqa, gündə bir sap əyirdim,
Əyşi vallah, bədnəzərə gelmişəm.
Get naxırı, bir dana təzdir, gətir,
Mollaya ver, bir dua yazdır, getir,
Əyşi vallah, bədnəzərə gelmişəm.

* * *

19. Şum, şumu şum içinde,
Quyruğu qan içinde.
Getdim qanın silməyə,

Qaldım biyan içinde,
Biyan olub lap uça,
Altında yatıb xoca,
Salam verdim, almadı,
Qaşqabağın salladı,
Teşbehini tullad.
Məni saya salmadı.

* * *

20. Qavalı çala-çala getdim bağ'a,
Bağdakı qızlar ilə oynamaya.
Əl atdım böyük qızın sinesinə,
Kiçik qız dad eledi nənesinə.
Nənesi bir daş atdı təpəsinə,
Qazi da çıxdı evdən lov səsine:
Güç verdi nəresinə.

* * *

21. Atıma kişmiş tökün, kişnəməsin,
İtime sümük verin, sinsiməsin.
Altıma qəlib sərin, su keçməsin,
Üstümə çadır qurun, gün düşməsin.
Qonaq eləyin halvaya,
Sonra baxım davaya.
(Saqqızım düşüb təndirə
Qorxuram arvad ödürü).

* * *

22. Ay Allah, bundan üç dənə ver,
Üç dənə vermə, beş dənə ver,
Göydə gedən quşdara ver,
Çaladakı gomuşdara ver,
Həsratın çəkmışlərə ver,
Dərdindən ölmüşlərə ver,
Çörayın bölmisdərə ver,
Tamarçı qalmışlara ver.
Qədrin bilmisdərə ver,
Ziyarətə gəlmisidərə ver,

* * *

23. Tülü, türlü tüməye,
Tülü girdi deməye.

- Tülü, hara gedirsen?
- Zümrüt qışın yeməye.
- Zümrüt qışu hardadır?
- Harda olsa burdadır.
- Başı cənnət içinde,
Ayaqları ikiidir,
Əlinde tənbəkidir.

* * *

24. O tay, bu tay bədxana,
Qolları bədbədxana.
Yazın kağız yolların,
Bakılı Məmməd xana.
Məmməd xanın qoşunu,
Aldı bulaq başını,
Bulaq suyu duruldu,
Üstə meydan quruldu.
On iki yaşar qız üstə,
Min dənə igid qırıldı.

* * *

25. Üşüdüm, ay üzüdüm.
Dağdan alma daşdım.
Almacığımı aldılar,
Mən cürüm verdilər.
Mən cürümden bezaram,
Dərin quyu qazaram.
Dərin quyu beş keçi.
Hani bunun erkəci?
Erkəc qazanda qaynar,
Küçük yanında oynar.
- Küçük sənə nə gərək?
- Alnı qaşqa at gərək.
Qaşqa atım fil-fili,
Gel oxu bizim dili,

Bizim dil urum dili,
Urumanın gələn atlar,
Ağzında yüyen çatdar.

* * *

26. Hamam, hamam içinde,
Suları cam içinde.
Davə dəlləklilik eylər,
Köhnə hamam içinde.
Öküz başın qırxdırır,
Pişik bigin tutdurur.
Boyaqçı küpün açdı,
Boyadı əməlatı.

* * *

27. Bu dərə yulğun piri,
Yandırıldı qaldı külü.
Kül yanar, dəmir qızar,
Çalada ördək üzər.
Ördəyi bağlamaga ipək gərək.
Yar ile danışmağa ürək gərək.
Yar mənə alma verib, almamışam.
Yeddi gün, yeddi gecə ağlamışam.
Atımı gen dərədə saxlamışam,
Deyəsən, yarımi haxlamışam

* * *

28. İtimi şor dərədə bağlamışam.
İtima sümük verin, sinsiməsin.
Atıma arpa verin, kişnəməsin.
Nə yaman öyrətmisən bu bülbülli,
Gecələr alıb qaçır qızıl gülü.

* * *

29. Əysi, hardan gelirsen?
- Qaqqlı qayasından.
- Atım nösün arıqdır?
- Minməyin bəlasından.

- Ayağın nösün qaradır?
- Qara çaylar keçmişəm.
- Qara çay dərindimi?
- Sel aparan görmüşəm.
- Ağzin nösün yağılıdır?
- Bildirçince yemişəm.
- Bildirçince kökdürmü?
- Qanadların görmüşəm.
- Başın niyə unludur?
- Deyirməndən gəlmışəm.
- Deyirmən suvaqdır mı?
- Çamçaxını görmüşəm.

30. Çağır-çağır, Gülpəri,
Damda çağır, Gülpəri.
Kündəni it apardı,
Bir də yoğur, Gülpəri.

* * *

31. Hekati, ay hekati,
Molla yiğar zekati,
Boyaqçı küpün açdı,
Boyadı eməlatı.
Temiz qabı murdar elər boyaqçı,
Murdar qabı temiz elər boyaqçı.

* * *

32. - Qızın biş-düşlə necədir?
- Od-alov parçasıdır.
- İş-güçnən necədir?
- Onu demə, xalası?
Cırığı ele düyünlər,
Yamaqdan artıq.
Qabın ele yalayar,
Yumaqdan artıq.

33. Baş barmaq, başala barmaq,
Uzun hacı, gül hoppacı, balaca bacı.

* * *
34. İynə, iynə, ucu düymə,
Səhər səkkiz, durna doqquz.
Durna geldi, durul çıx,
Tüstü geldi, burul çıx.
Beli, bəli, bal ağacı,
Qotur keçi, şam ağacı.
Əmmim oğlu həlle dedi,
Əmmim qızı hülle dedi.
Əmmim gəldi eşitdi,
Vuraram gülle, dedi.

* * *

35. Bağdan çıxdı mişalagöz,
Biri kehər, biri boz.
Mindim kehər boyunnuna,
Sürdüm Derbənd yoluna.
Yolda qolum yorıldı,
Arxalığım cirildi.
Yerden bir oğlaq çıxdı,
Oğlağı vurdum yərə.
Yer mənə yemlik verdi.
Yemliyi verdim tata,
Tat da mənə tat dedi,
Yüyür atına çat dedi.

* * *

36. İki bacı yan-yanı,
Gedirdilər Şirvana.
Şirvan suyu sərindir,
İki bacılar gelindir.
Gelinə bax, gelinə,
Əlin qoyub belinə.
Gelinə söz deməyin,
Geder deyar erinə.

ÇAŞDIRMALAR

1. Atamın bacısı nəvəsinin atası mənim nəyimdir?
2. Atamın qardaşı oğlunun əmisi oğlunun yoldaşa mənim nəyimdir?
3. Anamın qardaşı oğlunun bibisi nəvəsinin atası mənim nəyimdir?
4. Atam senin atanın dayısı olanda sən mənim nəyim olursan?
5. Atamın atasının mənim oğlum nəyidir?
6. Babam atamın yeznəsi olanda sən sənin nəyin oluram?
7. Bibim qızının anasının atası mənim nəyimdir?
8. Bibim qızının anasının qardaşı oğlu kimdir?
9. Bacımın erinin qayınatasının bacısı oğlu mənim nəyimdir?
10. Bacım qızının deyisinin yoldaşının atası mənim nəyimdir?
11. Baldızırmın baldızı oğlumun nənesi mənim nəyimdir?
12. Əmmim qızının əmisi oğlunun atası mənim nəyimdir?
13. Əmmim qızının atasının qardaşı gəlini mənim nəyimdir?
14. Qızımın baldızının qardaşı mənim nəyimdir?
15. Yeznəmin qayınatasının gəlininin yoldaşı mənim nəyimdir?
16. Xalam qızının qayınatasının gəlini anamın nəyi olur?
17. Xalamın eri ilə atam neçə qohumdur?
18. Xalam oğlunun atasının baldızı oğlu nəyimdir?

* * *

37. Sırrını versən arvada,
Əskik olmaz sendən qada,
Arvad deyər çarığına,
Çarığı deyər birisinə,
Xəbər çatar qaziyə,
Adın düşər yazıya.

* * *

38. Ağabalanın bıçağı,
Gümüşdəndir saçağı.
Vurun sandıq açılsın,
İncil-mərcan seçilsin.
İncil-mincıl fil-fili,
Gel oxu bizim dili.
Bizim dil urum dili,
Çox çətin urum dili.
Urumdan gələn atlar,
Ağzında yüyen çatlar.
Yeri, yeri, yetimi oğlan,
Qolundan tutum, oğlan.
Əzizlə, bəsləməni,
Qoynunda yatım, oğlan.

ÖYUNLAR

HAPPBAN-HUPPBAN

Bir neçə uşaq yiğışır bir yerə, ayaqlarını hamı bir yerə uzadır. Başçı bu ayaqlara barmağının başını toxundura-toxundura deyir:

Haapban-huupban
Yırılıb, yırtılıb
Su iç, qurtul.
Ağ quşum-ağarçınınim,
Göy quşum-göyərçininim,
Təkmə-tikan, demir qulu,
Vur nağara, çıx qıraqa.

Bu mahni kimin tuşunda bitsə, o ayağını cərgədən çəkib qoyur altına. Başçı belə təkrar-təkrar oxuyur. Kimin ayağında mahni bitsə, qoşur altına. Beləliklə, hamı ayağını yiğir altına.

Başçı yenə başlayır başqa bir mahnim ilə qollarını iç-içə tutub fırlada-fırlada oxumağa:

Qara qoyun qovurması,
Bildirçinin soyutması,
Vay belə-vay belə
Tiyanların içinde.

Hamı əllərini qoltuğunda gözlədir. Bir dəqiqədən sonra başqa birindən soruşur:

- Ay xala, huy,
- O deyir,
- Huy...
- Aşın bişib-bişməyib,
- Dəmdədi.
- Yağın eriyib, əriməyib?
- Camdadı.
- Elə isə getirin yiye.

Hamı ayaqlarını altından çıxarıb yenə bir yerə yiğir. Başlayırlar çimdir-çimdiye, guya yeyirlər. Ayağı soyuq olanı yiğisib döyərlər:

- Çimdiyim götür, çimdiyim götür. Elə oyunun ikinci sözü yenə belə başlayır:

- Ay xala, huy!..

Cavab:

- Huy...
- Toyuq o taya keçməyib?
- Keçibdi.
- Kişş elə bəri gəlsin.
- Kişş eləyi ram, getməyir.
- Tut ayaqlarını bağla, bağla eşşəyin üstünə hoş elə, bəri gəlsin. Hoş elədim getdi.
- Başçı yenə o birini çağırır:
- Ay xala, huy!
- Huy...
- Toyuq gündə nə qədər yumurtdayırı?
- Bir silə, bir sərpic.
- Bişirdin kimə verdin?
- Yarisa.
- Yarisənə nə verdi?
- Bi güllü bağça,
Bir sandıqça.
- Hamı əl-ələ tutub təkrar oxuya-oxuya oynayırlar.

ŞIRVAN REGIONUNDAN İŞLƏNMİŞ VƏ İŞLƏNƏN LƏQƏBLƏR

Ağziyirtiq Narinc
 Arvadyeriş Mıgbıl
 Armudbaş Ağalı
 Ayı Nəcəfqulu
 Ağibaşı Bike
 Anbardar Hacı
 Atbaş Nəsirxan
 Altıbaremaq Fazıl
 Ağzisulu Ələm
 Arxalıq Məşədi Bike
 Arabaçı Murtuz
 Abbas Səhhət
 Arvad Siracəddin
 Atbaz Məşədi Gəray
 Bariday Soltan
 Badımcən Şirinnisə
 Bic Minaya
 Boyaqçı Saday
 Bozqarın Yadulla
 Boz Xeyrulla
 Başayaq Mirqulu
 Bəzzəq Hacı Molla Hüseyin
 Başmaqqıç Ibad
 Balaban Məşədi Nağı
 Başmaq Məşədi Nuğay
 Balıqçı Cabbar
 Biğ Məhəmməd
 Boyaqçı Atamoğlan
 Bolşevik Şahbala
 Bəre Şüküralı
 Burun Xanqulu
 Boyunduruq İsrafil
 Bəkməz Zərxanım
 Bənnə Tacəddin
 Bozbaş Zübeydə

Bügli Nişana
 Bəlgə İskəndər
 Cippən Tahir
 Cullan İsmayıll (el şairi)
 Cin Cavad
 Cibgir Aliş
 Camış Bağır
 Cırtdoz Səlbirəvan
 Ciğal Mirbala
 Cırdan Nağdəli
 Cindir Ağadayı
 Carçı Rüstəm
 Cüce Letif
 Cengi Sona (Şamaxı, XIX
 əsr, rəqqas)

Circırama Fezail
 Cindar Molla Məcid
 Cehra Nazəndə
 Cehre Sifayı
 Curgöz Güllərə
 Corab Mirqulu
 Cömçə Fatmanisə
 Cöpçi Nabat
 Çarıq Sadıq
 Çapıq İbrahim
 Cötkə Nurməmməd
 Cömçə Salman
 Colpa Tağı
 Cığırtma Anaxanım
 Colaqlı Əziz
 Capiq Süleyman
 Cörçil Məhəmməd
 Cariqçi Ağa Cəfər
 Catmaqaş Zübeydə
 Cuxa Soltan

Çiyid Fətulla
 Colaqlı Güllibeyim
 Comaq Ağasəlim
 Cuval Şəkaralı
 Cəp Baxış
 Cakmaçı Pirverdi
 Cürük İslam (el şairi, XIX əsr)
 Çayçı Qaroğlan
 Çalbığ Abbas
 Qaçaq Seyidqulu (Qobu 'tan)
 Qaçaq Fərman (Quba)
 Qelyan Süleyman
 Qaymaq Sərifinaz
 Qazmaq Saclı
 Qaraçı Eynulla
 Qartmış Güllü
 Qara Nadir
 Qazyeriş Badam
 Qaloş Abdulla
 Qaravelli Balaklı
 Qoç Kəmaləddin
 Qiyyiq Mirhüseyin
 Qambay Nüsreddin
 Quzğun Camulla
 Quymaq Sayad
 Qızıl Süleyman
 Qoğal Cümşüd
 Qozbel Əhməd
 Quşbaz Xanmirzə
 Qarmonçalan Sənəm
 Qırmızıgöz Gulağa
 Qənnadı Ələkbər (şair XIX əsr)
 Qəssab Əliskəndər
 Qız Gövhər
 Qozbel Balaqardaş
 Qotur İmamverdi
 Qapan Məmməd
 Qarpiş Mərdan

Qəmpək Hüseyin (şair, XIX əsr)
 Qiyyıqöz Aydin
 Qalayçı Həsənağa
 Qapan Ağahüseyin
 Qəmiş Ulduz
 Dabbag İsmayıll (el şairi)
 Dovğaçı Azay (el şairi, XIX əsr)
 Dəfçalan Sona (el şairi, XIX
 əsr)
 Dolmaçı Nuru
 Dor Ələm
 Deyingən Səlmi
 Donbagöz Xeyri
 Doşab Fatme
 Daş Dursunali
 Donuzbasan Baxşı
 Dəçəl Zeynalabdin
 Donqa Ağaqardaş
 Darğa Yemişali
 Dərzi Ağa Tahir
 Dəmirçi Zeynal
 Dəllək Hasil
 Dodaq Sədrəddin
 Dollu Məşədi Mustafa Şirvani
 (el şairi, XIX əsr)
 Dəmirçi Məhəmməd Rza
 Dəyirmançı Gülehməd
 Dəryaz Muxtar
 Dəmkeş Məhəmməd (Şamaxı
 sənətkarı)
 Dərzi Məşədi Hüseynqulu (el
 şairi)
 Dartma Xanım
 Daz Şirinalı
 Dığış Tağı
 Dülger Əlyusif
 Düşük Milayim
 El adamı Şərəbəni (şair)

Es Məhəmməd
 Örkən Həmidağa
 Öküz Ağadadaş
 Örüş Tapdırq
 Ərzəbaz Musa
 Ələngə Ömrə
 Ətbəs Əliskəndər
 Əllaf Ağa (el şairi)
 Fətir Badamnisə
 Fiştırıq Məhəmməd
 Fəsali Selbinaz
 Xaş Umudığa
 Xrom Xası
 Xalqoşa Saçlı (İsmayılli, el şairi)
 Xoruz Musa
 Xurcun Nurbala
 Xurma Məsmə
 Kəkilli Xanım
 Kəmfürsət Dəmir
 Kotan Nurehməd
 Körük Mirzəxan
 Keçəl Piri (Şamaxı, el şairi)
 Koxa Əmrirxan
 Kamaz Camo
 Kəlpeysər Mürşid
 Kombinzon Babakışı
 Kəscil Süleyman
 Komsomol Qara
 Kor Aşa
 Kərpic Balarza
 Kürek Balazayid
 Kelle Məhəmməd (el şairi)
 Kirri Əfruz
 Küpəgirən Zeyvə
 Kəndirbaz Nəcəfqulu
 Kababçı Balas
 Kazbek Xankişi

Kəl Ağababa
 Kasaçı Abdul
 Kürəkçi Teymurağa
 Kosa Pirməmməd
 Gilabi Nəsrulla
 Göygöz Xeyrənsə
 Görük Cəfərqlu
 Göyəm Lazım
 Gic Camulla
 Gödək Xanımına
 Göbək Gövhər
 Gopçu Əhad
 Gombul Mürşid
 Gülen Fərman
 Gök Ali
 Göbəlek Pirməmməd
 Gor Əlabbas
 Heyrati Sadiq (xanəndə)
 Heybə Dursunala
 Heftəso Məşədi Ağaqlu
 Heyasız Çimnaz
 Heyva Məlek
 Xarrat Qulu
 Xata Əmrulla
 Xatakar İmran
 Xoruş Ağadur
 Xiyarburun Qureysi
 Xallı Kövser
 Xəlfə Əlövsət
 Xəlfə Zərnışan
 İpek Narinc
 İncinar Fərəculla
 İstilni Arif
 İtdiş Xumar
 İybilen Xanım
 Lotu Babayar
 Ləzgi Lətif
 Molokan Cəbi

Misger Ağa
 Mütərüb Nise (XIX əsr, el şairi)
 Mərsiyəxan Məşədi Selminaz (Şamaxı, el şairi, XIX əsr)
 Mir Seyfulla Rövzexan (el şairi, XIX əsr)
 Malades Əbiləsen
 Müdir Kameləddin
 Moltani Rəhim
 Maral Büyükxanım
 Şirindil Əsmər
 Şiponka Teymur
 Şabaş İbadulla
 Şullu Mahi
 Şeytan Əmrəli
 Şuluq Xandadaş
 Şümür Ağəsəf
 Şəbəde Tapdırq
 Şümel Ramazan
 Şax İmamqulu
 Şotur Səməd
 Şorgöz Rüstəm
 Şit Məmmədşah
 Nohebəz Məşədi Dadas (XIX əsr, el şairi)
 NKVD Ağaqasım
 Nalbənd Şamuli
 Nöyük Balaqardaş
 Oğru Cahangir
 Ostorojni Abdul
 Pələbığ Cəfərqlu
 Piçilti Xanım
 Pobeda Hətəm
 Papaqqı Qurban
 Peletə Məcid
 Poçtalyon Qasım
 Papaq Soltan
 Pərsəng Xandadaş

Paravoz Seyfulla
 Pişik Sarvan
 Pileme Süleyman
 Yortma Ağayusif
 Yorğa Baloğlan
 Yapınçı Siracəddin
 Yassi Səfəralı
 Yalaq Şərafəddin
 Yava Soltan
 Sallaq Tükəbzən
 Saqqız Badamnisə
 Sarılığ Zeynal
 Sarban Məşədi Mövsüm
 Sədr Xeyrulla
 Sarəng Zeynal (El şairi, xanəndə, XIX əsr)
 Segah Allahverdi (xanəndə, XIX əsr)
 Suçu Bağı (Şamaxı, el şairi)
 Sud İsrafil
 Sərrac Əhmədəli
 Solaxay Qasım
 Sinədəftər Ağagül (el şairi)
 Samovar Səttar
 Sarımsaq Nuğay
 Sarımaşiq Nənəxanım
 Spasibo Arif
 Sluşı Vahid
 Segah Soltan (Ağsu, xanəndə, XIX-XX əsr)
 Selbə Ocaqverdi
 Sicim Urfulla
 Sırıqlı Ağadövlət
 Sadırlı Gülebətin
 Topal Nağdəli
 Torçu Bayram
 Tulug Maral
 Tintin Gülü

Telegraf Əhmədəli
 Tabib Mir Sahib
 Tüfəngli Məşdi Yusif
 Tərkəmə Məleykə
 Təndir Səknənisi
 Torpaq Hüseyin
 Təkə Hacalı
 Tərəzi Xanəhməd
 Tecan Mıhlisa
 Tovarış Umut
 Tülükü Babaş
 Tayçarıq Tapdıq
 Ulduz Telili
 Umac Sərfinaz
 Uzunboğaz Haqverdi
 Uzundırız Şahverdi
 Urus Miriş
 Uzunuq Fatma
 Urru Üsədulla
 Üçbarmaq Muxtar
 Üzərrik Anaş
 Üzzi Leyli
 Ülgüt Fazıl
 Vağzalı Müşkünaz (**Şamaxı**,
XIX əsr, rəqqas)
 Vələyaq Ağaverdi
 Vazzit Talışxan
 Vələdüzna Ağareyim
 Vişka Şahalı
 Vasme Narinc
 Vasvəsi Münəvvər
 Fasonni Zərxanım
 Fıstıq Salman

Fıstıq Zərbalı
 Firıldaq Atamalı
 Fir-fir Gülzaman
 Faytonçu Məşdi Qulu (**Şamaxı, el şairi**)
 Radio Cəbrayıl
 Razyana Fəridə
 Yamaq Piri
 Yeryapalaq Talib
 Yuxucul Sərxan
 Yançaq Nənəxanım
 Yambız Şüsəxanım
 Yemişbaş Nağı
 Yekəpər Abdulla
 Yetim Paşa (**Hacıqabul, el şairi**)
 Yemlik Tükəzban
 Yosma Yaqub
 Yekebaş Canməmməd
 Yanıq Qayıb
 Yarımçıq Nəcəf
 "Zarinci" Məhəmməd (**Şamaxı, el şairi, XIX əsr**)
 Zaval Xəlgullah
 Zaval Məhəmməd
 Zorba Misırhan
 Zar Zərxanım
 Zimbala Ağacəfer
 "Zil" Alik (Ağaverdi)
 Zakonni Süleyman
 Züçü İbadulla (**el sənotkarı**)
 Zirrama Ağaşirin

XIII. TÜRKƏÇARƏLƏR

Ağızda olan yaranı sağaltmaq üçün balı şit kərə yağı ilə qarışdırır axşamdan-axşama yaranın üstünə sürtmək məsləhətdir. 2-3 gündən sonra yara tam sağalar.

Ağ ciyər xəstəliyi zamanı bal ilə limon turşusunu qarışdırır qəbul etmək yaxşı efekt verir.

Ağızdan pis qoxu gələndə bir müddət keşniş və ya tumunu ceynaməklə yox olur.

Ariqlamaqdan ötrü yağlı, şirin yeməklərdən istifadə etməmək, turs, duzlu yemək isə məsləhətdir.

Böyrək ağrıları zamanı əvvəlcə bağayarpağının suyu çıxana qədər əzmeli, sonra onu balla qarışdırmaq lazımdır. Əmələ gələn məlhəmdən gündə üç dəfə yeməkdən əvvəl bir xörək qaşığı qəbul etmək faydalıdır. Bir ərzdənən ağrılar tam kəsilər.

Böyrək ağrısı zamanı yarpızı dəmləyib içmək da faydalıdır.

Böyrək ağrıları zamanı nanəni çay kimi dəmləyib içmək faydalıdır.

Böyrək ağrıları zamanı üzərləyi yandırıb xəstəyə iylətmək, külünü alınna sürtmək yaxşı nəticə verir.

Baş ağrısı zamanı kəkklik otunun dəmlənib içilməsi çox səmərə verir.

Burundan qan açılında həmin adamın başının tükündən bir az kəsib, yandırmaq lazımdır. Alışan külü əvvəlcə xəstəyə iylədir, sonra isə həmin külü buruna-qan axan yerə sürtmək lazımdır. Bir azdan qan tamamilə kəsir.

Boramı yemək, şirəsinə içmək qara ciyər xəstəliyinin sağalmasına kömək edən en yaxşı vasitədir.

Bələgəmi olan adam novruzgülünü çay kimi dəmləyib içində faydası çox olar.

Bədəndən tər iyi gəlməməsi üçün it yemişini gül vaxtı yiğir və qurudurlar. Sonra bir qazan suya ondan bir qaşiq töküb qaynat. Həmin suda ćiməndə bədəndən bir müddət tər iyi gəlməz.

Qara ciyər ağrısı zamanı tut doşabı faydalı olur. Belə ki, doşabdan her gün ac qarına bir xörək qaşığı qəbul etmək faydalıdır.

Qızılca xəstəliyində uşaqa at və eşşək südünün verilmesi faydalıdır. Üç gün ərzində uşaqa her dəfə 2-3 xörək qaşığı süd verilsə, xəstə tez sağalar.

Qarğıdalu saçığanı dəmləyib içmək böyrək və sidik yolları

xəsteliklərinə xeyirlidir.

Qanaxma zamanı böyürükən yarpağını qaynadıb suyunu içəndə qanaxma dayanır.

Qarın ağrısı zamanı yumurtanı suda bərk bişirib, sarısını nanə qurusuna qatıb yemək ağrını tamamilə kesir.

Quyruq kəsilmiş yaranın üstüne qoyub bağlayanda yaraya infeksiya daxil olubilmir.

Qulaq ağrısı üçün yulğun xeyirlidir. Belə ki, yulğunun gülünü qurut. Sonra ondan bir ovuc 100 qram yağıda bişir. Alınan məlhəmi ağrıyınlı qulağın üstüne qoysan sağalar.

Qarında olan yel və qazların çıxmazı, azalmasında şüyünd və ya şüyünd suyu faydalıdır.

Dəmirov xəstəliyi zamanı sac qarası ilə kərə yağını qarışdırıb məlhəm düzəltmək lazımdır. Sonra həmin məlhəmi bir həftə müddətində yaranın üstüne qoyub sarımaq lazımdır.

Darıda gicimə olanda biyanın kökünü döyüb xəmirə qatmaq və çörək bişirmək lazımdır. Həmin adama yedirtmək lazımdır. Gicimə 4-5 günə kəsər.

Diş ağrısı zamanı sarıkök çeynəmək faydalıdır.

Diz ağrıları zamanı (duz olanda) həmin yerə istilədib keçə qoyulması yaxşı nəticə verir.

Diş ağrısı zamanı onun üstüne mixek qoymaq faydalıdır.

Örik qurusu (və ya qaysı) yemək ürek ağrılarına çox kömək edir.

Əsəb xəstəliyinin sagalması üçün qoz mürəbbəsi yemək çox faydalıdır.

İrinli yaraları bağayarpağı ilə sağırlılar. On yaxşısı budur ki, bağayarpağının suyu çıxana kimli əzəsen. Sonra məlhəmdən yaranın üstüne qoyub sarımaq lazımdır. 3-4 sarğıdan sonra irin sovrulub çıxır və yara saqlar.

İştahası olmayan adam qazayağını suda bişirib (pörtüb) üç gün yesə iştahası bərpə olunar.

Yüksək təzyiq olanda itburnu və ya onun kökünü dəmləyib içmək təzyiqi aşağı salır.

Yaranan yerindəki ləkeni aparmaq üçün balı qaymaq ilə qarışdırıb həmin yeri massaj etmək yaxşı nəticə verir.

Yovşanı qurudub bir çımdık bir stəkan qaynar suda dəmləyib ac qarına bir qaşiq içəndə bağırsaqda olan qurdalar töküller. (Bir həftə ərzində)

Yel xəstəliyi zamanı üzərliyin tumu faydalıdır. Belə ki, bir stəkan üzərlik tumunu işlənmiş elif yağının içine töküb qaynatmaq lazımdır. O qədər qaynamalıdır ki, cəmi bir stəkan məhlul qalsın. Sonra həmin məhlulu ağriyan yerə gündə iki dəfə (səhər, axşam) sürtmək lazımdır.

Kələm yemək və ya kələm şirəsini qəbul etmək mədə-bağırsaq üçün faydalıdır.

Kökəlmək üçün şirin və ya yağlı eməklərdən daha çox istifadə etmək məsləhətdir.

Mədə xəstəliyi zamanı səhər-səhər ac qarına təmiz bal, zeytin yağı, çaytikanı yağı qəbul etmək faydalıdır.

Mədədə yara olanda pöhre gicitikanını ovuşturub yemək yaranın sağalmasına kömək edir.

Malin (inək, dana, buğa) qara ciyərini suda pörtüb yemək qan azlığından qarsısimi alır.

Mədə ağrıları zamanı bağayarpağını çıy-çıy yesən ağrı kəsər və iştahə artar.

Mədədə, bağırsaqda olan qurdı təmizləmek üçün noxud faydalıdır. Noxudu bir neçə gün sirkədə saxlayıb, ac qarına yesən mədə-bağırsaqda olan qurdalar töküller.

Nanəni dəmləyib içmək ürək döyüntülərini nizama sala bilir.

Öskürək zamanı inək və ya keçi südü içmək çox xeyrlidir.

Soyuqdayma zamanı turşulu ərişə yemək çox faydalıdır.

Sinə ağrıları olanda və ya sinə göynəyəndə gülxəmti kökünü yerden çıxarıb tər-təmiz yuyurlar. Sonra onu xırda-xırda doğrayıb suda qaynırlar. Bu dəmləmədən alınan suyu inək südü ilə yaribərə qatıb ilq halda içirlər. Bir neçə günün içinde sinə ağrıları və öskürək tamamilə saqlar.

Soyuqdaymanın başqa bir müalicəsi belədir. Əvvəlcə soyuqdaymadən adəmin kürəyini keçi piyi (və ya abqora ilə) ovuştururlar (massaj). Sonra onu küpəleyirlər. Küpeni götürüb üstünü yaxşıca basdırırlar. Bir azdan xəstə yaxşıca tərləyir. Bu zaman ona böyürtikanın mürəbbəsi ilə çay verirlər.

Sarılıq xəstəliyi zamanı xəstəyə gündə 3 dəfə özündən xəbərsiz (çayın tərkibində) 3-5 damcı uşaq sıdiyi içirtmək yaxşı nəticə verir.

Sarılıq xəstəliyini bitlə də müalicə edirlər. Sarılıq xəstəliyinə tutulan xəstenin xörəyinin tərkibinə olmuş bit qatıb ona yedirirlər. Nəticədə xəstə saqlar.

Sətəlcəm zamanı tut bəhməzi içmək çox faydalıdır.

Təzyiqi yuxarı olanlar nar, innab, turşəng yesələr xeyirli olar.
Ürəkbulanması zamanı quşəppəyini təzə-təzə dərib yesən, keçib
geder.

Ürək ağrısı zamanı laləgülünün qurudulmuş toxumunu dəmləyib
çay kimi içdikdə ağrılardır kesər.

Çibani sağıltmaq üçün baş soğanı iki yerə böllürler. Sonra onun
bos hissəsinə yağı qoyub istidə bışırırlar. Bir qədər soyuyana yaxın
həmin soğanı yaranın üstünə qoyub sarıyırlar. Bu işi iki-üç gün tekrar-
layırlar. Nəticədə yağı soğan çibani yetişdirir və çırkı yaranan çıxarır.
İki gün sonra yara sağalır.

Cıldıqlı quyruqla döyüb siniğin, çatdağın üstünə qoyanda oranı
yunsaldır.

Şalfe diş-damağın sağalmağına və ağrısına çox xeyirliidir. Onun
yarpaqları ilə damağı massaj etmək faydalıdır. Və ya şalfeyi qaynadıb
dəmləmək və ağızı qarqara etmək diş ağrısını kəsir.



XIV. AŞIQLAR

AŞIQ DOSTU ŞIRVANI

Mənbələrdə Aşıq Dostunun XVI-XVIII əsrlərdə yaşadığı güman
edilir. Onun haqqında ilk dəfə Şemseddin Sami bəy, H.Arası,
S.Mümtaz, Ə.Cəfərzadə və başqları məlumat vermişlər. Aşıq Dostu
Şamaxıda anadan olmuş və orada da vəfat etmişdir. Bize gelib çatan
əsərlərindən bəlli olur ki, o mükəmməl mədrəsə tehsili almışdır.
Aşağıın ona qədər əseri Ə.Cəfərzadənin şəxsi arxivində saxlanılır.
Bunlar gəraylı və qoşmalardan ibarətdir.

BU YERDƏ

Sabah-sabah seyrə çıxdım,
Qaldım bu yerdə, bu yerdə.
Nazlı yara sari baxdım.
Qaldım bu yerdə, bu yerdə.

Şirvanın dağların aşdim,
Dolaylarda yolu çasdım,
Süsən-sünbüle dolaşdım,
Qaldım bu yerdə, bu yerdə.

Yal-yamağlar tamam aldı,
Yemliğinin dadi baldı,
Bülbülləri cəh-cəh caldı,
Qaldım bu yerdə, bu yerdə.

Ceyran-cüyür dəstə-dəstə,
Enib gəldi bulaq üstə,
Dostunu eylədi xəstə,
Qaldım bu yerdə, bu yerdə.

KALVA SƏNDƏ!

Bir gözələ aşiq oldum,
Kalva səndə, Kalva sənda.
Saralıban gül tək soldum,
Kalvu səndə, Kalva səndə.

Həsretindən oda yandım,
Özümü pərvana sandım,
Axırda məzhəbim dandım,
Kalva səndə, Kalva səndə.

Batdı Dostunun emeyi,
Qaldı quru söz demeyi.
Yoxdu bir arxa-köməyi,
Kalva səndə, Kalva səndə.

USTADNAMƏ!

Gəlmisən cahana, yaxşı otur, dur,
Danış şirin-şirin söz, vədəsində.
Ağıla, kamala sığın, bel bağla,
Qorù mərifatın, az vədəsində.

Tədbirli ol, qeyri-qala qarışma,
Darılib hər şeydən coşma, savaşma,
Şeytana bac verib, heddini aşma,
Yeri də gələndə döz, vədəsində!

Bir vəfəli yarı istə, könül ver,
Cəhənnəmi çeker tek matasız nər,
Vəfa meydanında fərz elə hünər,
Gözəlin narını üz, vədəsində.

1. Kalva - Şamaxı qəzasında kənddir.

2. Əhməd Cəfərzadənin şəxsi arxivindən əldə edilib

Ən gözel nemətdir bilik, qanacaq,
İmanlıya pir sayılır hər ocaq,
Ellər səni yad edib axtaracaq,
Əger qoysan halal iz, vədəsində.

Dostu, el gəzdikcə halalca dolan,
Fel verib qəlbini almasın şeytan,
Hər yerdə dost qazan ezziz, mehriban,
Eldə açıq üzlə gəz, vədəsində.

AŞIQ SALEH

Saleh Molla Dadaş Şirvani XVII-XVIII əsrde yaşayıb-yaradan aşqlardandır. O, Şamaxının Dedəgünəş kəndində anadan olub. Şamaxı şəhərində vəfat etmişdir. Aşiq haqqında Şəmsəddin Sami bəy "Qamusul-Elan" əsərində məlumat vermİŞdir. Azərbaycan alimləri H.Arasılı və Ə.Cəfərzadə Saleh haqqında fikir söyləmişlər.

Əldə etdiyimiz əsərlərində aydın olur ki, o, ərəb-fars dillərini mükemməl biliyirmiş.

ZÜLFÜN

Hər zaman ki, düşər başdan-ayağa,
Olur qəddin ilə berabər zülfün.
Əsib badi-səba dağıdır üzdən,
Edər bu aləmi müəttər zülfün.

Xalın hind əhlinin şəhriyarıdır,
Qaşın dəsti-qüdrət zülfüqarıdır,
Camalın ay iken gündən arıdır,
Sünbü'l, bənövşədən lalətər zülfün.

Çin elindən gələn əttarə bənzər,
Müşki-ənbər yüklü tüccarə bənzər,
Gənc üstündə yatan şahmara bənzər,
Gah dişlər yanağın, gah öpər zülfün.

Onunçun qorxuram sərindən teldən,
Bir dəm xali olmaq fitnedən-feldən,
Gah düşər gerdənə, gah qucar beldən,
Vurar eşq əhlini bixəbər, zülfün.

Saleh deyir, səndən etmən ictinab,
Onu sevənlərə çox olur savab,
Camalın beytullah, qaşların mehrab,
Kəbə örtüyüdür, müxtəsər zülfün.

BƏLLİDİ ADI

Bir gülüzlü nigar sərvə xoşrəftar,
Cümle xalqa bahar, bəllidi adı.
Zülfün gördüm tərrər oldum giriftar,
Keçdi məndən qərar, çeşmi-cəlladı.

Kakılı-purçindir, həbbulmetindir,
Şuxi-məhəcebindir, xub nazanənidir,
Padşahi-dindir, sahib-incidir,
Suratda Şirindir, mənəm Fərhadi.

~~Bir ləbi xəndanə, qönçə dəhanə,~~
~~Bir qaşı kemane sinəm nişanə,~~
~~Mən düşdüm hicranə, yetmişəm canə,~~
~~Bir adil sultana eylərəm dadi.~~

Bir əcəb insandır, xub növcavandır,
Hökəm Süleymandır, əzimüşşandır,
Rövzeyi-rizvandır, huri qılmandır,
Sərvə xuramandır, qaddi şımsaddı.

Salehəm həlekin, çəkin əməyin,
Hüsünsən məleyin, zibl fələyin,
Bir gümüş bileyin, qönçə çıçeyin,
Bir tərlən tüləyin mənəm səyyadı.

AŞIQ BABAŞ (XVIII əsrin sonu - XIX əsr)

Aşıq Babaş Məsim oğlu XVIII əsrin sonunda Şirvan mahalının Kolanı obasında anadan olmuş, XIX əsrin 50-60-ci illərində vəfat etmişdir. Əlde olunan şerlərində savadlı bir şəxs olduğu aydınlaşdır. Mərhum A.Cəfərzadənin arxivində aşığıq bir neçə şerli hifz olunur.

Sənətin sirlərini oğlu Mürsələdə öyrətməşdir. Babaş Şamaxıda vəfat etmişdir. Aşığın uzaq qohumlarından 5-6 şerini əldə etmişik.

NECƏ OLDU?

Mat qaldım dünyanın həngəməsinə,
Adı bəlli neçə insan necoldu?
Aqillə, nadana qiymət qoymadı,
Neçə-neçə sahib-zaman necoldu?

Adəmdən xatəmə zənd et, fəhm elə,
Necə canlar qovuşubdur xak ilə,
Neçə min nəbiler düşsədə dile,
Qərib-qərib, pünhan-pünhan necoldu?

Kim kam aldı bu dünyaya galəni,
Halları var ağlamalı, gülmeli,
Məhəmməd Mustafa, o, Həzəret Əli,
İmam əvladları can-can necoldu?

“Əhsabi-kəhfisi” də eylədi bəhsİ,
Harda bəndə düşdü Nuhun gəmisi?
Hətəmi, Yusifi, Lutu, Yunisi,
Udan üzü dönmüş, dövrən necoldu?

Gedən gedir, gələn olur, bərqərar,
Babaş düşündükca ürəyi ağlar,
Hələ bundan sonra qiyamət qopar,
Duymayanlar, ya da duyan necoldu?

DÜŞMÜŞƏM

Sevda yolu nə tilsimli olurmuş,
Odlu canım, bir gör hara düşmüsəm?
Məhəbbətə düçər olduğum gündən,
Məcnun kimi ahu-zara düşmüsəm.

Aşiq olub məclislərə varalı,
Çox mətləb görmüsəm ağılı-qaralı,
Bir səyyadəm ovum məndən aralı,
Onun üçün bu dağlara düşmüsəm.

Bu sevdanın acısı da şirindi,
Məşəqqətli, təlatümlü, dərindi,
Babaş deyir: son söz ərənlərində,
Demərəm ki, bəxti qara düşmüsəm.

MƏNİ

Ey yaradan, fədə olum yolunda,
Yaratmışan, yetir o yara məni.
Alma əllərimdən ixtiyarımı,
Həsrət qoyma əziz dildərə məni.

Eşqinə düşməli Məcnun kimi yəm,
Kələşin itirmiş cunun kimi yəm,
Selablardan axan Ceyhun kimi yəm,
Atma axarımından kənara məni.

Aşiq Oruc doğruyam peymanında
Hax vergisi tüğyan edir canımda,
Yarımın sevdası gəzir qanımda,
Bağışla Heydəri-Kərrara məni.

AŞIQ İBRAHİM 1840-1920

Aşiq İbrahim Hacı Gülü oğlu 1840-ci ilde Şamaxı qəzasının, Ənğexaran kəndində anadan olmuşdur. O, sənətin sırrını həmyerlişı Aşiq İslam Bayram oğlundan (1808-XIX əsrin sonu) öyrənmişdir. Şirvan aşiq sənətinin inkişafında xüsusi xidmətləri olmuşdur. Bir çox havacatlar bəstələsə də onlardan bəzə ancaq biri - "İbrahim peşrevi" gelib çatmışdır. O, 1920-ci ilde vəfat etmişdir.¹

İNAN

Yaxşı nəzər yetir, Şirvan elinə,
Bura yetişdirir cəvahir, inan.
Pirsət boyunca çıx Baba dağa,
Burada tütyədir hər bir yer, inan.

Qonaq olsan dərk edərsən hörmətin,
Səmimi ülfəti, saf məhəbbətin.
Müşküldür duz-çörəyin qiyməti,
Ork edib deginən, "süfrə ser", inan.

Bu yerlərin torpağı da, daşı da,
Bərəkətdir, daşdırıqça, daşı da.
Burda çörəklidir bəyde, naşı da,
İbrahiməm, gel gözünlə, gör inan.

GƏLMİŞƏM

"Nəzər haxdır", -doğru deyib atalar,
Nurulu yay idim, göze gəlmışəm.
Vurğunuyam bu müqəddəs sənətin,
Ülfət qılıb, saza, sözə gəlmışəm.

Uca zirvələrdə mən də var idim,
Fəlek vurdı qətrə-qətrə əridim,

1. Aşiq İbrahimin anadan olduğu ve vəfat etdiyi il bəzi kitablarda 1826-1914-cü qeyd olunur. Qohumları bu tarixin doğru olduğunu təsdiq edirlər.

Öz mülkümdə bir istəkli yar idim,
Dağlardan enmişəm, düzə gelmişəm.

İbrahiməm, getməz könlüm qubarı,
Vədəsiz itirdim, vəfali yarı,
Bir də görə bilsem, o vəfadarı,
Sanaram dünyaya təzə gelmişəm.

QARA HACI YUSİF OĞLU (1852-1932)

Təxminən, 1852-ci ildə Şamaxı qəzasının Gəmüstü kəndində anadan olub. Heç bir təhsil almayıb. El arasında badahətən şer de-məsi ilə məşhur olub. Onun həm də gözəl səsi varmış. Onun hazırlıqlığı haqqında indinin özündə də maraqlı əhvalatlar söylənir. Bir əhvalat belə olub:

— Bir nəfər həmin kənddə gəlir. Qonanq obaya çatanda Qaranı soraylayır. Qonaq deyir ki, sizin Qara adlı şairiniz var. Əyər, o, buradırsa çağırtdırın bir az səhbət edək. Görün, o, mənə cavab verə bilər-mi? Bu zaman Qaranın oğlu Əlbala da burada imiş. Bir nəfər deyir ki, sən allah, Qaradan danışma, oğlu burdadır, gedib xəber verər. Gəlib, səni də, məni də sözələ biyabır edər. Qonaq Əlbalanın Qaranın oğlu olduğunu bildikdən sonra deyir:

— Oğlum, get atana de ki, bir qonaq gəlib belə dedi:
Əzizinəm iki sine,
İki döş, iki sine
Bir ağacda beş meyvə.
Gün düşüb, ikisine.

və bunun cavabını desin. Əlbala gedib atasına həmin bağlamani deyir. Kara oğlu Əlbalaya deyir ki, qonağa de ki, atam dedi, o beş vaxt namazdı. İkisi günə qılınır, üçü isə gün görmür. Üstəlik də bir bənd bağlama deyir:

Xoş gəlmisən qonaq kişi,
Bilirsənmi üçnən-beş?
Qoynumuz bir quzu doğub,
Anası erkək, atası dişi.

Əlibala gəlib qonağa sözün cavabını və üstəlik atasının söylədiyi qifilbəndi deyir. Qonaq qalır məhəttəl, qifilbəndi aça bilmir ki, bilmir...

Qaranın yaradıcılığında dinin və din nümayəndələrinin təbliğinə həsr etdiyi şerləri çox olmuşdur. El şairinin şerlərinin bir qismini aşıqların və onun qohumlarının yaddasından əldə etmişik.

O, 1932-ci ilin yanvar ayında vəfat etmişdir.

XƏBƏR AL, DEYİM (12 imam adına)

Qoçaqlarım, qoç iyidə meydandır,
Müxənnət serindən tökülen qandır.
Birinci imamın Şahi-Merdandır,
İkinci imamı xəbər al deyim.

Səhər yelləridi üstümdə əsək,
Nəkir-Məkuriylərdi yolumu kəsən,
İkinci i mamim-imamı Həsən,
Üçüncü imamı xəbər al, deyim.

Oxudum "Quranı" açıldı zehnim,
Fələyin elindən dağıldı beynim,
Üçüncü imamım İmam-Hüseyn,
Dördüncü imamı xəbər al, deyim.

Bahar olcaq dağlar geyər abidin,
Din içində qiymətlidir hamı-din,
Dördüncü imamım, Zeynal-Abidin,
Beşinci imamı xəbər al, deyim.

Yığdıq bu dünyanın malın budadiq,
Heç olmadı canımıza bir sadıq,
Beşinci imamım Cəfəri-Sadiq,
Altıncı imamı xəbər al, deyim.

Məclisə girəndə otur, dur, ağır,
Əger dara düşsən mövləni çağır,
Altıncı imamım Məhəmməd Bağır,
Yedinci imamı xəbər al, deyim.

Oruc, namaz bize lazımdır, lazım,
Cəfani çekerəm, dördinə dözüm,
Yeddinci imamım Museyi-Kazım,
Səkkizinci imamı xəbər al, deyim.

Tutginan orucu qalmasın qəza,
Dal mənşərdə sənə verərlər cəza,
Səkkizinci imamım İmami-Rza,
Doqquzuncu imamı xəbər, al deyim.

Aliban qılıncı ayırdı dağı,
Onun məskənidir cənnətin bağı,
Doqquzuncu imamım Məhəmməd Tağı,
Onuncu imamı, xəbər al, deyim.

Başımın üstünü alıbdır yağı,
Əriyib qalmayıb, ürəyim yağı,
Onuncu imamım Əni-Ənnağı,
On birinci imamı xəbər al, deyim.

Tökülsə üstümə qoşunla ləşgər,
Çağırram pırımı deryadan keçər,
On birinci imamı, İmamı-Ələşgər,
On ikinci imamı xəbər al, deyim.

Payız olçaq bağlar geyər hey duman,
Məkirlər könlündən heç getməz duman,
On ikinci imamım Sahib-Əzzaman,
Qeyri vacibaydan xəbər al, deyim.

AŞIQ ŞİXMİRHÜSEYN (XIX əsr - 1918)

Aşıq Hüseyin (Şixmirhüseyin) təxminən, XIX əsrin II yarısında Şamaxı qəzasının Ağdərə kəndində anadan olub. O, gənc yaşlarından aşiqlıq sənətinə yiyələnə bilmişdir. Deyilənlərə görə, o, Xaçmaz ətrafindakı kəndlərdən birində varlı ailədən olan Turac adlı bir qızı

sevmiş, lakin o, istəyinə qovuşa bilməmişdir. Aşıq Şixmirhüseyin təkcə Şirvan deyil, Quba, Dağıstan mahallalarında da məşhur olmuşdur. Aşığın "Hüseyin və Turac" adlı dastanından bəzi qoşmaları əldə edə bilmişik. Aşıq Şixmirhüseyin 1918-ci ildə Bakıda ermənilər tərəfindən qətlə yetirilmişdir.

MÜHƏMMƏD

Çağırram ürekdən "lam" bir, "cim" iki,
Şövgilə gələndə adı Mühəmməd.
Salavatlar gül camala, ya Rəsul,
Din islamın ilk ustası, Mühəmməd,

Sıdqını bağladı şahlar-şahına,
Ona görə yetdi öz muradına,
Səcdə qıldı o, otuz cüz "Qurana",
Seçmədi doğmadan yadi Mühəmməd.

Dayaq durdu o zəlilə, möhtaca,
"Ref-ref" ilə qanad açdı "Meracə",
Hünərile yetdi o taxtı-taca",
Hümbətinə yol aradı, Mühəmməd.

Aşıq Mirhüseynəm qəlbini atası,
Ürəyi qubarlı, gözləri yaşı,
Çox cəfa çəksəm də mən başı daşı,
Yetdi mənə, var imdadı, Mühəmməd.

DEDİ MƏNƏ

Baba torpağıma göz tikən həris,
Öz doğma zatını dan dedi mənə.
Çalışdı yox etsin elligimizi,
Haqqını soruşma, yan dedi mənə.

Ağlar getdi neçə aşığın gözü,
İtirib, axtaran olmadı bizi,

İtib, batdı neçə ustalar sözü,
Zorluyam, gücümü, an dedi mənə.

İmansız məmurlar hey gəldi, getdi,
Her işi tərsinə bədəfərman etdi,
Ermənini üstümüze kişkirtdi,
Tökərəm başına qan, dedi mənə.

Dilli ozanların kesdi dilini,
Həsret qoydu mizrabına telini,
Aşıq Mirhüseynin tutdu elini,
Nə din, nə yaz, nə də qan dedi mənə.

AŞIQ DAŞDƏMİR (1868-1928)

Aşıq Daşdəmir Bayram oğlu 1869-ci ildə Şamaxı qəzasının Əngəxaran kəndində anadan olmuşdur. O, Şamaxıda mollaxanada təhsil almış, cavan yaşlarından saza-söze bağlanmışdır. Bir müddət Mahmud-ağa Əhmədəga oğlunun məclisində yaxından iştirak etmişdir. Bilalla tanışlığı onun bu ulu sənətə olan məhəbbət və isteyini daha da artırır.

Deyilənə görə, Aşıq Daşdəmir dastanlarımızın gözəl bilicisi olduğunu kimi, Şirvan aşıqlarının saz havalarının da gözəl ifaçısı imiş. Aşıq Daşdəmir yaradıcı-ifacı aşiq olmuşdur. Onun lirik şerləri ilə yanaşı "Daşdəmir və Əsmer xanım" adlı dastanın olduğunu söyləyirlər. Biz hemin dastandan cəmi bir neçə yarpaq əldə edə bilməmişik. Ümumiyyətlə, indiye kimi aşığın on beş şerini toplamışq.

Aşıq Daşdəmir 1928-ci ildə Əngəxaran kəndində vəfat etmişdir.

GEDƏRƏM

Hər kəs əsiridir doğma yerinin,
Yad el cənnet ola, dad verməz şirin,
Qırıb zəncirini daş qəfəslərin.
Bir quş olub, mən Vətənə gedərəm.

Nadan məclisində tutmaz qərarım,
Kamillər içinde artar yüksərəm,

Berkdə, boşda qibləgahdır dostlarım,
Üzüm tutub, ərk çatana gedərəm.

Daşdəmirem sazım eldən üzülse,
Qan ağlaram, durnam səfdən üzülse,
Yarın əli, əllərimdən üzülse,
Gün doğandan, günbatana gedərəm.

GETDİ

Bu əmanət ömrün nə vəfəsi var,
Bir də görərsən ki, var idi, getdi.
Sıdqi mi bağladım xali-payına,
Həmdəmim, munisim yar idi, getdi.

Dedim, bəlkə yatan bəxtim oyandı,
Taləh bir vaxt dəmanında dayandı.
Canım ateşlərə şam kimi yandı,
Əridi, vədəsiz qar idi, getdi.

Gözüm nə Rumdadı, nə Yəməndədi,
Sanardım ki, ərşdə, gürşdə məndədi.
Sənət dolu hər serişə məndədi,
Bağımda meyvələr bar idi, getdi.

Daşdəmirem, daş yadaşım var idi,
Mərd dostlarım, məsləkdəşim var idi,
Şirvanımda uca başım var idi,
Beş arşın ağ idi, sar idi, getdi.

AŞIQ ZƏKƏRİYYƏ (1880-1942)

Zəkriyyə Hacı oğlu Süleymanov 1880-ci ildə Göyçay qəzasının I Alkasova kəndində anadan olmuşdur. Gözel səsə, elcə də zurna, balaban və saz çalmaq məharətinə malik olan Zəkriyyə dövrünün ustad aşıqlarından-Qəraməryəmli Aşıq Hüseynin şagirdi olmuşdur. O, uzun

iller toylda çıkış edib, el içinde büyük şöhret qazanmışdır. Aşığın on bir şerini toplamışq. Aşıq Zəkriyyənin çoxlu qoşma, gərəyli, təcnis, müxəmməs və gözəlləmələri, habelə "Əsmər" adlı nağıl-dastanı vardır. Lakin bu əsərlər hełə işq üzü görməmişdir.

Aşıq Zəkriyyə 1938-ci ildə keçirilmiş aşıqlar qurultayının iştirakçısı olmuşdur. O, 1942-ci ildə doğma kəndində vəfat etmişdir.

SEÇMİŞƏM

Süsən, sünbül, lalə, nərgiz içinde,
Beyənmişəm gözəl yarı, seçmişəm.
Bəxtimə tuş galib eqli, kamalı,
Layiq olan vəfadarı seçmişəm.

Dərsimi almışam əziz "Quran"dan,
Pirimlə çıxmışım hər imtahandan,
Ozan olub məclislərə varandan,
Namusu, qeyrəti, arı seçmişəm.

Göz açıban bu dünyaya gəleli,
Nəbim Məhəmməddir, pənahım Əli,
Allahu Əkberdir sözüm əzeli,
Dada yetən xilaskarı seçmişəm.

Çoxdur Şirvanımda yaranan, yازان,
Yetişib elimdə çox şair, ozan,
Neçə-neçə ustadlardan dərs alan,
Sinə dolu qoləndarı seçmişəm.

Məclislərdə İbrahimini görəsən,
Daşdəmirin meydanına giresən.
Miskin Baba kalamını dərəsən,
Heç çəkməzsən ahi-zarı, seçmişəm.

Bilal "Koroğlu"dan deyə doyunca,
Saz elində dönür Misri qılıncı,
Dadı unudulmaz illər boyunca,
Bu nişanda ustadları, seçmişəm.

Zəkeriyyə sığınmışam xudaya,
Əzəldən bələdəm sırrı-dünyaya,
Qayılem ağamın verdiyi paya,
Nə dövləti, nə də vari seçmişəm.

BİLMƏZ

Şəriət, teriqət bir imtahandır,
Günahkarlar onu heç verə bilməz.
Haqqın işi ümmanlardan dərindir,
Saleh olmayanlar heç gira bilməz.

İstər dövlətli ol, yada ki, kasıb,
Qıl namazı, tut orucu münasib,
Hax günah, savaba tərezi asıb,
Qul, ağaya şübhə gətirə bilməz.

Kamil yolcu gərək yolu fəth edə,
Yaradan yar ola, mürivət edə,
Hər kim savab ilə yolu qət edə,
Giriftarı düzə, itirə bilməz.

Zəkeriyyə haqa üməd bağlayıb,
Üzün tutub dərigaha, ağlayıb,
Onu yaradani şerdən saxlayıb,
Qeyri qüvvə dərman, nə çare bilməz.

AŞIQ MÜRSƏL

Mürsəl Baba oğlu XIX-XX əsrə Sirvanın Dağ Kolanlı elatında anadan olmuş, Şamaxıda vəfat etmişdir. Ulu sənətin sırlarını atasından-Aşıq Baba'dan öyrənmiş, sonra Aşıq Səmədin şagirdi olmuş, Aşıq İbrahim, Aşıq Baba və b. ilə dostluq etmişdir. Onun qoşma və gərəyləri vaxtılıq aşıqlar tərefindən məclislərdə oxunmuşdur. Şerlərinin bir qismini əldə etmişik.

GÜNDƏN

Ustadan dərs alıb dolub, bışmışəm,
Söz mülkündə uca zirvə aşmışam,
Bezi məclislərdən uzaq düşmüşəm,
Hörmətliə izzət azalan gündən.

Oyun imiş kökdən feleyin işi,
Əskik olmur bir an onun teşvişi,
Çənə çəkir hərdən çərxin gərdisi,
Həqiqətin gücü pozulan gündən.

Mürsələm oxuyub kamala doldum,
Gül olub açıldım, vədəsiz soldum,
Yusif kimi mülki-didərgin oldum,
Bəxtimə bu günler yazılın gündən.

BİLDİM

Saz qurşayıb məclislərə varandan,
Sözün qüdrətini deyəndə bildim.
Əsdi başım üstən səmum yelləri,
Ömür pəncərəmi döyəndə bildim.

Yaşadım, yaratdım, tuti dil ilə,
Hemrəy oldum ulus ilə, el ilə,
Heyatın mənasın duydum yol ilə,
Başım daşdan-daşa dəyəndə bildim.

Cavanlıq, qocalıq yarışıdır bir-bir,
Dəmə tənəzülçün çəkirmiş tedbir,
Tərəqqimə alı ehtiyac əsir,
Fəlek qamatını əyəndə bildim.

Kolanı Mürsələm kamalımlı duru,
Bir vaxt oldum el-obanın məşhuru,
O vaxt ki, azaldı çeşminin nuru,
Düşürəm ələcəsiz kəməndə bildim.

AŞIQ HÜMBƏT (1894-1959)

1894-cü ildə Şamaxı qəzasının Nabur kəndində andan olub. O, aşılıqlı sənətinin sirlərinə tam bələd bir sənətkar olmuşdur. Aşığın əldə etdiyimiz şerlərindən onun saza-sözə dərindən bağlılığı bir daha yəqinleşir. O, həmyerililəri Aşıq Canəli, Naburlu Badamla deyişmiş, Aşıq Şamil, Aşıq Abbasla dost olmuşdur. Aşıq Hümbət 1959-cu ildə vefat etmişdir.

ILLƏR

İllərin ardınca baxıram bu gün,
Görürəm evimi yixibdir illər.
Laylasılı, ağışılı oxşayıb,
Siyrlılıb, aradan çıxıbdır illər.

Elə vurulmuşam mən bu peşəmə,
O günler ömürdən gedirmiş demə,
Aldadıb, aldadıb fəqət, dösümə,
Qocalıq nişanın taxıbdır illər.

Bəzən də bəxtimə bəd düşüb zərlər,
Hitlerin gözüne çəkilsin millər,
Qəfildən itirdim neçə şiri-nər,
Köksümü yandırıb yaxıbdır illər.

Bənd olandan Zərputa tək sənəmə,
Hümbət, ünüm car olubdur aləmə,
Gah məlhəm tək yayılıbdır sinəmə,
Gah da ildirim tək çaxıbdır illər.

EYLƏYİM

Əzel gündən saza-sözə vuruldum,
Dedim; könülləri qoy şad eyləyim.
Neçə şagirdlərə bələdçi oldum,
Çalışdım əl tutum, imadad eyləyim.

Özgenin qisməti deyil gərəyim,
Alın yazılısile gedir işlərim,
Bəsimdir halalca duzum, çörəyim,
Peşəm yox, kimesə irad eyləyim.

Varım oldu doğru mətləb, şirin dil,
Açı söz heç yerdə münasib deyil.
Məclisler keçirdim düzü elli il,
Olmadı bir kəs ki, inad eyləyim.

Qeyrətlə dolandım mən ellərimi,
Ana, bacı bildim gözellərimi.
Sazımı, sözümüz, əməllərimi,
Dedim ki, xalqıma isnad eyləyim.

Şamille, Şakırla yoldaş olmuşam,
Əli dədə ilə məclis qurmuşam.
Dərslərimi Daşdəmirdən almışam,
Qoy bu gün dostları bir yad eyləyim.

Əff et bu qəm dumanından mən keçim,
Hümbətəm, arayıb yarımi seçim.
Saqi, doldur camı, bade ver, içim,
Pərişan könlümü, abad eyləyim.

AŞIQ ŞAMIL (1902-1985)

Aşıq Şamil 1900-cu ilde Şamaxı qəzasının Tağlabiyən kəndində anadan olmuşdur. O, musiqi sənətinin sırlarını dayısından-Şamaxılı Mahmud ağa məclisinin istedadlı xanəndəsi Mirzə Məmməd Həsənin şagirdi Soltan Hüseynovdan öyrənmişdir. Xanəndə Soltan Aşıq Bilalla dost olmuşdur. Odur ki, Soltan öz bacısı oğlu Şamili Aşıq Bilala tanış edir... Və həmin gündən Şamil Aşıq Bilala şeyirdilik edir... Ən nəhayət, bir neçə il sonra Aşıq Bilalın xeyir-duası ilə Şamil müstəqil aşiq kimi məclislərə ayaq açıır... sonralar isə ustad balabançı Əli Kərimovla birlikdə təkçə Şirvanda deyil, Dağıstan, Quba, Muğanda məh-

şur olur... Aşıq Şamilla üç dəfə görüşümüz zamanı ondan Şirvan aşiq sənətinə aid çox məsələlər əldə etmişik. Ustad sənətkar 1985-ci ildə vefat etmişdir.

VAR

Huşuma hakimdir Göycə elləri,
Ürəyim dolusu mərhəmətim var.
O el yetişdirib pir Əlesgəri,
Kamil ustadlara məhəbbətim var.

Davudlar yeridir sanki sərasər,
Gənce, Tovuz, Qazax, Şəki, Kəlbəcər,
Əndəlib dilli dir orda hər bəşər,
Mənim o torpağa çox hörmətim var.

Hüseyni, Mirzəni görübdür gözüm,
Şəmşir qüdrətinə çatmayır sözüm.
Molla Cümə xəzinədir, əzizim,
Onlardan doyunca qənimətim var.

Saz tutanda Əmrərah yetişər dada,
Söz deyəndə Nəcəf tez düşür yada,
Sarı Aşıq, Valeh Abdalgüləbda,
Şamiləm oxuyam pay, qismətim var.

USTADNAMƏ

Hər naşı nabələd “çömçəsin” alıb,
Geniş ümmanlara baş vura bilməz.
Gölməçələr qatrə-qatrə toplanar,
Qoşular dəryaya heç dura bilməz.

Ustad görüb “sərfi-nəhvi” seçeneklər,
Haqqın dərgahından bade içənlər,
Saz götürüb imtahandan keçənlər,
Yeter dada, onu avara bilməz.

Anlamalı gerekdir, "fərzi", "sünneti",
Hansı kitabda var "Quran" qüdreti?
Kimdə vərsa Məhəmmədin hikməti,
Onunla yüz loğman bacara bilməz.

Bir dəfə yaranır, gedir də hamı,
Ürekdən Allaha bağlı inamı,
Qiblən olsa peyğəmbərin kalamı,
Ağlı, huşu şeytan apara bilməz.

Aşıq olmaz hər dələduz, sərsəri,
Başda ola gərək eşqin əsəri,
Qoymayan yar üçün can ile seri,
Ferhad olub dağı qopara bilməz.

Dədə Şamil, yol-ərkəni düz anla,
Aç, elm oxu çərxin işin tez anla.
Qurğunu, qur təqdir yazan mizanla,
Bacarmayan çıxar kənara bilməz.

AŞIQ ABBAS (1902-1966)

Abbas Ağabala oğlu 1902-ci ildə Şirvan mahalının Cəyirli obasında anadan olmuşdur. Aşığın doğduğu Cəyirli kəndi neçə-neçə ustad sənətkarlar yetirmişdir. Aşıq Fərman, Aşıq Fərəc, vaxtilə Şirvanın ustad sənətkarları olmuşlar. Abbas bele bir torpaqda böyümüşdür. Saza-sözə meylili onu qüdrəti el sənətkarı Aşıq Mirzə Bilalın yanına getirmiştir. Aşıq Bilaldan Şirvan aşiq sənətinin bütün incəliklərini öyrənən Abbas 4-5 ildən sonra meclislərə sərbəst ayaq açır. Aşıq Bilal 37-ci ilin qurbanı oldu. Şirvan aşiq sənəti demək olar ki, sahibsiz qaldı. Aşıq Abbas üzərinə düşdüyü çətinliyi hiss etədi. Neçə-neçə şagirdlər topladı. Bu sənətin incəliklərini, ustادından öyrəndiyi saz havacatları, Şirvan aşıqlarının dastan repertuarını onlara öyrətdi. Aşıq Barat, Aşıq Məmmədağa, Aşıq Xanmusa, Aşıq Şərbət, Aşıq Xanış kimi istedadlar Aşıq Abbas bulağından su içmişlər.

Aşıq Abbas yaradıcı aşiq olmuşdur. Onun şerləri toplanıb, çap

edilmişdir.¹ O, 1966-ci ildə vəfat etmişdir.

MƏNİM

Neçə insanlarla dostluq eylədim,
Olmadı üzümə gülənim mənim.
Bir övlad üzünə həsrət kəsildim,
Hanı göz yaşımi silənim mənim!?

Deyim kim olardı mənim həvəsde,
Vaxt vardi deyərdim "Qədim şikəstə",
İndi artıb dərdim olmuşam xəstə,
Olmadı qədrimi bilənim mənim.

Çox sınaq könüllər abad eylədim,
Neçə şeyirdərə ustad eylədim,
Derde düşdüm, dadi-bidəd eylədim,
Olmadı dərd-sərim bələnim mənim.

Mən Abbasam, Ceyirlidi məkanım,
Quzeyli yaylaqlar ola dərmanım,
Əyer xəstələnse, qəddar düşmənim,
İstəmərəm olsun ölenim mənim!

YOX

Köçür bala-bala ömür karvanım,
Yollar uzaq, dost-tanışdan gelən yox.
Zəmanədən razi qalan görmədim,
Qəhr əlindən ağlayan çox, gülən yox.

Dosta gec baxana yağı deyərlər,
Elde sonsuzlara ağı deyərlər.
Dünya ki, var ona bağı deyərlər,
Nasaq verən olar, dərdi bölən yox.

1. S.Qəniyev. Mən Abbasam Ceyirlidi məkanım, Bakı. 2002.

Bu sənet taxtında hökmüran Abbas,
İndi günün keçib alış-yan, Abbas.
Yar vəfəsiz, hanı deyən, can Abbas?
Yaxın durub göz yaşımı silən yox.

QOCALMIŞAM

Meclislər içində cövlən edərdim,
Düşüb saçlarıma dən qocalmışam.
Yatdı "Qaraçuxam", vəfəsiz çıxdı,
Birçə gün olmadım şən, qocalmışam.

Heyrət etdim bir gün baxıb güzgüye,
Güvenmədəm fəlek quran düzgüye,
Dedim yarım qismət olar özgəye,
Dünya cavan qalıb, mən qocalmışam.

Düşmənim qalmasın həsrət yarıma,
Öləndə də qor tökülər goruma.
Nisgilli könlümün dağ vüqarına,
Tökülüb səmədan çən qocalmışam.

Neçə şagirdlərim gəzir elləri,
Tuti kimi ötür şirin dilleri,
Dedim; Abbas, unut qəmi, kədəri,
Olub şah dağına tən, qocalmışam.

MƏNDƏDİ

"Əlif", "lam" oxuyub dərsim almışam,
Xəstə Qasım elmi tamam məndədi.
Hər bir sirrə bələd, ilman dilli saz,
Sinəmdən düşməsin çallam, məndədi.

Axtarıram Ali xanı, Pərini,
Məclisdə görmürəm Tahir, Zöhrəni,
Tapsam Novruz, Valeh, Kərəm dərdini,
Deyərdim, logmanım-ilham, məndədi.

Var-dövlət puç şeydir, axırı yoxdur,
Xoş o kəsə nəfsi yox, gözüşə toxdur,
Qanan gəlsin halal süfrəm açıxdır,
Ilqar, iman, haqqı-salam məndədi.

Taleh mənə qiymasa da bir övlad,
Qismətə qaniyəm, etmədəm fəryad.
Neçə "bala quşa" vermişəm qanad,
Şagirdlərim-dogma balam, məndədi.

Abbas, mən qurbanam haqqı-əsasa,
İmamlar yolunda, batmışam yasa,
Vurulmuşam Qurbaniyə, Abbası,
Onlar yaratdığı kəlam məndədi.

USTADNAMƏ

Cox sınaqdan keçirtdim bu dünyani,
Vallah-billah, boş, bekara dünyadı.
Nə "Əlini"ni tanır, nə də "Vəlini",
Elliyin yandıran nara dünyadı.

Üzə gülər, tələ qurar hər tində,
Aman verməz, daim durar qəsdində,
Zahirde "yağlayar", cəllad batındə,
Hər an dönen o şahmara dünyadı.

Güvənmə özünə, sən aldanarsan,
Bir gün yorğun düşüb, yolda qalarsan,
Başına çarə qıl nə qədər varsan,
Dünyaki var qeyri çarə dünyadı.

Halva-halva deyə ovudar səni,
Bir para şöhrətdə oynadar səni,
Nuhun tufanı tək dağıdar səni,
Həvəs edən tari-mara dünyadı.

Deyirman tek o, boşalıb, dolubdur,
Canlar üydübüdür, ne də doyubdur.
Milyon yol talanıb, viran olubdur,
Yenə qalxan o dübarə dünyadı.

Abbas hər metləbi düz qanıram mən,
Az məni, mədh elə, aldanmaram mən.
Onun vəfasına inanmaram mən,
Gidi, namerd, hem avara dünyadı.

AŞIQ ŞƏRBƏT (1909-1980)

Aşiq Şərbət Alməmməd oğlu Səfərov 1909-cu ildə Şamaxının Çarhan kəndində anadan olmuşdur. O, Quba pedoqoji məktəbini bitirmiştir. Respublikamızın bir çox rayonlarında müəllimlik etmişdir. Saza, aşiq sənətinə rəğbəti isə uşaqlıqdan idı. Odur ki, aşiq sənətini öyrənməyi qarşısına məqsəd qoyur. O, Cəyirli Abbasdan aşiq sənətinin sirlərinə aid çox şeylər öyrənmişdir. Aşiq Abbasın xeyir-duasından sonra el məclislerinə ayaq açmış, öz səsi, öz ustalığı ilə ad-sandan sonra qazanmışdır. Şərbət ADU-nun filologiya fakultəsini da bitirmiştir.

Aşığın şerləri öz orijinallığı, mövzusunun müxtəlifliyi ilə də diqqəti cəlb edir. O, illerlə el məclislerinin bəzəyi olmuşdur. Aşiq 1980-ci ildə Şamaxı şəhərində vəfat etmişdir.

MƏNİMDİR

Dağlar qoynundakı tar benövşələr,
Sonalar naz edən göllər mənimdir.
Marallı, cüyürlü qalın meşələr,
Şəlaləli dağlar, sellər mənimdir.

Qönçə gullər üstə qonar bülbüller,
Dağ döşünə seyrə çıxar gözəllər,
Könlük açan xoş səfali bu yerlər,
Bu toylu, busatlı ellər mənimdir.

Çarhanlı Şerbətəm, Şirvan elində,
SİNƏM kabab oldu, eşqin əlində,
Məni derdə salan gözel gəlindən,
Şikayet eyleyən tellər mənimdir.

CƏRƏK

Özün çox öyməsin gözəl olanlar,
Gözelde nişanlar yerbəyer gərək.
Mərifəti olsun diller əzbəri,
Məclislərdə yerini bilən gərək,

Yerişiyələ heyran edə hər kəsi,
Çatma qaşı ola, mərmər sinəsi,
Lalə tək qızara yanaq girdəsi,
Piyalə gözəleri hal bilən gərək.

Ağ buxağa qara xalı yaraşa,
Gərdəninə qara tellər sarmaşa,
Baxsan gul camala gözələr qamaşa,
Kiprikləri ox tək qan tökən gərək.

Bəxtəverdir belə yarı olan kəs,
Baxıb gül camala eyləsin həvəs,
Belə tamaşaşa Şərbət deməz bəs,
Sevən sevgisinə mehriban gərək.

AŞIQ AĞALAR (1913-1979)

Ustad Mirzə Billalı yadigarlarından biri, ustadın yerişini, duruşunu, zəngulələrini özündə yaşıdan, 1943-cü ildən sərbəst aşılıq edən Ağalar 1913-cü ildə Şamaxı qəzasının Qışəd obasında anadan olmuşdur. Uşaq yaşılarından, atasının yanında toy məclislerinin iştirakçısı olmuş, ulu sənətin sirlərini atasından öyrənmişdir. İlk dəfə utana-utana olsa da, atasının razılığı ilə el məclislerində zülmüze etmiş, sonralar bu zülmümlər püxtələşmiş və şəqraq zəngulərlə əvəz olunmuşdur.

Ürkələr kövrəldən, həmin zəngulələr qırx ilə qədər tekce Şirvanın deyil, Gürcüstan, Dağıstan, Muğan, Mil, Qarabağ məclislerinin bəzəyi olmuşdur. Aşıq Ağalar Azerbaycan aşığılarının III-IV qurultaylarında iştirak etmişdir. Aşıq Ağalar 1979-cu ildə vəfat etmişdir.

VƏTƏN

Mən vətənin qurbanıym hər zaman,
Çünki mənim yaradanım, Vətənimdir.
Namusum, qüdrətim, səhərətim, şənim,
İnsafım, vicdanım, qanım Vətənimdir.

İlham allam hər açılan səhərdən,
Sevib yazış yaratdığım eserden,
Minnatim yox mənim abi-kövsərdən,
Hər gün açan gülüstənim Vətəndir.

Vətəndir məsləkim, Vətəndir anam,
Vətənsiz demərəm mən-də insanam,
İstərəm başına durub dolanam,
Ürəyim, diləyim, canım Vətəndir.

Aşıq Ağalaram, məhəbbət qanan,
Bir sönməz eşq ilə alışب-yanan,
Soruşalar, kimdir o gözəl canan,
Deyərəm ki, o canan da Vətəndir.

MƏNİM

Görən neyləmişdim çərxi-feleyə,
Gəlmədi axırıım, ezelim mənim.
Bir kəsin bağına daş atmamışam,
Anadan pak olub əməlim mənim.

Bilmədim ki, nə belədi qul oldum,
Bir vaxt boynu büük, hey mələl oldum,
Təki-tənha qəm içinde boğuldum,
Kef zalimin oldu, boz zülüm mənim.

Elm müqəddəsdir, elm uludur,
Baba yurdum övliyaya doludur,
Tutduğum yol ustadların yoludur,
Eşitsin həm doğmam, həm yadım mənim.

Yeddi arxam ile ucadır adım,
Xəlilli nəslidir əslim, soyadım,
Atam Bilal olub mənim ustadım,
Ağalar, qoy bilsin hər elim mənim.

AŞIQ BƏYLƏR

1914-1991

Aşıq Beylər Qədirov 1914-cü ildə Salyan rayonunun Çuxanlı kəndində doğulmuşdur. Aşıq Beylər 1990-ci il 20 aprelə bize göndərdiyi məktubda yazar: "Aşıq sənətinə uşaqlıqdan vurulmuşam... Odur ki, ilk dəfə ürəyimdəki bu sırrı Şirvan aşiq məktəbində öz desti-xətti olmuş, "neça-neça nadanları" ustad eləyen Aşıq Abbasə açdım... Aşıq kimi yetişmeyimdə onun zəhməti qədərsiz olmuşdur... Sonralar məlhəmlili Aşıq Şakir və Aşıq Maqsuddan da çox şeylər öyrəndim..."¹ O, Azerbaycan aşığılarının III qurultayının nümayəndəsi olmuşdur.

Aşıq Beylər 1938-ci iləndə məclislerinin bəzəyi olmuşdur. Aşıq Beylər iki dəfə aşığılar qurultayının numayəndəsi olmuşdur. O, 1991-ci ildə vəfat etmişdir.

BU YERDƏ

Kür qırağı Seyrəngahdır ezelən,
Vaqif deyən gözəllər var bu yerdə.
Dəyişə zəmanə, gəlib ruzigar,
Kür-Araz da coşub, daşar bu yerdə.

Dəyişib libasın, daha bu eller,
Zər-ziba qurşanıb qızlar, gəlinlər,
Geyinib tül, xara, şifon, gülməxmər,
Görənlərin ağılı çəşar bu yerdə.

1. Aşıq Beylərin məktubu arxivimizdədir.

Yaşılbaş sonalar göldə üzərlə,
Vəcde gelib dörd tərəfi gezərlər,
Bəzənib nazilə səfi düzərlər,
Nəğmə deyib qaqqıldışar, bu yerdə.

Tamaşa istəsən, tamaşa burda,
Qurşanib pərilər qumaşa burda,
Çox ömür istəsən, gəl yaşa burda,
Aşıq Beylər mahni qoşar bu yerdə.

VAR MƏNİM

Doğru yola, düz ilqara, aşiqəm,
Bu xususda təbiətim var mənim,
Mərdlerin yolunda baş sadağıdır.
Namərdərən nə minnətim var mənim.

Qarış-qarış dolanmışam elli, rı,
Çəməndən dərmisəm incə gülləri,
Yoxdur əvəz edən bizim yerləri,
Vətənimə məhəbbətim var mənim.

Caylar çağlaması ümmanılar dolmaz,
Bədəsildə Vətən sevgisi olmaz,
Xalqını sevmeyən qəti ucalmaz,
Nanəcibə çox nifrətim var mənim.

Dost-dost ola, yar da dürüst yar ola,
“Hə” deyəndə məqamında var ola,
Hər biri ürkəndən xəbərdir ola,
Dosta, yara, sədaqətim var mənim.

Məisətdə hər metləbe bələdəm,
Şərlə aram yoxdur, olsa da dədəm,
Yaxşıya yaxşıyam, yamanə bədəm,
Düşmənə sərt əlamətin var, mənim.

Bir eldə yer yoxsa elmə, həm dinə,
Orda mərifətdən gözləmə binə,
Həqiqət güzgütek aydındır mənə,
Elmə, dinə bol hörmətim var, mənim.

Bu həyatın hər üzünü görmüşəm,
Bəzən çiçək, bəzən tikan dərmisəm,
Heyatımı nəcib işə vermişəm,
Dastan dolu söz söhbətim var mənim.

Bəylər deyər, əslim, köküm bəllidir,
Anam Səlyan, atam Şirvan ellidir,
Sinəmdəki sazım sükən dillidir,
Gur maclisim, şən həyatım var mənim.

AŞIQ ƏHMƏD

Əhməd Ədil oğlu Rüstəmov 1920-ci ildə Kürdəmir rayonunun Carlı kəndində anadan olub. İbtidai məktəbdə oxuduğu illərdən saza-söza maraq göstəren Əhməd üçüncü sınıfda oxuyarkən, şer yazmağa başlayır. Atası uşağının aşiq sənetinə meylini görüb, həmkəndliləri saz çalmağı bacaran Əli kişinən yanında sağdır qoyur. Şirvan aşiq mühitinin qayda-qanunlarını dərinlənən məməmsəyən Əhməd Böyük Vətən müharibəsində iştirak edir. 1942-ci ildə yaralanın aşiq arxa cabhaya qayıdır ve ömrünü aşiq sənetinə bağlayır. Aşıq Əhməd yaradıcı aşiqdır. Onun dörd kitabı işıq üzü görmüşdür. İyirmiye yaxın dastan bağlamışdır. Azərbaycan aşçılarının III-IV qurultayının nümayəndəsi olmuşdur. XIX əsrde Aşıq Ələsgərin yazdığı “Yeddiidir” rədifi qılıbəndini tam şəkildə aça bilmək aşiq Əhmədə nəsib olmuşdur.

YAŞADAR

Vaxtsız eçəl gəlsə bir gün,
Məni bu elliər yaşadır.
Hüsününü vəsf eylediyim,
Türfə gözellər, yaşadır.

Yar seviler, yaxın ağlar,
Titreşer turağlı bağlar,
Geddiyim cüyülü dağlar,
Ceyranlı çöller yaşıdır.

Öter keçər, illər, aylar,
Məni səsler, məni haylar,
İllahım tek coşan çaylar,
Sonları göller yaşıdır.

Sübə açanda yeller ilə,
Lale, qərnfillər ilə,
Vəcəb gəlib, güllər ilə,
Şeyda bülbüllər yaşıdır.

Gözel sevdim gözlerilə,
Məclis qurdum özlerilə.
Əhmədi öz sözlerilə,
Nəğməli diller yaşıdır.

NƏ GÖRÜNMƏZ OLDUN (Aşıq Şakirə)

Gecə-gündüz qan ağlaram,
Şakir, nə görünməz oldun?
Nə sən lalsan, nə mən karam,
Nə danışmaz, dinməz oldun?

Əziz dostum, dincə məni,
Könlümə saldin, şivəni,
Kim daş edib, atdı səni,
Bir də geri dönəməz oldun?

Əhməd sizlər göydə, yerde,
Kaş üzünü görem, bir də,
Bir şam kimi üreklerde,
İllər boyu sönməz oldun?

YAR SƏN

Yanıram eşqində pervanelər tək,
Çəkmisən sinəmə bu dağı, yar sən.

Əzizinəm bu da yar,
Kəs doğra, tök, buda, yar.
Səni mən tək sevənə,
Bil ki, azdır bu da, yar.
Məni Mecnundan da betər eyləyib,
Əger dolandırsan bu dağı, yar, sən.

Sevirəm ruyin də mən yaraşığı,
Hicrində qəhr etmə mən yar aşağı.

Aşıq deyir oda sən,
Saldın məni oda sən.
Ya öldür, ya rəhm elə,
Ay yar, bu mən, o da sən.
Eşqin zəvvvariym mən yar aşağı,
Məlahət nəxminən budağı yar, sən.

Yanında saz olsa yar, aram, ey yar,
Yarın hər işinə yararam, ey yar.

Teki mənə yar de sən,
Yarın olum, yar desən
Mənim nazlı Şirinim,
Çal külüngü, yar desən.
Əhmədəm Ferhad tek yararam, ey yar,
Əger əmr eyləsən, bu dağı yar, sən.

AŞIQ ŞAKİR (1922-1979)

Hacıyev Şakir Şahverdi oğlu 1922-ci ilde Şamaxı qəzasının Xəlli kəndində anadan olmuşdur. Atası Şakirin bənzərsiz səsini, aşiq sənətinə həvəsini görüb sevinir. Aşıq sənətinə xüsusi rəğbəti olan Şahverdi kişi oğlu yeddinci sınıfı bitirəndən sonra onu, dostu Göycəyli aşiq Mürsəlin yanına aparır. Aşıq Mürsəl sənətin sırlarını gənc Şakirə öy-

rədir. Büyök Vətən müharibəsi Şakirin arzusunu yarımcıq qoyur. Belə ki, həm ustadı Aşıq Mürsel, həm də Şakir cəbhəyə yollanır. Aşıq Şakir müharibədən gec qayıdır-1946-ci ilde. Ele həmin ildən də sənətə başlayır. Bənzərsiz səsi ilə el-obanın sevimlisinə çevrilən Aşıq Şakir tez bir zamanda, demək olar ki, bütün Azərbaycanda tanınır, sevilir. Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş Aşıq Şakir dövlət tədbirlərində də yaxından iştirak edir. Aşıq Şakir elə bir səsə malik idi ki, nə xirdaliqlarına xirdalıq, nə də zəngulelərinə zəngula çatardı. O, Azərbaycan müğamlarını da öz dəstü-xətti ilə ifa ederdı.

Şirvan aşiq mühitinin istedadlı sənətkarı Aşıq Şakir Qərb zonası aşılalarının oxuduqları havacatları da çox ustalıqla ifa edə biliirdi. Aşıq Şakir 1979-cu ildə Kürdəmir şəhərində vəfat etmişdir.

Bu il aşığın anadan olmasının 80 illiyi təntənəli şəraitdə qeyd edildi.¹

OĞLUMA

Atalıq borcumu ēta eyləyim,
Qoy el kari görməsin, bala.
Ədəb al, elm oxu, həyat qapında,
Tənezzül hökmünü sürməsin, bala.

Üze yaldaq-olub, dalda danışma,
Riyakarlıq edib həddini aşma,
Zehnini itirib, ağlını çasma,
Dərk et məramını hər kəsin, bala.

Günəşdə bir sıfət olmasa, gərək,
Aləmə nur saçılıb verərmi, bezək?
İkiüzlü olub, xalça, xalı tek,
El ayaq altına sərməsin, bala.

Aşıq Şakir deyir, inan ki, heç vaxt,
Ata istəməz ki, pis olsun övlad,
Kamil sənətkar ol, pirkar iş yarat,
Xəcıl olub çekme cərməsin, bala.

QAYITMAZ

Sürüb karvanını getdi cavallıq,
Yüz çağırsan, yönü bəri qayıtmaz.
İllər ötüsdükcə özür gödəlir,
Ötüb keçən günlər geri qayıtmaz.

Cavallıq vaxtimda əsib coşardım,
Şirin xəyallarla qucaqlaşardım,
Bir məlek eşqilə nəğmə qoşardım,
O günlərin yüzde biri qayıtmaz.

Şakir, özür dağlarına çən düşüb,
Nərgiz uzaqlaşib, lale gen düşüb,
Görür artıq saçlarımı den düşüb,
Etibarsız nazlı pəri qayıtmaz.

ŞİRİNDİR

Eşqin sevdasına düşən kəslərə,
Dünyada hər şeyden yarı şirindir.
Bağlar qəhərini çəken bağbana,
Bağın yetirdiyi barı şirindir.

Kəklik daşlıq sevər, sonalar gölü,
Tavus çəmənliyi, ahular çölü.
Bəxtiyar xalqıma öz doğma eli,
Xalqımızın düz ilqarı şirindir.

Şakir ilham alır, eldən, obadan,
Bu bəxtiyar ağ günleri yaradan,
Xalqımızın zəhmətilə açılan,
Yurdumuzun növbəhari şirindir.

1. S.Qəniyev. Adım Aşıq Şakir mahalim Şirvan, Bakı, 2002.

AŞIQ PƏNAH (1926-1979)

Aşiq Pənah (Əlipenah) Pənahov 1926-cı ildə Salyanda anadan olmuşdur. Gənc yaşılarından aşiq sənətinə rəğbet bəsləmiş, toylarda aşıqların söylədikləri nağıllara, dastanlara qulaq asmaqdan yorulmazdı... Və odur ki, Pənahda ulu sənətə olan bu istək, məhəbbət onu ömürlük aşiq sənətinə bağlamışdır.

O, 1948-ci ildən aşılıq etməyə başlamış, el-oba məclislerinin isteklisine çevrilmişdir... O, bütün Azərbaycan, eləcə də Orta Asiya respublikalarında məşhur olmuşdur. Bu sahədə qazandığı uğurlarını isə saymaqla qurtarmaq olmaz. Ustad sənətkar Azərbaycan aşıqlarının III qurultayının nümayəndəsi olmuşdur. Şirvan aşiq sənətinin istedadlı nümayəndəsi Aşiq Pənah Pənahov 1979-cu ildə vəfat etmişdir.

MƏNƏM

Eşqimizin sorağında,
Xoş xəyala dolan mənəm.
Bu dünyanın sevincini,
Satan sənsən, alan mənəm.

Sən ömürlük səadətsən,
Başdan-başa məlahətsən,
Bir sözündən küsüb getsən,
Dərd əlindən qalan mənəm.

Pənah qurban tellərinə,
Şirin-şirin dillərinə,
Ürəyimi saz yerinə,
Qaldırın sən, qalan mənəm.

SAZIMI ÇALASIYAM MƏN

Sazıma vurğunam, son nəfəsimdə,
Sazımı qaldırıb çalasıyam mən.
Çıxısnı meydaniına özündən deyən,
Neğməmlə qalalar alasıyam mən.

Atam fehlə olub, özümsə aşiq,
Hər sözüm məclisə verib yarasıq,
Kimle ki, ürəkdən dostuq, sirdaşıq,
Onunçun ürəkdən yanasiyam mən

Pənaham, istərəm hər ürək gülsün,
Dünya sinəsindən dərd qəmi silsin.
Yerimi öyrənmək istəyən, bilsin,
Bu qoca Muğanın balasıya, mən.

BAXIŞLAR

Dilsiz dindi, sözsüz güldü, danışdı,
Məhəbbətin sorağıdır baxışlar.
Gah könlümə nur çıleyir anbaan,
Gah da yaman can ağridır, baxışlar.

İndi bilmışəm mən, nə imiş alağöz olmaz,
Elə baldı ürəyime düdü göz,
Hünərin var, duruş gətir, dayan döz,
Sinələrə ob yağıdır baxışlar.

Aşiq Pənah, gileylənmə belə sən,
Giley-güzər iş aşırmaz biləsən,
Mızrabını toxundurub telə sən,
Söylə, eşqin bulağıdır baxışlar.

UZAQ OL

Hər yetənə ürəyini açma sən,
"Can-can" deyən fitnə-feldən uzaq ol!
Hər xəbisi bir dost bilib, qucma sən,
Xoş qılıqdan, bəd əməldən uzaq ol!

Şirin dillə öz yerini xoş eylər,
Fürsət düşsə səni qara daş eylər,

Söz saxlamaz, hər sırrını faş eylər,
Bəla şeydir, ayri dildən uzaq ol!

Hər afətə "yar-yar" demə amandır,
Cəfəsi da, səfəsi da yalandır,
Çətri olmaz, ətri olmaz tikandır,
Yaxın durma, elə "guldən" uzaq ol!

Pənah deyər məhəbbətə könül ver,
Düz ilqara, sədaqətə könül ver,
Cəsaretə, həqiqətə könül ver,
Ağ yalandan, qara yerden uzaq ol!

AŞIQ XANMUSA

Aşıq Xanmusa Musaxan oğlu Musayev 1928-ci ildə Şamaxı qəzasının Şamlı kəndində terəkəmə ailəsində anadan olmuşdur. Atası Musaxan, əmisi Cənnətəli aşiq sənətkarı bələd, xalq dastanlarının gözəl biliciləri idilər. Onların qış gecələrində söylədikləri nağıllar balaca Xanmusanın usaq qəlbini ovsunlamışdır...

Xanmusa aşiq sənətinin sırlarını isə həmkəndlisi Aşıq Xanbaladan öyrənir. Sonra isə Şirvanın tanınmış sənətkarı Aşıq Abbas Söhbətovun yanında şagirdlik edir.

1950-ci ildən serbest aşılıqlı edən Xanmusa tez bir zamanda rayonda məşhurlaşır. Balabançalan Əli Kərimov, İzzətəli Zülficarov, Ağasəf Seyidov kimi sənətkarlarla təkcə Şirvan məclislerini deyil, Dağıstan, Quba, Muğan, Qarabağ məclislerinin bəzəyi olur. Onun şerlərinin sayı beş yüzə yaxındır. Ustad bir neçə dastanın da müəllifidir. Ötən il aşiq illərlə həsrətində olduğu arzusuna çatır. Ömrünün ixtiyarlığında illəşlər kitabının çap olunması onun çiynindən ağır yükün birini götürür.

"Hacı, ürəymidə arzularım çıxdır. Bunların içində ikisi-əsərlərinin çap olunması və doğma Şamlı kəndinin yox olması, ən ağır dərdim idi. Çox şükür olsun ki, Allah-tealaya, şerlər kitabım çap olundu. Kaş bu dünyaya elvidə deyənə kimi şamlılar da döneydilər dədə-baba yurdalarına".

Arzunuz çin olsun, ustad!

VAR

Yerin, göyün bir sahibi,
Min bir dərdi, azarı var.
Milyon-milyon həkim, olğuman,
Sənətkarı, yazılı var.

Bir gün toydu, bir gün yasdı,
Kimi varlı, kimsi acı,
Hər kasənin neçə dostu,
Neçə mərdiməzəri var.

Ömür keçir hay-harayda,
Gəlib gedir gün da, ay da,
Bu dünyanan özü boyda,
Alqı-satçı bazarı var.

Son ümidi bircə kəsdi,
O da gözə görünməzdi,
Vətən sözü müqəddəsdi,
Orda ana məzarı var.

Hər sözümü salın yaya,
Ehtiqaq qıl bir Xudaya,
Toxunmayın Xanmusaya,
Onda haqqın nəzəri var.

BURDAN ŞAMLI KEÇDİ... YURDU QALDI...

Gözlərim önündə canlanır daim,
Neçə payız fəqli, neçə qış fəqli.
Aparır çıxarıır Şamlı yurduna,
Dolana-dolana məni bu yollar.

Gəzdikcə bu yurdı mən qarış-qarış,
Dəymədi gözümə bir dost, bir tanış,
El köçüb, daş üstə, daş da qalmamış,
Görən nə söyləyir bu daş məzarlar?!

Hanı bu vətənin başbilenleri?
Coşgun igidləri, şux gözelləri,
Doğmasın itirib nə vaxtdan bəri,
Torpaq da yiyəsiz yetimlik duyar.

Daldım öz-özümə xeyli xəyala,
Tutuldum nə qəder, sorgu-suala,
Hanı Molla Əziz, Aşıq Xanbala,
Biri mömin idi, biri sənətkar.

Kolam¹, Poladlı², Şamlı bir zaman,
Burda qonşu idi, əziz, mehriban,
Can deyib, bir-birinə eşidərdi, can,
Necə möhkəm idi, dostluq, etibar.

Gördüm Gümüşdüdən³ çıxır bir qarı,
Gəlir Daşburundan⁴ Şamlıya sarı,
Onun oxuduğu bayatıları,
Dayanıb dirlədim, qeyri-ixtiyar.

Mən aşığam yurd ağlar,
Dayan dağlar, dur dağlar,
Köçüb yurdun yiyesi,
Torpaq küsüb, yurd ağlar.

İtirdim dəvəm hanı?
Kirgidim, həvəm hanis?
Burda qoyub getdiyim,
Nəticəm, nəvəm hanı?

Mən aşiq girdəsinə,
Ağ bulaq, girdə sinə,
Qoy baxım Şamlı taydan
Kolamı Girdəsinə.

Yabanı dağım mənim,
Daşdandı tağım mənim.

Yurddan yurda köçmüşəm
Gəlməz sorağım mənim.

Mən aşiq o bahani,
Ucuz sat, o bahani.
Burda toylu, busatlı,
El hanı, oba hanı?..

Dedim, yaxınlaşım bir qədər barı,
Dinleyim bu kövrək bayatıları,
Gördüm xəyal imiş o qoca qarı,
Gözüm yol çəkirmiş, gözüm intzar.

Yaxşılard çəkərlər elin qeyrətin,
Yamanlar unudar şanın, şöhrətin,
Xanmusa bitmesin sözün, söhbətin,
De gəlsin, nə qədər canında can var!

20.11.1991

ŞIRVAN GÖZƏLİ

Gözəllərin içində,
Hamidan birincisən,
Ürekərə nur saçan,
Nadir şəffaf incisən.
Eyləyərsən yolundan,
Hər qocanı, gənci sən,
Qoy səni vəsf eyləyim,
Əyər məndən incisən,
Ollam sərsəm, ya dəli,
Yaşa, Şirvan gözəli.

Arzum budur ağ sinən,
Qoy görməsin dağ sinən.
Yanağından rəng alar,
Al-qırmızı ağ sənin,
Açılıbdı sinəndə,
Yeddi cənnət bağ sənin.

1, 2, 3, 4 - Şamlı kəndinin yaxınlığında kənd və yer adları.

Sənin baxışlarından,
Eşqim, ruhim təzəli,
Yaşa Şirvan gözəli,

Baxışından məhəbbət,
Yeriində gözüm var.
Eşq əhliyəm, sinəmdə,
Deyilməmiş sözüm var.
Xanmusayam, ay gözəl,
Məndə dərda dözüm var.
Öz cəmənim, öz gülüm,
Öz alovum, gözüm var.
Mənim də yarım vardı,
Bir gözəllər, gözəli,
Yaşa seni, min, yaşa,
Yaşa Şirvan gözəli.

AŞIQ MƏMMƏDAĞA (1933-1977)

Məmmədağa Ağaxan oğlu Babayev 1933-cü ildə Şirvan aşiq mühi, xanəndəlik sənətinə neçə-neçə istedadlar bəxş etmiş Cəyirli kəndində anadan olmuşdur...

O, Respublika Aşıqlar Birliyinin üzvü olmuşdur. Aşığın şerləri vaxtilə müxtəlisf qəzet, toplu və kitablarda çap olunmuşdur. Ustad sənətkar M.Babayev yaradıcılığının çiçəkləndiyi bir vaxtda-1977-ci ildə 44 yaşında vəfat etmişdir. Aşıq Məmmədağanın ilk şerlər kitabı ötən il-2002-ci ildə işıq üzü gördü.

MƏN

Mən də ceyirlidə oldum anadan,
Dərsimi almışam-ustad Abbasdan.
Anam Nazxanımdır, atam Ağaxan,
Qədim Qobustanın balasıyam, mən.

Dinleyib Feyzini, Cənnətalını,
Kürdəmirli Əhməd, Dədə Əlini,

Çağirdim Allahi, böyük Xudanı,
Dedim, gec-tez aşiq olasıyam, mən.

Sinəmdə döyüñür eşqi Şirvanın,
Qoynunda bəsləndim mən Şamaxının,
Bəstəkarı oldum, dağın, aranın,
O, sehrlı Buğurt qalasıyam, mən.

Oxu Məmmədağa, oxu, çal, oxu,
Qonmasın gözüümə dumanlı yuxu,
Hələ qabaqdadır arzunun çoxu,
O, pak arzulara çatasiyam mən.

ELLƏRDƏ-ELLƏRDƏ

Naşı-nadan yarımcıqlar,
Bəzer ellərdə-ellərdə.
Sənətinə vurgun olan,
Süzər ellərdə-ellərdə.

Kamil aşiq işin bilər,
Eldə ad alar, yüksələr,
Cəmənidən tər çiçəklər,
Üzər ellərdə-ellərdə.

Arxamı söykədim dağa,
Can olsun ele sadığa,
Saz-sözüylə Məmmədağa,
Gəzər ellərdə-ellərdə.

AŞIQ ƏLİAĞA

Qasimov Əliağa Əbil oğlu 1934-cü ildə Şamaxı rayonunun Tağılı kəndində anadan olub. Tava kənd yeddiilik məktəbi bitirirdən sonra Şamaxı Kənd Təsərrüfatı Texnikumunda oxumuşdur. Saza, sözə mərağı uşaqlıqdan olmuşdur.

Şamaxıda Aşıq Məzahirlə tanışlıq, mədəniyyət evinə gedib gəl-

məsi, onu həmişəlik bu sənətə bağlayır. Düzdürü şerləri ilə məlahətli səsi birləşəndə bir aləm olurdu. Aşıq sənətinin sırlarını daha sonralar Aşıq Şamil, Aşıq Abbasdan öyrənmişdi. Ustadların məsləhəti ilə o, 1955-ci ildən el məclislerinə sərbest ayaq açır. 35 ildən artıq bu ulu sənəti təbliğ edir, yaşadır. Şerleri mətbuatda vaxtaşırı çap olunur.

GƏLSİN

Saz tutub, söz deyən, yaradan, aşiq,
Şairlər mekəni Şirvana gəlsin.
Sazda, sözdə görsün hansımız başıq,
Qorxub çekimmesin mərdana gəlsin.

Daldada sanmasın özünü mahir,
Sərraf bazarına töksün cəvəahir,
Cavab versin suallara birbəbir,
Əyər hüneri var meydana gəlsin.

Əliağa kimi xəyala dalsın,
Gözəl vətənidən güc, ilham alsın,
Təmiz adla, düz ilqarla ucalınsın,
Qiymət versin, yaxşı-yamana gəlsin.

ŞAKİR

(Aşıq Şakir Hacıyevə ithaf edirəm)

Sənin təki ustad, sənin tek aşiq,
Doğarmı bir daha hər ana, Şakir.
İlahi vermişdi sən yarasıq,
Zinət idin Azərbaycana, Şakir.

Gəzib dolanardin dağda, aranda,
Xalqı mat qoyardin məclis quranda,
“Zəmbuxarə” ülə xallar vuranda,
Ləzzət verərdin hər insana, Şakir.

Xalq səni axtarıb, gəzərdi el-el,
Sənət aləmində sən idin məşəl,

Gəldi vaxtsız ölüm, amansız ecəl,
Ağır itki verdi Şirvana, Şakir.

Səni ağuşuna alanda mezar,
Sanki susub bülbül, solubdu bahar,
Özün kimi ustad, kamil sənətkar,
Yetirməz bir daha zəmanə, Şakir.

Sən fəxriyidin Vətənimin, elimin,
Məclislərde əzbəriyidin dilimin,
Aşıq Əliağanı vaxtsız ölümün,
Sanki saldı çıskın, dumana, Şakir.

AŞIQ SƏRBƏT

Aşıq Şərbət Cənnətəli oğlu Fətiyev 1935-ci ildə Şamaxının səfahımuşmuşlarda birində-Talışnırı kəndində anadan olmuşdur. Uşaq yaşlarından atasının-ustad sənətkar Cənnətəlinin çaldığı “Şikəstə”lərin ruhu ilə nəfəs almış, böyümüdü. Saz səsi ilə doğma yaylaq havası onun üreyində həmişəlik iz sala bilmüşdir. Sonralar həmin xatirələrdən şerlər, nəgmələr, saz havaları boylanmışdır.

Şərbət ilk ustad “silləsinidə” atasinan almışdır. Aşıq Şərbətin Respublikamızın hər güşəsində pərəstişkarları vardır. O, aşıqlar qurulmayıyan nümayəndəsi olmuşdur. Şirvan aşiq mühitinə bələd ustad sənətkardandır. Aşıqin ilk şerlər kitabı işqi üzü görmüşdür.

MƏNİM

Cənnətə çevrilib doğma diyaram,
Təbiət olubdur loğmanın mənim.
Sevinc nəgmələri tutub hər yanı,
Qalmayıb zərrəcə hicranım mənim.

Dostum, bu yerləri gal qoşa gəzək,
Burda çiçək açıb, hər daş, hər kəsək,
Əməkla ömrümə vurulub, bəzək,
Zəhmətsiz olmasına bir anım mənim.

Geniş üzümlükler bizimdir belə,
Onunla şöhrətim yayılıb, elə,
"Mərəndi", "Təbrizi", "Mədrəsə" mizlə,
Tanınub dünyada Şirvanım mənim.

Eşidib yaxınım-uzağım gelir,
Hər eldən-obadan qonağım gelir,
Qardaş ölkələrdən sorağım gelir,
Aləmə bəllidir ünvanım mənim.

Mızrabı tele vur, teldən ayrılma,
Çəməndən ayrılma, çöldən ayrılma,
Şərbət, elçin yaşa, eldən ayrılma,
Elsiz nə şöhrətim, nə şanım mənim!

ŞAMAXİDADIR

Qələm götür, bu torpağı vəsf elə,
Elin bərəkəti Şamaxıdadır.
Üzüm salxımları-şöhrət çələngi,
Şirin var neməti Şamaxıdadır.

Ulu abidələr bu yerde min-min,
Vəraqət tarixi, könül, danış, din,
Ulu Xaqqanının, böyük Hadinin,
Şerinin hikməti Şamaxıdadır.

Burdan uzaq düşüb, qüssə, qəm, kədər,
Burda zəhmət sevən vüsala yetər,
Sabir, Seyid, Səhhət kimi gövhər, zər,
Böyük el şöhrəti Şamaxıdadır.

Aşıq Məmmədağa çalrıqca sazin,
El-oba dinləyib şirin avazın,
Aşıq İbrahimin, Aşıq Abbasın,
Hər sözü, söhbəti Şamaxıdadır.

Vurğunam bu yurda, obaya, elə,
Daim ülfətdeyəm insanlar ilə.
Şərbət, tazənəni asta vur tele,
Şənətin qiyməti Şamaxıdadır.

USTAD (Ustadım Aşıq Şamilə)

Neça-neçə aşiq dini ləmisi mən,
Yadımdan çıxarmı sözün, ay ustad.
Ulu ozanlardan söhbət salanda,
Neca də dolurdu gözüm, aü ustad.

Söz açdırı şad gündən, elin yasından,
Dedin Qurbanıdən, Xəstə Qasımdan,
Dedin, Kərəm yandı eşq atəşindən,
Elə bir görmüşdün özüm, ay ustad.

Söz-söhbətin qaldı bize yadigar,
Şagirdlər ustadı necə unudar?!
Bir müddət yurd oldu sənə bu diyar,
İndi də qalıbdır izin, ay ustad!

Sən öz sənətinle dəryadan dərin,
Sine maskəniydi ləlin, gövhərin,
Çox uzağa düşdü qəfil səfərin,
Səndən nigarandır sazin, ay ustad.

SÖZ ÖYRƏN

Aşıqlıq eşqinə düşən, a dostum,
Əvvəlcə merifət, sonra söz öyrən.
Arif məclisinə nadan da gəlir,
Əger söz atarsa, ona döz, öyrən.

Oxu, qoy sözlərin yersiz olmasın,
İnci kimi heç qiymətdən qalmasın,

Zərrəcə dilində yalan olmasın,
Mümkün eylə, hər vaxt sözü düz öyren.

Aşıq Yanvar dərs alıbdır ustaddan,
Ele dərs ki, heç vaxt çıxarmaz yaddan,
İstəsən sənətin düşməsin daddan,
Ustadın yanında sən de gəz, öyren.

AŞIQ ƏLİFAĞA

Aşıq Əlifağa Əmi oğlu Sayılov 1943-ci ildə Lerik rayonunda anadan olub. Uşaq yaşlarından müsiqiye həvəs göstərən Əlifağa sonralar sərbəst şəkildə aşiq sənətinə yiyələnmiş "... 1966-ci ildən müstəqil aşiq kimi fealiyyətə başlamış", el məclislərinin bəzəyi olmuşdur. Respublika Aşıqlar Birliyinin üzvü olan Əlifağa dəfələrlə televiziya, radyoda çıxış etmişdir. O, Şirvan aşiq mühitinin yaradıcı sənətkarlarından dəndi. Aşıq Əlifağa aşiq şerinin müxtəlif şəkilləri ilə yanaşı, klassik üslubda da xeyli əsərlər yazmışdır. Aşıq Əlifağanın şerləri müxtəlif mətbuat səhifələrində işiq üzü görmüşdür. O, hal-hazırda Biləsuvar rayon mədəniyyət şöbəsində çalışır.

MƏNDƏDİR

Sair, gel seyr ele ana yurdumu,
Bülbülü səsləyen güllər məndədir.
Bərəkəti aşib-dəşan, qaynayan,
Göz oxşayan geniş çöllər məndədir.

Dost gəlişi bayram olur, toy olur,
Çörək kəsir, duzun dadi pay olur,
Hər sinaqdan keçir, dosta hay olur,
Açıq qəlbələr, mərd könüllər məndədir.

Dədə Qorqud köklədiyi saz mənəm,
Ələsər oxuyan xoş avaz mənəm,
Ustadlar sözülə doludur sinəm,
Bülbül tek nəvalı tellər məndədir.

Var Şakirim, Məmmədəğam, Pənahım,
Aşıq Bayılər, Əlxan nurlu sabahım,
Ağ günlüyəm, yoxdur amanım-ahim,
Cəhcəhi susmayan dillər məndədir.

Aşıq Əlfağıyam, Mil-Muğanlıyam,
Şəmsir öyüdülüyəm, adlı-sanlıyam,
Xalqın mərd oğluymam, istiqanlıyam,
Qonaqpərvər azad ellər məndədir.

AŞIQ RZA (1944-1994)

Aşıq Rza Əlisa oğlu 1944-ci ildə Şamaxı rayonunun Təklə-Mirzəbaba kəndində anadan olmuşdur.

Uşaqlıdan aşiq sənətinə bağlanan, Rza orta məktəbi qurtardıqdan sonra üreyindəki arzularını Aşıq Bayılərə açır. Aşıq Bayılər onu şəyirdiliyə qəbul edir... Bir müddət ustad Bayılərden aşiq sənətinin sırlarını mənimseyən Aşıq Rza, sonra Aşıq Xanmusadan da bir çox mətbələrlərini öyrənmişdir. Aşıq Rza otuz ilə yaxın aşılıq etmişdir. O, Respublika Aşıqlar qurultayıının nümayəndəsi olmuş, xidmətləri neçə məcənfatlıara layiq görülmüşdür.

Aşıq Rza həm də Hecc ziyarətində olmuşdur. Gözəl insan, dəyərli sənətkar Aşıq Rza sənətinin püxtələşdiyi çağında əlli yaşında dünyasını dəyişdi. Amma onun sazi susmadı. Hazırda oğlu İsləm atasının sənət yolunu bacarıqla davam etdirir.

QOBUSTANDADIR

Ulu babaların qədim tarixi,
Ən gözəl sənəti Qobustandadır.
Zərdüşlər yurdumun sözü-söhbəti,
Yazısı, hikməti Qobustandadır.

Qayalar kitabdır, daşlar varağı,
Dərdə şəfa verir Araz bulağı,

Xinalı kəkliyin səsi, oylağı,
Keçmişin ziynəti, Qobustanadır.

Hər qaya üstünde var min cür naxış,
Alimlər bu yerdə edir axtarış.
Aşıq Rza deyir, ehsən, min alqış,
Zəhmetin qüdreti Qobustanadır.

ŞAMAXI

Gözeldir baharın, gözeldir qışın,
Gövhərdir torpağın, gövherdir daşın,
Bol-bol sərvətinle ucalır başın,
Gülür, çiçəklənir, dövrən, Şamaxı.

Neçə alim gelir Rəsədxanaya,
Baxır kəhkeşanlı ulduza, aya,
Cümə məscidinə, Biğurt qalaya,
Çoxları olubdur heyran, Şamaxı.

Serin ucalıbdır uca dağ kimi,
Mirzə Əlekberi, Seyid Əzimi,
Döşündən süd əmib şair Nəsimi,
Yazılıb şəninə dastan, Şamaxı.

Türfə gözəllerin çəməndə gezər,
Kəhrəba üzümün süfrələr bəzər.
Mən Aşıq Rzayam, hər axşam-səhər,
Olaram qoynunda mehman, Şamaxı.

VAR

Şirindil xoşbəxtlik nişanəsidir,
Acı desəm, kes dilimi yeri var.
Danışanda ləl töküsün dilindən,
Boş-boş demə, "bir yoxdu, biri var".

Möhənətmış ki, çərxin qəza-qədəri,
Həlo pünhandadır dərdi, kədəri,

Sabahki ölüdür, bugünkü diri,
Gedərgidir, nə qədər ki, diri var.

Habil, bəxtin gətirmədi heyif ki,
Sevmək bir dərdimmiş, ayrılmış iki,
Sirlər dünyasıdır Süleyman mülkü,
Sinəmdə dünyananın bitməz sırrı var.

AŞIQ MAHMUD (1947-2002)

Aşıq Mahmud Ələsgər oğlu Niftaliyev 1947-ci ildə keçmiş Mərəze (indiki Qobustan) rayonunun Şixzərli kəndində doğulmuşdur. Orta məktəbi bitirdikdən sonra ali təhsil almışdır. Uşaqlıqdan gözel səsi olmuşdur.

...Aşıq Mahmudun bu sənətə ilk bağlılığı mərhum aşiq Şakirin Şixzərli kəndində keçirdiyi bir məclisi olmuşdur.

Gözel səsi olan balaca Mahmud "İlk imtahanı" kəndə Aşıq Şakirə vermişdir, öz üzərində ciddi çalışan Mahmud bir müddət Aşıq Şərbət-İ xanənde kimi yoldaşlıq edir. O, müstəqil işiq kimi el məclislerində 1969-cu ildən iştirak edir. Aşıq Mahmud həm yaradıcı sənətkardır. Onun aşiq seri üslubunda yazdığı şərləri müxtəlif qəzet və jurnallarda aşiq üzü görmüşdür. Ustad aşığın ilk şərlər kitabı ölümündən sonra çap olunmuşdur.

Aşıq Mahmud 2002-ci ildə vəfat etmişdir.

BİLİNMƏZ

Elə dəyişib ki, insanlar, Allah,
Namerddi, ya mərddi, düzü bilinməz.
Geyilmış, üzülmüş paltar kimidi,
Astarı bilinməz, üzü bilinməz.

Baxışı qeybdən, yerişi asta,
Bıçağı arxadan tuşlanar dosta,
Çörəyi çıxıbdı dizinin üstə,
Nə verər əlinin duzu bilinməz.

Diner yasti-yasti, danışar ökəc,
Qəlbində xeyanet, fikirləri nəc,
Qabağ keçi kimi əyriyə erkəc,
Hara istər çeker izi bilinməz...

ÖMÜR BİVƏFALIQ ETMƏYƏYDİ KAŞ

Neler çəkmışəm bu az yaşimdə,
Zəhmətim heç olub itməyədi kaş.
Öz yolunda bitən qaratikanlar,
Oğlumun yolunda bitməyəydi kaş.

Hər şöhrətə çatan olmaz hünərlə,
Çoxu kəm qeyrətli, azi dəyerli,
Bir yol şad olmuşam, min yol kedərlə,
Bundan belə bəxtim yatmayaydı kaş.

Səcdəgahım oldu ulu dədələr,
Deyindi arxamda hərdən gədələr,
Namerdə qaydadı bad elər,
Kişilər qeyrəti atmayaydı kaş.

Saflıqdır dövləti, vari Mahmudur,
Bəllidir qeyrəti, ari Mahmudun,
Vəfasız olmadı yarı Mahmudun,
Ömür bivəfaliq etməyəydi kaş.

AŞIQ AĞAMURAD

Aşıq Ağamurad 1964-cü ildə Şamaxı rayonunun Mərzəndiyə kəndində anadan olub. Ulu aşiq sənətinin ilk sirlərini görkəmli el şairi Nadir Mərzəngəldən öyrənmişdir. Aşıq sənətinin təbliğatçısı olan el şairi Nadir, bacısı oğlunun bu sənəti öyrənməsi üçün əlindən gələni əsirgəmir. Ağamurad dayısının məsləhəti ilə ustad sənətkar Aşıq Rzənin yanında dörd il şayirdilik edir. Əvəzsiz səsi olan Ağamurad Şirvanın ulu sənətkarları Aşıq Barat, Aşıq Şərbət, Aşıq Xanış və Aşıq Xanmusadan da müqəddəs sənətə aid çox mətbəbləri menimsəmişdir. da

püxtələşdirir. Aşıq Ağamurad müstəqil aşiq kimi 1989-cu ildən el meclislerinə ayaq açmışdır. Artıq bir neçə illərdür ki, el meclislerinin bəzəyi olan aşiq yüzlərlə pərəstişkarlar qazanmışdır. Onun səsi artıq radio dalğalarından, televiziyyadan gelir. Şərləri müxtəlif toplu və mətbuat orqanlarında dərc olunur.

SƏSİMİ

Çal, aşiq, oxuyum bir el mahnısı,
Qoy çəksin özünə tellər səsimi.
Sənətin bir bala bülbülyəm mən,
Dinləsin bağçada güllər səsimi.

Sevdiyim havacat “Əraqi”, “Şahnaz”,
Muğamda keçirim “Şur” ilə “Hicaz”,
Bir azca bəmdə qal, yetişsin avaz,
Yetirer hər yana yeller səsimi.

Heç də xoşlamıram özümdən deyəm,
Adım Ağamurad, - sinəq üstəyəm.
Gərək senətəmə çox yiylənən,
Eşitsin əsrlər, illər səsimi.

OLMAZ

Yaltaq işi düşsə sarmaşır sənə,
Özünün mənliyi, vüqarı olmaz,
Hərcayı kəlmenin, mənasız sözün,
Məntiqi, qıyməti, tutarı olmaz.

Vəfasız gözəldən umma məhəbbət,
Nə vaxtsa o, sənə edər xeyanet,
Nadan bilməz, əhdi-peyman, səadət,
Cahilin düz sözü, ilqarı olmaz.

Saxla yaddaşında bir həqiqəti,
Yamanlıq edənin olmaz qüdrəti,

Əgər paxılsansa, at, bu adəti,
Gözel yaxşılığın inkarı olmaz.

Oyan bəxtim, nə yatırsan mürgülü,
Derib qoxulama hər bitən gülü,
Həqiqət bağının sən ol bülbüllü,
Yalan bağçasının baharı olmaz.

Aşıq, nədir bu mələlm, təşvişi?
Çətin döñə gethagedin, gərdişin.
Aslanlar qəfsdə tökməsə dişin,
Ceyranlar tülkünün sikarı olmaz.

AŞIQ XAMİS

Xamis Xanış oğlu 1976-ci ildə Şamaxı qəzasının Nabur kəndində anadan olmuşdur. Ata-babadan aşiq sənətinin ocağı olan bu ailədə doğulan Xamis lap körpə yaşlarından bağlanır saza-sözə... Atası Aşıq Xanışla məclislərdə iştirakı onu daha da püxtələşdirir. Bu vaxta qədər Aşıq Xamis müxtəlif festival, yığıncaqlarda çıxış etmiş və mükafatlara layiq görülmüşdür. O, həm də aşiq şeri üslubunda gözəl şerlər yazar:

TUTMUŞAM

Yeddi arxa gedən yola sadıqəm,
Əzəl başdan, din-imanı tutmuşam.
Bütün kitabların başı-örpəyi,
Ürəyimdə mən "Quran"ı tutmuşam.

Xilaf yoxdur ilqarımda, sözümde,
Əyirlilik görmərsən mənim izimde,
Dünya aləm cənnət ola gözümde,
Vətən deyib, Qobustanı tutmuşam.

Ağ kağızda sınamışam "qaramı",
Mərd yolumu kəsə bilməz haramı,

Abbas yurdı sənətkarsız qalarmı?
Saz üstündə tazənanı tutmuşam.

Aşıq Xamis dərsin alan aşiqəm,
Sarı pir nəslindən, özüüm də pişəm,
Çox cavan olsam da buna qadırem,
Xamisəm, bu yol-ərkəni tutmuşam.

MƏNİMDİR

Əbcəd dərsi keçdim, xiridar oldum,
Adəmdən, xatəmə dövrən mənimdir.
Elmidən xəbərdar, dindən xəbərdar,
Neçə-neçə sirri, pünhan mənimdir.

Mayası halaldan, halaldi canım,
Mərdə, dərd bilənə qubandı canım,
Ümidim, pənahım, şöhrətim, şanım,
Odlar yurdu Azərbaycan, mənimdir.

Xamisəm, yetişib indi ozanam,
Məni xoşbəxt gündə doğubdur anam,
Bilalın, Şakirin diyarındananam,
Aşıqlar, oylağı Şirvan, mənimdir.

EL ŞAIRLƏRİ

MOLLA QASIM ŞIRVANI

Qasim Şirvani haqqında S.Mümtaz, H.Arası, Ə.Cəfərzadə, A.Nəbiyev, M.Qasımlı, N.Xəlilov və başqaları tədqiqat aparmış, fikir söyləmişlər. Bir çox alımlar Molla Qasımı böyük türk sufi şairi Yunis İmrənin müasiri, başqa qrup alımlar isə onun XVIII əsrin sonu XIX əsrin əvvəllərində yaşadığını söyləyirlər. Fikrimizcə, S.Mümtazın fikri mənətiqlidir. Bu vaxta kimi Molla Qasım Şirvanının bir neçə şerî müxtəlif toplu və məcmuələrdə çap olunmuşdur.

GÖRDÜM

Müqabirdən güzar etdim,
Əcayib mərdüman gördüm.
Qaranuq torpaq altında
Yatır cismiyələ, can gördüm.

Yoluxdum bir günahkarə,
Günahından üzü qarə,
Mətasindən ziyan verə,
Bəqayət peşiman gördüm.

Sinix saxsı kimi başlar,
Çürülmüş ol qələm qaşlar,
Tökülmüş inci tek dişlər,
Yatır pirü cavan gördüm.

Yumulmuş şol ala gözlər,
Qiyamət yolunu gözlər.
Hani şirin-şəker sözlər,
Dəhani biban gördüm.

Çürülmüş şol gül əndamı,
Tanimaz sübh ilən şamı,
Alıbdır çöhrəsin hamı,
Yılan gördüm, çayan gördüm.

Kimi eyş ilə işrətdə,
Kimi zövq ilə söhbatdə,
Kimi rəng ilə möhnətdə,
Yani hamı yaman gördüm.

Qübür əqli sıfatını,
Bəyan etdin, sən ey Qasım,
Oturma yol qıraqında,
Dəxi sindur haman gördüm.

BEŞİ NƏ?

Beş yaşından on beş rəhə yetişdim,
Beşi atdım, beşi tutdum, beşi nə?
Əxtər oldum, mehrü-mahə yetişdim,
Talib oldum, övlıyanın beşi nə?

Bir ər gördüm, öz işində çərəsiz,
Qanlar donar cəsədindən yarasız,
On beş nəsnə göydən endi çərəsiz,
Beşi kisvət, beşi xələt, beşi nə?

On beş pəstə xadimani-sübhanı,
Boylədürür, sübutdur bu nişani,
Borclu etdi on beş nəsta, insani
Beşi üsul, beşi fulu, beşi nə?..

Şikəstə Qasımam, həyat içinde,
Yeddi ərkan, səkkiz sıfat içinde,
Müsəlmanlar, beş vəqt səlat içinde,
Beşi üşyan, beşi nisyan, beşi nə?

SEVDİYİM

Qədəm basdırı didələrim üstünə,
Sən xoş gəldin, səfa gəldin, sevdiyim.
Qurban olum, siyah çəşmin məstina,
Məger sən insaşa gəldin, sevdiyim.

Sabahdan didələrim uymazdı,
Səng rəqiblər qapımızdan doymazdı.
O zalımlar səni mənə qıymazdı,
Sən eylədin vəfa, kəndin, sevdiyim.

Əndəlib tək ayırdılar gülüməndən,
Ah çəkərəm ürəyimdən, dilimdən,
Əğyar təpəsindən, mənim əlimdən,
Çəkdiñ cövrü cəfa, gəldin, sevdiyim.

Yar, qapıda yaslanaram mən yüz il,
Sən təzə qönçəsen, mən şeyda bülbüł,
Bu dərd məni öldürəcək, yəqin bil,
Sən dərdimə şəfa gəldin, sevdiyim.

Mən Qasımmam, sinəm haqqın kəlamı,
Şükür hələ, yer eşitdi, nalami,
Camalın şöləsi, basmış əlemi,
Düşmüs Qafdan-Qafa, gəldin sevdiyim.

ÇÜRÜK İSLAM (1795/96-1880/85)

İslam İsmayıllı oğlu 1795/96-ci illərdə Şirvanın Kolanı elatında tərəkəmə ailesində dünyaya gəlmışdır. Yoxsul hayat sürmüştər, heyvandırılıqla məşgul olmuşdur. Müasiri Kolanı Mustafa ilə dostluq etmiş, onun evində təşkil edilən ədəbi məclisde iştirak edərək bir sırə aşiq və şairlərlə deyişmişdir. Cox sözbaz, hazırlıq, danışqan olduğu üçün "Çürük" ləqəbi ilə tanınır.

O, təxminən, 1880-1885-ci illərdə doğma kendində vəfat etmişdir.

BOŞ QALIB

Yeri bərbad olmuş viran Gümüşdü,
Bayqular banlayır, bağlar boş qalıb.
Açılmır gülləri, dərilmir barı,
Görünmür bağbanı, taqlar boş qalıb.

Bir obaya bəla gəldi nahaqdən,
Bir nişan qalmadı zənən-uşaqdan,
Yağı hücum çəkdi daldan, qabaqdan,
Sol tərəf yox olub, sağlar boş qalıb.

Bu yerlərin çəməni var, dağı var,
Sinəm üstə gümüşdünün dağı var,
Çürük İslam, Qarayamanda yağı var,
Dağlıb ev-eşik, dağlar boş qalıb.

UDULU MUSA (1802-1875)

Musa Məhərrəm oğlu 1802-ci ildə Salyan rayonu ərazisindəki Baba-Bozum adlı köçəri obasında anadan olmuş, 13 yaşında ikən ailesi ilə birlikdə Pirsaat çayı vadisindəki Udulu kəndinə köçmüştür. Tehsilini atasından almışdır. Ömrü boyu əkinçilik və heyvandarlıqla məşğul olmuşdur. Udulu Musa dövrünün görkəmli simaları ilə, o cümlədən, Xurşidbanu Natəvanla əlaqə saxlamış və 1871-ci ildə ona bir qoşma məktub da yazmışdır. Musanın çoxlu qəzəl, qoşma, gəraylı və bayatısı vardır. Onlardan 25 ədədini ildə etmişik. Udulu Musa 1875-ci ildə vəaft etmişdir.¹

NEYLƏRƏM

Çıxdım Udulu dağına,
Diqqət kəsildim Şirvana,
Yoxdur dünyada tay ona,
Qeyri mahalı neylərəm?!

Od oğluyam, əvvəl-axır,
Kürreyi-arz bizə baxır,
Ay-Günaş bu yerdən çıxır,
Özgə hilali neylərəm?

1. El şairi haqqında professor Ə.Cəfərzadə geniş tədqiqat aparmışdır.

Kim güc olsa kamalından,
Ona bata bilməz şeytan,
Danış mənə haqq isbatdan,
Bekar xeyali neylərəm.

Molla Musa, oxu "Yasin",
Günah getsin, savab gəlsin,
Gülgezim hayima yetsin,
Dövləti, mali neylərəm.

BİLƏYDİM¹

Ehtiyacdır insanların bələsi,
Onu təməlindən qıra bileydim.
Beşgünlük dünyada xoş gün gərekdir,
Təzədən dünyani qura bileydim.

Bu vur-həşir, bu sıxıntı, bu ələm,
Hara yan eyleyir qibleyi-aləm,
Titrəyir əllərim, süstleşir qələm,
Dərdimi söyləyim hara bileydim.

Zəiflərə palan qoyur zorlular,
Boyuna yüz yalan qoyur zorlular,
Udlı Musa çox qudurur zorlular
Tuş olublar nə azara bileydim?!

DODAÇINDAN

Başına döndüyüm, ay məlekzadə,
Qoy bir öpüm sənin al dodağından,
Vüsal həsratiyle üzümüşəm canı,
Əmim şəhdü-şəkər, bal dodağından.

Sənin fəraigindən geldim fəryada,
Hicranını çəkdir həddən ziyada,

Sərkardan gəzdiyim fani dünyada,
Yoxdu bir qiymətli pay dodağından.

Neçəsi istədi min hiylə qura,
Musa kimi sənin qarşında dura,
Oxşadıb özünü zənci quldura,
Neyləyir o qara xal dodağından.

ŞİLYANLI MƏMMƏD (1830-1916)

Məmməd Abdulla oğlu 1830-cü ilde Şirvan mahalının (indiki Kürdəmir rayonunun) Şilyan kəndində anadan olmuşdur. O, gənclik illərində Dostu adlı bir qızı sevmiş, uzun əziyyətdən sonra ona qovuşmuşdur. Savadsız olmasına baxmayaraq, gözəl şerlər qoşmuş, el arasında "Şair Məmməd", "Haqq aşığı" adı ilə tanınmışdır.

Məmməd ömrü boyu ekinçilik və gümçülüklə məşğul olmuşdur. O, təxminən, 1916-cı ildə vəfat etmiş və doğma kədinin yaxınlığında "Soltan baba" deyilən yerde dəfn edilmişdir.

Məmmədin əsərləri toplanıb çap edilməmiş, həyatı öyrənilməmişdir.

QURDUM

Yuxudan duranda səslərəm səni,
Gəlməyəsən görüm zavalə, qurdum.
Yarpağı verərəm, bəslərəm səni,
Mal kimi gövşəyib, gəvələ, qurdum.

Əzəldən çıxmışdı mürcəsi sarı,
Üç günde qalmadı, qırıldı yarı.
İndi satmalyam palaz, paltarı,
Umudum, pənahım, Qəbələ qurdum.

Nə qədər müşqurdum, o çıxdı yelə,
Borclunun yolunda qurmuşdum tələ,
İndicə kürüyüb atmışam cölə,
Başına gün dəysin, çapala, qurdum.

1. Şer ilk dəfə çap olunur.

AĞLARAM

Ele sevmiş idim, sevmiş de batdım,
Çırağım olımde deryaya batdım,
Bir huri birçoklu, məlek sıfattım,
Sal olub, ümmanna axıb, ağlaram.

Bir gözeldir, gözəllərin gözüdür,
Səksənidir, doxsanıdır, yüzüdür,
Əyer huri varsa, onun özüdür,
Gedən yollarına baxıb ağlaram.

Məmməd deyər, zəher qatdı aşima,
Rəhm etmedi axan qanlı yaşıma,
Səhər-axşam döye-döye başıma,
İldirimlər kimi çaxıb ağlaram.

OYNASIN

Tərs çəkibdir yarım cuna başına,
Sürmə yaxıb gözlerinə, qasına,
Nağdi canım verrəm mən şabaşına,
Eşq əhlinin qibləgahı oynasın.

Bir qəflətdə dolu badə içmişəm,
Yaxşını-yamanı elə seçmişəm,
Qərib eldə bir sevdaya düşmüşəm,
Elin ən gözəli, şahı oynasın.

Araya çəkilib bir cuna pərdə,
Qaldırıb göz qoymaq yaramaz mərdə,
O qız ki, Məmmədi salıbdı dərdə,
Taniyırsa bir Allahı, oynasın.

LƏKİLİ ABBASQULU (1852-1936)

Abbasqulu Məmmətdağlı oğlu 1852-ci ildə indiki Ucar rayonunun Lək kəndində anadan olmuş və 1936-ci ildə orada da vəfat etmişdir. Savadsız olmuş, əkinçiliklə güzəran keçirmişdir. Abbasqulunun şerləri ictimai bərabərsizlik və ailə-məiət mövzularına həsr edilmişdir. Lakin bunlar vaxtında yazıya köçürülmədiyindən çoxusu itib-batmışdır. Şairin 12 şerini əldə etmişik.

İnsafı atıbdır yüzbaşı Paşa,
Yoxsulu basdırır dəmbəyə, daşa.
Döyüleni satır, qollaya, aşa,
Hələ döyüldəndən rüşvet də alır,
Hərdən fitva verib davalar salır.

Nainsafdır, müxənnətin biridir,
Çölün iti, kəndimizin şiridir.
Qart qocadır, amma ağızı diridir,
Kəndi viran qoyur, talayır-qapır,
Əlinə nə düşse, it kimi qapır.

Alır bizdən atı, malı, qoyunu,
Başımıza açır min bir oyunu.
Günbegündən yoğunuyur boyunu,
"Namusu, qeyrəti, hörməti atır",
Kəndi ucuz alıb havayı satır.

Əldə qırmanc bürünübür obaya,
Qan uddurdu o gün Kərim babaya.
Abbasqulu nə danışın obaya,
Yüzbaşı obanı talayıb çapır,
Köməksiz kasıbü it kimi qapır.

PADAR AĞABALA
(XIX-1932)

Ağabala Dəmirov XIX əsrin II yarısında Şamaxı rayonunun Padar elatından anadan olmuşdur. Heç bir təhsil almamış, daima heyvan-darlıqla məşğul olaraq köçəri həyat keçirmiş, yalnız ömrünün axır illerində oturaq həyat keçirmiştir.

Padar Ağabala əsasən ailə-məsiş mövzularında çoxlu qoşma, müxəmməs, bayatı və s. janrlarda şerlər yazmış, qardaşı şair Qənimətə deyişmişdir. O, təxminən, 1930-32-ci illərdə vefat etmişdir. El şairinin 12 şerini toplamışq.

GEDİRƏM

Hara getsəm bu dağ mənə daldadı,
Anam ağlar, bacım gözü yoldadı.
Zalim goburnat gör nə xeyaldadı,
İş kəsilib "pisilyana" gedirəm.

Çox danışdım, baxmadılar sözüme,
Doğru deyən görünmedi gözüme.
Yatab əmrin oxudular üzüme,
İş kəsilib "pisilyana" gedirəm.

Altımda taxta var, üstümde hesir,
Qolumu, qızımı zəncirler kəsir.
Soldatlar şaplayır, qovur, telesir,
İş kəsilib "pisilyana" gedirəm.

Sibirin yolları tamam meşədir,
Evləri ağacdır, yolu "şüşədir",
Ahu-zar eləmək mənə peşədir,
İş kəsilib "pisilyana" gedirəm.

Ağabala, eçəb aldin qızı sən,
Yolda qoydun neçə-neçə gözü sən.
Bundan sonra gəl danışma düzü sən,
İş kəsilib "pisilyana" gedirem.

ŞAMLI CABBAR
(1850-1916)

El şairi Cabbar 1850-ci ilde Şamlıda yoxsul ailədə anadan olmuşdur. Uşaqlıqdan aşiq sənətine böyük maraq göstermişdir. Get-gedə el ədəbiyyatı nümunelərində eşitiklerinin hamisini yadında saxlayır. İti hafizeli Cabbar özü də şerlər düzənməyə başlayır. Deyilənlərə görə, isteklisini yoxsul olduqlarına görə ona vermirlər. Bundan sonra kədərlili şerlər yazır.

Tərəkəmə ailəsində böyüyüb, varlıların qoyun-quzularını otarmış, həm də çox hazırlıqavab imiş...

Deyilənlərə görə, bir dəfə yayaqdan qayıdanda Şamaxiya Cümə məscidinə namaz qılmağa gelir. Məscidin qabağında Hacı Məcid Əfəndi ilə rastlaşır. Hacı Məcid Əfəndi onu tanımadığı üçün sorur:

- A kişi, kimsən, tanımadım səni?
- Mən Şamli Cabbaram, başına dönüm.
- Çox yaxşı, bala, həmdi-surəni bilirsən ki, məscidə ayaq basırsan? Cabbar fikirleşmədən deyir:
- Əfəndim, qurbanın olum, hansı həmdi-surəni deyirsən?
- Əfəndi təccüb edib deyir:
- Ay Allahın avam bəndəsi, həmdi-sürə neçədir?
- Cabbar deyir,
- Əfəndim, başına dönüm, avamlığına avamam, amma həmdi-sürə bir deyil, ümidi.
- De görək, bala, hansılardır?

Cabbar deyir:
- Əfəndi başına dönüm bir həmdi-sürə var ki, onu Peyğəmbər Rəsulullah oxuyar, siz oxuya bilməzsiniz! İkinci həmdi-sürə var, siz oxuya bilərsiz, mən yox. Üçüncü də biz avamların oxuduqları.

Cabbarın belə hazırlıqlığı əfəndinin xoşuna gelir və onunla yaxından tanış olur, şerlərini də bəyənirmiş. Dini şerlərini çox vaxt məhərrəmlik məclislərində oxuyarmış.

Bir dəfə Cabbarın ineyinin balası gelmir. Arvadı deyir, elindən bir iş gelmir, heç olmasa get bu yaxın yerlərə bax, dananı axtar. Cabbar getmək istəmədikdə qonşusun Məcid də təkid edir. Onlar ikisi birlikdə yaxındakı Qazan-quzan dağının ətəyinə qədər gedirlər. Cabbar deyir, qoy bu dağdan dananı xəbər alım, o dananın yerini bilməmiş olmaz.

NECOLDU?

Səndən xəbər alım ay Qazan-quzan,
Səndə gəzən qonur danam necoldu?
Yoxdu mən yazığın dərdini yanan,
Səndə gəzən qonur danam necoldu?

Sərkərdələr bərk bərkidər qalasın,
Eşitginen mən yazığın naleşin.
Inək mələr, məndən iştir balasın,
Səndə gəzən qonur danam necoldu?

Aləm bilir göy üzündə meh idim,
Əl edəndə nale idim, ah idim.
Yanımdakı qonşu Məcid şahidim,
Səndə gəzən qonur danam necoldu?

Bir baxan yox Şamlı Cabbar üzüne,
Çox çıxmışam gediyinə, düzünə,
Düşəmmədim bircə soraq izinə,
Səndə gəzən qonur danam necoldu?

Oradan evə qayıdır. Deyir ki, arvad, dananın yerini bilirom. Sabah
geləcək. Doğrudan da, sübh tezdən dananın səsinə yuxudan oyanırlar...

Bir güzər eylədim, yarın bağına,
Bağçasında xar qucubdu gülləri.
Bizimnən şirin-şirin danışı,
Yandırıcı cismimi tuti dilleri.

Deli könlüm, nə diyara çaparsan,
Məkkəynən, Mədinəni yaparsan.
Rumda tapmasan, Şamlıda taparsan,
Qədir mövləm bağlamaga, yolları.

Cabbarın dərdini, bu dağlar çekməz,
Ayrılıq toxumunu heç bəşər ekmez.
Vedəsiz bağçalar gülünü tökməz,
Tərs əsməsə bu fələyin yelləri.

* * *

Bir gözəlin sevdasına düşmüşəm,
Qaşları şux, yanaqları gül kimi
Hər baxanda şövqi düşür cahana
Dili şeker, dodaqları bal kimi.

Qaşı kimi tarmalanmış yay olmaz,
Könlü kimi daşqın axan çay olmaz
Gözəllikdə heç kəs ona tay olmaz,
Yusif onun camalında xal kimi.

Cabbar deyir, göz yoluna tikmişəm,
Ayrılıq toxumunu çoxdan ekmişəm.
Yollarında çox cəfalar çəkmişəm
Əlis qəddim əyilibdi dal kimi.

HƏZRƏT ƏLİYƏ

Sənə deyim şahi-mərdən nişanın
Yaranışdan Zülfüqarı çal oldu.
Haxdan nərə çəkib girdi meydana
Tamam gavur qorxusundan lal oldu.

Əli aldı Zülfiqarı elinə
Suvar oldu o Düdülün belinə.
Allahı şəadət getdi dilinə,
Əlinde Zülfiqar halbahal oldu.

Əli aldı Zülfiqarı dəstinə,
Yoxdu bərabəri gələ məstinə
Qədəm basdı o Xeyberin üstünə,
Xeyber qalasında qalmaqlı oldu.

Önükən öz qulu Qənbər yeridi,
Hər tərəfi zalim ləşgər bürüdü,
Yüz min kafer yerindəcə çürüdü
Axdi-axdi al qanından sel oldu.

Cabbar geyinibdi yaşıl libası
Pirani saqqalı, elde esalı
Ərəsemədə kimdi ümbət yeyesi?
Çağırıldılar, ya Məhəmməd gel, oldu?

SİNƏDƏFTƏR QADINLAR

FATMA
(XIX əsr)

Fatmanın Şirvanlı olduğu, XIX əsrde yaşadığı yegane qoşmasının cüngəkəni bəzi qeydlərindən anlaşılır. Şaire Nəqşbandi təriqetinə mənsub imiş. Şerlərindən məlum olur ki, o, klassik şərq ədəbiyyatına bələd, ərəb və fars dillerinə aşina, dini və dünyəvi elmlərdən xəbərdar imiş. Onun həyat və yaradıcılığı haqqında professor Ə.Cəfərzadə tədqiqat aparmışdır.

Qəni mövlam, səndən dilək eylərəm,
Mənim əfəndimə bir yol ver gəlsin.
Ömrüm keçdi, belə günü neynerəm?
Mənim əfəndimə bir yol ver gəlsin.

On beş aydır bəklemişəm yolları,
Rəvan oldu, axdı çeşmim selləri.
Aman Allah, sen sevindir qulları,
Mənim əfəndimə bir yol ver gəlsin.

Mən seni bilirom mürvətin kani,
Münkir olanların getdi imanı,
İmam nəqşbandi, təriqət soltanı,
Mənim əfəndimə bir yol ver gəlsin.

Məlaikələr yaşıl əba götürsün,
Ənbiyalər müşkil işin bitirsin,
Qadir Allah səni bizi yetirsin,
Mənim əfəndimə bir yol ver gəlsin.

İsmayıllı payına yüzünü sürter,
Qüssələr yüz verib günbəgün artar.
Düşməmiş səhraya Məcnundan betər,
Mənim əfendimə bir yol ver gəlsin.

Ağlamaqdan cigər dönübü qanə,
Tabım yoxdur dözüm dərdi-hicrana,
Əfəndimə gəlməsə, ollam divanə,
Mənim əfəndimə bir yol ver gəlsin.

Dağlar başı duman imiş, qar imiş,
Müxlis üzün işi ahu-zar imiş,
Bu məclisde övliyalar var imiş,
Mənim əfəndimə bir yol ver gəlsin.

Ərzimi yazmadıım xanə, sultanə,
Bağladım sidqimi qadır sübhənə,
Fatmayam, qanuva geldim dərmanə,
Mənim əfəndimə bir yol ver gəlsin.

GÜLLÜBƏYİM MİRMAHMUD QIZI (1825-1897)

Güllübəyim Mir Mahmud qızı 1825-ci ildə Şamaxıda ruhani ailəsində doğulmuş, tehsilini evdə atasından və xüsusi müəllimlərdən almışdır. 17 yaşında ikən Hacı İsmayıllı adlı birisinə ərə getmişdir. Güllübəyim 1850-ci ildə öz evində qızlar üçün dünyəvi təhsil verən məktəb açmışdır. Məktəb təxminən, 1862-1863-cü illərə kimi fealiyyət göstərməşdir.

Güllübəyim ərəb, fars, türk və ləzgi dillərini mükemməl bilir. Rus və erməni dillərini başa düşürdü.

Güllübəyim çoxlu qoşma, qəzəl və bayati yazımsıdır. Bunların əksəriyyəti məktəbə, tərbiyəyə, müəllimlə, qocalara hörmətə, vətən məhəbbətinə, qadınların hüquqsuzluğuna həsr edilmişdir. Güllübəyim 1897-ci ildə Şamaxıda vəfat etmişdir.

FƏLƏK

Nə günahın sahibiyəm,
Salmışan zindana, fələk?
Axıdırsan göz yaşımi,
Çalxayırsan qana fələk?

Əymisən cavan belimi,
Kəsmisən deyen dilimi,
Uçurmusan bülbülmü,
Bəs gedim hayana, fələk?

Güllübəyim qalıbdı mat,
Qazılar edir inahat,
Kömeklik etmir camaat,
Qaldım yana-yana, fələk.

XƏBƏR AL

Hər bir dərdlinin dərmanın,
Dərdi, qanandan xəbər al,
Məhəbbətin qüdretini,
Eşqi qanandan xəbər al.

Olma heç bir əməldə bed,
Dünyada ad qoymaz namərd,
Nabələda düz yol öyrəd,
Əhdili sanandan xəbər al.

Güllübəyim, mətləbi bil,
Çalış, yerində ağla-gül,
Vecsiz, mənə görək deyil,
"Dili" anadan xəbər al.

MOLLA PƏRİ (1860-1916)

Molla Pəri Məşədi Nağıçı 1860-ci ildə Şamaxıda Şamlı məhəlləsində anadan olubdur. Atası Məşədi Nağı savadlı bir şəxs olduğu üçün qızına Şamaxıdakı qız məktəbində təhsil verə bilmüşdür. Ömür-gün yoldaşı cavan yaşında vəfat etmişdir. İki övladını dolandırmaq üçün o, ata evində qız məktəbi açır.

Molla Pəri həm de sinədəftər bir qadın olmuşdur. O, öz dövründə bir çox sinədəftər qadınlarla deyişmişdir. Köhnə şamaxılıların hafizəsindən onun doqquzu şerini toplaya bilmışik. O, 1916-ci ildə vəfat etmişdir.

GƏLİBDİR

Tale tərs gələndə can gedir eldən,
Mənim də qismətim belə gəlibdir,
Yük eynəndə deyib, daş qərib düşər,
Xar zilləti müdam güle gəlibdir.

Öz ehdimə, öz arzuma yetmədim,
Doğma qənim çıxdı, yada getmədim,
Ölüme qəsd etdim, ölüb-itmədim,
Kor bəxtimə ancaq nala gəlibdir.

Dərdli biler, sözlərimdə səbəb var,
Çırpinır içimdə ahi-qaralar,
Sizladiqça sinəmdəki yaralar,
Ölimdə mizrabım, tələ gəlibdir.

Qəmnən xiynə geyinmişəm əynimə,
Xoş gün daha heç gəlməyir əynimə,
Tale qəsd eylədi cavan ərimə,
Pəriyəm dərdlərim, dilə gəlibdir.

DEDİLƏR

Nənəm deyen nağıllarda,
Söz yerin tapdı dedilər.

Qənaətcil arvadlara
"Pildirrim-cirt"dı dedilər.

"Ağa gətirər, navala,
Xanım basar çuvala",
Nefse bənd atmayanlara,
"Holdurum-hopdu", -dedilər.

Bulaq başı yiğvaxana,
Güç gələn var, boğazına,
Ara vuran, söz qatana,
"Şıldırırm-şındı", -dedilər.

Pəri sırrı verməz yada,
Qadir Allah yetsin dada!
Tənbəl yatağan arvada,
"Guldurum-gupdu", -dedilər

Molla Pəri:

Minəbəyim, söyle sənə nə olub?
Rəngin-ruhun nə saralıb, nə solub?
Yoxsa eşq əlindən peymanan dolub?
Saxlayaram sırr sözünü demərəm.

Minəbəyim:

Sənə fəda olum, ay Molla Peri,
Mənim bu halımı bir yana demə.
Qohum oğlu bir od salıb canıma,
And verirəm səni "Qurana", demə.

Molla Pəri:

Səni sevən ürek gülər, şad olar,
Hər bir qəmdən qaçar, sər azad olar,
Çağırram xudani bir imdad olar,
Belə üzmə çox özünü, demərəm.

Minəbəyim:

Zalim atam məni satır yadlara,
Göz göresi atır yanar odlara,

Mənsur kimi çəkilirəm mən dara,
Heç düşməz işlərim sehmana demə.

Molla Pəri:

Sənə qurban olsun bu Molla Pəri,
Çekmə bu qubarı, at dərdi-səri,
Billem yaman olur eşqin əseri,
Soldurubdu gül üzünü, demərəm,

Minəbəyim:

Qara daş olaydım kaş doğulanda,
Doğulub taleyi nakam olanda,
Minəbəyim köçdən geri qalandı,
Nakam baxtım yetməz vüsala, demə.

PƏRİNAZ

(1860/62-1968)

Pərinaz Azay qızı Səfəralıyeva təxminən, 1860-62-ci illərdə Şamaxı rayonunun Bağırlı kəndində köçəri ailəsində anadan olmuşdur. Onun atası Azay da Dovğaçı oğlu təxəllüsü ilə şerlər yazmışdır.

Pərinaz xalqımıza xas olan xalçaçılıq sənətini də gözəl bilmış, toxuduğu xala və xalça məməlumatının üstündə inca naxışlar vurması ilə də tanınmışdır. El arasında öz gözəl təbi, bayatıları və sənətkarlığı ilə tanınmış olan bu qadın, qocalanda ağbirçək el anası kimi də sevilmiş, hörmət görmüşdür.

1902-ci ildə Şamaxı zəlzeləsi baş verərkən, qohumu inqilabçı Əliheydər Qarayevin atası Ağakərim Qarayev gildə qonaq imiş. Bu zaman zəlzelənin töretdiyi dəhşətləri öz gözləriyle görmüş və bu münasibətlə bir sira ağı-bayatılar qoşmuşdur. Nəslində olan ziyalıların dediyinə görə, Pərinaz qara tanımamış, savadsız olmuş, şer və bayatıların "sinədən"-bədahətən söyləmişdir.

Pərinaz uzun ömür sürmüş, təxminən, 106 yaşında ikən 1968-ci ildə doğma kəndində vəfat etmişdir. Qəbri Bağırlı məzarlığında atası şair Dovğaçı oğlu Azayın qəbrinin yanındadır.

GƏLİN

Taleyim yazılıb qara,
Dərd başımdan aşdı, gəlin.
Yeris etdi qəm leşgəri,
Olan aqlım çasdı, gəlin.

Tuş gelmişəm bir biveçə,
Nə gündüz qanır, nə gecə,
Gör əlimdən çıxdı neçə,
Cavan yaşılbaşdı, gəlin.

Kim dözər belə azara,
Üreyimə dəyib yara,
Bəxtimə düşüb avara,
Buz üreyi daşdı, gəlin.

Axtaram Molla Pərini,
Deyən də yoxdu yerini,
Minebəyim çək dərdini,
Gözüm də qan-yaşdı, gəlin.

YARIMIN-YARIMIN

Yar mənim, öz cəfakesim,
Mən də yarımin-yarımin.
Bir duruşun deyişmərəm,
Kəndə yarımin-yarımin.

Məhabbatdır doğru yolum,
Boyuna sarılsın qolum,
İstərem həmdəmim olum,
Gündə yarımin, yarımin.

Öz əlimdən şərbət içə,
Qayğımı araya, seçə,
Deyirəm ki, ömrü keçə,
Gülde, yarımin-yarımin.

A Pərinaz, de yeri var,
Mehribandı o, gözel yar.
Nə qışqanar, nə meyli var,
Fəndə, yarımin-yarımin.

BAYATILAR

Sürü biyana gəlsin,
Yesin, biyana gəlsin.
Deyin o vefasızə,
Dönsün bu yana gəlsin.

Yulğunu, ay yulğunu,
Yığış getdim yulğunu.
Varmı bir mənim kimi,
Çoxlu dərdlər yorğunu.

Çekməsi çığ-çığ eylər,
Evimizi palçıq eylər.
Zəhləm gedər o yordan,
Her gecə açıq eyləyər.

Eyanım həsir mənim,
Üreyim əsir mənim.
Toyumu tez eyləyin,
Yarım tələsir mənim.

Palazda narıncı var,
Abı var, narıncı var,
Hardasan, ey nainsaf,
Dalınca zarıncı var.

Quzunu alan olmaz,
Ağıla salan olmaz.
Deyirlər yarılm gəlir,
Bu boyda yalan olmaz.

Şəhərə yol eylədim,
Kağızı bol eylədim.
Yuxusuz gecələrlə
Göz yaşım bol eylədim.

Şəher yolu köndələn,
Qolum gəlmir dönderəm,
Yazı-pozu bilmirəm,
Məktub yazıb göndərəm.

Men aşiq taxta yeri,
Dolan gəz Taxta yeri.
Gel ikimiz bir yataq,
Qovurur şaxta yeri.

NİŞƏ MÜRSƏLİ QIZI (1870-1945)

Nişə Mürsəli qızı Şirvan qəzasının Ağdərə kəndində anadan olmuş, orada vəfat etmişdir. Deyilənlərə görə, o, orta boylu, girde sıfətli, qırmızı çöhrəli, ala gözlü, qara çatmaqlaşlı, gülərzüzlü bir qadın imiş. Ömrü boyu köçəri həyat keçirmiş, xalı-xalça toxumaqla məşğul olmuşdur. Nişə savadsız olsa da, çoxlu şer, nağıl və rəvayət bilmiş. Özü düzəltdiyi qavalın məlahətli səsi, düzgüləri ilə kəndin çox məclislerini yola verərmiş.

Nişə yüzlərlə şer, saysız-hesabsız bayatı, düzgü qoşmuşdur. Bunlar yazıya köçürülmədiyindən itib-batmışdır. Bəzi nümunələr yaşlı adamların yadında qalmışdır.

O, el içində cəsarətlı, hörmətli bir ağbırçık olmuş, kənddə baş verən bir sira narazılıqları sahmana salmış, küsenləri barışdırılmışdır. Onun 1918-1919-cu illərdə baş vermiş obalararası dava-dalaş münasibəti lə dədiyi "Barışq olsun" rədifi qoşması dediklərimizə parlaq sübutdur.

BARIŞIQ OLSUN

Qanlı göldə dava etdi obalar,
A məndlər, tələsin barışq olsun.
Bələ vaxtda dayanmadı babalar,
A məndlər, tələsin, barışq olsun.

Qaldı ayaq altında ana-bacımız,
Köməklik etmədi bizə hacımız.
Kəsilib dünyada, hər əlacımız,
A məndlər, tələsin, barışq olsun.

Talan oldu, əldən getdi malımız,
Günü-gündən yaman oldu halımız,
Cəhd edin, kəsilsin qılı-qalımız,
A məndlər, tələsin, barışq olsun.

KEFİMƏ DƏYİR

Hərə nə istədi, onu eləyir,
Dünya çalxandıqca, el əldən gedir.
Yabilar meydanda köhənlik edir,
Dillərin yalançı kefimə dəyir.

Hər qayıçı, ehtiyac başları alıb,
Haqqı nahaq tutub tövleyə salıb,
Şir tek pəhləvanlar kənarda qalıb,
Təriflənir tula kefimə dəyir.

Nisə, sən mərd ilə namərdi ara,
İnsanla dost olmaz hər qəlbə qara,
Hal əqli yerində yetişər kara,
Naxələf olanı, kefimə dəyir.

BAYATILAR

Ağdərə düzü qurban,
Kəsərlər quzu qurban,
Mərdin bir dirnəqına
Namərdin yüzü qurban.

Zülfünü gündə dara,
Çölə çıx, gündə dara.
Çoxarvardlı kişini,
Çəkeydim gündə dara.

Ağdərənin dağı var,
Dağlarında yağı var.
Ölünce ah-vay çeker,
Kimdə bala dağı var.

Nisə öldü, amandı,
Gelin, axır zamandı,
Sevən-sevənə getsin,
Könüsüzlük yamandı.

Dağların dumanı var,
Çəni var, dumanı var.
Nisə, yar kəndə golib,
Görüşmək gümanı var.

Qocalıb babam mənim,
Kasıbdı obam mənim.
Yarına qurban olsun,
Tamam əqrəbam mənim.

Çəten məni, çığ məni,
Qatla məni, yiğ məni.
Şən öldün, mən də öldüm,
Öldürər, bu dağ məni.

NABURLU SALATIN (XIX - 1930)

Salatin Cavid qızı XIX əsrin ortalarında Şamaxı qəzasının Nabur kəndində tərekəmə ailesində anadan olub. Gözəl səsi ilə yanaşı rəvan təbi də olmuşdur. O, Cəbi adlı bir nəferlə aile qurmuş, Mehəmməd adlı tekçə bir oğlu olmuşdur. Məhəmmədin nəvə-nəticələri indi kənddə yaşayır. O, həmyerlisi Aşiq Camal ilə deyişmişdir. Salatının səkkiz şerini toplaya bilmışik.

Bəsdir, ay canım, ay gözüm,
Alma canımı, bikəsəm,
Şənə güman getirmişəm,
Tökəmə qanımı bikəsəm.

Səni qoyub baxsam yada,
Yaşamayım bu dünyada,
Şən atlısan, mən piyada,
Tanrı zalımı bikəsəm.

Salatinam eşqi-revan,
İnsaf et, ərzimə inan,
Yolunda gedərəm qurban,
Düşün halımı, bikesəm.

BİLMİRƏM

Salma məni bu eşqin dəryasına,
Mən qəvvas deyiləm, üzə bilmirəm.
A gözüm qurbanı, az öldür məni,
Bu naza, qəmzəyə dözə bilmirəm.

Ayrılma gözündən bağım qan olur,
Süzülüb göz yaşım bir ümman olur.
Sənsiz yollarında, çən, duman olur,
İtirrəm səmtimi gəzə bilmirəm.

Salatinam bənd olmuşam mən sənə,
Atəşin toxunub, od tutub sına,
Necə ayrılığın qiyırsan mənə?
Kimdən xəta geldi biza, bilmirəm.

VAYID QIZI (XIX əsrin ortaları-XX əsrin əvvəlləri)

Vayid qızı Sahibe Şamaxıda müsiqicilər ailəsində doğulub. Uşaqlıdan qarmon çalmağı öyrənmiş, 30 ilə yaxın Şirvanın qadın toyalarında çalıb-oxumuşdur. Onun qoşduğu mahnilər aile-məişət mövzusundadır: "Sağrı başmaq", "Gelin", "Qaynanan", "Ay Laçın" və s.

Şairin şerlərini ilk dəfə professor Ə.Cəfərzadə toplamışdır.

Vayid qızı Şamaxının Laləzər qəbristanında dəfn edilmişdir. O, həm də gözəl şerler yazırıldı. Əfsus ki, sinadəftər sənətkarın əsərlərinin hamisini eldə edə bilməmişik.

GƏL BƏRİ

Bakının yolları tamam badımcان,
Qolumda bilerikzik, boynumda mərcan.
Gedirsən kağız yaz, olum xətircəm,
Sən dəli, mən dəli, qayıt gel bəri.

Bakının bağları tamamı öncir,
Qaşlarım kamandır, zülfərim zəncir.
Qayıt öldür məni, görüm kim incir?
Sən dəli, mən dəli, qayıt gel bəri.

Bakının yolunda dərdim, badamı,
Çıxıb getdin, eşitmədin sədəmi,
Sənə qurban olsun kəndin adamı,
Sən dəli, mən dəli, qayıt gel bəri.

Bakının yolları tamamı püste,
Dərdini çəkməkdən olmuşam xəstə,
Gözüm yolda qalıb, qulağım səsde,
Sən dəli, mən dəli, qayıt gel bəri.

Vayıd - deyər şerləri, qəzəli,
Payız olcaq bağlar tökər xəzəli,
Mənim yarım Şamaxının gözəli,
Sən dəli, mən dəli, qayıt gel bəri.

QAŞDI

Haftamabildən bir qız düşdü dümqara qaşdı,
Öynində kimxa tuman üstü naxıṣdı.
Barmağında qızıl üzük firuzə qaşdı,
Haftamabil, haftamabil anqırdı qaşdı.

Haftamabildə oğlan gördüm, oğlanlar xanı,
Tamam əyan-əşrəf idi, onun dörd yanı,
Sənə qurban-sadağıdı qızların canı,
Haftamabil, haftamabil hara yol aşdı?
Haftamabil, haftamabil anqırdı qaşdı.

Haftamabildə bir can gördüm ellər gözəli,
Ağzı qaymaq, dodağı bal, sözü məzəli,
Ona minən qocanın da ömrü təzelə,
Haftamabil, haftamabil yolunu çəşdi,
Haftamabil, haftamabil anqırdı qaşdı.

MOLLA TUBUNİSƏ (XIX əsrin II yarısı - 1918)

Molla Tubunisə Molla Talib qızı XIX əsrin II yarısında Şamaxıda anadan olmuşdu. O, 1918-ci ilin martında erməni qırğını zamanı, orada da həlak olmuşdur. O, ilk təhsilini evdə, atasından, sonra isə molla Çimnazdan almışdır. Şəxsi mütaile yolu ilə ədəbiyyat və tarixə bələd olmuş, şərq ədəbiyyatını öyrənmişdir.

Molla Tubunisə 16 yaşında iken Səlim adlı bir kasib oğlana əra verilmişdir. 22-23 yaşında əri itkin düşdüyü üçün ailəni (5 usağı olmuşdur) özü dolandırmağa məcbur olmuş, ona görə də mollalıq etməyə başlamışdır.

Gözel səsa, rəvan təba malik olan Molla Tubunisə hər yas məclisina müvafiq mərsiye, müsibətnamə, ağı, bayati yazmış və bunlar el arasında geniş yayılmışdır.

GƏTİR GƏL

Qasid, gedər olsan qurbət ellərə,
Qəzyəlli yarımdan xəbər gətir, gel.
Bu nalemi izhar elə dağlara,
Tapar olsan, əhvahımı yetir, gel.

Deginən yasadır, sona bülübüllün,
Yaqub timsallıdır həli müşkülün,
Gelin otağında, solubdur gülün,
Qubarlı dərdimi azalt, bitir, gel.

Çatdır ki, beş balan yaman gündədir,
Ağır müsibətim hələ öndədir,

Belkə dada-çatdı qüdrəti-qadir,
Qəddim “dal”a dönüb, günüm ötür, gel.

Gəl, apar naməni bədbəxt itkine,
Getdi, Tubunisəni qoydu pis günə,
Haray versin, mənim təki miskinə,
Qoy yazım halımı beşcə sətir, gel.

BAYATILAR

Mən aşiq bir de, bir de,
Kim olar mən sebirdə,
İkimiz bir öleydik.
Yataydıq bir qəbirdə.

Qurmacın ucu yaşıl,
Gün dəycək parıldasır,
Sən öldün, mən də oldum,
Qəbir mənə, yaraşır.

Bulaq səndə daşam mən,
İslanmışam, yaşam mən,
Dərd məni öldürmədi,
Nə pis üzlü daşam mən?!?

Şirvanın astanı var,
Yamacı, yastanı var,
Ona deli deməyin,
Derddən bir dastanı var.

Məleykələr cüt gedir,
Cüt yollarır, cüt gedir,
Məni fələk qarğıtıb
Nə yapıram kük gedir.

Tubu, ərenlər geldi,
Zülfün hörenlər geldi,

Bizi bu təzə dərddən,
Köhnə kesənlər gəldi.

Eyyah sarılan bulud,
Rəngi qaralan bulud,
Dolanırsan yağmağa,
Yağma, aralan bulud.

İPƏKNİSƏ MƏŞƏDİ MEHBALI QIZI (XIX əsrin son rübü - 1941)

İpəknisə XIX ərin 70-ci illərində Şamaxı qəzasının Bayat kəndində anadan olub. Doğmalarının dediyinə görə, gözəl təbi var imiş. Şerleri yazıya alınmadığı üçün itib-batmışdır. O, 1941-ci ildə vəfat etmişdir.

QIZLARI

Hansi toy, mağara vardum,
Şad gördüm sözlü qızları.
Allah yerə müjde verib,
Bu xoş avazlı qızları.

Hər birisi bir növrəstə,
Ağız badam, dodaq püstə.
Ay dərdli, gəl “derman“ istə,
Şirvanın nazlı qızları.

Gözəlliyi verib xalıq,
Çit tuman, ətlaz arxalıq,
Məxmər zərdən yaxalıq,
Saçı qotazlı qızları.

Hər biri ceyrana bənzər,
Atmacası əller gəzer,
İpəknisə tərif eylər,
Söhbəti “duzlu“ qızları.

BU GƏLİN

Qaynana, insafın olsun,
Əsir deyil ki, bu gəlin.
Çılı-çılpaq geddirirsən,
Yesir deyil ki, bu gəlin.

Qanacaqlı, xoş əhvali,
Boy-buxunlu xub kamallı,
Üzündə bənövşə xalı,
Kesir deyil ki, bu gəlin.

İpəknisə çəkir qubar,
Bir az gözle, gəl eylə ar,
Neçə çolpa balası var,
Qısır deyil ki, bu gəlin.

NAYIB ŞİRVANİ (1880-1905)

Nayib Niyaz qızı Səmədzadə təxminən, 1880-ci ildə Şamaxı şəhərində ruhanı ailəsində anadan olmuşdur. Uşaq yaşlarında ata-anasını itirmişdir. Tiflisdə dilmənləq edən dayısı Səməd bəyin himayəsində qalır. İlk təhsilini evdə xüsusi müəllimlərdən alan Nayib 16 yaşında ikən fars və rus dillərini müəkkəmlər öyrənir, bir sırə elmlərə yiyələnir, nəhayət, imtahan verib müəllimlər hüquq alır.

1902-ci ilin evvəlində qız məktəbi açmaq üçün Şamaxıya gəlir. Bu zaman dəhşətli zəlzələ şəhəri viran edir. O da qəçqinlərə qoşulub əvvəlcə Vladiqafqaz, oradan isə Haşterxana gelir. Burada Nayib qızlara məxsus məktəbə rus dili müəllimi teyin edilir. 1904-cü ildə onu Hacı Muxtar adlı qoca bir kişiye əra verirlər. Həmin vaxtdan da, məktəbdən ayrıılır. Günü əzab-əziyyətlə keçən Nayib 1905-ci ilin sonlarında zəher içib özünü öldürür.

Nayib Şirvani Azərbaycan və fars dillərində qəzəllər, ana dilində qoşma və bayatılar yazımışdır. Bu əsərlər azad məhəbbət, pak sevgi və vətən həsrəti mövzularına həsr edilmişdir.

Nayibin əsərləri indiye kimi toplanıb nəşr edilməmişdir.

Nayib haqqında yegane məlumat Azərbaycan Əlyazmaları İnsti-tutunda M.S.Ordubadının arxivində (16 (636) şifrlü) mühafizə olunur.

YAXŞIDIR

Ay ağalar, qulaq asın dərdimə,
Hər sözün, erkeyi, sağı yaxşıdır,
Heşterxan dönsə də İrem bağına,
Şamaxının toz-torpağı yaxşıdır.

Bir nainsaf soldurubdu gülümü,
Yandırıban cölə töküb külümü,
Gecə-gündüz gözləyirəm ölümü,
Belə dostdan kafər yağı yaxşıdır.

“Dinmə” deyib bağlayıbdır dilimi,
Sındırıbdır qələm tutan əlimi,
Dal eyləyib əlif olan belimi,
Belə gündən yesəm ağı, yaxşıdır.

Nayib bu sözləri deyər acıdan,
Bir kəsim yox gələ, qardaş-bacıdan,
Vədə xilaf,bimürvət Hacidan,
Mütərüb Əli, ləvənd Tağı yaxşıdır.

DÖNÜBDÜR

Ne müddətdir həsrətini çəkməkdən,
Əlif qəddim bil ki, yaya dönübdür.
İntizarın, məşəqqətin ucundan,
Göz yaşları axar çaya dönübdür.

Qayıbdan almışam fərmanı-eşqi,
Gizli saxlamışam peymani-eşqi,
Necə qılım sənə dərmanı eşqi,
Yoxsa Müslüm kəmiyət dönübdü?

Bilīem ki, Səməndər tek yanırsan,
Yar yolunda din-imanı danırsan,
Nayib səni, sən Nayibi tanırsan,
Güllü bağçam solub zayə dönübdür.

NƏDİ?

Gündə min cür oyun açır başıma,
İnsafsız fəleyin qaydası nədi?
Birinə dərd verir, birinə dərman,
Görən bu qurğunun əsası nədi?

İşıqlı günümü eləyib gecə,
Zalim ağrlara mən dözüm necə?
İtirib ağlımı dönmüşəm gicə,
Taleyin mənimlə qisası nədi?

Nayib deyer, dərdli ürəyim çatda,
Bir çöpəm dəryada hey batabatda,
Belə olsa, yaşamaram həyatda,
Belə yaşamağın mənası nədi?

MOLLA XANIM (1880-1918)

Molla Xanım Məşədi Tağı qızı 1880-ci ildə Şamaxının İmamlı məhəlləsində anadan olub. Atasından savad alıb. 1918-ci ildə ermənilərin törətdiyi faciənin qurbanı olub.

KİŞİLƏR

Düşəcəyəm, qapbacaya,
Sırıñizi aça-aça,
Çatdıracam, pire, haca,
Sözləri yalan kişilər,
Adı müsəlman kişilər.

Qelyan çekək, çaxır vurağ,
Deyə, uşaqla ne lağlağ.
Eyləsiz dərsden uzağ.
Hər vədə piyan kişilər,
Adı müsəlman kişilər.

Nəfsi iti, haram qarın,
Aşb, həyəsin abırın,
Kesir qonşunun davarın,
Eləyir al-qan kişilər,
Adı müsəlman, kişilər.

Evdə oxuyub "Quranı"
Çölde qatmayın, aranı
Nə qinamayıñ şeytanı,
Özləri şeytan kişilər,
Adı müsəlman kişilər.

Gündə "bənd" olub birinə,
Zülm etmeyin, evdəkinə,
Sonda düşüb yaman güne,
Yola qayıdan kişilər,
Adı müsəlan kişilər?

Bilmirəm nə olursan ol,
Moltanı ol, ya xordan ol,
Allaha güvən, insan ol,
Hərzəvi-hadyan kişilər,
Adı müsəlman kişilər.

Molla Xanım Tağı qızı,
Düz yola çağırıar sizi,
Olsaz, olmasaz da razi,
Beledir olan kişilər.
Adı müsəlman kişilər.

MİNƏBƏYİM (XIX-1907)

Minəbəyim (Mina) Nəcəf qızı XIX əsrde Şamaxıda baqqal ailəsin-də anadan olmuş, bir müddət Molla Pərinin ev məktəbində oxumuşdur. Əmisi oğlunu sevə-də, atası onu tacir Hacı Baxışa əre vermişdir. Hacı Baxışın birinci arvadı Zərnisan Minəbəyim günlərlə ac saxılmış, döyüb-söymüş və məcbur etmişdir ki, atası evinə qayıtsın.

Minəbəyim ata evində az müddət qaldıqdan sonra atası ikinci kərə Həbib adlı yaşlı bir Sofiya əre verir. Burada Minəbəyimin günü lap qara olur, daima ibadətlə məşğul olan əri onun bisirdiyini yemir, onun yuduğu qab-qasığı suya yeniden çakır və s. Bele müsibətə dözməyən Minəbəyim 1907-ci ilin yazında özünü Pirsaat çayına atıb öldürür.

Minəbəyimin çıxlu qoşma, qəzəl və bayatısı olsa da, onlardan yalnız 18 nümunəni Şamaxının yaşlı sakinlərinin şer dəftərlərindən top-laya bildik.

SARI

Nə durmusan uca yerdə,
En gal, en gal, bizə sarı.
Gelində etibar olmaz,
Meylin sal qızı sarı.

Qızıl gülü dəstə dərsən,
Darıbən dostuna versən,
İstəsen, məni görəsen,
Bezən yeri bizə sarı.

Minəbəyim boyu bəstə,
Dardından olubdu xəstə,
Yerin salsan sinəm üstə,
Ömrün olar təzə barı.

DÜŞMÜŞƏM

Başına döndüyüm, ay əmi oğlu,
Çərxi dönmüş yar əlinə düşmüşəm.
Deyim dərdlərimi say, əmi oğlu,
Bir bülbülem xar əlinə düşmüşəm.

Bir qonçeyəm el uzadıb dərməyir,
Pərdəni götürüb üzüm görməyir,
Mənim ilə eli-ele verməyir,
Çox sovuqdur qar əline düşmüşəm.

Pak bilməyir mənim abi-dəstimi,
Çəkməyir döşüne xoş nəfəsimi,
Dua edir, eşitməyir səsimi,
Qulaqları kar əline düşmüşəm.

Bilmirəm sofudur, yoxsa molladı,
Bir iyəleyib man tek gülü tulladı,
Bunu mənə hansı tale yolladı?
Çərəxim dönüb, mar əlinə düşmüşəm.

ƏMİOĞLU

Sən məni yandırıb hicran oduna,
Elədin avare, ay əmi oğlu,
Sənin həsrətindən geymişəm qara,
Olub ərif qəddim yay, əmi oğlu.

Bülbülem, çəkirem ahilə-əfqan,
Qalmayıb əlimdə malü-mülkü can,
Sailəm dilerəm səndən bir ehsan,
Ver qəlbini mənə pay, əmi oğlu.

Sənin həsrətinlə ağarır bu saç,
İnsaf et, bu gece gel, qapını aç,
Götür məni burdan, başqa yerə qaç,
Deyiləmmi sənə tay, əmi oğlu?

GETDİ

İstəsen biləsen, necədir günüm?
Her sözüm, səhbətim səninlə getdi.
Qalxır asimanə nalevü-ünüm,
Düşüncəm, niyyətim səninlə getdi.

Axır göz yaşlarım sabaha qədər,
Üzüm məni miskin qüssəvü kədəri
Demək, belə imiş qəzavü qədər.
Taxtum, səltənətim səninlə getdi.

İşıqlı günlərim olubdu qara,
Bir kimse etmeyir dərdime çara,
Sənki pərvanəyəm, yanıram, nara.
Baxtum, səadətim səninlə getdi.

Üzür Minəbəyim dərd ilə canı,
Birçə Allahdır onun gümanı,
Qəlbim qəbul etmir heç bir insanı,
Sevgi, məhəbbət səninlə getdi.

AĞCA GÜLAĞA QIZI (1890-1971)

Ağca 1890-cı ildə Şirvan mahalının Dağ-Koləni elatının Qaraoğlanlı tayfasında anadan olmuşdur. Genç yaşlarından gözel səsi ilə seçildiyi kimi bədəhatən söz düzməyi ilə də rəfiqələri arasında fərqlənmişdi.

Obada qoşduğu şirin, duzlu, bamezə şəbədələri hamı ezbərdən bilirdi. İxtiyar yaşlarında elin yas məclislərində mərsiye oxuyardı. Ağca Gülağa qızı 1971-ci ildə vəfat etmişdir. Qəbri Qobustan rayonunun Girdədəki Dağ-Koləni qəbristanlığındadır.

KÜDRÜDƏ

Neçə elin yurd daşı var,
Anam Küdrüdə, Küdrüdə.
Ormanları var-dövlətdi,
İnan Küdrüdə, Küdrüdə.

Baş çıxarmaz ondan naşı,
Bir tarixdi ocaq daşı,
Bizim elin can sırdaşı,
Aran Küdrüdə, Küdrüdə.

Açı yovşan, tər qarağan,
Havasıdır dərde dərman,
Ağca deyər, ara loğman,
Hər an Küdrüdə, Küdrüdə.

GƏLİR

Söz demək hamının qismati deyil,
Allah vergisidir, pünhanдан gelir,
Aya tek vəhy ilə sirayet edir,
Çəşmə ayağıdır, "Quran" dan gelir.

Tək-tək insanlarda olar o, peyda,
Ondan elmi başər qazanar fayda,
Gölmeçə deyil ki, günəş quruda,
Mayası dəryadan, ümməndan gelir.

Övladı mərifət keçər anadan,
Qulluq bağbanıdır, qida mayadan,
Gəzdiyimiz yeri, göyü, yaradan,
O qüdret sahibi, Allahdan gelir.

Xuda pay veribdi ilhamı bizə,
Sözün köhlənilə çıxaraq düzə,
Ancaq əyriya bəd, haladır düzə,
Təb coşub ürəkdə, bu candan gelir.

DEYİLLƏR

Yaranan yaranıb, yaratmaq üçün,
Məqsədsizə eldə nadan deyəllər,
Əhdinə, sözünə sadiq olmasan,
İtib-batar, ilqar iman, deyillər.

Ot kökü üstünde bitər, belə ki,
Hərənin özüne məxsus var, kökü,
Qurdun, qurd soyu var, tülkünün tülübü,
Erkək, dişi şirə Aslan deyillər.

Süxəndən bübülem, güzərim bahar,
Sinəm sözlə təlatümde çırışar,
Deməyə yerim yox, sıxır arzular,
Hal-əhlindən kəcdir zaman deyillər.

Vətən dərdi çekən, ona qul olar,
Adam varlı olar, ya yoxsul olar,
Vətənsizin hali çox müşkül olar,
Qərib güzərinə, yaman deyillər.

Ağcayam, Kolanı, elim, məkanım,
El olub hər zaman, arxam, həyanım,
Onun torpağına, fədadır canım,
Suyunu canına dərman deyillər.

ŞAMAXILI SƏNƏM (1892-1969)

Sənəm Qulam qızı 1892-ci ildə Şamaxıda anadan olmuşdur. Atası-nı erken itirən Sənəm, anası Şirinqızın himayəsində yaşamışdır. Onun yaxşı səsi olmuşdur. Qonşuları nayçalan¹ Pəridən nay çalmağı öyrənir. Əvvəl Şamaxıda yarlıların qız toyunda Pəri ilə, sonra isə özü sərbəst iştirak edir. Şamaxıda böyük ad-san sahibi olur. Sənat xalq şeri üslubunda əsərlər yazar və onların coxusuna mahni bəstələyir. 1930-1950-ci iller ərzində o, Bakı toylarında daha çox iştirak edir.

Sənəm 1969-cı ildə vəfat etmişdir.

KİMİ

Pervane tek məclisleri dolandım,
Gündüz güneş kimi, gecə ay kimi.
Bəzən dalgalanıb, kükreyib daşdım,
Dağlardan güc alan gürşad sel kimi.

Gün keçir, ay dönür, illər ötüşür,
Şəvə kimi qara saçə dən düşür,
Cavanlıq uzanır, can əldən düşür.
“Əlif” qəddim, “dala” dönür yay kimi.

Sənəməm toylarda meydan sularam,
Ömür gedər zirvələrdən enərəm,
Söz-sovumu elə peşkəs edərəm,
Ürəkdən süzülüb gələn ney kimi.

HƏDƏRDİR-HƏDƏR

Beş günlük həyatda keflər çəksən də,
Duydum qəmlər üçün yaranıb bəşər.
Əvvəli gəlhagəl, toy-düyünlüdür,
Son məramı ağlar, hədədir, hədər.

Üzü qara torpaq, canlar herisi,
Elə ajahadır yoxdur əvəzi,
Tutanda seçməyir, yaxşını pisi,
Orada birdir şah ilə qulu dəyər.

Dolaşdım Şirvanı, Mili, Muğanı,
Tərənnüm elədim eli, obanı!
Olarmı soruşub bilənim hanı,
Sənəm, fanı dünya qəddini ayər.

NABURLU BADAM (XIX əsrin sonu-1950)

Badam Müslüm qızı XIX əsrin sonlarında indiki Qobustan rayonun Nabur kəndində anadan olmuşdur. Onun babası Ağcabəy, atası Müslüm və qardaşı Xıdır çox şux təbiətli, zarafatçı adam olmuş, şəri-sənəti yüksək qiymətləndirmiş, ara-sıra özləri də şer qoşmuşlar.

Badam təxminən, 17-18 yaşlarında ikən Şorsulu obasında yaşayan Əhməd adlı bir kəndliyə əre verilmiş və ondan Babasən adlı bir oğlu olmuşdur. Deyilənlərə görə, naburlu Badam uca boylu, yaraşlılı, kişi kimi mərd bir qadın imiş, heç kimdən qorxub çəkinməz, sözü üzə sax deyərmiş.

Naburlu Badam 1928-35-ci illər arasında Şirvanni müqətidir sənət-

1. Vaxtilə Şamaxıda qarmona nay deyilmədi.

karlarından Aşıq Mirzə Bilal, Məlhemli Aşıq Şakir və Tağlabiyanlı Aşıq Şamil ilə toy məclislerində deyişmiş, onların söylədiyi qıflıbandırı məhərətlə açmışdır. Mərhum Aşıq Şamil deyərdi ki, men belə hazırlıq qadın görməmişdi. Hansı qıflıbandırı deyirdi, o saat açıldı. Özünün söz deməyi də var idi.

40-ci ilin əvvəlində Badamgil Qobustandakı köçəri obalarına qayıtdılar. Badam 1950-ci ilin əvvəllərində taxminən, 70 yaşında ikən vefat edir. Qəbri Qobustan qəsəbəsinin yaxınlığında Xıdırı adlı yerdedir.

Onun haqqında ilk tədqiqat aparan, şerlərini toplayan Ə.Cəfərzadə olmuşdur.

Naburlu Badamin şerləri çox olmuşdur, lakin bunlar vaxtında yazıya köçürülmədiyi üçün itib-batmışdır. Badami şəxşən tanyan qocaların topladığımız əsərlərdən görünür ki, Badam daha çox tənqidli şerlər qoşmuş, zülm və haqsızlığı, yalançı ruhaniləri, namərdəleri, əyri yol tutanları ifşa etmişdir. ("Molla", "Əfəldi", "Mənə nə", "Qazi", "Sığanlar" və s. şerleri belə əsərlərdəndir.)

MOLLA

Yetişdi vəqt-i-mövlud,
Dur gır arayə, molla.
Övladı-peyğəmberi,
Çağır haraya, molla.

Seslə obanı, kəndi,
Payla təbərrik qəndi,
Topla neçə həpəndi,
Başla duayə, molla.

De şakəri sözündən,
Qan yaşı axıt gözündən,
Toqquşdur öz-özündən.
Baxma çarayə, molla.

VAR

Sözün safi hər sözün cövhəridir.
Doğru danışmağa iqtidarı var,
Yaradanım vergi veribdi, mənə,
Bu cəhətdən sevinc iftixarım var.

Yerlim Ələsgər bəy köçüb-gedəni,
Taleh qıydı mənə qərib vətəni,
"Damlamacayla" yer etdi mənə.
Dağlardan daim intizarım var.

Şükür yazı yazan yazılıb qisməti,
Düşünən beynim var, qərarım qəti,
Çox da eləmərem mən şikayəti.
Qolumun qüvvəti balalarım var.

Bayat tayfasıym, özüm Naburdan,
Erkən yetim qaldım ata-anadan,
Sazın-sözün teşnəsiyəm binadan,
Umanlıqlara sığmaz arzu-kamım var.

SİÇANLAR

Qışlı quraq keçdi, yazı yalan su,
Otu kötüyündən biçdi sıçanlar,
Dövlətli arxayın kefini çekir.
Kasıbin qanını içdi sıçanlar.

Çöldəki kol-kosu dibdən qopardı,
Elə bil at üstə gelən çapardı,
Arəni-budadı tamam apardı,
Oğrunu, qulduru keçdi sıçanlar.

Palazı, paltarı yedi kökündən,
Badamın var yoxun çəkdi yükündən,
Qəfil hucum etdi, yerin təkindən,
Güclünü, gücsüzü seçdi sıçanlar.

OLMADI

Üzdüm qəvvas kimi söz deryasında,
İqbalmı arzumla heç tən olmadı,
Min-min könül tikdim abad eyledim,
Könül sarayı tikən olmadı.

Mənə qismət oldu belə bir dövran,
Nə insaf yox, nə adalet, nə divan,
Haqqı gördüm getdi nahaqqa qurban,
Durub hesabını çəkən olmadı.

Pulu namus bildi ağızın ağlar,
Peyseri piyililər, qarın yoğunlar.
Din imandan gop eyleyen mollalar,
Özlərində iman nədən olmadı?

Yordu eli çavuşların cir səsi,
Beşəçiləndi kənxudanın silləsi,
Necə yandı kasib-kusub dedəsi,
Ərşə çıxdı, ayırd edən olmadı.

Qərib sayılsam da doğma elimdə,
Aydındı aləmin sırrı gözümde,
El dərdini gizli çekdim sinəmdə,
Badam, heyif, aşkar bilən olmadı.

PADAR MATOS

Matos şair Qənimətin qızıdır. XX əsrin ilk illərində Şamaxı qəzasının Padar elatında köçəri ailəsində anadan olmuş, təxminən, 40-45 yaşlarında isə ailəsi ilə birlikdə Ağsu rayonunun Pirhəsənli kəndinə köçmüştür. Savadsız olmasına baxmayaraq, rəvan təbi vardır. Qoşma, gəraylı ve bayatılar qoşmuşdur. Onun şerləri vaxtında yazılıa alınması üçün itib-batmışdır.

AXTARIR

Gədiklərde qalıb gözüm,
Şeyda bülbülün axtarır.
Viran olub könlüm evi,
Öz “bəmin”, “zilin” axtarır.

Köcüb düşdük biz qurbətə,
Düşdük çətinə, zillətə,
Qərib dözüb hər möhnətə,
Hesretlə elin axtarır.

Halaldır könlümün vari,
İtirmişəm gözəl yarı,
Ərşə çıxıb arzuları,
Öz şirindilin axtarır.

Matoş eldə naşı deyil,
Dinməz ocaq daşı deyil,
Viranə bayquşu deyil,
Bülbüldür gülün axtarır.

AĞLAR

Sənə yalvarıram səba yelləri,
Yetir cananıma, növraqım ağlar.
Saralıb xəzandır, gülüm, çiçəyim,
Ər eli dəyməyən, o bağım ağlar.

Qərib eldə yoldur qohum-qardaşım,
Əzəldən irağə atıldı daşım,
Nələr çəkməyibdir beləli başım,
Artıb gün-gündən fəraigim ağlar.

Soraqladım yarı gəlib-gedəndən,
Vəhə çəkilibdir çıxıb vətəndən,
Bədənim qic olub dərdi-zədəndən.
Dilim nələ çəkər, dodağım ağlar.

Matoş deyer, dözəmmirəm hicrana,
Yazaram dərdimi neçə divana,
Soraq sallam həm İrana, Turana,
Yar deyib, eyvanım, otağım ağlar.

LAHICLI LEYLİCAN
(XIX əsr sonu - XX əsr)

Onun haqqında ilk məlumatı görkəmli yazıçı M.Süleymanovun "Azərbaycan diyarı Lahic" kitabında oxuyuruq: "...Göyçək, bəstəboy, nazlı-qəmzəli idi... zəlim qızı elə çalırkı ki, qarmon az qalırkı əl-ayaq açıb oynasın. Mahni qoşardı. Çala-çala oynayar, oxuyardı.... Maral gözlərini elə qaldırıb salardı ki, nəinki kişilərin arvadlarının da tamahı düşərdi... Az vaxtda üç əra getdi".

İsmayıllı rayonunda yaşayan Aşıq Yanvardan Leylicanın şerlərinin nümunələr elə etmişik. Deyilənə görə, Leylican XX əsrin 30-cu illərində vəfat etmişdir.

GƏL, GÖR

Gözüm yolda, könlüm səsde,
Gel gör, a zəlim balası.
Ev dustağıyam qəfəsde,
Gel, gör, a zəlim balası.

İstəyimə vermir anam,
Az qala alışib yanam,
Ərabzəngi kimi yaram,
Gel, gör, a zəlim balası.

Eşidən varm bu səsi,
Dəysə mənə yar nəfəsi.
Sındıraram daşqəfəsi,
Gel, gör, a zəlim balası.

Soruş qəmlı Leylicanı,
Lahicdər yurdur, məkanı,
Menim kimi dilgir hanı,
Gəl, gör, a zəlim balası.

ŞÜŞƏXANIM ŞƏRBƏTALI QIZI
(1912-1986)

Zahidova Şüşəxanım 1912-ci ildə Şamaxı qəzasının Nabur kəndində anadan olmuşdur. Anadan yetim qalan Şüşəxanım kiçik yaşlarından həyatın bütün çətinliklərini dadmışdır. Onların nəslini gözəl səsləri ilə ad-sən qazanmışlar.

Qardaşı Cabbar gözəl səsi ilə məclislərin bəzəyi olmuşdur. Cabbar 1937-ci ildə sürgün edilmişdir. Əfsus ki, Şüşəxanımın bütün şerləri yazıya alınmışdır. Şüşəxanım 1986-ci ildə Nabur kəndində vəfat etib.

BAYATILAR

Əynimdə oddan quxa,
Qoymaram tüstü çıxa.
Əylən, a karvan qırان,
Bəlkə yar gəlib çıxa.

Gedib o gözəl dağlar,
Qalıb viranə bağlar,
Ağlama, dəli könlüm,
Düşmən gülər, dost ağlar.

Bülbülüm lal olubdur,
Gülüm abdal olubdur,
Qürbətən gələn məktub,
Ürəkdə xal olubdur.

Bülbül gül deyib ağlar,
Ürəyin yeyib ağlar,
Ölüb bağban yiyesi,
Bağ yiye deyib, ağlar.

I. M.Süleymanov, Azərbaycan diyarı-Lahic, Bakı, 1994, səh. 209-210.

Nə bağbanam, bağım var,
Nə elvan otağım var
İtgin qardaş ucundan,
Otuz yeddi dağım var.¹

KÖRPƏLƏR

Sizsiniz ömrümün bari, bezayı,
Ən şirin söhbətim, sözüm körpələr.
Cümə varım, ürəyimin özəyi,
İllahım çeşməsi, gözüm körpələr.

Sizdən ilham alıb yaşayıram, mən,
Yoxsa xoş günlerim, gedər əlimdən,
Siz oynayın, gülün, ömür sürün şən,
Mən də cəfanıza dözüm, körpələr.

Xoşbəxt gələcəyim, evəzim mənim,
Sizinlə faxr edir, elim, Vətənim,
Şüşəxanım, onlara dastan deyim,
Yaşasın gəncliyim, özüm körpələr.

DEYİLSƏNMİ?

Cümle bəşər şahid sənə,
Yaman dünya deyilsənmə?
Yüz-yüz şahı, ya gedəni,
Alan dünya deyilsənmə?

Yaradıb insan övladın,
Qaldırıb şöhrətin, adın,
Sonra qırıb qol, qanadın,
Yalan dünya deyilsənmə?

Ağlar-güler, iki üzlü,
Gah doğru, gah cəhəl sözlü,

1. Qardaşı 1937-ci ilin qurbanlarından olub.

Qızıl dişli, gəlin gözlü,
İlan dünya deyilsənmə?

Qeyrətsizler kama yetər,
Qeyrətilər qəma yetər,
Aqibətdə həzdən betər,
"Filan" dünya deyilsənmə?

İnsan alan, insan satan,
"Yoxdan" verən, "vardan" alan,
Hər kim olsa yola salan,
Qalan dünya deyilsənmə?

Yalqaqların uzun dili,
Dolanıb aldadır eli,
Hakim kesib fitnə-feli,
Talan dünya deyilsənmə?

YAXŞIXANIM QOCAKİŞİ QIZI

Əhlimanova Yaxşixanım 1926-cı ildə Şamaxı qəzasının Şixlar kəndində anadan olmuşdur. İti hafizə və yaddaşı vardır. Aşıq dastanlarını əzber bilirdi. Televizorun "Yurd" verilişində dəfələrlə iştirak edib. Bədəhətən düzdüyü şerlər dillər əzberi olmuşdur.

BAYATILAR

Quzuçuyam quzu məndə,
Quzunu tökdüm kəndə.
Ərəb oğlu, tat qızı,
Yaylığın qaldı məndə.

Çoban, qoyun kimindi?
Sana, gor neçə mindi,
Ortadakı boz evdə,
Nişanlı qız kimindi?

Qoyuna desən gedərəm,
Quzu desən güdərəm.
Ayi bitmiş çobanam,
Haqqımı ver gedərəm.

Mən aşiq qara qaldı,
Ağ getdi, qara qaldı,
Dağlar lala boyandı,
Yamanlıq qara qaldı.

Mən aşiq dolu bağlar,
Meyveli, dolu bağlar,
Keçən günü yad etdim,
Gözlərim dolub ağlar.

Əzizim meşələrdə,
Şəh qalar şüşələrdə,
Şən yatdin yuxu aldin,
Mən qaldım küçələrdə.

Səninleyəm, a gedən,
Bir bəri bax gedigdən,
Sinəmə bir ox vurdun,
Yengi çıxmış yegədən.

Bulaqda daş olaydım,
Su dəyib yaş olaydım,
Qəriblərə bacıyam,
Təkə qardaş olaydım.

Saxlanıb gedən ellər,
Savalan dibi göllər.
Yenə yadına düşdü,
Uzun boy, ince bellər.

SÖYLƏYİCİLƏR HAQQINDA MƏLUMAT

Dü zgülər, mövsüm-mərasim nəğməleri, inanclar, bayatı, ağilar, atalar sözleri ve Azərbaycan Dövlət Pedoqoji Universiteti Şamaxı filialı telebələrinin folklor təcrübəsi zamanı əldə etdikləri materiallardan; aşiq Barat (1916) Şamaxı, Davud Orucov (1922) Qobustan rayonu, Nərimankənd kəndi, Aşıq Əhməd (1922), Kürdəmir şəhəri, Musa Tağı oğlu (1930) Ağsu şəhəri, Tağı Məmməldi Aslan oğlu (1927) Hacıqabul şəhəri Şəfi Ağababa oğlu (1932) Əli-Bayramlı şəhəri, Hacıqəhəmanlı kəndi, Vahid Zaman (1936) Ağdaş rayonu, Kükel Kəndir, Aşıq Xanmusa (1928), Qaradağ rayonu, Düvanın qəsəbəsi, Anaməhəmməd Hacıyev (1952) Kürdəmir şəhəri, Qardaşxan Uhud oğlu (1914) şamaxı rayonu, Göyələr kəndi, Kazımov Kazım Sabir oğlu (1918). Göyçay şəhəri, Kərimov Kasay Mahmud oğlu (1902). Ucar rayonu, Bərgüşəd kəndi, Osmanova Əhməd qızı (1920). Göyçay rayonu, Ləkicilpaq kəndi; Cəfərzadə Əzizə Məmməd qızı (1921-s) Bakı. Cəfərzadə Əhməd Məmmədoğlu (1924-2000), Hacıqabul, Udu lu kəndi, Səmədov Səməd Ziyəddin oğlu (1925), Zərdab rayonu, Bıçaqcı kəndi, Aşıq Şərbət Fatiyev (1939-s) Şamaxı rayonu, Talişnuru kəndi; Aşıq Xanış Zahidov (1932-s) Qobustan rayonu Naburkənd, Aşıq Yanvar Bedelov (1942-s) İsmayıllı rayonu, Tanlabıyan kəndi, Hüseynov Həsrət Müxtar oğlu (1922) Kürdəmir şəhəri, Fatiyev - Eynulla oğlu (xanəndə, 1932), Aşıq Əliağa Əbil oğlu (1927) Hacıqabul rayonu, Tağılı kəndi Babayev Oqtay Məhəmməd oğlu (1935-s) Kürdəmir şəhəri, Talıbov Talib Əlisəftər oğlu (1915) İsmayıllı rayonu, Lahic kəndi, Ballı Haxalı qızı (1918-s) Hacıqabul rayonu, Muğan qəsəbəsi. İzzətəli Zülfüqarov (balabançı, 1923). Qafdağ rayonu, Qobustan qəsəbəsi, Ata Cavad Mir Səfər oğlu (1922) Hacıqabul rayonu, Qubalı kəndi, Aşıq Abdulla (1936-s). Quba, Girah kəndi, Aşıq Mahmud Ələsgər oğlu Eynulla oğlu Cəbrayılov (1937).

Söyləyicilər: Ağababayeva Aişə Aşıq Həsənbala qızı (1898). Quba, Cimi kəndi; Aşıq Pirməmməd Yusif oğlu (1903-1996) Kürdəmir; Aşıq Ağalar Aşıq Bilal oğlu (1913-1989) Kürdəmir; Aşıq Barat Əhməd oğlu (1916), Şamaxı şəhəri; Ağayev Səməd Fərman oğlu Şamaxı; Ağabad Mir Səfər oğlu (1922-s) Şamaxı, Bağırlı kəndi; Eyyubov Şeyx Bayram Şeyx Alişan oğlu (1922), Hacıqabul, Qubalı kəndi; Molla Ələkber Molla Hacıağa oğlu (1928) Hacıqabul, Qubalı kəndi; Mir Yusif Mir Nəsir oğlu (1940-s) Hacıqabul; Musayev Rəcəb Piri oğlu

(1930-s) İsmayıllı, Talıştan kəndi; Reçə Abdulla Hüseyin oğlu (1925) Qobustan, Çalov kəndi; Mikayılov Sübi Rəşid qızı (1925) Şamaxı, Ovçulu kəndi; İsmayılov Qardaşxan Uhud oğlu (1910-1999) Şamaxı, Göyələr kəndi; Qurbanov Qurbanlı Niftalı oğlu (1918-) Şamaxı, Zarat kəndi; İsmayılov Ağagül Əşraf oğlu (1928) Göycay şəhəri, Osmanova Salya Əhməd qızı (1925) Göycay, Ləkiçilpaq, kəndi; Şahbazov Balaxan Şaban oğlu (1925) Şamaxı, Qaravelli kəndi, Əhməd Məmməd oğlu Cəfərzadə (1924) Hacıqabul, Üdulu kəndi, Aşıq Xanmusa Musayev (1928) Qaradağ, Qobustan qəsəbəsi; Səmədov Səmed Ziyəddin oğlu (1926) Zərdab, Bıçaqlı kəndi, Abdulmanova Səide Gəncəli qızı (1929), Xaçmaz şəhəri, Aşıq Şamil Piriyev (1909) İsmayıllı, Tağlıbəyan kəndi; İbrahimpəşa Ağayev (balabançı) (1929) Əli Bayramlı, Kürqiraxlı Kərəm Qulu oğlu (1950) Zərdab, Otmanova kəndi; Məmmədov Rəşid Əhəd oğlu (1929) Kürdəmir şəhəri; Yaşar Qarayev (1952) Ağsu, Bino kəndi.

ƏFSANƏ, RƏVAYƏT VƏ NAĞILLAR.

"Öməklər esasən, toplayıcının 1980-2000-ci illərdə bölgəyə şəxsi səfərləri zamanı, eləcə də N.Tusi adına ADPU-nun Şamaxı filialı tələbələri 1994-1999-cu illərdə folklor təcrübəsi zamanı toplanmışdır". **Söyləyicilər:** Aşıq Barat Əhmədov (1916) Şamaxı şəhəri, Aşıq Pirməmməd Yusif oğlu (1903) Kürdəmir şəhəri, Osmanov Güneş Ələsman oğlu (1905) İsmayıllı Qiçatan kəndi, Mürsəlov Mürsəl Məmməd oğlu (1922) Ağsu, Qəşəd kəndi; Aşıq Əhməd Ədil oğlu (1922) Kürdəmir şəhəri, Məmmədov Ağalar Mayıl oğlu (1924) Quba, Cimi kəndi, Novruzov Mustafa Bayram oğlu (1898-) Əli-Bayramlı; Qəniyeva Mina Mehdi qızı (1900) Qobustan, Poladlı kəndi; Əhməd Məmməd oğlu Cəfərzadə (1924) Hacıqabul Urulu kəndi, Yusifov Yusif Şirali oğlu (1928) Qobustan, Cəm-Cəmlı kəndi; Şahmuradov Paşa Nuru oğlu (1934) Ağdaş; Kükəl kəndi; Kərimov Rehman Baba oğlu (1918) Ucar, Bərgüşad kəndi, Mehdiyeva Gülsüm Məhəmməd qızı (1942) Ucar, Bərgüşad kəndi; Mikayılov Şəfi Aşıq Bilal oğlu (1922) Kürdəmir şəhəri, Məmmədova Səadət Murad qızı (1923) İsmayıllı şəhəri; Aşıq Yanvar Bərləv (1942) İsmayıllı Tircan kəndi, Aşıq Xanmusa Musayev (1928) Qaradağ, Qobustan qəsəbəsi, Aşıq Xanış Zaniyan (1932) Qobustan, Nabur kəndi;

Osmanova Salya Əhməd qızı (1922) Göycay, Ləkiçilpaq kəndi, Səmədov Musa Rzaqulu oğlu (1924) Quba, Rustov kəndi; Rəhim Al-

xas Xəlfe oğlu (1937) Quba, Xinalıq kəndi; Aşıq Şərbət Fətiyev (1937) Şamaxı, Talişnuru kəndi; Kürqiraxlı Kərəm Qulu oğlu (1950-s) Zərdab, Otmanoba kəndi, Zeliyeva Mayaxanım Əli qızı (1936) Göycay şəhəri; Aşıq Mahmud Ələsgər oğlu (1944), Qobustan, Şixzəli kəndi.

Mənbələr: 1) Azərbaycan xalq efsanələri (top. S.Paşayev) Bakı, 1985. 2) Ə.Cəfərzadə, S.Qəniyev "Şamaxı" Bakı, 1992. 3) S.Qəniyev, M.Mikayılov "Dağdan ağır elim var", Bakı, 1996; "Şirvan aşiq antologiyası" (Ə.Cəfərzadə, S.Qəniyev), Bakı, 1996. "Qırıncı dağın sırtı" (top. tər. dən R.Xəlilov, O.Əliyev). B. 1989"

SIRVAN FOLKLORUNDU İSLƏNMİŞ VƏ İSLƏNƏN LƏQƏBLƏR.

Toplayıcının bölgəyə elmi səfərləri və N.Tusi adına ADPU-nun filologiya fakultəsinin tələbələri folklor təcrübəsi zamanı toplanmışdır.

Söyləyicilər: Ağayev Əlimirzə Gülmirzə oğlu (1914), Şamaxı, Dağ Çaylı kəndi; Ağayev Rəhim Ağacan oğlu (1928) Şamaxı, Həmşəli kəndi; İsmayılov Hüseyin Tağı oğlu (1930) Göycay şəhəri; Aşıq Saday (Solaxay) (1934), İsmayıllı Mücü kəndi, Aşıq Bəybaba (1932) Hacıqabul, Paşalı kəndi; Aşıq Əzizxan (1930) Ağsu şəhəri; Aşıq Ağababa (1933) Neftçala şəhəri; Racəbov Abdulla Hüseyin oğlu (1925) Qobustan, Çolov kəndi; Əliyev Anar Mahmud oğlu (1932) Kürdəmir şəhəri; Baxşiyeva Firəngiz Ağa qızı (1928) Ağsu şəhəri; Ağabala Məşədi Umbay oğlu (1925) Şamaxı şəhəri; Musayev Ramazan Ali oğlu (1930) Qobustan, Teklekənd; Abbasov Misir Abbas oğlu (1940) Ucar, Bərgüşod kəndi; İsmayılov Mikayılov Saməddin oğlu (1948) Ucar, Bərgüşad kəndi; Aşıq Ramiz Qulamalı oğlu (1948) Ağsu, I Aran kəndi; Şahmuradov Paşa Nuru oğlu (1920) Ağdaş şəhəri; Rəşidov Surxay Nəzər oğlu (1922) Ağsu, Qəşəd kəndi; Hacı Seyid Ağasən Mir Hüseyin oğlu (1921) Əli-Bayramlı şəhəri; Məmmədov Dünymalı Kərim oğlu (1954) Ağdaş, Pirkəsə kəndi; Aşıq Niyazi (1939) Ağsu şəhəri, Aşıq Habil (1945) Ağsu, Padar kəndi; Aşıq Əhliman (1951) Ucar, Bərgüşah kəndi; Aşıq Ağamurad (1961) Şamaxı, Mərzəndiyli kəndi; Aşıq Elman (1966) İsmayıllı, Talıştan kəndi; Dadaşova Ağabacı Əşgerali qızı (1922) Qobustan, Poladlı kəndi; İsmayılova Safura Mirağa qızı (1929) Qobustan, Sündü kəndi; Səfərova Camal Həmid qızı, (1938) İsmayıllı şəhəri; Seyidova Səlimnəz Şıxalı qızı (1933) İsmayıllı, Hacıhatəmli kəndi; Qasımov Beykəs

Fərman oğlu (1930) Göyçay, Alxasova kəndi; Fərzeliyev Vahid Hüməmət oğlu (1934) Ağdas, Kükəl kəndi; Arzumanova Sonaxanım Tahir qızı, (1930) Göyçay şəhəri;

SİNƏDƏFTƏR QADINLAR

I. Toplayıcı Şirvan bölgəsinə elmi səfərləri zamanı yaşı insanların və onların doğmalarının yaddaşından qələmə almışdır; Məhmədəmin Məhəmməd oğlu (1890) Şamaxı, Göylər kəndi; Aşıq Barat Əhmədəoglu (1916), Abdullayeva Fatma Nuru qızı (1918) Qobustan, Sündü kəndi; Ağayev Əlmirzə Gülmirzə oğlu (1914) Şamaxı, Dağ Çaylı kəndi, Aşıq Pirməmməd Yusif oğlu (1903) Kürdəmir şəhəri, Ağayeva Lumu Ağabalı qızı (1927) Bakı şəhəri, Ağayev Səməd Fərman oğlu (1922). Şamaxı, Bağırlı kəndi; Cəfərzadə Əhməd Məmməd oğlu (1924), Hacıqabul, Udlu, Qasımov Beykəs Fərman oğlu (1930), Göyçay, şəhəri, Kərimov Rəhman Baba oğlu (1928). Ucar, Bərgüşəd kəndi, Aşıq Bəylər Qədirov (1914) Salyan, Çuxanlı kəndi; Aşıq Əhməd Rüstəmov (1922) Kürdəmir şəhəri; Səmədov Səməd Ziyəddin oğlu (1926), Zərdab, Bıçaqcı kəndi, Aşıq Əlisiqə Ğəmi oğlu, (1942). Bile-suvar, Ağalikənd kəndi, Aşıq Xanış Zahidov (1932), Qobustan rayonu Nabur kəndi; Aşıq Xanmusa Musayev (1928) Qaradağ, Qobustan qəsəbəsi, Osmanov Camulla Osman oğlu (1930) İsmayıllı şəhəri, Hacıyev Qəzənfər Müzəffər oğlu (1928) Hacıqabul, Muğan qəsəbəsi; Hacıyeva Aşa Qarakışı qızı (1922) Kürdəmir şəhəri; Məmmədov Ağalar Mayıl oğlu (1924) Quba, Cimi kəndi.

Mənbələr: a) Azərbaycanın şair və aşıq qadınları (topluyanı və tərtib edəni. Ə.Cəfərzadə), b) Şirvanın qadın şairləri (topluyanı və tərtib edəni. Ə.Cəfərzadə S.Qəniyev) Bakı, 1997. Şirvanın 350 şairi (topluyanı və tərtib edəni. Ə.Cəfərzadə, S.Qəniyev) Bakı, 1999. M.Süleymanov. Azərbaycan diyarı Lahic. Bakı, 1994. Azərbaycan xalq efsanələri (top. tər. edən. S.Paşayev) Bakı, 1994.

AŞIQLAR VƏ EL ŞAIRLƏRİ

Örnəklər əsasən, 1978-2001-ci illerde S.Qəniyevin bölgələrə şəxsi səfəri eləcə də N.Tusi adına ADU-nun Şamaxı filialı filologiya tələbələrinin folklor ekspedisiyası zamanı əldə edilmişdir. Söyləyicilər: Ağabalayeva Aişə Aşıq Həsənbala qızı (1898) Quba rayonu, Cimi kəndi. Aşıq Ağalar Aşıq Bilal oğlu. (1913) Kürdəmir şəhəri; Abdul-

layeva Fatma Nuru qızı (1918) Qobustan rayonu, Sündü kəndi; Məhəmmədəmin Məhəmməd oğlu (1890) Şamaxı rayonu, Göylər kəndi; Qəmlı Bilal – İsmayıllı, Sulut kəndi; Ağacən Xələt oğlu, Şamaxı Zarat kəndi; Nuriyev Bilal Rza oğlu (1896) Şamaxı rayonu, Göylər kəndi; Aşıq Şamil Piriyev (1909) İsmayıllı rayonu, Tağlabiyən kəndi; Aşıq Pirməmməd Yusif oğlu (1903) Kürdəmir şəhəri; Babayev Alixan Xələf oğlu (1906) Kürdəmir rayonu, Ceyranlı kəndi; Aşıq Bəylər Qədirov (1914) Salyan rayonu, Çuxanlı kəndi; Aşıq Barat Əhmədəoglu (1916) Şamaxı şəhəri, Aşıq Əhməd Rüstəmov (1922) Kürdəmir şəhəri, Aşıq Xanmusa Musayev (1928) Qaradağ rayonu, Qobustan qəsəbəsi; Vəzirov Tağı Məmməd oğlu (1920) Şamaxı şəhəri; Mikayılov Şəfi Aşıq Bilal oğlu (1922) Kürdəmir şəhəri; Əliyev Əlifali; Aşıq Xanış (1934) Qobustan-Nabur kəndi; Aşıq Mehmed (1946-2000) Qobustan, Sixzərli kəndi. Əsgəralı oğlu (1927) Şamaxı, Dağ-Kolani kəndi.

Həsət Hüseynov (1923-1999) Kürdə mir şəhəri; Orucov Davud Həmzə oğlu (1924), Qobustan, Nərimankənd kəndi; Allahverdiyev Abasxan Gülağa oğlu (1934), Şamaxı şəhəri; Əmrəhəv Güllə Adil oğlu (1930), Şamaxı şəhəri; Aşıq Məhəmməd Şirvanlı (1952) Ağsu şəhəri; Musayeva Sona Miri qızı (1940) Göyçay şəhəri.

Mənbələri Azərbaycan aşığıları və el şairleri (I, II cildlər), Bakı 1983; Aşıqlar və el şairleri (top. və tərtib edən S.H.Qəniyev) Bakı, 1994; Şirvan aşığıları (top. və tərtib edən S.H.Qəniyev) 1997, Şirvanın 350 şairi (top. və tər. Ə. Cəfərzadə və s. S.Qəniyev) Bakı, 1999; Şirvan floklor antologiyası. (top. və tər. S.Qəniyev, M. Cavadov) Bakı, 1999; Her budaqdən bir yarpaq (tərtib edən Ə.Cəfərzadə) Bakı, 1983. T.Bünyadov "Zirvə qala", (Bakı, 1998); Azərbaycanın zalq mahni və təsnifləri (top. və tər. edəni – Namazəliyev) Bakı - 1984; "Yeni Şirvan qəzeti" (Şamaxı); "Birlik" qəzeti (Ağsu); (Kürdəmir); "Yeni həyat" (Göyçay); "Qəbələ" qəzeti (Salyan).

DASTANLAR

"Şirvanlı Qəhrəman şah", "Koroğlunun Şirvan səfəri", "Adığözəl və Aslan şah", "Küçə Rza"-Aşıq Şamil (1909), Aşıq Pirməmməd (1903), Aşıq Ağalar (1913), Aşıq bəylər (1914), Aşıq Barat (1916).

Aşıq Əhməd (1922), Aşıq Baba (1926), Aşıq Şahpələng (1926), Aşıq Mirzə (1926-1992), Aşıq Xanmusa (1928), Aşıq Xanış (1932), Aşıq Kamil (1929), Aşıq Şərbət (1939), Aşıq Yanvar (1942), Aşıq Mahmud (1947-2002) və başqaları. Repertuarından 1980-2000-ci illərdə yazıya alınmışdır və mərhum Aşıq Qurbanxan Qaraş oğlu (1905-1925), Aşıq Abbas Söhbətov (1908-1966), Aşıq Soltanmurad Tərlənbəy oğlu (1920-1960), Aşıq Məmmədağa (1936-1977), Aşıq Şakir Hacıyev (1929-1979), Aşıq Pənah Panahov (1922-1979) Əhməd Cəfərzadə, (1928-2000) və başqalarının şəxsi arxivindən istifadə edilmişdir.

MƏNBƏLƏR

1. SMOMPK məcmuəsi, 1881-1929, №1-46.
2. O. A. Deminski. Некоторые сведения Кафирстанскомъ полицейскомъ участки Шемакинского уезда Бакинской губерния. Тифлис, 1901.
3. "Dastanlar". (Toplayan: Ə.Tahirov. Bakı, 1939).
4. "Hər budaqdan bir yarpaq", (toplayanı və tərtib edəni Ə.Cəfərzadə). Bakı, 1983.
5. A. P. Fitunni. История последней столицы Ширвана. Известия Азерб. археологического комитета, Баку, 1926, II вып. стр.75-143.
6. "Niva" (жур.). Bakı, 1902, №14.
7. Azərbaycan xalq mahnı və təsnifləri (Toplayanı və tərtib edəni. Namazəliyev), Bakı, 1984.
8. Teymur Bünyadov "Zirvə-qala", Bakı, 1988.
9. Aşıqlar və el şairləri (Toplayanı və tərtib edəni, S.Qəniyev), Bakı, 1992.
10. Şirvan folklor antologiyası, (top. və tərtib edəni S.Qəniyev). Bakı, 1995.
11. Şivan qadın şairləri. (Toplayanı və tərtib edəni Ə.Cəfərzadə, S.Qəniyev), Bakı, 1987.
12. Şirvan aşıqları (toplayanı və tərtib edəni S.Qəniyev), 1996.
13. Şirvanın 350 şairi (toplayanı və tərtib edəni Ə.Cəfərzadə, S.Qəniyev), Bakı, 1999.
14. Manaf Süleymanov. "Azərbaycan diyarı Lahic", Bakı, 1994.
15. Qırıncı otağın sırrı (toplayan və tərtib edən O. Əliyev), Bakı, 1989.
16. Azərbaycanın aşiq və şair qadınları. (Tərtib edəni, Ə.Cəfərzadə), Bakı, 1989.
17. Şirvan aşıqlarının şəxsi arxivləri.
18. "Yeni Şirvan" qəzeti (Şamaxı); "Birlik" qəzeti (Ağsu), "Cavansı" yurdu (İsmayıllı), "Kürdəmir" qəzeti (Kürdəmir), "Yeni Həyat" qəzeti (Göyçay) "Qələbə" qəzeti (Salyan).
19. Aşıq, şair, xanəndə və Şirvan ziaflarının bize göndərdikləri məktublar.
20. N. Tusi adına ADPİ Şamaxı filialı filologiya tələbəlerinin 1994-2000-ci ildə folklor təcrübəsi zamanı topladıqları folklor nümunələri.

MÜNDƏRİCAT

AFA	3
<i>Sirvan folkloru (Hüseyn İsmayılov, Seyfəddin Qəniyev)</i>	5
I. İNAMLAR, SINAMALAR	35
II. MÖVSÜM-MƏRASİM NƏĞMƏLƏRİ	39
Sayaç sözleri	43
III. ANDLAR, ALQIŞLAR, YALVARIŞLAR, HƏDƏ-QORXULAR	
Andlar, alqışlar	48
Yalvarişlar	54
Hədə-qorxular	55
IV. ƏFSANƏLƏR VƏ RƏVAYƏTLƏR	
Nuh Peyğəmbərlə bağlı efsanə	56
Şamaxı	56
Diri Baba	57
Dolan keşkirim, dolan!	60
Tike ovsanaya düşür	61
Ay-Gün efsanasi	62
Şirvan-Muğan efsanəsi	62
Şah dağı	63
Xıdır-Zında	64
Sağalmazsan, inşallah	64
Dəli dağ	65
Məhəbbətin gücü	65
Maral gölü	66
Yengə yanan	67
Hüseyn daşı	68
Yaxşı qonşu qardaşdan irəlidir	69
İldirim qayası	70
Atlar	71
Qarı körpüsü	72
Axundlar	73
Qanlı daş	74
Qız bulağı	75
Melək bulağı	76
Qızlar quşu	76

Qanlı göl	77
Hacıbaba bulağı	77
Qara göl	78
Keçmədin derası	79
Novruzgülü	80
Qırx otaq	80
Fit dağı	81
Gelin qayası	81
Gavur yaran	85
Meryem noxudu	85
Şix oğlu Şah İsmayılov	86
Bütün insanlar qardaşdır	86
Dost dostun gözündə yaşayır	90
Həqiqi məhəbbət	91
Çanaxlı bağa	91
Namussuz oğuldansa	92
Sumqayıt	92
Cəngi meşəsi	93
Qızbatan	94
Surxay qalası	95
Mican kəndi	95
Pir Abdulkərim	96
Yazrıya pozu yoxdur	96
Ensin gözüne qara su	97
Seyid Əzim haqqında	98
Həbibə haqqında	98
M.Sabir haqqında	99
El şairi Püstə Şikar qızı	99
Düşməni olan yatmaz	100
Daş dəvə	102
Qanlı daş	102
Həzrət Baba	102
Çobançatdadandan dağ	104
Mərd deməz gördüyüünü	104
Adsız qəhrəman	105
Yeddi məzar	105
Nağaraxana	106
Dəyirmançı bulağı	107
Deşikli daş	108
Dost	108

Diri Baba	109
Yazılı daş	110
Tərlan yuvası	111
İlan sedaqtı-İlan xayanəti	114
İlanlı dağ	119
Mahmarzabatan efsanəsi	120
Sofu Əziz Baba	121
Seyid Qəddal	122
Çoban daşı	122
Lahic	123
Şair Allahı və Mustafa xan	123
İsgəndərin Şirvana gelmesi	125
İsgəndər Zülqəmeyn və Şirvan şahı	125
Ara Qılinc təpəsi	126
Allahu-Əkbər dağı	127
Mis qazan	127
Qız daşı	128
Molla yeri	129
Şəhid qəbri	130
Pir Hüseyn	131
İki ana	132
Qanlı qala	132
Cavanşır	133
Hesənxan bağı	134
Haqqında efsane, rəvayət və xalq yozumları əldə etdiyimiz Şirvan toponimləri	136
V. NAĞILLAR	
Qadın sedaqtı və ya Qara sövdəgar	141
Mürsəlin nağılı	145
Balıqçının nağılı	148
Doğruçul oğlan	151
Allah yazanı pozmaq olmaz	153
Ceyran	155
Tacir oğlu-Səmərqəndin nağılı	159
Ağılı zurnaçı və padşah	160
VI. DASTANLAR	
Koroğlunun Şirvan səfəri	162
"Küçə Rza"	173
Şirvanlı Qəhrəman Şah	196

Adığözəl və Aslan Şah	209	
VII. ATALAR SÖZLƏRİ VƏ MƏSƏLLƏR		
Atalar sözləri	262	
Məsəllər	266	
VIII. LƏTİFƏLƏR		269
IX. TAPMACALAR		281
X. XALQ MAHNILARI		288
XI. BAYATILAR		297
Bayati-qıſılıböndlər	305	
XII. UŞAQ FOLKLORU		306
Oxşamalar	307	
Yanılmacaclar	308	
Düzgüler	319	
Çəşdirmalar	320	
Oyunlar	322	
Şirvan regionunda işlənmiş və işlənən ləqəblər	322	
XIII. TÜRKƏÇARƏLƏR		327
XIV. AŞIQLAR		331
Aşıq Dostu Şirvani	333	
Aşıq Saleh	335	
Aşıq Babəş	337	
Aşıq İbrahim	338	
Qara Hacı Yusif oğlu	340	
Aşıq Şixmirhüseyn	342	
Aşıq Daşdemir	343	
Aşıq Zəkəriyyə	345	
Aşıq Mürsel	347	
Aşıq Hümbət	348	
Aşıq Şamil	350	
Aşıq Abbas	354	
Aşıq Şərbət	355	
Aşıq Ağalar	357	
Aşıq Bəylər	359	
Aşıq Əhməd	361	
Aşıq Şakir	361	

Aşıq Pənah	364
Aşıq Xanmusa	366
Aşıq Memmədağa	370
Aşıq Əliağa	371
Aşıq Şerbet	373
Aşıq Əlifağa	376
Aşıq Rza	377
Aşıq Mahmud	379
Aşıq Ağamurad	380
Aşıq Xamis	382
EL ŞAIRLƏRİ	
Molla Qasim Şirvani	384
Çürük İslam	386
Üdülü Musa	387
Silyanlı Məmməd	389
Lekili Abbasqulu	391
Padar Ağabala	392
Şamlı Cabbar	393
SİNƏDƏFTƏR QADINLAR	
Fatma	396
Güllübayım Mirmahmud qızı	397
Molla Pəri	399
Perinaz	401
Nise Mürsəl qızı	404
Naburlu Salatın	406
Vayid qızı	407
MollaTubunisa	409
İpəknisə Meşədi Mehbali qızı	411
Nayib Şirvani	412
Molla Xanım	414
Minəbayım	416
Ağca Gulağa qızı	418
Şamaxılı Sənəm	420
Naburla Badam	421
Padar Matoş	424
Lahicli Leylican	426
Şuşəxanım Şerbetli qızı	427
Yaxşixanım Qocakişi qızı	429
Söyləcilər haqqında məlumat	431
Mənbələr	437

**Azərbaycan folkloru antologiyası,
XI kitab, (Şirvan folkloru),
Bakı, "Səda" nəşriyyatı, 2005.**

Nəşriyyatın direktoru:
Elşən Hotəmzadə

Kompüterdə yiğdilar:
Ruhəngiz Əfəndiyeva
Aygün Balayeva
Samirə Abdullayeva

**Kompüter tərtibçisi və
texniki redaktoru:**
fiz. - riy. c.n. Baxşlı Süleymanov

Kağız formatı: 60/84 32/1
Matbəə kağızı: №1
Hacmi: 444 səh.
Tirajı: 500
Qiyməti müqavilə ilə.

Kitab AMEA Folklor İnstitutunun
Kompüter Mərkəzində işlənilmiş və "Səda" nəşriyyatında hazır
diapozitivlərdən ofset üsulu ilə çap olunmuşdur.

